

HEYDƏR ƏLİYEV

**TƏHSİL
MİLLƏTİN
GƏLƏCƏYİDİR...**



**TƏHSİL
BAKİ - 2002**



HEYDƏR ƏLİYEV

TƏHSİL
MİLLƏTİN
GƏLƏCƏYİDİR...

Müəllim adı on yüksək addır.
Mən yeri üzündə müəllimdən yüksək
ad tanımram.

Heydər Əliyev.



«TƏHSİL» NƏŞRİYYATI
BAKİ – 2002

Tərtib edən tərəflər:

Misir Mərdanov
fizika-riyaziyyat elmləri doktoru, professor

Əsgər Quliyev
filologiya elmləri namizədi, dosent

Heydər Əliyev

T 53 Təhsil millətin gələcəyidir...
Bakı, «Təhsil», 2002, 580 səh.

Kitabda Azərbaycan Respublikasının Prezidenti ənənəvi Heydər Əliyevin 1969–2002-ci illərdə müəllimlər qurultaylarında, mötəbor məclislerdə, görüşlərdə yaşaq və gəncərin təhsili, ölkəmizdə məlli təhsil quruculuğu və islahatları haqqında etdiyi məruzələr, nitqlər, çıxışlar xronoloji ardıcılıqla toplanmışdır. 1988-ci ilə qədərki məruzə və çıxışları mətni qismən ixtisar olunmuşdur. Kitab məktub və pedagoq fikir tarixini öyrənən mütəxəssislər – pedagoqlar və təbiyyət nəzəriyyəçiləri, bütövlükde təhsil işçiləri və təhsilimizin dünəni, bu günü və sabahı ilə maraqlanan geniş oxucu kütlosu üçün nozordə tutulmuşdur.

4301000000
T ————— 2002
053

Az2

© «Təhsil», 2002



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ

«... Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuş... Hesab edirəm ki, cəmiyyət həradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilsə xərcləməli, gənc nəslin təhsilinə, müdafiə kəmək çəməlidir. Bu, mənim principial mövqeyimdir. 25 il bundan öncə Azərbaycana rəhbər seçiləndə də bu mövqədə olmuşam, indi müstəqil Azərbaycanı dövlət başçısı kimi də bu mövqədəyəm. Mən həyatının bütün mərhələlərində məhz belə mövqədə durmuşum».

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
12 fevral 1995-ci il

Azərbaycan Respublikası hazırda yeni əsrin, yeni minilliyyin ikinci ilini yaşayır. Qadim tarixi və zəngin mədəniyyəti olan xalq. Şərq və Qərb sivilizasiyalarının qovuşduğu coğrafi və strateji geosiyasi məkana malik ölkə, hüquqi-demokratik, dünyəvi dövlət kimi yeni əsre daxil olan Azərbaycan keçən ilin oktyabrında özünün milli müstəqilliyinin onuncu ildönümünü böyük təntənə ilə qeyd etdi. Öten əsrдə Vətənimizin keçdiyi tarixi yola yekun vuruldu, yeni əsrдə müstəqil Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatının inkişaf strategiyasının istiqamətləri bir dəfə dünaya bəyan edildi. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin həmin təntənəli tədbirdə dediyi kimi, öten əsrдə «Azərbaycanda xalq inkişaf edibdir, savadsızlıq tama-mila ləğv olunubdur. Ali təhsil ocaqları, universitetlər yaranıbdır, elmi müəssisələr yaranıbdır, böyük sənaye potensialı yaranıbdır, böyük iqtisadi potensial yaranıbdır. Mədəniyyətimiz çox sür'ətlə inkişaf edibdir. Ədəbiyyat, incəsanət inkişaf edibdir... İndi bunlar bizim müstəqil dövlətimiz üçün böyük iqtisadi, sosial, elmi potensial yaradıbdır. Buna görə biz bu dövrü də layiqinə qıymətləndirməliyik. Tarixdə heç bir səhifə təhrif olunmamalıdır. Müsbət – müsbət, mənfi – mənfi...»

Bəli, həqiqətən XX əsrдə Azərbaycanın böyük nailiyyətləri içərisində təhsil, elm və mədəniyyət sahəsində əsl sıçrış, böyük intibah dövrü olduğu dəmləz həqiqətdir. Bu da tarixi həqiqətdir ki, bu gün dünya sivilizasiyasına tam cavab verən milli təhsilimizin, elmimizin,

mədəniyyətimizin inkişafında Azərbaycana rəhbərlik missiyasını əsrin üçdəbiri müddətində uğurla yeni minilliyyə daşıyan möhtəşəm cənab Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bollidir ki, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında son 33 ili xüsusi mərhələ təşkil edir. Dünya fəlsəfi və elmi fikir tarixində cəmiyyətin inkişafında, milli tərəqqi və sivilizasiyada tarixi şəxsiyyətin rolü həmisi yüksək qiymətləndirilmiş, ayrı-ayrı millət və xalqların mədəni yüksəlisi ndə, dövlətin möhkəmlənməsində böyük şəxsiyyətlərin, ümum-milli liderlərin aparıcı mövqeyi əsas amillərdən biri kimi təsdiqlənmişdir. Bu gün sürətlə dünya birliyinə integrasiya olunan müstəqil Azərbaycan dövləti, onun zəngin mədəni irs və sivil intellektual potensiala malik olan xalqının çağdaş milli tarixinin son bir qərənesi Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyevin milli mənafəyi hər şəyden uca tutan, millət və Vətən sevgisindən qaynaqlanan titanik fəaliyyəti ilə, Azərbaycanın müasir tarixi, keçən əsrin tələyiliklili illəri onun adı ilə bağlıdır.

Müasir Azərbaycan tarixinin dönüş nöqtələrindən biri sayılan 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin bu gün də Azərbaycana rəhbərlik etdiyi böyük bir tarixi dövrün başlangıcı kimi daxil olub. Azərbaycana rəhbər seçildiyi 14 iyul 1969-cu ildən 20 gün sonra keçirilmiş keçmiş Azərbaycan KP MK-nin məşhur avqust plenarında Heydər Əliyevin məruzəsində sözün həqiqi mənasında Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı sahəsində qarşıldığı illərdə ümum-milli inkişafın uzunmüddəti strategiyasının aydın programı verildi. Həc təsadüfi deyildik ki, Heydər Əliyevin keçmiş SSRİ-də yeni idarəcilik konsepsiyasını verən həmin məşhur məruzəsi təkcə keçmiş Sovetlər Birliyində deyil. Qərbin bir çox xarici ölkələrinin mətbuatında da uzun müddət mütəzakirə obyektiinə çevrilmişdi...

Bu gün bir qorinolik zaman keşiyindən Heydər Əliyevin həmin çıxışında əsaslandırdığı milli tərəqqi – Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı konsepsiyasının həyata keçirilməsi yolundakı tarixi xidmətlərinin analitik təhlil edəndə, görülmüş işləri milli mənəfə baxımdan dəyərləndirində bu dahi şəxsiyyətin, fenomenal dövlət xadiminin uzaqgörənliyi qarşısında baş aymaya bilmirsən! Azərbaycanın

məhz bu illərdə sürətlə inkişaf etdiyini, təkcə 1970-79-cu illər ərzində sənaye istehsalının ümumi həcminin 1945-ci ildən 1969-cu ildək olan bütün dövrdəkindən 1,3 dəfə çox olduğunu, Azərbaycanda mənəvi iqlimin saflaşdığını və «Qoy adalet zəfər çəslən» aforizminin Azərbaycanın mənəvi-ideoloji və siyasi principinə çevrilməsini, o illərdə Azərbaycandan kənardə respublikamız üçün en zəruri olan ixtisaslar üzrə 15 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanması, o cümlədən milli hərbi kadrların yetişdirilməsi faktını və bu kimi qlobal işləri təhlil edən Rusiya analitikləri bu nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə dağılaşmasını və Azərbaycanın müstəqil dövlət olacağını görmüş. Bu nəticə son 33 illik tarixi inkişafımızın real yekunu ilə bir daha təsdiqlənir və Heydər Əliyev fenomeninin böyükliyünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə keçən dövrü onun qədim və zəngin tarixinin en şərəfli səhifələrindəndir. Çünkü tarixin haqsızlığı üzündən milli dövlətçiliyindən ayrı düşmüş, milli hissiyatı buxovlanmış Azərbaycan xalqı məhz o illərdə sürətlə sosial-iqtisadi və mədəni tərəqqi yoluına qədəm qoymuş, xalqın özünədərki və özününtəsdiqləməsi üçün zəruri ilkin şərtlər yaradılmış, əhalinin intellektual inkişaf səviyyəsi ölçütüyəgələməz dərəcədə yüksəlmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, keçən əsrin 70-ci illərinin milli intibahı olmasayı, 80-ci illərin sonu – 90-ci illərin əvvəllərinin milli-azadlıq mücadiləsinin ölkəni bürümüş vüsəti do mümkin deyildi. Xalqımızın keçmiş SSRİ-ni lərzəyə salan milli-azadlıq hərəkatı ona görə qüdrətli və əzəmətli ola bildi ki, Heydər Əliyev müdriktiliyi və uzaqgörənliyi ilə əsası qoymuş milli oyanış, milli dirçəliş, milli özünədərkətmə fundamenti, təməli, özülü vardi. Bu da tarixin yenilməz məntiqi və ədalətin təntənəsi idi ki, bu böyük, uzaqgörən siyasetçi və dövlət xadiminin əkdiyi milli oyanış cürcətilərindən boy atıb əmələ gələn müstəqil yeni Azərbaycan milli dövlətçiliyinin qurunub saxlanması, daha da inkişaf etdirilməsi, dönməzliyinin, əbadılıyının təmİN olunması missiyasını da tale məhz Heydər Əliyevin özünə e'tibar etdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə fəaliyyətinin bütün tərəflərini işqəldirməq üçün cildlərlə kitab yazılısa da, azlıq edər.

Biz burada, bu böyük şəxsiyyətin milli tərəqqinin – elmin, mədəniyyətin və mənəviyyətin üstün inkişafının qüdrətli, əvəzedilməz vasitəsi olan təhsilə qayğıından, xalqın təhsillənməsi, xalqın intellektual potensialının möhkəmləndirilməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı titanik xidmətlərindən söz açmaq istərdik.


Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən xalqlar, dövlətlər və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini tə'min edir, ham da dünyaya mədəniyyətinə, sivilizasiyaya böyük töhfə vermiş olurlar. Bu mə'nada, Türkiyə Cümhuriyyətinin qurucusu, böyük önder Mustafa Kamal Atatürkün dediyi bir müdrik kələmi xatırlamaq yerinə düşərdi: «Ən böyük şəxslər özündən çox mənsub olduğunu cəmiyyəti düşünən, onun varlığının və xoşbaxlılığının qorunması yolunda həyatını verən insanlardır». Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev məhz belə xoşbəxt tələli dahi insanlardandır. Bu mə'nada, Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bu gün Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibahı dövrü kimi qarvanılır və bu dövr artıq bir qərinədir ki, uğurla davam etməkdədir. Əslində bu mərhələdə Azərbaycanın inkişaf yolu Heydər Əliyevin həyat yolu ilə üst-üstə düşür.

Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı tarixindən danışarkan onun Azərbaycan müəllimlərinin XI qurultayında (25.12.1998) dediyi belə bir konseptual fikri əsas tutmalyıq ki, «...xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik».

Biz bu səmimi e'tirafı tarixi şəxsiyyətin müdrikliyinin təntənəsi, mülətə, xalqa, dövlətə ləyaqətə xidməti və görülmüş işləri doğru qiymətləndirməyə həqiqi vətəndaş çağrışı, haqqın, ədalətin səsi hesab edirik!

Çağdaş Azərbaycan təhsilinin inkişafı sahəsində Heydər Əliyevin xidmətlərindən burada iki istiqamətdə danışmaq məqsədəyindəndir:

a) Heydər Əliyevin milli tərbiyə və təhsilə dair nəzəri görüşləri;



b) Heydər Əliyevin milli təhsil quruculuğunda, təhsilin müxtəlis sahələrinin ahəngdar inkişafı yolunda gördüyü işlər.

Heydər Əliyev - milli XX əsr Azərbaycan tarixinin böyük nailiyət-tərbiyə və təhsil lərindən biri ölkəmizdə müasir tipli tədris-tərbiyə nəzəriyyacısı kimi müəssisələrinin zəngin şəbəkəsinin formalşılması sayıyla bilər ki, bu sahənin hərtərəfli inkişafının son 33 illik dövrü Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. O, təhsilin cəmiyyətin, xüsusən də müstəqil dövlətin inkişafındakı rolundan, son on illerde keçilmiş yoluń uğurlu nəticələrinin əhəmiyyətinin düzgün qiymətləndirməsi zərurətindən danışarkan deyir: «**Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyi, ixtisası, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasayıdı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasayıdı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasayıdı, bizi indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyəti heç vaxt unutmamalıyıq».**

Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyənin əvəzsiz rolü olduğunu dəqiqliq müəyyənləşdirən Heydər Əliyevin zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti, siyasi görüşləri böyüyən gənc nəslin milli və ümumhäşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması işinin səmərəli təşkili üçün ən dəyərli mənbədir. Müstəqil Azərbaycan gənclərinin vətəndaşlıq, şəxsiyyət bütövlüyü və kamillik örəniyi olan bu mənənnənin dərindən öyrənilməsi nəticəsində müstəqil, azad, dünyəvi, hüquqi-demokratik görüşlü müasir gəncliyimizin müstəqillik uğrunda inamlı və inadlı mübarizəsinin şahidi olmaq mümkündür. Çox təəssüf ki, ölkəmizdə hələ də milli tərbiyənin tam, bitkin konsepsiyası işlənməmiş, uzunmüddətli programı hazırlanmamışdır. Lakin Heydər Əliyevin mə'rūza, nitq və çıxışlarında irəli sürürlən qiymətli fikirlər tərbiyə işinin həm məzmunu, həm də hayata keçirilmə yollarını müəyyənləşdirir, müstəqil Azərbaycanın milli tərbiyə konsepsiyasının əsas müddəalarını və təməl prinsiplərini ortaya qoyur. O, ölkəmizin gənclərinin müstəqil dövlət sahibi, öz

taleynin sahibi olmaq hissini yaşayaraq sahibkarlıq məziiyyətlərinə yiyələnməsi ideyasını irəli sürür. Müstəqil Azərbaycanın gələcəyi, milli müstəqilliyimin taleyi belə insanların yetişdirilməsini tələb edir. Onun fikrincə, «**hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolunu kimi qəbul etməlidir**», gənclərin əsas vəzifəsi isə «**özünü Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır**».

Deməli, milli tərbiya işinin məzmunu ilk növbədə gənclərin dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması uğrunda mübarizlik ruhunda tərbiyə olunmasından ibarətdir. Azərbaycanın dövlət müstəqilliyinin daim qorunmasına cəhd hissinin formalşdırılması ideyası Azərbaycan gənclərinin I Forumunda (02.02.1996) Heydər Əliyevin müayyənləşdirdiyi aşağıdakı komponentləri özündə birləşdirməlidir. Birinci, Azərbaycan qanunlarının alılıyini tə'min etmək, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq sə'yidir. Hər bir gənc bu sə'yini yerinə yetirə bilmək üçün hazırlanmalıdır və onun daşıyıcısı olmayı bacarmalıdır. İkinci, Azərbaycanın ərazi bütövlüyünü tə'min etmək, qoruyub saxlamaqdır. Üçüncüüsü, Azərbaycanın müstəqilliyini tə'min edən ordusunun varlığıdır. Dördüncüüsü, Azərbaycanda yüksək təhsil sistemi, ümumtəhsil sisteminin mövcudluğudur. Beşinciisi isə, gənclərin yüksək mə'neviiyat ruhunda tərbiyeləndirilməsidir. Bu məqsədə: a) Azərbaycan xalqının milli-mə'nəvi dəyərləri və ümumhäşəri dəyərlər hər bir gənc tərəfindən mənimşənilməlidir; b) Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır; c) Gənclərimiz tariximizi, dili-mizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidir.

Milli tərbiyəyə Heydər Əliyevin konseptual baxışı belədir: «**Mə'neviiyat olmayan yerdə heç bir şey ola bilməz... Bu gün mə'nəvi tərbiyə də keçmiş illərdən daha çox lazımdır**».

Yeri gelmişkən deyək ki, mə'nəvi tərbiyə məsələsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuş, onun təşəbbüsü və rəhbərliyi ilə 1979-cu ildə Bakıda «Fəal həyat mövqeyinin formalşdırılması: mə'nəvi tərbiyənin təcrübəsi və aktual problemlər» mövzusunda Ümumiitifaq

konfransı keçirilmiş, konfransda onun etdiyi məruzədə mə'nəvi təbiyyə ilə bağlı iörlü sürdüyü fikirlər indi də aktuallığı qoruyub saxlamaqdadır.

Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi – azərbaycanlılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədənəyyət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mə'nəvi əsas kimi təqdim edir və mə'nəvi sərvətə sahib olmayanların müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməyəcəyi qənaətinə gelir. Elə buradan da milli təbiyyə işinin məzmununda Vətənə – Azərbaycana, millətə, dilə, dina, milli-mə'nəvi dəyərlərə hörmət və sevgi hissələrinin formalasdırılması zərurəti meydana çıxır.

Heydər Əliyev irsində sədaqətlilik – insanın insana, insanın Vətənini, xalqına, dövlətinə sədaqət hissi xüsusi yer tutur. Onun şəxsi nümunəsi və həyat təcrübəsi xalqına, ölkəsinə, dövlətinə əsl sədaqətlilik örnayıdır. Heydər Əliyevin irsində böyükən nəslin fiziki, mə'nəvi və əqli təbiyyəsi məsələləri də geniş yer tutur. Hesab edirəm ki, Azərbaycanın milli təbiyyə konsepsiyasında bu cəhətlər mütləq öz geniş əksini tapmalıdır.

Heydər Əliyev ilk dəfə olaraq elmi uzaqqorənliklə milli təbiyyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil etmiş və onun məzmununu müyyənəlaşdırmışdır. Gənclərimizin milli ruhda, milli-mə'nəvi dəyərlər əsasında təbiyələnməsini vacib sayan Heydər Əliyev göstərir ki, gənclərimiz tariximizi yaxşı bilməlidirlər, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. **Bu vətənpərvərlik nadir?** Heydər Əliyev bu barədə belə deyir: «Vətənpərvərlik böyük məlhumdur. Bu, sadəcə, ordu da xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlk olaraq, ailədən başlayan bu təbiyyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməklindən müsbət nümunələrlə yetkinləşir».

Milli vətənpərvərlik məhz mə'nəviyyat məsələsinə, mə'nəvi təbiyyə işinin məzmininə daxildir.

Heydər Əliyevin milli təbiyyədə hər bir gəndə azərbaycanlılıq hissənin formalasdırılması fikri milli təbiyyə konsepsiyasının, eləcə



də milli ideologiya siyasetinin əsas ideyalarından biri olmalıdır. Yaşadıqı ölkədən, vətəndaşı olduğu dövlətdən asılı olmayaraq, dünyanın harasında azərbaycanlı varsa, onda azərbaycanlıq hissi özünü göstərməlidir. Bu hiss AZƏRBAYCAN sevgisində, ANA VƏTƏN məhəbbətində təzahür edir. Bu haqqda Heydər Əliyevin sözlerinə diqqət yetirək, məsələnin mahiyyəti həmi üçün aydın ola: «Azərbaycanı sevmək – azərbaycanlıq hissiyatını özündə cəm etmək deməkdir».

Heydər Əliyevin yaradıcılıq irdi elmi-nəzəri, pedagoji ideyalarla olduqca zəngindir. Bu nəzəri müddəoalar içerisinde tərbiya və təhsil məsələləri sistem həndə, kompleks şəkildə götürülür.

Heydər Əliyevin çoxcohdəli fəaliyyətində təhsil nəzəriyyəsi, təhsil məzmunu, təhsilin milli tərəqqidə rolü və mahiyyəti, təhsilin məzmunu və milli ideologiya, milli ideologiya prinsiplərinin təhsil müəssisələrində tədrisi, milli dövlətçilik atributlarının tədrisi və öyrədilməsi yollarına dair nəzəri görüşlərinin tədqiqi və araşdırılması müstəsna əhəmiyyətə malikdir. Bu məsələlərin sistemli araşdırılması müstəqil Azərbaycanın təhsil konsepsiyasının, Azərbaycanın təhsil sahəsində dövlət islahat programının, bütövlikdə müasir təhsil sisteminin nəzəri əsaslarını müdəyyənləşdirməye imkan verir. Həmin nəzəri müddəələrdən bir neçəsinə diqqət yetirək:

Heydər Əliyevin təhsilə bağlı nəzəri fikirləri içerisinde təhsilin məzmununun müstəqil Azərbaycanın dövlətçiliyi prinsipləri əsasında qurulması ideyasının əsaslandırılması mühüm yer tutur. Onun fikrincə, «Dövlət müstəqilliyyinin xalqımıza bəxş etdiyi ne'mətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mə'nəviyyatına, ən'ənələrinə uyğun qurur». Dogrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddədə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sisteminde işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilərəm, bu, asan məsələ deyil. Bu bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi

dərs alan uşaqlar, gənclər gərək mütlaq və mütlaq bizim yeni dərsləklər əsasında oxusunlar...»

Heydər Əliyevin bu məsələdə, ya'ni təhsilin məzmunca milli müstəqilliymizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlər, xüsusən tarix, dil və ədəbiyyatın tədrisinin ilk növbədə məzmunca yeniləşdirilməsi haqda nəzəri görüşləri mahiyyət cətibarı ilə milli dövlətçilik ideologiyasının gənclər tərəfindən dərindən mənimsənilməsinə xidmət edir. O deyir: «Milli ideologiyamız hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünkü mə'nəviyyatımız, gənclərin bugünkü və galəcək mə'nəviyyatı bununla bağlıdır». Göründüyü kimi, Heydər Əliyev təhsilin məzmunca milli ideologiyaya uyğun, müstəqilik prinsiplərinə müvafiq qurulmasını mə'nəvi tərbiyanın də mühüm amili hesab edir. Çünkü o, tərbiya və təhsilə milli dövlətçilik ideologiyası kontekstində, vahid sistem halında yanaşır. Müstəqil Azərbaycanda təhsil sahəsində islahatın dövlət programında mühüm istiqamətlərdən biri olan təhsilin məzmunca yeniləşdirilməsi işində məhz Heydər Əliyevin milli ideologiya konsepsiyasının mühüm komponentləri əsas götürülmüşdür. Çünkü Heydər Əliyev öyrədir ki, «bu ideologiyamı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır. Bu baxımdan, məktəblərdə çox iş görmək lazımdır.» Həmin ideologiyanın təhsilin məzmununda əks olunan və təhsil müəssisələrində tədris edilməli, öyrədilməli komponentləri hansılar? Bu suala Heydər Əliyevin milli ideologiyamızın konsepsiyasına dair nəzəri fikirlərində aydın cavab almaq mümkündür.

Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsi olmalıdır. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissəsi ilə yaşamalıdır. Milli təhsil-tərbiyə müəssisələrinin əsas vəzifəsi gənclərdə həmin hissələrin tərbiyə edilməsinə kömək etməkdir. Milli vətənpərvərlik, milli qürur, milli iftihar hissə milli dövlətçiliyimizin möhkəmlənməsinə, əbədi olmasına xidmət etməlidir.


İkinci, milli-mə'nəvi dəyərlərdir ki, milli ideologiyamızın bu komponenti xalqımızın, millətimizin milli mentalitetini təşkil edir. Bu dəyərləri dərindən bilməyən, onunla foxr etməyən, dilini, dinini, tarixini, mədəniyyətini sevməyən insan vətənpərvər ola bilməz. Təhsil sisteminin vəzifəsi gənclərdə bu hissələrin formalaşmasına, təhsilin mözmununda onlara əsaslanılmasına çəlşinqdən ibarət olmalıdır.

Üçüncüüsü, milli ideologiyamızın başqa bir komponenti ümumbaşarı dəyərlərdir. Təhsilin mözmununda ümumbaşarı dəyərlər, o cümlədən dünyəvi, sivil, hüquqi-demokratik dövlət quruculuğu, insan və vətəndaş azadlıqları və hüquqlarının qorunması, özgə xalqların mə'nəvi dəyərlərinə hörmət və s. amillərin nəzərə alınması Azərbaycan təhsil sisteminin mözmununda aparıcı istiqamətlərindən biri olmalıdır.

Nahayat, müstəqil Azərbaycana milli ideologiyasının komponentlərindən biri, onun özüyini, əsasını təşkil edən AZƏRBAYCANÇILIQdır. Heydər Əliyevin tə'birinə desək, «**dövlətçilik, milli-mə'nəvi dəyərlər, ümumbaşarı dəyərlər – bunlar hamısı azərbaycanlıq anlayışının tərkib hissələridir**».

Bu o deməkdir ki, müstəqil Azərbaycanın təhsil sistemində təhsilin, tərbiyonun mözmunu milli ideologiyamızın ilk dəfə möhtəşəm Prezidentimiz Heydər Əliyev tərəfindən elmi cəhətdən əsaslandırılmış konsepsiyasının əsas komponentlərinin, xüsusun azərbaycanlılığın mözmunu və məhiyyətinin təhsil-tərbiya müəssisələrində uşaqlara, gənclərə, yeniyetmələrə dərindən öyrəndilmesinə nail olmaqdən ibarətdir. Hesab edərəm ki, Azərbaycan milli ideologiyasının həmin konseptual müddəələr, təməl prinsipləri və tərkib hissələri, əsasən, aşağıdakılardan ibarətdir:

- ◆ Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsi, dönməzliyinin və əbdəliyinin tə'min olunması;
- ◆ Azərbaycan xalqının bütövlüyünün, milli həmrə'yiliyinin tə'min olunması; vətəndaş cəmiyyətinin formalaşması; dünya azərbaycanlılarının «Azərbaycan» idealı ətrafında birliyinə nail olunması;
- ◆ Azərbaycanın iqtisadi müstəqilliyinin, sərbəst, azad bazar münasibətlərinin bərqorar olması, ölkəmizdə açıq cəmiyyətin formalaşmasına nail olunması;
- ◆ milli ideologiyamızın ifadə vasitəsi olan müstəqil Azərbaycanın dövlət dilinin – Azərbaycan dilinin hərtərəfli inkişaf etdirilməsi;



* Azərbaycan xalqının milli-mə'nevi dəyərlərinin, milli mentalitetinin inkişaf etdirilməsi; türk dünyası, islam aləmi ilə əlaqələrin möhkəmləndirilməsi;

* Azərbaycanın müstəqil dövlətçiliyinin təməl ünsürlərindən olan milli mədəniyyətin geniş təbliği və inkişafının tə'min edilməsi;

* Azərbaycanlılığın milli ideologiyamızın prioritet, aparıcı amili kimi dərk edilməsi, «Azərbaycanlılıq – müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasıdır!» prinzipinin reallaşmasının tə'min edilməsi;

* Azərbaycanın illə demokratik Konstitusiyasının milli dövlətçilik ideologiyasının əsas ifadə vasitəsi olması; Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının tə'minatı; Azərbaycanın milli dövlətçiliyində ümumboşeri dəyərlərin, dünyəvi, hüquqi-demokratik, sivil dövlət quruculuğu prinsiplərinin tə'min edilməsi, həmin prinsiplərin tam bərqrər olunması;

* Azərbaycanın dövlətçilik atributlarının milli ideologiyanın tərkib hissələrindən biri olması; Azərbaycan Respublikasının dövlət rəmzləri – bayraq, gerb və himnə ölkə vətəndaşlarında, xüsusən gənclərdə hörmət və ehtiram hissələrinin aşınlanması, dövlət müstəqilliyyinin və milli azadlığın mə'na və mahiyyətinin geniş təbliği edilməsi;

* Azərbaycan milli ideologiyasının əsas prinsipləri və tərkib hissələrinin təhsil ocaqlarında təbliği və tədrisinin zəruriliyi;

* Azərbaycan milli ideologiyasının geniş təbliği, tədrisi, öyrədilməsi yolu ilə müstəqilliyyimizin tə'minatı olacaq gənclərdə milli vətənpərvərlik hissələrinin, milliyyətçilik (millətsevərlik) duyularının, milli ruhum yüksəlməsinə nail olunması və s.

Heydər Əliyevin milli ideologiya və təhsilin məzmunu ilə bağlı nəzəri görüşlərində milli müstəqilliyyimizin mə'na və məzmunun daşıyıcıları, ifadəçiləri, simvolları olan dövlətçilik atributlarının qəbulu, onların mahiyyəti və mə'nasının Azərbaycan gəncliyinə öyrədilməsi, təhsil müəssisələrində uşaqlara, yeniyetmələrə gərəyinə tədrisinin zəruriliyi barədə apardığı məqsədyönlü işlər, irəli sürdüyü konseptual fikirlər mühüm yer tutur. Bu böyük şəxsiyyətin milli dövlət quruculuğu sahəsindəki böyük xidmətlərindən biri də dövlətçilik atributlarının bərpası, qəbulu, onların təbliği və tədrisi sahəsində gör-

düyü məqsədyönlü, sistemli, ardıcıl, tarixi əhəmiyyətli işlədir. Müstəqil Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı kimi bərpa edilməsi, digər atributların qəbulu ilə bağlı gördüyü işlərin birinci mərhələsi Heydər Əliyevin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövra (22 iyul 1990 – 9 iyul 1993-cü il) tosadüb edir.

Prezident Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi uğurlu milli dövlət quruculuğu siyasəti müstəqilliyyimizin atributlarının tam formallaşmasına, onların bütün vətəndaşlar, xüsusən gənclər arasında təbliği, tədrisi müəssisələrində tədrisi işində yeni keyfiyyət dəyişmələrinə tarixi zəmin hazırladı. Belə ki, Heydər Əliyevin dövlətçilik atributları ilə bağlı tarixi xidmətlərinin ikinci mərhələsi, hər şəxsen əvvəl, onun imzaladığı və rəhbərliyi ilə hazırlanın müxtəlif qanunvericilik aktlarında, eləcə də bir sır çoxış və nitqlərində irəli sürərək əsaslandırdığı aşağıdakı prinsipial məsələlərin həlli ilə səciyyələnir:

* Dövlət müstəqilliyyimizin atributlarının müstəqil Azərbaycanın Konstitusiyasında təshit olunması;

* Ölkənin bütün təhsil-tərbiyə müəssisələrində Azərbaycanın dövlət müstəqilliyyinin, milli azadlığının mə'na və məzmununun tədrisi ideyasının ilk dəfə irəli sürülməsi və bu ideyanın gerçikləşməsi üçün dövlətçilik atributlarının dərindən öyrənilməsinin və təbliğinin zəruriliyinin əsaslandırılması;

* Azərbaycan vətəndaşlarında, xüsusən gənclərdə milli vətənpərvərlik və azərbaycanlılıq hissələrinin, Vətənə, millətə, xalqa sədaqət və məhəbbət ruhunun tərbiyə olunmasında dövlət müstəqilliyi atributlarının təbliğinin, öyrənilməsinin, tədrisinin rolu və əhəmiyyətinin müəyyənləşdirilməsi;

* Dövlət rəmzlərinin mahiyyəti və əhəmiyyətinin ohlu arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninin dərin hormət və ehtiram ruhunda tərbiyə edilməsi ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquqi-demokratik və vətəndaş homra'yılı cəmiyyətinin formalşdırılmasının mühüm amili, faktoru olması ideyasının ilk dəfə olaraq irəli sürülüb əsaslandırılması;

* Azərbaycanın dövlət rəmzlərinin mə'na, funksiya və mahiyyətinin Azərbaycan gəncliyinə dərindən öyrədilməsi milli ideologi-

yamızın əsas təməl prinsiplərinin (milli-mə'nəvi dəyərlər, ümumi-boşarı dəyərlər, milli dövlətçilik, Azərbaycanlılıq – Vətənçilik, is-tiqalçılıq, dünyovilik və s.) töbliğinin və tədrisinin mühüm şərtlərindən biri olması ideyası;

- ♦ Hər bir Azərbaycan vətəndaşında, xüsusən gənclərdə dövlət rəmzlərinə – bayraqa, gerbə və himnə hörmət və ehtiramla yanaşmağın onun Konstitusiya ilə müəyyənləşən vətəndaş vəzifəsi olduğunu şüürli olaraq dərk etməsinə nail olunması;

- ♦ Milli dövlətçilik attributlarına gənclərdə yeni sivil münasibətin formallaşmasının zoruriliyi ideyası;

- ♦ Dövlətçilik attributlarına olan sevgi, məhəbbət hissələrinin Vətənə, xalqa, dövlətə olan məhəbbətə boraborlıyi ideyasının ilk dəfə irali sürüləməsi və s.

Göründüyü kimi, Heydər Əliyevin milli müstəqillik attributlarının mözmin və mahiyyəti ilə bağlı irali sürüb əsaslandırdığı konseptual fikirlər təhsil, tərbiyə işinin mözmunca müstəqil dövlətçilik prinsiplərinə uyğun qurulmasına bərabər xidmət edir və milli ideologiyamın təhsil-tərbiyə müəssisələrində sistemli öyrədilməsində əvəzsiz rol oynayır:

Azərbaycanda dövlətçilik attributlarının töbliği və tədrisi işini gücləndirmək, bu sahədə aparılan tədbirlərin məqsədyönlü, sistemli qurulması, tonzimlənməsi və keçirilməsini təşkil etmək məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il martın 13-də «Azərbaycan Respublikasının dövlət attributlarının töbliği işinin gücləndirilməsi haqqında» xüsusi sərəncam imzaladı. Bu sərəncam möhtərəm Prezidentimizin milli müstəqillik və dövlətçiliyimizin rəmzlərinin ölkə vətəndaşları, xüsusən Azərbaycan gəncliyi tərəfindən dərindən öyrənilməsinə nə dorocədə yüksək qiymət və əhəmiyyət verdiyinin əyani sübutudur. Bu gün təhsil-tərbiyə müəssisələrinin təhsilin məzmunu sahəsində başlıca amalı Heydər Əliyevin belə bir konseptual fikrini həyata keçirməkdon ibarətdir ki. «Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət attributlarına dərin ehtiram hissələrinin aşlanması cəmiyyətdə vətənpərvərlik rubunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət attributlarının mahiyyətinin və əhəmiyyətinin əhalinin arasında geniş töblik olunması, gənc nəslin Azərbaycanın bayraqı-



na, gerbinə və himnina hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir».

Bələdliklə, aydın olur ki, müstəqil, yeni Azərbaycan dövlətçiliyimizin mə'marı və qurucusu olan Azərbaycan Respublikasının Prezidenti möhtərem Heydər Əliyevin zəngin yaradıcılıq ırısında milli tərbiyə və təhsil nəzəriyyəsi, təhsilin məzmunu və milli ideologiya konsepsiyası, milli ideologiya komponentlərinin təhsil məssisələrində tədrisi, öyrənilməsi, təhsilin üstün inkişaf strategiyası, milli tərəqqi və dirçəlişdə, milli oyaniş və milli özüñüdərk proçeslərində təhsilin roluna dair çox döyerli fikirləri vardır. Bu nəzəri fikirlər çağdaş Azərbaycan milli pedaqoji fikrin zənginləşməsində və inkişafında böyük rol oynamışdır.

Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf yolları (1969 – 2001-ci illər) Təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin inkişaf yollarını intellektual cəhətinin eks etdirən xüsusi, özünə-məxsus sferası olduğunu dərinlənə bilən Heydər Əliyev hakimiyətə gəlmişin ilk günündən Azərbaycanda təhsilin inkişafına qayğısı ön plana çəkdi, ölkənin sosial-iqtisadi inkişafında təhsilin aparıcı istiqamətlərindən biri kimi onun tərəqqisine nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş meydən verdi və şərait yaratdı. Azərbaycan təhsilinin son 33 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir: a) Azərbaycan təhsili yüksəliş illərində (1969–1982-ci illər); b) Azərbaycan təhsili 1982–1987-ci illərdə; c) Azərbaycan təhsili depressooya illərində (1988–1993-cü ilin 1 yarısı); ç) Müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü (1993-cü ilin iyundan başlanan indiki dövr).

Azərbaycan təhsilinin milli tariximizə coşqun yüksəliş, əsl intibah dövrü kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünə təsadüf edir.

İkinci mərhələ Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982–1987-ci illeri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev super dövlətin bütövlükdə təhsil sistemini rəhbərlik edirdi. Heydər Əliyev özü bu həqiqəti e'tiraf edərək deyir: «Mənim bir çox vozifələrim var idı, bir çox nazirliklərə bilavasita rəhbərlik edirdim. Onların içərisində Sovet İttifaqının Ali Təhsil Na-

zirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Mən Sovet İttifaqında bu üç təhsile aid olan nazirliklərə 5 il rəhbərlik etmişəm, onların işində bilavasita iştirak etmişəm. Mən onların məsələlərini həll etmişəm, məruzələrini dinləmişəm, kollegiyalarında, böyük iclaslarında iştirak etmişəm, nitq söyləmişəm, söz demişəm və bir çox qərarlar qəbul etmişəm».

Bundan əlavə, deməliyik ki, o illərdə keçmiş SSRİ-də keçirilən ümumi təhsil və peşə məktəbi üzrə islahat komissiyasına da Heydər Əliyev rəhbərlik edib.

Üçüncü mərhələ çağdaş təhsil tariximizin en mürəkkəb, böhranlı illərini (1988–1993-cü ilin 1 yarısı) – tənozzül və depressooya illərini əhatə edir. Bu mərhələdə Azərbaycan təhsilinə rəhbərlik edənlər onun cəmiyyətin inkişafındaki rolunu düzgün qiymətləndirə bilmədilər, keçmiş SSRİ-nin dağılması nəticəsində yaranan boşluq mərhələsində təhsilimizin 1970-80-ci illərdə yaranıb, inkişaf edən zəngin maddi-texniki bazasının, mütərəqqi ənənələrini qoruyub saxlamaq əvəzinə, təhsilin inqilabi yolla yeniden qurulmasına cəhd edərək 1992-ci ildə 2-3 ay ərzində tələm-tələslik «Təhsil qanunu» qəbul etdilər.

Heydər Əliyev həmin illərdə təhsilimizə vurulan zərbələrin araşdırulmasının vacibliyindən danişarkən demişdir: «Təəssüflər olsun ki, Azərbaycanda bu mühüm sahaya 1992-ci ildə qəbul olunmuş təhsil qanunu ilə böyük zərba vurulmuşdur. Mən təəssüf edirəm ki, təhsil sahəsində çalışan mə'sul şəxslər və təhsil işçiləri Azərbaycanın təhsil sistemini vurulan bu zərbəni indiyadək təhlil etməyiblər, araşdırımayıblar və buna lazımi qiymət verməyiblər».

Bu o illər idi ki, Azərbaycanda xaos hökm sürdü. Azərbaycan təhsilinin böyük təəssüfkeşi və himayaçısı Heydər Əliyev isə ölkə rəhbərliyindən müvəqqəti uzaqlaşdırılsa da, Naxçıvanda millətə, xalqa xidmətlərini davam etdirirdi.


Dördüncü mərhələ Azərbaycan xalqının tə'kid və tələbi ilə yenidən hakimiyətə xilaskar missiyası ilə qayidian Heydər Əliyevin müstəqil Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil islahatları aparmaq əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi ilə başlanan indiki dövrü əhatə edir.

Təhsilin müxtəlif pillələri əsasında Azərbaycan təhsilinin göstərişin inkişaf dövrləri üzrə qısa səciyyəvi xarakteristikası, ümumi mənzərəsi belədir:

Ümumi orta təhsil. Azərbaycan təhsilinin özeyini, temalını təşkil edən ümumi təhsilin qarşısında keçən əsrin 60-cı illərində yeni vəzifə – ümumi icbari orta təhsilə keçmək funksiyası qoyuldu. Lakin həqiqət belə idi ki, bu illərdə təhsilin həmin pilləsinin maddi-texniki və kadr tə'minatı zəif idi. Məsələn, 1965-ci ildə Respublikada ümumtəhsil məktəblərində çalışan müəllimlərin yalnız 45,1%-i ali təhsilli idi. Məktəb tikintisi ləng gedirdi. Belə bir şəraitdə respublikaya rəhbərliyə seçilmiş Heydər Əliyev ölkədə sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz təhsildən keçdiyini dərinlənən duyarlıq əsas diqqəti bu sahəyə yönəltdi. Onun rəhbərliyi ilə bir-birinin ardınca «Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında» (1972), «Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında» (1973) qərarlar qəbul edildi, bu qərarların dönmədən həyata keçirilməsi tə'min edildi ki, bu da qısa zamanda ümumtəhsilin inkişafında əsaslı komİyyat və keyfiyyət dəyişmələri ilə nəticələndi.

Bəs ki, 1979-cu ildə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artaraq 765-dən 2117-yə yüksəlmiş, bu illərdə həmçinin 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdir. Kənd yerlərində bu illərdə məktəb tikintisi intensiv xarakter almış, internat məktəblərin şəbəkəsi genişləndirilərək 1979-cu ildə onların sayı 22-yə çatdırılmışdır. Şagirdlərin ümumi orta təhsili vaxtında başa vurma göstəriciləri 1969-cu ildəki 73,3%-dən 1979-cu ildə 89,6%-ə çatdırılmışdır.

Heydər Əliyevin gərgin əməyi və qayğısı nəticəsində 1970-ci illərdə və 1980-ci ilin əvvəllerində ümumtəhsil məktəblərinin tədris-maddi bazası və kadrlarla tə'minatı dəha da möhkəmləndirilmiş, onun imzaladığı «Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında» qərarla 1978-ci ildən ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz tə'minatına keçilmiş, lakin



həmin qərar təhsilin əhəmiyyətini anlamayan «rəhbərlər» tərəfindən 1992-ci ildə ləğy edilmiş, nəhayət, yəni də Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1995/96-ci tədris ilindən ilkin olaraq I-IV sinif şagirdlərinin dərsliklərlə pulsuz tə'minatı yenidən bərpa edilmişdir.

1970-ci ildə Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərin 40,2%-i ikinci növbədə oxuyurdu. O zaman həmin göstərici SSRİ üzrə 28,7%, Rusiya üzrə 28,3%, Gürcüstan üzrə 22,1%, Baltikyanı ölkələr üzrə isə 17,6% təşkil edirdi.

1970-80-ci illərdə respublikada aparılan güclü məktəb tikintisi ikinci növbədə oxuyanlar üzrə göstəricinin yaxşılaşdırılmasına təkan verdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdi, 1975-ci ildə 2 dəfəyə yaxın, yəni 48200 nəfərlik 100 məktəb binası tikilmişdi. Nəticədə şagirdlərin 2-ci növbədə oxuma göstəricisi 1978-ci ildə 30,8%-ə, 1980-ci ildə 28,1%, nəhayət, 1985-ci ildə isə 24,9%-ə çatdırıldı ki, bununla da şagirdlərin 75,1%-nin 1-ci növbədə təhsil almaq imkani əldə edildi. Bütün bunlar o illərdə məktəb tikintisinin böyük vüs'ətindən xəbər verir. Heydər Əliyev özü də Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqində e'tiraf edir ki, «1979, 1980, 1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti olan məktəb binaları tikildi. Bu, bir ildə təxminən 50-60 məktəb binasının tikilməsi deməkdir. Bu, o vaxt olmuşdu ki, o dövrda məktəblərin sayı həddindən çox artmışdır».

Həqiqətən, həmin illərdə Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində 350 minden çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 368 minden 1980-ci ilin əvvəllerində 710 min nəfərdək artmışdı. Məktəbəqədər tərbiyə müəssisəlerinin sayı isə 1969-82-ci illərdə 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə müvafiq olaraq 110 minden 147 min nəfərə çatmışdı.

Bu illərdə məktəblərin texniki və elmi-metodiki vasitələrlə tə'minatı əsaslı şəkilde yaxşılaşdı. Təkcə onu demək kifayət edər ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə tə'minat 92,2%-ə yüksəlmişdi. Məktəblərin kitabxana ilə tə'minatı isə 97,9% olmuşdur. Təhsil

müəssisələrinin kadrlarla tə'minatı sahəsində ugurlar qazanılmış. 1978-ci ildə orta məktəblərdə çalışan 108 min müəllimdən 1970-ci ildəki 51,7% müqabilində 65,3%-nın ali təhsili olmuş. V-X siniflərdə işləyen müəllimlərin isə 83,7%-ni ali təhsillilər təşkil etmişdir. 1982-ci ildə Azərbaycanda 4267 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi.

1970-ci illərdə məktəb müəllimlərinin rəqbatləndirilməsi sahəsində Heydər Əliyev böyük işlərə nail olmuş, keçmiş SSRİ-nin orden və medallarına layiq görülmüş maarif işçilərinin sayı 8718 nəfər yüksəlmiş, o cümlədən 3 nəfər müəllim o dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 817 müəllim «Azərbaycan SSR-nin əməkdar müəllimi» adı almış, müəllimlərimiz SSRİ Ali Sovetinə, Respublika Ali Sovetinə deputat seçilmişlər və s.

Bütün bunlar Heydər Əliyevin müəllim eməyinə, müəllim şəxsiyyətinə olan sonsuz ehtiramının, təhsil işinə əsl rəhbər qayğısının nəticəsində kimi qiymətləndirilməlidir.

1982-ci ilin sonunda Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyinə irəli çəkilməsi, super dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi ilə ümumtəhsilin inkişafında da müəyyən keyfiyyət dəyişmələrinə gətirib çıxardı. Tarixi həqiqətdir ki, super dövlətin təhsil tarixinin 5 ilinə rəhbərlik etmiş Heydər Əliyevin keçmiş SSRİ hökumətində yüksək vəzifə tutması, təhsilin təşkili və inkişafı məsələlərinin həllinin onun selahiyət və nazaratında olması keçmiş ittifaq miqyasında olduğu kimi Azərbaycanda da geniş islahatlar aparılmasına zəmin yaradı. 1984-cü ildə keçmiş SSRİ-da ümumi təhsil və peşə təhsili üzrə islahatın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənilə hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bundan əlavə, keçmiş SSRİ-də fəaliyyət göstərən internat tipli müəssisələrin işinin yaxşılaşdırılmasını tə'min edən 3 qərar (1984, 1985 və 1987-ci illərdə) da bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib. «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri haqqında» Sov.İKP MK plenumunun 10.04.1984-cü il tarixli və SSRİ Ali Sovetinin 12.04.1984-cü il tarixli qərarları, eləcə də həmin qərarlar əsasında ümumi təhsil və texniki peşə məktəbinə dair qəbul edilən coxsayılı qərarlar İslahat Komissiyası-


nun Sədri olmuş Heydər Əliyevin fikir və müddəaları əsas götürülmək-lə qəbul edilmişdir.

1984-87-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri»ndə nəzərdə tutulan bir çox məsələləri həyata keçirilmişdir. Yeri gəlmışkən deyək ki, ümumi orta təhsilə 6 yaşdan başlamaq və onun müddətinin 11 illik olması haqqında təklif məhz Heydər Əliyev tərəfindən irəli sürülmüş və həmin ideya müstəqil Azərbaycanın təhsil quruculuğunda reallığa çevrilib. Hər il sentyabrın 1-nin ümumxalq bayramı - «Bilik günü» kimi qeyd edilməsi təşəbbüsü də məhz Heydər Əliyevə məxsusdur.

E'tiraf etməliyik ki, 1987-ci ilin sonunda Heydər Əliyevin hakimiyətdən uzaqlaşdırılması «Əsas istiqamətlər»də qarşıya qoyulan bir çox məsələlərin həllini də yarımçıq qoymuş...

1988-ci ildən başlayaraq həm SSRİ-də, həm də Azərbaycanda gedən içtimai-siyasi proseslər təhsilin inkişafından da yan keçmədi. SSRİ-nin dağılıması və Azərbaycanda baş verən Qarabağ müharibəsi, eləcə də siyasi hadisələr ümumi təhsilin inkişafında geriləməyə, böhrana geniş yol açdı. Mövcud reallıqlara soykənmədən, ölkənin iqtisadi durumunu nəzərə almadan qəbul edilən «Təhsil Qanunu» (1992) ümumi təhsilin 8 illik icbari təhsilə əvəzlənməsi hələ 1970-80-ci illərdə keçilmiş ümumi icbari orta təhsilin inkişafında geriye doğru addım idi. Ümumtəhsilin strukturunun dəyişdirilməsi, təhsilin məzmununun zorla həmin struktura uyğunlaşdırılması təhsilin bu pilləsində ciddi çətinliklər yaratdı. Həmin qanunun icra mexanizminin olmaması ümumtəhsil pilləsində əsaslı islahatların aparılması xeyli ləngti. Ümumi təhsildə depressiya, geriləmə prosesi gücləndi...

1993-cü ilin iyundan ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük sə'yı ilə ümumi təhsildə böhrandan çıxış yolları tapıldı. Azərbaycan Prezidenti Heydər Əliyevin me'marı olduğu yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə 11 illik ümumi icbari təhsilə keçildi. Azərbaycan vətəndaşlarının pulsuz ümumi orta təhsili-nə dövlət tə'minatı verildi. Yeni təhsil qanununun yaradılması həyatı zərurətə çevrildi və ilk dəfə olaraq Prezident Heydər Əliyevin təşəbbüsü ilə «Təhsil Qanunu»nun yeni layihəsi ümumxalq müzakirəsinə



verildi, təhsil İslahatları üzrə dövlət programı hazırlanmaq məqsədilə Dövlət Komissiyası yaradıldı, ilk dəfə ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı hazırlanaraq təsdiq olundu, onun tətbiqinə başlandı. Azərbaycan təhsili tarixində ilk dəfə yaradılan ümumi orta təhsilin dövlət standartları və bazis tədris planına uyğun olaraq ümumtəhsil fənlərinin şagirdin - təhsil alanın məyi, maraq və arzusuna uyğun tədrisi prinsipi real gerçəkliyə çevrildi. Bu gün Azərbaycanda 4561 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlarda 1,6 milyon nəfərdən çox şagird təhsil alır.

Texniki peşə təhsili. Azərbaycan təhsilinin müüm tərkib hissəsi olan texniki peşə təhsilinin zəngin tarixi olsa da, onun inkişafının yüksəlik dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. 1970-ci illərdə Azərbaycanın texniki peşə təhsili özünün yeni yüksəlik dövrünə qədəm qoymuş, həmin ildə texniki peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdır. Həmin illərdə Azərbaycanda gedən iqtisadi qu-nuculuq prosesi, sənaye və kənd təsərrüfatının coşqun inkişafı yüksək ixtisaslı fəhlə kadrları hazırlanması tələbatını ortaya qoydu və bu tələbat ilk növbədə texniki peşə təhsili şəbəkəsinin hərtərəfli inkişafına imkan verdi. Buna görə də o illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə təhsilin bu sahəsinin inkişafını tə'min edən direktiv sənədlər qəbul edildi. Məhz onun təşəbbüsü ilə 1969-cu ilin sonlarında qəbul edilmiş «Texniki peşə təhsili sistemi məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında» qərar təhsilin bu pilləsinin sonralar ahəngdar inkişafına tekan verdi.

Heydər Əliyevin hakimiyyətə gəlisinin təkcə ilk iki ili ərzində 16 yeni texniki peşə məktəbi yaradılmış, 20 texniki peşə məktəbi orta texniki peşə məktəbinə çevrilmiş, 3120 şagird yeri olan tədris və 2520 çarpayıcı olan yataqxana binaları tikilmiş, əlavə olaraq 244 tədris e'malatxanası, kabinet və laboratoriya yaradılmışdır.

Heydər Əliyevin göstərişi ilə ilk dəfə olaraq 1971-75-ci illər üçün Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafi yollarına dair strategiya müəyyənləşdirilmişdir. Həmin illərdə 35 şəhər

və rayonda 54 yeni texniki peşə məktəbi yaradılmışdır. Ümumiyyyətlə, bu dövrdə bu məktəblərdə 165120 nəfər ixtisaslı fəhlə kadri hazırlanmışdır ki, bu da əvvəlki illərdən 1,7 dəfə çox idi.

1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə «Orta kənd texniki peşə məktəblərinin şəbəkəsinin genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında» qərar qəbul edilir ki, onun qəbulundan keçən 4 ildə kənd texniki peşə məktəblərinin şəbəkəsi 3 dəfə artaraq sayı 44-ə çatdırılır. Demək olar ki, həmin məktəblər respublikanın bütün rayonlarını əhatə edir.

Heydər Əliyevin göstərişi ilə 1976-80-ci illərdə texniki peşə təhsili sisteminin iqtisadi və sosial inkişafı planı hazırlanıb təsdiq olunur. Bu plana uyğun olaraq peşə təhsili müəssisələri 235 peşə və ixtisas üzrə 43 nazirlik və baş idarə üçün ixtisaslı fəhlə kadrları hazırlamışdır.

1970-82-ci illərdə respublikada texniki peşə təhsili şəbəkəsinin inkişaf dinamikasının təhlili göstərir ki, 1970-ci ildə 76 texniki peşə məktəbi fəaliyyət göstərir və orada 40,9 min şagird təhsil alırdısa, bu rəqəm müvafiq olaraq 1980-ci ildə 173 məktəbə və 99,8 min şagirdə, 1982-ci ildə isə 184 məktəbə və 109 min şagirdə çatdırılmışdır. Deməli, məktəblərin sayı bu illərdə 2,5 dəfə, təhsil alanların sayı isə 2,5 dəfədən çox artmışdır.

Heydər Əliyev o illərdə ölkədə iqtisadiyyatın durmadan inkişafı, sənaye və kənd təsərrüfatı sahələrinin modernləşdirilməsi və ərzaq bolluğu yaradılması ilə bağlı kadı hazırlığını yaxşılaşdırmaq sahəsində texniki peşə təhsili sistemi qarşısında da ciddi vəzifələr qoyur və onların reallaşması üçün hər cür şərait yaradırı.

1982/83-cü dərs ilində 184 texniki peşə məktəbində 230 peşə üzrə 110 min şagird təhsil almışdır. Bu, 1970-ci ildə mövcud olmuş 84 texniki peşə məktəbi və orada təhsil alan 44 min tələbə ilə müqayisədə 2 dəfədən çox idi. Hesab edirəm ki, bu rəqəmlər Heydər Əliyevin təhsilin bu vacib sahəsinə qayğı və diqqətini çox daqiq əks etdirir.

1978-87-ci illərdə Azərbaycanda 5276 şagird yeri olan texniki peşə kompleksləri, 2400 şagird yeri olan tədris binaları, 2800 şagird yeri olan laboratoriya-təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verilmişdir. Bu illərdə 194 tədris-

istehsalat e'malatxanası, 786 tədris kabinetinə və laboratoriyası, ümumi torpaq sahəsi 1427 hektar olan 22 təlim təsərrüfatı yaradılmışdır.

SSRİ-də 1982-87-ci illərdə təhsil sistemini rəhbərlik etmiş Heydər Əliyev ümumi təhsilin, o cümlədən texniki peşə təhsili sahəsində də osaslı İslahatların aparılması yolunda böyük xidmət göstərmişdir. İslahat programında orta texniki peşə məktəblərinə daxil olan IX sinif növ zünflarının sayı və xüsusi çökisinin 2 dəfə artırılması, əmək fəaliyyətinin başlamazdan ovval bütün gənclərə peşələrə yiyələnmək imkanının verilməsi, gənclərin ümumi orta təhsilinin onların ümumi peşə təhsili ilə tamamlanması nəzərdə tutulmuşdu. İslahat programı respublikada texniki peşə təhsilinin inkişafına və təkmilləşməsinə böyük tökan verdi. Bunu nəzəre almışaq ki, o illərdə Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində çalışan ixtisash fəhlələrinin 70-80%-ni məhz texniki peşə məktəblərinin mövzuları təşkil edirdi.

Lakin təsəssüf ki, 1988-1993-cü ilin birinci yarısında Azərbaycanda baş verən Qarabağ konflikti, daxili siyasi çekişmələr, hakimiyətdə olub təhsilin comiyyətin tərəqqisində rolunu anlamayanların apardığı uğursuz daxili siyaset Heydər Əliyevin respublikaya rəhbərliyinin birincə dövründə peşə təhsili sahəsində yaradılan maddi-texniki bazanın dağılmmasına, təhsilin bu pilləsinin arxa plana keçirilməsinə yol açdı. Texniki peşə təhsili sisteminin varlığı, saxlanıb-saxlanmaması tehlikə altna alındı. 70-80-ci illərdə yaradılan bu zəngin təhsit şəbəkəsi məhv olmaq həddində qətddirildi...

Azərbaycanda texniki peşə təhsilinin təkrarsız zəngin şəbəkəsinin yaradıcısı Heydər Əliyevin 1993-cü ilin iyundan hakimiyyətə yenidən qayıdışında təhsilin bu pilləsinin de tamamilə məhv olmaq, tarixə çevrilmək təhlükəsindən xilas etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin qayğısı sayəsində 1996-ci ildə Azərbaycan hökuməti «Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında» qərar qəbul etdi və bu sahədə İslahatın tələblərinə uyğun olaraq maddi-texniki bazası zəif olan 41 peşə məktəbi ləğv edildi və bir çoxu isə başqaları ilə birləşdirildi. Hazırda respublikada 110 ibtidai peşə təhsili müəssisəsi, peşə liseyleri və peşə məktəbləri fəaliyyət göstərir ki, onlarda 115 peşə üzrə müəssisələr hazırlanır.



İnanırıq ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış təhsilin islahat programının həyata keçirilməsi XXI əsrde Azərbaycanda texniki peşə təhsilinin inkişafında yeni üşüqlər açacaqdır, müstəqil Azərbaycanın iqtisadi yüksələşini tə'min edəcək mütəxəssislərin yetişdirilməsinə öz payını verəcəkdir.

Ali və orta ixtisas təhsili. Azərbaycan təhsilinin bu pilləsi Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilən gündən onun daim diqqət mərkəzində olmuş, 5 avqust 1969-cu il tarixli məşhur plenumda on çox tənqid hədəfi olan sahələrdən biri də ali təhsil müəssisələrinə mə'navi iqlimin sağlamlaşdırılması və negativ halların aradan qaldırılması yollarının təhlili olmuşdur. Heydər Əliyev 1981-ci ildə «Literatur-naya qazeta»ya verdiyi məşhur «Qoy odalet zəfər çəlsin!» adlı müsahibəsində Azərbaycana rəhbərliyinin ilk günlərindən ali təhsilə olan son-suz marağını, bu sahədə buraxılan nöqsanları aradan qaldırmağın vacibliyinə toxunaraq göstərirdi ki, «Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk. Buna görə də təsadüfi deyil ki, iqtisadi və sosial-mə'navi sahələrdə qayda yaratmaqla bərabər, ali məktəblərə də əl atdıq. Ali məktəblərin işinə ... fəal surətdə qarışma ona görə vacib idi ki, professor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm, qohumbazlıq geniş yayılmışdı. Bu vəziyyət ali təhsilli kadrlar hazırlığı işinə ciddi xələl gətirmiş və gənclərin tərbiyəsinə böyük mə'navi ziyan vurmuşdu. Biz belə vəziyyətlə üzləşdi: ayrı-ayrı ali məktəb müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə «valideyn» ixtisasları üzrə düzəltməyə çalışırdılar. Biz bu cür hərəkətləri məhdudlaşdırmağa olduğumuz olduq. İnzibati orqanların işçilərinin övladlarını dövlət universitetinin hüquq fakültəsinə götürməyi isə tamamilə qadağan etdik».

Böli, o illər ali məktəblərin həyatında əsl dönüş nöqtəsi, haqq-ədalət bərpası illeri oldu. Azərbaycanın bütün sahələrində olduğu kimi, ali təhsil, eləcə də orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesində ədalətin zəfər çalğısı illər kimi tarixi yaddaşımıza daxil olub. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının sür'ətli inkişafına nail olmaq üçün hər şeydən qabaq, yüksək ixtisaslı mütəxəssislərə ehtiyac

oldugunu dorindən bilərək ilk növbədə ölkənin intellektual potensialının istehsalçısı olan ali və orta ixtisas məktəblərinin inkişafına xüsusi əhəmiyyət verirdi.

1970-ci illərdə Azərbaycanın ali məktəbləri böyük uğurlar qazanmış, 5 ali məktəb Heydər Əliyevin şəxsi təşəbbüsü ilə keçmiş Sovet İttifaqının yüksək ordenlərinə layiq görülmüşdü. Bir çox ali məktəb işçiləri yüksək dövlət mükafatları ilə təltif olunmuş, 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə «Azərbaycan SSR əməkdar ali məktəb işçisi» adı tə'sis edilmişdi. Bütün bu tədbirlər tezliklə ali məktəb həyatında mə'navi-psixoloji iqlimi kökündən dəyişirdi, ali təhsilin inkişafında keyfiyyət dəyişmələrinə gətirib çıxardı.

1980-ci ilin mayın 28-də keçirilən ali məktəb işçilərinin respublika müşavirəsində çıxış edən Heydər Əliyev 70-ci illərdə ali məktəb həyatının sağlamlaşdırılması sahəsində görülən işlərin nəticələrindən damşarkən deyirdi: «Ən vacib məsələ budur ki, adamlarda ədalətə, həqiqətə inam, respublikamızın bütün işlərində, o cümlədən ali məktəblərdə bərqərar olan obyektivliyə inam yaranmışdır. Bu illər orzində tə'lim-tərbiyə işinin soviyyəsi, tədrisin keyfiyyəti, buraxılan mütəxəssislərin, bütövlükdə ali məktəblərin fəaliyyətinin keyfiyyəti xeyli yüksəlmişdir».

1970-ci illərdə və 80-ci illərin əvvəllerində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxanalar tikilmiş. Bakı Dövlət Universiteti üçün şəhərciyin tikilməsi haqqında, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası üçün Gəncədə xüsusi şəhərciyin salınması barədə ayrıca qərarlar qəbul edilmişdir. Lakin Heydər Əliyevin sonralar Moskvaya vəzifəyə irəli çəkilməsi hər iki layihəni tam başa çatdırmağa imkan verməmişdir.

1970-80-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanlarının sayı isə 70 min-dən 100 minə yüksəlmişdir. Bu illərdə fəaliyyət göstərən 78 orta ixtisas məktəbində hər il 80 minə yaxın şagird təhsil almışdır. Ali və orta

ixtisas məktəblərinə qəbul olan tələbələrin sayı bu illərdə sür'ətlə artmış, sosial tərkibi zəhmətkeş balalarının hesabına sağlamlaşmışdır.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də o illərdə respublikada geniş vüs'ət alan tikinti-quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə tə'min etmək məqsədilə Azərbaycan İnşaat Mühəndisləri İnstututunu (hazırkı Azərbaycan Mə'marlıq və İnşaat Universiteti), Azərbaycanın keçmiş SSRİ-nin en iri üzüm istehsalçısına çevrildiyini nəzərə alaraq Gəncədə bu sahə üzrə mütəxəssis hazırlayacaq Azərbaycan Texnologiya İnstututunu (hazırkı Azərbaycan Texnologiya Universiteti) yaratmışdır.

Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-ci illərin sonunda respublikada 12 ali məktəb, bunnarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına, Respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısunun nəticəsində mümkün olmuşdu.

Bu illərdə ali təhsil sahəsində Heydər Əliyevin tarixi xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycandan kənar təhsilə nail olması idi ki, bu haqda irəlidə ayrıca bəhs ediləcəkdir.

Heydər Əliyevin sonralar keçmiş Sovet İttifaqının bütün təhsil sistemini rəhbərlik etməsi Azərbaycanda ali və orta ixtisas təhsilinə qayığını azaltmadı, əksinə, o illərdə bu sahəyə diqqəti daha da artırdı.

Təessüf hissi ilə qeyd edirik ki, Heydər Əliyevin yüksək dövlət vəzifəsindən uzaqlaşdırılması onun 1970-80-ci illərdə başladığı və bu illər boyu həyata keçirdiyi böyük quruculuq işlərinin dayanması ilə nəticələndi. Bununla da Azərbaycanda ali təhsilin inkişafı yolunda formalaşmış mütərəqqi ənənələr unuduldu, təhsilə dövlət qayğısı azaldı. Təhsil sahəsində böyük zəhmətlər bahasına qazanılmış mə'nəvi dəyərləri düzgün qiymətləndirməyən rəhbərlerin səriştəsizliyi ucbatından elm, təhsil kimi milli və ümumbehəşəri sərvətlərə kökündən zərba vuruldu. Təhsil, məktəb müstəqil dövlət qurulduğunda yaxından iştirak

etməli olan milli ruhlu kadrlar hazırlanmaq, votənpovar Azərbaycan gəncləri tərbiye etmək kimi tarixi missiyasının öhdəsində gəlmək üçün zəruri, düşünülmüş islahatçılıq hərəkatı ilə əhatə oluna bilər. Bu baxımdan 1992-ci ildə qəbul edilən «Təhsil Qanunu» Azərbaycanda ali təhsilin üstün inkişafını tə'min etməyə imkan vermedi. Təhsil sahəsində 80-ci illərin sonu və 90-ci illərin əvvəllerində (depressiya illərində) yüksəlib qalmış problemləri dərindən təhlil etmədən, müstəqilliyyin təhsil və mə'nəviyyat kontekstində mahiyyətini aydınlaşdırımadan, milli təraqqinin strateji istiqamətlərini müəyyənləşdirmədən hazırlanmış həmin «Təhsil Qanunu» mahiyyət e'tibar ilə gərəklə idcəyanın – təhsilin üstün inkişaf etdirilən strateji sahəyə çevriləsi yolunda əngələ, buxova çevrildi. Təhsilin digər püllələri ilə yanaşı, ali və orta ixtisas təhsili sahəsində də böyük problemlər yarandı. Bu gün ciddi problemlərlə üzləşdiyimiz çoxsaylı özəl ali təhsil müəssisələrinin yaranmasına imkan ver şərait yaratdı ...

İnanrıq ki, artıq ümumxalq müzakirəsindən keçmiş yeni «Təhsil Qanunu»num Milli Məclisdə təzliklə qəbulu ali və orta ixtisas təhsili sahəsində də daha uğurlu islahatların aparılmasına imkan verəcəkdir.

Bu gün respublikamızda 30 dövlət, 15 qeyri-dövlət ali təhsil, 70-ə yaxın orta ixtisas təhsil müəssisəsi fealiyyət göstərir.

Heydər Əliyev Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı böyük xidmətlərindən biri də kənarda təhsil

1970-80-ci illərdə şəxsi təşəbbüsü ilə və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almmasına, yüksək ixtisaslı mütəxəssisler kimi hazırlanmasına imkan və şərait yaratmışdır. Heydər Əliyev 1970-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri «Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti» kimi yüksək qiymətləndirərək onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, ondan müstəqil Azə-

baycanın sosial-iqtisadi və mədəni quruculuğunda səmərəli istifadə olunması. 1970-ci illərdə əsası qoyulmuş bu tarixi-mədəni ənənələrin bərpası və yeni məzmunda – müstəqillik prinsiplərinə uyğun şəkildə inkişafına nail olunması məqsədilə həmin mütəxəssislərlə görüşməyin vacibliyindən dənişərkən Azərbaycan gənclərinin I Forumunda (2 fevral 1996) demişdir: «Burada 70-80-ci illərdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğrudan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leningrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salurdıq, onlara xeyir-dua verirdik, onları yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsemək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünkü vaxtılıq bəla kadrların hazırlanması üçün mən xeyli səylər göstərmışam».

Deməliyik ki, 1998-ci il avqustun 31-də Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə möhtərəm Prezidentimizin görüşü keçirildi və bu görüş müstəqil Azərbaycan dövlətciliyi adlı əbədi binanın me'marı və qurucusu Heydər Əliyevlə həmin binanın tikintisini davam etdirmək və uğurla başa çatdırmaq arzusunda olan nəslin nümayəndələri – özünün yetirmələri, haqlı olaraq «Heydər Əliyev kadrları» adlandırılaraq keçmiş məzunlarda, xalq arasında deyildiyi kimi, «inoqorodnik»lərin bayram təntənəsinə çevrildi...

1970-80-ci illərin tarixi əhəmiyyətli nülliyyətlərindən biri 70-ci illərin əvvəllerindən başlayaraq hər il 800-900 nəfər, 80-ci illərin əvvəllerindən isə ilə 1000-1400 nəfərə qədər Azərbaycan gəncinin respublikadan kənardakı keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərilmələri idi. Bu faktları, xüsusən, 70-80-ci illərdə Azərbaycanın sosial-iqtisadi potensialının sürətlə gücləndirilməsi, bunun üçün respublikadan kənardə yüksək ixtisaslı mülki və hərbi mütəxəssislərin sistemi şəkildə hazırlanması sahəsində möhtərəm Heydər



Əliyevin apardığı məqsədönlü işləri, həyata keçirdiyi qlobal tədbirləri ətraflı təhlil edən analitiklərin «Heydər Əliyev hələ o illərdə SSRİ-nin dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görmüş» fikrinin doğruluğunu tarix və zaman təsdiqlədi.

Maraqlıdır ki, möhtərəm Prezidentimiz Heydər Əliyev də bu tarixi həqiqəti belə e'tiraf edir: «Bütün buların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşmışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmənəyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümələ olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüştəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayıraq. İndi işə Siziňlə görüşərək və bu problemlərlə daim şəx-sən məşgül olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm».

Möhtərəm Prezidentimizin bu somimi və ürəkdən gələn sözlərini gecikmiş e'tiraf və yaxud həqiqətin təntənəsi də adlandırmak mümkün kündür. Doğrudan da bu, Azərbaycanın çağdaş tarixində Heydər Əliyev həqiqətlərinin təntənəsi, qələbəsi, milli təhsil tariximizin qızıl hərflərlə yazılmış şanlı səhifələridir. Heydər Əliyevin 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına geniş imkan yaratmasını və bu işə dair qayğı göstərməsini qiymətləndirərək, onun tarixi dəyərinin miqyasını müyyənələşdirərək bu həqiqəti də e'tiraf etməliyik ki, hər il respublikadan kənara orta hesabla 800-1000 nəfər gəncin göndəriləmisi belə bir mənzərə yaradırdı ki, möhtərəm Prezidentimizin özünün dediyi kimi, respublikada mövcud ali məktəblərdən əlavə, sanki Azərbaycan üçün böyük töhfə olan daha bir ali məktəbimiz də fəaliyyət göstəridir. Bu rəmzi, simvolik ali məktəbin yaradıcısı və rəhbəri möhtərəm Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 1970-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin mə'zunları, Heydər Əliyev kadrlarıdır. O illərdə görülən işlərin tarixi-mədəni və dövlətçilik baxımından miqyasını, mahiyyətini və perspektivliyini dərinlən dərk etmək üçün Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində

(1969-82-ci illər) respublikadan kənara təhsil almağa gedən gənclərlə bağlı bəzi statistik rəqəmləri yada salmaq yerinə düşərdi.

1969/70-ci dərs ilində respublikadan kənara 60 nəfər plana qarşı vurut 47 nəfər təhsil almağa göndərilmişdi, möhtərəm Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində az müddədə bu rəqəm 1969-cu ilə müqayisədə 1975-ci ildə 14 dəfədən çox artaraq 700 nəfərə yaxın olmuşdur. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənara təhsilə göndərilməsi daha intensiv xarakter almış və 1978-ci ildən respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuşdu ki, bu da əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin, həm də ixtisasların sayı baxımından yüksək artım sürəti ilə seçilir. Belə ki, təkçə 1977-ci ildə 1970-ci ilə müqayisədə göndərilen tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdir. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci ilə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11% artmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların miqdanı 244-dən 250-ya qəlxmiş, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır. 1970-80-ci illərdə Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların yeri 1970-ci ilədək 40% təşkil edirdi. Möhtərəm Heydər Əliyevin apardığı uzaqgörən siyaset nəticəsində 1976-ci ildə göndərilenlər içərisində azərbaycanlıların real çəkisi 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllerində isə 97,6%-ə yüksəldi. Bu, böyük tarixi-mədəni nailiyət idi və bu tarixi uğur Heydər Əliyevin adı ilə bağdır.

Möhtərəm Heydər Əliyevin 70-80-ci illərdə respublikadan kənarda keçmiş SSRİ-nin aparıcı ali məktəblərində milli kadı hazırlığı sahəsində apardığı siyasetin mühüm istiqamətlərindən biri də hərbi milli kadr-ların yetişdiriləməsi yolundakı tarixi xidmətləridir. 70-80-ci illərin ən əhəmiyyətli hadisələrindən biri kimi indi müstəqillik dövründə çox lazımlı olan respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərino azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktımı qeyd etməliyik. Bunlar möhtərəm Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. Onun qayğısı ilə 1972-ci ildən e'tibarən hər il 300-400,

1970-ci illərin sonu və 80-ci illorin əvvəllərindən Azərbaycandan kənara ildə 800-900 nəfər gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bundan əlavə, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına hərbi məktəb yaradıldı və bununla da Azərbaycanda hərbi məktəblər şöbəsinin sonrakı inkişafında mühüm rol oynadı. Bu gün müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən zabitlərin əksoriyyəti, məhz Heydər Əliyevin o illərdə təhsil almağa göndərdiyi məzunlardır. İstə Azərbaycandan kənardı, istərsə də respublika daxilində milli hərbi kadrların hazırlanması sahəsində möhtərəm Heydər Əliyevin xidmətləri əvəzsizdir. Nəzərə almaq lazımdır ki, məhz 70-80-ci illərdə yaradılan baza hərbi məktəbləri, eləcə də respublikadan kənardı təhsil almış milli kadrlar hesabına bu gün müstəqil Azərbaycanın ordu quruculuğu və milli hərbi sistemi formalaşmış, məhz illərdə yaradılan temət üzərində qurulmuşdur.

Deməli, 1970-80-ci illərdə möhtərəm Heydər Əliyevin böyük uzaq-görənliliklə istər mülki, istə hərbi ixtisaslar üzrə respublikadan kənar təhsil müəssisələrində kadr hazırlığı siyasetinin bu gün müstəqil Azərbaycanın xoşbəxt gələcəyi üçün nə qədər böyük əhəmiyyət daşıdığını, ümummilli, ümumdövlət miqayash tədbir olduğunu şahidi oluruq.

Lakin Heydər Əliyevin 1982-ci ilin sonunda Moskvada işə keçməsi bu tarixi işin miqyasını daraltdı və 80-ci illərin sonları, 90-ci illərin əvvəllərində isə tamamilə unuldu. Sonrakı hadisələr, xüsusun Moskva rəhbər vəzifədən uzaqlaşdırılığı illərdə, eləcə də 1990-ci ilin iyulunda Vətənə - Azərbaycana - Naxçıvana qayıdışı möhtərəm Heydər Əliyevin təhsilə, o cümlədən respublikadan kənar təhsilə qayğısını azaltmadı, əksinə, artırdı. Təkcə onu demək kifayətdir ki, Naxçıvana rəhbərliyi dövründə öz təşəbbüsü ilə hələ 1992-ci ildə 75 nəfər naxçıvanlı gəncin Türkiyənin ali məktəblərində təhsil almağa göndərilməsinə nail ola bilmişdi...

Lakin həmin dövrde Azərbaycanda təhsil sahəsində geriləmə, tənəzzül, depressiya prosesi gedirdi. 1993-cü ilin iyununda möhtərəm Heydər Əliyevin Azərbaycana hakimiyətə qayıdışı həmin proseslərin qarşısını aldı. Xarici ölkələrdə azərbaycanlı gənclərin ali təhsil almaq təcrübəsi yenidən canlandı. Bunu demək kifayət edər ki, təkcə müstə-



qıllı illərində ölkəmizdən konara 100-dən çox ixtisas üzrə 4 mindən çox azərbaycanlı gənc göndərilmişdir. Hazırda xaricdə 3 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Bu gün təhsil sisteminin bu sahədə əsas vəzifəsi möhtərəm Prezidentimizin belə bir göstərişini həyata keçirməkdən ibarətdir ki, «... dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutlarının imkanlarından Azərbaycanın gələcəyi üçün, dəyərlə kadr hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik».

Heydər Əliyev müştəqil Heydər Əliyevin xalqın haqlı tələbi ilə həki-Azərbaycanda təhsil miyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın islahatının mə'marı sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün və rəhbərdir sahələrində olduğu kimi, təhsil sahəsində də normallaşmaya, sabitliyə imkan verdi, tədris-tərbiya müəssisələrinin alıngard işi bərpə olundu, təhsil sistemimizin müştəqil dövlətçilik prinsipləri əsasında qurulması zərurəti yarandı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Sərəncamlı müştəqil Azərbaycanda təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların aparılması məqsədilə islahat programını hazırlayacaq Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası tərəfindən qısa müddədə hazırlanmış «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı» geniş müzakirələrdən sonra möhtərəm Prezidentimiz Heydər Əliyevin Sərəncamı ilə 15 iyun 1999-cu ildə - Milli Qurtuluş günündə təsdiq olundu. Həmin sənəd hazırlanarkən ölkəmizdə təhsil sisteminin ayrı-ayrı inkişaf mərhələləri, xüsusən, 1970-80-ci illərdə təhsil sahəsində toplanmış tarixi təcrübə ciddi şəkildə nəzərə alınmışdır.

Programda Azərbaycanda təhsil islahatını üç mərhələdə həyata keçirmək nəzərdə tutulur:

Birinci mərhələ - həzırlıq mərhəlesi adlanır və bir il müddətinə - 1999-cu ildə Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olmuş təhsil almaq hüququnu tə'min edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılması, eləcə də onun infrastrukturunu və kommunikasiya sisteminin müəyyən edilməsini nəzərdə tutur.

Qısamüddətli perspektivi əhatə edən ikinci mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi stabilliyini tə'min edən təxirəsalınmaz problemlərin həll olunması və genişmiqyaslı islahatın aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki tə'minatın və yenidə idarəetmə modelinin yaradılması nəzərdə tutulur.

Üçüncü mərhələ 2004-cü ildən sonrakı mərhələdir. Bu, programda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini əhatə edir.

Təhsil sahəsində islahat programının əsas məqsədi - məktəbəqədər, orta, ali təhsil və ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplamış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikasının Konstitusiyasında. Təhsil Qanununda təsbit olunmuş cəmiyyətin tələblərinə, onun siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasetini həyata keçirməkdən ibarətdir.

Göründüyü kimi, islahatın bütün mərhələləri şəxsiyyəti díqqət mərkəzində saxlamaqla, onun yüksək səviyyəde təhsil alması məqsədini güdürlər.

«Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı»nın əsas konseptual ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürdüyü aşağıdakı müddəələr təşkil edir:

Təhsil sisteminde hər bir yeniləşmənin inqilabı deyil, təkamül yolu ilə aparılması;

Dünyanın inkişaf etmiş dövlətlərinin təhsil sisteminde aparılmış islahatların nəticələri ilə yaxından tanış olunması;

Heç bir ölkənin təhsil sisteminin olduğu kimi Azərbaycanda qurulmasına cəhdin yolverilməzliyi;

Xalqımızın milli-mə'nəvi xüsusiyyətlərindən, milli mentalitetindən, xüsusən təhsil sahəsində XX əsrde Azərbaycanda formalasılmış mütəəqqi ən ənələrindən səmərəli istifadə olunması;


Azərbaycanın təhsil sisteminin formalasmasında, milli təhsil quruluğunda milli və ümumhäqəri dəyərlərə üstünlük verilməsi və s.

Deməliyik ki, bu gün müştəqil Azərbaycanda təhsil sisteminde islahatlar prosesi artıq dönməz xarakter almış, möhtərəm Prezidentimiz

Heydər Əliyevin müəyyənloşdirdiyi yolla təhsilin strukturunda, idarə olunmasında, təhsilin mözəmənündə uğurlu islahatlar aparılır.

Azərbaycan xalqının xoşbəxtliyi, tarixi ədalətin təntənəsi ondadır ki, keçən əsrin 70-80-ci illərində keçirilmiş təhsil islahatlarında olduğu kimi, müstəqil Azərbaycanın təhsil islahatına da ümummilli liderimiz, Azərbaycanın ilk «Xalq müəllimi», böyük siyaset və dövlət xadimi möhtərom Prezidentimiz Heydər Əliyev rəhbərlik edir. Ümid edir və inanırıq ki, YUNESKO tərəfindən «Təhsil əsri» – «İntellekt əsri» e'lan olunmuş XXI əsrə möhtərom Prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın milli təhsil sistemində əsaslı islahatlar aparılması yolu ilə qısa bir zamanda milli təhsil sistemini dünya standartlarına çatdırıb ilə bəlcəyik.

Heydər Əliyevin təhsili, elmə, mədəniyyətə, bütövlükde Azərbaycana təhsiləri olduqca çoxdur. Əslində Heydər Əliyevin həyat yolu və fəaliyyəti Azərbaycan dövlətinə, Azərbaycan xalqına Ulu Tanrıının böyük təhfələrindən biridir. Əsrin üçdəbirində Azərbaycan təhsilinin inkişafının ən yaddaqalan məqamları, tarixi dövrlərli bu müdrik insanın, dünyaya şöhrətli siyaset və dövlət adamının adı və fəaliyyəti ilə bağlı olub, bu gün də bağlıdır və sabah da bağlı olacaqdır. Çünkü bu dövrdə Heydər Əliyev Azərbaycan təhsilinin üstün inkişafı, ölkənin kadr, intellektual potensialının möhkəmləndirilməsi üçün elə möhkəm teməl, özüllə yaradıb, elə müttəqəqqi, ümummilli ən'ənələr formalasdırıb ki, həmin monolit əsas üzərində milli təhsilimizin parlaq gələcəyini tə'min edən. Heydər Əliyevin idarəcilik, dövlətçilik məktəbini keçən, Heydər Əliyevin azərbaycanlıq kursunu dərinlənən mönimsəyən və onu davam etdirməyə qadir olan varisə cəhitiyac vardır. Azərbaycan xalqının xoşbəxtliyi bundadır ki, Vətənimizə uğurla rəhbərlik edən, 50 milyonluq xalqımızın milli lideri olan möhtərom Prezidentimiz Heydər Əliyevin ideyalarının, böyük eməllərinin layiqli davamçı missiyasını XXI əsrə daşımaga qabil siyasi, intellektual, idarəcilik və mədəni baxımdan yeganə şəxsiyyət olan İlham Əliyev artıq böyük siyasetə hazırlıdır. İlham Əliyevin xoşbəxtliyi isə bundadır ki, o, dünyaya şöhrətli Heydər Əliyev ocağının, Heydər Əliyev vətənpərvərlik məktəbinin yetirməsi,



Heydər Əliyev idarəçilik və dövlətçilik iş üslubunu dərinlənən menimsəmiş siyasi lider. Heydər Əliyev kimi dahi, fenomenal şəxsiyyətin qan yaddasının, genetik keyfiyyətlərinin daşıyıcısıdır. Məhz bütün bu keyfiyyətlərinə görə bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan ziyalıları, Azərbaycanın çoxmənli təhsil işçiləri İlham Əliyevi XXI əsrin siyasi lideri, Heydər Əliyev kursunun yeganə, bənzərsiz davamçısı kimi qəbul edir. Hesab edirəm ki, İlham Əliyevin çağdaş Azərbaycanın siyasi arenasındaki yeri və gələcək perspektivi Dağıstan Respublikasında yaşayan soydaşlarımızın Azərbaycan xalqına ünvanlanmış 25 oktyabr 2000-ci il tarixli müraciətində çox dəqiq ifadə edilmişdir: «Öz düşüncə və emməllerinə görə İlham Əliyev XXI əsrin adamıdır,... təmiz gen, müasir savad, beş xarici dildə danışmaq bacarığı, demokratik təfəkkür, bazar iqtisadiyyatına dair dərin dünyagörüşü və nəhayət, yüksək işgüzarlıq. Azərbaycanın sosial və iqtisadi inkişafı uğrunda mübarizə üçün İlham Əliyev dünya səviyyəli iqtisadçı və siyasətçi kimi formalşmışdır. Xəzərin yeni neft yataqlarının fəthi, neft və qaz kəmərinin çəkilişi. Büyük İpek Yolu. Bütün bu projektlər İlham Əliyevin ... dünya səviyyəli liderlərlə şəxsi görüşlərində müzakirə olunur. İlham Əliyevin dünya ictimaiyyətinin nəzərində gözəl işgəzar insan və uzaqqorən siyasetçi imicisi qazandığını e'tiraf etmək lazımdır».

İlham Əliyev siyasi lider kimi həm bu gün iqtidarda olan və ölkədə ən güclü intellektual potensiala, 230 min nəfər üzvə malik Yeni Azərbaycan Partiyası Sədrinin I müavini kimi, həm də Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi istər Vətənimizdə, istərsə də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Onun istər Strasburqda Avropa Şurası Parlamentindəki, istərsə də Vaşinqton, Nyu-York, San-Fransisko, London, İstanbul və digər şəhərlərdə keçirilən nüfuzlu beynəlxalq forumlardakı çıxışları siyasi baxımdan yetkinliyi, təfəkkür dərinliyi, intellektual səviyyəsinin yüksəkliyi, dövlətçilik mənafeyinin üstünlüyü ilə seçilmiş, həmişə rəğbətlə qarşılanmış, Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi tanınmışdır. İlham Əliyevin son bir ilde Avropa Şurasında Azərbaycan həqiqətlərini siyasi uzaqqorənlik və möv-

cud reallıq müstəvisində dünyaya çatdırmaq təcrübəsi ona ümumxalq məhəbbəti qazandırıb. Ölkenin bütün təhsil işçiləri belə böyük fəaliyyətinə, xüsusən də qacqınların təhsili ilə bağlı məsələnin Avropa Şurası Parlamentində müzakirəsinə nail olduğuna görə İlham Əliyevə minnətdardırlar.

İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti kimi «Əsrin kontraktı» ünvanı almış Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, «Bakı-Tbilisi-Ceyhan» əsas ixrac neft kəməri, «Bakı-Tbilisi-Ərzurum» qaz kəməri» layihələrinin reallaşması yolundakı xidmətləri hər bir azərbaycanlının iftixar etməli olduğu həqiqətlərdəndir. Azərbaycan idmanını dünya arenasına çıxarmaq, bununla da Azərbaycanımızı, istə'dadlı xalqımızın intellektual və fiziki potensialını beynəlxalq aləmdə tanıtmaq sahəsində İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi gördüyü tarixi işlər soydaşlarımızın iftixar mənbəyinə çevrilmişdir. Bu həqiqətdir ki, Azərbaycan idmanı özünün ən yüksək pilləsinə Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında çatdı. Bu yarışlarda Azərbaycan idmançıları Vətənə 2 qızıl, 1 bürünc medalla qayıtdı. Azərbaycan Sidneydə həqiqətən böyük qələbəyə nail oldu. Bu gün Azərbaycan xalqı həmin böyük uğura görə Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə borcludur. Azərbaycan xalqı İlham Əliyevin həmin yarışlarda hər qələbə anında Azərbaycan himminin çalınması, Azərbaycan bayrağının qaldırılması zamanı necə sevindiyini televiziya ekranları və sitelər izləyiblər, onun bu milli vətənpərvərlik, azərbaycanlıq duygularından necə ruhlandığının şahidi olublar. Yeri gəlmışkən deməliyik ki, müqəddəs üçüncü bayraqımız da məhz İlham Əliyevin milli mənafə fədakarlığı sayəsində hələ 1999-cu ilin mayında dünyanın ən uca zirvəsinə – Evereste sancılıb... Bu da tarixdir, özü də milli tarixin ən şərflü şəhifələrindən biri...

İlham Əliyev Azərbaycan məktəbinin yetirməsi. Bakıdakı 6 sayılı məktəb-liseyin mə'zunudur. Əslində o, böyük siyasetə, idarəçilik aparatına təhsil işindən, müəllimlikdən, alimlikdən gəlib. Hələ 23 yaşından mə'zunu olduğu Moskvadan Beynəlxalq Münasibətlər İnstitutunda

müəllim kimi əmək fəaliyyətinə başlayan İlham Əliyev qısa zamanda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, həmin institutda tələbə gənclərə beynəlxalq münasibətlərdən, diplomatiyadan dərs demişdir. Əslində İlham Əliyev bəzini siyasetçilər kimi siyaseti, diplomatiyanı yeni-yeni öyrənmir, o bu sahənin kamil mütoxossisi, yetkin alimi, bacarıqlı müəllimi kimi çıxdan yetişib...

İlham Əliyev təhsil ictimaliyəti arasında hansı sahədə çalışmasından asılı olmayaq həmişə yenilik tərəfdarı, islahatçı rəhbər, cəmiyyətin, dövlətin gələcəyi olan gənclərin təhsilinə həmişə yardım əlini uzadan, gəncliyin himayəçisi, ən başlıcası isə təhsil sahəsində Heydər Əliyev ən ənənlərini davam etdirmək əzmində olan şəxsiyyət kimi tanınır və sevılır. İlham Əliyev xalqımızın müdrik rəhbəri Heydər Əliyevin Azərbaycana, Azərbaycanın dövlətçiliyinə, Azərbaycan xalqına ən laiyqli töhfələrindən biridir. Azərbaycan təhsilinin üstün inkişafının gələcəyinə, «Təhsil əsri» - «İntelлект əsri»ndəki yüksələşinə tə'minatı həmin əsrin milli lideri İlham Əliyevin şəxsində görür və bundan qürur duyuruq.

Heydər Əliyev irsi xalqımızın milli sərvətidir və bu tükənnəz xəzinədən hamiya – hər bir siyasetçi, dövlət adamına, diplomata, iqtisadçıya, elm, mədəniyyət, təhsil xadimlərinə, bütövlükdə hər bir Azərbaycan vətəndaşına pay düşür. Bu həqiqətdir ki, hər bir insan həm bu gün, həm də gələcəkdə bu xəzinədən bəhrələnəcək, bu və digər ümummilli problemin həlliində Heydər Əliyev zəkasının nüvəndən, zəngin və çoxcəhətli irləndən faydalanaçaqdır. Bu baxımdan, Azərbaycanın təhsil işçiləri bu əvəzsiz xəzinədən, dəyərli mənbədən həmişə, hər zaman bəhrələnəcək, ona döñə-döñə müraciət edəcəklər.

Doğrudur, son illər bu fenomenal şəxsiyyət haqqında çox yazıilib və inanırıq ki, bundan sonra da çox yazılıcaq. Möhtərəm Prezidentimizin təhsilə bağlı 1969-cu ildən bu günümüzdək etdiyi mə'rüzə, nitq, müsahibə və çıxışlarını həmkarım filologiya elmləri namizədi Əsgər Quliyevlə birlikdə ilk dəfə bir kitabda toplamaq təşəbbüsü göstərmişik. Hesab edirik ki, möhtərəm Prezidentimizin təhsilə bağlı fikirləri və

gördüyü cahansümul işlər haqda ən obyektiv, həqiqi sözü son bir qərinəlik tarixi xronikanı, təhsil salnaməsini əks etdirən nitqləri, çıxışları özü deyir və deyəcəkdir...

Heydər Əliyevin təhsilə bağlı mə'rüzə, nitq, çıxış, müsahibə və təbriklerinin əksərinin toplandığı bu kitab, eyni zamanda Azərbaycan təhsilinin böyük təssübkeşi və himayədarı olan bu müdrik insanın öz xalqının təhsilinə, intellektual potensialının möhkəmləndirilməsinə, təhsil şəbəkəsinin ahangdar inkişafına qayğısunın, möhtəşəm xidmətlərinin əyani sübutudur, yenilmez örnəyidir.

Heydər Əliyevin təhsilə bağlı çıxış, nitq və mə'ruzələrinin toplanıldığı bu dəyərli kitaba «Ön söz» yazmaq kimi şərəflə missiyanın mə'suliyyətini dərk etməklə yanaşı, əminəm ki, o bütün Azərbaycan ziyalılarının, təhsil işçilərinin stolüstü kitabı olacaqdır.

MİSİR MƏRDANOV

Təhsil naziri

Bakı şəhəri, 25 yanvar 2002-ci il

AZƏRBAYCANIN İLK ALI TƏHSİL OCAĞI

(*Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində nitqi;
1 noyabr 1969-cu il*)

Əziz yoldaşlar!

Hörmətli qonaqlar!

Bu gün Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin 50 illiyi təntənə ilə qeyd edilir. Azərbaycan xalqının həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatın yüksəlisiində yubilyarımız böyük və səmərəli rol oynamışdır.

Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır.

Moskvanın, Leningradın, qardaş sovet respublikalarının elm və təhsil mərkəzləri nümayəndəlerinin, sosialist dövlətlərinən olan dostlarımızın yubiley şənliklərində iştirakı bu fikrimizə sübutdur.

İzin verin, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncağımızın bütün iştirakçılarını Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Hey'əti və Nazirlər Soveti adından səmimi salamlayım!

İlk addımlarından e'tibarən universitet öz inkişafının bütün mərhələlərində rus xalqından, Sovet Rusiyası hökumətindən, Moskvanın təhsil mərkəzlərinən təmənnasız qardaşlıq köməyi görmüşdür. Biz bu tribunadan Azərbaycan xalqının adından böyük rus xalqına, Rusiyaya, rus elmine en dərin və səmimi minnətdarlığımızı bildiririk.

Bu gün, təntənəli yubiley gündündə biz öz biliyini, öz istədəni Azərbaycan Universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik.

Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.İ.Razumovski, Tağı Şahbazi, İ.I.Şirokoqorov, Y.V.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şaxtaxtinski, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadim-

lərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların hayatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Universitetinin tarixi ilə qızılmaز tellərlə bağlıdır.

Qocaman alımlar, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini universitetin yaradıcılarından qəbul etmələr buraya, bizim iclasımıza toplaşmışlar. İzin verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibəti ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzuluyam!

İcazə verin, öz qüvvə və biliklərini nəcib vəzifəyə - gənc mütəxəssislər hazırlamağa həsr etmiş Azərbaycan Universitetinin bütün professor və müəllimlərini ürəkdən təbrik edim!

Eləcə də, Azərbaycan Universitetinin bütün yetirmələrini, bütün tələbələrini və onların şəxsində bütün diqqətəlayiq gənclərimizi hərəarətə təbrik edim!

Əziz yoldaşlar, dostlar!

Hörmətli qonaqlar!

Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində, ölkədə vətəndaş mühərabəsi alovlandığı bir vaxtda yaradılmışdır. Lakin bu vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədi. Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elmi xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın on yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi.

Azərbaycan Dövlət Universiteti öz tarixinin bütün mərhələlərində Kommunist Partiyasından və Sovet hökumətindən qayğı görmüşdür.

Kommunist Partiyasından və Sovet dövlətinin görkəmli xadimləri S.M.Kirov, Nəriman Nərimanov, Səməd Ağamalioğlu, Ruhulla Axundov, Sultanməcid Əfəndiyev, Dadaş Bünyadzadə, Əliheydər Qarayev onun besiyi başında dayanmışdır.

Ağır vətəndaş mühərabəsi və iqtisadi dağıntı şəraitində xalq hakimiyyəti universitetin ehtiyaclarına son dərəcə böyük diqqət yetirir, ona hədsiz qayğı göstərirdi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci ilə qəbul etdiyi ilk dekretlərdən birinin yığcam, lakin mə'nali sətirlərini

həyocansız oxumaq mümkün deyil: «Bakı Universitetinin professorları və müəllimləri əvəzədilməz işçilər sırasına daxil edilsin».

Universitet bu qayğıya fədakar işi ilə cavab verirdi. Doğma respublika ilə birlikdə inkişaf edən, inamlı qüvvə toplayan universitet qabaqcıl elm və mədəniyyət ocağına, yüksək ixtisaslı kadrlar hazırlayan ali məktəbə çevrilmişdir.

Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin on yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nasiroddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Roşidəddin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmlü satiriklərdən Ələkbər Sabırın, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlilik tarixinin bəzəyidir.

Biz Azərbaycan xalqının bu və ya digər görkəmlü oğullarına ona görə minnətdarıq ki, onlar zülmətlə irticə və özbaşınlıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məş'elini göz bəbəyi kimi qorumuşlar. Lakin xalq kütłələrinin, əməkçi xalqın nəsibi cəhələti idi.

1921-ci ilde Birinci Ümumazərbaycan Sovetlər qurultayında ilk xalq maarif komissarımız Dadaş Bünyadzadə ürək ağrısı ilə demişdir: «Bu yaxınlarda biz bütün əhalini siyahıya aldıqda mə'lum oldu ki, müsəlmanların vur-tut 62 nəfərinin ali təhsili vardır. Bunun də səbəbi aydınlaşdır. Çünkü Azərbaycanda ali məktəb yox idi. Digər tərəfdən, imperialistlər heç vaxt Azərbaycanı maarifləndirmək haqqında düşünməmişlər».

... Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarınməsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fealiyyəti ilə sübut etmişdir.

Universitetin tarixi xidməti bundan ibarətdir ki, o, Azərbaycan ali məktəbinin bünövrəsini qoymuşdur. V.I.Lenin adına Azərbaycan Pedagoji İstítutu, N.Nərimanov adına Azərbaycan Tibb İstítutu, D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstítutu Universitetin



divarları arasında yaranmış, qüvvə toplamış və müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Əgar Universiteti qüdrətli bir ağaca bənzətmış ol-saq, deyə bilərik ki, bunlar onun öz qol-budaqlarıdır. Tam əsasla demək olar ki, respublikamızın digər ali məktəbləri da Azərbaycanın ilk ali məktəbi ilə qohumdur. Azərbaycan Dövlət Universitetinin yetişdirmələri Sovet Azərbaycanının 12 ali məktəbinin hamisində səmərəli elmi-tədqiqat işi aparırlar. 1919-cu ildə Azərbaycanın ictimai dairələrində universitet açımaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkк gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xərici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamızlırlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Sovet Azərbaycanına gəlirlər. Sovet Azərbaycanının ali məktəblərində dünyanın 27 xərici ölkəsinin gəncləri təhsil alırlar.

Azərbaycan Universitetinin tarixi xidmeti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır.

Bu gün respublikamızın xalq təsərrüfatında 105 min nəfərdən çox ali təhsilli mütəxəssis işləyir. Özü də ela bir dövlətdə ki, tarixən yaxın vaxtlarda əhalinin 90 faizi savad deyilən şeyin nə olduğunu bilmirdi. Belə bir mö'cüzəni yalnız Sovet hakimiyəti, fəhlə və kəndlilərin hakimiyəti yarada bilərdi.

İzin verin, yubiley şənliliklərinin bütün iştirakçıları Azərbaycan Dövlət Universitetinin 50 illiyi – Sovet Azərbaycanının bütün zəhmət-keşlərinin fərəhli bayramı münasibəti ilə bir daha təbrik edim!

İcazə verin, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesi və Respublika hökuməti adından əmin olduğumuzu bildirim ki, Azərbaycan Dövlət Universitetinin çoxminlik kollektivi bundan sonra da respublikamızın ali məktəbinin flaqmanı olan Universitetin gözəl ən-ənələrinə sadıq qalacaq, qarşısında duran böyük və məs'ul vəzifələri şərəflə yerinə yetirəcək.

İzin verin, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 50 illiyine həsr olunmuş təntənəli yığıncağı açıq e'lan edim.

BİLİKLƏRƏ MÜKƏMMƏL VƏ DƏRİNĐƏN YİYƏLNƏMƏK AZƏRBAYCAN ELÇİLƏRİNİN ƏSAS VƏZİFƏSİDİR

*(Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrə
görüşündə nitqi; 28 avqust 1975-ci il)*

Əziz yoldaşlar!

Görüşümüz əlamətdar vaxtda keçir. Sov.İKP XXIV qurultayıının göstərdiyi yolla dönmədən irəliliyən Sovet ölkəsi kommunizm quruculuğunun məs'ul mərhələsini – doqquzuncu beşilliyi müvəffəqiyyətə başa çatdırır... Sovet xalqı yeni-yeni müvəffəqiyyətlər qazanmaq, cari ilin və bütün beşilliyin gərgin tapşırıqlarını artıqlaması ilə yerinə yetirmək, daha möhtəşəm nailiyətlər üçün möhkəm bünövrə qoymaq yolunda qəhrəmancasına sa'yılər göstərir. Qurultayıın irəli sürdüyü mühüm ictimai-iqtisadi vəzifələr müvəffəqiyyətə yerinə yetirilir. Biz aydın görürük ki, sovet adamlarının həyat səviyyəsi nə qədər yüksəlmış, kommunizmin maddi-texniki bazasını qurmaq yolunda nə qədər irəliliyiş əldə edilmişdir.

Coşqun əmək fəllığı, Sov.İKP XXV qurultayıını ləyaqətlə qarşılamaq uğrunda genişlənmiş sosializm yarışı cəmiyyətimizin monolit vəhdətini, sovet xalqının böyük yaradıcılıq imkanlarını və doğma Kommunist Partiyası ətrafında sıx birliyini nümayiş etdirir.

Dörd il dalbadal Ümumittifaq sosializm yarışı qalibinin Qırmızı bayrağını alan Sovet Azərbaycanı zəhmətkeşləri cari beşillikdə ölkənin nailiyətlərinə öz ləyaqətli paylarını verirlər. Respublikanın sənayesi doqquzuncu beşillik plan tapşırıqlarında nəzərdə tutuldugundan daha sür'ətlə inkişaf edir. Avqustun 26-da Azərbaycanın sənaye işçiləri məhsul satışına və bir çox ən mühüm məhsul növləri istehsalına dair səkkizaylıq tapşırığı yerinə yetirmişlər. Sənaye məhsulunun artım sür'əti 10 faizdən çox olacaqdır. Sənaye işçilərinin bu əmək qələbəsini ürəkdən təbrik etmək və tam əmin olduğumuzu bildirmək istərdik ki, yaxın zamanlarda Azərbaycan SSR sənaye istehsalının hecmində dair beşilliyi vaxtından əvvəl yerinə yetirəcəkdir.

Kənd təsərrüfatı sahəsində 1975-ci ilin və bütün beşilliyyin planlarını vaxtından əvvəl yerinə yetirmək üçün respublikanın tarlalarında gərgin iş gedir. Azərbaycan taxiçiləri hələ keçən il taxil todarükünə dair beşilik planı ödəmiş və cari ilin sosialist öhdəliklərini müvəffəqiyətlə yerinə yetirərək dövlətə 261 min ton taxil tohvil vermişlər. Pambıq və üzüm yığımı genişlənmişdir, torovoz, meyvo, heyvandarlıq məhsulları müvəffəqiyətlə todarük edilir. Şübhə yoxdur ki, yaxın vaxtlarda Azərbaycanın kənd təsərrüfatı zəhmətkeşləri bütün əsas əkinçilik və heyvandarlıq məhsulları, birinci növbədə respublikamızda on mühüm bitki olan pambıq istehsalı və todarükü planlarının vaxtında və əvvəl yerinə yetirildiyi haqqında raport verəcəklər.

Azərbaycan SSR-də kənd təsərrüfatı məhsulları istehsalını daha da intensivləşdirmək tödbirləri haqqında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin yaxınlarda qəbul etdikləri qərar respublikamın hər yerində yeni əmək fəalhgəmə səbəb olmuşdur. Respublikamız üçün həqiqətən tarixi əhəmiyyəti olan bu sənəddə Azərbaycanın iqtisadi, ictimai və mədəni inkişafının geniş programı verilmişdir...

Partiyamız, Sovet hökumətimiz ölkəmizdə ali məktəbin inkişafına, ali təhsilli mütəxəssis kadrların hazırlanmasına çox böyük diqqət yetirir. Ali məktəblərə qəbul imtahanlarının müvəffəqiyyətlə başa çatdırılması, qabiliyyətli və istə'dadlı gənclərin yeni bir dəstəsinin çoxmilyonlu tələbələr ordusuna sıralarına daxil olması bütün ölkənin və respublikamızın həyatında mühüm hadisodır. Bu il tek bizim respublikamızda 54 min oğlan və qız öz qüvvəsini, biliyini sınamiş, 11 min nəfər mükəmməl hazırlıqlıabituriyent ali məktəblərin gündüz şö'bələrində oxumaq hüququ qazanmışdır. Bundan əlavə, ali məktəblərin axşam və qiyabi şö'bələrinə 10 mindən çox adam qəbul ediləcəkdir. Biz ürəkdən sadıq ki, bir çox oğlan və qızlar çotin müsabiqə imtahanlarının öhdəsindən müvəffəqiyyətlə gələrək ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərinə qəbul edilmişlər.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərində ali təhsilli mütəxəssislər hazırlamaq məsələsinə xüsusiilə böyük əhəmiyyət verir. Azərbay-



candan bu ali məktəblərə qəbul edilən nümayəndələrin sayı ildən-ilə artır. 1970-ci ildə başqa şəhərlərin ali məktəblərinə cəmi 60 adam göndərilmişdi və həzi yoldaşlarımız bunu az qala son hədd hesab edirdilər, cari ildə isə 604 nəfər, yəni 10 dəfə çox adam qəbul edilmişdir. Bundan əlavə, gənclərin böyük bir daşıtı ölkənin ali hərbi məktəblərinə. Kiiev Mülki Aviasiya İstututuna, Patris Lumumba adına Universitetə, Ümumittifaq Dövlət Kinomatoqrafiya İstututuna qəbul olunmuşdur. Fərəhli dir ki, başqa şəhərlərin ali məktəblərinə bu il qəbul edilmiş gənclərinizin arasında respublikanın az qala bütün şəhərlərinin və rayonlarının nümayəndələri vardır. Oxumağa göndərilənlərin keyfiyyəti tərkibi də xeyli yaxşılaşmışdır. Qəbul imtahanlarından yalnız «ə’la» və «yxşı» qiymət alan, ictimai işdə özünü fəal göstərən gənclər başqa şəhərlərin ali məktəblərinə göndərilmək hüququ qazanırlar.

Açıq deyək ki, respublikamıza belə gözəl imkan ilk dəfə verilmişdir. Odur ki, biz yüksək ixtisasi mütəxəssislər hazırlanmasında respublikamıza böyük yardım göstərdikləri, respublikada ali təhsilin inkişafı ehtiyaclarına daim diqqət yetirdikləri üçün Sov.İKP Mərkəzi Komitəsinə, Sovet hökumətinə, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə ürəkdən təşəkkür edirik.

Əziz yoldaşlar! Bu gün Azərbaycanın böyük gənclik ordusunun çətin imtahandan çıxan və ali məktəb tələbəsi olmaq hüququnu qazanın nümayəndələri V.I.Lenin adına bu möhtəşəm saraya toplaşmışlar. İcazə verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Azərbaycan SSR Nazirler Soveti adından siz və sizin şəxsinizdə birinci kurs tələbələrinin hamısını həyatınızda baş verən mühüm və xoş hadisə münasibətile ürəkdən təbrik edim, sizə təhsildə yeni böyük müvəffəqiyətlər arzulayım. Biz ölkənin Moskva, Leninqrad və başqa şəhərlərinin ali məktəblərinə qəbul olunan oğlan və qızları xüsusile təbrik edirik.

Vətənimizin ən yaxşı ali məktəblərində oxuyan, kamillik, müstəqillik imtahani kimi çətin bir imtahandan çıxan gənclərimiz də bugünkü görüşümüzə gelmişlər. Ali məktəb sizin üçün yaxşı həyat məktəbi, əzmkarlıq və əməli təcrübə məktəbi də olmuşdur. Sizi gözəl müvə-

fəqiyyətləriniz münasibətilə səmimi-qəlbdən təbrik edirik və inanıraq ki, bütün ali təhsil kursunu da müvəffəqiyətlə başa çatdıracaqsınız.

Biz ölkənin Azərbaycan nümayəndələri oxuyan bütün ali məktəblərinin rektorlarına, partiya və komsomol təşkilatlarına, professorlarına və müəllimlərinə respublikamız üçün yüksək ixtisasi kadrlar hazırlamaq sahəsində böyük və səmərəli fealiyyətlərinə görə səmimi təşəkkürümüzü bildiririk.

Buraya toplaşan gənclər arasında yetirmələri qəbul imtahanlarından şərəflə çıxan məktəblərin müəllimləri, sınıf rəhbərləri və direktorları, başqa şəhərlərin ali məktəblərinə qəbul edilmiş gənclərin valideynləri də vardır. İcazə verin, siz ürəkdən təbrik edim, gənc nəslin tərbiyəsi üçün sərf etdiyiniz əməyə və göstərdiyiniz sə'ylərə görə sizə təşəkkürümüz bildiririk.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, respublikanın Nazirlər Soveti son illərdə ali təhsili təkmilləşdirmək, onun maddi-texniki bazasını möhkəmletmək sahəsində böyük işlər görürələr. Biz bütün ali məktəblərə qəbul sisteminin kökündən yaxşılaşdırılmasına, bu mühüm işdə yaxın keçmişdə yol verilmiş təhriflərin və ciddi nöqşənlərin aradan qaldırılmasına xüsusilə böyük diqqət yetiririk.

Cəsarətlə deyə bilerik ki, bu iş yaxşı əməli nəticələr verir, respublikanın ali məktəblərinə qabiliyyəti və hazırlıqlı oğlan və qızları ədalətli və obyektiv seçim üçün olverişli şərait yaradılır. Ali məktəb müəllimlərinin bir qismi içərisində geniş yayılan proteksionizm, subyektivizm, rüşvətxorluq və başqa mənfi həllər xeyli aradan qaldırılmış, bunun nəticəsində ali məktəblərdə vəziyyət xeyli yaxşılaşmış, qəbul imtahanları üçün yaxşı şərait yaranmışdır. Bu il respublikanın ali məktəblərinə qəbulun ilkin yekunları göstərir ki, ali məktəblərdə vəziyyəti ardıcıl yaxşılaşdırmaq yolunda yeni addımlar atılmışdır. Qəbulun yekunları gördüyüümüz işin səmərəli olduğunu təsdiq etməyə əsas verir.

Gənc mütəxəssislərin hazırlanması və onlardan istifadə edilməsi, fəhlə sınıfı, kolxozçu kəndlilər içərisində istedadlı gəncləri obyektiv seçim üçün şərait yaradılmasının vacibliyi bu yaxınlarda Azərbaycan

Kommunist Partiyası Mərkəzi Komitəsinin kadrları seçmək, yerleşdirmək və təbiyə etmək məsələlərinə həsr olunan plenumunda bir daha göstərilmişdir. Plenum ali məktəb problemlərinə və yüksək ixtisaslı mütəxəssis hazırlanması vəzifelərinə böyük diqqət yetirmişdir.

Respublikanın Ali Təhsil Nazirliyi, ali məktəblərin rektorluqları, şəhər və rayon partiya komitələri, həmkarlar ittifaqı və komsomol təşkilatları qazanılmış müvəffəqiyətləri möhkəmləndirməli, ali məktəblərin işini, xüsusən qəbulun təşkilini daha da yaxşılaşdırımla, nöqsanların tamamilə aradan qaldırılmasına nail olmalıdır.

Bu gün respublikamızın elçilərinin böyük bir dəstəsini ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərinə göndərərək, bu tribunadan çıxış edən tələbələri dinləyərkən bir daha yəqin edirsen ki, bizdə həqiqətən istə'dadlı gənclər yetişir. Onların təlim-təbiyəsi ilə yorulmadan məşğul olmaq bizim vəzifəmizdir.

Biz Azərbaycan clçilərini yola salarken ümid edirik ki, hər biriniz göstərilən e'timadi doğruldacaq, partiyamızın və dövlətimizin səməralı təhsil üçün yaradıqları əlverişli şəraitdən maksimum istifadə edəcəksiniz. Biz inanırıq ki, hər biriniz öz yüksək şəxsi məs'uliyyətinizi dərk edərək respublikaya yaxşı hazırlıqlı mütəxəssis kimi qayıdaqsañız.

Siz o vaxt qayıdaqsañız ki, atalarınız, böyük qardaşlarınız və bacılarınız, yaşıdlarınız onuncu beşillik plan tapşırıqlarını yerinə yetirməklə məşğul olacaq, sonrakı beşilliyin təməlini qoyacaqlar. Onuncu beşillik sənayenin, kənd təsərrüfatının, elm, mədəniyyət və maarifin sür'ətli inkişafının yeni, məs'ul mərhələsi, keyfiyyət beşilliyi olacaqdır. Respublikamızın iqtisadiyyatı və mədəniyyəti daha coşqun inkişaf edəcəkdir. Gələcəyin üfüqləri o zaman daha əzəmətləi görünəcəkdir. Bu böyük işə siz də qoşulmalı olacaqsañız. Xalqın rifahı naminə, cəmiyyətin rifahı naminə fəaliyyətinizin əməli nəticələri sizin sə'yinizdən, ideya mətinliyinizdən asılı olacaqdır.

Siz elmi-texniki inqilabi iżəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, kommunizm cəmiyyətinin yeni maddi və mə'nəvi sərvətlərini yaratmalı olacaqsañız.



İnstituta qəbul ilk müvəffəqiyyətdir, ilk qələbədir. Lakin bu qələbə hələ irəlida olan başlıca cəhəti kölgədə qoymamalıdır. Qarşında gərgin beşillik – təhsil beşilliyi durur. Leninin «*Oxumaq, oxumaq, yenə də oxumaq!*» şüarı tələbə həyatının bütün illeri ərzində, ümumiyyətlə, bütün həyatınız boyu sizin şünarınız olmalıdır.

İxtisasa yiylənmək, zəngin biliq qazanmaq, seçdiyiniz ali məktəbi qurtarmaq asan iş deyildir. Bunun üçün böyük sə'y, çalışqanlıq, dözüm, sabır və iradə lazımlıdır. Biliklərə mükəmməl və dərinində yiylənmək sizin əsas vəzifənizdir.

Yeniliyi dərinindən mənimsemək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məhərəti aşılamaq lazımdır. Biliq pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbelik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Gəldikən zənginləşən biliq xəzinəsindən, geniş elmi mə'lumat axımlından baş çıxmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürakkəb masələlərini həll edə bilən yaxşı mütəxəssis olmalıdır.

Bir çoxunuz gələcəkdə istehsalat rəhbəri və təşkilatçı olacaq, əmək kollektivlərinə başçılıq edəcəksiniz. Bu mühüm və məs'ul işə hazır olmaq üçün iqtisadiyyat, əməyin elni təşkil etmək və təşkilin yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rə'yinə qulaq asmağı, təqibdən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır. Tələbelik illərindən bu keyfiyyətləri özünzdə aşlayın, məs'uliyyətə və ciddi intizama özünüüz alişdırın.

Sovet mütəxəssisi ideallarımız uğrunda çarışan mətanətli, möhkəm ideyalı, mübariz... prinsipial, özünə qarşı tələbkər, nöqsanlara qarşı barışmaz adam olmalıdır.

Sovet tələbəsi gərgin yaradıcılıq həyatı və ictimai həyatla yaşıyan fəal insandır. Öz qüvvənizi tətbiq etmək üçün sizin çox böyük imkanlarınız vardır: siz, kollektivin ictimai-siyasi həyatında fəal iştirak edə bilərsiniz, komsomol və həmkarlar ittifaqı içinde çalışıb bilərsiniz, tələbə-inşaat dəstələrində, möhsul yığımında işləyə bilərsiniz, təbliğatçı və təşviqatçı ola bilərsiniz.

Siz ister Vətənimizin paytaxtı Moskvada, ister şəhərinde, ister qardaş Ukraynanın paytaxtı Kiyevdə, isterə də qəhrəman Volqograd şəhərində, bir sözlə, harada oxusanzı, cəxmilləti, vahid tələbə ailəsinə daxil olacaqsınız...

Təhsil dövründə sizin mülküm vəzifələrinizdən biri rus dilini daha da yaxşı öyrənməkdir. Büyük rus xalqının dili, Oktyabr dili, Lenin dili-sosialist Vətənimizin bütün xalqlarının əməkdaşlıq və beynəlmələ ünsiyyət dili, azerbaycanlıların ikinci ana dili olmuşdur. Buna görə də hər biriniz rus dilinə mükəmməl yiyələnməlisiniz.

Siz elə şəhərlərdə yaşayacaqsınız ki, onlar haqqı olaraq müasir iri mədəniyyət mərkəzləri sayılır. Sizin, qabaqcıl sovet elm və mədəniyyətinə qovuşmaq; ... bəşəriyyətin hazırlamış olduğu bütün sərvətləri bilməklə öz zəhninizi zənginləşdirmək imkannız orada daha geniş olacaqdır. Bu, sizin dünyagörüşünüzü genişləndirəcək, ölkəmizin qardaş xalqlarının mədəniyyətini daha yaxşı başa düşməyinizi kömək edəcəkdir.

Gördüyünüz kimi, program çox genişdir. Vaxtınızı elə qurmalarınız, ondan elə səmərəli, elə faydalı istifadə etməlisiniz ki, öyrənilməsi mümkün olan nə varsa, hamısını öyrənməyə macəl tapasınız. Siz mütəxəssis olmağa hazırlaşırımsınız...

Tələbelik illeri qıсадır. Təhsil dövrü tez ötüb keçir. Bu illər orzində siz nə öyrənəcəksinizə hamısı sizin sərvətiniz olacaqdır, həyata bu sərvətlə atılaçaqsınız, əmək yolunu da onunla başlayacaqsınız. Bu, yəqin ki, hər bir adam üçün ən məs'ul bir möqamdır, nə bilirsənsə, nəyin varsa hamısını xalqa, dövlətə, cəmiyyətə qaytarmaq vaxtı gəlib çatur. Həm də bunlar heç bir güzəştə yol verilmədən səxavətlə qaytarılmahdır.

Siz bu əsrin axırıcı onilliklərində və gölən əsrin əvvəlində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlerinin necə cazibədar olacağını, kommunizm quruculuğunun necə coşqun tərəqqiyə çatacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq zamanla ayaqlaşmaq deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə, o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də biliq, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır. Siz tələbə-

lik illərində bu bünövrəni nə qədər möhkəm, nə qədər davamlı qoysanız. Vətənə, respublikanıza bir o qədər çox fayda verərsiniz, həyatınız bir o qədər məzmunlu və gözəl, cəmiyyətin inkişafına köməyiniz bir o qədər sanallı olar.

Biz sizlə ali məktəblərə ümidi gəndərir və yolunuzu, səmərəli, ciddi əmək fəaliyyətinizi ümidi gözləyirik. İqtisadi və mədəni quruculuq sürəti da, gələcəkdə respublikamızın içtimai həyatının seviyyəsi də noticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarıqlından, qabiliyyətdən, biliyindən asılı olacaqdır.

Bütün bularla əlaqədar olaraq bu gün Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin, respublika ali məktəblərinin qarşısında böyük və məsul vəzifələr dərur. Tələbələrin təhsilinə rəhbərlik xeyli yaxşılaşdırılmalı, tələbələrlə möhkəm daimi əlaqə yaradılmalı, təhsilin gedişinə nəzarət və fəal müdaxilə edilməli, respublikanın elçilərinə daha çox qayğı və diqqət, daha konkret və fəal yardım göstərilməlidir. Öz ali məktəblərimizdə də tələbələrin təlim və təribyəsi işi xeyli yaxşılaşdırılmalıdır. Azərbaycan LKGİ Mərkəzi Komitəsi, respublikanın bütün komssomol təşkilatları bütün bu işlərdə çox fəal iştirak etməlidirlər.

Nazirlik və idarələrin, sonayə müəssisələrinin, kolxoz və sovxozählərin, elmi-tədqiqat idarələrinin rəhbərliyi, partiya, həmkarlar ittifaqı və komssomol təşkilatları gənc mütəxəssislərdən istifadə məsələlərinə daha çox fikir verməlidirlər. Başqa şəhərlərin ali məktəblərinə oxumağa göndərdiyimiz gənclərin qayğısına xüsusiələ qalmış lazımdır. Onların ilk günlərdən öz biliklərini, vörüşlərini, qabiliyyətlərini tamaşaçı göstərə bilməsi üçün hər cür şərait yaradılmalıdır.

Icazə verin, əmin olduğumu bildirim ki, bütün tələbələr, xüsusən ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərində oxuyan və ya oraya ilk dəfə qəbul edilən tələbələr yüksək etimadı doğrudacaq, yalnız yaxşı və ə'lə oxuyaçaqlar.

Icazə verin, gedənlərin hamısına uğurlu yol, möhkəm cansağlığı, təhsildə böyük müvəffəqiyyətlər, sağ-salamat qayıdış gəlmək arzuluyum...

* * *



AZƏRBAYCANDA ALI TƏHSİLLİ MÜTƏXƏSSİS HAZIRLIĞININ ÜFÜQLƏRİ GENİŞLƏNİR

(*Tələbələrin respublikanın partiya və sovet fəalları ilə görüşündə nitq; 27 avqust 1977-ci il*)

Əziz yoldaşlar!

Biz buraya ali məktəblərdə, ümumtəhsil məktəblərində və texnikumlarda yeni dərs ili ərefəsində toplaşmışıq. Sentyabrın 1-də siz və milyonlarla yaşıdınız ali məktəb auditoriyalarına daxil olacaqsınız, on milyonlarla oğlan və qız məktəb partaları arxasında əyləşəcəkdir. Həmin gün ölkəmizin gəncləri mürəkkəb, uzun, lakin nəcib bilik yolunda dəbir addım atacaqlar.

Yeni dərs ilinin başlanması sovet cəmiyyətinin həyatında mühüm içtimai-siyasi hadisədir, hər bir sovet ailəsinin həyatında əlamətdar mərhələdir. Uşaqlar və valideynlər, şagirdlər və müəllimlər, ali məktəblərin və texnikumların tələbələri və müəllimləri həmin günə eyni dərəcədə həyacanta və məsuliyyətlə hazırlaşır. Onun yolunu gözləyir, onu özlərinin həyatında yeni sehifə açan böyük bir bayram kimi qarşılıyorlar.

Bu gün... Leninin adını daşıyan sarayın bu əzəmətli salonunda respublikanın partiya və sovet fəalları tələbələrin en yaxşı nümayəndələri ilə, ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərində təhsil alan Azərbaycan gəncləri ilə, qəbul imtahanlarını müvəffəqiyyətlə verib ölkənin başqa şəhərlərinin ali məktəblərinin birinci kurslarına daxil olmuş gənclər görüşürlər.

Əziz dostlar, icazə verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından siz, sizin şəxsinizdə respublikanın bütün tələbələrinin və məktəbilərinin yeni dərs ilinin başlanması münasibətilə türkədnən töbrik edim, sizə təhsildə ə'lə müvəffəqiyyətlər, dolğun tələbəlik həyatı, böyük şəxsi səadət arzulayım.

Öz biliyi və zəhməti ilə sovet tələbələri cərgəsində yer tutmaq hüququ qazanmış, birinci kursa qəbul edilmiş, yeni, yetkin və müstəqil həyata qədəm qoyan gənclərimizi xüsusiələ töbrik etmək istəyirəm.



Respublikadan Moskvaya, Leninqrada və başqa şəhərlərə oxumağa göndərilmiş tələbələri salamlamaq mənim üçün olduqca xoşdur. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi emindir ki, siz bitliklərə səylə yiyəlanıocak, yüksək ixtisaslı mütəxəssislər olacaqsınız...

Yoldaşlar! Yeni dörs ili Böyük Oktyabr sosialist inqilabının 60 illiyi, sovet xalqının, bütün toraqçı-pərvər bəşəriyyətin əziz, fərəhli bayramı ərəfəsində başlanır...

... Sovet hakimiyyəti illərində yoxsulluq və hüquqsuzluq zülmənin dən qabaqcıl iqtisadiyyatın, müasir elm və mədəniyyətin zirvələrinə-dək əzəmətli yol keçən Azərbaycan xalqı ölkəmizin qardaş xalqları ilə vahid cərgədə Böyük Oktyabrın 60 illiyinə hazırlaşır. Bütün ölkəmizdə olduğu kimi, respublikamızda da bayramqabağı şəhərli-ruhiyyə, siyasi coşqunluq, yaradıcılıq yarışı və ilhamlı əmək şəraitü hökm sürür.

Dünən, avqustun 26-da sənayemiz məhsul satışına və ən mühüm məhsulların istehsalına dair səkkizaylıq planı vaxtından əvvəl yerinə yetirmişdir. Keçən ilin müvafiq dövründəkinə nisbotən sənaye məhsulu istehsalının həcmi tapşırıqda nəzərdə tutulan 7 faiz əvəzinə 8,5 faiz artacaqdır. Respublika sənayesi daha dəqiq, daha ahəngdar işləyir, istehsalın səmərəliliyi və məhsulun keyfiyyəti xeyli yüksəlmüşdür.

Azərbaycanın kənd təsərrüfatı əməkçiləri üçün də yubiley ili zorbaçı əmək ilidir. Taxılçılar dövlətə taxıl satışına dair sosialist öhdəliklərinin yerinə yetirildiyi haqqında ölkədə birincilər sırasında raport vermişlər. Vətənin anbarlarına 315 min ton Azərbaycan taxılı göndərilmişdir. Yubiley ilində dənli bitkilərin məhsuldarlığı keçən beşillikdə əldə edilmiş orta illik məhsuldarlığı 30 faiz öüb keçmişdir. Baramaçılar rekord həcmdə barama istehsal etmiş və sosialist öhdəliklərinin yerinə yetirildiyi haqqında raport vermişlər. Azərbaycan tərəvəzçiləri ola məhsul yetişdirmişlər. Onlar öz sosialist öhdəliklərini vaxtından əvvəl yerinə yetirmişlər. Dövlətə 520 min ton tərəvez satılmışdır. Ölkənin Moskva, Leninqrad və başqa şəhərlərinin zəhmətkeşlərinə 300 min tondan artıq, yə ni plan tapşırığında nəzərdə tutuldugundan bir dəfə yanım çox Azərbaycan tərəvəzi göndərilmişdir. Fədakar əmək sayəsində bol pambıq və üzüm yetişdirilmiş, kənd əməkçiləri bu bitki-fəri yiğmağa başlamışlar.



Yoldaşlar, icazə verin, sizin adınızdan fəhlə sinfimizi və kolxozçu kəndlilərimizi, bütün Azərbaycan zəhmətkeşlərini qazanılmış müvəffəqiyətlər münasibətilə səmimi-qəlbdən və həraretlə təbrük edim, onlara yubiley ilinin bütün sosialist öhdəliklərini vaxtından əvvəl yerinə yetirənəyi arzulayım.

Keçən ilin nailiyyətləri kimi, bu ilin nailiyyətləri də doqquzuncu beşillikdə xalq təsərrüfatının inkişafında, respublikamın bütün ictimai-siyasi həyatında əmələ gələn əsası döñüs sayesində mümkün olmuşdur. Azərbaycan partiya təşkilatı ciddi və qətiyyətli tədbirlər görərək iqtisadiyyatın uzun süron geriliyinə son qoymağa, intizam möhkəmlətməyə, təsərrüfatı rəhbərlilikdə, kadr işində və başqa sahələrdə nöqsanları aradan qaldırmağa nail olmuşdur. Doqquzuncu beşillikdə respublikada sənaye istehsalı 50 faiz, kənd təsərrüfatı məhsulunun ümumi istehsalı 34 faiz artmışdır. Zəhmətkeşlərin rifahı xeyli yüksəlmüşdür. Elm, xalq maarifi, mədəniyyət, ədəbiyyat və incəsənət yeni zirvələrə qalxmışdır. Doqquzuncu beşillik Sovet Azərbaycanının tarixinde ən yaxşı beşillik olmuşdur. Dalbadıl yeddi ildir ki, respublikamız Ümumittifaq sosializm yarışında qalib gələrək Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜHİMŞ-in və ÜLKĞİ MK-nın Qırımızı bayrağına layiq görürlür...

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Sov.İKP XXIV və XXV qurultaylarının qərarlarını, partyanın ali məktəb haqqında qərarlarını rəhbər tutaraq respublikada ali təhsilin inkişaf etdirilməsinə və keyfiyyətcə yaxşılaşdırılmasına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə daim fikir verir. Bu məsələlər Azərbaycan Kommunist Partiyası XXVIII və XXIX qurultaylarının, MK-nın bir sıra plenumlarının qərarlarında, Mərkəzi Komitə büroosunun vilayət, şəhər və rayon partiya komitələrinin əməli fealiyyətində mühüm yer tutmuşdur.

Görülən işlər nəticəsində Azərbaycanın ali məktəb həyatında böyük müsbət dəyişikliklər əmələ gəlmişdir. Mütəxəssisler hazırlanmaq işinin keyfiyyəti yaxşılaşmış, təhsil ocaqlarında ideya tərbiyəsi işinin səviyyəsi yüksəlmüşdir, ali məktəb və texnikumlarda dərslərin

mənimənlənməsi faizi durmadan artır, təhsildən uzaqlaşma halları azalır. Ali məktəblərdə vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişilmiş, bir çox mənfi hallar aradan qaldırılmışdır.

Son illər həz yəni ali məktəb yaradılmışdır. V.İ.Lenin adına Pedaqoji İnstytutun filialları əsasında Naxçıvanda və Stepanakertdə müstəqil pedagoji institutlar təşkil edilmişdir. Ç.İldırım adına Politexnik İnstytutun inşaat və arxitektura fakültələrinən İnşaat Mühəndisləri İnstytutu yaradılmışdır. Həmçinin, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstytutu və SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstytutu kimi xüsusi pedagoji institutlar təşkil olunmuşdur. Kirovabadda Politexnik İnstytutun filialı açılmışdır. Bir sırə şəhərlərdə yeni orta ixtisas məktəbləri yaradılmışdır. Tələbat nəzərə alınmaqla və respublika sənayesinin qurulusunun dəyişdirilməsi ilə əlaqədar olaraq ali məktəblərdə 29 yeni fakültə, 76 kafedra, çoxlu müasir problem laboratoriyası yaradılmışdır.

İndi respublikada 526 kafedrası və 134 fakültəsi olan 16 ali məktəb vardır. Bu ali məktəblərdə 158 ixtisas üzrə yüz mindən çox oğlan və qız təhsil alır. Ali məktəblərdə 7 minə qədər müəllim, o cümlədən, 400 nəfərdən çox elmlər doktoru və professor, 2.920 nəfər elmlər namizədi və dosent işləyir.

Təkcə doqquzuncu beşillikdə respublikanın təhsil ocaqları 80 min nəfər ali təhsilli mütəxəssis, 94 min nəfər orta ixtisas təhsilli mütəxəssis hazırlanmışlar. Əvvəlki beşilliyə nishətən 29 min nəfərdən çox ali təhsilli mütəxəssis buraxılmışdır.

Partiya və hökumət ali məktəblərin xidmətlərini, onların işçilərinin fədakar əməyini yüksək qiymətləndirərək üç qoçaman ali məktəbimizi: S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, V.İ.Lenin adına Pedaqoji İnstytutunu və Üzeyir Hacıbəyov adına Konservatoriyanı Qırımızı Əmək Bayağı ordəni ilə təltif etmişlər. Azərbaycan ali və orta təhsili sisteminin bir çox müəllimləri və işçiləri SSRİ ordenləri və medalları ilə təltif olunmuşlar.

Ali məktəblərin maddi-texniki bazası xeyli möhkəmlənmiş və genişlənmişdir. Yeni tədris korpusları və yataqxana binaları tikilmişdir. Azərbaycan Dövlət Universitetinin, İnşaat Mühəndisləri İnstytutunun


və başqa institutların tədris korpusları tikilməkdədir. Ali məktəb laboratoriyalarını, tədris metodika kabinetlərini müasir avadanlıqla, cihazlarla, alətlərlə təchiz etmək üçün çoxlu vəsait ayrılmış. Bu gün ali məktəb müəllimlərinin «cəbbəxanasında» on yeni texniki tə'lim vasitələri, elektron hesablama maşınları və əyani vəsait vardır. Bütün bunlar xalq təsərrüfatının on mürekkeb sahələrində lazımi sənərə ilə işləyə bilən ali təhsilli kamil mütəxəssislər yetişdirməkdə, sabahkı günün istehsalat komanditlərini hazırlamaqdə ali məktəblərə kömək edir.

Biz razılıq hissi ilə qeyd edirik ki, ali məktəblərin tələbələri, professorları və müəllimləri respublikanın içtimai-siyasi həyatında, on əvvəl, partiya, komsomol və həmkarlar ittifaqı təşkilatları tərəfindən aparılan ideya tərbiyəsi içinde daha fəal iştirak etməyə başlamışlar.

Azərbaycan KP Mərkəzi Komitəsi ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərində mütəxəssislər hazırlanmasına xüsusi əhəmiyyət verir. Biz buna, xüsusilə respublikanın ali məktəblərində mütəxəssislər yetişdirilməsinə imkan olmayan xalq təsərrüfatı sahələri üçün ali təhsilli kadrlar hazırlanmasında mühüm vasitə kimi baxırıq. Moskvada və başqa şəhərlərdə oxuyan tələbələrin sayı 1971-ci il-dən bəri xeyli artmışdır. 7 il əvvəl cəmi 60 nəfər göndərildiyi halda, bu il 818 nəfər göndərilir. Indi ölkənin 40 şəhərinin 140 ali məktəbində 1.627 adam oxuyur. Yeni qəbul olunanlarla birləşdə ölkənin başqa şəhərlərində respublikamızı təqribən 2.500 nəfər tələbə təmsil edir. Respublikamız üçün başqa şəhərlərin ali məktəblərində hazırlanan kadrların yüksəldikləri ixtisasların sayı bu dövrdə 5 dəfə artıb 244-ə çatmışdır.

Xüsusi razılıq hissi ilə deməliyik ki, ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərinə kənd yerlərindən daxil olan oğlan və qızların sayı durmadan artır və həmin ali məktəblərdə indi əslində bütün respublika təmsil olunmuşdur. Bu il daxil olanlar arasında respublikanın Kəlbəcər, Lerik, Qubadlı, Gədəbəy, Yardımlı və başqa dağ rayonlarının da hərəsindən bir neçə nümayəndə vardır.

Respublikadan oxumağa göndərilən gənclərin əksəriyyəti bu yüksək adı ləyaqətlə daşıyır, təhsildə öz müvəffəqiyyətləri ilə bizlə sevinir. Onların təqribən yarısı son sessiyanın imtahanlarını «yxaxşı».



«ə'la» qiymətlə vermişdir. Başqa şəhərlərin ali məktəblərində oxuyan tələbələrimizin ümumi mənimisəmə lağı 96 faizdir.

Moskva Dövlət Universitetində Azərbaycandan olan 16 tələbə təhsil ə'laçısıdır, həm də onların əksəriyyəti yüksək kurslarda oxuyur. Bunlardan fizika fakültəsinin tələbəsi Oqtay Paşayevi, kimya fakültəsinin tələbəsi Ağamirzə Həmidovu, tarix fakültəsinin tələbələri Zərifə Axundzadəni, Elçin Mehdiyevi və başqalarını göstərmək olar. Moskva Energetika İnstitutunda Əvəz Hüseynov, Kamran Rəcəbli və Gülnarə Musaxanova «Elektrik maşınları kibernetikası» ixtisası üzrə, Fikrət Hacıyev və başqaları «Elektron cihazları» ixtisası üzrə ə'la oxuyurlar.

Natiq Əhmədov Moskva Energetika İnstitutunun ikinci kursunda təhsil alır. O, kənddə böyülmüş, Cəbrayılov rayonunda məktəbi «ə'la» və «yaxşı» qiymətlərlə qurtarmış, fizikaya və riyaziyyata maraq göstərmişdir. N.Əhmədov Moskva Energetika İnstitutuna daxil olarkən müsabiqədən müvəffəqiyyətlə keçmişdir, indi avtomatika və telemexanika ixtisası üzrə təhsil alır. İlk imtahan sessiyasının «yaxşı» və «ə'la» qiymətlərlə vermiş, birinci kursu təhsil ə'laçısı kimi bitirmişdir. Müstəqil surətdə çox çalışır, elmi-tədqiqat işində fəal iştirak edir.

Şamil Əzizbəyovun yaxşı həyat təcrübəsi vardır. O, orduda xidmət etmiş, istehsalatda çalışmış – Azərbaycan Neft Geoloji Keşfiyyat İdarəesində çilingər olmuşdur. Sov.İKP üzvüdür. Beş il bundan əvvəl, Ş.Əzizbəyov Moskva Texnoloji İnstitutunun hazırlıq şö'bəsinə göndərilmişdir. Indi o, həmin ali məktəbin IV kursunum ən yaxşı tələbələri sırasındadır və respublikaya çox lazımlı olan bir ixtisası, «Ağac e'malıının texnologiyası» ixtisasına yiyələnir.

Ölkənin ali məktəblərində gənclərimizi ləyaqətlə təmsil edənlər sırasında Leningrad Su Nəqliyyatı İnstitutunun tələbəsi Nikolay Smirnov, Voronej və Xarkov kənd təsərrüfatı institutlarının tələbələri Akif Abdullayev, Ramiz Quliyev, Bayram Qafurov, Xoşqədəm Əbilovalı, Novoçerkassk Meliorasiya Mühəndisləri İnstitutunun tələbəsi Rza Abbasov və bir çox başqaları vardır. Onlar ə'la oxuduqları kimi, əz ali məktəblərinin içtimai həyatında da fəal iştirak edirlər.

Yoldaşlar, bütün bunlar bizi ürkədən sevindirir. İstərdik ki, bütün tələbələrimiz, bütün gənclərimiz əməkdə, təhsildə və içtimai fəaliyyətdə nümunə olsunlar.

Təəssüf ki, müvəffəqiyyətlərə yanaşı, respublika gənclərinin seçilib başqa şəhərlərin ali məktəblərinə göndərilməsi işinin təşkilində nöqsanlar da vardır. Keçən dərs ilinin qış imtahan sessiyasının yekunlarına görə, 31 tələbə pis oxuduğu üçün birinci kursdan – ali məktəbdən xaric edilmişdir. Halbuki, xaric edilənlərin bir çoxu başqa şəhərlərin ali məktəblərinə müəssisələrin, nazirliklərin, idarələrin putyovkaları və müsbət xasiyyətnamələri ilə göndərilmiş, müsabiqə imtahanlarından keçmişdir. Bu faktlar təşviş oyatmaya bilməz, onları derindən öyrənib aydın etmək lazımdır. Bütün əlaqədar təşkilatlar, xüsusun Respulika Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rəhbərləri həmin faktlardan lazımı neticələr çıxarmalıdır.

Azərbaycan gənclərinin Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərinə oxumağa göndərilməsi respublikanın xalq təsərrüfatı üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına partiya qayğısının təzahüründür. Respublikannın hüdudlarından kənarda təhsil alan hər bir tələbə aydın təsəvvür etməlidir ki, bu qayğı ə'la təhsilli, nümunəvi davranışla, ali məktəbin içtimai həyatında fəal iştirak etməklə, sonra səmərəli işləməklə, bütün həyatı ilə doğrultmalıdır.

SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Azərbaycan gənclərinin ölkənin Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərinə göndərilməsi işində respublikaya böyük yardım göstərir. İcazə verin, Azərbaycan KP Mərkəzi Komitəsi adından nazirliyin rəhbərliyinə, respublikamızın ehtiyaclarına böyük diqqət və qayğı ilə yamaşan bütün yoldaşlara dərin təşəkkürümüzü bildirim.

İcazə verin, respublikamızın gənclərinin təhsil aldığıları ali məktəblərin – ölkənin Moskva, Leningrad və başqa şəhərlərinin ali məktəblərinin rektorlarına, bütün müəllimlərinə də Azərbaycandan olan tələbələrə daim qayğı və diqqət göstərdikləri üçün ürkədən təşəkkür edim.

Yoldaşlar! Azərbaycan KP Mərkəzi Komitəsi SSRİ Səlahi Qüvvələrində xidmət etmək üçün Azərbaycan gəncləri sırasından zabit kadrları hazırlanmasına böyük əhəmiyyət verir. Biz şadıq ki, ali hərbi məktəb-

lərə azərbaycanlılar sırasından ildən-ilə daha çox adam daxil olur. 1972-ci ildən 1977-ci ildək ali hərbi məktəblərə əvvəlki altı ildəkindən üç dəfə çox azərbaycanlı qəbul edilmişdir. Təkcə bu il ali hərbi məktəblərə 150 nəfər azərbaycanlı daxil olmuşdur.

Azərbaycan KP Mərkəzi Komitəsinin təşəbbüsü ilə yaradılmış C.Naxçıvanıski adına ixtisaslaşdırılmış internat məktəb gələcək zabit kadrlarının hazırlanması üçün yaxşı bazadır. Məktəbdə təlimin keyfiyyəti durmadan yaxşılaşır və nəticədə onun məzunları sırasından hərbi məktəblərə daxil olanların sayı çoxalır. Bu il internatın 58 nəfər yetişdirməsindən 56 nəfəri ali hərbi məktəblərə qəbul edilmişdir.

Kursanların borcu müasir hərb elminin bütün dorinliyi və rəngarəngliyi ilə öyrənməkdən, ordumuzun ləyaqətli zabitləri olmaqdan ibarətdir. Biz öz həyalarını Silahlı Qüvvələrlə bağlayan gənclərimizə əla oxumağı, Sovet Ordusunun və SSRİ Hərbi Dəniz Donanmasının sıralarında namuslu xidmət etməyi, inqilab səngərlərində, vətəndaş mühərbiçi və Büyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla çarpışmış atalarımızın və babalarımızın şanlı ənənələrini davam etdirməyi arzuluyırıq.

Yoldaşlar! Siz respublikada ali təhsilin təşkilini yaxşılaşdırmaq, yan-xin keçmişdə ali məktəbin fəaliyyətində baş vermiş mənfi halları aradan qaldırmak üçün Azərbaycan partiya təşkilatının necə böyük işlər gördüğünü bilirsınız. Kənd Təsərrüfatı İnstitutu, Politexnik İnstitutu, Xalq Təsərrüfatı İnstitutu haqqında Mərkəzi Komitənin qərarlarında, bu yaxınlarda isə İncəsənət İnstitutu haqqında qərarda həmin ali məktəblərin fəaliyyətində, ən əvvəl, müəllim kadrlarının seçilməsində və yerləşdirilməsində, təlim-tərbiyə prosesinin təşkilində olan ciddi nöqsanlar aşkarılmış, kəskin və prinsipial tənqid olunmuş, respublikanın bütün ali məktəblərinin işini daha da yaxşılaşdırmaq üçün konkret tədbirlər müəyyən edilmişdir.

Ali məktəblərə qəbulu qaydaya salmaq üçün çox iş görülmüşdür. Qəbul və imtahan komissiyaları daha yaxşı komplekləşdirilməyə başlanılmışdır. İmtahanlarda müasir texniki vasitələrdən istifadə edilir, aşkarlıq daha da genişlənmişdir və i.a. Sosialist həyat tərzinə yabançı



olan proteksionizm, yerliçilik, qohumbazlıq, rüşvətxorluq kimi həllərə qarşı barışmaz mübarizə aparılır.

Biz qəbul imtahanlarına böyük içtimai tə'sir doğuran mühüm içtimai-siyasi tödbir kimi baxırıq. Razılıq hissi ilə qeyd edirik ki, qəbul imtahanları ildən-ilə daha mütəşəkkil qaydada, yüksək tələbkarlıq və xeyirxahlıq şəraitində keçirilir. Bu isə abituriyentlərin biliklərinin əsasən ədalətlə qiymətləndirilməsini tə'min edir. Neticədə, ali məktəblərə, doğrudan da yaxşılardan yaxşiları, ən ləyqətlilər seçilir.

Mən qəbul imtahanları zamanı bir neçə ali məktəbə gedib imtahanların gedisi ilə tanış oldum, bir çox abituriyentlərlə və onların valideynləri ilə səhbət etdim. Fərəhli hal idи ki, onların heç biri imtahan götürən müəllimlərin qeyri-obyektivliyindən şikayətlənmir, işin təşkilindən ciddi narahatlıq etmirdi. Onlar xeyirxah şəraitin imtahanlar ətrafında əvvəlki illərdə qaldırılan qeyri-sağlam hay-küyün aradan qalxmasına səbəb olduğunu xüsusi qeyd edir, imtahanların yaxşı təşkilinə görə minnətdarlıqlarını bildirildilər.

Bu il qəbul keçən ildəkinə nisbətən daha yüksək səviyyədə keçmişdir. Ali məktəblərə 55 min abituriyent qəbul imtahanları vermişdir. Gündüz şö'bələrinə 11.850 oğlan və qız daxil olmuşdur. 8.500 adam qıraq şö'bələrə və axşam şö'bələrində oxuyacaqdır.

Son illərdə tələbələrin içtimai tərkibi xeyli yaxşılaşmış, ali məktəblərə fəhlə və kondli gənclərin daha çox gelməsi tə'min edilmişdir. Bu na bir çox institutlarda yaradılan hazırlıq şö'bələri, ali məktəb müəllimlərinin kənd yerlərində səyyar məsləhətləri, kənd məktəblərinə tələbələrin hamiliyi və başqa tədbirlər kömək etmişdir. Əger 1970-ci ildə ali məktəblərə qəbul edilən bütün tələbələrin 59 faizini fəhlələr, kolxozçular və onların uşaqları təşkil edirdi, keçən il bu göstərici 65,7 faizə çatmış, bu il isə daha da artmışdır.

Bununla birləşdə, açıq demək lazımdır ki, ali məktəblərin fealiyyətində, o cümlədən, qəbulun və tə'lim-tərbiyə prosesinin təşkilində ciddi nöqsanlar da vardır. Biz birinci kurs tələbələrinin müvəffəqiyət dərəcəsinin aşağı olmasınaşının başlıca səbəbini bunda görürük. Son iki ildə orta hesabla tələbələrin müvəffəqiyət dərəcəsi gündüz şö'bələrinin

birinci kursunda yalnız 75 faiz, axşam şö'bələrində 61 faiz, qıraq şö'bələrde 53 faiz olmuşdur. İkinci kurs tələbələrinin müvəffəqiyət göstəriciləri nisbətən aşağıdır. Bunu qeyd etməmək olmaz ki, tələbələrin xeyli hissəsi ancaq kafı qiymətlə oxuyur. Ə'ləç tələbələrin faizi azdır.

Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektörleri və partiya komitələri nöqsanları daha əzmlə və ardıcıl surətdə aradan qaldırmalı, tə'limin keyfiyyətinin daha da yüksəldilməsini, ali məktəblərə qəbul işinin təkmilləşdirilməsini tə'min etməlidirlər. Biz respublikanın Maarif Nazirliyindən, məktəblərin rəhbərlərindən tə'limi yaxşılaşdırmaq üçün konkret, tə'sirli tədbirlər görülməsinə gözəyirik. Çünkü biz buna dözə bilmərik ki, hər il ali məktəblərə qəbul imtahani vera bilən abituriyentlərin sayı 30 faizdən çox olmur. Həm də, xüsusi-lə, dözülməz haldır ki, imtahanlarda qeyri-kafı qiymət alanların bir çoxunun yüksək orta attestat bali və hətta qızıl medallı vardır.

Yeni dərs ilinin başlanması ali məktəbin həyatında ciddi mərhələdir. Buna görə də çox vacibdir ki, elə ilk günlərdən məşğələlər mütəşəkkil, yüksək səviyyədə keçsin, müəllimlər də, tələbələr də hər mü-hazırıyə və əməli məşğələyə işgütər yanaşınlar.

Ali məktəb müəllimi adı hər bir adamın üzərinə yüksək məş'uliyyət qoyur. Dərs demək qabiliyyəti təkcə diploma və ya elmi dərəcə ilə müəyyən edilmir. Fənni bilmək, hərtərəfli mə'lumata malik olmaq, ideyalılıq... və başqa bu-kimi keyfiyyətlər hər bir müəllim üçün zəruriyidir. Ali məktəb müəllimi həm də tərbiyəcidir. Yüksek mə'nəvi keyfiyyətlərə malik olmaq, daim ənsiyyətdə olduğu gənclərə nümunə göstərmək müəllimin borcdudur. Əger müəllim bütün bu keyfiyyətlər kompleksinə malik deyilsə, əger öz sahəsində səriştəli mütəxəssis və gənc nəslin həqiqi tərbiyəcisi olmağa çalışmışsa, deməli, o, ali məktəbdə müəllimlik peşəsi üçün yararsızdır.


Biz ali məktəblərin partiya təşkilatlarından böyük fealıq gözlayırıq. Ali məktəblərin partiya komitələri müdürüyyətin fealiyyəti üzərində nəzarət hüququndan istifadə edərək mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək işinə müntəzəm rəhbərlik etməli və bu işi istiqamətləndirməli, tədris prosesində hər cür nöqsanlara qarşı barışmaz

olmalı, komünistləri, bütün professor-müəllim heyətini partiyaya sədaqət ruhunda təbiyəkləndirməli, prinsipiallığı və tələbkarlığı yüksəltməlidirlər. Kommunistlər fəal məvqə tutmalı, hələ də məktəb sisteminde olan monfi hallara – proteksionizm, qohumbazlığa, yerliçiliyə, liberalizmə, meşşanlışa, rüşvətxorluğa qarşı mübarizonun öündə getməlidirlər. Nözardə tutmaq lazımdır ki, ali məktəbdə bu cür qahiqların hər hansı bir tozahürü yüz qat zərər vurur, ona görə ki, böyük məskənədə olan nəslin tərbiyosuna monfi to'sır göstərir. Bu cür hafların hər biri eavan, kövrük tələbə qəlbine inamızlılıq, laqeydilik, nihilizm toxumları səpir.

Tələbələrin, gələcək mütəxəssislərin, kommunizm qurucularının tərbiyə edilməsi sahəsində ali məktəblərin komsomol təşkilatları qarşısında mühüm vəzifələr durur. İtimali işdə fəal iştirak etmək dünyagörüşünün, möhkəm həyat mövqeyinin formallaşmasına səbəb olur, tələbəni böyük və mühüm əməli işlərə çəlb edir.

Gələn ilin qəbuluna elə inididən hazırlanmağa başlamaq lazımdır. Başqa şəhərlərin ali məktəblərinə daxil olmaq üçün gənclərin seçilməsini daha da yaxşılaşdırmaq sahəsində qarşıda xüsusilə böyük vəzifələr durur. Respublikanın Ali və Orta İxtisas Təhsili Nazirliyi, Maarif Nazirliyi, başqa nazirliklərin və baş idarələrin rəhbərləri, ali məktəblərin rektorları, orta məktəblərin direktorları istə'dadlı gəncləri – orta məktəblərin yuxarı sinif şagirdlərini, fəhlələri, kolxozçuları peşə seçməkdə istiqamətləndirmək və onları sonra Moskvanın, Leningradın, ölkəmizdəki başqa şəhərlərin ali məktəblərinə göndərilmək üçün seçmək sahəsində bütün il boyu birgə sə'ylərlə iş aparmalıdırular.

Ali məktəbləri bitirən gənc mütəxəssislərdən düzgün, səmərəli istifadə olunması mütləq məsələdir. Son illər bu sahədə müəyyən iş görülmüşdür. Ali məktəb məzunlarının bölüşdürülməsi, istehsalata göndərilməsi işi indi daha dəqiq, konkret, ixtisasa uyğun şəkildə qurulmuşdur. Ali məktəblərə ideya tərbiyəsi işinin yaxşılaşması tə'yinat yerlərinə getməyənlərin sayıının azalmasına səbəb olmuşdur. Gənc mütəxəssislərin göndərildikləri nazirliklər və baş idarələr, müəssisələr, təsərrüfatlar, idarələr onlara daha artıq diqqət yetirməyə başlamışlar. Gənc mütəxəssislər üçün istehsalatda, möşətdə lazımi şərait yaradılır.



Bununla birlikdə bələ bir vəziyyət bizi narahat etməyə bilməz ki, keçən il respublika ali məktəblərinin gündüz şöbələrini bitirən gənc mütəxəssislərin 9 faizi tə'yinat yerinə getməmişdir. Bir çox ali məktəb mə'zunları öz vətəndaşlıq borcunu yerinə yetirmək, onların biliyinə ehtiyac olan, onların getməsi tələb olunan yerlərdə fayda vermək əvəzinə, hər cür fursətdən istifadə edib Bakıda qalmaga çalışır, çox zaman təki bir yerdə ilişib qalmış xatirinə başqa ixtisas üzrə işə düzətlərlər. Təəssüf ki, çox zaman mətəssislərin, idarələrin, xüsusən rayon xalq maarif və səhiyyə şöbələrinin rəhbərləri göndərmişlər gələn gənc mütəxəssisi hər cür bəhanə ilə, «öz arzusuna gör» işdən azad etməklə bələ adamlara kömək göstərirlər.

Respublika teşkilatları gənc mütəxəssislərin yerlərdə qalıb işləməsi, onlardan düzgün istifadə olunması məsələlərinə zəif nəzarət edirlər. Bununla əlaqədər olaraq ali məktəb mə'zunlarının tə'yinat yerlərinə getməsi və onlardan səmərəli istifadə olunması üzərində nəzarət funksiyalarını bir respublika idarəsində cəmləşdirərək bunları dövlət əmək və içtimai məsələlər komitəsinə həvalə etmək bəlkə də məqsədəyən olardı.

Moskvadan, Leningradın, başqa şəhərlərin ali məktəblərini bitirənlərin işə düzəldilməsinə xüsusi diqqət yetirmək lazımdır. 1971-ci ildə başqa şəhərlərin ali məktəblərinə göndərdiyiniz gənclərin birinci böyük dəstəsi keçən il respublikaya qayıtmışdır. Elmlər Akademiyasının müxtəlif institutlarında, Azərbaycan boru-prokat zavodunda, Azərbaycan dəmiryolunda, başqa məssisələrdə 24 nəfər gənc mütəxəssis işləyir. Onların bir çoxu işlədiyi birinci ildən özünü qabiliyyətli, istə'dadlı tədqiqatçı, hazırlıqlı mütəxəssis, yaxşı teşkilatçı kimi göstərmışdır. Cəmi bir il keçən də, başqa şəhərlərin ali məktəbləri mə'zunlarının əksəriyyətinin əmək həyatında mühüm dəyişikliklər vardır, onlar istehsalat sahələrinin rəhbəri tə'yin edilir, yeni vəzifələrə irəli çəkilirlər.

Bu il respublikamızdan 92 nəfər başqa şəhərlərin ali məktəblərini bitirmişdir. Onların hamısı elmi-tədqiqat institutlarına, yüngül sənaye, meşə və ağaç e'mali sənayesi nazirlikləri sisteminin, Azərbaycan neft maşınqayırma sənayesi, Azərnefit, Xəzər dəniz neft birləşkərinin məssisələrinə, Bakı kondisioner zavoduna, Azərbaycan boru-prokat zavoduna, kənd təsərrüfatı sahələrinə işə göndərilmişdir.

Nazirliklərin və baş idarələrin, birliliklərin və müəssisələrin, kolxoz və sovxozählərin rəhbərləri gənc mütəxəssislərin işə düzəlməsi, iş yerində sabitləşdirilməsi və onlardan düzgün istifadə edilməsi üçün şəxslən məs'uliyət daşıyırlar. Partiya və sovet orqanları gənc mütəxəssislər dən, xüsusən Moskvadan, Leningradın, ölkəmizdəki başqa şəhərlərin ali məktəblərini bitirənlərdən səmərəli istifadə olunması məsələlərini daim nəzarət altında saxlamalıdırular. Bu, xüsusən ona görə vacibdir ki, başqa şəhərlərin ali məktəbləri mə'zunlarının sayı ildən-ilə artır.

Respublikanın Nazirlər Soveti 1978-ci, 1979-cu və 1980-ci illərdə başqa şəhərlərin ali məktəblərini bitirən gənc mütəxəssislərin şəxsi bölgüsü planını xüsusi qərarlar təsdiq etmişdir. Galəcək iş yerləri tələbələrin özlərinə də mə'lumudur. Lakin elə indi, təhsil mərhələsində galəcək mütəxəssislərin öz müəssisəsi, idarəsi ilə möhkəm əlaqəsini yaratmaq, onları işin xarakteri, əmək şəraiti ilə tanış etmək lazımdır ki, gənc mütəxəssis lap ilk günlərdə istehsalatın əmək ahənginə fəal suradıq qoşulsun, kollektivin bütün vəzifələrinində xəbərdar olsun, var qüvvə ilə işləsin.

Siz müstəqil həyata SSRİ-nin yeni Konstitusiyasının qəbul ediləcəyi tarixi ildə qədəm qoyursunuz. Biz əminik ki, Sovet dövlətinin Əsas Qanunu siz ə'la qiymətlə oxumaq və istehsalatda səmərəli işləməyə ruhlandıracıqdır, siz bütün heyatınızı Vətən qarşısında öz borcunu fədakarlıqla yerinə yetirməyə həsr edəcəksiniz.

Əziz yoldaşlar! Siz dərs ilinə əlamətdər bir vaxtida qədəm qoysunuz. Onuncu beşilliyin, səmərəllilik və keyfiyyət beşilliyinin ikinci ilidir. Bu mənali, tələbkar sözlər gündəlik həyatda, hər gün biliklərə yiyələnmək işində sizin də şurunuz olmalıdır. Bizim dövrümüz hər bir adam qarşısında, onun biliyi, peşə hazırlığı qarşısında böyük tələblər qoyur...

Bu gün sizin başlıca vəzifəniz oxumaqdandır, müstəqil işləmək vərdişi ləri elde etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yə'nini kamil mütəxəssis olmaq, əməyyətimizə dəha çox fayda vermək üçün zəhmətlə, sə'yle, əzmlə gündən-güne misilsiz bilik, mədəniyyət, içtimai vərdişi ehtiyatı toplamaqdandır ibarətdir.

Elmi-texniki inqilabın müasir mərhələsində ali məktəblərin vəzifəsi ondan ibarətdir ki, elmde və texnikada yeni nə varsa hamısı tödris prosesində öz əksini təpsin. Tələbələrin vəzifəsi isə bu yeniliklə ayaqlaşmaqdan, arası kosılmadən artan informasiya axınından bacarıqla baş çıxarmaqdan, elmə dərindən, sə'ylə, yaradıcılıqla yiyələnməkdən ibarətdir...


Hər bir gənc sovet vətəndaşı dəqiq ideya mövqeyi, mə'nəvi mövqə tutmalı, həqiqi ne'mətləri yalançı ne'mətlərdən açıq gözlə fərqləndirməli, daim özünü təribyə ilə məşğul olmalıdır, şəxsiyyətinin zövqünü, marağını, mə'nəvi meyllərini formalasdırmalıdır...

...Təkcə Sovet ölkəsinin deyil, qardaş sosialist dövlətlərinin də onlarca şəhərində işləyən tələbə inşaat dəstələri sovet xalqının beynəlxalq tələcəlik ənənələrinə gənclərimizin sədəqətinin parlaq təzahürüdür. Yalnız bu il respublika tələbə dəstəsinin sıralarında on min adam işləmişdir. Yay əmək semestrinin yekunlarına görə onlar 15 milyon manatlıq iş görmüşlər.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun tələbələri yaxşı nəticələrə nail olmuşlar. Onlar mübadilə te'siri ilə tələbə inşaat dəstəsinin tərkibində ADR-də Karl-Marks - ştatda olmuşlar. Büttün əmək semestri ərzində bu dəstənin iştirakçıları Azad Alman Gəncləri İttifaqı Mahaf Komitəsinin tə'sis etdiyi keçici Qırmızı Bayraqı əldə saxlamış və onu Vətənə götirmişlər. Beynəlxalq əmək növbəsinin gedişində tələbələrdən Rəhman Balayev, Hikmət Qasımov ən yaxşı inşaatçı adını qazanmışlar.

Respublika ali məktəblərinin «Azərbaycan» adlı birləşmiş tələbə-inşaat dəstəsi Arxangelsk vilayətində 1 milyon 800 min manatlıq iş görmüşlər. Dəstənin üzvləri Böyük Oktyabrın 60 illiyi şərəfinə semestrin axırınadək 2 milyon manatlıq iş görməyi öhdələrinə almışlar. Kalinin vilayətinin tikintilərində işləmiş tələbə-inşaat dəstəsi qazandığı müvəffəqiyyətlərə görə, Rjev Şəhər Partiya Komitəsinin keçici Qırmızı Bayraqı ilə təltif edilmişdir.

Qaqarın şəhərində işləmiş tələbə-inşaat dəstəsi ölkənin bir çox dəstələri arasında sosializm yarışında ikinci yeri tutaraq istehsal programı-



ni birinci yerinə yetironlər sırasında olmuş və Ulduz şəhərciyinin xatirə diplomu ilə təltif edilmişdir.

Respublika tələbələrinin elçiləri Kişinyov şəhərinin tikinti obyektlərində təmənnasız işləyərək Moldaviyanın zəhmətkeşlərinə zəzlənin nəticələrini aradan qaldırmaqdə kömək etmişlər. Dəstənin üzvləri özlərinin bütün əmək haqqını, 10 min manatdan çox vəsaiti usaq baxçası tikintisi üçün vermişlər.

Tələbələrimiz Smolenskdə, Tolyatti də, respublikanın, demək olar, bütün şəhərlərdə və rayonlarında fəal işləmişlər. Onlar kolxoz və sovxozlarda məktəblər, heyvandarlıq binaları, başqa təsərrüfat obyektləri tikmişlər.

Asudə vaxtın təşkili, ondan istifadə problemləri hər bir tələbə üçün çox mühüm problemdir. Yadda saxlayın ki, istirahət, asudə vaxt heç də boş-bekar gezmək demək deyildir, vaxtı hədər keçirmək demək deyildir. Fəal istirahət mütəaliə etmək, turist yürüşlərinə çıxməq, idmanla məşğul olmaq, sərgilərə və muzeylərə getmək deməkdir. Bütün bunlar uzun illər boyu tükənməyən və kara gələn qıymətli sərvətdir. Əksinə, gənclik illərində itirdiyiniz vaxtı qaytarmaq, bilik, təəssürat kəsirinin yerini sonradan doldurmaq mümkün deyildir.

Biliklərə, elm və mədəniyyətin nailiyyətlərinə yiyələnmək ümumi iş kömək etmək, daha çox öyrənmək və daha çox fayda vermək üçün siz rus dilinə – vahid qüdrətli Sovet İttifaqını təşkil edən bütün xalqların və millətlərin ikinci ana dilinə yiyələnməlisiniz... Rus dilini bilməyin böyük siyasi əhəmiyyəti vardır, bu, çoxmillətli dövlətimizin bütün xalqlarını bir-birinə yaxınlaşdırır. Rus dilini bilməyin böyük içimai-mədəni əhəmiyyəti vardır: bu, millətlərarası ünsiyyət üçün şərait yaradır, çoxmillətli sovet və dünya elminin və mədəniyyətinin nailiyyətlərinə yiyələnmək üçün geniş şərait yaradır.

Siz ilk müstəqil addımlar atırsınız, ömrünüzün yeni, daha yaxşı çağına qədəm qoysunuz. Lakin həmişə yadda saxlamalısınız ki, sizin müvəffəqiyyətlə oxumağınız üçün yaşılılar – valideynləriniz və müəllimləriniz illərlə işləyərək öz biliklərini, qüvvələrini, qəlblərinin hərəkatını, qayğılarını sizdən əsirgəməmişlər. Siz həmişə onlara minnətdar olmalı, onları qarşısında məs'uliyyət hiss etməlisiniz.

Təkcə sizin ailələriniz, qoliumlarınız, dostlarınız deyil, bitirdiğiniz məktəb də sizin ali məktəbdə müvəffəqiyyətlərinizə, mə'nəvi simanız, davranışınıza bigana qala bilməzər.

Nəhayət, sizə respublika da ümid dolu nəzərlərə baxır. Biliklər yiyələndiyiniz dövrə atalarınız, analarınız, böyük bacılarınız, qardaşlarınız, yoldaşlarınız partiyannı XXV qurultayından müvəyyən etdiyi onuncu beşilliyyin planlarını höyətə keçirəcəklər. Deməli, yeni zavodlar ucalacaq, yeni plantasiyalar salınacaq, yeni dəmir yolu və hava yolu xətləri açılacaq, yeni texnologiya istifadəyə veriləcək, yeni mə'lumat növlərinin buraxılışına başlanacaqdır. Sizin üçün, necə deyirlər, iş cəbhəsi hazır olacaqdır. Bu gün bən yeni işlər başlanarkən sizin əməyinizi, biliñinizi, yaradıcılıq axtarışınızı, gənc qüvvənizi bəl bağlayırlar.

Başqa şəhərlərin ali məktəblərində oxuyan birinci kurs tələbələri barədə bir neçə kəlma demək istərdim. Sizə Vətənimizin paytaxtı Moskvada, haqlı olaraq inqilabın besiyi adlandıranın Leningrad kimi bir şəhərdə, Vətənimizin Kiyev, Minsk, Dnepropetrovsk, Rostov, Riqa, Xarkov, Stavropol, Krasnodar, Odessa, Voronej, Taqanroq və s. kimi iri sənaye, elm və mədəniyyət mərkəzlərində beşaltı il yaşamaq səadəti nəsib olmuşdur. Bu illərdən özünüz üçün faydalı istifadə edin. Teatrların, muzeylərin, qoruq yerlərinin, kitabxana salonlarının qapıları sizin üzünüzə açıqdır. Siz də mümkün qədər daha çox şey öyrənməyə, öz görüş dairənizi genişləndirməyə, mə'lumatınızı artırmağa çalışın. Sizə uğurlu təhsil, möhkəm cansağlığı, həyatda böyük xoşbəxtlik arzulayıraq.

Siz hamınız yeni dərs ilinə qədəm qoysunuz. Bilik yollarında sizə uğurlar olsun. Sizə yaradıcı əmək, cəsarətli işlər, axtarışlar sevinci arzulayıraq. Sizə maraqlı dairənizi genişləndirməyi, böyük nailiyyətlər qazanmayı, yaradıcılıq eşqi ilə çalışmayı... partiyamızın ideyalarına və işlərinə həmişə sadıq qalmağı arzu edirik.

Yaşasın sovet gəncləri!

Sovet tələbələrinə eşq olsun!

* * *

MÖHKƏM İDEYALI, HƏRTƏRƏFLİ İNKİŞAF ETMİŞ GƏNCLƏR TƏRBİYƏ ETMƏLİ

(Azərbaycan müəllimlərinin VI qurultayında nitq; 18 may 1978-ci il)

Əziz yoldaşlar!

Sovet ölkəsində müəllim bütün xalqın hörmət və ehtiramını qazanmışdır. Comiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi on mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa hemisini şagirdlərinə, xalqa baxş edir. Rəşadətə bərabər bu nəcib, fədakar əməyinə görə müəllimin yetişdirmələri, valideylər. Kommunist Partiyamız ona hədsiz dərəcədə minnətdardırlar.

Hər birimizdə müəllimin hərəatlə qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rıfahı namənə vədanla İsləməyi müdrikliklə və səbirlə biza öyrətmış və öyredir. Hər birimizdə öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qurultaya göndərdiyi, bu gün mətbuatda dərc edilmiş təbrikdə sosialist ölkəsinin ləyaqətli vətəndaşı və alovlu vətənpərvəri olan müəllimin fədakar əməyinə yüksək qiymət verilmişdir.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi müəllimlərin altıncı qurultayı respublikanın içtimai-siyasi həyatında böyük hadisə hesab edir, elə bir hadisə ki, partyanın XXV qurultayında, Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin ümumtəhsil məktəbi haqqındaki qərarında irəli sürülmüş vəzifələri həyata keçirmək sahəsində pedaqoji kollektivlərin, xalq maarifi orqanlarının işinin daha da yaxşılaşmasına səbəb olacaqdır.

İcazə verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Azərbaycan SSR Nazirlər Soveti adından qurultayın nümayəndələrini hərəatlə, səmi-miyyətlə salamlayılmış və əmin olduğumu bildirim ki, sizin təmsil etdiyiniz 120 min nəfərlik respublika müəllimlər ordusu öz şərəflə vəzifəsini

bundan sonra da vicedanla yerinə yetirəcək, kommunizm qurucularının yeni nəsillərinin yetişdirilməsində daha da böyük müvəffəqiyyətlər qazanacaqdır.

Biz Vətənimizin paytaxtı Moskvadan, qardaş müttəfiq və müxtəlif respublikaların maarif işçilərinin nümayəndə heyətlərini salamlamağa şədiq. Əziz yoldaşlar. Azərbaycan müəllimləri qurultayının işində sizin iştirakınız sovet xalqlarının mədəniyyətləri arasında əlaqənin durmadan möhkəmləndiyinə, bu mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşdiriyinə və bir-birinə tə'sir göstərdiyinə, xalqlarımızın mehriban dostluğununa və sarsılmaz birliyinə sübütür.

Yoldaşlar! Sosialist dövlətimiz Böyük Oktyabr inqilabının qələbəsindən inkişaf etmiş sosializm qurulmasında adətən əzəmətli bir yol keçərək öz varlığının yeddinci on illiyinə qədəm qoymuşdur. Lenin partiyasının rəhbərlik etdiyi sovet xalqı vətəndaş mübarizəsinin və Böyük Vətən müharibəsinin ağır sınaqlarından keçərək, iqtisadiyyatın dirçəllişi və coşqun inkişafı, elm və mədəniyyətin çiçəklənməsi yolları ilə müasir tərəqqinin zirvəsinə gəlib çatmışdır. Sovet xalqının görkəmli nailiyətləri SSRİ-nin yeni Konstitusiyasında... qanunvericilik yolu ilə təshit edilmişdir.

Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiyası SSRİ Konstitusiyasının bəhrəsi, onun yetişdirməsidir. Bu Konstitusiyada Sovet hakimiyyəti illərində Azərbaycan xalqının, bütün respublika zəhmətkeşlərinin qazandıqları gözəl nailiyətlər, onların sarsılmaz hüquqları və azadlıqları parlaq şəkildə əks etdirilmiş, sosialist ümum-xalq dövlətinin prinsiplərinə və məqsədlərinə Azərbaycan SSR xalqının sədəqəti təntənəli surətdə cəlan olunmuşdur.

İndi partyanın və xalqın səyləri Sov.İKP XXV qurultayının qərarlarını müvəffəqiyyətlə yerinə yetirmək uğrunda mübarizəyə yönəldilmişdir. Onuncu beşilliyin ilk illərində ölkəmizin sosial-iqtisadi inkişafında, onun müdafiə qüdrətinin möhkəmlənməsində fərəhli müvəffəqiyyətlər qazanılmışdır. Əziz müəllimlərimiz, biz qanuni iftiخار hissili qeyd edirik ki, sovet xalqının nailiyətlərində Azərbaycan

zəhmətkeşlərinin – həyatı dərk etmək məktəbinə sızın rəhbərliyiniz altında başlayanların böyük xidmətləri vardır. Biz tam əsasla və minnədarlıqla deyirik: Ümumittifaq sosializm yarışında respublikamızın sekiz il dalbadal qalib gəlməsində şanlı Azərbaycan müəllimlərinin əməyi və xidməti böyükdür.

Qazanılmış müvəffəqiyyətlər partiyamızın xarici və daxili siyasetinin ardıcıl surətdə və əzmlə həyata keçirilməsinin nəticəsidir...

...Yoldaşlar! Cəmiyyətimizin həyatında, sovet adamlarının görkəmli nailiyyətlərində xalq maarifi mühüm yer tutur... Sovet hakimiyyətinin... ilk dekretləri arasında xalq maarifi haqqında, savadsızlığın leğv edilməsi və hamının təhsil alması haqqında dekretlər də var idi. Sovet hakimiyyəti illərində ölkəmizdə xalq maarifinin principə yeni, elmi sistemi təşəkkül tapmışdır; xalq maarifinin bu yeni sistemi əhalinin kütləvi savadsızlığının leğv edilməsindən ibtidai, yeddiillik, sekizillik icbari təhsilədək, bunun aradıca isə gənclərin indi tətbiq edilən hamılıqla icbari orta təhsilinədək şanlı bir yol keçmişdir.

Bu gün biz Azərbaycanda Sovet hakimiyyəti qələbəsinin ilk günlərindən yeni həyatın fəal qurucuları sırasında duran müəllimləri xüsusi minnədarlıqla xatırlayıraq. Onlar «bütün vuruşan zəhmətkeşlər kütłəsi ilə» birləşmək, «müəllimlik fəaliyyətinin cəmiyyətin sosialistəsinə təşkilə vəzifəsi ilə» əlaqələndirmək haqqında Leninin göstərişini rəhbər tutaraq xalq içərisində bilikləri yorulmadan yayır, respublikada sosialist döyişiklikləri uğrunda mübarizə aparırırdılar.

Müəllimlərin yeni nəsilləri Azərbaycanda sovet məktəbinin ilk qurucularının ən ənələrini layiqincə davam etdirirlər. Veteranlarla birlikdə onlar sovetlər ölkəsinin ahəngdar inkişaf etmiş vətəndaşlarını təribiya edib yetişdirirler.

Azərbaycan SSR hökumətinin əlli sekiz il bundan əvvəl, 1920-ci il mayın 12-də verdiyi dekretdə deyilirdi: «İndiyədək burjua məktəbi burjua mədəniyyətinin mənafəyinə xidmet edirdi... İndən belə köhnə məktəb tipi... döyişdiriləcəkdir. Dərslər ana dilində keçiləcək və tə'lim mümkün qədər birlə olacaqdır. Məktəb nəinki hamının üzünə açıla-



caq, həm də tohsil məcburi olacaqdır... Bütün məktəblərdə tohsil haqqı loğ edilir. Statistika məlumatı bu sonadın tarixi əhəmiyyətini göstərir. 1920-ci ildə Azərbaycan əhalisinin arasında savadlılar bir faizdən az idi. Savadsızlıq halə 30-cu illərdə aradan qaldırılmışdır və indi respublikanın 16 yaşdan yuxarı əhalisinin 34 faizinin, o cümlədən, bütün qadınlarda 27 faizinin ali, natamam ali və orta tohsili vardır.

Sovet hakimiyyətinin birinci ilində Azərbaycan məktəblərində 73 min uşaq oxuyordu, indi isə bir milyon altı yüz mindən çox uşaq oxuyur. Orta məktəblərə aid rəqəmlər daha heyrotamızdır: 1920-ci ildə orta məktəblərdə emi 4.500 adam tohsil alırdı, indi isə bir milyon iki yüz mindən artıq, ya'ni 27 dəfə çox adam tohsil alır. Müəllimlərin sayı artaraq 2.600 nəfərdən 120 min nəfərə çatmışdır.

Dəqquzunçu və onuncu beşilliklərdə xalq maarifi, onun maddi-texniki bazası, xüsusilə intensiv inkişaf edir. Yeddi il ərzində bir milyon yeddi yüz əlli min adam səkkizilli və orta təhsil almışdır. Bu isə üst-üstə yedinci və səkkizinci beşilliklərdəkindən bir yarım dəfə çoxdur. *Dövlətin və kolxozların vəsaiti hesabına 268 min nəfərlik 550 ümumtəhsil məktəbi tikilmişdir. Deməli, indi şagirdlərin hər altı nəfərindən bir nəfəri dəqquzuncu və onuncu beşilliklərdə istifadəyə verilmiş məktəblərdə təhsil alır. Xalq təsərrüfatının müxtəlisf sahələri üçün ixtisaslı kadrlar hazırlayan texniki peşə təhsili sistemi məktəblərinin şəbəkəsi xeyli genişləndmişdir. 1965-ci ildə texniki peşə məktəblərində və fabrik-zavod şagirdliyi məktəblərində 14 minə qədər oğlan və qız təhsil allığı halda, indi 81 min nəfər, ya'nı təqribən altı dəfə çox oğlan və qız təhsil alır. Texniki peşə məktəblərinin coğrafiyası xeyli genişləndmişdir.* İndi respublikamı, demək olar, bütün rayon mərkəzlərində ayrı-ayrı kondalarında texniki peşə məktəbləri vardır. Şagirdlərə, eyni zamanda, həm orta təhsil vərən, həm də ixtisas öyrədən texniki peşə məktəblərinin sayı yeddi il ərzində 4 dəfədən çox artmışdır. Daha iki maraqlı rəqəm götürmək istəyirəm. İncilabdən əvvəl Azərbaycanda il ərzində maarif ehtiyaclarına adambاشına orta hesabla 64 qapık pul xorelənirdi. 1977-ci ildə isə bu xərclər 60 manatı ötüb keçmişdir.

Yoldaşlar! Tarixi proses olan osl ətümumxalq maarifi prosesində osas sima müəllimidir. Məktəblərimizin bütün yetişdirmələrinə hayat vəsiqəsinə müəllim vənmisdir. Mehraban, qayğıkeş olduqlarına, xalqa sədəqətlə, fədakarlıqla xidmət etdiklərinə, gənclərin tərbiyəsində partiyaya böyük yardım göstərdiklərinə görə, bu gün qurultayı yüksək tribuna-sından bütün müəllimlərimizə və tərbiyəçilərimizə səmimi-qəlbdən təşəkkür etmək istəyirik.

Kommunist Partiyası müəllimin əməyini yüksək qiymətləndirək məktəbə, xalq maarifin inkişafına daimi qayğı göstərir. Bu qayğı maarif xərcləri üçün, məktəblər və məktəbdən könar tərbiyə ocaqları ti-kintisi üçün dövlətin getdikcə daha çox vəsait ayırmamasında, çoxmilyonlu tirajlarla dərsliklər və əyani vəsait buraxılmasında, müəllimlərin chitiyac və tələblərinə həssaslıqla yanaşılmasında, onların maddi tə'minatın yaxşılaşdırılmasında, «SSRİ xalq müəllimi» fəxri adını tə'sis edilməsindən əz ifadəsinə tapır. SSRİ-nin yeni Konstitusiyasında nəzərdə tutulduğu kimi, 1978-ci ildən və təbarən ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsi qaydasına keçilməsi bunu bir dəha sübut edir.

Ön yaxşı müəllimlər rəhbər partiya organlarına seçilmişlər. SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin, yerli xalq deputatları Sovetlərinin deputatılarından, Sovet İttifaqının orden və medalları ilə təltif olunmuşlar, respublika fəxri adalarını daşıyırlar. 140 nəfər maarif işçisi-nə «Azərbaycan SSR əməkdar müəllimi» fəxri adını və respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanını verən haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı bu gün dərc olunmuşdur.

Biz təltif olunanları səmimi-qəlbdən təbrik edir, onlara və onların şəxsiyətində Azərbaycanın bütün müəllimlərinə yeni yaradıcılıq müvəffəqiyyətləri, möhkəm cansağlığı və şəxsi seadət arzulayırıq.

Sov.İKP MK və SSRİ Nazirlər Soveti XXV qurultayıñ göstarişkərini rəhbər tutaraq keçən ilin dekabrında «Ümumtəhsil məktəbləri şagirdlərinin tə'limini, tərbiyəsini və əməyə hazırlanmasını dəba da təkmilləşdirmək haqqında» qərar qəbul etmişlər. Partiya və hökumətin

məktəbə qayğısının yeni parlaq təzahürü olan bu sənəddə hamiliqlə orta təhsili həyata keçirmək üçün görülən işlərə yekun vurulmuşdur, inkişaf etmiş sosializm cəmiyyəti dövrü məktəbinin möqsədləri və vəzifələri müəyyən olunmuşdır...

Müasir fəhlənin, kolxozçunun, mühəndisin, agronomun, alimin həsrliq, ixtisas və şürə seviyyəsinə verilən tələblər kommunizm quruculuğunun indiki mərhələsinin vəzifələri ilə müəyyən edilir. Məktəbimiz təbiətin və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan biliqlik adamlar hazırlamalıdır. Bu gün faktların müəyyən məcmusunun şagirdlər tərəfindən mənimşənilmesi ilə kifayətlənmək olmaz. Şagirdlər öz biliklərini müstəqil surətdə artırmaq, elmi və siyasi informasiyanın sür'ətli axımdan baş çıxarmaq vərдиşi aşilanmalıdır. Bu mürəkkəb və məs'ul vəzifənin yerinə yetirilməsi hər bir pedaqoji kollektivin, hər bir müəllimin fəaliyyəti ilə, müəllimlərin hazırlıq seviyyəsi ilə, təlim metodlarının həyat tələblərinə uyğunlaşdırılması ilə six əlaqədardır.

Demək lazımdır ki, respublikada bu sahədə çox iş görülür və həmin işin real bəhrələri iqtisadiyyat və mədəniyyətin inkişafında qazanılmış müvəffəqiyyətlərdə özünü göstərir. On il bundan qabaq Azərbaycan müəllimlərinin əvvəlki qurultayında gənclərin hamiliqlə orta təhsilə keçilməsi problemi mühüm, lakin mürəkkəb bir vəzifə kimi müzakirə olunmuşdu. Bu gün kommunizm yolunda həmin zirvə müvəffəqiyyətlə fəth edilmiş, ölkənin Əsas Qanununda və Azərbaycan SSR Konstitusiyasında təsbit olunmuşdur.

Hər il orta məktəbləri təqribən 100 min oğlan və qız qurtarır, onların 20 min nəfəri ali məktəblərə, daha çox hissəsi texnikumlara daxil olur, on minlərlə oğlan və qız xalq təsərrüfatının müxtəlif sahələrinin işçiləri sırasına qoşulur.

Keçən onillikdə zamanın tələblərinə uyğun olaraq təhsilin məzmunu yenilədirilmişdir. Şagirdlərin biliq seviyyəsi, müvəffəqiyyət göstəricisi nəzərə çarpacaq dərəcədə yüksəlmüşdür. İkinci ilə qalan məktəblilərin sayı on il ərzində dörd dəfə azalmışdır, respublika məktəblərinin üçdəbir hissəsindən çoxunda isə ikinci ilə qalan yoxdur.

Təlim və tərbiyo prosesi kommunizm quruculuğu praktikası ilə daha six əlaqələndirilir, şagirdlərin ideya-siyasi tərbiyosının soviyyəsi yüksəlmış, ictimai-siyadlı əməkdə onların iştirakı artmış, məktəblərin maddi bazası möhkəmlənmişdir.

Bizdə bir çox ə'lə pedaqoji kollektivlər yaranmışdır. Həmin kollektivlərdə əsl ustادlar, öz işinin fədailəri, məsləkdaşlar işləyirlər. Bunlar Bakıdakı 190, 44, 160, 210 və 6 nömrəli məktəblərin, Yevlax rayonundakı Xaldan kənd orta məktəbinin, Lənkəran rayonundakı Nərimanabad məktəbinin, Qazax rayonundakı Şıxlı məktəbinin, Tovuz rayonundakı Bozalqanlı məktəbinin, Şəki rayonundakı Oxud məktəbinin, Şamaxı rayonundakı Leninabad məktəbinin, Masallı rayonundakı Hıskadəra məktəbinin və başqa məktəblərin müəllim kollektivləridir.

Biz əsl vətənpərvərlərin, mübarizlərin, əməkçilərin, möhkəm əqidəli kommunizm qurucularının neçə-neçə nəslini yetişdirmiş müəllimlərimizlə haqlı olaraq fəxr edirik. Sosialist Əməyi Qəhrəmanları Zərbəli Səmədov və Məsəmə Ataklışiyeva, respublikanın əməkdar müəllimləri Zara Səfərova, Məhər Quliyev, Mariya Samoylova, Zeynəb Ataklışiyeva, Lətif Kələntərli, Zahid Şöyübov, Raşid Hacıyev, Yaqub Bünyadov, Qalina Frolova, Hacı Hacızadə, Cümşüd Quliyev, Qalina Sorokina, Heydər Eyvazov və əsl mə'nada müəllim, gözəl tərbiyəçi, həmi olan bir çox başqları haqqında hərəkəti, səmimi, xoş sözlər deyə biliyik.

Ən yaxşı pedaqoji kollektivlərin və müəllimlərin təcrübəsi məktəbimizin işini daha da təkmilləşdirmək üçün güclü mənbə və stimuldur.

Biz Azərbaycan məktəbinin müvəffəqiyyətlərinə yaxşı bələdik və ürkədən sevinirik. Bununla yanaşı, biz nöqsanları da görürük. Təlim-tərbiya prosesinin lazımı seviyyədə olmadığı, müəllimlərə, şagirdlərə yüksək tələbkarlıqla yanaşılmadığı, vəziyyəti yaxşı göstərmək üçün qiymətlərin şışirdildiyi və sün'i surətdə yüksək müvəffəqiyyət faizi yaradıldığı məktəbler, təəssüf ki, hələ az deyildir. Bu nöqsanları aradan qaldırmak müəllimlərin, bütün xalq maarifi işçilərinin birinci dərəcəli vəzifəsidir. Biz əminik ki, respublika müəllimlərinin qurultayı bu problemlərin müzakirəsinə lazımcıq yetirəcəkdir.

İctimai fənlərin təlimini keyfiyyətinin böyük əhəmiyyəti vardır. Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalasdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür... İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rıfahı namına sedakarlıqla çalışmaq... əzminin təbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir.

Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Ölkənin iqtisadiyyatı coşqın surətdə inkişaf edir və ona hazırlıqlı adamlar lazımdır. Respublikamızda sosial-iqtisadi inkişafa dair böyük program həyata keçirilir. Geniş miqyasda sənaye yenidən qurulur, genişləndirilir və modernləşdirilir, on qabaqcıl texnika ilə təchiz olunmuş yeni müəssisələr və istehsalatlar tikilir. Azərbaycan sənayesi texniki tərəqqi yolu ilə addımlayırlar, bu isə o deməkdir ki, kadrların bilik səviyyəsinə verilən tələblər durmadan artır. Respublika kənd təsərrüfatının ixtisaslaşdırılması, təmərküzləşdirilmesi və aqrar-sənaye integrasiyası əsasında istehsalın intensivləşdirilməsi prosesi böyük sürətlə gedir. Gənclər elmi işçilərin sıralarına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsemək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu buradan irel gelir.

Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları ölkədə və respublikamızda sosialist mədəniyyətinin nailiyyətləri ilə, rus, dünya və Azərbaycan poeziyası və nəşri klassiklərinin yaradıcılığı ilə, sovet ədəbiyyatının qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək etməli adam üçün zəruri keyfiyyətdir, sovet cəmiyyəti vətəndaşının şəxsiyyətinin hərtərəfti inkişafı üçün şərtidir.

Haqlı olaraq rus dili insanların yeni tarixi birliliyinin – sovet xalqının meydana gəlməsinin mülüm amili, millətlərərası ünsiyyətin, sosialist millətləri və xalqları arasında əməkdaşlığın qüvvətli vasitəsidir. Rus



dilini bilmək Vətən və dünya mədəniyyəti xəzinələrindən istifadə etmək, elmin müasir nailiyyətlərinə yiyələnmək üçün geniş yol açır...

Rus dilinin yayılması, böyük mərkədə olan nəslin, respublikanın bütün zəhmətkeşlerinin rus diline yiyələnməyə getdiğəcə daha böyük həvəs göstərməsi obyektiv, qanuna uyğun bir prosesdir. Son illərdə Azərbaycan KP MK, respublika hökuməti ümumtəhsil məktəblərində rus dilinin tədrisini yaxşılaşdırmaq üçün çox iş görmüşlər. İndi rus dilinin öyrənilməsinə birinci sinifdən başlanır. Bütün siniflərdə rus dilini öyrənmək üçün ayrılan dərs saatlarının miqdarı artırılmışdır, bir sırada məktəblərdə rus dili proqramları üzrə daha dərinən öyrənilir. Məktəblərimizdə 10 min müəllim rus dilindən dərs deyir. Yüksək ixtisaslı kadrlar hazırlamaq üçün M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı Pedagoji İnstитutu yaradılmışdır.

Lakin rus dilinin tədrisinin təşkilini heç də hər yerdə yaxşı vəziyyətə deyildir. Ba'zi məktəblərdə, xüsusən kənd məktəblərində tədrisin keyfiyyəti aşağı səviyyədədir, dərslərdə şifahi nitq vərdişinin inkişafına, keçilmiş materialın dərindən mənimsənilməsinə lazımcı fikir verilmir. Ayrı-ayrı kollektivlərdə rus dili tədrisinin təkmilləşdirilməsi üzərində kifayət qədər işləmirlər. Neticədə, mə'lum olduğu kimi, kənd məktəbləri, bə'zən də, həmçinin, şəhər məktəbləri mə'zunlarının bir qismi rus dilini zəif bilsən.

Azərbaycan Kommunist Partiyasının XXIX qurultayı rus dilinin öyrənilməsini və təbliğini məktəbin, bütün respublika ictimaiyyətinin mühüm vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifəni yerinə yetirmək, rus dilinin tədrisine maksimum məs'uliyyət və diqqətlə yanaşmaq, onun dərindən öyrənilməsi üçün bütün imkanlardan bacarıqla istifadə etmək hər bir müəllimin şərəfli borcudur.

Yoldaşlar! Böyük mərkədə olan nəslin kommunist tərbiyəsi, mə'nəviyyatca zəngin, ideyaca metin, yüksək əxlaqlı şəxsiyyətin formalşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir. Bu kompleks problemdir və onun həllində sovet məktəbi çox böyük rol oynayır. Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur, onun xarakteri formalşır, ideya dayaqlarının, mə'nəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin tə'siri altında sovet adamının kommunist əqi-

dəliliyi, əməyə məhəbbət, yüksək mə'nəviyyat və humanizm, vətən-pərvərlik və bəynəlmiləlçilik kimi zəruri keyfiyyətləri tərbiyə edilir.

Böyük mərkədə olan nəslin cəmiyyətin rifahı naməni əməyə, yaradıcılıq fealiyyətinə hazırlanması məktəbin tərbiyəvi işinin başhecti istiqamətlərindən biridir...

Razılıq hissili demək olar ki, son illər ərzində respublikanın ümumtəhsil məktəbləri, xalq məarifi orqanları əmək vərdişləri aşılamaq, onların ictimai-faydalı əməyini təşkil etmək üçün az iş görməmişlər. Bir çox orta məktəblərdə, o cümlədən, Bakıdakı 111, 210, 54, 27, 162 nömrəli məktəblərdə, Kirovabaddakı 38 nömrəli məktəbdə, Sumqayıtdakı 15 nömrəli, Ağdamdakı 3 nömrəli məktəblərdə, Tovuz rayonundakı Aşağı Quşçu məktəbində və başqa məktəblərdə şagirdlərin əmək təliminin, onların ictimai-faydalı əmək möşgələlərinin təşkilini müasir tələblərə cavab verir.

Pedaqoji kollektivin istehsalatla sıx əlaqəsi, sonaye müəssisələrinin, kolxozların, sovxozlarnın məktəbə hamiliyi əmək tərbiyəsinin təkmilləşdirilməsindən çox böyük şəhəriyyət malikdir. Təcrübə göstərir ki, harada məktəbə hamilik yardımı ciddi təməl üzərində qurulmuşsa, bu hamilik e'tibarlı fəhlə nəslinə, böyük mərkədə olan nəslin əmək motinliyinə həqiqi qayğıdan irəli gəlirsə, orada iş müvəffəqiyətlə gedir və yaxşı bəhrələr verir.

Ölkəmizdə böyük mərkədə olan nəslə qayğı hamının işidir. Ümumxalq işidir. Bu, hər bir sovet adamının vətəndaşlıq borcudur. Hər bir əmək kollektivinin vəzifəsidir. Gərək partiya, sovet, komsomol işçilərimiz nazirliklərin və baş idarələrin, sonaye müəssisələrinin, kolxoz və sovxozlarnın rəhbərləri böyük mərkədə olan nəslin əmək təlimi və tərbiyəsi sahəsində kompleks işə müntəzəm surətdə, geniş, planauyğun yardım göstərsinlər.

Biz böyük mərkədə olan nəslin əmək təlimi və tərbiyəsinin təkmilləşdirilməsində təcrübəli fəhlələrə, istehsalat veteranlarına və qabaqcılara, həmi-tərbiyəçi ustalara, xüsusilə bel bağlayırıq. Biz ümidiyanıq ki, onlar öz biliklərini, təcrübələrini, fəhlə istixarını, şanlı əmək an'ənələrinə sədaqətlərini gənc nəslə vermək üçün qüvvə və vaxtlarını əsirgəmeyəcəklər.

Məktəblərin içtimai-faydalı əməyinin təşkilinin həyata yoxlanılmış forması – şagird əmək birləşmələri və birinci növbədə şagird istehsalat briqadaları özünü yaxşı göstərmmişdir. Buna görə də hər cür tədbir görmək lazımdır ki, birləşmə, briqadanın hər bir üzvü beşilliyin üçüncü ilində yay tarla işlərinin müvəffəqiyyətə başa çatmasına, məktəb binanının vaxtında tə'mir olunmasına bacardığı qədər kömək etsin. Kostroma məktəbilərlərdən nümunə götürərək doğma kolxozda qalib işləyən kənd orta məktəbləri məzunlarının hər vasitə ilə həvəsləndirmək və onlara kömək etmək lazımdır.

Məktəbilərin əməyə hazırlanması qarşısında qoyulan yeni tələblərlə əlaqədar olaraq, görünür, məktəb əmək müəllimlərinin, texniki peşə məktəbləri üçün ixtisas fənlərindən dərs deyən müəllimlərin respublika pedaqoji və ya ali texniki məktəblərində hazırlanması planını nəzərdən keçirib artırmaq məqsədə uyğundur.

Cox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi; məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqtəyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzuni əməyə hazırladı - bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax, bu mə'yarla müəyyən edilir.

Məktəb gənc nəsildə dərin beynəlmiləcilik hissi... təbiye etməlidir. Respublikamızın pedaqoji kollektivləri beynəlmilə təbiye sahəsində məqsədyönlü böyük iş aparır və bu işdə yaxşı nəticələr eldə edirlər. Beynəlmilə təbiyənin zəngin vasitələri, bu işin rəngarəng forma və metodlarının bacarıqla əlaqələndirilməsi, sinifdən kənar işin bir çox imkanlarından - dostluq gecələrindən, konfranslardan istifadə edilməsi, bütün müttəfiq respublikaların məktəbləri ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı səfərlər, tacrübə mübadiləsi - bütün bunlar beynəlmilə təbiyənin səmərəsinin yüksəlməsinə səbəb olur və ona kömək edir ki, Azərbaycanın oğlan və qızları respublika partiya təşkilatının, zəhmətkeşlərinin beynəlmilə ənənələrini göz bəbəyi kimi qoruyur və artırırlar...

Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik təbiyəsində böyük rol oynayır. Öz Vətoni üçün iltixar hissini, sovet vətənpərvərliyini, sosializm nailiyyətlərinin müdafiəsini hazırlamaq əzmini oğlan və qızların şüurunda bərqərar etmək müəllimlərimizin məs'ul və mühüm vəzifəsidir. Demək lazımdır ki, respublikanın məktəbləri vətənpərvərlik təbiyəsi üçün çox iş görmüşlər və görürər, qoçaman kommunistləri, müharibə və əmək vətəranlarını bu işə geniş cəlb edirlər. Döyüş səhərli yerdərə yürüşlər, «Ülfətdə parlıtu» və «Orlyonok» uşaq hərbi-idman oyunları, Sovet Ordusu və Donanmasının döyüşçüləri ilə görüşlər geniş yayılmışdır və bunların çox böyük təbiyəvi əhəmiyyəti vardır. C.Naxçıvanski adına ixtisaslaşdırılmış orta məktəb gənclərin hərbi-vətənpərvərlik təbiyəsində getdikcə daha mühüm rol oynayır.

Məktəbdə vətənpərvərlik təbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər bir gənc vətəndaş öz sovet ölkəsinin alovlu vətənpərvəri olmalıdır.

Böyük mədənənən nəşlin fiziki inkişafına daha çox fikir verilməli, bədən təbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir.

Məktəbdə insanın mə'nəvi keyfiyyətlərinin əsası qoyulur, onun baxışları, arzu və istekləri formalaşır, onun rəhbər tutduğu mə'nəvi mə'yarlar bir çox cəhətdən müəyyənleşir. Kommunist əxlaqi təbiyəsi bütün ideya-siyasi işimizin başlıca məqsədlərindən biridir və məktəb bu mühüm işdə çox böyük rol oynayır...

Müəlliminin mə'nəvi-əxlaqi siması, ideya inamı, baxışlarının sabitliyi, hərəkətlərinin ardıcılılığı, maraq dairəsinin genişliyi, səmimiliyi və vicedanlılığı məktəbdə qüdrətli təbiyəvi amildir.

... Sovet pedaqoqunun – təbiyəçisinin yüksək amali hər bir müəllimdən həqiqətən kommunist əxlaqi nümunəsi, kommunizm ideallarının, partyanın daxili və xarici siyasetinin, inkişaf etmiş sosializm cə-

miyyəti nailiyyətlərinin fəal təbliğatçısı olmayı tələb edir. Sovet pedaqoqu öz şagirdlərini möhkəm ideya inamı ruhunda tə'kidlə və əzmlə təbiyyə etməli, partiyamızın və xalqımızın bu gün həyata keçirdikləri əməli vəzifələri yaxşı başa düşməli, yeni və qabaqcıl nə varsa hamisini fəal müdafiə etməli, ətalətə, meşşanlığa, vaxtı keçmiş mərasimlərə, adət-ənənələrə, xırda burjua və mülkiyyətçilik psixologiyasına qarşı barışmaz mübarizə aparmalıdır. Pedaqoq daim yadda saxlamalıdır ki, onun hər bir addımı, Mixail İvanoviç Kalininin dediyi kimi, «Dünyada heç bir adamın olmadığı ən güclü bir nəzarət altındadır – onlarca uşaq gözünün, sayıq, diqqətli, tələbkar, güzəştə getməyən gözlərin nəzarəti altındadır». Pedaqoq öz hərəkətlərinə və davranışına məhz bu yüksək mövqelərdən yanaşmalıdır.

Respublikamızda yaranmış saf mə'nəvi-siyasi şərait, sağlam mə'nəvi iqlim, partiya təşkilatının, Azərbaycan KP MK-nin mənfi hallara, kommunist əxlaqi antipodlarına qarşı ardıcıl mübarizəsi gənclərin əxlaq təbiyyəsinin güclənməsinə çox kömək edir.

Pedaqoji kollektivdəki mə'nəvi iqlim məktəblilərin əxlaq təbiyyəsinin səmərəliliyi üçün çox mühüm şərtidir. Bunu nəzərə alaraq, respublika partiya təşkilatı pedaqoji kollektivlərdə sağlam mə'nəvi iqlim və işgüzar şərait olması üçün çox iş görmüşdür və görür. Mərkəzi Komitə məktəblərin və xalq, maarifi orqanlarının işində yaxın keçmişdə geniş yayılan qeyri-sağlam meyllərin kökünü kəsimək, orta məktəb mə'zunlarına medal verilməsi qaydalarına ciddi əməl olunmasını tə'sirin etmək üçün qəti tədbirlər görmüşdür, kamal attestatı imtahanlarının ekstem yolu ilə verilməsində təhriflərə son qoyulmuşdur. Bu tədbirlər müsbət nəticə vermiş, əxlaq təbiyyəsinin səmərəliliyinin yüksəlməsinə müsbət tə'sir göstərmişdir.

Lakin pedaqoji kollektivlərin və xalq maarifi orqanlarının heç də hamisində əsl sağlam mə'nəvi iqlim yaradılmamışdır. Bə'zi kollektivlərdə və xalq maarifi orqanlarında vəzifədən sui-istifadə, tamahkarlıq, rüşvətxorluq, proteksionizm halları vardır, peşə etikasının pozulmasına qarşı kəskin, barışmaz mübarizə aparılmış, lazımı tələbkarlıq, əxlaq normallarından kənara çıxmış hallarına qarşı barışmazlıq yoxdur.

Sovet məktəbinin ruhuna yabançı olan, şagirdlərin biliyinin dolğunluğu və verilən qiymətin sıxlığı üçün müəllimin mə'suliyyətini aşağı salan repititorluq ləng aradan qaldırılır. Bir sıra məktəblərdə bayramlar və buraxılış gecələri ərefəsində müəllimlərə hədiyyə üçün pul yığılur, müəllimlərlə şagirdlər və valideynlər arasında açıq-saçlı, qeyri-pedaqoji münasibətlər əmələ gəlmişdir.

Bu cür eybəcər hallara qarşı qətiyyətlə barışmaz mübarizə aparmaq, belə halları yayanlar etrafında dözülməzlək, ümumi məzəmmət şəraiti yaratmaq, hər bir pedaqoji kollektivdə, bütün xalq maarifi sisteminde saf mə'nəvi iqlim olmasına əzmlə çalışmaq lazımdır. Nail olmaq lazımdır ki, hər bir pedaqoji kollektiv şagirdlər üçün, onların valideynləri üçün, geniş ictimaiyyət üçün yüksək ideyalıq, kommunist əxlaqi principlərinə sədqaç, yüksək tələbkarlıq və principiallıq nümunəsi olsun.

Məktəb ailə ilə qarşılıqlı münasibətlərdə principial, pedaqoji cəhətdən düzgün mövqə tutmalıdır. Məktəblə ailənin six qarşılıqlı əlaqəsi olmadan mükəmməl təbiyyə ola bilməz, çünki bu proses kompleks prosesdir və onun səmərəliliyini valideynlərə pedaqoqların birgə sə'yi ilə yükseltmək lazımdır. Valideyn yüksəncəlarının rolu və əhəmiyyəti artırılmalı, şagirdlərin valideynləri və ailələri ilə məktəbin əlaqəsi hər vasitə ilə möhkəmləndirilməlidir. Məktəb evdə uşaqın hansı şəraitdə böyüdüyünü və təbiyyə edildiyini yaxşı bilməli, ailədə təbiyyə prosesinə tə'sir göstərməyin yeni formalarını axtermalı, pedaqoji biliklərin əsaslarını valideynlərə öyrətməlidir. Məhz müəllim müəyyən mərhələdə təbiyyə sahəsində hansı vəzifəni yerinə yetirmək lazımlı gol-diyini müəyyənləşdirməli, valideynlərə kömək etməli, uşaqın şəxsiyyətinin formalşdırılmasına düzgün tə'sir göstərmək yollarını onlara öyrətməlidir. Axi, gizlin deyildir ki, uşaqlar üçün maksimum rahatlıq yaratmağa, onları nə'mətlərlə gen-bol tə'sirin etməyə çalışan valideynlər bə'zən qayğılaşının həddini aşır, bununla təbiyyəyə böyük ziyan vururlar. Jan Jak Russo deyib ki, insana hər şey verib ondan heç nə tə'ləb etməmək onu açıq-ashar korlamaq deməkdir.

Bə'zi valideynlər öz uşaqlarına tələbkarlıq göstərmir, onların biliyi tənqidi yanaşmırlar, onlara hər vasitə ilə yüksək qiymət yazdırmağa

çalışır, özlərini düzgün aparmırlar. Məktəb bu əyintilərin qarşısını almazı, onların kökünü hələ rüşeym halında ikon kəsməli, hər bir şagirdə tələbkərliqlə və obyektiv yanaşmali, hər yerdə - davranışında da, geyim-də do, oylanıcadə də təvazökar olmayı öyrətməlidir. Məktəb bunu uşaqlara, lazımlı golso, hətta valideynlərə də öyrətməlidir.

Təəssüf ki, bir sıra hallarda ailədə təbiyinin düzgün apartılmaması hələ kamilləşməmiş uşaq şüuruna loyqatlı və xudpəsəndlik, meşşanlıq və istehlakçılıq, nihilizm və ideyasızlıq toxumunu səpir. Bu, şəxsiyyətin ideya-oxlaq təbiyisində ciddi nöqsanların səbəblərindən biridir.

Valideynlər yaxşı başa düşməlidirlər ki, uşaqların təbiyəsi heç də ailənin daxili işi, hər kəsin şəxsi işi deyildir. Bu, vətəndaşın Konstitusiyadan irəli gələn vəzifəsidir, cəmiyyət qarşısında borcudur və hər bir valideyn məsuliyyətini tamamilə dərk edərək öz borcunu yerinə yetirməlidir.

Məktəbdə aparılan təbiyə işində bunu da nəzərə almaq lazımdır ki, burjuva töbliğatı hər cür imkanlardan və vasitələrdən istifadə edərək xaricdən gənclərimizə ideoloji tə'sir göstərməyə çalışır. Müəllim, məktəb bu istiqamətdə fəal bir surətdə ifşa edici mübarizə aparmalı, gənc şəxsiyyəti mənəvi ideyaların və ideallarının qarşılıqlı mübarizəsi aləminə ecosarrolla daxil etməli, onların qarşılıqlı surətdə düzgün mövqə seçməsinə kömək göstərməli, öz baxışlarını və əqidələrini müdafiə etməyi öyrətməlidir. İdeyaca səbatlı, oxlaq cəhətdən mətinləşmiş gənc kommunizm qurucusunu yalmız və yalnız bu yolla təbiyə etmək olar.

Məktəb şəbəkəsinin genişlənməsi, məktəbərin ümumtəhsil təbiyəvi vəzifələrinin mürəkkəbələşməsi müəllim kadrları hazırlamaqla əlaqədər mühüm problemlər irəli sürmüştür. Son illər respublikada bu sahədə az iş görülməmişdir. Naxçıvanda və Stepanakertdə yeni pedaqoji institutlar, Bakıda Pedagoji Xarici Dillər İnstitutu açılmışdır. Abituriyentlərin seçilməsi yaxşılaşdırılmış, kəndli gənclərin, xüsusilə dağlıq rayonlardan gələn gənclərin bu ali məktəblərə daxil olması üçün imtiyazlı şərait yaradılmışdır. Gələcək müəllimlərin tə'liminin təkmilləşdirilməsinə diqqət artırılmışdır. Nəticədə, respublikanın məktəbləri pedagoji kadrlarla daha yaxşı tə'min edilməyə başlanılmışdır.



Eyni zamanda, bu sahədə bizim həll edilməmiş problemlərimiz də vardır. Pedaqoji ali məktəblorın başlıca vəzifəsi gələcək müəllimlərə dörin bılık verməkdən, müasir sovet pedaqoqunu öyrətməkdən və tərbiyə etməkdən ibarətdir. Lakin ali məktəb mə'zunlarının bir hissəsinin hazırlanıq səviyyəsi heç də qənaəetbəxş deyildir. Bo'ziləri müasir tədris metodlarına zeif yiylənmmişdir, ixtisasını kifayət dərəcədə bilmir, bu isə məktəblorla haqlı narahatlılığı səbəb olur. Pedaqoji ali məktəbin hər bir tələbəsi gələcək müəllimdir, tərbiyəcidir, buna görə də qüvvəni əsirgəmədən onunla işləmək, onu gələcək fəaliyyətə hazırlamaq, öz yüksək borcunu yerinə yetirməsi üçün ona partiya və xalq qarşısında mə'suliyyət hissi aşılamış lazımdır.

Pedaqoji ali məktəblorın qarşısında duran vəzifələrdən danişarkən, ali təhsili olmayan müəllimlərin ixtisasını artırmaq üçün yaradılmış qiyabi şö'bələrin əhəmiyyətini qeyd etmək istəyirəm. Ali təhsili olmayan müəllimlər respublikada hələ az deyildir – 34 minə qədərdir. Lakin onların cəmi üçdəbir hissəsi oxuyur. Xalq maarifi orqanları bu imkanlardan daha geniş istifadə etməli, ali təhsili olmayan bütün pedaqoqları qiyabi təhsile çəlb etməlidirlər.

Müasir şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi və onların ixtisasının artırılması sisteminin rolü yüksəkdir. Bu sistem qabaqcıl təcrübəni yamaq, müasir tədris metodologiyasını öyrətmək, müəllimin bılık səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir. Lakin Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun, onun zona şö'bələrinin fəaliyyətində, ümumiyyyətlə, pedaqoqların təkmilləşdirilməsi işində nöqsan çıxdır. Formalizm, tədris səviyyəsinin aşağı olması, Təkmilləşdirmə İnstitutu kadrlarının tərkibinin təsadüfi adamlarla zibillənməsi ixtisasartırma sisteminin səmərəliyini aşağı salır və neticə e'tibarı ilə onun az fayda verməsinə səbəb olur. Bu yaxınlarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi institutun maddi-tədris bazasını möhkəmlətmək, orada tədrisin səviyyəsini yüksəltmək haqqında qərar qəbul etmişdir. MK-nın qərarında nəzərdə tutulan tədbirlər qısa müddədə həyata keçirilməli, partiya orqanlarımız və Sovetlər, Respublika Maarif Nazirliyi, yerli xalq maarifi orqanları müəllimlərin təkmilləşdirilməsinə və onların ixtisasının artırılmasına ciddi nəzarət etməlidirlər.

Pedaqogika elminin qarşısında duran vəzifələrin ölçüyəgəlməz dərəcədə artması Respublika Elmi-Tədqiqat Pedaqogika İnstitutunun işini xeyli yaxşılaşdırmağı tələb edir. Alımlarımız müasir pedaqogika elminin aktual problemlərini döründən işləyib hazırlamalı, qabaqcıl təcrübəni ümumiləşdirməli və yaymalı, pedaqoji kollektivlərə, xüsusən kənd məktəblorının pedaqoji kollektivlərinə metodiki yardımı gücləndirməlidirlər.

Ümumtəhsil məktəblərinin maddi-texniki bazasını möhkəmlətməyə partiya və hökumət xüsusi qayğı göstərmişlər və göstərirler. Son illər respublikamızda yüzlərlə məktəb, məktəbəqədər və məktəbdən-kənar uşaq tərbiyə ocağı və sairə tikilimdir. Lakin respublikanın məktəb tikintisi planları yerinə yetirilsə də, bu işdə ciddi nöqsanlar az deyildir. Tikinti təşkilatlarının işindəki avralıqliq keyfiyyətə xələt götürir, məktəb binaları böyük qüsurlarla və kəm-kəsirla təhvil verilir.

Bu il respublikada məktəb tikintisinin höcmi bildirkinə nisbəten xeyli artacaqdır. Tikinti nazirlikləri və baş idarələri Maarif Nazirliyi məktəb tikintisi planlarının sözsüz yerinə yetirilməsi, məktəb binalarının vaxtında təhvil verilməsi, tikinti işlərinin yüksək keyfiyyətlə aparılması üçün har cür tədbirlər görməlidirlər.

Məktəb qarşısında duran mə'sul vəzifələr Respublika Maarif Nazirliyinin işinin daha da təkmilləşdirilməsini, rəhbərliyin əslub və metodlarının yaxşılaşdırılmasını, yerlərdə xalq maarifi orqanlarının işinə nəzarətin gücləndirilməsini tələb edir. Nazirliyin rəhbərləri, onun kollegiyası formalizmin, rəsmiyyətciliyin, bürokratizmin kökünü qotiyətə kəsməli, xalq maarifi sisteminde vəziyyəti qəsdən yaxşı göstərmək, gözdən pərdə asmaq hallarına qarşı daha kəskin mübarizə aparmalı, rayonlarda işlərin vəziyyətini daha yaxşı öyrənməlidirlər.

Rəhbər pedaqoji kadrların seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində mövcud nöqsanlar da hələlik ləng aradan qaldırılır, lazımi iş təcrübəsinə, təşkilatçılıq qabiliyyətinə, mə'nəvi-siyasi keyfiyyətlərə malik olmayıyan adamların məktəb rəhbəri və RXMŞ müdürü vəzifələrinə irəli çəkilməsi halları davam edir. Bu isə rəhbər pedaqoji kadrların tez-tez dəyişməsinə səbəb olur və xalq maarifi işinə zərər vurur.

Maarif Nazırlığı bugünkü yüksək tələblərə, sovet məktəbi qarşısında partiyanın irəli sürdüyü vəzifələrə müvafiq surətdə xalq maarifinin səmərəsini və keyfiyyətini yüksəltmək üçün daha məqsədönlü təşkilatçılıq işi aparmalıdır.

Rayon və şəhər komissarlıkomitələri, Azərbaycan LKGİ Mərkəzi Komitəsi məktəbə böyük yardım göstərməlidirlər. Hər bir məktəb komissarlıkomitələrin fəaliyyəti, məktəbin həyatında, məktəblilərin kommunist tərbiyəsində, biliklərin keyfiyyətinin yüksəldilməsində onların rolunu və əhəmiyyətini yüksəltmək lazımdır...

Pioner təşkilatının işini daim yaxşılaşdırmaq və çalışmaq lazımdır ki, onun hər bir günü faydalı, maraqlı işlərlə zəngin olsun, uşaqların qəlbində iz buraxsun. Pionerlər iş aparılması böyük pedaqoji ustalıq və nəzakət, bilik, başlıcası isə böyük məhrəbənlilik və səmimilik tələb edir. Burada hələ istifadə edilməmiş bir çox imkanlar vardır və komissarlıkomitələrin borcu bu işə olduğca diqqət yetirməkdir.

Xalq maarifini daha da inkişaf etdirmək və təkmilləşdirmək şəhər və rayon xalq deputatları Sovetlərinin bilavasitə vəzifəsidir. Onlar diqqəti məktəblərin, xüsusən kənd məktəblərinin maddi-texniki bazasının möhkəmlənməsinə cəlb etməli, sənaye müəssisələrinin, kolxoz və sovxozlardan, təşkilat və idarələrin sa'yılörünü bu işə yönəltməli, məktəb tikintisinin gedisiñə və məktəblilərin yeməyinin təşkilinə ciddi nəzarət etməlidirlər. Yerli Sovetlər müəllimlərin əmək, məsiət və istirahət şəraitinin yaxşılaşdırılmasına daim qayğı göstərməli, məktəblər əlaqədar bütün məsələlərə ümddə və başlıca məsələlər kimi yanaşib onların həlinə ən fəal surətdə kömək etməlidirlər.

Partiya müəllimə daim diqqət yetirməyi, onun qayğısına qalmığı tələb edir...

Məktəblərimizdə təqribən 23 min kommunist çalışır. Orta ümumtəhsil məktəblərinin çoxunda və səkkizliklilik ümumtəhsil məktəblərinin bir qismində ilk partiya təşkilatları vardır. Bu, məktəb həyatının bütün sahələrinə partiyanın tə'sirini yüksəltmək imkanı verən böyük qüvvədir. Qeyd etmək lazımdır ki, son vaxtlar məktəblərin ilk partiya təşkilatlarının işi xeyli güclənmişdir. Onlar tə'lim-tərbiyə prosesinə öz

tə'sirini artırmış, intidarıyyətin faaliyyətinə nəzarət etmək üçün onlara verilmiş hüquqdan daha yaxşı istifadə etməyə başlamışlar. Lakin hələlik heç də bütün kommunist müəllimlər məktəbin işini yaxşılaşdırmaqdə avanqard rolunu kifayət qədər yerinə yetirmir, lazımlıncə içtimai-siyasi fəaliyyət göstərmirlər. Bir çox məktəblərin ilk partiya təşkilatları dərs prosesinin keyfiyyətini və səmərəsini ilə əlaqədar vacib məsələlərin həlində passivlik göstərirler.

Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin məktəb haqqındaki qərarı məktəblərin partiya təşkilatlarına dəqiq fəaliyyət programı vermişdir. Onlar pedaqoji kollektivləri bu programın həyata keçirilməsinə səfərbər etməli, məktəblərin bütün fəaliyyətində kommunistlərin avanqard rolunu tə'min etməli, müəllimlərin və şagirdlərin six birləşmiş yaradıcılıq kollektivinin yaradılması, tə'lim-tərbiyə işinin keyfiyyətinin və səmərəsinin yüksəldilməsi, məktəblilərin əməyə hazırlanmasının yaxşılaşdırılması sahəsində təşkilatçılıq işini gücləndirməlidirlər.

Məktəblərin partiya təşkilatları məktəblərin və hamilik edən baza inüssisələrin kommunistlərinin birgə yığıncaqlarını daha tez-tez keçirməli, məktəblilərin tə'lim-tərbiyəsi sahəsində məktəbin, əmək kollektivinin və ailənin elbir işləməsini tə'min etməlidirlər. Məktəblərin partiya təşkilatları xalq maarifi qarşısında irəli sürülmüş vəzifələrin həyata keçirilməsində müəllim kollektivlərinin əsl rəhbəri olmalıdır.

Vilayət, şəhər, rayon partiya komitələri xalq maarifi orqanlarının, məktəblərin ilk partiya təşkilatlarının, sovet, komissarlı, həmkarlar itti-faqi orqanlarının, əmək kollektivlərinin sa'yılörünü hamılıqla icbari orta təhsilin daha da təkmilləşdirilməsinə yönəltməli, tə'lim-tərbiyə prosesinin, şagirdlərin əməyə hazırlanmasının və peşə seçməkdə istiqamətləndirilməsinin yaxşılaşdırılmasında pedaqoji kollektivlərə hər vasitə ilə kömək etməlidirlər...

Yoldaşlar! Təqribən yarım əsr bundan əvvəl 1925-ci ilin mayında respublika müəllimlərinin birinci qurultayı Azərbaycanda yeni sovet məktəbinin təşəkkülü məsələlərini müzakirə etmişdi. Bu, çotin dövr idi. Mürekkeb məsələləri yerinə yetirmək, yüz minlərlə yaşılı adamlara

savad öyrətmək, əsrlər boyu davam edən nadanlığı və cəhaləti bir neçə il ərzində aradan qaldırmaq, əsl mədəni inqilab etmək lazımdır. Bu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş və bu sahədə öz əməyini, istə'dadını, ilhamını gənc nəslin tərbiyəsi kimi naçıb bir işə sərf etmiş Azərbaycan müəllimlərinin, diqqətəlayiq pedaqoqların böyük xidməti olmuşdur.

Respublika müəllimlərinin altıncı qurultayı Azərbaycanda Sovet hakimiyətinin qələbəsinin 58-ci ilində toplılmışdır. İndi respublikanın məktəbləri, müəllimləri qarşısında daha məs'ul və mühüm vəzifələr – inkişaf etmiş sosializm mərhələsinin vəzifələri durur. Şübhə yoxdur ki, qurultay məktəblərin, xalq maarif organlarının fəaliyyəti ilə əlaqədar bütün məsələləri dərinlən və hərtərəfli nəzərdən keçirəcək, mövcud nöqsanları təhlil edəcəkdir. Azərbaycan KP MK möhkəm əmin olduğunu bildirir ki, respublikanın müəllimləri və bütün xalq maarifi işçiləri əzəmetli kommunizm quruculuğu planlarının həyata keçirilməsinə, yeni insanın – kommunizm cəmiyyəti adəminin formalaşmasına daha böyük kömək göstərəcəklər. Əziz yoldaşlar, Sizə – respublikanın bütün müəllimlərinə bu şərəflə tarixi vəzifənin yerinə yetirilməsində böyük müvəffəqiyyətlər arzuluyırıq.

* * *

SƏMƏRƏLİLİK VƏ KEYFİYYƏT BEŞILLİYİNİ Ə'LA TƏHSİLLƏ BAŞA ÇATDIRAQ

*(Tələbələrin respublikanın partiya və sovet fəalları ilə
görüşündəki nitqi; 29 avqust 1978-ci il)*

Əziz yoldaşlar, dostlar!

Hər yeni dərs ilinin ərəfəsində gənclərlə, ali məktəblərə yeni qəbul edilmiş tələbələrlə görüşmək respublikamızda xoş bir ən-ənəyə çevrilmişdir. Budur, 1978/79-cu dərs ili ərəfəsində biz respublika partiya və sovet fəallarının tələbələrlə yeni görünüşə toplaşmışıq. Əziz dostlar, icazə verin. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından siz, Azərbaycanın bütün tələbələrini və məktəblilərini yeni dərs ilinin başlanması münasibətə ürkədən təbrik edim, sizə ə'la təhsil, möhkəm cansağlığı, xoşbəxt və şən həyat arzuluyam.

...Partiyamız böyüməkdə olan nəslin təlim-tərbiyəsinə, ali təhsilli kamil kadrlar hazırlanmasına böyük qayğı göstərir. Bu il Azərbaycan tələbələri sırasına gənclərin 20650 nəfərdən ibarət yeni böyük bir dəstəsi daxil olur. Başqa şəhərlərin ali məktəblərinin birinci kursları - 670 adam qəbul edilmişdir. Həmin ali məktəblərin yuxarı kurslarına 35 adam və hazırlıq şö'bələrinə 58 adam göndərilir. Ali hərbi məktəblərə Azərbaycandan 230 gənc qəbul olunmuşdur.

Yoldaşlar, ürkədən şadıq ki, gənclərin yeni böyük dəstəsi respublikanın hüdudlarından kənarda təhsil almağa gedir, şadıq ki, Moskvanın, Leninqradın, Kiyevin və ölkənin başqa şəhərlərinin ali məktəblərində Azərbaycandan olan tələbələrin sayı ildən-ilə artır.

Yoldaşlar, siz ciddi sınaqdan çıxmış, ölkənin ali məktəblərində oxumaq kimi yüksək bir hüquq qazanmışsınız. Siz böyük və mürəkkəb bir müsabiqədən, respublikanın ali məktəblərinə daxil olanlara nisbətən daha çətin bir müsabiqədən keçmişsiniz. Sovet İttifaqının görkəmli ali məktəblərinin tələbələri adlanmaq şərəfinə nail olmuşsunuz. Heyatınızda ilk böyük qələbə qazanmağınız – Moskvanın, Leni-

qradın və digər şəhərlərin ali məktəblərinə qəbul olumşagınız münasibətlə sizə səmimi-qəlbdən təbrük edirik, sizə möhkəm cansağlığı, səadət və təhsildə böyük müvəffəqiyyətlər arzulayırıq.

Siz oxumağa onuncu beşilliyin üçüncü ilində gedirsiziz. Bu, zərboçı əmək ildidir, cənii zamanda Lenin komsomolunun 60 yaşıının tamam olduğu ildir. Siz on birinci beşilliyin ortalarında təhsilinizi tamamlayıb işə başlayacaqsınız. O zaman respublikamızın iqtisadiyyatı xeyli irəliləmiş olacaq, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı daha yüksək pilləyə qalxacaqdır. Bize daha səriştəli, daha mə'lumatlı, daha bilikli kadrlar lazımlaşdır. Kamil mütəxəssislər kimi yetişmək, təhsili başa çatdırıldıqdan sonra fəal surətdə əməli işə qoşulmaq, cəmiyyətə, xalqa fayda vermək üçün təhsil illərindən maksimum səmərəli istifadə etməlisiniz.

Ölkənin ali məktəblərində oxuyan Azərbaycan gənclərinin təhsil-dəki yaxşı göstəriciləri bizi sevindirir. Lakin siz bu göstəriciləri daha da yüksəldə bilərsiniz və yüksəltməlisiniz...

Biz ümidi edirik və inanırıq ki, yaxşı oxuyacaqsınız, biliklərə yiye-lənəceksiniz, komsomol işində, institut kollektivlərinin ictimai-siyasi həyatında fəal iştirak edəcəksiniz, mə'nəviyyatca zənginləşəcəksiniz, elm və mədəniyyətin ən qiymətli sərvətlərinə bələd olacaqsınız. Siz ... ölkəmizdə millətlərarası ünsiyyət dili, sovet xalqlarının dostluq və qarادaşlıq dili olan rus dilini dərinlən öyrənməyə ciddi fikir vermolisiniz. Bu, sizə imkan verə ki, sovet və dünya elminin və mədəniyyətinin nai-liyyətlərindən daha dolğun, daha səmərəli istifadə edəsiniz, hərtərəflı inkişaf etmiş mütəxəssislər olasınız.

Biz ümidi edirik və inanırıq ki, Moskvadan, Leningradın və ölkənin başqa şəhərlərinin tələbə kollektivlərində siz Azərbaycan gənclərini, Azərbaycan komsomolunu ləyaqətlə təmsil edəcəksiniz...

Siz təhsil almaq üçün böyük sosialist Vətənimizin müxtəlif yerlərinə, ölkəmizin paytaxtı Moskvaya, ... Leningrada, qardaş mütəsəq respublikalara gedirsiziz. Orada sizə lazımı qayğı və diqqət göstərilecekdir. Xahiş edirəm təhsil alacağınız ali məktəblərin rəhbərlərinə, pro-



fessorlarına və müəllimlərinə bizim atəşin salamımızı, xoş arzularımızı, nəcib əməklərinə görə - Azərbaycan üçün kadrlar hazırladıqlarına görə səmimi təşəkkürümüzü yetirəsiniz.

Yoldaşlar, sizə Moskvadan, Leninqradın və ölkənin digər şəhərlərinin ali məktəblərində təhsil almaq imkanı verilməsi, bu il respublikanın ali məktəblərinə 20 mindən çox yeni tələbə qəbul olunması, ölkəmizdə, o cümlədən respublikamızda xalq maarifinin, xüsusən ali təhsilin müvəffəqiyyətlə inkişaf etməsi partiya və hökumətin sovet adamina daimi qayğısının əyani, parlaq təzahürüdür. Bu, partiyamın və hökumətin Sovet Azərbaycanına, Azərbaycan xalqına, respublikamızın zəhmətkeşlərinə qayğısının əyani, parlaq təzahürüdür...

...Siz respublikamızdan kenarda təhsil almağa gedirsiniz. Valideynləriniz, müəllimləriniz, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi sizin necə oxuduğunuzu diqqətlə izleyəcəklər. Əminlik ki, öz müvəffəqiyyətlərinizlə bizi sevindirəcək, təhsildə və həyatda nümunə olacaq, andınıza sadıq qalacaq, respublikanın sizə göstərdiyi yüksək e'lünnədi hənişə doğruldacaqsınız.

...Əziz dostlar, ürəkdən arzulayıraq ki, siz zəhmətkeş insan, yaradıcı insan olan, kommunizm işi uğrunda əzmələ mübarizə aparan sovet adaminın diqqətəlayiq keyfiyyətlərini özünüzə tə'kidə aşılıyasmız.

Əziz dostlar, sizə uğurlar, möhkəm cansağlığı, xoş əhvali-ruhiyyə, təhsilinizdə, bütün gələcək həyatınızda böyük müvəffəqiyyətlər arzulayıraq.

* * *

FƏAL HƏYAT MÖVQEYİNİN FORMALAŞDIRILMASI: MƏ'NƏVI TƏRBİYƏNİN TƏCRÜBƏSİ VƏ AKTUAL PROBLEMLƏRİ

*(Ümumiitifaq elmi-praktik konfransında mə'rurə;
Bakı şəhəri, 25 aprel 1979-cu il)*

Yoldaşlar!

XXV qurultayın qərarlarında, Sov.İKP MK-nın sonrakı qərarlarında inkişaf etmiş sosializm şəraitində zəhmətkeşlərin mə'nəvi təbiyəsinin əsas istiqamətləri müəyyən edilmişdir.

Şəxsiyyətin yüksək əxlaqi keyfiyyətlərinin formalşaması onun hərtərəfli və əhəngdar inkişafının çox mühüm bir cəhətidir. Dərk edilmiş və insanların davranışında öz təcəssümünü tapmış kommunist əxlaqi principləri onları yüksəldir, həyatı dörin içtimai mə'na ilə zənginləşdirir, kommunizm ideallarına xidmət etmək mə'nasında nəcibləşdirir. Bizim mə'nəviyyatımız içtimai mənafə ilə şəxsi mənafeyi qırılmaz tellərlə bir-birinə bağlayır, insana xalqın səadəti uğrunda mübarizədə fəal mövqə tutmaqdə kömək edir.

İdeoloji işin tərkib hissəsi olan mə'nəvi təbiyə hayatın bütün sahələrinin inkişafına, içtimai istehsalın səmərəliliyinə fəal tə'sir göstərməlidir. Elə etmək lazımdır ki, əmək, təhsil, asudə vaxt, ailə-məişət münasibətləri, bir sözlə, bütün hayat sahələri ideya məzimunu ilə zəngin olsun.

Müasir şəraitdə siyasi şüuru, əmək fəaliyətini yüksəltmək, təcrübə və biliyi zənginləşdirmək üçün ideoloji amil kimi tə'sir göstərən mə'nəvi təbiyə sovet admanın həyat mövqeini formalşdırır...

Fəal həyat mövqeyi kommunizm uğrunda mübarizədə bərqərar olur. Belə bir mövqə yüksək siyasi şüurluluq, sosialist Vətənəna hədsiz sədaqət, beynəlmiləl borca sədaqət tələb edir. partiya planlarının həyata keçirilməsi uğrunda məqsədönlü mübarizədə öz təcəssümünü tapır.

Fəal mövqə şəxsiyyətin kommunist əqidəsini, onun iradə zənginliyini, ideya-mə'nəvi düşüncələrini və keyfiyyətlərini ifadə edərək, insana yeni-yeni məsələləri irəli sürüb həll etməkde, çotin şəraitdə özünü itirməməkdə, qətiyyətli hərəkət etməkdə, öz üzərinə mə'suliyət götürməkdə kömək edir. Fəal mövqə bəşəriyyətin hazırladığı bütün mə'nəvi sərvətlər ilə öz daxili aləmini daim zənginləşdirməyi tələb edir.

... Fəal həyat mövqeyi kütlələrin ideya-mə'nəvi tərbiyəsinin səmərəliliyinin ümumiləşdirici göstəricisidir, şəxsiyyətin mə'nəvi keyfiyyətlərini yoxlamaq üçün on tə'sirli bir vasitədir. Belə bir mövqə sovet adanunuñ on yaxşı keyfiyyətlərinin təzahürü deməkdir.

Fəal həyat mövqeyinin təməli kommunist ideyalılığıdır ki, bu da bizim gücümüzün əzəmətli mənbəyi olmuş, əzəmətli mənbəyidir və belə bir mənbə olaraq qalacaqdır... Adamların xarakteri və davranışının yeni, kommunist əlamətləri öz sosialist Vətəninə sədəqətlə xidmət etməkdə, əməyə vicdanlı münasibət bəsləməkdə, yüksək şüurluluğda, bir-birinə kömək etməyə hazır olmaqdə özünü göstərir. *Mənimki yox, bizimki, özüm üçün yox, bütün cəmiyyət üçün - həyatımızın qanunu bax, budur.*

İdeoloji iş biliklərin bütöv bir elmi dünyagörüşünə, hər bir adamın kommunistcəsinə düşünmək və hərəkət etmək kimi şürlü tələbatına çəvrilməsinə kömək etməlidir. Aydınlaşdır ki, buna təkcə bir təbliğatla nail olmaq mümkün deyildir. Zəhmətkeşlərin əmək coşquluğu, təşəbbüskarlığı, içtimai-siyasi feallığı və sosial yaradıcılığının, nəticəcə tə'ribarlaşış şəxsiyyətin mə'nəvi cəhətdən çıxaklınlığının bol-bol bəhər verməsi üçün on səmərəli yol nəzəriyyə ilə praktikanın vəhdətindən, sosial-iqtisadi və ideya-əlaqələrin kompleks şəkildə yeriñə yetirilməsindən ibarətdir. Mə'nəvi tərbiyə məsələlərinə partyanın getdikcə daha da artıq diqqət yetirməsi heç də bu sahədə cəmiyyətin yaxşı olmaması əlaməti deyildir. Məsəla burasındadır ki, yetkin sosializm şəraitində yeni insanların formalasdırılması vəzifəsini emalı surətdə yerinə yetirmək prosesində, eyni zamanda istehsalatda və məişətdə, iş vaxtı və asudə vaxtda cəmiyyətin hər bir üzvünün davranışına qiymət vermək üçün daha yüksək mə'yərlər irəli sürürlər. Bir sözle, şəxsiyyətin mə'nəvi keyfiyyətləri və deməli, bütün ideya-mə'nəvi tərbiyə sistemi qarşısına qoyulan tələblər yüksəlir.

Birinci, bu, cəmiyyətimizin kommunizmə doğru irəliləməsinin başlıca tələbati ilə əlaqədardır. Sosialist dövlətindən kommunist özü-nüdərəsinə keçilməsi əlaqənin sosial münasibətləri tənzim etmək rolunu əhəmiyyətli dərəcədə yüksəldir.

İkinci, bu, elmi-texniki inqilabın tə'siri altında əməyin öz mözmu-nunda baş verən dəyişikliklərlə bağlıdır. Bu gün şəxsiyyətin ino'novi cəhətdən e'tibarlı olması, fəhlə viedanı, yüksək əxlaqi keyfiyyət, özünü ölkənin sahibi hiss etmək kimi mə'yərlər əməyin səmərəliliyinə və keyfiyyətinə, cəmiyyətin bütün işlərinə bilavasita tə'sir göstərir.

Partiya, sovet, həmkarlar ittifaqı, komsomol organları, ideoloji idarələr, yaradıcılıq ittifaqları Sov.İKP Programının müddəalarını, partiyanın XXIV və XXV qurultaylarının qərarlarını rəhbər tutaraq, mə'nəvi tərbiyəni təkmilləşdirmək sahəsində əməli məsələlərə daha çox diqqət yetirməlidirlər. Ideoloji işin bütün istiqamətlərində mə'nəvi cəhətləri ayırmagi, ideoloji işi elmi əsas üzərində qurmayı, hər bir respublikanın, bütövlükde ölkənin sosial, milli, konkret tarixi xüsusiyyətlərini hərtərəfli nəzəra almığı bacarmaq lazımdır.

Sovet adamının yüksək mə'nəvi keyfiyyətləri, onun əxlaq və dünyagörüşü işdə olan nöqsanlarının aradan qaldırılması yolu ilə, mənfi hallara qarşı mübarizədə formalaşır...

Əxlaq sahəsindəki mənfi hallar bir-biri ilə əlaqədar olan bir çox səbəblərdən irəli gelir. İtimai şüurun içtimai varlığın səviyyəsindən müəyyən qədər geri qalması, mühafizəkar ənənələrin ətalət gücü; daxili problemlərin və ziddiyətlərin həll edilməsi yolu ilə davam edən sosial inkişafın dialektik xarakteri; tərbiyə işindəki nöqsanlar; imperialist təbliğatı tərəfindən yayılan, cəmiyyətimizə yabançı olan əxlaq qaydalarının xüsusilə gənclər içərisinə nüfuz etməsi bu qəbildaondır.

Mə'nəvi tərbiyəye, sosial praktikaya və təsərrüfat praktikasına, sosialist birləşmiş şəhərəvədliliyi prinsiplərinə ciddi zərər vuran başlıca bəla keçmişin qahiqlarıdır. Bu, hər seydən əvvəl, xırda burjuja, xüsusi mülkiyyətçilik psixologiyası, köhnə dönyanın əsrər boyu insanların şüurunda kök salan vərdiş və qaydalarıdır. Keçmişin əxlaqında kökləri olan bu hallar cəmiyyətimizin bə'zi üzvlərinin şüuruna və həyat tərzinə nüfuz edir, mövhumat kimi sabitləşir. Belə halların davam etməsinə sosial ətalət kimi mürakkəb bir mexanizm, bunların yeni içtimai münasibətlərin inkişafına vurdugu zərərə lazımcıca əhəmiyyət verilməməsi kömək edir...

Köhnəlmış verdişlərin və adətlərin dəyişdirilməsi əzimlə, məqsəd-yönü lö ideoloji iş aparılması, burjua ideologiyasına qarşı mübarizənin tə'sir qüvvəsinin artırılmasını tələb edir.

Sosializm ilə kapitalizm arasında ideoloji mübarizədə əqlaq problemləri hazırda başlıca istiqamətlərdən biridir. Düşmənlərimizin məqsədi partiya ilə xalqın birliyini pozmaqdan, sovet adəminin mə'nəvi sorvəllərini gözdən salmaqdan, onun mənafeyini şəxsi istehlak və məşşən qayğıları sahəsinə yönəltməkdən, siyasi biganəlik, xırda burjua adətləri yaymaqdan ibarətdir. Bu, burjua ideologiyasının tə'sirinə qarşı daha fəal, hücumçu mübarizə aparılmasını, onun mürtəcə mahiyyətinin bacarıqla ifşa olunmasını tələb edir. Bu vəzifənin müvəffəqiyətlə yerinə yetirilməsi bilavasitə sovet adamlarının ideyaca yüksəlməsi, tərbiya işinin təkmilləşdirilməsi ilə, siyasi informasiya işinin təşkilini yaxşılaşdırmaqla əlaqədardır. O da nəzərə alınmalıdır ki, iqtisadiyyatın inkişafı, partiyanın qarşıya qoyduğu başlıca vəzifənin – xalqın rifahını yüksəltmək vəzifəsinin yerinə yetirilməsi insanın mə'nəvi cəhətdən zənginləşdirilməsinə diqqəti gücləndirməyi tələb edir. Sov.İKP XXV qurultayının qeyd etdiyi kimi, «maddi imkanların artması ilə yanaşı olaraq adamların ideya-mə'nəvi və mədəni səviyyəsi də yüksəlməlidir. Yoxsa, bizdə məşşən, xırda burjua psixologiyasının təzahürleri özünü göstərə bilər. Bunu nəzərdən qaçırmıq olmaz».

Partiyamız istər yoxsulluq və asketizm təbliğini, istərsə istehlakçılıq hərisliyini, pulu görəndə hər şeyi unudan məşşən psixologiyasını rədd edir. Bizim üçün maddi ne'mətlər son məqsəd deyil, şəxsiyyətin hətərəfli inkişafı üçün ilkin şərtlərdir. Lakin təcrübənin göstərdiyi kimi, hədsiz məşşənliq, fərdiyyətçilik mikroblogları adamların bir hissəsinə xüsusi mülkiyyətçilik, istehlakçılıq psixologiyası, yiğib artımaq hərisliyi, «əşyabazlıq azarı» yoluxdurur. Artıq bu zaman insan həyatını heç də ideallar zənginləşdirmir, əşya isə onu özünə əsir edib qəlbini daşa döndürür.

Dövlətdən çox qoparıb, ona az vermək sə'yı, istehsalatda sehlənkarlıq və təsərrüfata qayğısızlıq, xırda tamahkarlıq, cəmiyyət qarşısında mə'suliyyətdən boyun qaçırmıq sovet həyat tərzi ilə bir yerə sığa-

bilməz. Bu cür qüsurlar çox zaman aldatmağa, gözdən pərdə asmağa, uğurluğa, sosialist əmlakını talan etməyə aparır çıxarır.

Xidməti vəzifədən sui-istifadə, rüşvətxorluq, proteksionizm sosialist birgəyəşayışı normalarının qatı antipodlardır. Keçmişin iyrənc qalığıları olan bu hallar indi də adamların şürənum pozur, içtimai problemlərə laqeydlik doğurur, qanunun gücünə və ədalətə inamı zoiflədir.

Xidməti vəzifədən sui-istifadə edilməsi, xüsusilə də tamahkarlıq məqsədləri ilə, alçaq məqsədlərlə sui-istifadə edilməsi həm təsərrüfat quruculuğuna, həm də başlıca olaraq tərbiya işinə zərər vurur. Xidməti vəzifədən sui-istifadə etməyin ifrat forması, hər hansı şəkildə rüşvətxorluq bizim həyat tərzimizin düşmənidir. Proteksionizm xeyirxahlıq pərdəsi altında meydana çıxır. Təşkilat və idarəetmə prinsiplərinə, kadrların seçilməsinə və yerləşdirilməsinə ciddi zərər vuran proteksionizm qohumbazlıq, dəstbazlıq, yerlipərəstlik doğurur. Belə sağlam olmayan bir zəmin üzərində vəziyyətə uyğunlaşmaq, mənsəbporəstlik, yaltaqlıq xüsusilə geniş yayılır, həm də bunlar böhtən, fitnəkarlıq, qeybətçilik, dedi-qodu üçün və başqa alçaq niyyətlər üçün qida verən bir mühitdir.

Mə'nəvi pozğunluğun ilk baxışda, heç də həmişə nozərə çarpma-yan gizli təzahürleri – tüfeylilik, həyasızlıq, riyakarlıq, qeyri-təvəzükkarlıq, insana hörmətsizlik də eyni dərəcədə təhlükəlidir. Bu mənfi hallar nə qədər müxtəlif olsa da, bunların ümumi cəhəti fərdiyyətçilikdən, özünü kollektivə qarşı qoymaqdan ibarətdir.

Lev Tolstoy tərəfindən qəlb rəzaləti adlandırılın laqeydiliyin də kökləri yalnız xudbinlik, tənhalıq və tamahkarlıq aləminə gedib çıxır. Doğrudan da laqeyd bir adam özü qanunları pozmur, ehtikarlıq etmir, heç kəsi təhqir etmir. Lakin bu cür hallara göz yummaqla o, cəzasız qalan bəlaya kömək etmiş olur. İnsanın öz taleyinin ağası, öz ölkəsinin sahibi olduğu bizim cəmiyyətimizdə özgə sevinci və özgə kədəri ola bilməz. Sosial biganəliyə qarşı mübarizə noticə c'tibarılı sovet adəmi uğrunda mübarizo deməkdir...

Partiya bu mübarizəni ardıcıl və məqsədyönlü şəkildə aparmayı tələb edir. Geniş kütlələrin seforbərliyə alınması, əqlaqımızın antipodla-

İma qarşı içtimai məzəmmət və nifrot şəraiti yaradılması mə'nəvi tərbiyənin tə'sirli olması üçün müümüm şörtlər..

Bələliklə, mə'nəvi tərbiyə kommunist əxlaqının bərqərar edilməsi-nə və onun antipodlarına qarşı barışmaz mübarizəyə yönəldilən ideoloji tədbirləri – partiya-təşkilat tədbirlərini, içtimai və inzibati tədbirləri özündə birləşdirən bir prosesdir.

Respublikamızda mə'nəvi tərbiyə sisteminin təşkilində müəyyən təcrübə toplanmışdır... Vaxtıla mə'nəvi tərbiyə məsələləri Azərbaycan üçün xüsusi kəskin məsələlər olmuşdur. Mə'lum olduğu kimi, 60-ci illərin axınlarda respublikamızın partiya təşkilatının fəaliyyətində ciddi nöqsanlar və səhvələr var idi. Respublikamızda iqtisadiyyatın inkişaf sürəti uzun müddət ittifaq üzrə orta göstəricilərdən geri qalırdı. Partiya-təşkilat içinde və ideoloji işdə buraxılan nöqsanlar partiya rehbərliyinə dair Lenin prinsiplərinin kobud şəkildə pozulmasına gətirib çıxarılmışdı. içtimai-siyasi və mə'nəvi həyatımıza ciddi zərər vurmmuşdu. Bütün bunlar adamların şüurunda və davranışında keçmişin qalıqlarının, xüsusi mülkiyyətçilik meylləri və niyyətlərinin canlanmasına qida verən bir mühit yaratmışdı, mə'nəvi münasibətlər sahəsində mənfi həllərin güclənməsinə obyekтив surətdə kömək edirdi. Xüsusi mülkiyyətçilik psixologiyasının canlanmış olan qalıqları, kommunist əxlaqının antipodları isə istər iqtisadiyyatda, istərsə də tərbiyə içinde vəziyyəti düzəltmək uğrunda mübarizəyə mane olurdu.

Biz iqtisadi və sosial inkişaf vəzifələrinin yerinə yetirilməsində, işdə olan nöqsanların aradan qaldırılmasında mə'nəvi amillərə: partiya təşkilatlarının ideya tərbiyəsi işinin gücləndirilməsinə, partiya və təsərrüfat kadrlarının mə'nəvi nüfuzunun yüksəldilməsinə, istər böyük, istərsə də kiçik işlərdə ədalətlilik, obyekтивlik prinsiplərinin bərqərar edilməsinə, əmək kollektivlərində, bütövlükdə respublikada mə'nəvisiyası mühitin saflaşdırılmasına böyük əhəmiyyət verirdik. Biz başa düşürdük ki, bunsuz mürəkkəb iqtisadi və sosial-siyasi məsələləri həll etmək olmaz. Azərbaycan MK respublika içtimaiyyətini bizzət yaranmış olan vəziyyətlərə geniş miqyasda tanış etdi, bütün nöqsanları açıq söylədi və bunların aradan qaldırılması yollarını müəyyən etdi. Hazır-



lədiğimiz tədbirlər kommunistləri, bütün şəhər və kənd əməkçilərini partiya Nizamnaməsinin, komünist əxlaqi normalarının, sovet qanunlarının pozulması hallarına qarşı qəti mübarizə üçün səfərbərliyə aldı.

Kommunistlərin avangard rolunu, kadrların mə'suliyyyətini yükseltmək və onların qarşısına qoyulan tələbkarlığı gücləndirmək, partiya və dövlət intizamını möhkəmlətmək sahəsində Azərbaycan KP MK-nin, vilayət, şəhər və rayon komitələrinin, ilk partiya təşkilatlarının inadı və məqsədönlü fəaliyyəti partiya və dövlət aparatının bütün pillələrinin fəaliyyətini yaxşılaşdırmaq, iqtisadiyyatın inkişafında müvəffəqiyyətlər qazanmaq, respublikada mə'nəvi şəraiti sağlamlaşdırmaq üçün əsas oldu.

Tənqid və özünütənqidin geniş inkişaf etdirilməsi, görülən tədbirlərin aşkarlığı, gündəlik işin ümumxalq müzakirəsi və kollektiv təhlili kütlələrin yaradıcı fəallığına geniş meydən verdi, bununla da son illər ərzində Azərbaycanda əmək gələn faydalı dəyişikliklər üçün imkan yaratıldı.

Mə'nəvi tərbiyə bütün işimizin üzvi bir ünsürü olmuşdur. Bu gün də biz mə'nəvi tərbiyədən müəyyən bir sistem kimi bəhs edə bilərik. Onun əsas tərkib hissələrini göstərməyə çalışsaq, aşağıdakılari qeyd etmək olardı:

- bütün partiya, sovet, təsərrüfat orqanlarının fəaliyyətində... kadrların mə'suliyyyətinin və onlara qarşı tələbkarlığın gücləndirilməsi, içtimai intizamın və xidmətin möhkəmləndirilməsi;

- kommunistlərin avangard rolunun, rəhbər kadrların mə'nəvi nüfuzunun yüksəldilməsi; mə'nəvi problemlərin həllinə bütün kommunistlərin, bütün şüurlu vətəndaşların cəlb edilməsi;

- iqtisadi və mədəni quruculuq, təsərrüfat fəaliyyəti və sosial fəaliyyət sahəsində qarşıda duran vəzifələrin bütün kompleksinin həllində mə'nəvi cəhətlərin nəzərə alınması, bütün sahələrdə iş nəticələrinə qiyomat verilməsinə mə'nəvi mə'yarların daxil edilməsi;

- adamların şüurunda və hərəkətlərində keçmişin qalıqlarına qarşı, komünist əxlaqının antipodlarına qarşı barışmaz mübarizə, burjuva ideologiyası və əxlaqının, burjuva həyat tərzini standartlarının tənqid və ifşa edilməsi;

- əmək fəaliyyətində və içtimai fəaliyyətdə maddi amillərlə mə'nəvi amillərin ahəngdar əlaqələndirilməsi, sosializmin əsas prinsipinin - «hər kəsdən qabiliyyətinə görə, hor kəsə əməyinə görə» prinsipinin həyata keçirilməsi və onun mə'nəvi mənasının aşkar çıxarılması;

- içtimai istehsalı yükseltmək və onun səmərəliliyini artırmaq əsasında kütlələrin rifahını yüksəltməyə, əməkçilərin gəlirlərini artırmağa, onların əmək və məsələ şəraitini yaxşılaşdırmağa daim qayıçı göstərilməsi; ticaret, içtimai işə, məsələ xidməti müəssisələrinin, mənzil-kommunal təsərrüfatının, nəqliyyatın fəaliyyətinin yaxşılaşdırılması, əhaliyə bütün xidmət sahəsində mənfi hallara qarşı ardıcıl mübarizə aparılması və vəziyyətin sağlamlaşdırılması;

- kütlələrlə əlaqənin möhkəmləndirilməsi, zəhmətkeş məktublarına baxılması işinin yaxşılaşdırılması, içtimai rə'yənən geniş istifadə edilməsi, tənqid və özünütənqidin hər vasitə ilə genişləndirilməsi, bürokratizmə qarşı qəti mübarizə aparılması, idarə orqanlarının işində tam aşkarlıq yaradılması;

- siyasi təhsilin... təkmilləşdirilməsi: əmək kollektivlərində, orta və ali məktəblərdə, zəhmətkeşlərin yaşayış yerində kütləvi mə'nəvi maarif işinin təşkil edilməsi; mə'nəvi tərbiyədə kütləvi informasiya vəstalarından fəal istifadə edilməsi;

- sovet xalqının inqilabi, beynəlmiləl ən'ənələrinin, əmək və döyüş ən'ənələrinin, inkişaf etmiş sosializm cəmiyyətinin mə'nəvi sərvətlərinin, sovet həyat tərzini nonnaları və prinsiplərinin geniş təbliğ edilməsi; zəhmətkeşlərin asudə vaxtını təşkil etməyin təkmilləşdirilməsi, vaxtı keçmiş ən'ənələrin aradan qaldırılması, yeni adətlərin və mülki mərasimlərin tətbiq edilməsi.

Əlbəttə, bu sistəmdə heç də hər şeydən iş təcrübəsində eyni dərəcədə istifadə edilmir. Lakin bu sistemin həyata keçirilməsi artıq hiss ediləcək müsbət nəticələr vermişdir.

Bununla bərabər, heç də biz əldə edilən nailiyyətləri sıyrıtmək fikrində deyilik, bizim nöqsanlarımız və həll olunmamış məsələlərimiz hələ az deyildir. Azərbaycan KP respublikanın sosial-iqtisadi həyatında işlərin vəziyyətini özünütənqid ruhunda təhlil edir və bu fikirdədir

ki, partiyann qarşıya qoymuş olduğu vəzifələri müvəffəqiyətlə yerinə yetirməyin rəhnini kommunist tərbiyəsinin bütün istiqamətlərini daha da təkmilləşdirməkdən ibarətdir. Cəmiyyətin hər bir üzvünün feal həyat mövqeyinin möhkəmləndirilməsi, şəxsiyyətin idəya-mə'nəvi cəhətdən yüksəldilməsi, əlbəttə, çətin, lakin nəcib bir vəzifədir. Azərbaycan partiya təşkilatı öz diqqətini, qüvvə və təcrübəsini məhz bu vəzifənin yerinə yetirilməsinə yönəldir.

Fəal həyat mövqeyinin formallaşdırılmasının əsas istiqamətləri və vasitələri:

Yoldaşlar!

Kommunizm uğrunda, yeni həyat tərzinin bərqərar edilməsi uğrunda mübarizədə əsl sosialist şəxsiyyəti yetişir. Onun feal mövqeyi bütün sahələrdə – əmək sahəsində, siyasi, mə'nəvi sahədə, ailə-məişət sahəsində təzahür edir. Bu prosesin təməli azad əməkdir. Azad əmək isə cəmiyyətin rifahi və mə'nəvi sağlamlığının əsas mənbəyi, şəxsiyyətin mə'nəvi cəhətdən yüksəldilməsi üçün geniş meydan, onun sosial dəyərinin həllədici göstəricisidir. Əmək kollektivi sovet adının başlıca tərbiyəçisi, onun yüksək idəya və mə'nəvi iradə keyfiyyətlərinin formallaşmasına başlıca amildir, əmək kollektivinin rolu və əhəmiyyəti SSRİ-nin yeni Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilmişdir.

Kollektiv adama var qüvvəsi ilə, vicedanla işləməyi və öz fəhlə işi ilə fəxr etməyi öyrədir; geniş miqyasda, dövlət miqyasında düşünməyi, ölkənin bütün böyük və kiçik işlərinin həllində dövlət adımı kimi iştirak etməyi öyrədir; öz niyyətlərinə, hərəkətlərinə və ictimai işlərə qiymət verərkən sıfır prinsipiallıq öyrədir. Bir sözə, sosialist kollektivçiliyi öyrədir.

Obrazlı şəkildə desək, bütün Vətənimiz milyonlarının vahid əmək kollektividir, bizim ümumi evimiz, ailəmiz, məktəbimizdir, burada sovet xalqı idəya yetkinliyi, vətəndaş yetkinliyi pillələri ilə daim yüksəlir. Bu isə Kommunist Partiyasının, sosializm cəmiyyətimizin ən böyük nailiyyətidir.

Adamların əmək və siyasi fəallığının yüksəlməsi əmək kollektivinin idəya-siyasi və mə'nəvi-psixoloji vəziyyətdən bəlavasılı asılıdır. Bu kollektiv nə qədər six birləşmiş olursa, onun partiya özəyi nə qədər möhkəm olursa, idəya, vətəndaşlıq cəhətdən yetkinliyi nə qədər yüksək olursa, hər bir işçinin həyat mövqeyi bir o qədər feal olur.

İnsan ruhunun əsl zirveləri istehsalat qabaqcıllarının, yenilikçilərinin zərbaçı əməyində öz parlaq toçassümünü tapmışdır. 535 nəfər Sosialist Əməyi Qəhrəmanı, onuncu beşillik tapşırıqlarını başa vurub on birinci beşillik hesabına işləyən minlərlə əməkçi respublikamızın qızıl fondudur. Qabaqcıllar və yenilikçilər nəinki öz iş və peşə keyfiyyətləri ilə, hətta hər şeydən əvvəl, sovet xarakterini təşkil edən möhkəm idəyahlığı, parlaq və cazibədar mə'nəvi keyfiyyətləri ilə nümunə göstərirler. Qabaqcılların nümunəsi hər bir əmək kollektivinin mə'nəvi iqlimini möhkəmləndirir və zənginləşdirir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Sov.İKP XXV qurultayının qərarlarını həyata keçirərək, zəhmətkeşlərin idəya-mə'nəvi tərbiyəsində əmək kollektivlerinin rolunu yüksəltməyə daim diqqət yetirir. Biz çalışırıq ki, hər bir kollektiv yüksək siyasi şüurluluq, six birlik, sosialist əmək intizamı daşıyıcısı olsun.

Sağlam mə'nəvi-psixoloji şəraitin bərqərar olması istiqamətində partiya təşkilatlarının apardıqları bütün ideoloji iş bu məqsədə nail olmağa yönəldilmişdir. Nəcib kollektivçilik və yoldaşlıq mühiti adamları təşəbbüskarlıq və fəallığının yüksəlməsinə kömək edir, hər bir adının mə'nəvi əzmkarlığı üçün geniş meydan yaradır.


Xəzərin sahillərindən uzaqlarda, dənizdə şanlı Neft daşları kollektivi çalışır. İndi respublikanın bütün neftinin 22 faizini hasil edən əfsənəvi Neftabədin otuz yaşı vardır. Bütün bu illər ərzində partiya təşkilatı, əmək kollektivi əsl bahadırlar tərbiyə edir. Veteranlar fəhlə işinə sədəqəti neftçilərin hər yeni nəslinə ürəkdən-ürəyə keçən tellərlə ötürürler. Kollektivin bu gözəl ənənəsi kortəbi qüvvələrin yaratdığı ən mürəkkəb şəraitdə yüksək iqtisadi göstəricilər uğrunda mübarizədə zənginləşərək mə'nəvi cəhətdən səbatlı, məqsədyönlü adamların güclü xarakterlərini formalasdırırlar...

Bakı Məşət Kondisioneri zavodunun gənc kollektivi də mə'nəvi tərbiyə sahəsində yaxşı təcrübə toplamışdır. Son dərəcə qısa müddədə tikilən, müasir texnika ilə təchiz olunan bu müəssisə respublikanın çoxsahəli sənayesinin sabahki gününü təmsil edir. Gərgin tikinti günlərində, eyni zamanda yeni zavod üçün kadrlar hazırlamışdı, gələcək fəhlə kollektivinin yüksək mə'nəvi simasının əsasları qoyulurdu. Cəmi üç ildən bəri ki, zavod məhsul buraxır və bütün məhsusla Keyfiyyət nişanı verilir. Bu, kollektivin təkcə yüksək peşə, siyasi mədəniyyətinin deyil, həm də mə'nəvi mədəniyyətinin parlak göstəricisidir. Həmin kollektivdə çalışınların orta yaşı 27-dir, bu isə komsomol yaşıdır. Partiya təşkilatı iqtisadi amillərin, təşkilat amillərinin və ideoloji amillərin qarşılıqlı tə'siri sistemini təcrübədə sınadıqdan keçirərək, sosialist içtimai istehsalının humanist məqsədlərini hər bir əməkçi üçün aydınlaşdırır.

Kollektiv üzvlərinin sosial və mə'nəvi vəziyyətinə, onların əhvali-ruhiyəsinə partiya komitələrinin daim diqqət yetirməsi ister yüksək istehsal göstəricilərinin əldə edilməsində, isterse sağlam mə'nəvi iqlim yaradılmasında öz müsbət nəticələrini verir...

Adamların mə'nəvi-psixoloji vəziyyətinə əhəmiyyətli tə'sir göstərən daha bir sahə vardır. Bu da sahiyyədir. Biz sovet təbabəti sahəsində çalışan təmənnəsiz və nəcib əməkçilərə səmimi ehtiram bəsləyirik. Lakin nə qədər kədərlər olsa da, ba'zi sahiyyə kollektivlərində əxlaqa zidd hallar vardır. Adamlara laqeyd və kobud münasibət, rüşvətxorluq faktları şərflü həkim adını ləkələyir. Biz bu kollektivlərdə bütün mənfi halların aradan qaldırılması uğrunda fəal mübarizə aparıraq və bunu ideoloji işin mühüm bir sahəsi hesab edirik...

İndi milyonların vətənpərvərlik hərəkatı təsərrüfat siyasetinə, içtimai-siyasi həyata, bütövlükdə ölkəmizdə və hər bir əmək kollektivində mə'nəvi mühitə çox dərin tə'sir göstərir. Sosializm yarışı, əməyə kommunist münasibəti uğrunda hərəkat kütłələrin yaradıcı feallığını inkişaf etdirmək və yeni insan tərbiyə etmək üçün qüdrətli vasitədir. Bu yaxınlarda Leninqradda keçirilən Ümumittifaq elmi-praktik konfransı həmin məsələlərə həsr edilmişdi.



Bu mə'rzedə əmək yarışının mə'nəvi cəhətini xüsusilə nəzərə çarpdırmış istərdim. Müqabil planlar, briqada təsərrüfat hesabi, naryadsız manqalar, «Geride qalanlar olmadan işləməli» hərəkatı kimi təşəbbüsler böyük iqtisadi səmərə verir. Eyni zamanda, bunlar yüksək mə'nəvi coşqunluq doğurur, əmək münasibətlərini yeni qaydada qurur, vaxtı keçmiş, köhnə təsərrüfatlılıq metodlarını aradan qaldırır, zəhmət-keşlərin təşəbbüskarlığı və yaradıcılığı üçün meydan açır.

İctimai fayda kimi ən yüksək mülahizələr əsasında şəxsiyyətin ideyalarının və davranış motivlərinin əsl əzəməti bu təşəbbüslerdə öz təcəssümünü təpdir. Bütün öz işləri, düşüncələri və sə'yəri ilə kommunist birgəyayaşı normalarını təsbit edən əmək adamının əsl əzəməti bunlardadır.

Kommunistm qurucularının mə'nəvi keyfiyyətləri inkişaf etmiş sosializmin bütün siyasi təşkili quruluşunda formalıdır. Sosialist demokratiyasını hər vasitə ilə təkmilləşdirməyə, xalq deputatları sovetlərinin, həmkarlar ittifaqlarının, komsomolun röluunu və əhəmiyyətini yüksəltməyə partiyanın göstərdiyi daimi qayğı zəhmətkeşlərin sosial-siyasi fəaliyyət üçün geniş meydan açmışdır. Partiya dövlət işlərinin və ictimai işlərin idarə edilməsində sovet adamlarının iştirakına yüksək vətəndaşlıq, idəya mətanəti və mə'nəvi mətanət məktəbi kimi baxır. Partiya... buna nail olmağa çalışır ki, hər bir əməkçi özünü ölkənin, öz müəssisəsinin tam hüquqlu sahibi hesab etsin, tam mə'ناسı ilə hər adamda idarəetmə fəaliyyətinə tələbat, belə bir fəaliyyət bacarığı və vərdişləri yetişsin.

Sovet adamının mə'nəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalıdır, mə'nəvi sərvətlərin əsası əslində məhz burada qoyulur. Cəmiyyətimizin özəyi olan ailənin yüksək rolу Sovet dövlətinin yeni Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilmişdir.

Kommunistlər ailə əxlaqının ən yüksək me'yarını məhəbbətlə vətəndaşlıq borcunun vəhdətində görürərlər. İnsanların şəxsi həyatının bu sahəsi cəmiyyətimizin mə'nəvi-siyasi vəziyyəti ilə bila vasitə əlaqədardır. Yetkin sosializmin dinamikası bütün ailə həyatının quruluşunu

İNURƏKKƏBLƏŞDİRİMDİR. Qadının ictimai rolünün artması, onun kişi ilə maddi, mə'nəvi, təhsil bərabərliyi, bə'zən hətta üstünlüyü qarşılıqlı ailə münasibətlərinin hər cəhətinə dərindən tə'sir göstərmişdir.

Bütün ailə həyatı tarzı, məsələn, ər-arvadın bir-birina diqqətli olması, onların mə'nəvi marağının genişliyi, ailənin möhkəmliyi üçün eyni dərəcədə məs'uliyyət daşımaq sə'yı, qarşılıqlı anlaşma və hörmət şəraiti, böyükələrin kiçiklərə münasibəti və çox zaman kölgədə qalan bir hal - böyükələr uşaqların ata-analara qayğısı şəxsiyyətin mə'nəvi teməlinə tə'sir göstərir. Ailənin təkcə maddi ittifaqını deyil, həm də mə'nəvi ittifaqını möhkəmləndirmək vacibdir.

Aile tərbiyəsi öz xarakterinə görə nadir bir haldır. Bu tərbiyə atanın övladı məhəbbəti və uşaqların da ata-anaya bu cür hissəri kimi bir mə'nəvi əsas üzərində qurulur. Uşaqların ilk mə'nəvi tərbiyəçiləri ata-analarıdır. Əger ailə ələminə əxlaqsızlıq mikrobu daxil olmuşsa, əger uşaq ailə vəsaitinin ayri yollarla əldə edildiyini görünse, onun qəlbində iki cür əxlaq yaranı bilər. Ailədə sərxoşluq qəddarlıq səbəb olur, yeniyetməni kobudlaşdırır, adəbsizlik isə həyəsizliq doğurur. Bir sıra mənfi hallar bə'zən ailənin mə'nəvi mədəniyyətinin aşağı səviyyədə olmasına irəli gəlir. Ata-anaların meşşan şöhrətpərəstliyi, uşaqa bahalı geyim və zinət şəyəri almaq, onu ev işlərindən azad etmək sə'yı müftəxorlar yetişməsinə səbəb olur. Ələbaxımlıq, özbaşınalıq və xüdəpəsəndlik psixologiyasının əsasları belə qoyulur.

Ailə münasibətlərinin cəmiyyət işlərinə tə'sir göstərən başqa problemləri de vardır. Doğrudan da, bu şəxsi aləmdə yaranan mühit nəinki ailə üzvlərinə, həm də onların çalışdıqları kollektivə, bir çox adamların əhvali-ruhiyyəsinə tə'sir göstərir. Buna görə də kollektiv, ailənin daxili həyatından kənarda qala bilməz. Əlbəttə, ailə tərbiyəsi xüsusilə düşüncəli olmayı, buna dərindən yanaşmayı və ədəb gözləməyi tələb edən ince bir işdir. Bu işdə usandırıcı nəsihətçiliyə yol verilməməlidir. Ailə-yə dost köməyi, qayğı, səmimi münasibət lazımdır...

Bizdə gənc vətəndaş üçün müəllim sovet məktəbi olmuş, olmaqdadır və olacaqdır. Hamilələ orta təhsil şəraitində hər bir gənc həyata məktəb vasitəsilə qədəm qoyur başqa yol yoxdur. O, burada bılıklərlə

bərabər kollektivçilik və yoldaşlıq əlifbasını öyrənir, qondarma mə'nəvi sərvətləri deyil, həqiqi mə'nəvi sərvətləri öyrənir. Məktəb gənc oğlan və qızlara əməksevərlik, burjuva ideologiyasına və əxlaqına qarşı barışmazlıq, sosialist Vətənini müdafiə etməyə hazır kimi keyfiyyətlər tərbiyə edir. Bu da sınıf otağı, məktəb partası vasitəsilə keçib galən faal həyat mövqeyi formallaşdırılmasının konkret yollarıdır.

Kommunist tərbiyəsinin bu sahəsində, şübhəsiz, müvəffəqiyətlərimiz vardır. Lakin gəncləri əməli işə, sözün geniş mənasında, həyata hazırlamaq üçün tədris prosesini mə'nəvi tərbiyə ilə get-gedə daha dolğun şəkildə əlaqələndirmək lazımdır. Bu işə gənclərə növinkin «Kim olmalıdır?» sualına cavab verməkdə, hətta daha əhəmiyyətli olan başqa bir suala – «Nə cür adam olmalıdır?» sualına cavab tapmaqdə kömək etmək deməkdir.

Təəssüf ki, məktəb özünü idarəsi, şagirdlərin içtimai-siyasi və əmək tərbiyəsi imkanlarından hələ də zəif istifadə edilir. Məktəb uşaqlara müstəqilliyi, öz üzərinə məs'uliyyət götürmək, öz qərarını müdafiə etmək bacarığını yənə əvvəlki kimi az və sethi öyrədir.

Bütün problemlərdən bəhs etməyərək, bir problem – əməkde tərbiyə problemi barəsində qisaca bəhs etmək istərdim. Bu istiqamətdə xeyli iş görülsə də, nöqsanlarımız hələ də çoxdur. Məsələn, çox zaman əmək dərsleri eslində belə bir oyuna çevrilir: uşaqlar şərti mahsul «istehsal edir», sonra da bu məhsul sadəcə olaraq kənarə atılır. Bizim fikrimizcə, rayon komsomol komitələri və ya rayon xalq deputatları sovetləri yanında, məsələn, məktəblə müəssisə arasında əlaqə saxlayan içtimai komitələr yaratmaq olardı. Uşaqlar həqiqətən zavod və ya fabrik üçün lazıim galən şeyi, əlbəttə, öz qüvvə və bacarıqları dairəsində həzırlayardılar. Tə'til günlərində poçtalyon olmaq, afişaları yapışdırmaq, bağbanlıq etmək, kitab daşımaq və s. faydalıdır. Məktəblə hiss edər ki, onun əməyi həqiqətən faydalıdır. İkincisi, az müddəə olsa da, fəhlə mühitinə alışar. Üçüncüüsü, əməkə qazanılan pula ehtiramlı yanaşmaq üçün konkret bir dərs alar. Gənclərə həyatımızın, mə'nəviyyatımızın normalarını izah etməklə kifayətlənmək lazıim deyildir. Əlde edilən biliklərdən təcrübədə və hər şeyden əvvəl maddi istehsal sahəsində istifadə etməyi öyrətmək də eyni dərəcədə vacibdir.

Pedaqoji kollektivdə mə'nəvi-psixoloji mühit nə qədər yaxşı olsa, bu vəzifələr bir o qədər müvəffəqiyətlə yerinə yetirilər. Respublikamızın məktəblərinin çoxunda bu mühiti tərbiyəçilərin özürünün yüksək peşə səviyyəsi, onların ideya inamı, baxışlarının möhkəmliyi, maraq genişliyi, vicedanlı və prinsipial olması səciyyələndirir. Biz uşaqlar və gənclər üçün mə'nəvi saflıq və işə sədəqətli münasibət nümunəsi olan müəllimlərə dərin hörmət bəsləyirik.

Təəssüf ki, bir sıra məktəblərdə sovet pedaqogikası prinsiplərindən kənara çıxmış hallar, ayrı-ayrı müəllimlərin şagirdlərlə, tərbiyəçilərin ata-analarla düzgün olmayan münasibətləri kimi faktlar vardır. Azərbaycan pedaqoji etikanın pozulduğu bütün halların əleyhinə qəti surətdə çıxmışdır. Biz eksteri qaydası ilə kamal attestatı imtahanlarının veriliməsində təhriflərin, məktəbi bitirənlərə medal veriliməsində işlədilən firıldاقların qarşısını almışq. Lakin bu cür hallar yenə də özünü göstərir. Öz formasını dəyişdirib başqa cilda girən belə hallar gənclərin mə'nəvi cəhətdən yetişməsi yolunda ciddi maneədir. Gənc nəslə qayğı göstərilməsi qatılıyatlə tələb edir ki, hər bir pedaqoji kollektiv bir nümunə olsun, kommunist mə'nəviyyatı prinsiplərinin daşıyıcısı olsun.

Gənclərin ideya-siyasi tərbiyəsində ali məktəb mühüm yer tutur. Yüksək dərəcədə hazırlıqlı mütəxəssislər, kommunizm uğrunda çarpışan ideya cəhətcə matanlı mührəzilər yetişdirməkdə ali məktəbin xidmətləri böyükdür. Məhz onlar var qüvvəsini, bacarıq və təcrübəsini cəmiyyətimizin gələcək inkişafına, kommunist əxlağının ən yüksək mə'yarlarının bərqərar olmasına sərf edən ziyahların ən yaxşı hissəsini təşkil edirlər.

Ali məktəblərin partiya və komsomol təşkilatları tələbələrin təhsilini və tədqiqat işini konkret təsərrüfat problemlərinin və elmi problemlərin həlli ilə six əlaqələndirməyə çalışırlar, onların içtimai-siyasi praktikasına çox diqqət yetirirlər...

Ölkəmizin qocaman ali məktəblərinən biri – M.Əzizboyov adına Azərbaycan Nəft və Kimya İnstitutunun səhərəti respublikamızın səhədlərindən xeyli kənarə yayılmışdır. Bu kadrlar ocağının tərbiyə etdiyi minlərlə adam Sovet İttifaqının bütün nəst rayonlarında fədakarlıqla çalışır. Mürəkkəb istehsalatın komandirləri olan bu adamların bir çoxu

özünü zəhmətkeşlərin düşüncəli təbiyəcisi kimi göstərmişdir. Bu işdə homin ali məktəbin müəllimlərinin, rektorluğunun və partiya təşkilatının böyük xidməti vardır.

Ali məktəblərin tədris-təbiyə işində əldə edilən müvəffəqiyətlər mə'nəvi-siyasi mühitin vəziyyətindən, ali məktəbin partiya və komsomol təşkilatlarının, kollektivlərinin təşəbbüskarlığından və mübarizliyindən bilavasitə asildir.

Təessüf ki, təhsil və təbiyənin bu prinsiplərinin unudulması 60-ci illərdə respublikamızın ali məktəblərinin işində qayda-qanunun kobud şəkildə pozulmasına götürüb çıxarmışdı. Bir sırada ali məktəblərdə, xüsusilə qəbul imtahanları zamanı xidmət vəzifəsindən *sui-istifadə* etmək, proteksionizm, rüşvətxorluq kök salmışdı. Fəhlə və kolxoçu ailələrin dən gələn abituriyentlərin faizi xeyli aşağı düşmüdü. **Biz bu mənfi hallara diqqəti cəlb etdik, görülən tədbirlərin icimai-siyasi əhəmiyyətini nəzərdə tutaraq, partiya təşkilatlarının qüvvələrini bu halların aradan qaldırılmasına yönəldik.**

Xalq təsərrüfatı, kənd təsərrüfatı, incəsənət institutlarının tədris-təbiyə işində ciddi nöqsanlar və qüsurlar aşkarla çıxarıldı, ali məktəblərin ayrı-ayrı müəllimlərinin iyrənc eməlləri ifşa edildi. İncəsənət institutunun keçmiş rektoru cinayət mə'suliyyətinə cəlb olundu. Görülən tədbirlərin aşkarlığı, icimai rə'yin müntəzəm surətdə öyrənilməsi, rektorluqlara, professor-müəllim kollektivlərinə qarşı tələbkarlığın yüksəldilməsi, partiya və komssomol təşkilatlarının fealiyyətinin yaxşılaşdırılması ali məktəblərdə vəziyyəti sağlamlaşdırıldı. **Hər il qəbul imtahanları verən 120 min oğlan və qızdan hər biri üçün indi obyektiv müsabiqə tə'min edilmişdir.** Qəbul imtahanlarının düzgün, ədalətli qaydada aparılması adamların belə bir inamını möhkəmlətdi ki, yalnız dərin bilik ali məktəbə yol açır.

Lakin bu gün də mənfi hallar özünü göstərir. Bunlar şubyektivizm faktlarında, tələbelərdən zaçot və imtahanlar qəbul edilərkən onların biliyinə düzgün qiymət verilməməsindən, müəllimlərin peşə etikasının pozulmasında təzahür edir, bu isə gənclərin təbiyəsinə ciddi zərər vurur. Buna görə biz ali məktəblərin bütün fəaliyyəti kompleksini, xüsusilə də onun mə'nəvi cəhətlərini bundan sonra da diqqət mərkəzində

saxlayacaq, prinsiplərimizdən və normalarımızdan hər hansı şəkildə uzaqlaşma hallarının qarşısını qətiyyətə alacağıq.

Məktəbdə və ali məktəbdə ma'nəvi təbiyənin müvəffəqiyətli xeyli dərəcədə müəllimin şəxsi keyfiyyətləri ilə, onun təbiyə etdiyi adamlar üçün nümunə olmaq, onların nəzərində həqiqətən nüfuzlu şəxs olmaq bacarığı ilə müsəyyən olunur. Partiya komitələrinin, xalq maarifi və ali məktəb orqanlarının, pedaqoji kollektivlərin vezifəsi təbiyəsinin özünün yüksək mə'nəvi simaya malik bir insan kimi yetişməsini daim tə'min etməkdən ibarətdir.

Gənclər ölkəmizin gələcəyi, onun iftihxarı, onun ümidiidir. Mə'nəvi təbiyə prosesinin bütün mərhələlərində – əmək kollektivində, ailədə, məktəbdə, ali məktəbdə komssomol təşkilatlarının borcu gənclərimizi həyata, fədakar əməyə hazırlamaqdan, onlara yaradıcılıqla düşünmək, burjuva ideologiyasının hər cür təzahürlərinə sıfır münasibət bəsləmək, kommunizm uğrunda sıx birleşmiş mübarizələr sırasında öz yerini müsəyyən etmək bacarığı aplılaşmadan ibarətdir...

... Sovet adamlarının, gənclərimizin hərbi-vətənpərvərlik təbiyəsi ideoloji işdə mühüm yer tutur: Sovet Ordusunda xidmət ideya matinliyi və mə'nəvi mətnliyik, vətəndaş yetkinliyi və əsgəri mərdlik universitetidir, qəhrəmanlıq. Vətəna hədsiz məhəbbət və sədاقət kimi nəcib keyfiyyətlər aşlayan universitetdir. Sovet Ordusunda xidmət hər bir gəncin həyatında unudulmaz mərhələdir. O, sürdərə və psixologiyada dərin iz salaraq, şəxsiyyətin sabit ideya mə'nəvi keyfiyyətlərinin güclənməsinə kömək edir.

Azərbaycanın partiya və icimai təşkilatları böyük və çoxcəhətli hərbi-vətənpərvərlik işi apararaq çalışırlar ki, SSRİ Silahlı Qüvvələrinin sıralarına daim ləyqətli gənclər daxil olsunlar. Biz ideya-siyasi təbiyənin bu istiqamətinə xüsusi əhəmiyyət verir, ona ordu ilə xalqın birliyini daha da möhkəmləndirmək, sovet döyüçüsünün mə'nəvi nüfuzunu yüksəltmək vasitəsi kimi baxırıq.

Yaşı nəsillərin əsgəri rəşadəti, sovet xalqının döyüş an'anələri böyük mə'nəvi tə'sir qüvvəsinə malikdir. Vəzifəmiz mə'nəvi təbiyə ilə hərbi-vətənpərvərlik təbiyəsini əlaqələndirərək, döyüçülərimizin sayıqlığının, mə'nəvi və ideya mətnliyinin, var qüvvələrini Vətənin müdafiəsinə vermək əzminin artmasına kömək etməkdən ibarətdir.

...Kütləvi informasiya və təbliğat vasitələri sovet adamlarının mə'nəvi tərbiyəsində müüm rol oynayır. Bunlar son zamanlarda əxlaq və mə'nəviyyat problemlərinə, əmək adamının zəngin daxili aləminə və davranışının nəcibliyinə daha böyük diqqət yetirir, mə'nəvi tərbiyə sahəsində partiya təşkilatlarının çoxçəhəlli fəaliyyəti təcrübəsinə daha geniş işqlandırır, bu işdə olan nöqsanları daha cəsarətlə aşkara çıxarırlar...

Mə'nəvi tərbiyə, fəal həyat mövqeyinin formalasdırılması məsələləri Azərbaycan mətbuatının səhifələrində, televiziya və radio verilişlərində də böyük yer tutur. Dərc edilən bir çox materiallar respublikada görünlən işlər üçün yüksək mə'suliyyət hissi ilə aşullanmışdır, əmək kollektivlərinin müvəffəqiyyətlərinin mənbələrini parlaq və inandırıcı şəkildə açıb göstərir, idarəetmə işində olan nöqsanları, kommunist əlaqə normalarından kənara çıxməq hallarını prinsipial tənqid edir.

Azərbaycan KP MK vilayət, şəhər və rayon partiya komitələri, sovet orqanları və inzibati orqanlar qəzetlərin çıxışları, televiziya və radio verilişləri əsasında bir çox tədbirlər görmüşlər. Bu tədbirlərin həyata keçirilməsi istehsalın konkret sahələrində, ictimai-siyasi həyatda vəziyyəti yaxşılaşdırılmışdır. Partiya və dövlət intizamını, qanunlarımızı və əxlaq qaydalarımızı pozanlar mətbuatın sınaqları əsasında aşkara çıxarılmış və mə'suliyyətə cəlb edilmişdir. Biz kommunistləri, bütün əhalini mənfi hallara, kommunist əlaqənin antipodlarına qarşı partiya təşkilatının mübarizəsi ilə tanış etmək üçün kütləvi informasiya vasitələrindən istifadə etməyə böyük əhəmiyyət veririk. Vəzifəsindən təmənnəli məqsədlərlə istifadə edən, qənimətçilik və rüşvətxorluqla möşğül olan, xalq malını uğurlayan və başqa cinayətlər törədən şəxslərə qarşı partiya komitələrinin, xalq nəzarəti, milis, prokurorluq və məhkəmə orqanlarının tədbirləri haqqında geniş zəhmətkeş kütlələrinə mətbuat vasitəsilə müntəzəm mə'lumat verilir. Təcrübə göstərir ki, aşkarlıq idarə orqanlarının səmərəli işləməsi üçün, kommunist tərbiyəsinin səmərəliliyi, sosialist demokratizminin təkmilləşdirilməsi və keçmişin qalıqlarına qarşı mübarizə üçün ən tə'sirli vasitələrindən biridir. Təcrübə sübut edir ki, kütlələr partiya təşkilatının prinsipial xəttinə



bələd olduqda, partiya təşkilatının xalqdan heç nəyi gizlətmədiyini gör-dükə onların sosial fəallığı artır.

Biz isteyirik ki, kütüvə informasiya vasitələri ən əvvəl hər bir adamın qayğıları və düşüncələri dairasında aid olan məsələləri mətbuat sahifələrində, radio və televiziya çıxışlarında daha məqsədönlü şəkildə qoysunlar. Səadət, həyatın möqsədi və mə'nası, əməkde, məişətdə ailədə adamların qarşılıqlı münasibətləri məsələləri hamını düşündürür. Jurnalistlər adamların fikrini və mə'nəvi hissələrini oyatmalı, ən kəskin, aktual məsələlərlə, gələcək nəsillərin müqəddəratı ilə əlaqədar problemlərə düzgün, inandırıcı cavablar axtarmaqdə onlara kömək etməlidirlər.

Sovet dövləti qanunlarının sözsüz yerinə yetirilməsi, cinayətkarlığa qarşı ardıcıl mübarizə aparılması böyük mə'nəvi-tərbiyəvi əhəmiyyətə malikdir. Qanunun, ictimai asayışın keşiyində duran idarələr və orqanlar cəmiyyətdə sağlam və pak mə'nəvi-siyasi mühitin bərərər edilməsində məs'ul rol oynayırlar. Daxili İşler Nazirliyi, prokurorluq və məhkəmə orqanları cəmiyyətin və onun hər bir üzvünün mənəfəyini qorumaq qayğısına qalmalı, sosialist birləşməyə qaydalarından azacıq da olsa kənara çıxməq hallarına qarşı mübarizə aparmalı, qanunun çox böyük ədalətliliklilik, obyektivlik və insanpərvərlik gücündən tamamilə istifadə edərək hər cür cinayətkar hərəkətlərin kökünü kəsməlidirlər.

Cinayətkarlığa, sovet qanunlarının pozulmasına qarşı əzmlə mübarizə aparılması özlüğündə böyük mə'nəvi-tərbiyəvi əhəmiyyətə malikdir və cəzamın labüdüyüünü nümayiş etdirir. İctimai hüquq mühafizə orqanlarının profilaktik funksiyalarının həyata keçirilməsi insanların şüuruna dərin mə'nəvi tə'sir göstərir.

Qeyd etmək istərdim, hüquq qaydalarının pozulması halları. Belə halların profilaktikası və onlara qarşı mübarizə təkcə hüquqi məsələ deyildir. Bu, eyni zamanda sosial və mə'nəvi məsələdir, çünkü səhbat nəticə e'tibarı ilə insan uğrunda mübarizədən, hüquqlara hörmətdən, sovet vətəndaşının ləyaqət və şərəfinin qorunmasından gedir. Cinayətkarlığın qarşısını almaq, insanların hüquq düşüncəsinin seviyyəsini yüksəltmək sahəsində inzibati orqanların işi ancaq hüquq tərbiyəsinin mə'nəvi tərbiyə ilə üzvi surətdə birləşdirildiyi halda zəngin bəhrə verir.

Həm iş yerində, həm yaşayış yerlərində təbiiyəçilik fəaliyyətində inzibati orqanların ictimaiyyətə, yaradıcılıq idarələri və ideoloji idarələr ilə six qarşılıqlı əlaqəsini tə'min etmək vacibdir.

Möhkəm ideya inamı, düzlük, principiallıq, dərin bilik, mərdlik və insanpərvərlik – partiyamız inzibati orqanların işçilərinə, bax – bu keyfiyyətləri aşılır. Həmin keyfiyyətlər xidmət və vətəndaşlıq borcunun sözsüz yerinə yetirilməsində, ictimai asayışın fədakarlıqla qorunmasında özünü göstərir. Məhz buna görə vəzifədən sui-istifadə hallarına, hətta ən cüzi şəkildə olsa da əsla dözmək olmaz, lakin təəssüf ki, ayrı-ayrı hüquq mühafizə orqanlarında belə hallara hələ də tosadüf edilir.

Qanunun keşiyində duran kollektivlərdə sağlam və saf iqlim yaratmaq, inzibati orqanların kadrlarını ideallarımıza sədəqət ruhunda təbiiyə etmək, onlara yüksək mə'nəvi mədəniyyət aşılamaq partiya təşkilatlarının məs'ul vəzifəsidir. Sovet qanununa xidmət edən hər bir adam aydın zakaya, təmiz əllərə və alovlu qəlbə malik olmalıdır.

Yeni insanın mə'nəvi simasının formallaşdırılmasında mədəniyyətin və elmin rolunu yüksəltməli.

Yoldaşlar!

Sosialist mədəniyyəti, çoxmillətli sovet ədəbiyyatı və incəsənəti kommunist tərbiyəsində, insanın mə'nəvi cəhətdən yüksəlməsində, əxlaqca kamilləşməsində qüdrətli vasitədir. Ümumbaşəri mədəniyyəti zənginləşdirən sovet ədəbiyyatı və incəsənəti sovet xalqının tarixi nailiyyətlərini, yüksələn xətt üzrə inqilabi yürüşünü, cəmiyyətdə və insanda əmələ gələn dərin dəyişikliklərin dinamikasını novatorluqla əks etdirən diqqətəlayiq bədii obrazların gözəl bir aləmidir. Sovet ədəbiyyatı və incəsənətinin insanpərvərliyi, qabaqcıl ideyaların coşqun təbliğində ifadəsinə tapan sənətkar rəşadəti müasirimizi ülviləşdirir və nəcibləşdirir.

Sovet adamlarının inqilabi, əmək və döyüş rəşadətlərinin mə'nəvi əsaslarının bədii vəsitələrlə əks etdirilməsi sovet incəsənətinin başlıca nailiyyətlərindən biridir. Qüdrətli həyat həqiqəti yaziçı istə'dadi ilə yeni tarixi dövrün vüs'əlli təsvirinin ən parlaq nümunələrində təcəssüm

etdirilmişdir. İngilabçıların, döyüşülerin, yeni həyat qurucularının, elm və mədəniyyət prometeylərinin diqqətəlayiq obrazları vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin alovları içərisindən, sosializm quruluşunun qəhrəmanlıq illərindən sovet ədəbiyyatına daxil olmuş və əbdiyeləşmişdir...

Sovet yazıçıları son zamanlar əqlaq problemlərinə tez-tez müraciət etməyə, mə'nəvi təribyə sahəsinə daha fəal müdaxilə etməyə başlamışlar. Lakin ədəbiyyatın ideya tə'sirini gücləndirmək üçün ictimai inkişafın ümudə mə'nəvi problemlərinə daha dərindən nüfuz etmək, sovet həyat tərzinin üstünlüklerini, sosializm quruluşunun mə'nəvi üstünlüyünü daha dolğun şəkildə açıb göstərmək lazımdır. Yazıçılar nöqsanları aradan qaldırmaqdə, mürakkəb sosial-iqtisadi və mə'nəvi problemlərin həllində partiyaya daha fəal kömək etməli, burjua ideologiyasına, kommunist əqlaqının antipodlarına qarşı mübarizə aparmalıdır. Həyata istehlakçı münasibəti, meşşən psixologiyası, riyakarlıq, digər mə'nəvi eybəcərliliklər barışmaz bədii təhlili rentgen şurası ilə eله işıqlandırılmalıdır ki, onların çürük mahiyyəti, sosial-mə'nəvi zərəri tamamilə aydın görünüsün. Bütün bunlar tələb edir ki, ədəbiyyat və incəsənət xadimləri yaradıcılığa, öz əsərlərinin ideya və bədii səviyyəsinə daha ciddi yanaşınlar. Sovet yazıçısının, sovet rəssamının fəal həyat mövqeyi kommunizm ideallarını təsdiq etməkdən ibarətdir.

Sovet mədəniyyətinin nəhəng mə'nəvi və estetik potensialından kommunist tərbiyəsində daha dolğun istifadə etmek partiya təşkilatlarının, sovet orqanlarının, bütün ideoloji idarələrin mübəhm vəzifəsidir.

Partiya zəhmətkeşlərin estetik tərbiyəsinə yorulmadan qayğı göstərir. Incəsənət də, mədəniyyət ustaları da əsl bədii zövq aşılanmasında, adamların yüksək estetik ideallara istiqamətləndirilməsində həlli dərəcəsi rol oynayırlar. Incəsənət qüdrətli tə'sir vasitələrinə malikdir, insan isə əsl estetik sərvətlərə yiyələndikcə mə'nəvi cəhətdən yüksəlir, çünki əsl gözəllik yüksək mə'nəvi prinsiplərə üzvi şəkildə bağlıdır. Deyilənləri ideya tərbiyəsi praktikası dilinə çevirsək, söhbət adamlarımızda daxili estetik tələbatın formalşdırılmasından getməlidir. Estetik tə'sir vasitələrindən fəal və geniş istifadə olunması ideya tərbiyəsi işinin dai-

rəsini genişləndirir, bu işi emosional cəhətdən zənginləşdirir, yüksək bədii zövqlər və mə'yarlar yaradır...

Mədəni-maarif müəssisələrinin geniş şəbəkəsi bu vəzifəni yerinə yetirmekle məşğuldur. Teatrların, konser salonlarının və kino-teatrların sayı ildən-ile çoxalır, muzeylər, klublar, mədəniyyət evləri və mədəniyyət sarayıları şəbəkəsi genişlənir. Kütləvi kitabxanalarda və məktəb kitabxanalarında zəngin mə'nəvi sərvətlər toplanmışdır. Bu mə'nəvi xəzinədən bacarıqla istifadə edilməsi sovet adamlarının estetik tərbiyəsi səviyyəsini yüksəltmək, onları mə'nəvi cəhətdən kamilləşdirmək üçün e'tibarlı rəhmdir.

Inkişaf etmiş sosializm şəraitindən xalqın estetik mədəniyyətinin ümumi yüksəlişi ilə yanaşı, bədii yaradıcılığın ən müxtəlif formalarına adamların meyli də güclənir. Bu, dövrümüzün xüsusiyyətidir. Mə'nəvi tələbəti maksimum ödəmek, bunun üçün lazımi şərait yaratmaq əhə bir vəzifədir ki, partiya təşkilatları və mədəniyyət idarələri onu müntəzəm suradə yerinə yetirməlidirlər.

Bu isə respublikanın partiya komitalarından, mədəni-maarif təşkilatlarından və idarələrdən sovet ədəbiyyatı və incəsənətinin ən yaxşı əsərlərinin, qardaş sosializm ölkələri mədəniyyəti nailiyyətlərinin, Vətənimizin klassikasının və dünya klassikasının təbliğini təkmilləşdirməyi tələb edir.

Mə'nəvi təribyə və onun səmərəliliyinin yüksəldilməsi problemlərinin həlli yalnız təşkilat sə'yelerindən deyil, həm də bu problemlərin elmi-nəzəri tədqiqatından asıldır. Son zamanlar sovet elmi ədəbiyyatında əqlaq, onun strukturu və funksiyaları, inkişaf qanunları problemlərinə diqqət artırlımıdır. Lakin tədqiqatların vüs'eti və səviyyəsi hələ qənaətləndirici deyildir, etika praktikanın tələbatından geri qalır.

Partiya işçiləri ümidi edirlər ki, alımlar mə'nəvi təribyə təcrübəsini və problemlərini nəzəri cəhətdən dərin təhlil edəcək, yetkin sosializm cəmiyyəti şəraitində şəxsiyyətin mə'nəvi inkişafının qanuna uyğunluqlarını hərəkəflə açıb göstərəcək, cəmiyyətdəki zidd halların səbəblərini və aradan qaldırılması yollarını tədqiq edəcəklər. Mə'nəvi təribyə-

nin ən səmərəli normalarına və metodlarına dair kompleks elmi tədqiqatlar təşkil edilməli, ictimai elmin və praktikanın müxtəlif sahələrində çalışın mütəxəssislərin səyləri birləşdirilməlidir.

Bizim fikrimizə, maddi və mənəvi tələbatın formalasdırılması problemini daha geniş tədqiq etməyə, zəruri tələbat məyarlarını müyyənleşdirməyə, bu çox mürekkeb prosesin mexanizmini, onun idarə olunması vasitələrini və metodlarını öyrənməyə ehtiyac vardır, peşə etkisi xüsusi işləniç hazırlanmalıdır.

Mənəvi tərbiyə prosesinin elmi təşkil, onun məqsəd və vasitələrinin qarşılıqlı münasibəti məsələləri, əhalinin müxtəlif sosial və yaş kateqoriyalarının tərbiyəsi xüsusiyyətlərinin aydınlaşdırılması aktual əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq, alımların diqqətini bütün sosial-mənəvi proseslərin elmi şəkildə idarə olunması probleminə ealb etmək istədim. Onların nəzəri tədqiqatları və tövsiyələri ideya tərbiyəsi işini xeyli yüksəltməkdə faydalı rol oynaya bilər...

* * *

TƏLƏBƏ OLMAQ YÜKSƏK ŞƏRƏF, VƏTƏN VƏ DÖVLƏT QARŞISINDA BÖYÜK VƏTƏNDƏŞLİQ BORCUDUR

(Birinci kurs tələbələrinin respublika partiya və sovet fəalları ilə görüşündəki nitq; 29 avqust 1979-cu il)

Əziz yoldaşlar, dostlar!

Bugünkü görüşümüz mühüm ictimai-siyasi hadisəyə – yeni dərs ilinin başlanmasına həsr edilmişdir. Bir neçə gündən sonra ali məktəblərin, texnikumların, texniki peşə və ümumtəhsil məktəblərinin qapıları qonaqpərvərliliklə açılacaq... böyük sayıda gənclər çətin, lakin maraqlı və nəcib bir yolda-bilik yolunda irəliyi doğru daha bir addım atacaqlar.

Əziz yoldaşlar, icaza verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından siz tələbələri və məktəbliləri respublikanın təhsil alan bütün gənclərini, orta və ali məktəblərin müəllimlərini dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edim. Sizə yeni müvəffəqiyyətlər, yeni nailiyyətlər arzuluyam.

Bu gün respublikanın partiya və sovet fəalları Azərbaycan tələbələrinin yeni dəstəsinin ən yaxşı nümayəndələri ilə görüşürələr. Siz öz biliyinizlə, əzmkarlıq və çalışqanlığınızla ali məktəbdə oxumaq hüququ qazanmışsınız. Bizi siz, sizin şəxsinizdə isə birinci kurslara qəbul edilmiş tələbələrin iyimi min nəfərdən çox bütün ordusunu həyatınızdakı böyük və fərəhli hadisə münasibətilə təbrik edirik. Sizə təhsildə müvəffəqiyyətlər, möhkəm cansağlığı və səadət arzuluyarıq.

Xüsusilə əlamətdar bir haldur ki, sizin birinci dərs iliniz olan yeni dərs ilü ölkəmizin, bütün sovet xalqının həyatında görkəmli hadisələrlə bir vaxta düşür. 1980-ci il onuncu beşilliyyin yekun ilidir... 1980-ci il böyük bayram ilidir – Azərbaycanda Sovet hakimiyəti qətbəsinin 60-ci ilidir. Sizin vəzifəniz bu ilü əla təhsillə rövənləndirmək, biliklərə əzmlə yiyələnmək, yeni həyata, yetkin və müstəqil tələbəlik həyatına feal qoşulmaqdır.

Siz tələbələr cərgəsinə elə bir vaxtda qoşulmuşsunuz ki, partiyamız və sovet xalqımız Sov.İKP XXV qurultayınm tarixi qərarlarını müvəff

fəqiyyətə həyata keçirərək onuncu beşilliyn dördüncü ilinin planlarını və təpsirişlərini yerinə yetirmək uğrunda mübarizə aparır. Sovet dövlətinin qüdrotini daha da möhkəmləndirməkdə, sosialist içliyi münasibətlərini təkmilləşdirməkdə, böyük Vətənimizin kommunizmə doğru iştiraklığında yeni müvəffəqiyətlər qazanılır. Ölkənin iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, elmi-texniki tərəqqinin sürəti artır, sovet xalqının rəfahı yüksəlir.

Yoldaşlar! Sovet Azərbaycanın bütün ölkə ilə birlikdə beşilliyn dördüncü ilinin zirvələrini inamlı fəth edir. Sənaye əməkçiləri istehsal həcmiin artım sürətinə dair dördüncü təpsiri üç il dörd ayda yerinə yetirmişlər. Bu gün onlar daha bir qədəbə qazanmışlar — məhsul satışına və məmulatın on mühüm növbərinin istehsaluna dair səkkizaylıq planı vaxtından əvvəl ödəmişlər. Səkkiz ay ərzində sənaye istehsalının artım sürəti 3.7 faiz olacaqdır.

Icaza verin, respublikamın fəhlə sınıflını, bütün sənaye işçilərini bu nüfuzlu münasibətlə töbrik edim. 1979-cu ilin və bütün beşilliyn sosialist öhdəliklərini yerinə yetirməkdə onlara yeni müvəffəqiyətlər arzulayım.

Bu il Azərbaycanın kənd təsərrüfatı zəhmətkeşləri zərbaçı əmək növbəsində fədakarlıqla işləyirlər. Respublikamın taxılçıları dövlətə taxıl satışına dair planı və sosialist öhdəliklərini vaxtından əvvəl yerinə yetirmişlər. Torovəzçilərimiz indiyodək 532 min ton torovoz todarük etmişlər və yüksək öhdəlikləri yerinə yetirmək üçün var qüvvə ilə çəlşürərlər. Dövlətə barama satışına dair planı və sosialist öhdəliklərini vaxtından əvvəl yerinə yetirilmişdir. Çay yarpağı todarükü planı ödənilmişdir. Respublikamın pambıqçuları və üzümçüləri bol məhsul yetişdirmişlər, onu yığmağa hazırlaşırlar və bu il dövlətə pambıq və üzüm tohvili ndə yenə də rekord göstəricilərə nail olmaq əzmindədirler.

Yoldaşlar, icaza verin, beşilliyn dördüncü ilinin gərgin və məs'ul öhdəliklərini yerinə yetirməkdə, kənd təsərrüfatı istehsalında rekordlar zirvəsini fəth etməkdə bütün kənd əməkçilərinə yeni müvəffəqiyətlər arzulayım.



Respublikamız doqquzuncu və onuncu beşilliklərdə iqtisadiyyatın, elm və mədəniyyətin inkişafında böyük müvəffeqiyətlər qazanmışdır. İndi vəzifə əldə edilmiş nəticələri nəinki möhkəmlətməkdən, həm də artırmaqdən, xalq təsərrüfatının yüksəlşini, texniki tərəqqini sürətəndirməkdən, bütün işimizin keyfiyyətini tekmilləşdirməkdən və səməratılıyini yüksəlməkdən ibarətdir. Casarətlə irəliyə baxmaq, perspektivi görmək, bir sözlə, geləcəyin qayğısına qalmış lazımdır.

Respublikamızın qarşısında duran məs'ul vəzifələr, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişaf perspektivləri yüksək ixtisaslı müləxəssis kadrları hazırlamaq işinin tekmilləşdirilməsini tələb edir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitesi, respublika hökuməti də maarifimizin inkişafına, ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılmasına daim qayğı göstərir, tələbə gənclərin vacib problemlərinə böyük diqqət yetirirlər.

Son on ildə respublikanın ali məktəbləri yeni pilləyə qalxmış, həm kəmiyyət, həm də keyfiyyətcə daha da inkişaf etmişlər. Xalq təsərrüfatımızın tələbatına uyğun olaraq, iqtisadiyyati, maarifi, elm və mədəniyyəti daha da yüksəltmək məqsədilə respublikada ali məktəblərin şəbəkəsi, coğrafiyası genişləndirilmişdir. İndi Azərbaycanın 17 ali məktəbində 158 ixtisas üzrə 100 mindən çox tələbə təhsil alır. 1981-ci ildə texnoloji institut yaratmaq haqqında qərar respublikada ali təhsilin inkişafına Kommunist Partiyasının göstərdiyi qayığının yeni təzahüründür. Respublika ali məktəblərinin maddi-texniki bazası ildən-ilə möhkəmlənir, tələbələrin mənzil-məişət şəraiti yaxşılaşır. Təkcə son illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti humanitar fakültələrinin tələbələri üçün doqquzmərtəbəli korpus, Xarici Dillər İnstitutunun tələbələri üçün yeni yataqxana tikilmişdir. D.Bünyadzadə adına Xalq Təsərrüfatı Institutunun tədris bazası xeyli genişləndirilmişdir. İnşaat Mühəndisləri İnstитutu və V.I.Lenin adına Pedaqoji İнстitut üçün, universitetin Şərq fakültəsi üçün tədris korpusları tikilir. Ç.Hdi-rim adına Politexnik İnstitutunun tədris korpusları yenidən qurulur və genişləndirilir. İnşaat Mühəndisləri İnstitutu üçün yataqxana tikilir. Ali məktəb laboratoriyaları, kabinetləri, kafedralları üçün avadanlıq, cihazlar və aparatlar alınmasına xeyli vəsait xərclənir.

Bir sözlə, ali məktəblərdə təlim-tərbiyə prosesini lazımi seviyyədə təşkil etmək, tələbələr üçün yaxşı təhsil, möşət və istirahət şəraiti yaratmaq məqsədi ilə tədbirlər görülür. Lakin ötən illər orzında qazandığınız en başlıca nailiyyət yəqin bundan ibarətdir ki, respublikanın hər bir ali məktəbində sağlam mənəvi-əxlaqi şərait yaradılmış, yaxın keçmişdə yol verilən nöqsanlar, sağlam olmayan hallar bir çox cəhətdən aradan qaldırılmışdır.

Partiya təşkilatı ali vo orta ixtisas məktəblərinə qəbul məsələsinə xüsusi qayğı göstərir. Biz qəbul imtahanlarını zəhmətkeşlərin mənəfəyinə aid olan, mənəvi-psixoloji iqlime tə'sir göstərən mühüm içtimai-siyasi tədbir hesab edirik. Ən yaxşı, həqiqətən en bilikli, deməli, en ləyaqətli abiturientlərin düzgün seçilib ali məktəblərə qəbul olunması – Azərbaycanın təkcə bugünkü tələbələrinin simasını deyil, bir çox cəhətdən respublikamızın sabahkı gününü da müəyyən edir.

Razılıq hissili demək istərdim ki, ali məktəblərə qəbul imtahanları ildən-ile daha mütəşəkkil keçirilir. Respublikanın Ali və Orta İxtisas Təhsilini Nazirliyi, ali məktəblərinin rektorluqları, partiya və komsomol təşkilatları imtahanlarda tələbkarlıq və xeyirxahlıq, tam qərəbsizlik və obyektivlik şəraiti yaratmaq üçün çox iş görürler.

Xalq təsərrüfatının bir sıra sahələri üçün, xüsusən yeni, perspektivli və sürətli inkişaf edən sahələr üçün yüksək ixtisaslı müləxəssislər hazırlamaq məqsədilə biz hər il gənclərin böyük bir dəstəsini Moskvadan, Leningradın, Vətəninizin digər şəhərlərinin ali məktəblərinə göndəririk. Doqquz-on il əvvəl ölkənin başqa şəhərlərinin ali məktəblərinə Azərbaycandan hər il 50-60 tələbə göndərilirdi. Bu gün isə ölkənin 46 şəhərinin 152 ali məktəbində respublikamızdan 2.800 oğlan və qız 244 ixtisas üzrə təhsil alır. Doqquz il ərzində ölkənin başqa şəhərlərinin ali məktəblərini Azərbaycandan təqribən 500 tələbə bitirmişdir, qəbul isə on dəfə artırılmışdır. Bu il oraya 690 adam daxil olmuşdur. Bundan əlavə 43 tələbə yuxarı kurslara keçirilmiş, 65 adam hazırlanq şöbələrinə götürülmüşdür. Ölkənin ali hərbi məktəblərinə Azərbaycandan 629 nəfər, o cümlədən yerli millətdən 274 nəfər oğlan daxil olmuşdur.

Birinci kurslara qəbul olunub Moskvanın, Leninqradın, digər şəhərlərin ali məktəblərində, ölkənin hərbi məktəblərində Azərbaycanı təmsil etmək kimi yüksək bir hüquq qazanmış, buraya toplaşan gencəri ürəkdən təbrik etmək və onlara yeni müvəffəqiyyətlər arzulamaq mənim üçün olduqca xoşdur.

Əziz dostlar! Siz öz həyatınızın yeni yetkinlik çağına qədəm qoyursunuz. Sovet tələbəsi olmaq təkcə yüksək şərəf deyil, həm də yüksək içtimai məşhuriyyətdir. Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Təhsilin ilk günlərindən bu yüksək tələbələri yerinə yetirmek lazımdır.

Bu, ən əvvəl, gərgin yaradıcılıqla islamək, yaxşı oxumaq, müasir elmin zirvələrini qətiyyətlə fəth etmək deməkdir...

Siz əmək cəbhəsinin bu və ya digər sahəsində yüksək ixtisaslı mütəxəssislər, istehsalat komandirləri olacaqsınız. Buna görə də tələbəlik həyatının ilk günlərindən siz kommunizm quruculuğunuñ fəal iştirakçısınız – sovet mütəxəssisinin qarşısına qoyulan yüksək tələbələrə cavab verməyə çalışmalısınız.

Sovet mütəxəssisi fəal həyat mövqeyi tutan, nöqsanlara qarşı barışmaz, özüne və başqalarına qarşı tələbkar olan, yüksək mə'nəvi keyfiyyətlərə malik bir insandır. O, təşəbbüskar və bacarıqlı təşkilatçıdır, elmi və texniki tərəqqi uğrunda çarşıyan, yaradıcı tərzdə düşünən mübarizdir. O, əsl sosialist tıplı ziyalıdır, yüksək dərəcədə mədəni və erudiyyali adamdır. Belə bir mütəxəssis olmaq üçün hər biriniz tələbəlik illərində öz üzərinizdə çox islaməli, hər gün, necə deyarlar, tər tökötə. əzmkarlıqla çalışmalısınız.

...Çox əlamətdar haldır ki, siz tələbəlik həyatına Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin yaxınlarda qəbul olunan qərarında müəyyən edilmiş bir mərhələdə – ali məktəbin yeni inkişaf mərhələsində, mütəxəssislər hazırlanması keyfiyyətinin yüksəldiyi mərhələdə qədəm qoyursunuz. Bu mühüm partiya sənədi günün tələbələrini əks etdirir, ali məktəb qarşısında tədris prosesinin daha da tekmilləşdirilməsi, içtimai fənlərə dair biliklərin dərinləşdirilməsi, tələbələrin professional hazırlığının gücləndirilməsi perspektivlərini açır. Ali məktəb-

lərin rektoruqları, partiya və komsomol təşkilatları, respublika nazirlikləri və baş idarələri, xalq deputatları Sovetləri partiya və hökumətin qərarında irəli sürülmüş vəzifələrin müvəffəqiyyətə yərino yetirilməsini tə'min etməli və respublikanın ali məktəblərinin həyatdan irəli gələn yeni yüksək tələbələrə, kommunizm quruculuğunuñ vacib tələbatına uyğun olaraq qısa müddətdə öz işlərini yenidən qurmalarına nail olmalıdır.

«İdeoloji işi və siyasi tərbiyə işini daha da yaxşılaşdırmaq haqqında» Sov.İKP MK-nin qərarı, «Fəal həyat mövqeyinin formalasdırılması: mə'nəvi tərbiyənin tacribəsi və aktual problemlər» Ümumittifaq elmi-praktik konfransının tövsiyələri ilə əlaqədar olaraq yeni dərs ilində ali məktəblərin partiya və komsomol təşkilatları, rektoruqları, professor-müəllim heyəti, bütün tələbələri Azərbaycan KP Mərkəzi Komitəsinin bu il iyul ayında keçirilən və ali məktəblər qarşısında bir sıra çox ciddi problemlər qoynan plenumunun qərarlarını yerinə yetirmək sahəsində çox iş görməlidirlər.

Biz əminik ki, bu iş respublika ali məktəblərinin tərbiyə funksiyalarının səmərəliliyini gücləndirəcək, tə'lim və tərbiyə prosesinin sıx, qırılmaz vəhdətinə səbəb olacaq, təhsil illərində hər bir tələbənin dərin bilikli, yaradıcılıqla düşünən, kommunizm cəmiyyətimizin yüksək mə'nəvi və əxlaqi idealına cavab verən bir şəxsiyyət kimi yetişməsinə kömək edəcəkdir.

Yoldaşlar! Yığıncağımızda çıxış edənlər məni Sosialist Əməyi Qəhrəmanı adı verilməsi münasibatla təbrik etdilər, bir çox səmimi sözler dedilər, xoş arzularını bildirdilər. Mən bu mükafatı Azərbaycan partiya təşkilatının son 10 il ərzindəki fəaliyyətinə, partiyann XXIV və XXV qurultaylarının qərarlarına, sosial-iqtisadi inkişaf planlarını yerinə yetirmək sahəsində respublika zəhmətkeşlərinin qazandıqları müvəffəqiyyətlərə verilən yüksək qiymət kimi qarşılıyram.

Bu mükafat respublikamıza, Azərbaycan xalqına, Sovet Azərbaycanının bütün zəhmətkeşlərinə Sov.İKP Mərkəzi Komitəsinin, MK Siyasi Bürosunun, Sovet hökumətinin daimi qayğı və diqqətinin yeni parlaq təzahürüdür...

Əziz yoldaşlar, təbrikler üçün, ürəkdən gələn hərəketli sözlər üçün, xoş arzular üçün sizə səmimi təşəkkürümüz bildirir və əmin edirəm ki, bu yüksək mükafatı, bu yüksək e'timadı əməli işimlə, bütün həyatımıla doğrultmaq üçün qüvvə və bacarığımı əsirgəməyəcəyəm.

Əziz dostlar, bilik yollarında sizə uğurlar olsun, sizə möhkəm cansağlığı, təhsilinizdə, bütün böyük gələcək həyatınızda müvəffəqiyyətlər arzulayıram...

AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİNİN İŞİNİ YÜKSƏK TƏLƏBLƏR SƏVİYYƏSİNƏ QALDIRAQ

(*Ali məktəb işçilərinin respublika müşavirəsində nitqi;
28 may 1980-ci il*)

Əziz yoldaşlar! Ali məktəb sovet xalqının, sosializm cəmiyyətimizin həyatında mühüm yer tutur. Sovet İttifaqı Kommunist Partiyası, Sovet hökuməti onu daha da inkişaf etdirməyə daim fikir verirlər...

... «Ali məktəbi daha da inkişaf etdirmək və mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1979-cu ilin iyulunda qəbul edilmiş qərarı partiya və hökumətin ali məktəbə qayğısının yeni parlaq təzahürüdür. Ali məktəb işçilərinin 1980-ci ilin fevralında keçirilən Ümumittifaq müşavirəsi partiyamızın bu mühüm sənədindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin konkret yollarını müzakirə etmişdir.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı böyük siyasi əhəmiyyətə malik sənəddir. Qərarda müasir mərhələdə sovet ali məktəbinin roluna və əhəmiyyətinə yüksək qiymət verilmiş, qazamlan müvəffəqiyyətlər qeyd olunmuş, nöqsanlar təhlil edilmiş, ölkəmizdə ali məktəbin gələcək inkişaf yolları müəyyənləşdirilmişdir.

Bizim ali məktəb işçilərinin respublika müşavirəsinin gedisi göstərir ki, Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının qəbul edildiyi vaxtdan sonrakı müddət ərzində Azərbaycanda onu yerinə yetirmek, ali məktəb işçilərinin Ümumittifaq müşavirəsində verilmiş tövsiyələri həyata keçirmək üçün xeyli iş görülmüşdür. SSRİ ali və orta ixtisas təhsili naziri V.P.Yelyutin yoldaşın çıxışında, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri Q.H.Əliyev yoldaşın mə'ruzəsində, başqa natiqlərin çıxışlarında bu bərədə danışdı. Müşavirəmiz eyni zamanda respublika ali məktəbləri işinin vəziyyətini ətraflı və tənqidi şəkildə təhlil etdi, nöqsanları aşkarla çıxardı, onları aradan qaldırmaq üçün, ali məktəbin gələcək inkişafı vəzifələrini əməli surətdə həyata keçirmək üçün tədbirlər müəyyənləşdirdi.

Yelyutin yoldaşın çıxışında mühüm göstərişlər və tövsiyələr verilmişdir, bunlar, zənnimizcə, Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərarının yerinə yetirilməsində, nöqsanların aradan qaldırılmasında Azərbaycanın ali məktəb işçilərinə əməli yardım göstəracakdır. Respublikamıza geldiyinə, respublika müşavirəsinin işində iştirak etdiyinə, respublikamızın ali məktəb işçiləri, bütün ictimaiyyəti üçün faydalı olan müfəssəl və dərin məzmunlu çıxışına görə, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin və şəxsən Yelyutin yoldaşın respublikamıza daimi köməyinə və diqqətinə görə sizin adınızdan, Azərbaycan KP Mərkəzi Komitəsi, respublikamızın hökuməti adından Vyaçeslav Petroviç Yelyutina təşəkkür etmək istərdim.

Yoldaşlar! Biz bu yaxınlarda Azərbaycan SSR-in və Azərbaycan Kommunist Partiyası yaradılmasının 60 illiyini qeyd etdik, bu ildönümünü böyük və fərqli bayram kimi, ölkəmizin bütün qardaş xalqları ilə birləkə qeyd etdik. Respublikamız öz varlığının yedinci onilliyinə qədəm qoymuşdur. Sovet hakimiyyətinin 60 il ərzində Kommunist Partiyasının rəhbərliyi altında, sovet xalqlarının qardaşlıq ailəsində, Böyük Oktyabr Sosialist inqilabının bayrağı altında Azərbaycan xalqı böyük tarixi yol keçmişdir. Biz iqtisadiyyatın, sosial-mədəni həyatın bütün sahələrində, mədəniyyətin inkişafında görkəmli müvəffəqiyyətlər qazanmışıq...

Yoldaşlar, Azərbaycanda ali məktəbin meydana gəlməsi və inkişaf etməsi partiyamızın milli siyasetinin böyük həyatı qüvvəsinə ən parlaq sübutdur. Azərbaycan ali məktəbi ... Sovet hakimiyyətinin yetirməsidir. İlk ali məktəb – Azərbaycan Dövlət Universiteti 60 il əvvəl yaradılmışdır. Bu gün isə Azərbaycan ali məktəblərinin böyük şəbəkəsinə malikdir. İndi bizdə 105 min tələbə oxuyan 17 ali məktəb vardır və onlar hər il təqribən 20 min nəfər ali təhsilli müləxəssis buraxır.

Yoldaşlar! Azərbaycan xalqının 60 il ərzində doqquzuncu və onuncu beşilliklərdə qazandığı bütün müvəffəqiyyətlərda respublikamızın ali məktəblərinin böyük xidməti vardır. İqtisadiyyatı elmi-texniki təraqqinin müasir səviyyəsində belə yüksək sürətlə inkişaf etdirmək, elmi-tədqiqatların lazımı keyfiyyətlə aparılmasını, mədəniyyət və maa-

rif sahəsində yüksək nailiyyatlılar qazanılmasını tə'min etmək, Azərbaycan zəhmətkeşlərinə indiki gözəl həyat və məişət şəraitini yaratmaq üçün bilik, yüksək ixtisas lazımdır, iqtisadiyyatın, elm və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxlu müləxəssis lazımdır. Yoldaşlar, ali məktəblər bütün buntarı, respublikamızın böyük və somarəli əfəliyyət göstərən intellektual potensialını sizin və respublikamızın bütün maarif işçilərinin çox böyük əməyi sayesində yaratmışdır.

Dogquzuncu və onuncu beşilliklərdə Azərbaycan ali məktəblərinin müvəffəqiyyətləri partiya və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. Bu illər ərzində Azərbaycanın beş ali məktəbi Sovet İttifaqı ordenləri ilə təltif olunmuşdur. Bir çox ali təhsil işçiləri yüksək dövlət mükafatlarına – ölkənin orden və medallarına layiq görülmüşlər. Bir çoxlarına respublikanın fəxri adları verilmişdir. Bu yaxınlarda Azərbaycan KP Mərkəzi Komitəsi «Azərbaycan SSR əməkdar ali məktəb işçisi» adı tə'sis olunması haqqında qərar qəbul etmişdir.

Yoldaşlar, biz respublikamızın həyatının bütün sahələrində ali təhsil işçilərinin xidmətlərini böyük razılıq hissilə qeyd edirik. Bu gün biz Sovet Azərbaycanın ali məktəb əməkçilərinin bütün nəsillərinə öz dərin ehtiramımızı bildiririk. Biz respublikamızda ali təhsilin təməlini qoyanların böyük xidmətlərindən danışır. Azərbaycan ali məktəbinin meydana gəlməsinə və təşəkkül tapmasına yardım göstərmiş görkəmli rus alımlarını dərin minnətdarlıqla xaurlayırıq. Biz Sovet hakimiyyətinin ilk illərində özlərinin fədakar əməyi ilə ali məktəbin inkişafı üçün, indi bu gözəl nəticələrin mövcud olması üçün yaxşı təməl yaranan Azərbaycan ziyalılarının diqqətəlayiq nümayəndələrinin xidmətlərini qeyd edirik.

Biz Sovet Azərbaycanının 60 illik tarixi yolunun müxtəlif mərhələlərində ali məktəbi belə bir zirvəyə qaldırıların hamısına dərin ehtiramımızı bildiririk. Əziz yoldaşlar, sizə, sizin şəxsinizdə bu gün, bu mühüm sahədə, böyükəmkədə olan nəslin tə'lim və tərbiyəsi sahəsində fədakarlıqla işləyən bütün ali məktəb işçilərinə səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycanın ali məktəb işçilərinə eşq olsun!

Böyük sosialist Vətənimizin bütün ali məktəb işçilərinə eşq olsun!

Yoldaşlar, Sovet hakimiyyətinin 60 ili ərzində Azərbaycanda qazanılmış böyük müvəffəqiyyətlərdən, son onilliyi səciyyələndirdən diqqətəlayiq nailiyyətlərdən, respublikamızın ali məktəbinin coşqun inkişafından bəhs edərkən biz keçmişdə olmuş və bu gün də olan nöqsanlar, sahvlər haqqında da danışmalıyıq. Keçmişin ibrət dərslərini unutmaq olmaz, bu ibrət dərsləri indiki və gələcək vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün həmşə yaxşı vasitədir.

Sizə mə'lum olduğu kimi, respublikamız 50-60-ci illərdə xeyli geri qalırdı. Partiya təşkilatının, sovet və təsərrüfat orqanlarının, elmi-tədqiqat idarələrinin, yaradıcılıq təşkilatlarının fəaliyyətində ciddi nöqsanlar var idi. Kadr içinde bir çox qüsurlara yol verilmişdi. Bütün bunlar, təbii olaraq, respublikanın həyatının bütün sahələrində özünü ciddi surətdə göstərirdi, ali məktəbə də mənfi tə'sir etməyə bilməzdi. Partiya və sovet təşkilatlarının, başqa təşkilatların fəaliyyəti üçün o zaman səciyyəvi olan mənfi halları və nöqsanları məhz ali məktəb güzgü kimi, toplu şəklində əks etdirirdi. Kadrların seçilməsində və yerləşdirilməsində partiya prinsiplərinin pozulması halları, tərbiyə içinde, ideoloji işdə nöqsanlar, proteksionizm, yerlipərəstlik, rüşvətxorluq, vəzifədən sui-istifadə, mə'nəvi etika normalarının pozulması halları... və başqa hallar ali məktəbdə geniş yayılmışdı. Bütün bunlar Azərbaycan ali məktəblərinin ciddi surətdə geridə qalmasına səbəb olmuşdu.

Qəbul imtahanlarının təşkilində ve abituriyentlərin tələbələr sırasına qəbul edilməsində olan ciddi nöqsanlar xüsusilə böyük təşviş doğururdu. Professor-müəllim hey'ətinin xeyli hissəsinin fəaliyyəti aşağı seviyyədə idi. Respublikanın ali məktəblərində qeyri-sağlam mə'nəvi-psixoloji iqlim yaranmışdı.

Siz yaxşı bilirsiniz ki, hər bir respublikanın, hər bir regionun həyatında ali məktəbin özlüyündə çox böyük iqtisadi, sosial-siyasi əhəmiyyəti vardır. Bundan əlavə, ali məktəb həyatın başqa sahələrinə də tə'sir göstərir. Məsələn, bu gün Azərbaycanın ali məktəblərində 100 mindən çox tələbə oxuyur və ali məktəblərə daxil olmaq üçün hər il müsabiqə



imtahanlarında təqribən bu qədər gənc iştirak edir. Bütün bù gənclərin valideynləri, neçə-neçə qohumları, dostları vardır. Buna görə təbiidir ki, ali məktəbdə baş verən bütün hadisələr həmişə geniş əks-səda doğurur və əlbəttə, bütün respublikada ictimai, mə'nəvi iqlimə, ümumi əhvali-ruhiyyəyə tə sir göstərir. Biz nöqsanları düzəltməyə, onları aradan qaldırmaq uğrunda mübarizə aparmaga başladıqda ilk addımlar sırasında diqqətimizi və sə'yərimizi ali məktəb ətrafında cəmləşdiridik ki, on əvvəl ali məktəblərin fəaliyyətini mümkün qədər tez sağlamlaşdırıq, cənə zamanda respublikada ümumi mə'nəvi-psixoloji iqlimi yaxşılaşdırıq.

Yoldaşlar! Yadımızda olar ki, biz ən əvvəl ali məktəblərdə qəbul imtahanlarını qaydaya salmağa başladıq. Açıq deyim ki, bununla maşğul olduqda bir çox ayıntırlar və biabırçılıqlar aşkarə çıxardıq. Qəbul imtahanlarında maksimum obyektivliyə, ədaletə nail olmaq, müsabiqənin ən yaxşı biliyi aşkarə çıxarmaq, ən yaxşı gəncləri seçib ali məktəblərə qəbul etmək üçün əsl mə'nada müsabiqə olmasına tə'min etmək vəzifəsini qarşıya qoymuşdur. Biz ali məktəblərin kollektivlərini, professor-müəllim heyətini vəzifəsinə layiq olmayan, lazımı biliyi, işgüzarlıq və siyasi keyfiyyətləri olmayan şərəfsiz adamlardan, ən başlıcası isə bize yabançı əhvali-ruhiyyə ilə zəhərlənmiş, lazımı mə'nəvi keyfiyyətləri olmayan adamlardan təmizləmək üçün böyük işlər görməyə başladıq.

Bu iş uzun müddət davam etdi və indi də davam edir. Bu yolda görülen işin birinci mərhəlesi ən mürəkkəb, ən çətin mərhələ idi. Lakin fərəhli haldır ki, Azərbaycan KP MK tərəfindən görülen tədbirlər dərhal hər yerde, həm ali məktəblərin özündə, həm respublikamızın ictimaiyyəti tərəfindən. Azərbaycanın geniş zəhmətkəs kütlələri tərəfindən bəyənildi. Biz Azərbaycan Politexnik İnstututunda, Kənd Təsərrüfatı İnstututunda, Xalq Təsərrüfatı İnstututunda işlərin vəziyyətini hərtərəfli öyrəndik, bu institutlarda mövcud olan ciddi nöqsanlar haqqında Azərbaycan KP MK Bürosunun iclasında xüsusi məsələ müzakirə etdik. Yادınızdadır ki, biz çox ciddi tədbirlər gördük, müqəssirlər həm inzibati xələ, həm də partiya xətti ilə ciddi surətdə cəzalan-

dırıldılar, İncəsənət Institutunun keçmiş rektoru və bo'zı başqa rəhbər işçiləri isə cinayət mə'suliyətinə çəlb olundular.

Nöqsanlar təkcə bu institutlarda deyildi. Azərbaycan Dövlət Universitetində, Tibb İnstututunda və başqa ali məktəblərdə də qüsurlar vardı. Bu və ya digər ali məktəblərin partiya təşkilatları və rəhbərləri ilə birlikdə biz nöqsanları aradan qaldırmaq, tədrisin, bütün tə'lim prosesinin keyfiyyətini yüksəltmək, ən başlıcası ali məktəblərdə mə'nəvi-psixoloji iqlimi sağlamlaşdırmaq üçün çox işləməli olurdı. Bu proses, bu tədbirlər böyük müsbət rol oynadı və biz bu gün deyə bilərik ki, ali məktəblərdə vəziyyət kökündən dəyişilmişdir.

Biz ali məktəbin işləri ilə müntəzəm maşğul olurdıq. Biz hər il ali məktəblərə qəbul imtahanları ərafaşında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində MK Bürosu üzvlərinin, başqa mə'sul işçilərin iştirakı ilə xüsusi müşavirələr keçirilməsini yaxşı praktika hesab edirik. Belə müşavirələrdə hər bir institut qəbul imtahanlarına hazırlığının vəziyyəti müzakirə olunur və imtahanların ən səmərəli şəkildə keçirilməsi üçün konkret tədbirlər müəyyən edilir.

Qəbul imtahanlarına nəzarət üçün müsər ali məktəbin texniki vasitələrindən və digər nailiyyətlərindən istifadə etməklə institutların rektorlarının, partiya komitələrinin gördükleri tədbirlər mühüm və zəruri tədbirlərdir. Müəllim heyətine böyük e'lümad göstərilməkə yanaşı, bu çox mühüm sahədə mürəkkəb məsələlərin həll edildiyi bir vaxtda fəaliyyətə nəzarət artıq iş deyil və həmişə fayda verir.

Biz bunu da yaxşı ənənə hesab edirik ki, dərs ilinin başlanması ərafaşında respublikanın partiya-sovet şəlləri. Azərbaycan KP MK Bürosunun üzvləri həm təzəcə ali məktəblərə qəbul edilən tələbələrin nümayəndələri ilə, həm Moskvaya, Leningradşa, ölkənin başqa şəhərlərinə oxumağa gedənlərlə, həm də respublikamızın ali məktəblərinə oxumaq hüququ qazananlarla görüşürər.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan gənclərini oxumaq üçün Moskvadan, Leningradın və ölkəmizin başqa şəhərlərinin ali məktəblərinə göndərməkdən ötrü respublikaya verilən imkanlardan səmərəli istifadə etmək üçün böyük iş aparmışdır. Özünəc

*bir fikirləşin: əgər 1970-ci ildə respublikanın hüdudlarından kənarda oxumaq üçün güclə bəla ilə 47 nəfər göndərmək mümkin olm知道自己
60 nəfər adamın seçilib qəbul edilməsini nəzərdə tutan plan yerində yetirilməmişdir. Son illərdə biz hər il respublikadan kənara 800 nəfərdən çox oğlan və qız göndəririk.* Budur, bu gün burada, Moskva Avtomexanika Institutunu 1979-cu ildə bitirmiş G.S.Zərbəliyev yoldaş çıxış etdi. Onun timsalında oyani surətdə görünür ki, Azərbaycan gəncləri nümayəndələrinin Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərində tohsilini təşkil etmək üçün partiya və hökumətin bize verdikləri imkanlardan istifadə edilməsinin neccə səmərəsi olur.

Bələliklə, yoldaşlar, başhəcası budur ki, biz gənclərin ali məktəblər-də təhsil almaq üçün seçilməsində ədalətliliyi, obyektivliyi (tam şəkillə olmasa da) tə'min etməyə müvəffəq olmuşuq. Axi bizzət, artıq deyildiyi kimi, hər il müsabiqə imtahanlarında təqribən yüz min oğlan və qız iştirak edir. Aydınndır ki, onların hamısı ali məktəblərə qəbul edile bilməz. Deməli, vəzifə hər cahətdən ən yaxşıları seçməkdən, həm de ele seçməkdən ibarətdir ki, sosial tərkibə də yaxşı əməl edilmiş olsun. Bu, əlbəttə, mürekkeb işdir, lakin indi əsasən ən yaxşıları seçilməsinə nail olmuşuq ki, bu da, yoldaşlar, böyük qələbədir. Bununla ali təhsilli gələcək mütəxəssislərin keyfiyyətini yüksəltmək kimi mühüm bir vəzifənin yerinə yetirilməsinə nail olmuşuq. Eyni zamanda bu, bütün adamların psixologiyasına, əhvali-ruhiyyəsinə, ictimai fikrə ciddi tə'sir göstərir.

Yəmişinci illərin əvvəllərində, mən 1970-1971-ci illəri nəzərdə tuturam, habelə, bir qədər sonra əmək kollektivlərində – zavodlarda, fabriklərdə, kolxoz və sovxozlarda, xüsusən kənd yerlərində səhbətlər zamanı bir çoxları şikayətlənib narazılıq edirdilər ki, onların fikrincə, bilikləri ola-ola fəhlə və kolxozçuların uşaqları ali məktəblərə daxil ola bilmirlər, bu barədə tez-tez Mərkəzi Komitəyə müraciət edirdilər, indi isə, yoldaşlar, demək olar, belə şikayətlər yoxdur. Bu hələ bir yana qaisin, mən hara gedirəməsə, harada ali təhsil problemləri, ali məktəblərin fəaliyyəti barədə səhbət düşürsə, orada əmək adamları, fehlələrin, kolxozçuların nümayəndələri ali məktəblərdə lazımı qayda yaradıl-

dığı üçün Sov.İKP Mərkəzi Komitəsinə, Azərbaycan KP MK-ya böyük təşəkkürkərini bildirirler. Deməli, ən vacib məsələ budur ki, adamlarda ədalətə, həqiqətə inam, respublikamızın bütün işlərində, o cümlədən də ali məktəblərdə bərqrər olan obyektivliyi inam yaranmışdır.

Bu illər ərzində ali məktəblərdə tə'lim-tərbiyə işinin soviyyəsi, tədrisin keyfiyyəti, buraxılan mütəxəssislərin, bütövlükdə ali məktəblərin fəaliyyətinin keyfiyyəti xeyli yüksəlmüşdür. Tələbələrin sosial tərkibi də ildən-ilə yaxşılaşaraq ümumən respublikamızın əhalisinin sosial tərkibinə getdikcə daha çox yaxınlaşır.

Ümumiyyətlə, ötən dövrə ali təhsil sahəsində müvəffəqiyyətlər az olmamışdır. Lakin biz keçmişin ağır mirasının tamamilə ləğv edildiyini, Azərbaycan ali məktəbinin fəaliyyətində nöqsanların bütünlükə aradan qaldırıldığını deyə bilərikim? Yox, yoldaşlar, deyə bilinərik. Keçmişin qalıqları bə'zi yerlərdə bu gün də özünü göstərir. Əgər biz sayıq olmasaq, mübarizəni davam etdirməsək, labüb surətdə mənfi halların qalıqları ilə qarşılaşacaqıq. Bununla yanaşı, ali məktəbin əməli fəaliyyəti ilə əlaqədar olan nöqsanlara hələ də təsadüf edilir. Bu nöqsanların bə'ziləri başqa sahələrdəki nöqsanlar kimi obyektiv suretdə labüddür, onlar iş prosesinin özü ilə əlaqədardır. Lakin belə nöqsanlar azalmışdır. Başlıcası isə budur ki, indi ali məktəblərin fəaliyyətindəki bu nöqsanlar, qüsurlar və səhvələr haqqında danışılır, özü də açıq danışılır, bunlar e'tiraf edilir və bunlara qarşı mübarizə aparılır. Bəs, əvvəller pis cəhət nə idi? O idi ki, nöqsanlar ört-basdır edildi, malalanırdı, vəziyyət elə qələmə verildi ki, guya hər şey öz qaydasındadır. Indi vəziyyət kökündən deyişilmiş, hər bir sahədə, hər bir ali məktəbdə işlərin vəziyyətinə əsasən obyektiv qiymət verilir, nöqsanlar aşkarla çıxarılır və onları aradan qaldırmaq üçün tədbirlər görülür.

Yoldaşlar, sizə mə'lum olduğu kimi, 1969-1970-ci illərdə partiya təşkilatımız ali məktəblərdə şəraitin sağlamlaşdırılmasının təşəbbüsçülərindən biri kimi çıxış etmişdir. Biz yaranmış vəziyyət haqqında açıq danışdıq və nöqsanlara qarşı mübarizəyə başladıq. Biz bunu Azərbaycan partiya təşkilatının yaxşı təşəbbüsü hesab edirik. Biz bu gün də nöqsanlar barədə açıq danışınq, lakin ona görə yox ki, bizdə nöqsanlar

başqa yerlərdəkindən çoxdur. Mərkəzi mətbuatda dərc edilən material-lardan görmək olar ki, başqa yerlərdə də belə nöqsanlar az deyildir.

Sov.İKP MK və SSRİ Nazirlər Soveti «Ali məktəbi daha da inkişaf etdirmək və mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək haqqında» qərarnda ali məktəbin həyatındakı nöqsanları çox dəqiq göstərmişlər. Bu qərar partiya, sovet orqanlarından, ali məktəblərin özlərindən tələb edir ki, həmin nöqsanları aradan qaldırmaq üçün tədbirlər görsünlər. Bizim bugünkü işimiz də, gələcək işimiz də Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarında ali məktəblərin fəaliyyətinin bütün kompleksi üzrə irəli sürülen vəzifələrin yerinə yetirilməsinə, o cümlədən, xüsusən ali məktəbə on çox zərər vuran mənfi halların tezliklə aradan qaldırılmasına yönəldilməlidir.

Yoldaşlar, demək lazımdır ki, bu gün ölkənin ali məktəbi, o cümlədən respublikamızın da ali məktəbi qarşısında əvvəlkindən daha məş'ul, daha vacib və bəlkə də daha mürəkkəb vəzifələr durur. Bu, tamamilə qanunauyğun haldır, ona görə ki, ölkəmizin, cəmiyyətimizin bütün həyatı dinamik inkişaf edir, təkmilləşir və irəliliyişimizin her bir yeni mərhəlesi, bir tərəfdən, vəzifələrimizi mürəkkəblişdirir, o biri tərəfdən isə, əlbəttə, bütün sahələr və indiki halda ali məktəb qarşısında daha yüksək tələblər qoyur.

İndi ölkəmiz öz hayatının çox mühüm bir mərhələsindədir – onuncu beşillik başa çatır. Biz on birinci beşillik planlarını yerinə yetirməyə başlamağa hazırlaşırıq. Partiya, xalq Sov.İKP XXVI qurultayına doğru gedir. Bütün bunlar isə hər bir kommunist, hər bir sovet adamı qarşısında məş'ul vəzifələr qoyur. Deməliyəm ki, bu mərhələdə də respublikamızın fehle sınıfı, kolkozçu kəndliləri, ziyanları nümunə göstərir, on sıralarda gedirlər.

Azərbaycan xalqı sənaye və kənd təsərrüfatı istehsalında beşillik planı vaxtından əvvəl yerinə yetirərək, iqtisadiyyatın inkişafına dair 1980-ci il planlarının həyata keçirilməsində yeni müvəffəqiyyətlər qazanır. Sizə mə'lumat vermək istəyirəm ki, Azərbaycan sənayesi bu gün, mayın 28-də sənaye məhsulu satışının həcmində dair beşaylıq plan vaxtından əvvəl yerinə yetirmişdir və əvvəlki aylarda olduğu kimi istehsalın da, əmək məhsuldarlığının da yüksək artım sürətini saxlayır.

Yazın çox əlverişsiz olmasına baxmayaraq, kənd təsərrüfatında işlər yaxşı gedir. Bu yaxmlarda Naxçıvanda şaxta, be'zi rayonlarda – Bərdə, Mirbəşir, Mardakert rayonlarında dolu düşməsi pambıq əkinlərinə də, taxıl əkinlərinə də, üzümüklərə və bağlara da böyük zərər vurmusdur. Yazın gecikməsi faraş tərəvəzin inkişafını ləngitmişdir. Lakin bu mürəkkəb şəraitdə kolxozçular, sovxozi fəhlələri təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün fədakarcasına mübarizə aparırlar, ilhamla mübarizə aparırlar, bu il kənd təsərrüfatı bikişlərindən daha yüksək, rekord mehsul götürmək əzmi ilə çalışırlar.

Kənd təsərrüfatında və sonayedə vaxtaşırı baş verən çətinliklərə və mürəkkəbleşmələrə baxmayaraq, biz respublika iqtisadiyyatının yüksək sürətlə inkişafını tə'min edirik. Əminəm ki, 1980-ci il yaxşı nəticələrlə başa çatacaq, Azərbaycan iqtisadiyyatının soviyyəsini daha yüksəyə qaldırmaq üçün beşilliyin axırınadək hələ bir çox işlər görülacekdir.

Ali məktəb işçilərinin vəzifəsi fəhlə sınıfı ilə ayaqlaşmaqdan, kolxozcu kəndlilərlə ayaqlaşmaqdan, respublikanın bütün dinamik həyatı ilə ayaqlaşmaqdan ibarətdir. Bəlkə onu hətta ötüb keçmək lazımdır, çünki siz iqtisadiyyatımızı, elm və mədəniyyətimizi irəlilətməli olan kadrlar hazırlayırsınız. Siz kadrları ne qədər daha tez, üstün sürətlə, daha yüksək keyfiyyətlə hazırlanınız, həyatınızın bütün sahələrində müvəffəqiyyətlər bir o qədər çox olar.

Bu gün V.P.Yelyutinin çıxışında Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək sahəsində respublikamızın ali məktəb kollektivlərinin vəzifələrindən ətraflı bəhs edildi və yaxşıdır ki, yerlərdən çıxış edən yoldaşlar irəli sürülen vəzifələri və bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün özlerinin məs'uliyyətini dərinlənən başa düşüklərini göstərdilər. Odur ki, mən bütün bu məsələlər üzərində ətraflı dayanmaq istəmirdəm, buna ehtiyac yoxdur. Yalnız onu qeyd etmək istəyirəm ki, indi başlıca vəzifə hər kəsin öz rolunu və məs'uliyyətini tamam dərk etməklə öz sahəsində vəzifələri yerinə yetirməsindən ibarətdir...

Deməli, yoldaşlar, sizin üçün səhbat ali məktəbin işinin səmərəliliyini daha da yüksəltmək haqqında, ali təhsilin, yüksək ixtisash kadrlar hazırlanmasının keyfiyyətini daha da yaxşılaşdırmaq haqqında gedir. Buna görə də Sov.İKP MK-nın və Nazirlər Sovetinin qərarını, ali məktəb işçilərinin Ümumiitifaq mütşavivəsinin tövsiyələrini yerinə yetirmək sahəsində sizin bütün əməli işiniz məhz səmərəlilik və keyfiyyət problemləri ətrafında cəmlənməlidir. Ali məktəbin fəaliyyətinə tətbiqən səmərəlilik tədris prosesinin səviyyəsini yüksəltmək, hər bir ali məktəb müəlliminin dediyi dərsin səviyyəsini yüksəltmək, professor-müəllim heyəti fəaliyyətinin keyfiyyətini, ali məktəb kollektivlərində bütün siyasi tərbiyə işinin səviyyəsini yüksəltmək deməkdir. Səhbat intizamı – partiya, dövlət, təlim intizamını daha da möhkəmləmək haqqında gedir. Səlibət kadrlara, professor-müəllim heyətinə, bütün ali təhsil sistemi işçilərinə qarşı tələbkarlığı yüksəltmək haqqında gedir. Təbiidir ki, səhbat, həmçinin, tələbələrin biliklərinə qarşı tələbkarlığı yüksəltmək haqqında gedir. Səhbat hər bir ali məktəb işçisinin məsəliliyətini yüksəltmək haqqında, partiya, vətəndaşlıq, vətənpərvərlik borcu hissini gücləndirmək haqqında gedir. Bununla əlaqədar olaraq, kadrların seçilməsini, yerləşdirilməsini və tərbiyə edilməsini daha da yaxşılaşdırmaq sahəsində böyük iş görülməlidir. Beləliklə, respublikamızın Ali və Orta İxtisas Təhsili Nazirliyinin, öz tabeliyində ali məktəblər olan başqa nazirliklərin işi, ali məktəblərin rektorluqlarının, dekanlıqlarının, kafedrallarının, partiya komitələrinin, komissiom, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti bu əsas, principial vezifələrin yerinə yetirilməsinə tabe edilməlidir.

Ali məktəblərimizdə 9 min nəfərlik elmi-pedaqoji kollektiv, o cümlədən 430 nəfərdən çox elmlər doktoru və professor, təqribən 3,5 min nəfər elmlər namizədi və dosent çalışır. Demək olmaz ki, bizdə elmlər doktorları və namizədləri azdır. Lakin səhbat müəllimlərimiz, professorlarımızın biliyindən, təcrübəsindən ən səmərəli istifadə etmək haqqında, onların bütün işini mümkün qədər daha yaxşı təşkil etmək haqqında gedir. Yoldaşlar, sizinlə birlikdə biz çalışmalıyıq ki, hər bir ali məktəb müəllimi öz sahəsində səriştəli olsun, geniş ümumi

mə'lumata, yaxşı pedaqoji vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zoruri keyfiyyətlərə malik olsun.

Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik moharetinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkani versin. Mən ona görə bu problemdə diqqəti xüsusi cəlb edirəm ki, daha çox elmi biliyi və qabiliyyətə, professor adına, elmlər doktoru dərəcəsinə malik olmaq heç də hər kəsə müyəssər deyildir. Lakin yaxşı müəllim olmaq, öyrətmək və öz biliyini başqalarına vermək isə, yoldaşlar, daha çətin işdir. Buna görə də istərdim ki, yuxarıda bəhs edilən bütün tələblərə professor-müəllim heyəti kadrlarının seçiləməsi zamanı, tərbiyə işində, professorların, müəllimlərin peşə vərdişlərinin və biliklərinin təkmil-ləşdirilməsində, bütün kadr işlərində ciddi əməl olunsun.

Mən nitq qabiliyyəti məsələsinə təsadüfi toxunmadım. Nitq qabiliyyətinin müəllimlik işində böyük əhəmiyyəti var. Bu gün siz hamınız müəllimsiniz, lakin sizin hər biriniz vaxtı ilə oxumuşsunuz və sizin də müəllimləriniz olmuşdur. Yəqin yadınızdadır ki, hansı müəllim materialı tələbələre daha yaxşı, hansı müəllim dəha pis və ya pis çatdırır. Bu işdə bayaq dediyim keyfiyyətlər az rol oynamır. Ali məktəblərimizdə hələ də elə faktlar vardır ki, müəllim, bəzən də, həttə professor rus dilini pis bildiyi halda rus dilində mühazirə oxuyur. Bu yolverilməzdir. Bəlkə o, doğrudan da yaxşı alımdır, lakin əger dərs dədiyi dildə öz fikrini anlaşıqlı şəkildə şərh edə bilmirsə, onun verdiyi dərsin faydası az olar.

Daha bir məsələ. Təəssüf ki, bizdə öz üzərində lazımlıca çalışmayan müəllimlər, professorlar az deyildir. Burada bu barədə damıldır. Səhbat onun haqqında gedir ki, elmlər doktoru və ya namizəd diplomu aldıdan sonra o, nəinki yeni əsərlər yazmur, həm də hər gün öz biliklərini artırır.

Başqa cəhət də vardır. Bəzəzi alımlar təkcə bir məhdud istiqamətdə tədqiqatlarla məşğul olurlar. Bu onların öz işidir, lakin hər kəs öz elm

sahəsində ümumi geniş məlumatla, ümumi səriştəyə malik olmağa borcludur. Məsələn, mən bə'zən icimai elmlərin ayrı-ayrı problemləri barəsində bu və ya digər alimlə səhbat etməli oluram. Sual verirəm, o isə cavabında deyir: «Bilirsinizmi, bu məsələ mənim məşğul olduğum dövər aid deyildir, mən XIX əsrə məşğul oluram, bu isə XVII əsrdə addır». Belə cavabı eşidəndə məəttəl qalırsan. Axi, sən tarixçisən, icimaiyyatşünəssan, professorsan, deməli, tarixin təkcə ayrı-ayrı dövrlərini deyil, bütün tarixi döründən bilməyə borclusun.

Ali məktəbdə biliklərin belə mehdudluğunu xüsusiə yolverilməzdir. Axi, siz bilirsiniz ki, indiki gənclər çox inkişaf etmiş, hər şəxslə maraqlanan gənclərdir, adamlar hər cür vəsitiylərle çoxlu informasiya alırlar. Indiki zamanda əvvəlki kimi bir neçə dərslikdə kifayətlənmək olmaz. Bu şəraitdə professorun, müəllimin elmi nüfuzu təkcə titul, fəxri adlarla, bunlar nə qədər çox olsa da, yaradılmışdır, onun real bilikləri ilə yaradılmışdır, bu bilikləri isə hamı görüb yəqin etməlidir: onun tabeliyində işləyənlər də, onun dərs dediyi və tərbiyə etdiyi adamlar da.

Buna görə də, yoldaşlar, ali məktəbdə dərin, hərtərəfli biliklər və bacarığa malik olmaq, bunları tələbələrə vermək və çalışmaq lazımdır ki, tələbə bu bilikləri mənimsəsin, onlarla silahlansın. Bu, professor-müəllim hey'əti işinin çox mühüm hissəsidir. Sizin işinizin son nəticəsi bundan ibarətdir və arzu etmək istərdim ki, bu son nəticəni siz təkcə verdiyiniz qiymətlərdə, — yəqin ki, bu qiymətləri siz, əsasən, obyektivliklə yarısınız, — deyil, sizin şagirdləriniz, sizin yetirmələriniz alıqları real biliklərdə görəsiniz. Siz işin səməralılıyını və keyfiyyətini yüksəltmək barəsində partiyamızın tələblərini yerinə yetirərkən məhz bütün bunlarla məşğul olmalısınız.

Professorların, dosentlərin, müəllimlərin əksəriyyəti öz elmi biliklərinə, qabiliyyətinə görə e'timad və hörmət qazanmışdır, onlar vaxtaşını müvafiq müsabiqələrdən keçirlər. Bu yaxşı və düzgündür. Lakin professor-müəllim hey'ətinin fəaliyyətində daha yaxşı nəticələrə nail olmaq üçün onların bilikləri üzərində də, işi üzərində də, bu bilikləri tələbələrə öyrətmək bacarığı üzərində də daha ciddi və möhkəm nəzarət qoyulmasını tə'min etmək lazımdır. Bunun üçün ali məktəbin



əlində vasitələr çoxdur. Bu vasitələr həm əməli işə nəzarətin müxtəlif forma və metodlarından, həm müəllim heyətinin attestasiyadan keçirilməsindən, mühəzirələrin stenogramının yazılışından və sairədən ibarətdir. Lakin təcəssüf ki, rektordular, dekanlıqlar, kafedralların rəhbərləri bu vasitələrdən, bu imkanlardan lazımlıca istifadə etmirlər, çox zaman isə bunlardan hətta heç istifadə olunmur. Nədense bəzəyi yerlərdə belə hesab edirlər ki, professorə «sizin işinizə nəzarət etmək isteyirik» – demək yaxşı deyildir. Mən belə hesab edirəm ki, bu, yanlış münasibətdir, əslində, liberalizm, prinsipsizlilik, münasibətləri koskinlaşdırma'yı istəməmək deməkdir. Bu isə, yoldaşlar, yaramaz iş üslubudur və biz belə iş üslubu ilə razılığa bilmərik. Buna görə də müəllim heyətinin fəaliyyəti üzərində nəzarət inməhüm məsələdir. Ciddi dövlət təlim intizamı ali təhsilin səmərəliliyini tə'min etməyin ən mühüm amillərindən biridir.

Yoldaşlar! İdeoloji iş, siyasi tərbiyə işi ali məktəbin həyatında və fəaliyyətində çox mühüm bir istiqamətdir. İndi bütövlükdə bu problem əlkəmizdə kommunizm quruculuğu programının müvəffəqiyətli həyata keçirilməsi üçün, müvəffəqiyətli irəliləyişimiz üçün əsas problemlərdən biridir.

«İdeoloji işi və siyasi tərbiyə işini daha da yaxşılaşdırmaq haqqında» Sov.İKP MK-nın qərarı da bütün ideoloji işə yeni təkən vermiş, onun daha yüksək səmərəliliyini tə'min etmək arzusundan irəli gəlmışdır.

Bildiyiniz kimi, partyanın XXV qurultayı tərbiyə işinin həyata keçirilməsinə kompleks qaydada yanaşmaq vozifəsini irəli sürmüdüür. Söhbət ideya-siyasi tərbiyonun, əmək və əxlaq tərbiyəsinin sıx əlaqələndirilməsindən gedir. Tərbiyə işinə kompleks qaydada yanaşmaq prinsipi təmamilə ali məktəbin həyat və fəaliyyətinə də tətbiq edilməlidir. Mənə cələ galır ki, ali məktəblərdə tərbiyə işinin başqa əmək kollektivlərinə nisbətən öz spesifik fərqləndirici xüsusiyyətləri vardır. Burada tərbiyə işinə kompleks qaydada yanaşmaq prinsipi tətbiq edilərkən spesifikasiq nəzərə alınmalıdır. Bu spesifikasiq ondan ibarətdir ki, ali məktəbin kollektivi yekcins kollektiv deyildir, kollektivin bir

hisəsi professor-müəllim heyəti, digər hissəsi isə onun öyrətməli, tərbiyə etməli olduğu tələbələr, gənclərdir. Deməli, tərbiyə işi ciddi surətdə fərqləndirilməlidir. Professor-müəllim heyəti arasında aparılan siyasi tərbiyə işinə bir cür, tələbələr arasında aparılan siyasi tərbiyə işinə isə başqa cür yanaşılmalıdır. Mənim fikrimcə, başlıca vazifa, an evvel, professor-müəllim heyəti arasında ideoloji işin, siyasi tərbiyə işinin yüksək səviyyəsini tə'min etməkdən ibarətdir. Çünkü bu, töbii olaraq, gənclərin tərbiyəsinə müsbət tə'sir göstərən obyektiv amıldır. Biz tərbiyəçilərin özləri arasında ideoloji fəaliyyətin səviyyəsini durmadan yüksəltməliyik ki, onlar tərbiyə edilənlərə səmərələr tə'sir göstərə bilsinlər. Buna görə də kollektivdə müəllim heyəti arasında yüksək ideya-siyasi, mə'nəvi, əsl partiyalı, sağlam, işgüzər əxlaqi-siyasi şərait, ümumən, ali məktəbdə tərbiyə işinin müvəffəqiyətləri üçün teməl və cətibarlı tə'minatdır...

Biz ali məktəblərin kollektivlərində mə'nəvi tərbiyəni daha gücləndirilməsinə nail olmalıyıq. Çıxışımın əvvəlində keçmişdə ali məktəblərimizin həyatında yayılmış biabırçı hallardan dəmədim. Dədim ki, biz bunlara qarşı mübarizəni genişləndirmiş, çox şeyi aradan qaldırmışıq, lakin açığını deyək ki, nöqsanlarımız kökünü təmamilə kosmaya nail olmamışıq. Əvvələ, bəzəki halların dərin kökləri vardır, ikinci, nəzərə almaq lazımdır ki, tərbiyə prosesi daimi prosesdir. Nəzərə almalıyıq ki, keçmişin qalıqları, burjuva tə'siri ayrı-ayrı mənfi halların meydana gələməsinə və davamlılığına səbəb olur. Buna görə də belə hallara göz yummaq lazım deyildir, fəal hücum mübarizəsi aparmaq lazımdır ki, bunlar mümkün qədər az olsun, zəhmətkeşlərə, xüsusilə gənclərə mənfi tə'sir göstərməsin.

Buna görə də, ideoloji işi və siyasi tərbiyə işini yaxşılaşdırmaq haqqında Sov.İKP MK-nın qərarında mə'nəvi tərbiyəni gücləndirmək barəsində irəli sürülen tələblər, mə'nəvi tərbiyə problemlərinə dair ötən ilin aprelində Bakıda keçirilmiş Ümumittifaq elmi-praktik konfransının tövsiyələri prinsipial, rəhbər əhəmiyyətə malikdir və ali məktəbdə ardıcıl surətdə həyata keçirilməlidir.

Bildiyiniz kimi, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi mə'nəvi tərbiyə problemlərinə dair Ümumittifaq elmi-praktik konfransının yekunlarına uyğun olaraq xüsusi qərar qəbul etmişdir. Biz bu qərarı mühüm nəzəri və əməli sənəd sayırıq. Qərarda bizim təcrübəmiz ümumiləşdirilmiş, respublikada təşəkkül tapan mə'nəvi tərbiyə sisteminin əsas prinsipləri şərh olunmuş, mə'nəvi tərbiyəni daha da təkmilləşdirmək üçün müxtəlis kollektivlərin xüsusiyyətlərinə uyğun olaraq konkret, aydın tövsiyələr verilmişdir.

Təəssüflə deməliyəm ki, ümumən bu qərar kifayət dərəcədə fəal yerinə yetirilmir. Deyə bilmərəm ki, ötən müddət ərzində ali məktəblərdə çox iş görülmüşdür. Belə hesab edirik ki, hər bir institutda, hər bir fakültədə, ali məktəbin hər bir pilləsində ideya tərbiyəsi işinə dair kompleks plan və mə'nəvi tərbiyənin təkmilləşdiriləsiminə dair xüsusi plan olmalıdır. Ən başlıcası isə planlar məzəmunlu, dərin olmalı, onların müvəffəqiyətlə yerinə yetirilməsi tə'min edilməlidir. Planları bütün gündəlik əməli fəaliyyətdə – tədris prosesində, partiya işində, ictimai və ideoloji işdə həyata keçirilməlidir. Ali məktəbin hər bir işçisinin sa'yələri mə'nəvi tərbiyənin təkmilləşdirilməsinə yönəldilməlidir.

Ideoloji işi, xüsusilə mə'nəvi tərbiyə işini necə və hansı istiqamətlərdə aparmaq lazımlılığını yaxşı bilmək üçün ictimai rə'yini müntəzəm öyrənmək lazımdır. Sizin kollektivləriniz kimi kollektivlərdə, ya ni müəllimlərlə onların tərbiyə verdiyi gənclərdən ibarət kollektivlərdə bəxşisilə vacibdir.

Dünən mən müşavirəyə hazırlaşarkən maraqlandım ki, görüm, ali məktəbin daxili həyatı məsələləri barəsində ictimaiyyətin rə'yini öyrənmək üçün institutlarda xüsusi sosioloji tədqiqatlar aparılır, ya yox. Yoldaşlar dedilər ki, yox, aparılmır. Bu, əlbəttə, acınacaqlı haldır. Ona görə ki, real ictimai rə'yı daha dərindən öyrənmək üçün məhz sizdə fəal surətdə sosioloji tədqiqatlar aparılmalıdır.

Aydındır ki, partiya, həmkarlar ittifaqı və komsomol təşkilatları, rəhbər heyətinin imkanları bu və ya digər kollektivdə ictimai rə'y haqqında müyyəyen təsəvvür oyadır. Lakin xüsusi sosioloji tədqiqatların verdiyi nəticələri başqa yolla əldə etmək mümkün deyildir. Zənnimcə, sosioloji tədqiqatlar bütün institutlarda aparılmalıdır.

Kollektivin mühüm problemlərinə, mənfi hallara ali məktəblərin ayrı-ayrı kommunistlərinin, rəhbər işçilərinin laqcyd, biganə münasibəti qətiyyətlə aradan qaldırılmalıdır. Təəssüf ki, təkcə ali məktəblərdə deyil, digər kollektivlərdə də bu və ya başqa bir adamın yaxasından çox zaman o adam cinayət tərətdikdən, nəhayət, hərəkatı ifşa olunduqdan sonra yapışırlar. Halbuki, bu adam belə bir vəziyyətə birdən-bira düşməmişdir. İllər özünü o qədər açıq şəkildə olmasa da, hər halda nəhayət aparmışdır. Lakin kafedradakı, fakültədəki yoldaşları, nəhayət, yaşayış yerindəki qonşuları bunu görmüş, lakin «mənə daxlı yoxdur» – deyə bas qoşmamışlar. Belə laqeydlilik, prinsipsizlik, liberalizm ciddi mənfi nəticələr verir.

Yoldaşlar, ideoloji işi, tərbiyə işini, tədris prosesinin və yüksək ixtisaslı kadrlar hazırlanmasının səmərəliliyini gücləndirmək lüzumundan danışarkən müəllimin mə'nəvi siması məsələsi üzərində ayrıca dayanmaq lazımdır. Mən evvelcə biliydim, səriştəlilikdən dənişdim. Bu, bir cəhətdən özü də çox vacib cəhətdir. Digər cəhət isə müəllimin, professorun, sadəcə olaraq, tərbiyəçinin mə'nəvi-siyasi simasıdır. Bunun yoldaşlar, ona görə böyük əhəmiyyəti vardır ki, tələbələr – həm oğlanlar, həm də qızlar öz müəllimlərinə etalon kimi baxırlar. Belə də olmalıdır. Onlar müəllimin şəxsiyyətində gənclərin baxışlarını, tofəkkürünü, mə'nəvi keyfiyyətlərini formalasdırımlı olan bir adam görürler. Əger tələbə öz müəlliminin, professorunun dərin bilikli, vicdanlı, çalışqan, möhkəm ideyalı, mə'nəvi cəhətdən saf, partiya məs'uliyəti, vətəndaş məs'uliyəti yüksək qəlan bir insan olduğunu görürse, əlbəttə, bu keyfiyyətlərin tə'siri altında tərbiyalanacağıdır. Bunun əksi ni gördükdə, onun əxlaq qaydalarına zidd hərəkətlərindən, xəbərdar olduqda isə, tamamilə mümkündür ki, mənfi tə'sir altına düşsün. Mənə elə gelir ki, sizin bu fikirlə razılışmağımız üçün heç bir dəlil-sübut lazımlı deyildir. Buna görə biz çox istəyirik ki, professorlardan tələbələr üçün, gənc-lərimiz üçün müsbət nümunə olsunlar.

Yuxarıda mən ali məktəb işçiləri arasında vəzifədən sui-istifadə faktlarının əvvəller çox olduğunu dedim. Bu faktlar, əlbəttə, xeyli

azalmışdır, lakin yenə də vardır. Eyni zamanda, bə'zi yoldaşların nədonsə zərərsiz hesab etdikləri başqa hallar da mövcuddur. Söhbət proteksionizmdən gedir. Bir də baxırsan ki, professora dostu zəng vurub xahiş edir filanəso qiyomat yazısın. O da yazır, çünki dostu xahiş etmişdir. Rəhbər işçi zəng vurur. Professor fikirləşir ki, vaxt gələr, rəhbər işçiyə onun işi düşə bilər. Yenə də qiyomat yazılır. Arkadi Raykinin dediyi kimi, bir emtəşəsünas, mağaza müdürü zəng vurur. Professor yenə də məmənnuniyyətlə qiyomat yazır, çünki mağaza müdürü ona az tapılan mal verəcəkdir. Belə xahişləri rektor, dekan etdikdə isə, daha buna, necə deyərlər, heç bir sorğu-sual ola bilməz. Gəlin, götür-qoy edək, görək bütün bunlar nə kimi nəticələr verir. Bu və ya digər yoldaş hər bir bu cür hadisəni ayrı-ayrılıqla kiçik şey hesab edir. Əslində isə belə deyildir. Buna bənzər hər bir fakt təlim-tərbiyə işinə, tələbənin biliq qazanmasına ziyan vurur, əlbəttə, tələbəni mə'nevî cəhətdən şikəst edir. Gənc öyrənir ki, həyadə belə prinsiplər də varmış. Sual olunur: belə bir vəziyyətlə razılaşa bilərikmi? Əlbəttə, yox. Bununla mübarizə aparmaq, həm də barışmaz mübarizə aparmaq lazımdır. Əgər hər biriniz, ali məktəbin hər bir işçisi proteksionizmə qarşı mübarizə aparmaşınız, müvəffəqiyət qazana bilmərik.

Ali məktəbdə proteksionizmin başqa formaları da vardır: qohumları, həmyeriləri, dostları öz ətrafında yerləşdirməyə çalışmaq. Belə hallar bizdə əvvəller çox geniş yayılmışdı. Ali məktəb işçiləri əvladlarını, nəvələrini, qardaş-bacı uşaqlarını, yaxın qohum-qardaşlarını öz kafedrallarına, fakültələrinə düzəldirdilər. Yادынездадır, 1971-ci ilde mən Tibb İnstitutundan, Xalq Təsərrüfatı İnstitutundan faktlar gətirib kafedrada işləyən 7-8 adamın hamisinin qohum-qardaş olduğunu göstərmişdim. Elə hallar olurdu ki, ali məktəb işçiləri uşaqlarını, nəinki öz yanlarında işə düzəldir, onlar üçün hətta dissertasiya da hazırlayırdılar. Açığını deyim, başa düşə bilmirəm, elmi şuraya başçılıq edən görkəmlı alimin, professorun apardığı iclasda onun öz oğlunun, ya qızının dissertasiya müdafiə etməsinə necə yol vermək olar? Əgər bunu normal hesab edənlər varsa, əllərini qaldırıb desinlər. Mən bunu əxlaq qaydalarına tamamilə zidd hesab edirəm. Hələ onu demirəm ki, çox zaman

dissertasiyam əvladının nazi ilə oynayan valideynin rəhbərlik etdiyi institut kafedrası və ya laboratoriyası hazırlayırdı. Belə dissertasiyalar bizim nəyimizə görəkdir?

Biz çox kəskin şəkildə bu halların əleyhinə çıxdıq. Belə hallar azalmışdır, lakin hər halda ayrı-ayrı yerlərdə yenidən təzahür edir, özünü bürüza verir. Buna görə, men bu məsələdə Azərbaycan KP MK-nin mövqeyi haqqında bir daha danışmaq istəyirəm. Biz belə halların qəti əleyhinəyik və vazifəsindən sui-istifadə edən adamları bundan sonra da cəzalandıracaqıq. Biz, əlbəttə, başa düşürük ki, hər bir ata-ana öz oğlunun və qızının qayğısına qalmaq, onlara kamil təhsil vermək, cəmiyyətdə yaxşı məvqə tutmalarına nail olmaq istəyir. Lakin burada subyektivizm yol vermək olmaz, usaqın real qabiliyyətini nəzəre almaq lazımdır. Qayğı bizim sosialist əxlaq prinsiplərimizin çərçivəsi daxilində göstəriləməlidir. Əgər biz 60-cı ilların axıllarına doğru respublikamızda geniş yayılan meyllərin qarşısını almasaydıq, indi bir çox kafedralarda, fakültələrdə ancaq qohumlar: ata, oğul, qız, nəvə, qardaş-bacı usaq işləyərdilər. Bəlkə də daha istə'dadlı olan fəhlə oğlu, kolxozçu oğlu belə bir şəraitdə oraya necə yol təpə bilərdi? Nə üçün özüñüze bu suali vermirsiniz? Belə bir əhvali-ruhiyə ilə yaşıyan yoldaşlara müraciət edib demək istəyirəm ki, subyektiv düşüncənək, yalnız şəxsi motivləri rəhbər tutmaq olmaz. Gərək ali məktəbin hər bir işçisi hərtərəfli düşünsün, ən əvvəl ümumi mənafə haqqında, ali məktəbin inkişaf mənafəyi haqqında, elmin inkişaf mənafəyi haqqında fikirləssin.

Bir neçə il bundan əvvəl komsomolun qurultayında mən universitetin hüquq fakültəsində yaranmış biabırçı vəziyyətdən danışmışdım. Belə bir vəziyyət bu cür yanlış meyllər nəticəsində əmələ gəlmİŞdi. O zaman biz məktublar alırdıq ki, hüquq fakültəsində, əsasən, inzibati orqanların əməkdaşlarının və rəhbər işçilərin uşaqları oxuyurlar. Siqnalları yoxladıq və gördük ki, doğrudan da belədir. Qarşıya sual çıxdı: səbəb nədir ki, hüquq fakültəsinə bu cür qeyri-sağlam maraq göstərilir, olmaya, doğrudan da hamı həyatını hüquq elminə həsr etmək istəyir? Bunun çox sadə bir səbəbi var idi. Hər şey, məsələn, inzibati orqanlarda işləyən valideynlərin qeyri-sağlam əhvali-ruhiyəsi ilə, uşaqlarının

qabiliyyətindən və meylindən asılı olmayaraq onları gələcəkdə elə həmin orqanlarda işə düzəltmək arzusu ilə əlaqədar idi.

Əgər biz bu meylin kökünü kosməsəydik, təsəvvür edin ki, nələr ola bilərdi. Bəs nə üçün universitetin rektoruğu, fakültənin dekanlığı bu meylin zərərlə olduğuñı özləri dərk edə bilməmişdilər?

Biz qayda yaratmaq üçün ciddi tədbirlər gördük. Dogrudur, universitetin rektoruğu və partiya təşkilatı bu işə birdən-birə girişmədilər. İndi hüquq fakültəsinin sosial tərkibi xeyli yaxşılaşmışdır, rektoruğu və dekanlıq qoyulmuş qaydaya əməl edirlər, lakin əqidəye görə deyil, məhz belə etmək lazımlığına görə deyil, mənə elə gəlir ki, daha çox qorxularından əməl edirlər.

Anına bizi istərdik ki, mə'nəvi prinsiplər her bir rektorun, hər bir dekanının, hər bir kafedra müdürünin daxili əqidəsi olsun, hər bir rektor, hər bir dekan, hər bir kafedra müdürü hər yerde – işdə də, məsiətdə də cəmiyyətimizin mə'nəvi tələblərinə tam uyğun düşünsün, yaşasın və hərəkət etsin.

Yoldaşlar, tələbələr arasında aparılan ideya tərbiyəsi işinə gəlinçə, mən bu barədə ətraflı danışmayacağam, çünki müəllim hey'əti arasında aparılan tərbiyə işindən daha çox danışmağı lazımdır. Bizim imkanlarımız vardır, bunlardan istifadə etmək, həm də bacarıqla istifadə etmək lazımdır. Belə bir cəhət əsas götürülməlidir ki, orta məktəb kommunizm cəmiyyətinin gələcək qurucusunun şuurunun təməlini qoyursa, ali məktəb onu tamamilə formalasdır və həyata yönəldir. Axi, ali məktəbə, əsasən, həddi-buluşa çatmış gənclər gəlirlər. Bu mərhələ onların təfəkkürünün, baxışlarının tam formalasdığı, elmi biliklər əldə etdiyi, əlbəttə, icimai-siyasi dünyagörüşünün təşəkkül taplığı mərhələdir. Odur ki, ali məktəbdə aparılan tərbiyə işinin respublikamızın bütün gələcəyi üçün, bütün sosializm cəmiyyətimiz üçün çox böyük əhəmiyyəti vardır.

Biz gənclərin ideya-siyasi, əxlaq və əmək tərbiyəsini əlaqələndir, mək prinsiplərinin ardıcıl həyata keçirilməsini çox mühüm vəzifə hesab edirik. Tələbələr arasında aparılan tərbiyə işində burjua ideologiyasının tə'sirinə qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir. Beynə-

miləl tərbiyə sahəsində, xalqlar dostluğunun və qardaşlığının möhkəm-ləndirilməsi sahəsində görülen işlər təkmilləşdirilməlidir. Respublikamızda beynəlmələl tərbiyə sahəsində çox iş görülür. Azərbaycan böyük beynəlmələciliçik ənənələri ilə şöhrət qazanmışdır. Lakin beynəlmələl tərbiyə işi, xüsusilə gənclər arasında bu iş daimi diqqət tələb edir.

İdeya-siyasi tərbiyənin yüksək səviyyəsini tə'min etmək üçün icimai elmlərin tədris keyfiyyəti yaxşılaşdırılmalıdır. Keçən ilin iyul ayında Azərbaycan KP MK plenarında man bu barədə danışdım, ali məktəblərimizdə icimai elmlərin tədrisinin təşkilindəki ciddi nöqsanlardan bəhs etmişdim. Oton dövrədə müəyyən işlər görülmüşdür, lakin hełə istənilən səviyyəni əldə etməmişik.

Bə'zən icimai elmlər kafedrasına – Sov.İKP tarixi, elmi kommunizm, siyasi iqtisad və felsefə kafedralalarına nə vaxtsa, rəhbər partiya və sovet işində çalışmış, lakin işin öhdəsindən gələ bilməmiş adamları göndərirlər. Demək istəmirəm ki, işçilərin bu kateqoriyası arasında icimai elmləri tədris etməyi bacaran ləyqətli adamlar ola bilməz. Lakin bunu sistəmə çevirmək, adəmin biliyini və imkanlarını nəzərə almadan onu harada işə işə düzəltmək yolverilməzdir. Məhz belə bir yolla əvvəller bə'zi icimai elmlər kafedrallarının tərkibi korlanmışdır. İctimai elmlərdən dərs demək üçün, əlbəttə, əməli partiya fəaliyyəti təcrübəsinə malik olmaq yaxşıdır. Lakin bununla birlikdə... möhkəm biliyə və müəllimlik qabiliyyətinə də malik olmaq lazımdır. Yalnız belə bir əlaqə yaxşı nəticə verə bilər.

Bizdə 53 icimai elmlər kafedrası vardır. Bu, həm müəllim hey'ətinin, həm də tələbələrin... biliyini yüksək səviyyəyə qaldırmak üçün böyük qüvvədir. Gərək rektoruqlar, partiya komitələri, dekanlıqlar bu imkandan səmərəli istifadə etsinlər.

Biz ali məktəblərdə rus dilinin tədrisine böyük əhəmiyyət veririk. Siz bilirsiniz ki, Azərbaycan KP MK ümumtəhsil məktəblərində və ali məktəblərdə rus dilinin öyrənilməsi problemlərinə daim diqqət yetirir. Bizdə rus dili məktəblərdə birinci sinifdən tədris edilir. Rus dili müəllimləri hazırlanmasını gücləndirmek üçün tədbirlər görülmüşdür. Bir neçə il bundan əvvəl rus dili müəllimləri hazırlayan xüsusi institut yaradılmışdır. Bu tədbirlər öz nəticələrini vermişdir və ümumən respub-

likamızda ohalının, xüsusilə gənclərin rus dilini bilmək səviyyəsi yüksəlməşdir. Əhalinin bu yaxınlarda siyahıya alınması noticələri də bunu göstərir. Bütün səviyyələrdə rus dilinin öyrənilməsini daha da təkmilləşdirmək vəzifəsi də zoruri vəzifə olaraq qalır. Bunaqla əlaqədər, ali məktəblərdə rus dilinin öyrənilməsini hər vasitə ilə yaxşılaşdırmaq lazımdır.

Mən bu məsələ ilə maraqlandım və müxtəlifliyə tövəcübəldim. Məsələn, rus dili texniki ali məktəblərdə iki il – birinci və ikinci kurslarda, humanitar ali məktəblərdə isə üç il – birinci, ikinci və üçüncü kurslarda tədris edilir. Başa düşmək olmur ki, rus dili nə üçün bütün beş il ərzində yox, yalmaz iki il öyrənilir. Məgər rus dilinin bütün beş il ərzində öyrənilməsi pismi olar, məgər bu başqa fənləri sıxışdırır? Axi, biz ali məktəbin bütün məzunlarının rus dilini yaxşı bilməsinə hələ nail olmamışıq. Lakin on yaxın gələcəkdə buna nail olmahiyyət.

Rus dilinin öyrənilməsinə diqqətin gücləndirilməsi Azərbaycan dilinin öyrənilməsinə xələl gotirməməlidir və xələl getirə bilməz. Biz vaxtilə bu barədə danışmışıq. Azərbaycan SSR Konsitutisiyasında Azərbaycan dilini daha da inkişaf etdirmək tüzumi qeyd edilmişdir və bu vəzifə qurvvədə qalır. Lakin ayri-ayrı elə adamlar var ki, rus dilinin öyrənilməsinə diqqətin gücləndirilməsinə Azərbaycan dilini öyrənmək vəzifələrinin guya məhdudlaşdırılması kimi baxırlar. Bu, əslə ditz deyildir. Ana dilini yaxşı bilməklə yanaşı, rus dilini də yaxşı bilmək olar. Azərbaycan dilini yaxşı bilən, rus dilini pis bilən bir müəllim, mühəndis və ya höküm özünü bilmirən necə hiss edir? Zənnimeə, yaxşı hiss etmir. Axi, o, əlkəmizdə hər yerində yayılan ədəbiyyatdan, geniş informasiyadan istifadə etmək imkanından, başqa xalqların nümayəndələri ilə sorbət ünsiyyət imkanından məhrumdur. Əlkəmizdə bütün xalqlar rus dilini könüllü öyrənirlər, ona görə öyrənirlər ki, əvvəla, rus dili çoxmilyotlı Sovet dövlətimizdə çox mühüm mələkkələrə rəsədxanı və əməkçi, ikinci, rus dili elə bir vasitədir ki, hər bir mülətə monsub olan hər bir sovet adamina Ümumittifaq və dünya ədəbiyyatından istifadə etmək, elm, mədəniyyət və incəsənət sərvətlərindən, bəşəriyyət tərəfindən, böyük sivilizasiyasi tərəfindən yaradılmış nə varsa hamisindən bəhramınmək üçün böyük imkanlar verir...



Bu gün, mən bu istiqamətdə qazanılmış böyük müvəffəqiyətlərlə yanaş, nöqsanlar üzərində də dayanmağı lazımlı bildim və arzu edirəm ki, ali məktəbi qurtaran hər bir mütəxəssis rəsmi diplomla yanaş, necə deyərlər, rus dilini bilmək haqqında daxili diplom da alsin. Bu, həm mütəxəssisi, həm də bütün xalqımızı, cəmiyyətimizi zənginləşdirir.

Gənclər arasında apanılan tərbiyənin böyük əhəmiyyəti vardır. Son zamanlar ali məktəblərdə bədii özfəalliyət getdikcə daha geniş inkişaf edir, gənclərin incəsənətə, ədəbiyyata və sairəyə marağı artır. Yoldaşlar, lakin bütün bunlar hələ partiyanın tələblərinə cavab vermir.

Bizim yaxşı opera teatrımız vardır, burada Azərbaycan bəstəkarlarının, müasir sovet bəstəkarlarının, rus və Avropa klassiklərinin əsərləri tamaşa yoxulur. Lakin tələbə gənclər opera teatrına az gedirlər. Gəzəl simfonik orkestrimiz vardır, lakin onun da konsertlərində gəncləri az-az görmək olur.

Bir çox professorların və müəllimlərin teatra, konsert salonlarına getməkdənə evdə televizorun qabağında oturmağı üstün tutmaları, əlbəttə, pisdir və onlara baş ucalığı götürmir. Tələbə gənclərin mədəniyyətinin yüksəlməsinə sizin lazıminca tə'sir göstərməməyiniz, onların estetik zövqünü formalasdırmaqdan özünüzü kənara çəkməyiniz isə bağışlanılmazdır. Burada ali məktəblərin rektorluqlarının, partiya komitələrinin, komsomol və həmkarlar ittifaqı təşkilatlarının, eləcə də professor-müəllim heyətinin qüsurları göz qabağındadır.

Bir neçə ay bundan əvvəl biz respublika partiya və sovet feallarının ayda bir dəfə kollektiv suretdə klassik simfonik musiqi dinləməsini təşkil etmişik. Biz hər ayın son cüme günü arvadlarımız və ailələrimizlə birlikdə filarmoniyaya gedir və iki saat simfonik musiqiye qulaq asırıq. Deməliyəm ki, rəhbər işçilərimiz sırasından bə'zi yoldaşları konsertə ilk dəfə az qala zorla gətirmək lazımlı geldiyi halda, indi hamı aldığı böyük zövq üçün təşəkkür edir.

Yoldaşlar, sizə bir yaxşı təşəbbüsən nümunə götürməyi məsləhət görürəm. Söhbət abonentlər yaymaqdan getmir. Abonentlərini bə'zən alırlar, pul verirlər, amma teatra, filarmoniyaya gəlmirlər. Deməli, şüura tə'sir göstərmək lazımdır, psixologiyani dəyişdirmək lazımdır, tərbiyə işi ilə məşgul olmaq lazımdır.

Müsəir mərhələdə gənclərin estetik tərbiyəsi ideoloji işimizin ən mühüm istiqamətlərindən biridir. Ali məktəblərdə özfəaliyyət kollektivləri, müxtəlif ədəbi klublar və dərnəklər, yaradıcılıq gecələri, elm, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər dəhə tez-tez keçirilməlidir. Bütün bunlar gəncləri mənən zənginləşdirir.

Açığını deyim ki, bədən tərbiyəsinin və idmanın inkişafı sahəsində də sizin işinizdən narazılıq. Buzda, ümumən bədən tərbiyəsi və idman iqtisadiyyatın, sosial-siyasi həyatın səviyyəsindən xeyli geri qalır. Bədən Tərbiyəsi və İdman Komitəsi son dorəcə yarımaz işləyir. Bütün bunlar ayrı-ayrı kollektivlərin fəaliyyətində olan qüsurlardan irəli gelir, kütləvi bədən tərbiyəsinin və idmanın inkişafı üçün əsas baza isə ali məktəblərdir. Lakin sizlərdən heç biriniz bu sahədə böyük müvəffəqiyyətlərə öyüne bilmərsiniz. Biz bu barədə təşvişlə danışınq və istərdik ki, ali məktəblərin rəhbərləri, partiya, həmkarlar ittifaqı, komsomol təşkilatları bədən tərbiyəsinin və idmanın təşkili ilə yaxından məşgul olsunlar.

Yoldaşlar! Qiyabi təhsil və axşam təhsili məsələsi üzərində də dayanmaq istəyirəm. Respublikada təhsilin bu növü, ümumən xeyli inkişaf etmişdir. Bu il qiyabi şö'bələrdə və axşam şö'bələrində 89.25 adam, o cümlədən, axşam şö'bəsində 3.800, qiyabi şö'bədə 5.125 adam oxuyur. Ali məktəblərə ümumi qəbul planı isə 21.500 nəfordır. Bizdə axşam təhsilinin və qiyabi təhsilin xüsusi çəkisi 42 faiz, gündüz təhsilinin xüsusi çəkisi isə 58 faizdir. Halbuki, ölkədə gündüz təhsilinin payına 61,2 faiz, axşam təhsilinin və qiyabi təhsilin payına isə 38,8 faiz düşür. Bə'zi respublikalarda, bu fərqli dəha böyükdür.

Axşam təhsilinin və qiyabi təhsilin böyük əhəmiyyətini kiçitməyərək öz fikrimi söyləməyi, bə'zi düzəllişlər haqqında təkliflər verməyi lazımlı bilirəm. Zənnimcə, biz gündüz təhsili kontingentini artırımlı, qiyabi şö'bənin və axşam şö'bəsinin kontingentini bir qədər azaltılmalıdır. Güman edirəm ki, Vyacheslav Petroviç sizin gurultulu alqışlarınızın nəzərə alacaqdır.

Yoldaşlar, lakin axşam şö'bəsində və qiyabi şö'bədə kontingent nə qədər olursa-olsun, ona inidikindən xeyli çox diqqət yetirilməlidir. Axi,

axşam təhsilinin və qiyabi təhsilin öz təbii çatınlıkları vardır. Əvvəla, adamlar bir yerde işləyir, başqa yerde oxuyurlar, kollektivin vahid kom-somot və partiya təşkilatı yoxdur. Axşam şö'bəsinə və qiyabi şö'bəyə siz çox zaman ixtisası nisboton az olan müəllimlər göndərirsınız. Abiturientlərin seçilməsində də bir o qədər tələbkarlıq yoxdur. Tə'lim prosesində də tələbənin biliyi kifayət qədər olmadıqda bir çox hallarda güzəştə gedilir. Bütün bunların nəticəsində axşam təhsilinin və qiyabi təhsilin səviyyəsi gündüz təhsilinin səviyyəsindən aşağıdır, hərcənd, axşam şö'bəsində və qiyabi şö'bədə bir çoxları, xüsusilə eyni təməyül üzrə işləyən və oxuyan adamlar yaxşı bilik qazanırlar. Lakin bununla belə, qüsurlar göz qabağındadır. Buna görə, belə hesab edirəm ki, rektorluqlar, dekanlıqlar axşam təhsilinə və qiyabi təhsilə daha çox diqqət yetirməli, oraya adamları daha böyük ciddiyətələr seçməli, güzəşt etməməli, daha böyük tələbkarlıq göstərməlidirlər. Mənim müləhizlərimə razılışarsınızsa, ümidi etmək isterdim ki, axşam şö'bələrinin və qiyabi şö'bələrin işini kökündən yaxşılaşdırmaq üçün tədbirlər görəcəksiniz.

Yoldaşlar! Biz ali təhsilli mütəxəssislərin hazırlanmasının bəzən düzgün planlaşdırılmışlığı faktlarla da rastlaşıraq. Deyirlər ki, bəzəni mütəxəssisler lazımlığından çox hazırlanmışdır, başqa mütəxəssislər isə çatışır. Lazım olduğunu dahi çox mütəxəssis hazırlaması fikri ilə razılaşmırıam. Bizdə ali təhsilli mütəxəssislərə tələbat çox böyükdür və heç bir istiqamətdə bu tələbat hələ lazıminca ödənilmir. Bir çox ixtisaslar üzrə kifayət qədər ali təhsilli adam olmaması isə faktdır. Respublikanın Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Plan Komitəsi, hətta Nazirlər Soveti də bu məsələlərlə lazıminca məşğul olmurlar.

Bizdə sənaye, kənd təsərrüfatı genişləndirilir, bunların yeni sahələri yaradılır, elmi tədqiqatların diapazonu genişləndirilir. Buna görə, təbidi ki, iqtisadiyyatın, elm və mədəniyyətin bütün sahələri üçün ali təhsilli kadrlar hazırlanmalıdır. Bunun üçün kafedralalar, fakültələr yaradılır, lakin bu kafedralarda, fakültələrdə işləmək üçün çox zaman yüksək ixtisaslı mütəxəssislər olmur. Buna görə də mən belə hesab edirəm ki, respublikamızın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişaf perspektivlərini nəzərə alaraq 11, 12 və 13-cü beşilliklər üçün ali təh-

silli mütəxəssisler hazırlığı planımız olmalıdır. Hazırlanması mütəxəssis-lərin sayı da, müəllimlər heyəti hazırlanması planı da nozorda tutulur. Axi, indi bizdə olmayan məhdud ixtisaslar üzrə kadrlarımız on tezi 10 ildən sonra hazır olacaqdır.

Bu məqsəd üçün Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərinin imkanlarından daha yaxşı istifadə etmək lazımdır. Biz bu istiqamətdə irəliləmişik, lakin əldə etdiyimiz səviyyə son hədd deyildir. Hər il respublikadan kənara oxumağa göndərilən 800 adam indi bizim üçün azdır. Zənnimcə, bu gün mə'nəvi haqqımız var. Vyaçeslav Petroviç Yelyutindən xahiş edək ki, Maskva, Leningrad və başqa şəhərlərin ali məktəblərində gənclərimizin təhsil alması üçün biza verilən yerlərin sayı artırılsın. Biz isə sizi əmin edirik ki, gələcəkdə adamları də yaxşı seçəcəyik, xüsusilə ona görə ki, Vyaçeslav Petroviç özü fasilədə mənə dedi ki, Azərbaycan'dan Moskvada, Leningradda və başqa şəhərlərdə oxuyan tələbələrin orta müvəffəqiyət faizi respublikadakı müvəffəqiyət faizindən və hərtü ʃtifaqdağı orta müvəffəqiyət faizindən yüksəkdir.

Yoldaşlar, bu böyük tərəqqidir. Bu, sizinlə bizim gərgin işimizin nəticəsidir. Bir neçə il bundan əvvəl biz başqa şəhərlərə oxumağa göndərmək üçün kənd və rayondan adam təpə bilmirdik, onu görə ki, rus dilini pis bilirdilər və ümumiyyətlə, bilikləri az idi. Indi isə görünürsünüz ki, qızlarımız və oğlanlarımız yaxşı oxuyurlar. Deməli, indi bizdə yaxşı bünövrə yaradılmışdır, biz təhsil alanların kontingentini, ən əvvəl, kəskin eltiyac hiss etdiyiniz ixtisaslar hesabına artırımayıq.

Bununla əlaqədar, demək istəyirəm ki, respublikada icimai elmlər üzrə çoxlu mütəxəssis hazırlasaq da, onların hazırlanmasının keyfiyyəti heç də həmişə yüksək deyildir. Biz icimai fənlər – tarix, fəlsəfə, siyasi iqtisad və elmi kommunizm üzrə təhsil almaq üçün Moskvaya, Leningrada, ölkənin başqa şəhərlərindən gənclərimizdən daha çox göndərməliyik. Bizdə yüksək ixtisaslı kadrlar açıq-əşkar azdır, icimaiyyət fənləri isə yalnız ali təhsilin deyil, həm də bütövlükdə elmin on mühüm istiqamətidir.

Burada Vyacheslav Petroviç ali məktəb məzunlarından səməralı istifadə edilməsi məsələsini düzgün qaldırdı. Neçə illərdir ki, biz bu məsələ ilə məşgül oluruq. Onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda iki dəfə müzakirə etmişik. Dövlət Əmək Komitəsində xüsusi şöbə yaratmışıq. Vəziyyət yaxşılaşmışdır, lakin nöqsanlar yenə də vardır.

Bu gün faktları göstərilib göstərildi ki, bəzəzi nazirliklər və baş idarələr, məsəlon, Maarif Nazirliyi ali məktəblərin buraxdığı mütəxəssisləri işə götürməkdən imtina edirlər. Bu biabırçılıqdır, buna başqa ad vermək olmaz. Bəs nə üçün müqəssirlər tənbeh edilmirlər? Bir çox sahələrdə ali təhsilli mütəxəssislərə böyük ehtiyac vardır, vəzifələrin böyük bir qismini əməli işçilər tutur, nazirliklər isə mütəxəssisləri qəbul etməkdən boyun qaçırırlar. Bu, işə dövlət mənafeyi baxımından yanaşmamaq deməkdir.

Lakin nöqsanlar təkcə bundan ibarət deyildir. Ali məktəblər özleri məzunlarının yerlərə gəlməsinə və əməli işə başlamasına pis nəzarət edirlər. Yerli orqanlar da bu məsələ ilə pis məşgül olurlar. Mən belə hesab edirəm ki, məzunlar siz ali məktəb işçilərinin yaradıcılığınızın bəhrəsidirlər. Əger istehsal dilinə çevirsək, onlar sizin istehsal etdiyiniz məhsuldur. Bu məhsulun nə kimi nəticələr verəməsi, neçə qiyamətləndirilməsi məgər sizi maraqlandırmır mı?

Ali və Orta İxtisas Təhsili Nazirliyi, mütəxəssislərdən istifadə etməli olan bütün nazirliklər və baş idarələr, Dövlət Əmək Komitəsi öz işlərini kökündən yaxşılaşdırmağa çalışırlar. Mən belə hesab edirəm ki, biz ali təhsilli mütəxəssislərdən istifadə olunması işinə hər cəhətdən nezarət etmək üçün Azərbaycan KP MK yanında xüsusi komissiya yaradmalıyıq. Sərbəst diplomlar verilməsinə qətiyyən yol vermək olmaz. Moskva və Leninqradın ali məktəblərinin məzunlarına gəldikdə isə, burada hər bir adam xüsusi uçotda, bizim ən ciddi nəzarətimiz altında olmalıdır.

Bir neçə kəlmə ali məktəblərin maddi-texniki bazası haqqında. On il ərzində çoxlu tədris korpusu, laboratoriya, yataqxana tikilmiş, ali məktəblərin inventarla, laboratoriya ilə, texniki vasitələrlə təchiz edilməsi üçün az iş görülməmişdir. Vaxtılıq biz universitet şəhərciyinin tikilməsi

haqqında qərar qəbul etmişik. Kirovabadda Kənd Təsərrüfatı İnstitutu üçün tədris və yaşayış kompleksinin tikilməsi haqqında Azərbaycan KP MK-nun, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı qəbul edilmişdir. Gərək, bu qərarlar həyata keçirilsin. Lakin bir neçə ildir ki, Respublika Dövlət Plan Komitəsi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Nazirlər Soveti universitet şəhərciyinin tikintisinə başlamaq üçün lazımi tədbirlər görməmişlər. Mən belə hesab edirəm ki, bu ciddi qüsurdur və yoldaşlardan, xüsusən Nazirlər Sovetindən xahiş etmək istərdim ki, ən yaxın vaxtlarda bu məsələni nəzərdən keçirsinlər və 1981-ci ilde universitet şəhərciyi kompleksinin tikintisinə başlasınlar. Kənd Təsərrüfatı İnstitutuna gəldikdə isə, orada tikinti işlərinə başlamaq vaxtı gelib çatmışdır. Tikintinin baş planı yaxşı tərtib edilmişdir və onu həyata keçirmək lazımdır. Bununla birləşdə, mənə verilən mə'lumata görə, nazirlik və ali məktəblər inventar, laboratoriya avadanlığı, texniki vasitələr almaq üçün ayrılan vəsaitdən kifayət qədər istifadə etmirler. Bu isə artıq bilavasitə sizin təqsirinizdir.

Tikinti nazirlikləri ali təhsil obyektlərinin tikintisinə özlerinin münasibətini dayışməlidirlər. Zənnimə, bu il və on birinci beşillikdə ali təhsil obyektlərinin tikintisini sürətləndirmək tədbirlərini Nazirlər Sovetində, bəlkə də, həmçinin, MK-da xüsusi olaraq nəzərdən keçirmək lazımdır. Gərək, on birinci beşillik Azərbaycanda ali təhsil obyektlərinin geniş tikintisi beşilliyinə çevrilisin.

Yoldaşlar, Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərarının, Ümumi İttifaq müşaviresinin və respublika ali məktəb işçilərinin bugünkü müşavirəsinin irəli sürdüyü tövsiyələrin yerinə yetirilməsi üçün Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin, öz tabeliyində ali məktəblər olan başqa nazirliklərin və xüsusən rektorluqların, dekanlıqların, kafedralların, bütün ali təhsil pillelərinin iş üslubunu və metodlarını daha da təkmilləşdirmək lazımdır. Bu, ali məktəblərə partiya rəhbərliyinin daha da gücləndirməsini, vilayət, şəhər, rayon partiya komitələrinin və xüsusən, ali məktəblərin partiya komitələrinin fealiyyətinin qüvvətləndirilməsini tələb edir... Ali məktəblərin professor-müəllim heyətinin 50 faizi komünistlər təşkil edir. Sizdə partiya təbəqəsi ən yüksəkdir, bu isə yaxşı cəhətdir...

Ali məktəblərdə komsomolçuların böyük bir ordusı təhsil ahr və işləyir. Komsomol MK-sının katibi Nəsirova yoldaş tədris prosesini və gənclərimizin mə'nəvi-siyasi tərbiyəsini daha da yaxşılaşdırmaq işində komsomol təşkilatlarının bütün qüvvələrindən istifadə etmək üçün komsomolun Mərkəzi Komitəsinin gördüyü tədbirlərdən danışdı. Bu işdə nöqsan hələ çoxdur və bütövlükdə komsomol təşkilatı qarşısında böyük vəzifələr durur.

Yoldaşlar, indiki müşaviro bir daha göstərdi ki, respublikanın ali məktəbi qarşısında nə kimi böyük və məs'ul vəzifələr durur, o, sosializm cəmiyyətinin həyatında nə kimi mühüm yer tutur. Bu vəzifələri sizlər, ali məktəbin nümayəndələri, Sovet Azərbaycanının diqqətəliyi ziyahlarının şanlı dəstəsi yerinə yetirməli olacaqdır.

Yoldaşlar, siz Azərbaycanın ali məktəbinin təşəkkül və inkişafının 60 illik bir yoluñ keçmişiniz. Respublikanın intellektual potensialının yaradılmasında sizin xidmətləriniz böyük və bu potensial Azərbaycanın iqtisadiyyat və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Sizin çox zəngin təcrübəniz vardır. Əmin olmaq istərdim ki, siz bütün nailiyyətlərdən səmərəli istifadə edərək, Azərbaycan ali məktəbinin inkişafında yeni böyük müvəffəqiyyətlər qazanacaqsınız.

Sizin on yaxın vəzifəniz dərs ilini başa çatdırmaqdən, yaxınlaşmaqdə olan qəbul imtahanlarını yüksək ideya-siyasi və professional səviyyədə keçirməkdən, son dərəcə böyük əhəmiyyəti olan 1980-1981-ci dərs ilinə yaxşı başlamaqdən ibarətdir. Həmin dərs ili iki beşilliyin ayıncındadır. Həmin dərs ili partiyamızın XXVI qurultayı ərəfəsində başlanacaqdır. Siz on birinci beşillikdə böyük və uğurlu iş üçün yaxşı hazırlaşmalısınız. Siz «Ali məktəbi daha da inkişaf etdirmək və mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarında irəli sürürlən bütün vəzifələrin ardıcıl və dönmədən yerinə yetirilməsi işini təşkil etməlisiniz.

TELƏBƏ QƏBULUNUN COĞRAFIYASI GENİŞLƏNİR

(Birinci kurs tələbələrinin respublika partiya və sovet fəalları ilə görüşündə nitqi; 26 avqust 1980-ci il)

Əziz yoldaşlar, dostlar!

Bu gün ölkənin həyatında, hər bir sovet adəminin həyatında mühüm hadiso orəfəsində biz birinci kurs tələbələri ilə on-onuvi görüşə toplaşmışıq. Milyonlarla sovet tələbələri, on milyonlarla məktəblilər bir neçə gündən sonra yeni dərs ilinə başlayacaq, yüksək bilik piramidasının yəni pilləsinə qədəm basacaqlar. Müəllimlər və valideynlər, partiya və sovet təşkilatları, içümai təşkilatlar sentyabrın birincə sevincə, həyəcanla, məs'uliyyət hissili ilə hazırlanırlar. Həmin gün üçün yeni məktəblər, ali məktəb korpusları və laboratoriyaları, texniki peşə iżmalatxanaları istifadəye verilir, yüz milyonlarla dörslik və kitab buraxılır. Bir sözlə, bütün ölkə yeni dərs ilini böyük və əziz bayram kimi qarşılaşdırır.

İcazə verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından tələbələri və məktəbliləri, onların valideynlərini, müəllimlərini, ali məktəb və texnikum müəllimlərini, respublikanın bütün çoxmənli maarif və təhsil işçiləri ordusunu yeni dərs ili münasibətilə təbrik edim, onlara əmək müvəffəqiyyətləri, cansağlığı və səadət arzulayım.

Ali məktəb auditoriyalarına ilk dəfə qədəm qoyma hazırlaşan, öz bilikləri, sə'yələri və çalışqanlıqları sayesində çatın müsabiqədən qalib çıxan və sovet tələbəsi adını daşınmaq kimi yüksək şərəfə layiq görülen gənclər bir sentyabr ərafəsində xüsusi həyacan keçirirlər.

Bu gün respublika ali məktəblərinin birinci kurs tələbələrinin iyirmi min nəfərlidən çox dəstəsinin nümayəndələri təntənlə şəraitdə buraya, Lenin adına əzəmətli sarayın salonuna toplaşmışlar. Sizi və sizin şəxsinizdə Azərbaycan tələbələrinin bütün yeni dəstəsinə salamlamaq, qəbul imtahanlarında qazanılmış ləyaqətli müvəffəqiyyət, müstəqil tələbəlik həyatına ilk böyük addım münasibətilə səmimi-qəldən təbrik etmək mənim üçün olduqca xoşdur. İcazə verin, əmin olduğumu bildirirəm ki, siz ciddi oxumaqla, seçdiyiniz peşəyə yiyelelmək üçün hər

gün səmərəli çalışmaqla sizə göstərilən e'timadı doğruldacaq, şərəfi ada – sovet tələbəsi adına layiq olacaq, yüksək ixtisaslı mütəxəssislər kimi yetişəcək, kommunizm quruculuğuna öz töhfənizi verəcəksiniz.

Bu gün bu salonda respublikamızın tələbələrini Moskvanın, Leninqradın, digər şəhərlərin ali məktəblərində təmsil etmək kimi xüsusi şərif və e'timada layiq görülen oğlanlar və qızlar da vardır. İki min beş yüzədək abituriyent ölkənin en yaxşı ali məktəblərinə getməyə can atıldı. Qəbul tələbələri çox yüksək idi və qəbul imtahanlarını yalnız «yxşı» və «ə'lə» qiymətlə verən en layıqli gənclər tələbələr sırasına daxil edilmişdir. Siz öz üzərinizdə xüsusilə çox işləməli, se'yle və əzmələ oxumalı, ölkənin görkəmli ali məktəblərinin tələbələri qarşısında duran yüksək vəzifələri yerinə yetirməlisiniz. Əminlik ki, Moskvanın, Leninqradın, ölkənin digər şəhərlərinin ali məktəblərinin birinci kurslarına Azərbaycandan gedən gənclər lazımı mə'suliyyətlə, göstərilən e'timadı dərindən başa düşməklə tələbelik həyatına fəal qoşulaq, respublikamızı ləyaqətlə təmsil edəcəklər. İcazə verin, sizə böyük məvəffəqiyətlər, möhkəm cansağlığı və seadət arzulayım.

Əziz dostlar! Siz müstəqil tələbelik həyatına tarixi nailiyyətlərlə zəngin olan əlamətdar vaxtda atılırsınız...

Siz tələbelik həyatına Sovet Azərbaycanının 60 illiyini bütün ölkənin böyük və fərəhli bayram kimi qeyd etdiyi bir ildə qədəm qoyurusunuz. Respublikanın yubileyi... 60 il ərzində respublikamızın necə yüksək tərəqqi zirvelərinə qalxdığını, necə diqqətəlayiq nailiyyətlər qazandığını bir daha inandırıcı şəkildə göstərmişdir. Oktyabr bayraqı altında... Azərbaycan xalqı əsrlərə bərabər yol keçmiş, vaxtı ilə geridə qalan diyari ölkəmizin qardaş xalqlarının, en əvvəl böyük rus xalqının köməyi ilə çıxıklaşan respublikaya, qabaqcıl iqtisadiyyat, elm və mədəniyyət respublikasına çevirmişdir. Dünya tarixində misli görünəməmiş sosial tərəqqinin, bəlkə də en tə'sirli və ibrətamız nailiyyətlərindən biri Sovet hakimiyəti illərində respublikamızda baş vermiş mədəni inqilabdır.

İnqilabdan əvvəl Azərbaycanda vur-tut onlarca ali təhsilli mütəxəssis olduğu halda, indi 17 ali məktəbdə 100 mindən çox tələbə oxuyur.

Fəxr etməlisiniz ki, siz de bu dəstəyə qoşulmuşsunuz. Həmişə yadda saxlamalı və qiymətləndirməlisiniz ki, sizin üçün təhsil hüququnu, oxumaq imkanını babalarınız və ulu babalarınız Sovet hakimiyəti uğrunda inqilabi mübarizədə qazanmışlar. Siz doğma respublikanın nailiyyətləri ilə fəxr etməli, onun sabahı haqqında fikirləşməli, Vətənin rəfahı namına əməyə fəal hazırlaşmalısınız. Ona görə ki, sabah mehz siz və yaşıdlarımız nailiyyətlərimizi artırımla, daha böyük məvəffəqiyətlər qazanmalısınız. Sizin nəsil quruculuq estafetini qəbul etməli, irəliyə getməli, yeni zirvelər yüksəlməlidir.

Sizin birinci dərs iliniz partiyamızın və ölkəmizin həyatında çox böyük tarixi əhəmiyyətə malik görkəmli hadisə ilə bir vaxta düşür...

Onuncu beşillikdə iqtisadiyyatın inkişafında sosial münasibətlər, elm, mədəniyyət və təhsil sahəsində qazanılmış məvəffəqiyətlər sovet adamlarının, xüsusilə böyüməkdə olan nəslin, gənclərimizin kommunizm şüurunun formalasdırılmasına, onların mə'nəvi təribiyəsinə və təkmilleşdirilməsinə dair çox mühüm və geniş miqyaslı vəzifələrin yerinə yetirilməsi ilə qırılmaz surətdə bağdır...

Onuncu beşillik respublikamız üçün misilsiz yüksəlik mərhələsi, böyük əmək nailiyyətləri ilə, mühüm içtimai-siyasi hadisələrlə zəngin bir dövr olmuşdur. Beşilliyin pillələri sənaye və kənd təsərrüfatı istehsalının ardıcıl surətdə artması, Azərbaycan iqtisadiyyatının keyfiyyət göstəricilərinin durmadan yaxşılaşması, iqtisadiyyatın sosial strukturunun arası kəsilmədən təkmilləşməsi, xalqın rıfahının yüksəlməsi, elm və mədəniyyətin çiçəklənməsi ilə səciyyələnir. Respublikamız dalbadal on ildir ki, Ümumittifaq sosializm yarışının önünde gedir, dadbadal on ildir ki, Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin ÜLHİMŞ-in və ÜLKĞİ MK-nın keçici Qırmızı bayraqlarına layiq görülür. Sənaye və kənd təsərrüfatı məhsulu istehsalına dair onuncu beşillik planlarının vaxtından əvvəl yerinə yetirilməsi Sovet Azərbaycan zəhmətəşlərinin yaradıcılıq nailiyyətlərinin zirvəsi. Sov.İKP XXV qurultayının qərarlarını yerinə yetirmek uğrunda onların fədakar mübarizəsinin nəticəsidir. Azərbaycan SSR onuncu beşilliyi dörd il iki ay yarımla ərzində yerinə yetirmişdir...

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi ən mühüm xalq təsərrüfatı problemlərinə, respublika iqtisadiyyatının, elm və mədəniyyətinin sürətli inkişafına daimi qayğı göstərməklə və çox böyük diqqət yetirməklə borabor, ali məktəblərimizin fəaliyyətini daha da təkmilləşdirməyə, onların maddi-texniki bazasını möhkəmlətməyə, gələcək mütəxəssislərin nəzəri və əməli hazırlığının keyfiyyətini yüksəltməyə böyük əhəmiyyət verir.

Son illər respublikamızda ali məktəblərin fəaliyyətinin bütün sahələrini xeyli yaxşılaşdırmaq, ali və orta ixtisas təhsilinin keyfiyyətini, tələbə gənclər arasında tərbiyo işinin səmərəliliyini yüksəltmək mümkün olmuşdur. Biz çalışırıq ki, ali məktəblər ən yüksək sərisləliliyi dərin partiyalılıqla, ümumxalq mənəfəcine qayğı ilə birləşdirir, iqtisadi siyasetin mahiyyətini yaxşı başa düşən, təfəkkürü geniş olan, dövlət miqyasında düşünən mütəxəssislər, motiv ideyalı, fəal siyasi döyüşülər, alovlu beynəlmiləcə vətənpərvərələr hazırlanıllar.

Bu ilin mayında ali məktəb işçilərinin Azərbaycan KP MK tərofinindən keçirilmiş respublika müşavirəsində ali məktəb problemləri və ali məktəblərin vəzifələri haqqında ciddi səhəbat olmuş, partiya tələbkarlığı ilə dənisişilmişdir. Müşavirə respublika ali məktəblərinin işini tövqidi ruhda hərtərəfli təhlil etmiş, nöqsanları aşkarlaşmış, onları aradan qaldırmak üçün. «Ali məktəbləri daha da inkişaf etdirmək və mütəxəssislər hazırlığının keyfiyyətini yüksəltmək haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını əməli surətdə həyata keçirmək üçün tədbirlər müəyyən etmişdir. Ümidvarıq ki, müşavirənin tövsiyələri və materialları ali məktəblərimizin fəaliyyətinin daha da yaxşılaşmasına, mütəxəssislər hazırlığı və tərbiyəsi işinin keyfiyyətini hər vasitə ilə yüksəldilməsinə, ali məktəblərin istehsalatla, ictimai praktika ilə əlaqələrinin möhkəmləndirilməsinə kömək edəcəkdir.

Tələbələr kontingentinin formalasdırılması, ən qabiliyyətli, ən biliqli oğlan və qızların seçilib qəbul edilməsi ali məktəblərin fəaliyyətində mühüm vəsilidir, mütəxəssislər hazırlığının keyfiyyətinə bilavasitə tə'sir göstərən amildir.



Ali məktəblərə qəbul mülüm ictimai-siyasi kampaniyadır və ali məktəbin bütün işinin keyfiyyəti, səmərəliliyi qəbulun nəticələrindən çox asılıdır. Bunu nəzərə alaraq Azərbaycan KP Mərkəzi Komitəsi ali məktəblərə qəbulu daha da təkmilləşdirmek işinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə ardıcıl tədbirlər görülməsi bize abituriyentlərin ən hazırlıqlı hissəsinin seçilib ali məktəblərə qəbul edilməsi işinin səviyyəsini xeyli yüksəltmək imkanı vermişdir.

Ali məktəblərə abituriyentlərin tələbkarlıqla və obyektivliklə seçilib qəbul edilməsi tələbələrin təhsilinin keyfiyyətə yaxşılaşmasına səbəb olmuşdur. Tələbələr arasında fəhlələrin, kolxozçuların, fəhlə və kolxozçu uşaqlarının sayı xeyli artmış, 1969-cu ildəki 59 faiz əvəzinə, bu il 69.8 faiz təşkil etmişdir. Ali məktəblərin birinci kurs tələbələrinin bilik səviyyəsi ildən-ilə yüksəlir, dərsləri mənimseməməkələ əlaqədar olan yayılma halları azalır, ümumən respublika ali məktəblərinin fəaliyyətinin göstəriciləri yüksəlir. Tələbə qəbulunun coğrafiyası genişlənmişdir. İndi, hətta burada əyləşən gənclər arasında respublikanın əslinde bütün rayonlarının, o cümlədən dağlıq və əzaq rayonlarının nümayəndələri vardır. Bu işdə ən yaxşı ali məktəb müəllimləri, görkəmli professorlar faal iştirak edirlər, məktəb müəllimləri, müəssisələrin rəhbərləri, ictimai təşkilatların nümayəndələri bu işə cəlb olunurlar.

Əziz yoldaşlar, görülmüş tədbirlərin nəticələrini, respublikada yaradılmış olan və ən leyaqətlilərin üzünə ali təhsil yollarını açan əlverişli şəraitni siz öz təcrübənizdə, öz timsalımızda yəqin edə bilmışsiniz. Bunun sayəsində cari ildə qəbul imtahanlarında iştirak edən 45 min oğlan və qızın ən bilikliləri seçilib ali məktəblərin gündüz şö'bələrinə qəbul olunmuşlar.

Bu il respublikanın ali məktəblərinə qəbulun yekunları, bir çox abituriyentlərin yüksək qiymətlər alması orta məktəb məzunlarının bilik səviyyəsinin yüksəldiyini göstərir və biz buna sevinməyə bilmərik. Respublika ali məktəbləri rektorluqlarının, partiya və komsomol təşkilatlarının, professor-müəllim heyətinin, Ali və Orta İxtisas Təhsili Nazirliyinin tələbə qəbulunu təşkil etmək sahəsində böyük və faydalı işini qeyd etmək istəyirəm.

Gənclərin böyük bir gruppı - 707 nəfəri Moskvadan, Leningradın, ölkənin digər şəhərlərinin adlı-sənli ali məktəblərinin birinci kurslarına daxil olmuşdur. Bundan əlavə, 138 nəfər hazırlıq şö'bələrinə götürülmüş, başqa şəhərlərin ali məktəblərinin yuxarı kurslarına köçürülmüş, habelə mülki aviasiya institutlarına qəbul edilmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, respublika hökuməti oğlan və qızların nümayəndələrinin başqa şəhərlərin ali məktəblərində oxumasını yüksək ixtisaslı kadrlar hazırlamaq üçün mühüm vasitə hesab edir və bu problemə xüsusi əhəmiyyət verirler.

Azərbaycanın gənc elçiləri sentyabrın 1-də ölkənin 150-dən çox ali məktəbinin tələbə auditoriyalarına qədəm qoyacaq, təqribən 250 ixtisas üzrə təhsil alacaqlar. Ölkənin ən adlı-sənli ali məktəbləri Azərbaycan gənclərini məmənuniyyətlə qəbul edirlər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, D.Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutu, Leningrad Politexnik və Elektrotehnika İnstitutları, Kiyev Politexnik İnstitutu, Dnepropetrovsk Metallurgiya İnstitutu, Xarkov Radioelektronika İnstitutu və bir çox başqa institutlar respublika üçün yüksək ixtisaslı kadrların əsl mənbəyi olmuşdur.

Biz on il ərzində ölkənin ali məktəblərinə 4.662 tələbə göndəmişik. Bu il qəbul edilən tələbələr də indi onların sırasına daxil olur. 500-dən çox gənc mütəxəssis respublikaya qayitmışdır və sənaye müəssisələrində, kənd təsərrüfatında, elmi idarələrdə və təhsil ocaqlarında çalışır. Onların əksəriyyəti istehsalın mürəkkəb masələlərini müstəqil həll edir, öz təsərrüfatının və ya istehsalının inkişaf perspektivlərini aydın görür, işə tam məsuliyyətə yanaşır. Biz sadıq ki, bir çoxları artıq orta pillə komandirləridir, sahələrə, şö'bələrə rəhbərlik onlara e'tibar edilmişdir. Bu gün burada çıxış edən A.Əzizov D.Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunu cəmi iki il bundan əvvəl qurtarmışdır. Indi isə böyük bir müəssisənin - Kalinin adına Bakı tikinti materialları kombinatının baş texnoloqudu. Bu il biz yüksək ixtisaslı kadrların on il ərzində ən böyük dəstəsini - 400 nəfərini gözləyirik. On birinci beşilikdə isə başqa şəhərlərin ali məktəblərindən respublikaya 2.500 mütəxəssis qayıdacaq və onlar Azərbaycan xalq təsərrüfatının 80-dən çox sahəsində işləyəcəklər...

Vətənimizin paytaxtı Moskvada, ölkənin digər şəhərlərində respublikamızın gənclərinin mükməməl təhsil alması, yaxşı yaşaması və dinçolması üçün hər cür şərait yaradılmışdır. İcazə verin, Azərbaycanın oğlan və qızlarına qayğı, diqqət və yardım göstərdikləri üçün ali məktəblərin rəhbərlərinə, partiya, həmkarlar ittifaqı, komsomol təşkilatlarına Azərbaycan KP MK və respublika hökuməti adından, Azərbaycanın bütün zəhmətkeşləri adından səmimi təşəkkürümüzü bildiririm.

Biz fərxi edirik ki, ölkənin ali məktəblərində respublika gənclərinin hoqiqotən on yaxşı nümayəndələri, sovet tələbəsi adını yüksək tutan, öz təhsili və işləri ilə e'timadi doğruldan gənclər oxuyurlar. Bu, ən əvvəl, oğlan və qızları seçib ölkənin ali məktəblərinə təhsilə gəndərmək sahəsində bütün işlərin yaxşılaşdırılması nəticəsində mümkün olmuşdur. Bu il təhsilə göndərilənlərin təqribən 70 faizi fəhlələr, kolxozçular və onların uşaqlarıdır. Fərqli haldır ki, onların arasında orta məktəbləri medalla qurtaranlar, texnikumları forqlənmə ilə bitirənlər, tərifnamə alanlar, olimpiadaların, yaradıcılıq baxışlarının və müsabiqələrin qalibləri çıxdır.

Biz, şübhəsiz, sevinirik ki, ölkənin ali məktəblərində Azərbaycan-dan olan tələbələrin müvəffəqiyyət faizi keçən dərs ilində Ümumitifaq səviyyəsindən yüksək olmuşdur və ildən-ilə artır. Respublika elçilərinin əksəriyyəti viedanla oxuyur, ali məktəblərin içtimai həyatın fəal iştirak edir. Azərbaycandan olan tələbələrin 17 nəfəri sovet ali məktəbinin bayraqdarı sayılan M.V.Lomonosov adına Moskva Universitetinin təhsil ə'laçısıdır. Onların arasında fizika fakültəsinin tələbələrindən Nazim Əsədullayev, Nəriman Rzaquliyev, Elçin Xəlilov, galəcək geoloq Məzahir Dadaşov, filosof Ceyhun Yolçuyev, psixoloq Qalina Kozlova, hüquqçu Ələsgər Tağıyev, tarixçi Rafiq Axundov və başqları vardır. Yardımlı rayonundan çoban oğlu Tahir Xaniyev müsabiqə imtahanlarını müvəffəqiyyətlə verərək Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul edilmişdir. O, universitetdə ehtimal nəzəriyyəsi problemləri ilə məşğul olmuşdur, təhsili yaxşı və ə'la qiymətlə başa çatdırır, azərbaycanlı tələbələr şurasına başçılıq edir. Xaçmaz rayonundan olan galəcək geoloq təhsil ə'laçısı Eldar Məmmədov bu il özünün ilk çap əsərini hazırlanmışdır. Onun kurs işi ən yaxşı əsərlər sırasında MDU-nun xüsusi məcmuəsinə daxil edilmişdir.

Leningrad, Kiyev, Dnepropetrovsk, Voronej, Rostov ali məktəblərində, bir sözlə, tələbələrimizin oxuduğu bütün ali məktəblərdə də dərəcələşmələr az deyildir.

İcazə verin, əmin olduğumu bildirim ki, başqa şəhərlərin ali məktəblərinin tələbələri sıralarında Azərbaycan elçilərinin yəni dostası bu gözəl ən ənənlərə sadıq qalacaq, onları zənginləşdirməcək, yalnız yaxşı və ə'la qiymətlə oxuyacaq, respublikamızı ləyaqotla təmsil edəcəkdir.

Biz azərbaycanlı gənclər sırasından Sovet Ordusu üçün zabit kadr-ları hazırlanmasına böyük şəhəriyyət veririk. Sadıq ki, bütün qoşun növbələrinin gənc müdavimləri, respublikamızın bu il horbi ali məktəblərə qəbul edilmiş 750-dən çox gəncinin nümayəndələri bu gün bu salonda əyləşmişlər. Azərbaycan KP MK-nın təşəbbüsü ilə yaradılmış C.Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin gözəl fəaliyyətini qeyd etmək istəyirəm. Məktəbin 105 məzunun hamisi bu il ali horbi məktəblərə daxil olmuşdur. Yoldaşlar, sizlər Sovet Ordusunun tələbələrinə qəbul edilməyiniz münasibətələ təbrik edirəm, rəşadətli Silahlı Qüvvələrimizin döyiş ən ənənlərinə layiq olmağımızı arzulayıram.

Əziz dostlar! Siz tələbəlik illerinə, müstəqil həyat dövrünə qədəm qoyursunuz. Xalqın ümumi yarıdcı əməyinə sizin təhsəniz ə'la və yaxşı oxumaqdır. Gələcək mütəxəssis bütün həyatı boyu ona xidmət edəcək bilik ehtiyatını məhz tələbəlik illərində toplayır. Qoy, təhsil illəri sizin üçün dərin və möhkəm bilik uğrunda yorulmadan mübarizə aparmış illəri olsun!

Yalnız yorulmaq bilməyən, arxayınlışmadan və laqeydəşmədən hər gün nə isə yeni bir şey öyrənməyə can atan adamlar təhsildə, elmdə qələbə çəla bilərlər. Bilik sizin bütün professional fəaliyyətinizin bünövrəsidir. Biz galəcək istehsalat komandirinin ixtisas dərəcəsinə laqeyd baxa bilmerik. Siz seçdiyiniz ixtisasa hərtərəfli yiyələnmək üçün əzmlə, qətiyyətlə, məqsədyönlü çalışmalısınız. Yadda saxlayın ki, öz ixtisasınızda yaradıcılıqla yiyələnməyiniz üçün sizə hər cür şərait yaradılmışdır, ölkənin və respublikanın ali məktəblərinin gözəl kitabxanaları və qiraətxanaları, laboratoriyaları və fənn kabinetləri sizin sərəncamınızdadır. Bütün bunların qədrini

bilin və... gözəl gələcəyi yaradanların ön sıralarında getmək üçün burlardan maksimum səmərəli istifadə edin.

Təhsil illərində qazanılmış bilik möhkəm və dərin olmalıdır. Biliyi hafızənin gücünə deyil, əsasən, təfəkkür gücünə əldə etməyə çalışın, onda qazanılmış bilik əqidəyə çevrilir.

Siz bu və ya digər nəzəri müddəaları nəinki dərindən öyrənməli, həm də öz biliklərinizi tətbiq etməyi bacarmalısınız. Tələbəlik illərində her biriniz nəinki oxumalı, həm də praktika keçməlisiniz. Tələbəlik həyatının bu mühüm mərhələsinə diqqətinizi xüsuslu cəlb etmək istəyirəm. Məhz burada, istehsalatda tələbə nəzəri biliklərdən istifadə edərək əməli təcrübə qazanır...

Ali məktəb qurtaran sovet müttəxəssisi təkcə öz işinin yaxşı bilicisi olmaqla qalmır. O, ən əvvəl ahəngdar inkişaf etmiş şəxsiyyətdir. Tələbədə mə'nəvi yetkinlik, həyata derin elmi-fəlsəfi münasibət nə qədər tez başlanarsa, onun əmək, yaradıcılıq taleyi bir o qədər uğurlu olar.

Həyatımızın hər günü kommunizmin mə'nəvi ideallarına sovet gənclərinin sədəqətini mandirici şəkildə təsdiq edir. Gənclərin mə'nəvi sağlamlığı üçün cəmiyyətümüzdə hər cür şərait yaradılmışdır... Sovet gəncləri Sov.İKP-nin daxili və xarici siyasetini, bu siyasetin humanizmini, sinfi prinsipiallığını, ardıcıl beynəlmiləlciliyini səmimi-qələbdən müdafiə edirlər. Gənclərdə vətəndaşlıq hissələrinin təriya edilməsi, ali məktəblərin professor-müəllim kollektivlərinin və partiya təşkilatlarının ən mühüm vəzifəsidir; onlar gəncləri yaradıcı əməyə hazırlamalı, hər bir gəncə sosial yetkinlik, ideya mətinliyi və yüksək vətənpərvərlik hissələri aşılmalıdır.

... Xalq saadəti uğrunda, bütün bəşəriyyətin parlaq gələcəyi uğrunda mübarizədə öz iştirakını hiss etmək sovet adamlarının bütün nəsilərini birləşdirir, onların həyatına dərin mə'na verir və sosial yaradıcılığın güclü mənbəyidir. Mə'nəvi borc kimi yüksək anlayışlarla yaşı, siz yaşlılara hörmət, nümunəvi davranış, həssaslıq kimi sadə, lakin mühüm həqiqətləri də yadda saxlamalısınız. Gənclərin fəal həyat mövqeyi bizza yabançı olan burjuva ideologiyasına qarşı, sovet həyat tərzinə zidd nə varsa hamisəna: mə'nəvi yoxsulluğa və laqeydiliyə qarşı amansız mübarizə aparılması nəzərdə tutur...

Sovet tələbəsi müsəir mədəni insan olmalı, incəsənətdən yaxşı baş çıxmamalı, musiqini başa düşməli və duymalı, teatrı bilməlidir. Bakı ölkənin ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bakı teatrlarının, muzeylərinin, mədəniyyət saraylarının qapıları üzünüze geniş açılmışdır. Təhsilin ilk günlərindən istirahətinizi elə təşkil etməyə çalışın ki, o, mümkün qədər məzmunlu, maraqlı və faydalı olsun.

Moskvaya, Leningrada, ölkənin digər şəhərlərinə oxumağa gedən gənclərin böyük imkanları vardır. Siz tələbəlik həyatının ilk günlərdən rus xalqının, digər qardaş xalqların zongın mədəni sərvətlərinə həvəslə yiyələnməli, beynəlmiləl tələbə qardaşlığının ayrılmaz tərkib hissəsi olmalı, öz işleriniz, hərəkətləriniz və sözlərinizdə bu qardaşlığı gücləndirməli və möhkəmləndirməli, özünüüz əsl beynəlmiləlçi kimi, sovet xalqının nümayəndəsi, çoxmillətli böyük Sovet Vətəninin qurucusu və sahibi kimi tərbiyə etməlisiniz.

Sovet xalqının siyasi, iqtisadi və mə'nəvi birliyinin daha da möhkəmlənməsinə kömək edən beynəlmiləl qardaşlıq dilinə, rus dilinə təhsil illərində ana dilinizlə yanaşı mükəmməl yiyələnmək sizin vəziyinizdir...

Əziz dostlar! Siz yeni müştəqil həyatın astanasındasınız. Gələcək peşəyə doğru ilk addımınızı atmışınız. Büyük sə'ylər bahasına, qotiyət və bilik sayesində məqsədinizə çatmışsınız. Öz qarşınızda ilk günlərdən yaxşı oxumaq və sizə göstərilən e'timadı doğrultmaq vəzifəsini qoyun. Axi, ali təhsil almaq böyük şərəfdür. Bunu yadda saxlayın və öz təhsilinizlə, sosial fəallığınızla bütün işlərdə nümunə olmaga çalışın. Sizə möhkəm cansağlığı və təhsildə böyük müvəffəqiyyətlər arzulayıram!...

XALQIMIZIN TƏHSİL SALNAMƏSİNDE MÜHÜM MƏRHƏLƏ

(Tələbə gənclərin respublikanın partiya və sovet fəalları ilə
görüşündə nitqi; 29 avqust 1981-ci il)

Hörmətli yoldaşlar!

Əziz gənc dostlar!

Biz buraya ölkəmizin həyatında müümüm ictimai-siyasi hadisə ərəfəsində toplaşmışıq: sentyabrın 1-də on milyonlarla gənc sovet və təndaşı ümumtəhsil məktəblərinin və institutların, texnikumların və texniki peşə məktəblərinin sınıf otaqlarına və auditoriyalarına qədəm qoyacaqdır. Bütün şagirdlər və tələbələr üçün böyük və fərəhli bayram – yeni dərs ili başlanacaqdır.

I sentyabr günü müəllimlər üçün də böyük və fərəhli bayramdır. Çünkü öz biliyini, qabiliyyətini, qüvvəsini kommunizm qurucularının boy atmaqda olan nəslinin təbiyəsinə sərf etməkdən daha böyük səadət yoxdur. Aydınır ki, I sentyabr günü tədris müəssisələrinin qapısından girən gənclərin valideynləri, dostları və yaxın adamları üçün də bayramdır.

Cəmiyyətimizdə uşaqların və gənclərin təbiyəsi ümumxalq işidir. Gənc nəslin hazırlığında, gənclərin mə'nəviyyatının zənginləşdirilməsində irəliyə doğru yeni addım olan hər bir dərs ili Sovet dövlətinin salnaməsində əlamətdar mərhələdir.

Əziz dostlar, izin verin, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Hey'əti və Nazirlər Soveti adından siz iż sızın şəxsinizdə bütün oxuyan gəncləri, onların valideynlərini, ümumtəhsil məktəblərinin, ali məktəblərin, texnikumların və texniki peşə məktəblərinin müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə hərarətə və səmimi tebrik edim. Bütün şagirdlər və tələbələrə, onların həmi və tərbiyəçilərinə səmimi-qəlbdən təhsildə və əməkde e'lə müvəffəqiyətlər, möhkəm cansağlığı, böyük səadət arzulayırıq!

1981-ci ilin birinci kurs tələbələri respublikanın və ölkənin ali məktəblərində oxumaq hüququnu böyük və gərgin sə'y bahasına, möhkəm

bilik, əməksevərlik və çalışqanlıq sayesində qazanmışlar. Əziz dostlar, üzümüzə gələn bütün təhsil illərində, qoy, işiniz avand olsun, imadı əməyiniz və yaradıcılıq axtarışlarınız müvəffəqiyətlə nəticələşsin.

Məktəbə ilk dəfə qədəm qoyan uşaqları – respublikanın şanlı əməkçilərinin övladları və nəvərləri – birinci sınıf şagirdləri sentyabrın birini, əlbəttə, həyəcanla gözlöyirlər. Tamamiləominik ki, balacalar özərinə xas olan həvəs və nikbinliklə yeni şəraita tez alışacaq, biliklərin zirvələrinə doğru gedən çətin yolda inamla irəliləyəcəklər.

Yoldaşlar! Siz doqquzuncu və onuncu beşilliklərdə respublikamızın necə böyük müvəffəqiyətlər qazandığını bilirsiniz. Bu beşilliklər sənayenin və kənd təsərrüfatının, elm və mədəniyyətin bütün sahələrinin dinamik və proporsional inkişafının daimi yüksək sür'əti ilə, kütlələrin ictimai-siyasi fəallığının artması, onların siyasi və mə'nəvi mədəniyyət səviyyəsinin yüksəlməsi, hər yerde sağlam mə'nəvi iqlimin bərqərər edilməsi ilə əlamətdardır. Bütün razılıq hissili qeyd edirik ki, respublika zəhmətkeşlerinin müvəffəqiyətlərinin əsası partiya təşkilatlarının mübarizliyinin güclənməsindən, kommunistlərin avangard rolu-nun artmasından ibarətdir.

«Azərbaycan iri addımlarla irəliləyir!» Leonid İliç Brejnev'in üç il əvvəl Azərbaycanın paytaxtı Bakı şəhərinə Lenin ordeni təqdim edərək dediyi bu sözələr respublika zəhmətkeşlerinin qələbədən qələbəyə doğru gedən yolunu işləndirir.

Respublikamız yeni onilliyyə güclü iqitisadi, elmi-texniki və mə'nəvi potensialla, gəldikcə daha mürəkkəb və daha geniş miqyaslı vəzifələri yerinə yetirməyə qabil olan hazırlıqlı, işə sədəqətli kadrların böyük bir ordusu ilə qədəm qoymuşdur. Maddi istehsal sahəsinin 70-ci illərdə golon mütəxəssislər onların arasında ləyaqətli yer tuturlar. Bu gün biz bu mütəxəssislərin şəxsində Sovet Azərbaycanının bütün gənclərini fədakar, təşəbbüskar əməyə görə təşəkkürümüzü bildiririk. Əziz oglanlarımız və qızlarımız, Azərbaycan partiya təşkilatının, zəhmətkeşlərinin döyü, əmək və beynəlmiləl ən ənələrinin sədəqətinə görə sağ olun.

Sov.İKP XXVI qurultayının və Azərbaycan KP XXX qurultayının qərarlarını həyata keçirən respublika fəhlə sinfi, kolxoζu kəndlikləri, ziyanlıları işin səmərəliliyini və keyfiyyətini yüksəltmək uğrunda sosia-

lizm yarışını genişləndirərək, on birinci beşillikdə inamlı start götürmüsələr. Sənaye istehsalı planları hər ay artıqlamasıla yerinə yetirilir. Əmək məhsuldarlığı xeyli artmış, sənayenin keyfiyyət göstəriciləri yüksəlmüşdür. Kənd zəhmətkeşləri əsl əmək rəşadəti göstərərək, bütün kənd təsərrüfatı bitkilərinin rekord məhsulu uğrunda, heyvandarlığın yüksək məhsuldarlığı uğrunda qətiyyətə mübarizə aparırlar. İnşaatçılarımız yaxşı işləyirlər, müəyyən edilmiş səkkizaylıq tapşırıqlar, demək olar, bütün osas göstəricilər üzrə artıqlamasıla yerinə yetirilmişdir.

Yoldaşlar! Sov.İKP XXVI qurultayı sovet həyat tərzinin mə'nəvi osaslarını daha da möhkəmlətməyin zəruri olduğunu qeyd etmişdir. Azərbaycan zəhmətkeşlərinin 70-ci illərdəki nailiyyətlərində elm və mədəniyyət son dərəcə mühüm rol oynamışdır. Kütlələrin mədəniyyətinin şah damarı xalq maarifidir. Azərbaycan KP Mərkəzi Komitəsi partiyanın və hökumətin göstərişlərini rəhbər tutaraq, zəhmətkeşlərin bütün təhsil və tərbiyesi işini kökündən yaxşılaşdırmaq, xalq maarifi, ali və orta ixtisas tehsil sisteminə təkmilləşdirmək, məktəblilərin həzırkı keyfiyyətini yüksəltmək üçün böyük işlər görmüşdür. Mərkəzi Komitənin tədbirləri sayesində təhsil ocaqlarında və orqanlarında vəziyyət sağlamışdır, orta və ali məktəblərin işinə tələbkarlıq artırılmış, elmilik, obyektivlik və səriştəlilik prinsipleri bərqərar edilmişdir...

Dəqquzuñcu və onuncu beşilliklər ümumiyyətli məktəblərinin bir milyondan çox adam biirmişdir. Dövlət vəsaiti və kolxozların vəsaiti hesabına 660 mindən çox şagird yeri olan məktəblər istifadəyə verilmişdir. Xalq təsərrüfatının tələbati nəzərə alıñaraq, 1976-1981-ci illərdə respublikanın ali məktəblərində 23 yeni fakültə və 72 yeni kafedra açılmışdır. 1981-ci ildə yeni, sayca 18-ci ali məktəb - Kirovabadda Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.

Inamlı demək olar ki, ötən onillikdə ali məktəblərimiz həm miqdard, həm də keyfiyyətcə artmış, respublika xalq ziyahlarının bütün dəstələri üçün ən mühüm kadrların mənbəyi kimi onun rolu və əhəmiyyəti yüksəlmüşdür. Partiya və hökumət respublika ali məktəblərinin fəaliyyətinə yüksək qiymət vermişlər. Bir sıra ali məktəblər dövlət mükafatlarına layiq görülmüşdür. Ali məktəb işçilərinin böyük bir qrupu SSRİ orden və medalları ilə təltif edilmiş, Azərbaycan SSR fəxri adlarına layiq görülmüşdür.

Orta ixtisas məktəbləri şəbəkəsində əsaslı dəyişikliklər baş vermişdir - texnikumların, texniki peşə məktəblərinin sayı çoxalmışdır. Başlıcası isə kütləvi peşə kadrları hazırlanması, fəhlə sinif stratalarının artırılması keyfiyyəti yüksəlmüşdür. Dəqquzuñcu və onuncu beşilliklərdo texniki peşə təhsili sistemində, demək olar, 440 min nəfər ixtisash fəhlə hazırlanmışdır. Onların arasında bir çox istehsalat qabaqcılları, yenilikçilər, sosializm yarışında irəlidlə gedənlər də vardır.

Bir sözə, ötən illərdə xalq maarifinin inkişafı üçün çox iş görülmüşdür. Lakin nailiyyətlərlərə kifayatlanmaya bizim heç bir əsasımız yoxdur. Axi, comiyətəmiz inkişaf etdiyə mütəxəssislərin hazırlıq seviyəsi və keyfiyyəti daha böyük əhəmiyyət kəsb edir. Deməli, biz tədris müəssisələrinin fəaliyyətinə daha yüksək tələbələr vermeliyik. Sov.İKP XXVI qurultayından irəli sürdüyü fundamental vəzifə - böyüməkdə olan nəslin təhsil, təlim və tərbiyə işinin hər vasitə ilə təkmiləşdirilməsi vəzifəsi bizdən bunu tələb edir...

On birinci beşillikin birinci ili olan 1981-ci ildə respublika məktəbliləri orduşuna yeni böyük bir dəstə daxil olmuşdur. 133 min nəfər uşaq birinci sinif gedəcəkdir. Ali məktəblərin birinci kurslarına 21.400 adam qəbul edilmişdir. 87.600 adam ilk dəfə texnikumlarda və texniki peşə məktəblərində təhsilə başlayacaqdır.

Yeni daxil olanların sosial siması necədir, ali məktəblərin birinci kurs tələbələri kimlərdir, onlar elmin zürvələrini fəth etməyə hansı biliklə gedirlər? Qəbul imtahanlarının yekunlarında bu suallara da cavab vardır. Ali məktəblərin birinci kurslarına daxil olanların təqrübən 70 faizi fəhlələr, kolxozçular və ya onların ailə üzvləridir. Həlbuki, vaxt var idi onlar daxil olanların heç yarısını da təşkil etmirdilər. Coğrafiya geniş təmsil olunmuşdur: buraya gəlmiş birinci kurs tələbələri əslinde Azərbaycanın bütün rayonlarını, o cümlədən həm dağlıq, həm də uezəq rayonları təmsil edirlər.


Biz Azərbaycanın müxtəlif regionlarından və rayonlarından olan gənclərin ali təhsil alması üçün ən geniş imkanlar açıraq respublika daxilində müsabiqədən kənar qəbul təşkil etməyə başladıq. Bu tədbirdən məqsəd respublikanın bütün rayonlarının sürətli iqtisadi və sosial-mədəni inkişafına kömək etmək, onlardan hər birinin təsərrüfat və mədə-

niiyyət quruculuğunda öm mövqelərə çıxmasına kömək etməkdir. Universitetdə, Kənd Təsərrüfatı İnstitutunda, Konservatoriyada, İncəsənət İnstitutunda və digər ali məktəblərdə Naxçıvan MSSR-nin, Dağılıq Qarabağ Muxtar Vilayətinin, uzaq dağ rayonlarının oğlanları və qızları üçün, ingeloylar, mesxetilişlər və başqaları üçün xüsusi yerlər verilir.

Yaxşı mə'lumdur ki, tədris müəssisələrinə qəbul imtahanları tələbə kontingentində elmi cəhətdən əsaslandırılmış şəkildə formalasdırılmışında, abituriyentlərin tam obyektiv seçilməsinin tə'min edilməsində ümddə problemdir. Buna görə də Azərbaycan KP Mərkəzi Komitəsi bu problemi daim diqqət mərkəzində saxlayır. Yetmişinci illərdə böyük işlər görülmüş, qəbul imtahanlarının təşkilində əsaslı dönüş yaradılmışdır. Yaxın keçmişdə ali məktəblərə qəbulun təşkilində geniş yayılan proteksionizm, rüsvatxorluq, subyektivlik kimi eybəcər hallara qarşı barışmaz mübarizə öz bəhrəsini vermişdir. İndi qəbul imtahanları, ümumən, lazımı səviyyədə keçir, dərin biliyi olan ən qabıl abituriyentlərin seçilməsi əsasən tə'min edilir. Bu isə adamlarda belə bir inamı möhkəmlətməsidir ki, abituriyent üçün ali məktəbin yolunu yalnız möhkəm bilik açır. Bugünkü çıxışlar, xüsusən iki dəfə imtahan verib, müsbət qiymət alsalar da müsabiqədən keçə bilməyən, bu il üçüncü dəfə imtahan verib ali məktəbə qəbul edilən iki gəncin - Şamaxı rayonundan Lütfiyyə Quliyevənin və Ağdam rayonundan Arzu Allahverdiyevənin çıxışları inandırıcı şəkildə göstərir ki, bizdə ədalət və obyektivlik həqiqətən qəbul imtahanlarında üstün amillərə çevrilmişdir.

...On birinci beşilliyin birinci ili olan 1981-ci ilin qəbul imtahanlarının yekunları bir daha təsdiq etdi ki, Azərbaycan KP Mərkəzi Komitəsinin gördüyü tədbirlər özünü tamamilə doğruldur, ali məktəblərə la-yıqli gənclərin gəlməsini tə'min edir.

Respublikadan gənclərin bir çox gruplarının Moskva, Leningrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksək ixtisaslı kadrlar hazırlanmasında müüm istiqamətdir. İndi bizim respublika xalq təsərrüfatının daha koskin ehtiyac hiss etdiyi ixti-saslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadrlar dəstəmiz vardır. Bu il başqa şəhərlərin ali məktəbləri-nə 853 nəfər, o cümlədən, birinci kursa 720 nəfər göndərilir. Bundan



əlavə, 42 nəfər Kiyev Mülki Aviasiya İnstitutuna qəbul olunmuşdur. Bu il Azərbaycandan cəmi 3.600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqdır.

Salonda bu il Moskvadan, Leningradın və Sovet İttifaqının başqa şəhərlərinin ali məktəblərinə daxil olmuş gənclər əyleşmişlər. Respublikanın gənc elçiləri ölkənin ən mötəbər və tanınmış ali məktəblərinin tələbə kollektivlərinə daxil olacaqlar. Bu ali məktəblər sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, Moskva Kimya Maşınçayırma İnstitutu, Moskva Dəzgah-qayırmaya İnstitutu, P.Lumumba adına Xalqlar Dostluğu Universiteti, Leningrad Soyuducu Cihazlar Sənayesi İnstitutu və Aviasiya Cihazçayırma İnstitutu, Kiyev Politeknik İnstitutu, Belorusiya Kənd Təsərrüfatı Məxaniklaşdırma İnstitutu və bir çox başqaları vardır. Surikov adına Moskva Rəssamlıq İncəsənat İnstitutuna, Muxina adına Leningrad Ali rəssamlıq Sənaye Məktəbinə, Xarkov Rəssamlıq Sənaye İnstitutuna, Dövlət Teatr Sənəti İnstitutuna və başqa məşhur ali məktəblərə oxumağa göndərilən gənclərin də sayı bu il xeyli artmışdır. Gənclərin bu mühüm və lazımlı peşələr üzrə hazırlanılması bir çox mədəniyyət ocaqlarının ixtisaslı mütəxəssislərə tələbatının ödənilməsinə kömək edəcəkdir.

Azərbaycan Mərkəzi Komitesi, respublika hökuməti gənclərimizin ölkənin görkəmli ali məktəblərində təhsil almmasına böyük ictimai-siyasi əhəmiyyət verirler. Biz onlara verilən imkanlardan daha səmərəli istifadə etmək üçün tədbirlər götürürük. Başqa şəhərlərin ali məktəblərinə göndərilən gənclərin sayını daha da artırmaq, yeni ixtisaslar üzrə kadrlar hazırlanmasını genişləndirmek, oxumağa göndərilən gənclərin sosial tərkibini yaxşılaşdırmaq nəzərdə tutulur.

Bu gün biz Azərbaycan elçilərinə böyük diqqət və qayğı göstərdik-lərinə, yüksək ixtisaslı mütəxəssislər hazırlamaqda respublikamıza feal kömək etdiklərinə görə, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə, Moskva və Leningrad şəhərlərinin, başqa şəhərlərin ali məktəblərinin rektorluqlarına, professorlarına və müəllimlərinə bir daha səmimi təşəkkürümüzü bildiririk.

Fərəhli haldirdi ki, başqa şəhərlərin ali məktəblərinə qəbul coğrafiyası ildən-ilə genişlənir. Mən kənd rayonlarında dəfələrlə eşitdim ki,

kolxoçular, sovxozi fəhlələri Moskvada, Leningradda, Kiyevdə və başqa şəhərlərdə oxuyan övladları haqqında iftixarla danışırlar. Yalnız bir neçə misal göstərim. İsimlili rayonunun Təzəkond adlı dağ kəndindən fəhlə oğlu İlham Səmədov Moskva Kənd Təsərrüfatı Mühindisleri Institutuna qəbul edilmişdir. Qax rayonunun Sarıqış kəndindən atası kolxoçu, mühərbi veteranı, anası Qohrəman ana olan Əliyar Əhmədov Ryazan Radiotexnika Institutunun tələbəsi olmuşdur və «elektron-hesablama» maşınlarının konstruksiyası və istehsalı ixtisasına yiyələnəcəkdir. Bu fakt, yüzlərlə minlərlə digər fakt biliyi həvəsin necə artığını, eyni zamanda, imkanlarını necə genişləndiriyini aydın göstərir. Burada Yunus Əhmədov ürəkdən, səmimi-qəlbədən danışdı. Onu başa düşürük. O, cavan deyildir, mühərbi veteranıdır. Kolxoçudur, namuslu əməkçidir. Əhmədovun övladı çıxdı. Arvadı Qohrəman anadır. O, bütün uşaqlarının nə ilə məsələ olduğunu dərinlərindən danışdı. İndi də bir oğlu institutda daxil olmuşdur. Ata sevinir ki, oğlu Ryazanda oxuyacaq, elektron-hesablama maşınları mühəndisi ixtisasına yiyələnəcəkdir. Bunlar xalqımızın, o cümlədən, kənd sakinlərinin mənəvi yüksəlişinin əsl əlamətləridir.

Tovuz şəhərindən mühərbi veteranı olan fəhlə qızı Solmaz Nama-zova Leningrad Toxuculuq və Yüngül Sənaye İnstitutunda oxuyacaqdır. Naxçıvandından krançı fəhlə oğlu Arzu Kazimov Kiyev Politeknik İnstitutunda maraqlı bir müasir peşəyə yiyələnəcəkdir.

Mənəcə, şamaxlı şofer qızı Lütfiyyə Quliyevanın çıxışına hamı valeh oldu! O öz qarşısına agronom ixtisasına yiyələnmək məqsədini qoymuşdur. Açığını deym ki, iki dəfə müvafiqiyyətsizliyə uğradıqdan sonra istəyinə çatıb. Ukrayna Kənd Təsərrüfatı Akademiyasına daxil olduğunu söylədikdə mən çox sevindim. O, necə də yaxşı danışrı, rus dilini necə də gözəl bilir. Çıxışının məzmunu da, öz rayonunda üzümçülüyü daha da yüksəltmək üçün agronom olmaq arzusu da gözəldir. Öz vəzifelerini necə də düzgün, aydın görür. Kənd Təsərrüfatı Akademiyasında təhsili ona bu vəzifələri həyata keçirməkdə kömək edəcəkdir.

Dərin razılıq hissili qeyd etmək olar ki, biz zəhmətkeşlərin hərbi-vətənpərvərlik təbiyəsində getdikcə daha böyük müvafiqiyyətlər qazanırıq. Gənclərin ali hərbi məktəblərə həvəsinin getdikcə artması on-

lərin yüksək vətənpərvərliyini, ölkənin müdafiəsinin möhkəmlənməsi-nə kömək etmək arzusunu inandırıcı şəkildə göstərir. Indi ali hərbi məktəblərə her il yerli millətdən 300-400 oğlan qəbul edilir. Bu il ölkənin ali hərbi məktəblərinə respublikamızdan 804 adam, o cümlədən, yerli millətdən 416 adam daxil olmuşdur. İlk dəfə təyyarəçilik məktəbləri-nə gənclərin böyük bir qrupu göndərilmişdir. Bu işdə C.Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbin xidməti az deyildir. Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin bu yaxınlarda qəbul etdikləri qərarla həmin internat məktəbin daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. V.I.Lenin adına Azərbaycan Pedaqoji Institutunda ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimləri yetişdirən yeni şöbə açılmış, bu il oraya 150 nəfər gənc qəbul edilmişdir.

Hamimiz C.Naxçıvanski adına məktəbin məzunu, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin müdavimi Rabil Yusifovun çıxışının böyük tə'siri altındaydıq. Vətənpərvərlik hissələri ilə aşınmış dolğun məzmunlu, kamıl nitqi bu gəncin zabit olmaq, həyatını Vətənin müdafiəsinə həsr etmək eşiğindəni sübut edir...

Yoldaşlar! Respublikamızda böyük ixtimai-siyasi kampaniya – ali məktəblərə növbəti qəbul müvəffəqiyətlə başa çatdırılmışdır. Geniş müsabiqə keçirilmiş, təkcə gündüz şöbələrinə daxil olmaq üçün müsabiqədə 40 mindən çox adam iştirak etmiş, on hazırlıqlı, on bilikli gənclər seçilib qəbul olunmuşdur.

İndi dörs ilinin başlığı bir zamanda on mühüm vəzifə lap ilk məşgələlərdən bütün tədris prosesinin dəqiq təşkil olunmasını və yüksək keyfiyyətini tə'min etməkdan ibarətdir. Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektorluqları, professor-müəllim kollektivləri, partiya, komsomol və Həmkardlar İttifaqı təşkilatları Sov.İKP XXVI qurultayınnı, Azərbaycan Kommunist Partiyası XXX qurultayınnı irəli sürdüyü vəzifələri, «Ali məktəbi daha da inkişaf etdirmək və mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək haqqında» Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərarının tələbələrini rəhbər tutaraq tələbələrin tə'lim və tərbiyəsinin təşkilinə xüsusi məsləhiyyətlə yanaşmalıdır. Tələbələrin tə'lim və tərbiyəsi canlı yaradıcılıq işidir, bu işdə xırda cəhətlər yoxdur, burada formalizmə və şablona, köhnə-

qayda ilə işləməyə dözəmək olmaz. Axi, on mürəkkəb vəzifələrin birindən – şəxsiyyətin formallaşdırılmasından... söhbət gedir.

Tələbə gənclərin həmi tərbiyəçilərinin sə'yəri ali məktəbin tələbələrinə alışmaqdə gənclərə kömək etməyə, birinci kurs tələbələrini dərhal ixtimai işə colb etməyə, onları ehtiyaclarını və marağını dərindən öyrənməyə, onları ali məktəblərin on yaxşı on'ənələri ilə tanış etməyə yönəldilmişdir. Məhz belə bir yardım, belə bir qayğı lazımi biliklərin məcmusuna daha inamlı və daha tez yiyələnməkdə, müstəqil əmək yoluna hazırlaşmaqdə gələcək mütəxəssislərə kömək edər.

Ali məktəblərin professorları və mülliimləri elm ilə əməyin ittiqaqını möhkəmlətməli, yüksək ixtisash mütəxəssislər hazırlamalı, tədris prosesini təkmilləşdirməyə var qüvvə ilə çalışmalıdır, tələbələri işə yaradılıq münasibəti ruhunda tərbiyələndirməli, onlara bilik həvəsi və biliyi praktikada tətbiq etmək bacarığı, peşə etikası duyuguları aşşalamalidirlər.

Tələbə prinsipiallıq, düzlük, işə sədəqət şəraitində yetişirse, vicdansızlığın, tənbəlliyyin, kələkbaşlığının hökmən nəzərə çarpıldığını və pişləndiyini görürse, o özü də yüksək nümunələrlə ayaqlaşmağa çalışır.

Müəllim kollektivlərinin bütün fəaliyyəti, tədris müəssisələrinin bütün ab-havası gələcək mütəxəssislərin başlıca keyfiyyətlərinin təşəkkül tapmasına – onların dərin və hərtorəfli bilik qazanmasına, ideya-mə'nəvi mövqeyinin möhkəmləyi, cəmiyyət işlərinə ürəkdən məraq göstərməsinə xidmət etməlidir. Biz kadrlarımızın yeni dəstəsini məhz belə görmək istoyırıq.

Əziz dostlar! Bu gün gənclərin bu salonda əyləşən nümayandaları-nə müraciət edərək demək istərdim ki, sizə böyük səadət – ali məktəbdə oxumaq səadəti nəsib olmuşdur. Göstərilən e'timadı ə'la oxumaqla, ixtimai həyatda fəal iştirakla doğrulmaq sizin borcunuzdur.

Kommunist Partiyası, Sovet dövləti xalqın mə'nəvi həyatının tərəqqisi və gənc nəslin hərtorəfli inkişafı üçün on olverişli şərait yaranan bir iş, inqiyasına və tarixi əhəmiyyətini görə çox böyük bir iş görürər. Zəhmətkeşlərin biliklərə, mədəni sərvətlərə yolu daim genişləndir. Xalqın xidmətinə verilən geniş maarif və təhsil sistemi təkmilləşdirilir. Lakin bilik qazanmaq, peşəyə yiyələnmək, cəmiyyətə fayda verən mütəxəssis kimi yetişmək sovetlər ölkəsi gəncin yalmız Konstitusiya-da nəzərdə tutulan hüququdur, həm də borcudur...

Ali məktəblərdə gəncləri çox maraqlı işlər və qayğılar gözlayır. Bunlar tələba elmi cəmiyyətlərində, içimai peşə fakültələrində, idman bölmələrində məşğul olmaqdan, bədii özfəaliyyətdə, müxtəlif müsabiqələrde iştirak etməkdən, tələbə-inşaat dəstələrində işləməkdən ibarətdir. Galacək mütəxəssisin və vətəndaşın ən mühüm keyfiyyətləri möhə burada formalasılır.

Sovet mütəxəssisi seçdiyi peşəyə müükəmməl yiyələnməli, geniş elmi və əməli hazırlığa malik olmalıdır. Lakin o öz işini yaxşı bilməklə kifayətlənməməlidir. Sovet mütəxəssisi, ən əvvəl, ələ bir adamdır ki, fəal həyat mövqeyi ilə fərqlənir, irəliliyişimizə əngəl töredən, əlaq normalarımıza zidd olan nə varsa hamisəna qarşı barışmazdır. Təşəbbüskar və bacarıqlı istchsalat təşkilatçısı, texniki tərəqqinin əsl təbliğatçısıdır. Yüksək mədəniyyəti və erudisiyalı, möhkəm intizamlı adamdır. Sarsılmaz kommunist aqidəsinin, sarsılmaz mə'nevî keyfiyyətlərin, dərin, əsaslı biliyin vəhdəti, içimai inkişaf hadisələrinə sinfi mövqelərdən qiymət vermək bacarığı – cəmiyyətinizdə partiyanın və xalqın mənəsəyini her şəydən uca tutan mütəxəssisin fərqləndirici keyfiyyətləri bax, bunlardır.

Rus dilini dərindən öyrənmək ali məktəbdə təhsil dövründə ən mühüm vəzifələrdən biridir. Bu vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsi sizin qarşınızda bəşər fikrinin yeni üfüqlərini açacaq, sizi müasir elmin, texnikanın və mədəniyyətin nailiyyətlərinə qovuşduracaqdır. Hər bir diplomlu mütəxəssis yüksək ixtisas dərəcəsi ilə bərabər, rus dilini də e'la bilməlidir.

Moskvadan, Leninqradın və ölkənin başqa şəhərlərinin ali məktəblərində oxumaq hüququ qazanmış gənclər bu gün xüsusi bir məhrəbənlilikla, xeyirxah arzularla, öyüdlərlə müraciət etmək istərdim. Siz tələbələrin diqqətəlayiq beynəlmələ ailəsinə bütün ölkəmizi – böyük Sovet İttifaqını təmsil edən gənclər ailəsinə daxil olacaqsınız. Biliklərə sə'yla yiyələnmək, öz davranışınızla, simanızla respublikamızı ləyaqətlə təmsil etmək, respublikamızın qarşısında, valideynlərinizin, yoldaşlarınızın qarşısında məş'uliyyətinizi həmişə dərk etmək sizin müqəddəs borcunuzdur. Əziz gənc dostlarımız, biz əminik ki, siz Sovet Azərbaycanının adını və şərəfini yüksək tutacaq, böyük rus xalqı başda

olmaqla SSRİ-nin qardaş xalqları ilə beynəlmələ dostluq təllərini möhkəmləndirəcəksiniz. Elmin daşlı-kəsəkli, lakin nəcib yolunda sizə böyük müvəffəqiyyətlər arzulayıraq.

Vaxt galəcək, siz ali təhsili başa vurub diplomlu mütəxəssislər kimi bu tribunadan çıxış edərək, başqa şəhərlərin ali məktəblərinə yola düşən birinci kurs tələbələrinə öz tələbəlik illerinizin necə gözəl, necə səmimi keçdiyindən danışacaq, fikirlərinizi bölüşəcək, planlarınızdan səhəb açacaqsınız. Respublikamızda şanlı ən ənəyə çevrilmiş bugünkü görüşümüzün xatirəsini bütün tələbəlilik dövründə qəlibinizdə yaşasdın.

Yoldaşlar! Biz qəbul imtahanlarının yekunlarını ümumən müsbət qiymətləndirməkə borabər, bu imtahanların təşkilində nöqsanları və qüsurları da görürük. İmtahan komissiyalarının dəqiq və ixtisasi işləməsi heç da hor yerde tə'min edilməmişdir, imtahan götürən bəzi müəlliimlər qiyamətləri sün'i surətdə şıxırdırlar, bəzən isə qiyamətləri aşağı salaraq abituriyentlərin və onların valideynlərinin haqlı narazılığına səbəb olurdular. Qəbul edilənlerin sosial tərkibi məsələlərinə və başqa məsələlərə az fikir verən bir sıra ali məktəb rektörlüqlərindən narazılıq. Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektörlüqləri və partiya təşkilatları qəbul imtahanlarının hazırlanması və keçirilməsi sahəsində öz işlərini özünütənqid rühündə ciddi təhlil etməli, yol verilmiş səhvləri və nöqsanları aydınlaşdırmalı və tamamilə aradan qaldırmak üçün tədbirlər görməlidirlər.

Ali məktəblərə qəbul mexanizminin daha da yaxşılaşdırılması ən hazırlıqlı gənclərin seçiləsi qaydasını və bu işin təşkilini təkmiləşdirməyi də tələb edir. Bundan sonra da çalışıb ələ tələbkarlıq, eyni zamanda, xeyirxahlı şəraiti yaratmaq və onu möhkəmləndirmək lazımdır ki, ali məktəblərə daxil olan gənclərin biliklərinə düzgün qiymət vermək üçün möhkəm tə'minat yaransın.

Abituriyentlərin seçiləsinə obyektiv yanaşmaq vasitələri axtarışlarının bir istiqaməti də elektron-hesablama maşınlarının tətbiq edilməsidir. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əsas fənlər üzrə imtahanların elektron-hesablama maşınları ilə keçirilməsi sahəsində ilk təcrübəmiz vardır. Onu hərtərəfli öyrənmək və bu istiqamətdə irəliyə doğru yeni addımlar atmaq vaxtı çatmışdır.

Xalq maarifi orqanları da qəbul imtahanlarından ciddi nöticələr çıxarmalıdır. Abituriyentlərin hazırlıq səviyyəsi, onların qəbul imtahanlarında nümayiş etdirdikləri bilik ümumtəhsil məktəbinin işinin nə dərəcədə səmərəli olduğunu göstərən mühüm, eyni zamanda, kifayət qədər obyektiv mə'yərdür. Hətta ə'laçılardan imtahanlarda kafı qiymət almırısa və ali məktəbo daxil ola bilmirsə bu çox ciddi signaldır və ondan müvafiq nöticələr çıxartılmalıdır.

Bakı şəhərindəki 6, 80, 134 və 160 nömrəli, Sumqayıt şəhərindəki 12 nömrəli, Kirovabad şəhərindəki 5 nömrəli, Stepanakert şəhərindəki 2 nömrəli, Ordubad şəhərindəki 3 nömrəli ümumtəhsil məktəblərinin, Tovuz rayonundakı Bozalqanlı orta məktəbinin, Şəki rayonundakı Oxut orta məktəbinin, İsləmli rayonundakı Basqal orta məktəbinin və başqa məktəblərin mə'zunları bir qayda olaraq ali məktəblərə qəbul imtahanlarını daha müvafiqiyətlə verirlər. Eyni zamanda, elə məktəblər vardır ki, mə'zunlarının bir çox fənlər üzrə biliyi son dərəcə zəifdir. Dediymiz kimi, bu sözlər təəssüf ki, medalçıların da xeyli hissəsinə aiddir. Bize elə gəlir ki, qəbul imtahanlarının yekunları Maarif Nazirliyində, hər bir müəllim kollektivində ən böyük tələbkarlıqla və işgüzərlılıqla müzakirə edilməlidir.

Maarif Nazirliyi, məktəblərin rəhbərleri və partiya təşkilatları Sov.İKP XXVI qurultayının və Azərbaycan Kommunist Patiyası XXX qurultayının göstərişlərini əməli surətdə həyata keçirmək üçün kompleks tədbirlər görməlidirlər. Ən mühüm vəzifələrdən biri müəllimlərin ixtisasını artırmaq, ideya-siyasi səviyyəsini yüksəltmək, pedaqoji mədəniyyətini və tərbiyəcilik məhərətini təkmilləşdirməkdir. Yenilikçi müəllimlərin yaradıcılıq axtarışlarına xüsusi diqqət yetirilməli, formalizm, pedaqoji nadanlığın, daşürəkliyin hər cür təzahürlərinə qarşı mübarizə aparılmasına ciddi fikir verilməlidir. Başlıcası budur ki, hər bir müəllim kollektivi, gənclərin hər bir hamı-tərbiyəcisi gələcək nəsillərin müqəddərəti üçün yüksək məs'uliyyət ruhunda tərbiye edilsin. Pedaqoji əmək ustaları hər yerdə vardır və onların təcrübəsini öyrənib yaymaq, gənc müəllimlərə öyrətmək çox vacibdir.

Yoldaşlar! Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi təhsil alanların sayının durmadan artmasına çalışarkan aydın bir məqsəd – hər il xalq təsərrüfatını, elm və mədəniyyəti hazırlığı müasir səviyyədə olan qabiliyyəlli və perspektivli işçilərlə to'min etmək məqsədini güdürlər. Deməli, gənclərin qəbul edilməsi və ali təhsil alması kimi, ali məktəblərin mə'zunlarından düzgün istifadə olunmasına qayğı gösterilməsi də bu gün böyük prinsipial əhəmiyyət kəsb edir. Başqa şəhərlərin ali məktəblərinin mə'zunlarından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təessüf ki, bu mütəxəssislərin təyinatına və onlardan istifadə olunmasına diqqətsiz, laqeyd münasibət faktları vardır. Respublika Dövlət Plan Komitəsi, Dövlət Əmək və Sosial Məsələlər Komitəsi, Ali və Orta İxtisas Təhsili Nazirliyi lazımi tədbir görməlidirlər ki, respublikaya çox lazımlı olan ixtisaslı gənc mütəxəssislərdən yerli yerində, maksimum səmərə ilə, onların yaradıcılıq imkanları nəzərə alınmaqla istifadə edilsin.

Başqa şəhərlərin ali məktəblərini müxtəlif illərdə bitirib indi xalq təsərrüfatının və mədəniyyətin ayrı-ayrı sahələrində çalışan, öz biliklərini respublikamızın, bütün sosialist Vətənimizin rəsahə naminə səmərəli tətbiq edən mütəxəssislərin yaxın vaxtlarda görüşünü keçirmək niyyətindəyik. Mənə elə gəlir ki, bu görüşdə biz vaxtı çatmış məsələlərin hamısını birləşdə müzakirə edə biləcəyik. Beləliklə, daha bir çox ən-ənə yaranacaq, hər kəsin respublika və xalq qarşısında məs'uliyyətini ona xatırladacaqdır...

Əziz dostlar, sizə böyük müvəffaqiyətlər, seadət və möhkəm can-sağlığı arzuluyıram.

Yaşasın sovet gəncləri!

Gənclərin tərbiyəcilərinə – orta və ali məktəblərin müəllimlərinə eşq olsun!

* * *

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN...

(«Literaturnaya qazetanın xüsusi müxbiri ilə aktual müşahidə; 18 noyabr 1981-ci il»)

— Heydər Əliyeviç, sovet ictimaiyyatı yaxşı bilir ki, Azərbaycan SSR son iki beşillikdə iqtisadiyyat, sosial və mədəni yaradıcılıq sahəsində diqqətəlayiq müvəffəqiyyətlər qazanmışdır. Bu müddədə sənaye istehsalının həcmi 2,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə artmışdır. 1970–1979-cu illər ərzində sənaye istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ildək olan bütün dövrədən 1,3 dəfə çox olmuşdur.

Bu müvəffəqiyyətlər xeyli dərəcədə respublika Kommunist Partiyasının və hökumətinin Azərbaycanda mə'nəvi-psixoloji iqlimi sağlamlaşdırmaq uğrunda qətiyyətli mübarizə ilə əlaqədardır.

«LQ»-yə gələn məktublarda oxucular Azərbaycan kommunistlərinin əməli fəaliyyəti nümunəsi əsasında sosialist həyat tərzini təkmilləşdirməkdə sovet qanunçuluğunun rolu və əhəmiyyəti barədə söhbət açmağı xahiş edirlər.

— Bəli, Sov.İKP MK-nın oktyabr (1964-cü il) plenumu partiyanın və ölkənin həyatında yeni mərhələnin başlangıcı olmuşdur. Bizim respublikamızda bu plenumin nəcib tə'siri Azərbaycan partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində 50-60-ci illərdə yığılıb qalan nöqsanların aradan qaldırılması prosesinin, saysız-hesabsız sui-istifadə faktlarına, kommunist əxlaqının antipodlarına qarşı mübarizə prosesinin başlığı 1969-cu ildən sonra xüsusilə aydın hiss edilmişdir.

Mənə elə gelir ki, respublikada qanunçuluğın bərpə edilməsi və möhkəmləndirilməsi «Literaturnaya qazeta» oxucularını məhz geniş mə'nənda maraqlandırır. Hərçənd, bizdə gurultulu ifşalar da olmuşdur. adları illər uzun toxunulmaz sayılan və qanundan üstün tutulan adamlara şiddetli cəza da verilmişdir. Yeri gəlmışkən deyim ki, burjua şəhçilərlər hər şəydən çox məhz bu cəhət maraqlandırır. Kommunist Partiyası MK-sinin avqust plenumundan, respublikanın həyatındakı ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən bu plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı.

Qeyd etmək istəyirəm ki, biz «qanunçuluq» deyəndə Cinayət məccəsindən çox cəmiyyətinizin əlaqə kodeksini nəzərdə tuturuq. Özü do bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mə'nəvi məsələdir, çünki söhbət en əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətən, ləyaqət və şərəfinin qorunmasından, onda on yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əlaqə prinsiplərin təbiyə edilməsindən gedir.

Azərbaycan partiya təşkilatının işi məhz belə bir mövqeyə əsaslanır və məhz bu mövqə böyük eksəriyyəti həyada, əməkde yüksək əlaqə prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızığın surətdə boyənilmişdir. Lakin vəzifədən sui-istifadə, rüşvətxorluq, gözən pərdə asmaq, halal zəhmətə xor baxmaq şəraitində kütlələrin təşəbbüskarlığı zəifləməyə bilməzdi, mə'nəvi narahatlıq hökm sürməyə bilməzdi—sonradan bu narahatlıq əhalinin bir çox təbəqələrində mə'yusluq, laqeydilik əhvalı-ruhiyyəsi doğurmuşdu. Azərbaycan iqtisadiyyatının orta ittiifaq göstəricilərindən mütomadı geri qalmasının başlıca səbəblərindən biri də elə bu idi. Biz xalqa kömək edib onda haqq-ədalətə, sosializm cəmiyyəti həyatının və bu cəmiyyətin idarə olunmasının Lenin prinsiplərinin sarsılmazlığını inam oynamalı idik. Bu, çoxcahəlli bərpa işinin canıdır, zəncirin elə bir halqasıdır ki, ondan yapışaraq bütün zənciri çəkib çıxarmaq mümkün idi. Ağır, çətin proses idi. Mən «idi» sözünü heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir. Son on ildə iqtisadiyyatın, mədəniyyətin əsaslı yüksəlişi, sosial inkişafı buna sübutdur.

— Bəli. Buna yoi açmaq, çox ehtimal ki, asan deyildi. Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə ləp yaxınlarda seçilmiş Dilruba Camalova şəhərdə və rayonda indiki vəziyyətə almış doqquzuncu il ərafəsində mövcud olmuş vəziyyətin adəmi heyrətə gətirən fərqli bariz misallarla göstərdi. O, bir müəllim kimli həmisə ictimaiyyətçi olmuşdur. Plenumlarda və feallar yığıncaqlarında gurultu, mücərrədlik, dösüñə döyüb əqidədən ağızdolu-su danişan aqidəsizlərin riyakarlığı ikrah oydadırı.

«Lənkəran rayonu partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində ciddi nöqsanlar haqqında» Azərbaycan KP MK-nın yet-

mişinci ilin iyul qararından sonra şəhər partiya komitəsinin birinci katibi Isa Əliyeviç Məmmədov – o indi Azərbaycan KP MK-nin katibi vəzifəsinə irəli çəkilmmişdir – başda olmaqla büronun yeni heyətinin səmərəli fəaliyyəti sayasında yaxşılığa doğru dönüş yaradı.


Başqa bir misal. Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Feyruz Mustafayev bu rayonda işa raykomun keçmiş katibinin «fəaliyyətin nəticələrini aradan qaldırmaq, ya'ni həm rayonun iqtisadiyyatını yüksəltmək, həm də həyat sərvətləri haqqında adamların yanlış təsəvvürünü düzəltmək lazımlıydı» bir şəraitdə başlamışdı. O, az vaxt içərisində hər iki vəzifənin öhdəsindən gəlmüşdür. On çətin rayonlardan biri respublikada qabaqcıl rayon olmuşdur.

Biz şəhərlərdə və kəndlərdə zəhmətkeşlərlə söhbət etdikdə hər yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyətlər yaxşı idarəetmə və səriştəli rəhbərliklə bağlıdır. Respublika həyatının özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirik ki, yerdə bu cür işçilər necə tapıldı?

Belə işçilər həməşə olmuşdur. Mən əvvəllər də demişəm ki, əgər biz adamların böyük əksəriyyətinin namuslu yaşayış işlədiyinə inanmasaydım və bunu dənə-dənə yəqin etməsəydik, heç bir deyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq, gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətlərinə uyğun iş verilmirdi.

Siz indiki rəhbər işçilərdən bir keçmiş müəlliminən adını çökdiniz, bir də çoban nəslindən olan keçmiş çobanın. Mən Mustafayev yoldaşı nəzərdə tuturam. Onun irəli çəkilməsi son illərdə Azərbaycan üçün səciyyəvi haldır. Sovxozen çobanı, uçotçusu, mühasibi, partkom katibi və direktoru, sonra trest müdürü, daha sonra raykomun birinci katibi. Özü de bioqrafiyasının hər mərhələsində mükafata layiq görülmüşdür. Sosialist Əməyi Qəhrəmanıdır, partianın XXVI qurultayıının nümayəndəsidir.

Mən rəhbər vəzifələrdə fərasətsiz, nadürüst, təsadüfi adamların yaxşı təşkilatlıq qabiliyyəti, yüksək mənəvi keyfiyyətləri olan bacarıqlı, fədakar adamlarla əvəz edildiyinə dair çoxlu misal götürebilərəm.



Ən əhəmiyyətli cəhət isə budur ki, biz fəhlələri, kolxozçuları rəhbər vəzifələrə cəsarətlə irəli çəkirik. Dəniz neft mə'dənləri idarəsinin buruq uстası Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynov iki ildir ki, Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrindir; qabaqcıl fəhlə, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov Mingoçevir toxuculuq kombinatındaki toxuculuq dəzgahı başından Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə irəli çəkilməşdir; sovxoş briqadı Təhmasib İbrahimov Lənkəran Şəhər Partiya Komitəsinin katibi seçilmişdir; inşaatçı-briqadı İlyas Quliyev respublikanın ikinci böyük şəhəri olan Kirovabadın Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Üstəlik hamısı göstərlən e'timadı doğrudur.

Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk. Buna görə də təsədüf deyil ki, iqtisadi və sosial-mə'nəvi sahələrdə qayda yaratmaqla bərabər, ali məktəblərə də əl atdırıq. Ali məktəblərin işinə Kommunist Partiyası MK-sinin qarışması ona görə vacib idi ki, professor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm, qohumbazlıq geniş yayılmışdı. Bu vəziyyət ali təhsilli kadrlar hazırlığı işinə ciddi xələt gətirmiş və gənclərin təriyəsinə çox böyük mə'nəvi ziyan vurmuşdu.

Biz belə bir vəziyyətə üzləşdik: ayrı-ayrı ali məktəb müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə «valideyn» ixtisasları üzrə düzülməyə çalışırdılar. Biz bu cür hərəkətləri məhdudişdirməli olduğum. İnzibati orqanların işçilərinin övladlarını dövlət universitetinin hüquq fakültəsinə götürməyi qadağan etdik.

- Deməli, belə! Heydər Əliyeviç, axı mə'lum aforizmdə «Tanrı dəhilərin övladlarını dahi xələ eləməyib» deyilsə də ziyah nəsilləri həmişə olmuşdur və olacaqdır. Axi, bizdə sovet ziyah nəsilləri indi çoxalmağa başlayıb. Ailenin mə'nəvi marağının mühitində böyüyən uşağın öz babalarının, atalarının işini davam etdirməsi məgər pisdir?

- Biz Sizinlə müxtəlif seylərdən danışırıq. Gəlin müzakirəmizin mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Yeri golmiskən deyim ki, Rusiya tarixində ziyalıların faciəli aqibətinə

dair misallar çıxdır; silk sodları qoymurdu ki, bu ziyahlar xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istə'dadlı davamçıları olsun. Onlar bu sədələri öz imkanları daxilində aşib keçirdilər. Canlarının hayına qalmayaraq, mədəniyyət yamacı kimi bir moramlı «xalq içinen», əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək qabiliyyətini görəndə özlerini xoşbəxt saidılar. Bəli, işin! Belə bir qabiliyyət görməyəndə isə övladlarını cəsahəyə yönəldirdilər ki, öz şəxsi imkanlarından istifadə edib özlərinə və xalqa daha çox fayda verə bilsinlər. Çünkü onlar nəslin şərəfini yüksək tuturdular, övladlarını, müasir dillə desək, naqışlık kompleksindən qoruyurdular.

Bizim dövrümüzde, cəmiyyətə, fəhlə-kəndlə dövlətinin monafeyinə sərbəst xidmət etmək yolunda bütün məncələrin dağıdılib məhv edildiyi bir zamanda isə bə'zən elə diplomlu məcsənlər ortaya çıxır ki, xalq e'timadından, xalq pulundan özlərinə xeyrinə istifadə edirlər.

Övladlarını, nəvələrini, qohum-əqrəbəsim öz kafedrasına, laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, olmasalar da dissertasiya hazırlamaq, elin pillələri ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait yaranan professorlara, hətta akademiklərə ziyalı deməyə adamın necə dili gələr?

Hüquq fakültəsinə gəlincə, burada da bizim qərarımız sağlam olmayan bir meylio bağlı idi. Biz aşkarla çıxarmışdıq ki, bu fakültəyə qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq, məhkəmə, hüquq kafedraları, partiya və sovet işçilərinin balalarıdır. Əsasən suisitfadə ilə əlaqədar olan belə bir vəziyyət, daha artıq dərəcədə isə onun nəticələri, inzibati orqanların tərkibində bir növ qohumbazlıq və «irsityet» şəraitinin yaranara biliçəyi təhlükəsi bizi narahat edirdi.

Mən həmin təhriflərin əleyhina çıxanda illə vaxtlar qulağıma belə sözlər gəlib çatırdı ki, bəs bu cür səri tədbirlər nəyə lazımdır, axı, həkim, müəllim, hüquqçu, alim nəsilləri olmuşdur – baba, ata, oğul... Bəs nə üçün indi bunu qadağan edirik? Bu suala cavabım belədir: bəli, olmuşdur və ola da bilər, yalnız yüksək mə'nəviyyat zəminində, yalnız istə'dada görə. Şaxtaçı, nəşçi, poladörədən, taxılçı sülalələrinə mənim dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm. İşə na-

muslu münasibətlə əsaslanan varislik nəsillərdə əsl ziyyəli keyfiyyətləri yaradır – həm fiziki, həm də əqli əmək adamlarında...

Hər kəsden qabiliyyətinə görə, hər kəsə emeyinə görə. Bu, sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif edilir, biz vəziyyəti düzəltmək üçün sərt tədbirlərə əl atırıq. Beləlikla, zərbə ziyyəli ailələrinin ənənlərinə yox, «əl əli yuyar, əl də üzü» kimi qarşılıqlı himayədarlığa əsaslanan ailəciliyə, proteksionizmə və qohumbazlığa deyir. Biz bu cür ziyanolu halların kökünü kəsəcəyik...

– Lakin bunlar heç də yerli xüsusiyyətlərdən doğan qüsurlar deyil. «Təfəllinin qeydində qalıb» onu «nüfuzlu» instituta düzəltməyə, övladının can-başla işləmək qabiliyyətinə malik olmadığını yaxşı bila-bila onun üçün «istii» yer tapmağa cəhd göstərən valideynlər çoxdur. Bu, əsl bəladır. Belə cavanlara «atabalas» deyirlər. Bir söz kimi yazılır. Bəlkə də qanunla ümumi ciddi tələblər müəyyən etmək lazımdır...

– Mən də həmin bəladan danışram. Amma qanun çıxarmaq... Əlavə bir qanun nəyimizə gerəkdir? XXVI qurultayda deyildiyi kimi, bidden yaxşı qanunlar az qəbul edilməmişdir. məsələ onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin – özü də hamı tərəfindən və hər yerde.

Konstitusiya var, kommunizm qurucusunun əxlaq kodeksi var, vətəndaşlıq var, sovet höyət tərzinin mə'nəvi prinsipləri var. Konkret praktika da bütün bunların əsasında yaranır.

Məsələn, biz bağ binaları tikməyi, şəxsi avtomobil almağı, alimlik dərcəsi üçün dissertasiya müdafiə etməyi rəhbər partiya işçilərinə və vəzifeli şəxslərə qadağan etməyə məcbur olmuşuq...

– Üzr istəyirəm, Heydər Əliyeviç, biz ki, qanunçuluqdan danışırıq! Bu işə, müləyim desək...

– Müləyim sözlər axtarmayıñ. Bəli, bu, iradi qərardır. Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi mən təklif etdim, həmkarlarıñ razılaşdırılar.

60-ci illerde Bakıda bağ binaları tikintisi geniş miqyas almışdı. Kim təkdirirdi? Əsasən, rəhbər işçilər, ziyyələr. Nəticəsi nə olmuşdu? Bir çox hallarda sui-istifadə: müəssisə və tikintilərin texnikasından, nəqliy-

yat vasitələrindən, inşaat materialalarından, işçi qüvvəsindən qanunsuz istifadə edilməsi. Üstəlik, bağ binaları tikiləsi xüsusi mülkiyyətçilik psixologiyasının, fərdiyyətçilik əhvali-ruhiyyəsinin dirçəlməsinə təkan verir, içtimai borcun yaddan çıxarılmasına səbəb olur. Biz bə'zi rəhbər işçilərə şiddetli cəza verdik, hətta partiyadan da xaric etdik. Bağ binaları tikintisini qadağan etməyimizdən heç kim zərər çəkmədi, cəmiyyətə isə bunun xeyri oldu. Zavod direktoru üçün bağ yox, zavodun bütün kollektivi üçün pansionat, profilaktoriya. Biz, bax, bunu əsas götürürük. Son illərdə bu cür pansionatlar, istirahət evləri, o cümlədən, rəhbər heyət üçün, – az tikilməmişdir. Respublika içtimaiyyəti bizim tədbirlerimizi bəyənmışdır.

Fərdi avtomobillər almanın qadağan edilməsi avtomobil alveri faktları ilə əlaqədardır. Həm də belə faktlar çoxalmışdı. Biz avtomobil alıbasımaq üstündə də bir çox məş'ul işçiləri cəzalandırmalı olduq.

Mən təcrübəmizi kor-korana götürüb tətbiq etməyi məsləhət görmək fikrindən uzağam. Belə qərarları biz özümüzdə yaranmış kəskin vəziyyətə uyğun olaraq qəbul etmişik. Rəhbər işçilərin adlarını az da olsa ləkə düşməməlidir.

– Baş alimlik dərəcələri? Axi, biz həmişə cəmiyyəti elmi qayda-da idarə etmək zərurətindən danışırıq. Əgər partiya işçisi və ya nazir həm də alındırsa...

– Güman edirəm ki, şairin çox riyakarlıqla, lakin dəqiq şəkildə deyişirilmiş misrlarına bələdşiniz: «Alım olmaya da bilersən, amma namızəd olmağa borclusən». İndi biz elmsiz keçinə bilmərik. Kim idarəetmə ilə məşğul olursa elmlərin, xüsusiylə de içtimai elmlərin, əsaslarına yiyələnəməlidir. Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə cərəyan edən hadisələri təhlil etməyi və bir antiq qərarlar deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu keyfiyyətlərin olmasını isteyirik... Bu, bizə fayda verir. Hər bir qaydanın əsaslandırılmış istisnaları da var. Yoxsa qayda ehkama çevrilər.

Lakin Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi Balakişiyevin texnika elmləri namızədi alimlik dərcəsi almasını əsla normal vəziyyət hesab etmək olmaz. Axi, o, partiya işinə keçməzdən avval elmi-tədqiqatla məşğul olmamışdı, heç mühəndis də işləmə-

mişdi, ömründə istehsalatda çalışmamışdı. Buna görə də yoxlanmanın natiçələri təəccüb doğurmur. Bu natiçələr oyanan şübhəni təsdiq etmişdir; Balakişiyev əslində dissertasiyanın müəllifi olmamış, özgə vəmeyindən istifadə etmişdir. Balakişiyev sovet alimi adına yarışma-yan hərəkətlərinə görə, SSRİ Ali Attestasiya Komissiyasının 1981-ci il 12 avqust tarixli qorarı ilə alımlık dərcəsindən məhrum edilmişdir. Daha əvvəl Balakişiyev işdəki ciddi nöqsanlarına görə vəzifədən götürürlüy sırası işə göndərilmişdi.

Lakin bu, yegane hadisə deyildi. 60-cı illərdə rəhbər işçilər arasında alımlık dərcəsi almağa aludəciliğ dəb düşmüdü. Biz belə bir nəticəyə gəldik ki, bunun nə elm üçün əməli faydası var, nə də partiya, dövlət fəaliyyəti üçün. Zərəri, mə'nəvi ziyanı isə çoxdur. Rəhbər işçilər öz vəzifelerindən sui-istifadə edirdilər, alımların sıraları isə zibillənirdi. Qadağan etməyimizin səbəbi bax, budur.

Bələ mə'nəvi yasaqlara dair gətirilən misallar, bəlkə də, gözlənilməzdır. Lakin əmək kollektivində mə'nəvi yasaq əzliyündə o qədər də nadir hadisə deyildir. Bu, şərəf və vicdan haqqında sosialist anlayışlarından irəli gelir, müəyyən şəraitdə konkretlik kasb edir. Həm də kollektiv rəhbərlik edən rəhbərin qarşısına xüsusi tələbələr qoyur. Rəhbər işçinin mə'nəvi siması, mə'nəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan xırda burjua psixiologiyasının qalıqlarını qəmçəliyib lə'nətləyirsə, şəxsi həyatında isə öz vəzifəsindən sui-istifadə edirsa, sərvət toplamaqla, qızıl almaq, alver etməklə məşğul olursa, həyatda əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüz qat təhlükəlidir.

– Heydər Əliyeviç, hətta Qərbədə sosializmi tez-tez səsli tə'minatlar quruluşu adlandırırlar. Özü də bizdə hər bir adam bunu hər gün yəqin edə bilər. Bununla belə, görürsən, adamlar artıq ehtiyatlar yaradırlar. Buna səbəb nədir? Onları qorxudan, bəlkə, beynəlxalq vəziyyətdir?

– Beynəlxalq vəziyyət nə qədər gərgin olsa da, onun buraya heç bir dəxli yoxdur. Gərgin beynəlxalq vəziyyət normal vətəndaşa sülhün, öz yaxın adamlarının müqəddərəti üçün təşviş oyadır, öz evini, öz Vətənini müdafiə etmək əzmi yaradır. Mən sadə əməkçilərlə görüşəndə

tez-tez bunun şahidi oluram. Onlar partiya və hökumətimizin sülhü qoruyub saxlamaq qabiliyyətinə özlərinin möhkəm inamını ifadə edirlər...

...Ehtiyat toplayanların psixologiyası məni də maraqlandırır. Ba'zın onların açıq-saçıq cavablarını eşidirsən. Bakı şəhəri Şəumyan Rayon İcraiye Komitəsinin keçmiş sodri, qızıl pul alıb yiğməqda ifşa edilmiş Əhmədov Kommunist Partiyası MK-si Bürosunun iclasında beləcə də demişdi: «Dar gün üçün». Onlar layiq olmadıqları yeri tutar-tutmaz öz «dar günləri» üçün qorxmağa başlayırlar. İnamsızlıq, nigarançılıq, labüb uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izloyır. Əgor onların keçmişinə baxsaq, indicə haqqında dənişdığımız əhvalatlara hökəmən rast gələrik: ali məktəbdə yer rüşvətlə alınıb, diplom pulla alınıb, dissertasiya da, «gəlirlili yer» də və i.a.

Bumeranq geri qayıdır. Bələ burasındadır ki, o, nəinki həyatımızın qanununu pozan adəmin şəxsi təcəyi, həm də çoxlu başqa adama zərbə vurur, dayaqlarımıza və prinsiplərimizə zərbə vurur ədalət və paklılığı inamsızlıq yaradır.

– Məndə belə bir təssürat oyandı ki, sizdə rüşvətxorluq cina-yatın hər hansı başqa bir növünə nisbətən daha çox nifrat oyadır. Şair Fikrət Qoca isə hətta deyir: «Rüşvət kürəyimizə sancılan xain bitçağıdır... ». Nə üçün mahz rüşvət?

– Ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltıdan dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bünülləri alır. Şairin aforizmi mübahilə deyildir. Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür. Hətta təmiz, pak adəmin də, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrat edən adəmin də. Şəxsən təmiz olmaq və şəxsən çırınmak hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusunu deməkdir. Publisistlərdən neçə illərdi ki, Rubinovun «Brilyant əllər» məqaləsi kimi bir çıxış gözəylərdim. Lakin «Literaturnaya qazeta» şəxsi galır haqqında hesabat formasını tapmağı yalnız təklif etməklə kifayətlənib, bunun üçün tədbirlər hazırlanmasına çalışmasa, yarı yolda qalmış ołar.

Yəqin ki, siz publisistlər də bəzən çətintik çökirsiniz. İfşa edilmiş və hələ ifşa edilməmiş oğrular, rüşvətxorlar yəqin çığır-bağır salırlar ki, siz «rahbarın nüfuzunu» sarsıdınız. Bizdə də belə şəyələr olur. Lakin biz sosialist qanunçuluğuna ən ciddi əmək edilməsi uğrunda mübarizə aparmaq, xidmət mövqeyindən hər hansı şəkildə sui-istifadə edilməsi, ən qarşı mübarizə aparmaq, cəmiyyətünüzün mə'nəvi sərvətləri uğrunda mübarizə aparmaq haqqında partiyanın göstərişlərini unutmuruz.

— Sizin tanınmış bir hüquqçunuz demişdir: «Zəhmətsiz gəlirlə yaşıyan adam «zəhməti» gəlir haqqında arayışı pul ilə həmisiə ala bilər».

— Bunu yoxlamaq asandır. Həm arayış alanı, həm arayış verəni lazımdırca cəzalandırmaq da. Başlıcası isə budur ki, şərin kökünü kəsmək üçün görülən konkret tədbirlər əzlüyündə əlahiddə bir məqsəd deyildir. Bunlar qanunum pozulmasına qarşı ümumi dözlüməzlik sistemində möhkəm daxil olmalıdır. Qəzətin çıxışı fəal həyat mövqeyinin təzahürü rünumalarından biridir. Real tədbir görülməsə, fəal mövqeyin heç bir faydası yoxdur. Fəal vətəndaşlıq mövqeyinin yaradılması dövrümüzdə bütün ideoloji işin özəyidir.

1979-cu ildə aprelində Bakıda «Fəal həyat mövqeyinin formalasdırılması: mə'nəvi torbiyənin təcrübəsi və aktual problemlər» mövzusunda Ümumittifaq elmi-praktik konfransının keçirilməsi bu baxımdan böyük hadisə olmuşdur...

Elmi-texniki inqilab, rıfahın yüksəlməsi, asudə vaxtin çoxalması, savadın artması kimi mütərəqqi hadisələrin müasir həyata getirdiyi bir çox ziddiyyətlər kompleks qaydada — mə'nəvi, sosial, siyasi cəhətdən idarə olunmasa, mənfi nəticələr de verə bilər.

Sosializm cəmiyyətində bu prosesdə əsas rolu əmək kollektivi öz öhdəsinə götürür və onun əhəmiyyətinin getdiğərək artırması Konstitusiyada qeyd edilmişdir. Əmək kollektivində yalnız əmək alətləri deyil, insanı münasibətlər də mükəmməl olmalıdır. Bakı məişəti kondisioneri zavodu bu cür ahengdar əlaqənin timsali ola bilər. Müəssisənin partiya təşkilatı iqtisadi, təşkilatı və ideoloji amillərin tə'siri sisteminə əməli şəkildə işləyib hazırlayaraq sosialist içtimai istehsalının humanist məqsədlərini hər bir əməkçiye aydın göstərir.

Respublikanın nailiyyətləri partiya və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan SSR onuncu beşillik planı vaxtından əvvəl yerinə yetiridiyinə görə, üçüncü Lenin ordeni ilə təltif olunmuşdur. 1980-ci il və bütün beşillik üçün Ümumittifaq sosializm yarışının yekunlarına görə, respublika dəlbədal on birinci dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜLHİMŞ-in və ÜLKİGİ MK-nın Qırmızı bayrağı ilə mükafatlandırılmışdır.

Leonid Iliç Brejnev 1978-ci ilin sentyabrında Bakıya gəlmədi. Sov.İKP MK-nın Baş katibi respublikanın müvəffəqiyyətləri ilə tamış olduqdan, onun şəhər əməkçiləri ilə görüşdükdən sonra təsəssüratına bu sözlərlə yekun vurmuşdu: «Azərbaycan iri addımlarla irəliləyişir!»

Biz bu tə'rifdən ruhlanaraq respublikanın irəliləyişinin ləngiməməsindən ötrü əlimizdən gələni edirik. Biz iqtisadiyyatı böyük sürətlə yüksəltməyi nəzərdə tutmuş, on birinci beşillik üçün gərgin planlar müəyyənləşdirmiş və elə birinci ildən yaxşı nəticələrə nail olmuşuq.

Cari ildə hava şəraiti əlverişli olmasa da, tarla əməkçiləri yenidən gərkəmlı qələbə qazanmışlar. Dövlətə bir milyon 13 min ton pambıq satılmışdır ki, bu da keçən il tədərük edilmiş rekord həcmindən 129 min ton çoxdur; bir milyon 608 min ton üzüm satılmışdır ki, bu da rekord il olan 1980-ci ildəkindən 210 min ton çoxdur. Azərbaycan ölkədə ən iri üzüm istehsalçısına çevrilmişdir.

Brejnev yoldaş bizi böyük nailiyyətlər münasibətilə təbrik edib göstərmüşdür ki, hər il planların və sosialist öhdəliklərinin tamamilə və artıqlaması yerinə yetirilməsi, məhsuldarlığın, bütün kənd təsərrüfatı məhsulları istehsalının və dövlətə satışının durmadan artmasının tə'min edilməsi respublika əməkçilərinin yaxşı ənənəsinə çevrilmişdir.

Sənaye və tikinti də sürətlə inkişaf edir. Bu il məhsul artımının 81.4 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə olunmuşdur. Keyfiyyət nişanlı məhsul istehsalının həcmi 29.5 faiz artmışdır.

Respublikanın və bütün ölkənin iqtisadi müvəffəqiyyətləri ona görə fərqlidir ki, bunlar xalqın rıfahının yüksəlməsi deməkdir. Çünkü XXVI qurultayda deyildiyi kimi, konkret adama konkret qayğı partiyanın iqtisadi siyasetinin əzəli və son məqsədidir.


Lakin istehlak mədəniyyəti tərbiye etməyi yaddan çıxarmaq olmaz. Bu, sosialist həyat tərzinin bir ünsüridür. Bayaqqanın haqqında danışığımız ziyanlarımızın foallığı üçün burada geniş meydan vardır. Əsl bir ziyanlı rıfahın mənənə və məzmununun, şəxsi və icimai qarşılıqlı münasibətin başa düşülməsinə kömək etməyə çalışır. Başqa bir ziyanlı iş vozisiyə keçəndən sonra öz meşşən instinktlərinən meydan verir. Deməli, iki yol var. Müasir əşyaların köməyi ilə – yüksəltmək yolu. Bir də oşyaların ucbatından – uçuruma yuvarlanmaq yolu.

Biz foal həyat mövqeyinin formalşdırılmasına bu qədər böyük əhəmiyyət verəkən təkcə sosial cəhdənən foal şəxsiyyətin icimai proseslərin idarə olunmasına kömək etdiyini yox, həm də bu şəxsiyyətin özünün yeni həyat sərvətləri olda etdiyini, yeni sevinclərə qovuşduğunu nəzərdə tuturq.

– Siz dediniz ki, insanın foal mövqeyi konkret hərəkətlərdə təzahür edir. Amma mə'lumdur ki, adamın başına öz hərəkətləri üçün heç də həmişə çələng qoymurlar.

Azərbaycan kinostudiyasının «İstintaq» filmində, – yeri gölmiş kən deyim ki, o, moskvalılara böyük tə'sir bağışlanmışdır, – müstəntiq Seyfi əsl cinayətkarı – keçmiş vozifeli şəxsi üzə çıxarıb ifşa etmək üçün əlindən göləni edir. Filmin yaradıcıları – ssenari müəllisi Rüstəm İbrahimbəyov və rejissor Rasim Ocaqov «Qanun hamı üçün qanundur» prinsipini publisistəsinə kəskinləşdirmişlər. Lakin bu prinsipin zəfor çalması üçün film qəhrəmanını nəinki təzyiqə, hədələrə sinə gərir, həm də istintaqın bə'zi prosessual normalarına e'tinasiqliq göstərməyə məcbur olur. Güman etmək olar ki, bunun üçün cəzalandırılacaqdır. Qanun hamı üçün qanundur! Şair demişdir ki, «Xeyirxahiğin gərək yumruğu olsun». Lakin axı, ədliyyənin də yumruğu var.

Yaxud da bir halda ki, misalları incəsənət əsərlərinindən götürürük, Eldar Ryazanovun çoxdan çökülmüş, lakin köhnəlməyən «Avtomobildən özünü qorub» filmini yada salaq. Hakimlər və iclasçılar rəğbot hissini güc gəlib hədsiz təmənnasızlığına görə, hətta sevən qadının da soñət adlandırdığı Yuri Detokchin barədə hökm çıxarırlar. Doğrudur, qanun-qaydəni bu cür «pozanlara» münasibət



müxtəlifdir. Əlxüsus, qanunun quru hərfinin keşiyində dayananlar arasında. Bir hüquqçu təəssüfə demisidir ki, Smotrunovski «anarxist» molahətli qəhrəməna çevirmişdir.

- Mənimse Yuri Detoçkindən xoşum golur! Əlbəttə, səhvi ondadır ki, təkbaşına iş görür. Lakin yəqin başqa cür hərəkət etmək əlindən gəlmir. Seyfinin də əlindən gəlmirdi. Hər adam səhv edə bilər. Hər şey onun hansı mənəvi mülahizələri rəhbər tutmasından asılıdır.

Filmin yaradıcıları içtimaiyyətin diqqətini fırıldaqçılarla qarşı daha faal mübarizə aparmaq hizumuna cəlb etmiş, onların vəziyyətə uyğunlaşmasının yeni növlərini göstərmişlər. Detoçkin və Seyfi kimi adamların sayosunda mənfi hallara qarşı mübarizə daha müvəffəqiyyətlə gedir. Belə adamlar mübarizə formalarını və metodlarını seçməkdə səhv etsələr də laqeydlərdən daha çox olsalar yaxşıdır.

Yazıcılar, şairlər, kinematoqraflar sürətlə dəyişen həyatla qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə göstərlərlər. Ziddiyyətlər tekçə hüquqşunaslıq yox, adət edilmiş təsəvvürlərə, köhnəlmış ananələrə. İlk nəzərdə sərsizlər görünən davranış qaydalarına da addır. Beləliklə, sənətkarlar öz vətəndaşlıq mövqelərini ifadə edərək cəsarətlə parlaq bedii əsərlər yaradırlar.

Ədəbiyyatın həyatdan geri qalmasına yalnız təəssüf etmək olar. Mən an evvel Azərbaycan yazıçılarını nəzərdə tuturam. Bizi də kommunist əxlaqının antipodlarına qarşı Azərbaycan kommunistlərinin indiki mübarizəsinə əks etdirən, cəsur və vicdanlı müasir cəngavərlərin obrazları olan əsərlər hələ az yaradılır. Halbuki real həyatda belə adamlar çıxdır!

Bir halda ki, səhbi ədəbiyyatdan düşdü, deməliyəm ki, sosialist realizmi ədəbiyyati mənfi hallara qarşı mübarizədə, kommunizm ideallarının bərqərar edilməsi uğrunda mübarizədə, bütün dünyada sülhün qələbəsi uğrunda, dağdıcı şər qüvvələr üzərində insan idrakının təntənəsi uğrunda, mübarizədə həmləvarlıq, hətta davakarlıq kimi bir keyfiyyətə malik olmalıdır.

Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur! Qətiyyətli adamların sevinc hissi süst, ətalətli, «mənə dəxli yoxdur» mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq məlini uğurlayanlara heç bir zaman nəsib ola bilməz. Belələrinin iztirabla-

rına kimse şərık olmaz, onların çəkdiyi labüb cəzəni heç kim hədsiz dərəcədə şiddetli cəza saymaz...

Şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir. Sonra nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şor üzərində əbədi mütləq qəlobəsinə nail olacaqıq. Lakin tərzinin haqq-ədalət, qanunçuluq, ideyalıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmaliyiq. Sapıntılar vardır və yenə də olacaqdır. Lakin bunlar dərhal qanunun, rəhbərliyin, içtimaiyyətin diqqətini cəlb edəcəkdir.

Biz həyat tərzimizin oxlaq prinsiplərini bərqərar etmək uğrunda mübarizədə içtimai rə'yin öyrənilməsinə və nəzəre alınmasına xüsusi əhəmiyyət veririk. Deməliyəm ki, bu, işdə çox karımıza golur.

Aşkarlıq, görülən tədbirlər və onların natiqələri haqqında müntəzəm olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat organlarından, radio və televiziyyadan səmərəli istifadə olunması sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial fəallığını yükseltməkdə çox mühüm amildir.

Lap bu yaxınlarda MK Bürosunda biz Bakının Nərimanov rayonunda hüquq qaydalarının mühafizəsində və hüquq pozuntularına qarşı mübarizədə olan ciddi nöqsanlar haqqında məsələ müzakirə etdik. Hüquq-mühafizə və sovet organlarının rəhbərlərinin şiddetli cəza verməli olduq. MK-nin bu məsələyə dair qərarını respublika mətbuatında dərc etdik. Sonra Azərbaycan KP MK yanında içtimai rə'yini öyrənmə və sosioloji tədqiqatlar mərkəzi zəhmətkeşlərə müraciət edib qərarda deyilənlər barəsində öz mülahizələrini bildirməyi xahiş etdi. Minlərlə təklif, məsləhət alınmışdır. Hamisində da qərarınız bəyənilir.

Təkliflərin və məsləhətlərin bir çoxu əməli cəhətdən məqsədə uyğun olması ilə fərqlənir. Məsələn, milis, məhkəmə, prokurorluq işçilərinin əhali qarşısında hesabatları qayda şəklini almışdır.

Bütün bunlar partiya və dövlət intizamının, kommunist əxlaqi normalarının pozulmasına qarşı barışmazlıq şəraiti yaradır, mənfi hallara qarşı faal mübarizlər, sosialist həyat tərzi prinsiplərinin bərqərar edilməsi uğrunda mübarizlər tərbiyə edir.

Sov.İKP qurultaydan-qurultaya möhkəmlənir və sosialist həyat tər-zini təkmilləşdirmək problemlərinin həll olunmasında... sovet demok-ratiyasının inkişaf etdirilməsində, kommunizm ideallarının bərqərar edilməsində partiyanın xətti dərinləşir, konkret adama, onun həm maddi, həm də mə'nəvi rifahuna qayğı daha da konkretlaşır.

...Biz yabançı, yamaq kimi görünən nə varsa hamisində təmizlən-mək prosesinin zəruriliyindən, «qanun hamı üçün qanundur» prinsipi-nin pozulmazlığından, en əvvəl konstitusiya mə'nasında və mə'nəvi mə'nada pozulmazlığından məhz buna görə inamlı danışırıq.

– Heydər Əliyeviç, poeziyanın ülvı sözləri ilə müvəffəqiyət arzulamaq ləp yerinə düşər.

Nizami demişkən:

«Qoy ədalət zəfər çalsın
Zülm məhv olub, alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət».

– Bəli, XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi demişdir:

«Təmkinli ol, lovgalığı, sərvəti
At, yanıb tonqalda qoy külə dönsün!
...Əgər istəyirsən ürəyin gülə,
Qoyma pis niyyətlər fikrinə gələ.
Nalayıq əməllər görsən harada,
Odlu nəfəsinə yandır, məhv etə!»

* * *

ƏLA TƏHSİLLƏ, RUH YÜKSƏKLİYİ İLƏ, İLHAMLA VƏ TƏNƏH XİDMƏT ETMƏLİ

(*Tələbə gənclərin respublika partiya və sovet faulları ilə görüşündəki nitiq; 28 avqust 1982-ci il*)

Əziz yoldaşlar!

Bizim gənc dostlarımız!

Bütün ölkəmiz kimi respublikamız da bir neçə gündən sonra böyük və işiqli bir auditoriyaya çevriləcəkdir. Bu auditoriyaya qaynar təbiətli, bitik həvəslə, elmin parlaq zirvələrinə can atan gənclər ordusunu doluşa-caqdır. İnsan təşəkkürünün zirvələrinə yürüş zəka və qəlbin yorulmaz fəaliyyətinin bəhrəsi olan kəşflər timsalındadır. Bax, buna görə də yeni dərs ilinin başlanması həmisi böyük bayramdır.

Dərs ilinin birinci günü Bilik mə'bədinin çatın pillələri ilə ilk addımlar atan ən kiçik vətəndaşlar – birinci sınıf şagirdləri üçün təntənəli gündür. Dərs ilinin birinci günü ölkəmizdə ən şərəfi bir peşəni – fəhlə peşəsini seçən, texniki peşə məktəblərində oxuyacaq gənclər üçün də bayramdır. Dərs ilinin birinci günü birinci kurs tələbələrinin – gələcək alımların və istehsalat komandirlərinin, müəllimlərin və mü-həndislerin həyatunda ən təntənəli gün olacaqdır.

Dərs ilinin birinci günü öz dərin biliyini, çıxılık təcrübəsini, odlu qəlbinin hərəkatını Prometey alovu kimi kommunizm qurucularının gənc nəsillərinə bəxş edən adamlar üçün – ümumtəhsil və texniki peşə məktəblərinin, texnikumların, ali məktəblərin müəllimləri, həmi tərbi-yəçi ustalar üçün də bayramdır.

Əziz dostlar, icazə verin. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti adından siz iəsim şəxsinizdə bütün tələbə gəncləri, müəllimləri, həmi tərbiyacılari və valideynləri yeni dərs ilinin başlanması münasibətilə ürəkdən tobrik edim! Sizə möhkəm cansağlığı, uğurlar, böyük insani səadət arzulayıram!

...Xalqın rifahına, onun yüksək məhsuldar və yaradıcılıqla işləməsi üçün dinc şərait yaradılmasına partiyanın göstərdiyi qayğıya sovet

adamları içtimai fəaliyyətin bütün sahələrində fədakar əməkla, yüksək göstəricilərlə cavab verirlər. Sovet Azərbaycanının zəhmətkeşləri də partiyanın özəmətlü planlarını həyata keçirmək uğrunda ümumxalq mübarizəsinin önündə gedirlər. Onlar yetmişinci illərdə qoyulmuş möhkəm təmələ osaslanaraq içtimai istehsalın sürətini artırmaqdə davam edir, kommunizm quruculuğunun bütün sahələrində yeni müvəffəqiyyətlər qazanırlar. Zəhmətkeşləriniz cari, yubiley ilində də böyük ruh yüksəkliyi ilə işləyirlər. Respublika sənayesinin əmək kollektivləri SSRİ-nin şanlı 60 illiyini layıqli işlərlə qarşılamaya çalışaraq məhsul satışının həcmində və ən mühüm məhsul növlərinin istehsalına dair sekizkaylıq tapşırığı vaxtından əvvəl, avqustun 26-da yerinə yetirmişlər. Sənaye istehsalının artım sürəti 5.5 faiz olmuşdur. İndi Azərbaycan bu göstərici üzrə, habelə əmək məhsuldarlığının artırılması cəhdən müttəfiq respublikalar arasında qabaqcıl yerlərdən birini tutur. Keyfiyyət nişanlı məhsul buraxılışı tapşırıqları da artıqlaması ilə yerinə yetirilmişdir.

Kənd təsərrüfatı istehsalını daha da yükseltmək yolunda yeni böyük addım atılmışdır. Kənd əməkçiləri mürekkeb hava şəraitində, təbii fəlakətə qarşı mübarizədə yüksək fəaliyyət göstərir, taxıl zəmilərində, pambıq, üzüm və təravəz plantasiyalarında, kənd təsərrüfatı istehsalının bütün sahələrində yeni qələbələr qazanmağa yenilməz bir əzmkarlıqla çalışırlar. Taxılçılar ə'lə məhsul yetişdirmişlər. Onlar planları ödəmişlər və artırılmış sosialist öhdəlikləri hesabına dövlətə taxıl satırlar. Dünən tədarük üzrə xalq təsərrüfatı planını yerinə yetirən tərəvəzçilər böyük müvəffəqiyyətlər qazanmışlar. Onlar dövlətə 600 min tondan çox bostan məhsulları satmışlar ki, bu da öten ilin eyni dövründəkindən xeyli çoxdur. Respublikanın çaybecərənləri yubiley ilinin planlarını müvəffəqiyyətlə yerinə yetirmişlər, bol pambıq və üzüm yetişməkdədir, bu məhsul tez və itkisiz yiğilmalıdır. Əsaslı tikintidə də işlər ümumən pis getmir. Əsaslı tikintinin göstəriciləri keçən ilin müvafiq dövründəkinə nisbətən nəzərə çarpacaq dərəcədə artmışdır. Birinci dərəcəli dövlət əhəmiyyəti olan obyektlərin hamısı sürətlə tikilir.



Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitisi respublikanın zəhmətkeşlərini bu müvəffəqiyyətlər münasibətilə ürəkdon təbrik edərək möhkəm əmin olduğunu bildirir ki, sənaye, kənd təsərrüfatı və tikinti işçiləri beşilliyin ikinci ilini yeni, daha yüksək göstəricilərlə başa çatdıracaqlar.

... Sovet Azərbaycanın çıxırlanması, Azərbaycan xalqının səadəti və sıfaranlığı partiyanın Lenin milli siyaseti təntənasının təcəssümüdür. Respublika əhalisinin mənəvi mədəniyyətinin, elm və təhsilinin coşqun yüksəlişi bunun parlaq təzahürüdür. Bizim nailiyyətlərimiz o qədər böyükdür ki, 20-ci illərin sade sosial-mədəni göstəriciləri ilə müqayisəyə belə gəlmir. Bir çox faktlar adıloşmışdır və indi heç kəsi təcəccübəldənmir. Lakin belə bir faktə bigənə qalmاق olmaz ki, təqribən 60 il əvvəl ali təhsilli adamların barnaqla sayıldığı, yüz minlərlə adamın savadsız olduğu bir diyarada indi orta ümumi təhsilin, ali və orta ixtisas təhsilinin güclü, geniş bir sistemi vardır, bu diyar kütüvə savadlılıq və yüksək mədəniyyət diyandır. Digər sovet respublikaları kimi, Azərbaycan da təhsilin inkişaf səviyyəsi və miqyası cəhdən bir çox əsas kapitalist ölkələrini geridə qoymuşdur. Respublikada əhalinin hər üç nəfərindən biri təhsil alır. Buzda əhalinin hər 10 min nəfərinə orta hesabla 172 tələbə, 4 mindən çox ali, orta və ya orta ixtisas təhsilli azərbaycanlı düşür...

Siz bütün bu sərvətlərin, inkişaf etmiş sosializmin bütün maddi və mənəvi nailiyyətlərinin, tarixi qələbələrinin varislerinizin...

Yoldaşlar! Sov.İKP XXVI qurultayı xalq maarifi sisteminin getdikcə daha intensiv inkişaf etdirilməsinə dair geniş program hazırlanmışdır. Bu programda maarif idarələrinin və orqanlarının başlıca vəzifəsi müəyyənləşdirilmişdir: tədrisin və təlimin keyfiyyətini yüksəltmək əsasında mütəxəssisler hazırlanması kökündən yaxşılaşdırılsın. Respublikanın partiya təşkilatı qurultayın qərarlarını əzmkarlıq və ardıcılıqla həyata keçirir. Bu işdə biz təhsil ocaqlarının fealiyyətinin xeyli yaxşılaşması, təlim-terbiyə prosesinin təkmiləşməsi, müəllimlərin ixtisasının və pedaqoji ustalığının artması ilə əlamətdar olan 70-ci illərdə qazanılmış təcrübəyə əsaslanır. Bütöv bir tədbirlər komplek-



sinin həyata keçirilməsi nəticəsində respublikanın xalq maarifi sistemi 80-ci illərə yüksək kəmiyyət və keyfiyyət göstəriciləri ilə qədəm qoymuşdur.

Azərbaycan Komunist Partiyasının XXX qurultayında respublika xalq maarifinin daha da inkişaf etdirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan KP MK ali məktəbə xüsusi qayğı göstərir. Ali məktəbin iqtisadi, sosial-siyasi əhəmiyyəti, respublika həyatının bütün sahələrinə tə'siri çox böyükdür. Mə'lum olduğu kimi, keçmişdə ali məktəbdə ciddi nöqsanlar olmuşdur. Onun işində kadrların seçilməsinin və yerləşdirilməsinin partiya prinsiplərinin kobud surətdə pozulmasına, qəbul imtahanlarının toşkilində və abituriyentlərin qəbulundada təhriflərə, müəllim kollektivlərində əxlaqa zidd hərəkətlərə, rüşvətxorluq faktlarına, tələbələrə laqeyd münasibət, xidmət mövqeyindən sui-istifadə hallarına yol verilirdi. Bütün bunlar kadrların peşə hazırlığına və gələcək mütəxəssislərin təbiyəsinə mənfi tə'sir göstərirdi.

Azərbaycan KP MK belə vəziyyəti dözləməz hesab edərək 60-ci illərin axılarında – 70-ci illərin əvvəllerində tədris müəssisələrində mənfi hallara qarşı mübarizəni genişləndirdi, ali məktəblərin fəaliyyətini kökündən yaxşılaşdırmağın təşəbbüsçüsü oldu. Bu mübarizədən məqsəd o idi ki, ali məktəb öz mə'sul vəzifəsinə, yüksək amalına uyğun olsun. Qəbul imtahanlarını qaydaya salmaq, tədrisin keyfiyyətini yüksəltmək, əməkviyyətə zidd halların kökünü kəsmək, tədris kollektivlərini lazımi biliyi, mə'nəvi keyfiyyətləri olmayan adamlardan təmizləmək üçün çox işləmek lazımlı gəldi. Bu gün biz razılıq hissi ilə qeyd edə bilərik ki, ali məktəblərin işinin, tə'lim-təbiyə prosesinin əsaslı surətdə yenidən qurulmasına, mə'nəvi-psixoloji şəraitin sağlamlaşmasına nail olmuşuq. Bu, tələbələrin hazırlanması və təbiyə edilməsi keyfiyyətinə dərhal müsbət tə'sir göstərmiş, abituriyentlər seçilərkən, şagirdlərin biliyi qiymətləndirilərkən obyektivlik, ədalətlilik şəraitini tə'min etmiş, ali məktəblərdə fəhlə gənclərin, fəhlə və kolxozçu uşaqlarının təhsil alması üçün daha əlverişli şərait yaratmışdır.



Ali təhsilin miqyası genişlənmiş və strukturunu yaxşılaşmış, tələbələrin sayı çoxalmış, ali məktəbin elmi potensialı artmış, elmin, texnikanın və istehsalın perspektivli istiqamətləri üzrə onlarca yeni ixtisas mənimsənilmiş, ali məktəblərin maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Doqquzuncu və onuncu beşilliklərdə təməli qoyulan mütləqqi meyllər dənməz xarakter almışdır.

Bu çoxcəhəti iş bu gün də davam edir. Lakin əldə edilən nailiyətlər son hədd deyildir. Mütəxəssislər hazırlanmasının keyfiyyətini daha da yüksəltmək üçün hələ çox iş görülməlidir. Ali məktəblərin fəaliyyətində hələ heç de bütün nöqsanlar və mənfi hallar aradan qaldırılmamışdır. Bunların qalıqları qəbul imtahanlarının qeyri-dəqiqlişində, subyektivizm və abituriyentlərə bədxah münasibət, xidmət mövqeyindən tamah məqsədi istifadə edilməsi faktlarında özünü göstərir. Rüşvətxorluq, proteksionizm, professional müəllim etikasının pozulması halları xüsusilə davamlıdır.

Ali məktəb sistemini daha da inkişaf etdirmək və təkmilləşdirmək işini ardıcıl davam etdirərək Azərbaycan KP MK bu il gənc mütəxəssis kadrlarının hazırlanmasında, qəbul imtahanlarının keçirilməsində mənfi xarakterli faktların kökünü kəsilməsinə yönəldilən bir sıra qərarlar qəbul etmişdir. Mə'lum olduğu kimi, bu yaxınlarda MK «Ali məktəbi dəha da inkişaf etdirmək və mütəxəssislər hazırlanmasının keyfiyyətini yüksəltmək haqqında» Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək sahəsində M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstytutunun işində ciddi nöqsanlar baradə məsələ müzakirə etmişdir. Qəbul edilən qərar mətbuatda dərc olunmuşdur. Qərarda tədris prosesinə, elmi-tədqiqat və ideya təbiyəsi işinə rəhbərlikdə olan nöqsanları aradan qaldırmaq, tədrisin səviyyəsini hərərəflü yüksəltmək, təhsilin kommunizm quruculuğu nəzəriyyəsi və praktikası ilə əlaqələrini möhkəmlətmək, yüksək ixtisaslı, ideyaca mətin rus dili və ədəbiyyati müəllimləri hazırlanmaq sahəsində konkret tədbirlər nəzərdə tutulmuşdur. Aşkara çıxarılan nöqsanlar və bunlarla əlaqədar görülən tədbirlər bütün tədris müəssisələri üçün ciddi ibrat dərsi olmalıdır. Göstərilən qərarda qarşıya qoyulan vəzifələri hər bir



ali məktəb kollektivində dərindən və hərəkətli müzakirə etmək lazımdır. Ali və Orta İxtisas Təhsili Nazirliyi tədris-metodiki, elmi işin və təbiyyi işinin daha da təkmilləşdirilməsi, ali məktəblərin həyatında bütün mənfi halların və nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər işleyib hazırlamalı və həyata keçirməlidir.

Azərbaycan KP MK-nın həyata keçirdiyi tədbirlərdə qəbul imtahanlarının təşkilini təkmilləşdirmək məsələləri hər il olduğu kimi yenə də xüsusi yer tutmuşdur. Respublika Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin partiya komitələri müəyyən edilmiş qaydalara dönmədən əməl olunmasına, ciddi qaydanın və ədalətin tə'min edilməsinə istiqamətləndirilmişdir. Görülən tədbirlər və müsbəqə imtahanlarının bütün gedisi geniş aşkarlıq xarakteri daşımışdır.

Bu böyük ictimai-siyasi kampaniyanın yekunları sonralar hərəkətli və diqqətlə təhlil ediləcəkdir. Lakin cə indi, demək olar ki, cari ilde də qəbul imtahanları ümumon xeyrəxahlıq və yüksək tələbkarlıq şəraitində keçmişdir. İmtahanların təşkili və abituriyentlərin seçilməsi keyfiyyəti yaxşılaşmışdır. Vilayət, şəhər və rayon partiya komitələri ali məktəbə qəbul imtahanlarının keçirilməsində daha səmərəli iştirak etmişlər. Respublikanın Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektorluqları və partiya komitələri diqqətlə hazırlıq işi aparmış, imtahanların təşkili və tələbələrin qəbulu üzərində nəzarəti gücləndirmişlər.

Qəbul və şikayət komissiyaları abituriyentlərin biliyini obyektiv qiymətləndirməyə çalışmış, səhv'lər və qərəzkarlığa yol verilməməsi üçün bütün şikayətlər və ərizələr diqqətlə baxılmışlar. Qəbul imtahanlarında on hazırlıqlı, möhkəm, dörə bilikli gənclərin seçilməsi tə'min edilmişdir. Bununla birtək, qəbul imtahanlarının təşkilində və keçirilməsində ciddi nöqsanlara da yol verilmiş, mənfi faktlar olmuşdur. Bu cür halların hər biri respublika Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən diqqətlə nəzərdən keçirilməli, müvafiq konkret tədbirlər müəyyən edilməlidir. Biz qəbul imtahanları praktikasım bundan sonra da təkmilləşdirmək, sosialist qanunçuluğundan, müəyyən edilmiş normalardan və qaydalardan hər hansı şəkildə konara çıxılması hallarına qarşı qətiyyətlə mübarizə aparmaq niyyətindəyik.



Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bütün işlərde və təşəbbüslerdə zəhmətkeşlərlə daim məsləhətləşir, kütünlərin kollektiv təcrübəsinə və rə'yinə arxalanır. Biz bunu şəxsiyyətin fəal həyat mövqeyinin formalşdırılmasından, ictimai münasibətlərin təkmilləşdirilməsi üçün tə'sirli qüvvə, sosial idarəetmənin və tərbiyənin mühüm vasitəsi hesab edirik. Ali və orta ixtisas təhsili məktəblərinin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün biz ali məktəblərin fəaliyyətində çox mühüm mərhələ olan qəbul imtahanları ərefəsində yenə də respublikanın ictimaiyyətinə müraciət etməyi qərara aldıq. Azərbaycan KP Mərkəzi Komitəsi yanında ictimai rə'yin öyrənilməsi və sosioloji tədqiqatlar mərkəzi öz müraciətində bütün ali və orta ixtisas təhsili sisteminin daha da yaxşılaşdırılmasının aktual problemlərini və xüsusi qəbul imtahanlarının təşkili məsələlərini geniş müzakirəyə verdi. Qaldırılan məsələlər barəsində ictimai rə'yin öyrənilməsinə partiya komitələrinin, nazirlərin və baş idarəelerin bütün sosioloji xidmət şəbəkəsi cəlb edildi. Aparılan kampaniya respublika mətbuatının səhi-fələrində, televiziya və radio verilişlərində işıqlandırıldı. Müraciətdə qaldırılan məsələlər respublika əhalisinin bütün təbəqələri arasında geniş əks-səda doğurdu. Əmək və tədris kollektivlərində keçirilən çoxlu yığıncaqlarda maraqla müzakirə edildi. Arası kəsilməyən axınla mərkəzə gələn məktub və teleqramlar bizim apardığımız işə zəhmətkeşlərin dərin maraqları göstərdiklərini, cəmiyyətin işlərində onların fəal iştirakını, yüksək siyasi şüurluğunu və mədəniyyətini parlaq şəkilde sübut edir.

Mərkəzin aldığı bu həyəcanlandırıcı sənədlər tədris müəssisələrinin işlərinə, mütəxəssis kadrların keyfiyyətlə hazırlanmasına zəhmətkeşlərin yaxından maraqları göstərdiklərini əks etdirir. Zəhmətkeşlərin məktubları çox zəngin sosial informasiyanın ən qiymətli mənbələrindən biridir. Bunlarda tədris müəssisələrində yüksək mə'nəvi, sağlam şərait yaradılması və möhkəmləndirilməsi, abituriyentlərin seçilməsində adələtliliyin və obyektivliyin tə'min edilməsi uğrunda Azərbaycan KP Mərkəzi Komitəsinin mübarizəsi ürəkdən və yekdiliklə müdafiə edilir, ali məktəblərin fəaliyyətinin keyfiyyətini yüksəlt-

mək sahəsində ardıcıl və məqsədyönlü iş üçün minnətdarlıq ifadə olunur. Məktublarda qeyd edilir ki, Azərbaycan KP Mərkəzi Komitəsinin gördüyü tədbirlər əmək adamlarına, respublikanın goləcəyinə dairi qayğınnı təzahüründür. Onların müəllifləri daha yaxşı, daha səmərəli işləyəcəklərini və də edirlər. İctimai rə'yin öyrənilməsi ali məktəblərin professor-müəllim heyətinin, ümumən, bütün ali məktəbin yüksək nüfuza malik olduğunu göstərməyidir. Rə'yələrin əksəriyyəti mühakimələrin səriştəliliyi və yetkinliyi ilə, fikirlərin və tövsiyə edilən tədbirlərin aktuallığı ilə fərqlənir. Bunlarda ali məktəblərə qəbul məsələlərinə, tədris prosesinin təşkili, tələbə və müəllimlərin tərbiyəsinin yaxşılaşdırılması məsələlərinə dair çoxlu konkret təklif, məsləhət verilir.

Məktubların müəllifləri belə bir yekdil fikirdədirler ki, bəzəi tədris müəssisələrində yol verilən mənfi hallar kadrlar hazırlanmasında respublikanın nailiyyətləri fonunda xüsusiş dəzi tilməz görünür. Tam bir sıra məktublarda qəbul qaydalarının pozulması faktları, açıq-əşkar suisitifikasiya halları haqqında siqnallar, habelə ali və orta ixtisas məktəblərində yanlış hərəkətlərdən şikayətlər vardır. Bütün təkliflər, mülahizələr və şikayətlər diqqətlə öyrənilir və təhlil olunur, bunların əsasında konkret tədbirlər görülmüşdür və ya görülməkdədir...

Bələdlik, 1982-ci ilin qəbul imtahanları və bunlarla əlaqədar olan həyəcanlar geride qalmışdır. İmtahanların yekuntarı ali məktəbin fəaliyyətini yaxşılaşdırmaq sahəsində Azərbaycan KP MK-nin gördüyü tədbirlərin yüksək səmərəliliyini və tə'sirliyini bir daha təsdiq etmişdir. Müsbəqə imtahanlarının bütövlükdə işgüzar şəraiti, onların mütəşəkkil keçirilməsi ali məktəblərə növbəti layiqli nəşlin gəlməsini tə'min etmişdir.

Bu il respublikamın ali məktəblərinə 21.450 tələbə, o cümlədən gündüz şö'bələrinə 13 min 75 adam qəbul olunmuşdur. Texniki ali məktəblərə gənclər keçən ildəkindən daha çox daxil olmuş, maşınçayırma, avtomatika, neftçılıma sahəsində perspektivli ixtisaslar üzrə tələbə qəbulu artmışdır. Fərəhliidir ki, kənd təsərrüfatı profillli ixtisaslara maraqlı artır, bu sahədə ixtisaslı kadrlara ehtiyacımız xüsusişlərə çoxdur. Respublikamın yaradıcılıq ali məktəblərinə oğlan və qızların qəbulu genişlən-

mışdır: mövcud ixtisaslara daha dörd ixtisas əlavə edilmişdir – rəngkarlıq, qrafika, heykəltəraşlıq, təsviri sənət tarixi və nəzəriyyəsi.

Ali məktəblərə daxil olmuş gənclərin təhsilində respublika əhalisinin sosial strukturu getdikcə daha dolğun əks olunur. 1982-ci ildə ali məktəblərin birinci kurslarına qəbul edilənlərin 70 faizi fəhlələr, kolxozçular və ya onların ailə üzvləridir. Ali məktəblərə qəbul coğrafiyasının genişliyi tə'min edilmişdir: burada, bu salonda əyləşən birinci kurs tələbələri, əslində Azərbaycanın bütün rayonlarını, o cümlədən dağlıq və uzaq rayonlarının təmsil edirlər.

Respublikanın bəzi regionları və əhalinin ayrı-ayn kateqoriyaları üçün müsabiqədən kənar qəbul qaydası daha da genişləndirilmişdir. Bu qayda Azərbaycanın bütün rayonlarının sürətli iqtisadi və sosial mədəni inkişafına kömək etməlidir. Azərbaycan KP Mərkəzi Komitəsinin yaxınlarda qəbul etdiyi qərar bunun üçün yeni imkanlar açır. Həmin qərara uyğun olaraq Naxçıvan MSSR-in, Dağılıq Qarabağ Muxtar Vilayətinin, kənd rayonlarının oğlan və qızları, ingiloylar, Meshəti türkləri və başqaları üçün respublikanın ali məktəblərində müsabiqədən kənar 849 yer ayrılmışdır.

Müsabiqədən kənar qəbulun üstünlüklerindən maksimum istifadə olunmalı, kənd təsərrüfatı müəssisələrinin vəsaiti hesabına təqədüb verilməklə kənddən tədris müəssisələrinə gənclərin göndərilməsi genişləndirilməlidir. Rayon rəhbərləri və ali məktəb işçiləri müsabiqədən kənar qəbul edilən tələbələrin sosial tərkibinə xüsusi fikir verməlidirlər. Bunun çox böyük əhəmiyyəti vardır ki, rayonlardan ali məktəblərə fəhlə və kolxoçu uşaqları gələnlər, onlar təhsili başa çatdırıb agronom və müellim, mühəndis və həkim kimi doğma kəndlərinə, təsərrüfatlarına qayıtsınlar.

... Moskvanın, Leningradın və ölkənin digər şəhərlərinin ali məktəblərində Azərbaycan gənclərinin təhsil alması yüksək ixtisaslı kadrlar hazırlanmaq işinin ən mühüm istiqamətlərindən biridir. Başqa şəhərlərin ali məktəblərinə gənclərin göndərilməsində böyük müvəffəqiyyətlər qazanılmışdır. Onuncu beşinci idarəetinə respublika ölkənin əsas ali məktəblərinə 2.976 tələbə göndərmişdir ki, bu da əvvəlki beş idarəetin-

dən təqribən iki dəfə çoxdur. Ümumiyyətlə, bu gün Sovet İttifaqının 49 şəhərinin 170 ali məktəbində Azərbaycan gənclərinin 3.500 nəfərdən çox nümayəndəsi oxuyur. Onlar xalq təsərrüfatının 80-dən çox sahəsi, respublika həyatının digər sahələri üçün 244 ixtisasla yiyələnilərlər.

Bu il biz başqa şəhərlərin ali məktəblərinə tələbələrin yeni höyük dəstəsini – 850 nəfər, o cümlədən birinci kursa 737 nəfər oğlan və qız göndəririk... Azərbaycan elçiliyi xüsusi respublika üçün yeni olan yem istehsalı, maldarlıqla damazlıq işi, kənd təsərrüfatı istehsalında avtomatlaşdırma ixtisaslarına və başqa ixtisaslara yiyələnəcəklər. Ölkənin yaradıcılıq ali məktəblərinə də qəbul artırılmışdır. Hazırda bədii təməyülli 10 məşhur ali məktəbdə 18 ixtisas üzrə 85 nəfər oğlan və qız təhsil alır. Ölkənin böyük ali məktəblərində respublikamız üçün, o cümlədən intensiv inkişaf etməkdə olan xalq təsərrüfatı üçün xüsusi əhəmiyyətli ixtisaslar üzrə kadrlar hazırlanması bundan sonra davam etdiriləcəkdir...

Yüksek ixtisaslı kadrlar hazırlanmasına xüsusi əhəmiyyət verinəkələ bərabər, biz başqa şəhərlərin ali məktəbləri məzunlarının uçutunun aparılmasına və onlardan hər birinin tə'yinatına nəzarət edilməsinə ən böyük diqqət yetiririk. Yaxınlarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi başqa şəhərlərin ali məktəblərini bitirmiş gönc mütəxəssislərdən respublika xalq təsərrüfatında istifadə olunmasının vəziyyəti və bu işin səmərəliliyini tə'min etmək tədbirləri məsələsini nəzərdən keçirmiştir. Müvəffəqiyyətlər yanaşı, nöqsanlar, həll edilməmiş məsələlər, bəzi nazirliklərin və baş idarəələrin yol verdikləri nəzəretsizlik və formalizm faktları da aşkarla çıxarılmışdır. Mərkəzi Komitə respublika orqanlarının rəhbərlərinə ciddi xəbərdarlıq etmiş və xalq təsərrüfatının inkişaf etməkdə olan sahələrinin real tələbatı nəzəro alınmaqla ölkənin ən yaxşı ali məktəblərində kadrlar hazırlanmasının səmərəli planlaşdırılması, məzunların bölüşdürülməsi və onlardan istifadə edilməsi üçün onların şəxsi məsuliyyətini artırmaq sahəsində tədbirlər müəyyən etmişdir. Respublikanın nazirlikləri, baş idarəələri, müəssisələri istehsalata təzə gedən gənc mütəxəssislərə əlverişli əmək və məiştə şəraitı yaratmaq üçün lazımı tədbirlər görməli, bu mütəxəs-

sısların peşə ustalığının artmasına daim qayğı göstərməlidirlər. Onlar başqa şəhərlərin ali məktəblərində, xüsusilə yuxarı kurslarda, buraxılış kurslarında oxuyan tələbələrlə siz əlaqə saxlamalı, bu gənclərin təhsil alıqları tədris ocaqları ilə işgūzar təməsi möhkəmlətməlidirlər. Partiya, sovet və təsərrüfat rəhbərlərimiz eyni işi yerli ali məktəblərin mə'zunları ilə də aparmalı, onların bölgüsündə fəal iştirak etməli, istehsalın sırlorını öyrənməkdə, öz möisətinini qurmaqdə gənclərə hər vəsite ilə kömök etməlidirlər.

Başqa şəhərlərin ali məktəblərini qurtaranların tə'yinatı, onlardan qayğıkeşliklə və səmərəli istifadə olunması problemlərinin böyük sosial və ictimai-siyasi əhəmiyyəti vardır. Bu problemlər nazirləklerin, baş idarələrin, təşkilatların və müəssisələrin kadr işinin çox mühüm ünsürü olmuşdur...

Ali məktəblərə daxil olmaq məqsəd xatirinə məqsəd olmamalıdır. Gəncləri ancaq məhdud adı məktəb ixtisaslarına deyil, xalq təsərrüfatının bu və ya digər sahəsinə yönəltmək. Sonralar oğlan və qızların texniki peşə məktəblərinə, texnikumlara, müəssisələrə göndərməyi nəzərdə tutmaq lazımdır. Şagirdlərə əməyə, kütləvi peşələrə, fehla peşələrinə həvəs oyatmaq, məktəblilərin fərdi qabiliyyətini və meylini dərinlənən öyrənmək gənclərin tərbiyəcilişinin yüksək vəzifəsidir...

Respublikamızın gənclərinin sovet zabitli kimi şərəfli və mas'ul bir peşəyə yiyələnmək arzusunu getdikcə artması böyüüməkdə olan nəslin yüksək vətənpərvərliyinə dələlat edir, sosialist Vətənimizin müdafiəsi kimi ümumxalq işinə var qüvvəsini verməyə hazır olduğunu göstərir. Bu il 4 min nəfərdən çox adam ali hərbi məktəblərdə oxumaq istədiyini bildirmişdir. Aviasiya məktəblərinə daxil olmayı qərara alan gənclərin sayı keçən ildəkinə nisbətən iki dəfədən çox artmışdır. 1982-ci ildə ölkənin ali hərbi məktəblərinə Azərbaycandan min nəfər, o cümlədən yərli millətdən 550 nəfər gənc daxil olmuşdur. Bununla əlaqədar, Sovet Silahlı Qüvvələri üçün təyinatlı nəsil hazırlanmasında C.Naxçıvaniski adına respublika ixtisaslaşdırılmış internat məktəbinin çox böyük əhəmiyyətini bir daha qeyd etmək istəyirəm. Onun mə'zunları – ali hərbi məktəblərin kursantları haqqında indi ölkənin hər yerində xos

xəbərlər gəlir. Bu il internat məktəbə 350 oğlan qəbul edilmişdir. Bu gün zabit peşəsinə doğru ilk addımlar atan gənclər arzu etmək istəyirik ki, məktəbin şərəfli adına layiq olsunlar, ümumtəhsil fənlərinə, hərbi iş sahəsində biliklərə özəl yiyələşsinlər, ideya və fiziki cəhətdən məfintəşsinlər, sosialist Vətənimizin qəhrəman müdafiəçilərinin şəhət əməklərini davam etdirsinlər...

Siz həyata pak olmalı, real gərgöklilikin həll edilməmiş problem-lərinə ictimai həyat qanunlarını dorindən dörk etməklə yanaşmalısınız. Yadda saxlamalısınız ki, yorulmaz, fədakar əməklə, yaradıcılıq axtarışı ilə, ideyalar mübarizəsi ilə səciyyəvi olan əsl elmdə asan yollar olmadığı kimi, əsl həyata da asan yol yoxdur və olmayaçaqdır. Hələlik siz həyatınızda ilk müstəqillik imtahanından, öz arzunuza çatmaq bacarığı imtahamdan şərəflə çıxmışınız. Bu, mühüm keyfiyyətdir. Bunsuz nə insan, nə də vətəndaş ola bilməz. Lakin cəmiyyətin faydalı üzvü olmaqdan ötrü siz öz üzərinizdə hələ çox işləməli, vətənpərvər və bəy-nəmliləç, öz vəzifələrinə yaradıcı münasibət bəsləyən fəal vətəndaş və mütəxəssis keyfiyyətlərinə yiyələnməlisiniz.

Biz oğlan və qızları əmək bioqrafiyasının başlanması münasibətilə ürəkdən təbrik edərək, onlara vicedanla işləməyi, peşə ustalığının sırlarını müvəffəqiyyətə yiyələnməyi məsləhət görərək əmin olduğumuzu bildiririk ki, onlar öz üzərlərində yorulmadan işləyəcək, əməli işdə çalışmaqla yanaşı, məharətlə öz mə'nəvi aləmlərini daim zənginləşdirəcək, yüksək ixtisaslı mütəxəssis və istehsal usta kimi yetişəcək. Cəmiyyətimizin fəal üzvləri olacaqlar...

Öz zəmanənizə, öz əsrinizi, öz... Vətəninizə layiq olun!...

* * *

ÜMUMTƏHSİL VƏ PEŞƏ MƏKTƏBİ İSLAHATININ ƏSAS İSTİQAMƏTLƏRİ HAQQINDA*

(*Sov.İKP MK Siyasi Bürosunun üzvii, SSRİ Nazirlər Soveti Sədrinin birincisi müavini, ümumtəhsil və peşə məktəbi üzrə İslahat Komissiyasının Sədri, deputat H.Ə.Əliyevin XI çağrısı SSRİ Ali Sovetinin sessiyasında mə'ruzası;
12 aprel 1984-cü il, Moskva şəhəri*)

H.Ə.Əliyev demişdir: Yeni çağrış SSRİ Ali Sovetinin birincisi sessiyası Sov.İKP MK aprel plenumunun partiya və dövlət həyatının ümde məsələlərinə dair onun qaralarının güclü tə'siri altında keçir. K.U.Çernenko yoldaş plenumdakı nitqı sovet adamlarının, bütün dünyaya içtimaiyyətinin diqqəti mərkəzindədir. Nitqdə müasir mərhələdə Sovet hakimiyyətinin ali orqanının, bütün Sovetlər sisteminin işini yaxşılaşdırmaq vəzifələri müəyyənəldirilmiş, məktəb islahatına və onu həyata keçirmək yollarına dörin siyasi qiymət verilmiş. Sov.İKP-nin gələcək fəaliyyətinin istiqamətləri göstərilmişdir...

Sonra H.Ə.Əliyev qeyd etmişdir ki, aprel plenumu ümumtəhsil və peşə məktəbi islahatı layihəsinin müzakirəsinin yekunlarını nəzərdən keçirmiş və müvafiq qərar qəbul etmişdir.

Mə'rüzəçi sözüna davam edərək demışdır: Sov.İKP XXVI qurultayının MK-nin iyun (1983-cü il) və fevral (1984-cü il) plenumlarının göstərişlərini əsas tutaraq partiya inkişaf etmiş sosializm şəraitində xalq maarifinin təkmilləşdirilməsinə və gənc nəslin tərbiyəsinə dair strateji program irəli sürmüdüür. Bu program her bir sovet adamlının, hər bir sovet ailəsinin ümde mənafəyi ilə, ölkənin sosial-iqtisadi mə'nəvi tərəqqisinin vaxtı çatmış tələbatı ilə müəyyən edilir.

Tam inanla demək olar ki, layihəsi ümumxalq müzakirəsi nəzəre alınmaqla tamamlanmış və sessiyamın müzakirəsinə verilmiş məktəb islahatının həyata keçirilməsi program vəzifələrimizin yerinə yetirməsinə, sovet cəmiyyətinin kommunizmə doğru tarixi irəliləyişinin sürətləndirilməsinə fəal surətdə kömək edəcəkdir.

* İxtisarla çap olunur. Mə'rüzənin tam mətni «Pravda» və «İzvesiya» qəzetlərində, «Uçitel'skaya qəzət»da dərc edilir. – Bax: «Kommunist» qəzeti, 13.04.1984.

Inkişaf etmiş sosializmin təkmilləşdirilməsi indi partiyamın və xalqın işinin başlıca məzmununu təşkil edir. Sosial gerçəklilikin bütün cəhətlərində əmələ gələn dörin doyişikliklərdə öz təcəssümünü tapır, hər bir işçinin ümumtəhsil və peşə hazırlığına, mə'nəvi keyfiyyətlərinə və yaradıcılığının inkişafına yeni tələblər verir. Başqa sözlu desək, yetkin sosializmin təkmilləşdirilməsi nəinki əsas məhsuldar qüvvə, həm də fəal vətəndaş, mə'nəviyyatca zəngin, əxlaqi cəhətdən saflı şəxsiyyət olan sovet adamlının kamilləşdirilməsi ilə sıx bağlıdır. Bütün tərbiyə sisteminiñ se'yləri indi bunun üzərində cəmləşdirilir, yeni, sosialist tipli şəxsiyyətin formalşdırılması işinin ağırlıq mərkəzi indi buradadır.

Bu iş uşaqlıq illərində, aitədə, məktəbdə başlanır. Bax, buna görə Sov.İKP MK-nin iyun (1983-cü il) plenumu ideoloji fəaliyyətin təkmilləşdirilməsi məsələlərini müzakirə edərkən ümumtəhsil və peşə məktəbi islahatının on mühüm vəzifələrindən biri kimi irəli sürmüdüür. Islahatın başlıca möqsədi bütün tə'lim və tərbiyə işini, gənc nəslin həyata və əməyə hazırlaşdırılmasını kökündən yaxşılaşdırmaqdır...

... Sov.İKP islahatın əsas istiqamətlərini müəyyən edərən ilk sosialist dövlətinin dünya mədəniyyəti zirvelərinə sürətli yüksəlindi, onun coşqun iqtisadi və sosial tərəqqisində misilsiz rol oynamış olan sovet xalq maarifinin zəngin təcrübəsinə və nailiyyətlərinə arxalanmışdır. Mə'rüzəçi demmişdir ki, külələrin maarifləndirilməsi və mə'nəvi inkişafı, əmək adamlının istədədinin və yaradıcı qüvvələrinin çıçəklenməsi üçün sosializmin gördüyü işi heç bir digər ictimal quruluş gərə bilinədi və görə bilməz.

Sovet məktəbi öz nacib vəzifələrini indi də müvəfəqiyətlə yerinə yetirir. Hərçənd onun fəaliyyətində müəyyən nöqsanlar da vardır. Lakin partiyamız gələcəyi elmi surətdə planlaşdırımı, sabahki günün tələbatını qabaqcadan görməyi, ona şürlü surətdə hazırlanmayı bacarması ilə həmişə sərqlənmüşdür. Təbii haldır ki, Sov.İKP MK xalq maarifi sahəsində vaxtı çatmış problemləri təhlil edərək islahatın layihəsində tə'lim və tərbiyəyə yeni daha geniş və tarazlı münasibət işləyib hazırlamışdır. İslahat vahid məktəb, əmək məktəbi, politexnik məktəb... ideyalarını müasir şəraita uyğun olaraq ardıcıl surətdə inkişaf etdirir, cəmiyyətin bütün tərbiyəvi qüvvələrini birləşdirməyə imkan ver-

rir, kütləleri mə'nevî cəhətdən maarifləndirmək sistemimizi məktəb quruculuğunun vacib məsələlərinin həlliinə yaradıcı münasibətlə zənginləşdirir.

...Məktəb öz yetişdirmələrində kommunist inamının möhkəm bünövrəsinə qoyımlı, onları xalqlar arasında mehriban dostluq ruhunda tərbiye etməli, çoxmillətli Vətənimizi müdafiə etməyə həmişə hazır olan vətənpərvər yetişdirməlidir. İslahat gənc nəsillərin kommunist tərbiyəsi sahəsində bütün işi həyatın özünün irəli sürdüyü yüksək tələblər səviyyəsine qaldırmaq, partiyaya və xalqa hədsiz sədəqət bəsləyən feal və mərd insanlar yetişdirmək üçün lazımi zəmin yaradır.

Bu gün müzakirə olunan sənəd Sovet məktəbinin... məhsuldalar əməkla birləşdirilməsi prinsipini yetkin sosializm şəraitinə və onun təkmilləşdirilməsi vəzifələrinə uyğun olaraq konkretləşdirir. Sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məktəbdə təlim və tərbiyə işini real istehsalla daha dolğun şəkildə əlaqələndirməyə imkan verəcək. Əməyi məktəb həyatının təsadüfi, ikinci dərəcəli komponentindən müntəzəm komponentinə, əsas komponentlərindən birinə çevirəcəkdir.

Gənclərimizin sosial təşəkkülünün bütün prosesi üçün bunun müstəsna əhəmiyyəti vardır. Axi, əməksevərlik tərbiyəsi insan şəxsiyyətinin başlıca keyfiyyətinin tərbiyə edilməsidir. Elə bir təməl yaradılmasıdır ki, həm cəmiyyətin, həm də ayrıca fərdin həyatı onun üzərində quşrulur. Fərd yalnız xalqın rıfahı namına, Vətənin rıfahı namına əməkla vətəndaş kimi yetişər. Sosializm zəhmətkeşlər cəmiyyətidir və burada insanların şərfini də, ləyaqətini də, vəziyyətini də məhz əmək müəyyən edir. Bu, bizim sosial ədalət prinsipimizdir, sarsılmaz prinsipdir.

Gənclərin hamılıqla orta təhsilini hamılıqla peşə təhsili ilə tamamlamağı və hamılıqla peşə təhsilini keçirməsini tə'min etməyi nəzərdə tutan İslahat müasir sovet məktəbinin məhz əmək tərbiyəsinin gücləndirilməsinə yönəldir. Bütün gənclərin, o cümlədən orta əmək təhsil məktəbləri mə'zunlarının əmək fəaliyyətinə başlamazdan əvvəl müəyyən bir peşəyə yiyolənməsinə nail olmaq vəzifəsi qarşıya qoyulur. Bu, bizim böyük sosial nailiyyətimiz olacaq, nəinki xalq təsərrüfatı üçün kadı hazırlığı işini yaxşılaşdırmağa imkai verəcək, həm də gənclərə dərk olunmuş əmək tələbatı yaradılmasına, onların öz həyat per-

spektivlərini düzgün seçmələrinə kömək edəcək, əmək təhsil məktəbinin sosial funksiyalarının və rolunun nəzərə çarpacaq dərəcədə zənginləşməsinə gətirib çıxarıcaqdır.

Mə'rüzəçi qeyd etmişdir ki, İslahat texniki peşə təhsil sisteminin nüfuzunu və əhəmiyyətini nəzərə çarpacaq dərəcədə artırır. Şagirdlərin natamam orta məktəbi qurtardıqdan sonra texniki peşə məktəblərinə qəbulu təqribən iki dəfə artacaqdır. Elmi-texniki tərəqqi nəticəsində meydana gələn yeni peşələr üzrə fəhlələr hazırlanması xeyli genişləndiriləcəkdir. Tədris müəssisəsinin vahid tipi müəyyən edilir: «Orta texniki peşə məktəbi».

İslahatın principial tələbi belədir: şagirdlərin əmək təhsil hazırlığı səviyyəsinin getdikcə yüksəldilməsi və çoxcəhətli mə'nevî inkişafı ilə peşə təhsilinin üzvi şəkildə əlaqələndirilməsinin tə'min etmək.

Peşə hazırlığının politexnik təhsillər düzgün birləşdirilməsinin də əhəmiyyətini qeyd etmək lazımdır. Elmi-texniki inqilab şəraitində politexnik təhsil işcidiə əmək növünü dəyişdirmək, əlaqədar peşələrə, hətta bə'zən tamamilə yeni peşələrə yiyolənmək, daim özünü təkmilləşdirmək qabiliyyətini xeyli yüksəltməyə imkan verir. Məktəbin partiya tərəfindən nəzərdə tutulan inkişafının dialektikası da öz ifadəsini məhz bunda tapır ki, şagirdlərin bütün əmək və peşə hazırlığı əmək təhsil hazırlığının getdikcə xeyli yaxşılaşdırılmasına əsaslanmalıdır. Məktəbin müəyyən peşəyə yiyolənməsi onun həyatda yol seçmək imkanlarını genişləndirməlidir, bu və ya digər fənnin daha dərinən öyrənilməsinə istiqamət götürülməsi isə eyni zamanda bütün fənlərin asaslı surətdə öyrənilməsini nəzərdə tutur.

Mə'rüzəçi layihənin müzakirəsinin həqiqətən əmək təhsilini əmək təhsilini hamılıqla peşə təhsilini keçirməsini tə'min etməyi nəzərdə tutan İslahat müasir sovet məktəbinin məhz əmək tərbiyəsinin gücləndirilməsinə yönəldir. Bütün gənclərin, o cümlədən orta əmək təhsil məktəbləri mə'zunlarının əmək fəaliyyətinə başlamazdan əvvəl müəyyən bir peşəyə yiyolənməsinə nail olmaq vəzifəsi qarşıya qoyulur. Müzakirənin başlıca siyasi yekunu ondan ibarətdir ki, sovet adamları İslahatın məqsədlərini və əsas müddəalarını yekdiliklə bəyan etmək, əmək təhsilini ilə xalqın sarsılmaz birliyini nümayiş etdirmişlər. Müzakirə inandırıcı şəkildə göstərmişdir ki, Sov.İKP MK iyun (1983-cü il) pl-

nümunun çıxardığı nəticələr mühüm nəticələrdir, partiya içtimai inkişaf problemlerini vaxtında aşkarə çıxarımayı və düzgün həll etməyi bacarı.


Kollektiv zəka islahat layihəsini xeyli zənginləşdirmişdir. K.U.Çernenko yoldaşın sədrliyi ilə Sov.İKP MK Siyasi Bürosunun komissiyası zəhmətkeşlərin təkliflərini və qeydlərini təhlil edərək yekun sənədine yüzdək əlavə, dəqiqləşdirmə və düzəliş keçirmişdir. Bir çox təkliflər islahatın həyata keçirilməsinə dair hazırlanmış qərarlarda nəzərə alınmış, habelə əməli işdə istifadə edilmək və otaqlı öyrənilmək üçün nazirliliklərə və baş idarələrə göndərilmişdir. Tədris metodikası ilə bağlı tədbirlərin xeyli hissəsi xalq maarifi orqanlarının təlimat sənədlərində nəzərə alınacaqdır.

Daha sonra mə'Ruzəçi alman təkliflərin bə'ziləri üzərində dayanmışdır. Məsələn, ümumtəhsil məktəbinin quruluşu, xüsusilə təhsil müdafiətinin artırılıb on ildən on bir il əvvəl qatdırılması və uşaqların təlli-minin altı yaşdan başlanması haqqında ən fəal müzakirə getmişdir. Eksperiment, elm bu yeniliyin məqsədə uyğun olduğunu göstərir.

Ana dili ilə yanaşı, rus dilini – bütün sovet adamları tərəfindən kömüllü surətdə beynəlmiləl ünsiyyət vasitəsi kimi qəbul edilən dostluq və qardaşlıq dilini daha derindən öyrənmək məsələləri böyük işgüzarlıqla müzakirə edilmişdir. Bütün millətlərə mənsub adamları dünya mədəniyyətinin sərvətləri ilə tanış edən rus dili müstəsna sosial-siyasi və mədəni əhəmiyyətə malik amilə çevrilmişdir. Belə bir tarixi həqiqəti geniş surətdə eks etdirən sənəd orta məktəbi qurtaran hər bir adamın rus dilini sərbəst bilməsinə kömək etməlidir. Bu heç də milli dilləri məhdudlaşdırır, əksinə onların zənginləşməsinə və daha da inkişafına kömək edir. İslahatda məarif və mədəniyyət sahəsində ölkəmizin hər bir milətinin və xalqının spesifik tələbləri ən ciddi surətdə nəzərə alınır.

Natiq ümumxalq müzakirəsi zamanı irəli sürülmüş digər təkliflərdən danışaraq qeyd etmişdir ki, indi məktəb işini yaxşılaşdırmaq sahəsindəki əməli fəaliyyətdə heç bir mühüm fikir gərek nəzərdən qaçırılmasın...

SSRİ Ali Sovetinin indiki sessiyası inkişaf etmiş sosializm şəraitində sovet məktəbi konsepsiyasının hazırlanması və ümumxalq müzakirəsini mahiyyət e'tibarı ilə başa çatdırır. Sov.İKP MK və SSRİ hökuməti ümidi cdirlər ki, Sovet hakimiyətinin ali orqanı islahatın əsas isti-



qəmətlərini boyonacak və onları dövlət tədbiri kimi qüvvəyə mindiroçukdur. Beləliklə, yeni mərhələ – İslahatın həyata keçirilməsi mərhələsi başlanacaqdır.

Sov.İKP MK və SSRİ Nazirlər Soveti İslahati əməli surətdə həyata keçirməyo yönündən sonədlər hazırlamışlar. H.Ə.Əliyev təşkilat-siyasi xarakterli tədbirlərin ciddi maddi təminatla möhkəmləndirildiyini qeyd edərək mə'lumat vermişdir ki, gələn besillikdə 7 milyon nəfərlik, yəni cari beşillikdəkindən təqribən iki dəfə çox yeni məktəblər, təqribən 800 texniki peşə məktəbi kompleksi və çoxlu məktəbdənkənar tərbiyə müəssisəsi tikmək planlaşdırılmışdır. İslahatın həyata keçirilməsi üçün dövlət bütçəsindən təqribən 11 milyard manat ayrıılır, bunun ildə 3,5 milyard manat xalq maarifi işçilərinin əmək haqqının artırılmasına sərf ediləcəkdir. Cari ilin sentyabr ayının 1-dən əmək haqqının mərhələ-mərhələ artırılmasına başlanır. Biz belə hesab edirik ki, maarif işinə xərc qoyulması vəsaitin yerləşdirilməsinin ən qiymətli üsuludur. Əlbəttə, təkcə ona görə yox ki, bu xərclər sonra iqtisadi fayda verəcəkdir. Burada bizim başlıca mənfiətimiz sovet adamlarının mədəniyyət və şürə seviyyəsinin yüksəlməsi, gənclərin istə'dadlarının inkişaf etdirilməsi və gələcəkdə bù istə'dadlardan istifadə olunmasıdır. Belə bir mövqə sosializm quruluşunun öz məhiyyətindən, partianın böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməsindən irəli gəlir.

İslahatın müvəffəqiyyəti üçün bizdə elmi cəhətdən əsaslandırılmış program, sanballı maddi baza vardır. İndi hər şey işin konkret təşkilindən asılıdır... Görünür, İslahat haqqında partiya və hökumət sanədlərinin mə'nasını və məzmununu xalq maarifi sisteminin bütün zümrələrinə, onun bütün işçilərinin şüuruna çatdırmaqdan başlamaq, texniki peşə məktəbinin hər bir müəlliminin, tərbiyəcisinin, ustasının nə iş görməli olduğunu, işi necə və hansı müddətlərdə aparmalı olduğunu tamaşa milə aydın bilməsinə nail olmaq lazımdır.

Sov.İKP MK İslahatın miqyasını və kompleks xarakterini nəzərə alaraq onu mərhələlərlə həyata keçirməyi tövsiyə edir. Məktəb quruculuğunuñ ən iri, strateji vəzifələri – ümumtəhsil və peşə məktəbi şəbəkəsinin inkişaf etdirilməsi və onun bazasının möhkəmləndirilməsi nisbətən uzun müddət üçün – 1995-ci ilədək nəzərdə tutulmuşdur. Tədris-metodika xarakterli məsələlər, yəni məktəbin yeni tipli dərs

planının, şagirdlərin əmək tə'limi və kommunist tərbiyəsi programlarının, normativ aktlar seriyasının yaradılması kimi məsələlər, bir sıra başqa problemlər isə ən operativ surətdə həll edilməlidir.

İslahatın həyata keçirilməsində müəllim əsas simadır; partiya və dövlət onun fədakar omayıni həmişə yüksək qiymətləndirmişlər və yüksək qiymətləndirir. İslahat müəllimin nüfuzunu yeni zirvəyə qaldırır. Büyüməkdə olan nəsillərin tə'lim və tərbiyəsi üçün müəllimin cəmiyyət qarşısında mə'suliyyəti hədsiz dörəcədə artır. Müəllim öz pedaqoji ustalığını daim təkmilləşdirməli, yaşqların şüuruna və qəlbino nüfuz etmək üçün daha yaxşı yollar axtarır tapmalıdır. Yeni etmələr üçün sosialist mə'nəviyyatının tərbiyəçisi, yüksək nümunə, örnək olmalıdır.

Partiya və dövlət müəllimlər qarşısında böyük vəzifələr irəli sürərək cyni zamanda maarif işçilərinin içtimai nüfuzunun yüksəldilməsi, onların əmək və məsiət şəraitinin daha da yaxşılaşdırılması qayğısına qalır. Pedaqoqların mə'nəvi stimullaşdırılmasının formaları da təkmilləşdirilir.

Sonra mə'rüzəçi bütün xalq maarifi sisteminin idarə olunmasını yaxşılaşdırmaq, məktəbə rəhbərliyin əslub və metodlarını əsaslı surətdə dəyişdirmək lüzumundan danışmışdır. Maarif və tərbiyə sisteminin müxtəlif zümrələrinin sə'ylərini əlaqələndirmək üçün hər yerdə - əlkənin Nazirlər Sovetindən tutmuş rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinədək idarələrarası komissiyalar yaratmaq məqsədyyük hesab edilmişdir.

İslahat SSRİ Pedaqoji Elmlər Akademiyası, Elmlər Akademiyası qarşısında, bütün sovet elmi qarışımında böyük vəzifələr irəli sürür.

Mə'rüzəçi xüsusi qeyd etmişdir ki, maarif sahəsində vahid dövlət siyasetinin həyata keçirilməsində xalq deputatları sovetlərinin mə'suliyyəti xeyli artır. Onların gündəlik qayğısına kənd məktəblərinin xüsusi ehtiyacı vardır. Sovetlər məktəblilərin əmək tərbiyəsi üçün lazımi şərait yaradılmasına da yeni mövqelərdən yanaşmalı, zavod və fabriklərin, kolxoz və sovxozişlərin çox böyük imkanlarından bacarıqla istifadə etməlidirlər.

Dövlətimizin və cəmiyyətimizin strukturunda elə bir zümrə yoxdur ki, İslahatdan kənardə qalsın, idarəçilik səddi özünü ondan ayırsın. Natiq demmişdir: bir çox məsələlərdə məktəbə yardım göstərilməsinə hər bir nazirlik və baş idarə öz gündəlik fəaliyyətinin ayrılmaz bir

hissəsi kimi baxmalı və islahatın həyata keçirilməsində öz vəzifolərini aydın təsəvvür etməlidir.

...Xalq maarifinin bir çox vəzifələrinin həyata keçirilməsi xeyli dörcədə ailə ilə məktəbin qarşılıqlı əlaqəsindən asıldır. Uşaqların tərbiyəsi üçün valideynlərin məsuliyyətini gücləndirmək, ata və anaların pedaqoqi biliyini yüksəltmək, ailə tərbiyəsi ilə içtimai tərbiyənin ahəngdar vəhdətini tə'min etmək – bir-biri ilə bağlı olan üç vəzifə bunlardır.

Mədəniyyət idarələri, yaradıcılıq ittifaqları da xalq maarifimizin dəyişdirilməsinə sanballı kömək göstərməlidirlər.

Biz hamımız böyük, uzun süren, möqsədönlü, çox vaxt zəhmətli və adı iş görməliyik və bu işdə həmişə olduğu kimi yenə də partiya komitələri və təşkilatları evəzolunmaz təşkilatçılıq rolü oynamalıdır. Sov.İKP MK-nin aprel plenumu onlara bir vəzifə olaraq tapşırılmışdır ki, sovet məktəbinin yeniləşməsinin bütün prosesinə daim nəzarət edib istiqamət versinlər, sovet xalq maarifinin haqlı olaraq fəxrlı etdiyi qiymətləi nə varsa onu heç bir zərəresinə da itməməsi qayğısına qalsınlar. Maarifi təkmilləşdirmək məsələləri barosunda Sov.İKP MK-nin göstərişlərinin vaxtında, bütünlükə və tamamilə həyata keçirilməsi üçün elinizdən gələni etmək partiya borcumuzdur, vətəndaşlıq borcumuzdur...

* * *

«Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri haqqında»

SSRİ Ali Sovetinin qərarı

Sovet Sosialist Respublikaları İttifaqının Ali Soveti Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini deputat H.Ə.Əliyevin məruzəsini diniyib müzakirə edərək göstərir ki, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən hazırlanmış və bu sessiyanın müzakirəsinə verilmiş «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətlə-

rionın sovet cəmiyyətinin iqtisadi, sosial-siyasi və mənəvi tərəqqisinə üçün çox böyük əhəmiyyəti vardır. Əsas istiqamətlər vahid əmək, politexnik məktəb haqqında və yeni insanın formallaşmasında onun rolu haqqında Lenin ideyalarını inkişaf etdirir. Sov.İKP XXVI qurultayının, Sov.İKP MK iyun (1983-cü il) və fevral (1984-cü il) plenumlarının qərarları ilə əlaqədar olaraq gənc nəslin ümumi orta və peşə təhsilinin və tərbiyəsinin daha da təkmilləşdirilməsinə dair elmi surətdə əsaslananlımış strateji programdır. SSRİ vətəndaşlarının təhsil hüququna haqqında SSRİ Konstitusiyasının müddəalarına tamamilə uyğundur. Əsas istiqamətlərdə sovet məktəbinin işini keyfiyyətə yeni səviyyəyə yüksəltməli olan geniş ümumdövlət tədbirləri kompleksi nəzərdə tutulmuş, məktəbin inkişafının perspektivləri müəyyən edilmişdir.

Məktəb islahatının əsas istiqamətləri bütün xalq, bütün sovet adamları tərəfindən bəyənilmiş və müdafiə olunmuşdur. Bu, partiya ilə xalqın monolit birliliyinin, sovet içtimai quruluşunun dərin demokratizmının, zəhmətkeşlərin yüksək şüurluğunun və içtimai-siyasi fəallığının yeni parlaq təzahürüdür.

SSRİ Ali Soveti xalq maarifinin inkişaf məsələləri barəsində Sov.İKP MK-nin aprel (1984-cü il) plenumunda ... irali sürülen fikir və müddəaları yekdiliklə bəyənir və belə hesab edir ki, bunlar bütün xalq deputatları sovetlərinin, digər dövlət orqanlarının və içtimai təşkilatların, əmək kollektivlərinin fəaliyyətində əsas götürülməlidir.

Sovet Sosialist Respublikaları İttifaqının Ali Soveti qərara alı:

1. «Ümumtəhsil və peşə məktəbinin islahatının əsas istiqamətləri» bəyənilsin.

İslahatda nəzərdə tutulmuş və şagirdlərin təhsilinin və kommunist tərbiyəsinin keyfiyyətinin yüksəldilməsinə, əmək təliminin və peşə yönümünün əsaslı surətdə yaxşılaşdırılmasına, gənclərdə yüksək mənəvi keyfiyyətlər, Vətəna məhəbbət və onu müdafiə etmək əzmi tərbiyə edilməsinə yönəldilmiş tədbirlərin dönmədən və ardıcılıqla həyata keçirilməsi birinci dərəcələ dövlət vəzifəsidir. Uşaqların və yeniyetmələrin dərs prosesinin, içtimai və ailə tərbiyəsinin bütün forma və metodlarının təkmilləşdirilməsi, onların daha erkən yaşlarında

biliklərə colb edilməsi və onlara ictimai-faydalı əməkdaşlığı təşkil etmək üçün vərdişlər aşlanması, habelə xalq maarifinin idarə olunmasının yaxşılaşdırılması, ümumtəhsil və peşə məktəbinin tədris-maddi bazasının möhkəmləndirilməsi bu məqsədlərə xidmet etməlidir.

2. SSRİ Ali Sovetinin Rəyasət Hey'əti və SSRİ Nazirlər Soveti SSRİ-nin və müttəfiq respublikaların xalq maarifi qanunvericiliyinin əsaslarını və SSRİ-nin digər qanunvericilik aktlarına «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri»ndən irolu gələn lazımi dəyişikliklər edilməsi barəsində təkliflər hazırlasınlar. Həmin təklifləri ilkin qaydada nəzərdən keçirilmək və onlar barəsində rə'yələr hazırlanmaq üçün SSRİ Ali Soveti İttifaq Sovetinin və Millətlər Sovetinin xalq maarifi və mədəniyyət komissiyalarına və qanunvericilik mülahizələri komissiyalarına vənnek məqsədə uyğun hesab edilsin.

3. SSRİ Nazirlər Soveti «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri»ni rəhbər tutaraq, ümumxalq müzakirəsini və bu sessiyada SSRİ Ali Soveti deputatlarının irəli sürdükleri təklifləri və mülahizələri nəzərə alaraq konkret məsələlər barəsində məktəb islahatının mərhələlərlə həyata keçirilməsinə tə'min edən qərarlar hazırlayıb qəbul etsin.

4. SSRİ Ali Sovetinin Rəyasət Hey'əti:

«Əmək Şöhrəti» ordeninin statusuna dəyişikliklər etsin, uşaqların və yeniyetmələrin təlim və təbiyəsində müvəffəqiyyətlərə görə müəllimlərin və digər xalq maarifi işçilərinin bu ordenlə təltif olunması nəzərdə tutsun:

I sentyabr gününü ümumxalq bayramı – Bilik günü e'lən etsin.

5. SSRİ Maarif Nazirliyi, SSRİ Dövlət Texniki Peşə Təhsili Komitəsi, SSRİ Ali və Orta İxtisas Tehsili Nazirliyi, müttəfiq və muxtar respublikaların nazirlər sovetləri, yerli xalq deputatları sovetləri, onların icraiyyə komitələri islahatın tələblərinə, sovet cəmiyyətinin inkişafının müasir mərhələsinin vəzifələrinə müvafiq surətdə məktəbli gənclərin təlim-təbiyə prosesini xeyli yaxşılaşdırmaq, ideya-siyasi, mə'nəvi və əmək təbiyəsini, təlimini və peşə yönümünü daha da təkmilləşdirmək üçün tədbirlər görsünlər.

Təlim və təbiyə işinin təşkili üçün xalq maarifi orqanlarının məsuliyyəti yüksəldilsin. Tədris müəssisələrinə, məktəbəvəqədar və məktəbdən kənar müəssisələrə rəhbərliyin üslub və metodları yaxşılaşdırılsın, pedoqoji kollektivlərin yaradıcılıq fəaliyyəti üçün olverişli imkanlar yaradılsın, müəllimlərə, onların əmək, mövsi və istirahət şəraitinin yaxşılaşdırılmasına yorulmadan qayğı göstərilsin.

Xalq deputatları sovetləri məktəb islahatının həyata keçirilməsinə dair konkret planlar hazırlayıb sessiyalarda təsdiq etsinlər, uşaqlarla və yeniyetmələrlə təbiyə işinin, xüsusun yaşayış yerlərində təbiyə işinin təşkilində, bu mühüm işdə valideynlərin, ailənin, məktəbin, mədoniyət idarələrinin, yaradıcılıq ittifaqlarının, idman təşkilatlarının və digər ictimai təşkilatların, əmək kollektivlərinin, kütləvi informasiya vəsitiyələrinin səylərini birləşdirməkdə öz əlaqələndiricilik və nəzarət səlahiyyətindən daha geniş istifadə etsinlər.

6. Yerli xalq deputatları sovetləri, onların icraiyyə komitələri, nazirləkler və baş idarələr, müəssisələrin, təşkilatların və idarələrin, kolxoz və sovxozählərin rəhbərləri məktəblilərin əmək təbiyəsinin və təliminin, ictimai-faydalı, məhsuldar əməyinin, peşə yönümünün təşkili sahəsində konkret tədbirlər həyata keçirsinlər. Şagirdlərin hər bir iş yerində onlar üçün təhlükəsiz əmək şəraiti tə'min edilsin.

7. Xalq deputatları sovetləri, onların icra və sərvətçamlı orqanları, nazirləkler və baş idarələr, digər dövlət orqanlarının və ictimai orqanların rəhbərləri Sov.İKP MK-nin «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri» layihəsinin ümumxalq müzakirəsi ilə əlaqədar olaraq məktəblərin və xalq maarifi orqanlarının işinə aid məsələlər barəsində vətəndaşlardan alınmış təklif və mülahizələri nəzərdən keçirsinlər və onların həyata keçirilməsi üçün lazımi təbirlər görsünlər.

*Moskva, Kremli
12 aprel 1984-cü il*

* * *

GƏNCLƏRİN TƏHSİLİNƏ QAYĞI

(Naxçıvandıñ Türkiyəyə ali təhsil almağı gəndərlərin tələbələrlə görüşüdə çıxış; 5 oktyabr 1992-ci il, Naxçıvan şəhəri)

Əziz tələbələr!

Bu gün qədim Azərbaycan diyarı Naxçıvanda biz yeni əlamətdar bir hadisənin iştirakçısıyiq. Naxçıvan Muxtar Respublikasından ilk dəfə olaraq Türkiyə Respublikasının ali məktəblərinə, universitetlərinə 75 nəfər naxçıvanlı gənc qəbul olunmuşdur. Gəlin, Türkiyəyə yola düşən tələbələrə yaxşı yol, uğurlu təhsil, naxçıvanlı və azərbaycanlı adını yüksək tutmağı arzulayaraq və əmin olduğumuzu bildirək ki, bu gün yaranan belə güzel ənənə gələcəkdə də davam edəcək, naxçıvanlı gənclər bundan sonra Türkiyədə, Avropanın və dünyadan başqa ölkələrində təhsil almaq imkanları əldə edəcəklər.

Azərbaycan Respublikası milli azadlığını, dövlət müstəqilliyini əldə edib və indi milli dövlət qurmaq prosesi ilə məşğuldur. Bu, Azərbaycan üçün, Azərbaycan xalqı üçün yeni bir tarixi mərhələdir. Bu yeni mərhələdə şübhəsiz ki, Azərbaycan dövlətinin, xalqımızın qarşısında çox mühüm və mürrəkkəb vəzifələr durur. Bu vəzifələrdən biri de Azərbaycanın bu günü və gələcəyi üçün yüksək təhsilli, yüksək mədəniyyətə malik olan, müasir tələblərə cavab verən mütəxəssisler hazırlamaqdır. Bu işi, şübhəsiz ki, biz quru yerdə aparmırıq. Son 70 il müdətində Azərbaycanda bir çox ali məktəblər fəaliyyət göstərib, mütəxəssisler hazırlanıb. Lakin bu gün də müstəqil Azərbaycan dövlətinin, iqtisadiyyatımızın, mədəniyyətimizin, elmimizin Azərbaycanı daha sürətlə gələcəyə aparmaga qabil olan mütəxəssislərə ehtiyacı var.

Yadınıza salmaq istəyirəm ki, Azərbaycanda ilk demokratik hökumət yaranan kimi onun ilk tədbirlərindən biri Bakı Universitetinin yaradılması oldu. O, Azərbaycanda ilk ali məktəb idi. Bakı Dövlət Universiteti 1919-cu ildən bu günədək fəaliyyət göstərir. Doğrudur, onun tarixində şərəflə səhifələr də var, eyni zamanda, bizi bugünkü tələbələr baxımından qane etməyən cəhətlər də. Amma, ümumiyyətlə,

götürdükdə 1919-cu ildə ilk müstəqil Azərbaycan dövləti tərəfindən yaradılmış Bakı Dövlət Universiteti Azərbaycanda yüksək təhsil ocaqları yaranmasına bümövər olmuş və onun əsasında sonrakı illerde ali məktəblər yaranmışdır. Bizim bugünkü ali təhsilli mütəxəssislərimiz, alımlarımız, mədəniyyət xadımlarımız, Azərbaycanın şan-şöhrətini bütün dünyaya yayan adamların hamısı bu ali məktəblərin yetirmələridir.

Bütün bunları ədalət naminə qeyd etmək lazımdır. Eyni zamanda, biz böyük üzək ağrısı ilə qeyd etməliyik ki, müəyyən bir mərhələdə, xüsusən son illerde Azərbaycanın ali məktəblərində təhsil sistemi ləkələnmiş, ali təhsil almaq üçün bə'ziləri cürbəcür çirkin üssüllərdən istifadə etmiş və bu da ictimaiyyət arasında böyük narahatlıqlar doğrusudur. Güman edirəm ki, yeni, müstəqil Azərbaycan hökuməti ali təhsil sahəsində olan bütün bu çirkin hallara son qoyacaq. Azərbaycanda yaranmış böyük ali təhsil potensialı bundan sonra öz xalqımıza xidmət edəcəkdir.

Ancaq bunlarla yanaşı, Azərbaycanda hələ ali təhsil məktəbi olmamışdan da qabaq, keçən əsrin son dövründə və bizim əsrin əvvəllerində Azərbaycanın mütəəqqi fikirli adamları gəncləri Rusiyaya, Avropaya və Şərqi ölkələrinə göndərib, onların ali təhsil almalarına şərait yaradıdilar. Bu adamlar sayca az olsalar da, Azərbaycanın mədəniyyətinin, elminin inkişaf etməsində çox böyük xidmətləri olmuşdur.

Düzdür, bunlar cürbəcür yollarla olmuşdur,ancaq hər halda Azərbaycan xalqında ali təhsil almaq, başqa xalqların mədəniyyətini öyrənmək, inkişaf etmiş ölkələrdə bir mütəxəssis kimi yetişib öz ölkəsinə dönmək və xalqına xidmət etmək meyli həmişə olmuşdur. Bu gün də burada qeyd olundu ki, bizim həmvətənimiz, naxçıvanlımız, dahi şair və dramaturq, filosof Hüseyn Cavid məhz Türkiyədə, İstanbulda təhsil almışdır. İstanbulda aldığı təhsil şübhəsiz ki, fitri istə'dadı ilə birləşdə ona bir dahi olmağa kömək etmiş, Azərbaycan xalqı üçün böyük ədəbi, mə'nəvi və elmi irs qoyub getməsinə imkan yaratmışdır.

Daha bir uzaq vaxtı yada salaq. Böyük mütəffekkir Mirzə Fətəli Axundov hələ XIX əsrin ikinci yarısında öz xalqını ümumbaşşarı mə-

döniyyətə daha sıx bağlamaq məramında olaraq yeni əlifba layihəsi hazırlamış və onu məhz Türkiyəyə aparmışdır. Düzdür, o, buna nail olmamış, lakin onun təşəbbüsü bizim Azərbaycan tarixində öz yerini tapmış və indi də biz onu böyük ehtiramla yad edirik.

Yetmişinci illərdə Azərbaycanda yüksək təhsilli mütexəssislər hazırlamaq üçün çox işlər görülmüşdür. Bunu heç vaxt unutmaq lazımdır. 1970-ci ildən başlayaraq Azərbaycanda 15-16 ali məktəb olmasına baxmayaraq, biz daha yüksək ixtisaslı mütexəssislər hazırlamaq üçün Moskvaya, Leningrada, Ukraynaya, Belarusiyaya və o vaxtlar Sovetlər İttifaqının başqa respublikalarının mərkəzi şəhərlərinə azərbaycanlı uşaqlarını göndərib orada müxtəlif ixtisaslara yiyolənmələrinə nail ola bilmişdik. Indi burada bir gənc çıxış etdi və dedi ki, o bunları görməyib. Ona görə də mən bir daha bu mövzuya qayıdaraq bildirmək istəyirəm ki, 1970-ci ildə biz maraqlandıq görək Azərbaycandan Moskvada, Leningradda, Kiyevdə və başqa böyük şəhərlərdə təhsil almağa ilə nəçə nəfər gedir. Mə'lum oldu ki. Moskvada Azərbaycan üçün hər il cəmi 50 yer ayırrılar. Bu 50 yerin də yalnız 20-sini azərbaycanlılar tutur. Qalan 30-nu isə Azərbaycanda yaşayan ruslar, ermənilər, yəhudilər və başqa millətlərdən olan gənclər tutur. Bu fakt məni dəhşətə gətirdi. Əvvəla, nə üçün bu 50 yerin hamısını bizim azərbaycanlı gənclər tutmamalıdır? Digər tərəfdən, nə üçün bizim respublika üçün cəmi 50 yer ayrılib?

Bir şeyi bilmək lazımdır ki, əger hər hansı bir xalq inkişaf etmək istəyirsə, o, gərək boşəri mədəniyyətə, boşəri elmə yiyələnsin. Mən 20 il bundan önce də, indi də çox arzusunda olmuşam ki, azərbaycanlı bacaları Türkiyədə, İranda, Rusiyada Almaniyada, Ərəbistanda, İtaliyada, İngiltərədə, Amerikada, Fransada və hətta Hindistanda, Çində belə təhsil alınsınlar. Çünkü öz icimizdə olan biliklər özümüzzdədir və bunu heç kəs bizim əlimizdən ala bilməz. Ancaq dünyanın cürbəcür ölkələrindəki təhsil sistemlərinən istifadə edərək, böyük elmi nailiyyətlərə müvəffəq olaraq xalqı daha da irəliyə aparmaq lazımdır. Ancaq o illərdə təəssüf ki, bizim imkanımız məhdud idi. Biz Sovetlər İttifaqından



kənarda bir nəfər belə oxutmaq imkanına malik deyildik. Deməli, yol bir idi – tək Azərbaycanda yox, Sovetlər İttifaqının, o cümlədən Moskvannı, Leningradın, başqa böyük şəhərlərin institutlarında azərbaycanlı gənclərin təhsil almalarına nail olmaq. Bu, çox böyük iş idi. Vaxtınızı almadan yalnız onu qeyd etmək istəyirəm ki, əgər 1970-ci ildə başqa ali məktəblərə Azərbaycandan cəmi 50 nəfər göndərilirdi, onun tərkibini də sizə indi mə'lumdur. 1976-ci ildən sonra hər il 800-900 nəfər və böyük ekşəriyyəti, 95 faizi azərbaycanlılar olan gənclər Sovet İttifaqının 50 şəhərinin institutlarında təhsil almağa göndərilirdilər. Onların çoxu indi Azərbaycanın müxtəlif yerlərində, Bakida, başqa şəhərlərdə yüksək ixtisaslı, bacarıqlı mütəxəssisler kimi fəaliyyət göstərirlər. Bir qismi də Rusiyada, Ukraynada, Pribaltıkda və başqa yerlərdə qalıb işləyirlər.

Amma sizə bildirmək istəyirəm ki, mən o dövrə gənclərimizin bir qisminin də Türkiyədə təhsil almasının çox həsrətində olmuşam. Çünkü Türkiyə ilə Azərbaycan tarixən son dərəcə yaxın olublar. Bunu sübut etməyə ehtiyac yoxdur. Lakin o vaxtlar belə bir imkan yox idi.

Bir sözlə, hər dövrün öz imkanı, öz hökmü var. Məsələ də burasındadır ki, həmin imkanlardan səmərəli istifadə olunsun. İndi elə bir dövr gəlib çatıb ki, Azərbaycan müstəqil dövlətdir, bütün ölkələrlə müstəqil münasibətlər yaradır. Belə bir dövrə şübhəsiz ki, başqa ölkələrdə və bizim üçün ən yaxın olan Türkiyədə də bizim gənclərin təhsil alması çox lazımdır. Ona görə yox ki, bu yeni dəbdir, yeni bir modadır. Yox, ona görə ki, doğrudan da Türkiyənin institutlarında yüksək təhsil sistemi var. Orada hazırlanın mütəxəssisler Azərbaycanın, o cümlədən, onun tərkib hissəsi olan Naxçıvannı gələcəyi üçün çox gərəklidir. Bax, buna görə də bu ilin mart ayında mən Türkiyədə səfərdə olarken Türkiyənin rəhbərləri ilə, Prezident Turquṭ Özalla, Baş nazir Süleyman Dəmirəllə, xarici işlər naziri Hikmat Çətinlə, nazirlərlə danışıqlar apararkən Türkiyənin Azərbaycana, xüsusən Naxçıvana köməklik göstərməsi məsələlərini müzakirə edərkən bu təklifi ortaya atdım. Bəli, biz indi çox böyük böhran içərisindəyik. Ümumiyyətlə, Azərbaycan və

xüsusən Naxçıvan blokada şəraitində, müharibə şəraitində, sosial-iqtisadi böhran içərisindədir. Bu gün adamlara adicə yaşayış şəraiti yaratmaq üçün un, ət, yağ, yanacaq və başqa zəruri mallar lazımdır. Bunlar bu gün üçün, sabah üçün, bir sözü, yaşamaq üçün lazımdır. Lakin biz yalnız bu günün təkləbləri ilə yaşama biləmərik. Biz bu gün sabahi, gələcəyi düşünməliyik.

Bütün bunları nəzərə alaraq mən Ankarakı danışılarda xahiş etdim ki, bizim iş birliyi protokolunda nəzərdə tutulsun ki, Türkiyə hökuməti ilə 100 nəfər naxçıvanlı gəncin orada təhsil almasını tə'min etsin. Onlar bu təklifi çox məmənuniyyətlə qəbul etdilər və bu maddə bizim iş birliyi protokolunda öz əksini tapdı. Bu, Türkiyə hökuməti tərəfindən Azərbaycan xalqına və onun tərkib hissəsi olan Naxçıvan əhalisine göstərilən böyük qayğıdır.

Bu gün Türkiyəyə gedən tələbələrlə görüşərkən, onları yola salarkən, mən Naxçıvan əhalisi adından, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetini adından Türkiyə hökumətinə, Türkiyənin Prezidenti Turquṭ Özalla, Baş nazir Süleyman Dəmirəllə və bu işdə bize yardım edən nazirlərin hamisəna dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirmək istəyirəm.

Bu gün biz ilk addım atıq. Test imtahanlarından keçmiş tələbələri Türkiyəyə göndəririk. Lakin bu, gələcəkdə böyük bir sistemin bünövrəsidir. Heç şübhə yoxdur ki, bu ən-ənə davam edəcək, gələcəkdə biz Türkiyə hökuməti ilə danışıqlar aparıb onların sayını artırıb iləcəyik. Beləlikla, biz Naxçıvanda gələcək nəslə daha yüksək səviyyədə hazırlamaq işini davam etdirəcəyik.

Mən sizə dedim ki, Moskvannı, Leningradın, Kiyevin və başqa şəhərlərin ali məktəblərində oxumaq üçün ildə 500-600 nəfər azərbaycanlı gənc göndərilirdi. Lakin onların neçə nəfərinin Naxçıvandından olduğu xatirimdə deyil. Güman edirəm ki, 75 və ya 100 nəfər olmazdı. Mən o vaxt belə şəylərə fikir vermirdim. Mənim üçün fərqi yox idi. Azərbaycanın hansı yerindən olursa-olsun. Ancaq indi müqayisə edəndə görürsən ki, bir Naxçıvan üçün ildə 100 nəfərin, onun artıq 75 nəfəri

yola düşür. Türkiyənin universitetlərində təhsil alması, mən sizin inanıram ki, Türkiyənin bizi ayırdığı 100 milyon dollar kreditdən də, göstərdiyi cürbəcür yardımılardan da çox-çox qiymətlidir.

Cüntki bu işin qiymətini heç bir para ilə ölçmək olmaz. Bu, bizim xalqın gələcəyidir. Naxçıvanın gələcəyidir, onun intellektual potensialıdır. Bu, bir də ona görə əhəmiyyətlidir ki, biz indi Azərbaycanda yeni dövlət qururuq və eyni zamanda, yeni siyasi və iqtisadi sistem yaratmaq yolundayıq. Yeni siyasi və iqtisadi sistem, yeni sosial quruluş isə şübhəsiz ki, özünə uyğun mütəxəssislər tələb edir. Bu işdə isə Türkiyənin təcrübəsi çox böyükdür.

Mən güman edirəm ki, bizim indi Türkiyəyə təhsil almağa yola salğımız naxçıvanlı gənclər bu böyük və şərəfi işin ilk qaranquşları kimi azərbaycanlı adını, Azərbaycan xalqının adını həmişə yüksək tutacaqlar.

Bizim gənclər birinci mərhələni keçiblər, ancaq qarşıda çox böyük hayatı yolu durur: beş il Türkiyədə təhsil almaq. Biz arzu ederdik ki, gənclərimiz orada bütün imkanlardan istifadə edib yüksək elmə, yüksək ixtisası yiyələnsinlər. Bilməlisiniz ki, siz oraya sadəcə olaraq təhsil almağa yox. Azərbaycanın gələcəyi üçün göndərilərsiniz. Ona görə də bütün universitetlərin imkanlarından istifadə edib yüksək təhsil almaq lazımdır. Siz orada Azərbaycan xalqına xas olan yüksək mədəniyyət, yüksək mə'nəviyyat nümunəsi göstərmelisiniz. Türkiyənin həyatında olan bütün müsbət nümunələrə, adət-ənənələrə yiyələnməlisiniz.

Bizim dilimiz bəldir. Biz Naxçıvanda da türkük. Ancaq Türkiyənin türkə dili var, Azərbaycanda azərbaycanca türk dili var. Bunların müəyyən fərqləri var. Biz güman edirik ki, bizim gənclər orada türk dilinə dərindən yiyələnəcəklər. Lakin onlar bununla kifayətlənməməlidirlər. Türkiyənin universitetlərində xarici dillərin tədrisi çox gözəl təşkil olunur. Mən həmişə böyük maraqla və həsrətlə müşahidə edirdim ki, məsələn, Türkiyədə və ya İranda universitet bitirmiş bir gənc öz dilindən başqa, Avropa dillərindən də birini və ya ikisini bili. Təessüf ki, biz Azərbaycanda buna nail ola bilmədik. Ancaq Türkiyədə bu

məsələ çox yaxşı qoyulub. Biz arzu edərdik ki, gənclərimiz Türkiyənin universitetlərində bütün fənlər dərindən yiyələnsinlər. Türk dilini, türk tarixini, türk ədəbiyyatını müükəmməl öyrənsinlər. Eyni zamanda, orada digər əcnəbi dilleri də öyrənməyə çalışınlər. Cüntki bu bizim müştəqil Azərbaycan üçün çox gərəkli, çox lazımlı bir şərtdir. Bizim gələcək nəsillər, gələcək kadrlar gərək öz dillərindən başqa, bir neçə dil bilsinlər. Kim nə qədər çox dil bilərsə, o qədər də biliyə sahib olar. Türkiyə universitetlərində belə bir imkan var. O universitetləri bitirən türk gəncləri başqa dilləri də öyrənirlər və biz arzu edirik ki, bizim gənclər də bunu etsinlər.

Ən nəhayət, indi bizim Türkiyə universitetlərinə yola salacağımız gənclər gərək Türkiyə ilə Azərbaycan, o cümlədən Naxçıvan arasında əlaqələrin daha da genişlənməsinə, inkişaf etməsinə çalışınlər. Onlar bilməlidirlər ki, gənc olsalar da, üzərlərinə ali təhsil almaq kimi böyük vəzifə düşsə də, eyni zamanda, onların hər biri Azərbaycan xalqının nümayəndəsidir. Ona görə də çalışmalıdır ki, Azərbaycanla, Naxçıvanla Türkiyənin əlaqələrinin genişlənməsinə öz paylarını versinlər.

Bir sözə, biz hesab edirik ki, Türkiyəyə gedən bütün gənclər Türkiyə cəmiyyətinin, Türkiyə həyatının bütün sahələrinə qoşulmalıdır və bizim Azərbaycan üçün, Naxçıvan üçün orada gərəkli olan nə varsə hamisini getirib Azərbaycanda, Naxçıvanda tətbiq etsinlər.

Mən bütün bunları qeyd edərək bir daha ona qayıtmak istəyirəm ki, təhsil almaq istəyən hər bir şəxs yaxşı mütəxəssis də, yaxşı alım də ola bilər. Lakin bunların hamısı ilə yanaşı, gərək yüksək mə'nəviyyatlı insan olasan...

Əziz tələbələr!

Sizə bir daha uğurlar, təhsildə nailiyyətlər arzulayıram. Sağ olun!

**İSTƏRDİK Kİ, YAXŞI MÜTƏXƏSSİS
OLUB, VƏTƏNİMİZƏ, XALQIMIZA, MİLLƏTIMİZƏ
GƏLƏCƏKDƏ SƏDAQƏTLƏ XİDMƏT EDƏSİNİZ**

*(Türkiyənin ali məktəblərində təhsil almağa
yola düşən azərbaycanlı tələbələrə görüsədə çıxış;
7 fevral 1994-cü il)*

Əziz tələbələr!

Onca sizin hamanızı həyatınızda yeni böyük hadisə - Türkiyə universitetlərinə qəbul olunmağınız münasibətlə təbrik edirəm, size gələcək həyatınızda, ali təhsil almaqda uğurlar arzulayram.

Hər bir gənc üçün ali məktəbdə təhsil almaq böyük xoşbəxtlikdir. Şübəsiz ki, bu, hər kəsə müyəssər olmur. Ancaq siz öz biliyinizlə, öz zəkanızla buna nail olmusunuz, Türkiyə universitetlərinə qəbul edilmişiniz və orada təhsil almağa yola düşürsünüz. Mən size uğurlu yol arzulayram. İstərdim ki, siz Türkiyə universitetlərinin bütün intellektual imkanlarından səmərəli istifadə edərək mükəmməl təhsil alısanız, yaxşı mütəxəssis olısanız, vətəninizə, xalqımıza, millətimizə gələcəkdə sədaqətlə xidmət edəsiniz.

Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir. Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin qədim və zəngin tarixi var. İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cumhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır. Odur ki, bu baxımdan biz təhsil sahəsinə xüsusi əhəmiyyət veririk. Elm, mədəniyyət, təhsil sahəsində Türkiyə ilə Azərbaycan arasında müştərək işlər görülməsi həm Azərbaycan üçün, həm də Türkiyə üçün çox faydalıdır. Bu barədə bizim müvafiq sazişlərimiz var. Gələcəkde onların daha yüksək səviyyəyə qaldırılması üçün lazımi addımlar atırıq və bundan sonra da atacağıq.

Türkiyə universitetləri öz yüksək səviyyəsinə görə dünyada məşhurdur. Buna görə də həmin universitetlərdə təhsil almaq, şübhəsiz, yüksək səviyyəli mütəxəssis olmağa imkan verir. Mən çox arzu layardım ki, siz bu imkandan olduqca səmərəli istifadə edəsiniz və

Türkiyədə universitetlərin bütün imkanlarından geniş faydalanasınız. Əminəm ki, məhz belə də olacaqdır. Büyük müsabiqədən keçərək Türkiyə universitetlərinin tələbəsi adını almaq sizin üçün asan olmayışdır. Ancaq siz bu sınaqlardan məharətlə çıxdınız və indiki mərhələyə golub çatdırınız. Ümidvaram ki, qarşısındaki mərhələləri də müvəffəqiyyətələ keçəcəksiniz.

Siz, eyni zamanda, Türkiyədə Azərbaycanın təmsilçiləri olacaqsınız. Azərbaycandan Türkiyəyə gedən hər bir vətəndaş gərək müstəqil respublikamızın vətəndaşı adını uca tutsun.. Azərbaycan vətəndaşı olmaq böyük şərəfdir. İstərdik ki, hər biriniz bu şərəfə layiq olasınız.

Türkiyə qardaş ölkədir. Odur ki, Türkiyədə siz özünüüz öz mömləkətinizdəki kimi hiss edəcəksiniz. Lakin bununla yanaşı, siz görək Azərbaycanın təmsilçiləri kimi, Türkiyədə Azərbaycanın həm tarixini, həm milli ənənələrini, həm də bugünkü gerçəklilikin geniş və tam obyektiv şəkildə təhlil edəsiniz və bunları türk ictimaiyyətinə, siz iştirakçı adamlara, tələbə yoldaşlarınıza, universitetlərdə tomasda olacağınız şəxslərə çatdırırsınız. Bizim dostluq, qardaşlıq əlaqələrimiz nə qədər möhkəm olsa da, bu əlaqələri genişləndirmək, dərinləşdirmək və yüksəltmək üçün görüləc işlər də hələ çoxdur. Bu işlərin bir qismi də sizin üzərinizə düşür. Güman edirəm ki, təhsil almaqla yanaşı, bu vəzifəni də layiqinçə yerine yetirəcəksiniz.

Şübhə etmirəm ki, siz ali təhsil alırdıqdan sonra ölkəmizə qayıdacaq, respublikamızın müxtəlif sahələrində çalışacaq və xalqımıza sədaqətlə xidmət edəcəksiniz. Bilməlisiniz ki, siz Azərbaycan gənclərinin bir hissəsi olaraq, eyni zamanda, imtiyazlı imkanlar əldə edirsınız. Azərbaycan gəncləri indi, ölkənin həyatının bu çətin və mürakkəb dövründə, nə gizlədəsən, ağır həyat keçirirlər. Onların böyük bir hissəsi torpaqlarımızı erməni işgalçılardan qorumaq üçün, işgal olunmuş ərazilərimizi azad etmək üçün cəbhələrdə vuruşur, şəhid olur. müstəqil Azərbaycanın ərazi bütövülünü tə'min etmək, müstəqilliyini möhkəmləndirmək üçün canlarından keçirlər. Onlar sizin qardaşlarınızdır. Unutmayın ki, qanı tökülen, döyuşlarda qəhrəmanlıq göstərən o gənclər müstəqil Azərbaycanın tərəqqisi və inkişafı uğrunda vuruşur və

şəhid olurlar. Siz bunu da unutmamalızz. Bilməlisiniz ki, sizə belə bir şərait yaradıldığı halda, bu şəraitdən maksimum faydalı, maksimum səmərəli istifadə etməli və məməkətizim üçün, ölkəmiz üçün göləcəkdə faydalı olmalısınız.

Güman edirəm ki, Türkiye universitetlərində təhsiliniz dövründə sizin fəaliyyətiniz həm de Türkiye ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə kömək göstərəcəkdir. Türkiyədə Azərbaycanı doğru-düzgün təmsil etmek lazımdır. Azərbaycanın bugünkü həyatı haqqında həqiqətləri Türkiyəyə çatdırmaq, bu barədə dost ölkədə obyektiv mə'lumat vermek lazımdır. İndi bunlara cəhət var. Cənki, təəssüflər olsun ki, bə'zi qüvvələr Türkiye ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə, xalqlarımız arasındaki mehriban və səmimi əlaqələrə öz şəxsi məqsədləri üçün müəyyən qədər zərər vurmağa çalışır və cürbəcür şəyielerlə, müxtəlif böhtənlərlə bu əlaqələri ləkələməyə can atırlar. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən də siz bilməlisiniz ki, Azərbaycan Respublikası bundan sonra müstəqil dövlət kimi inkişaf edəcək, onun müstəqilliyini Azərbaycan dövləti qoruyub saxlayacaqdır. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi hər bir vətəndaş üçün, o cümlədən bizim üçün və şəxsən mənim üçün ən müqəddəs vəzifədir.

Mənə belə gelir ki, Azərbaycanın həyatı ilə bağlı gerçəkliyi Türkiyədə hər bir vətəndaşa çatdırmaq Türkiye ilə Azərbaycan arasında olan dostluq əlaqələrinə kömək edəcəkdir. İstər hazırda orada oxuyan tələbələrin, istərsə də indi oxumağa gedənlərin hamısı bilməlidir ki, Azərbaycan müstəqillik, demokratiya yolu ilə irəliləyir, respublikamızda demokratik hüquqi dövlət, demokratik hüquqi cəmiyyət yaradılır. Azərbaycanın iqtisadiyyatı bundan sonra sərbəst iqtisadiyyat principləri əsasında qurulacaq və xalqımız müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Buna həm biz, həm indi Türkiyədə təhsil alan vətəndaşlarımız, həm də türk xalqı əmin olmalıdır.

Mən bu sözləri sizə xüsusi olaraq çatdırmaq istəyirəm, cənki indi bizim Türkiyədə təhsil alan, yaxud müəyyən sahələrdə işləyən bə'zi adamlarımız Azərbaycanla Türkiye arasında münasibətlərin pozulma-

sına, təəssüflər olsun ki, düşmənlərimizdən də çox çalışırlar. Siz isə, bunun əksinə olaraq, öz fəaliyyətinizi Azərbaycan-Türkiyə münasibətlərinin, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə yönəltməlisiniz və əminəm ki, belə də olacaqdır.

Şübhə etmirəm ki, siz göstərilən bu e'timadə layiq olacaqsınız. Sizin orada təhsil almağınız üçün hər nə lazımdırsa, hamisini edəcəyik. Bu sərindən narahat olmayın. Təhsil nazirimiz, digər əlaqədar şəxslərimiz, Prezident Aparatının müvəfiq şö'bəsi bu işlə məşğul olub, təkliflərini mənə çatdıracaqlar.

Sizə bir daha cansağlığı arzulayırı. Siz hələ gəncsiniz, qarşıda sizi uzun bir yol gözləyir. Arzum budur ki, bu yolu uğurla keçəsiniz. Ümidi var olduğumu bildirmək istəyirəm ki, siz Türkiyədə Azərbaycanı layiqincə təmsil edəcək, ali təhsil alacaq və qayitıldıdan sonra vətənimizə, xalqımıza sədaqətlə, yorulmadan xidmət edəcəksiniz.

Sağ olun, yaxşı yol! Sizə uğurlar olsun!

* * *

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA OLAN DOSTLUĞA VƏ QARDAŞLIĞA GÜVƏNİRƏM

(Bilkənd Universitetinin idarə heyəti ilə
görüşdə çıxış; 9 fevral 1994-cü il, Ankara şəhəri)

Mən İhsan Dogramacı haqqında çox mə'lumat almışam. Onu dün-yanın hər yerində, eləcə də Azərbaycanda böyük, nadir bir şəxs kimi tanıırlar. Onun böyük bir şəxsiyyət olması bundan ibarətdir ki, nəinki Türkiyədə, ümumiyyətlə, bütün türk diyarlarında, türk dünyasında elm və təhsil sahəsində illərdən bəri coşqun fəaliyyət göstərir, xalq, millət qarşısında, türk xalqlarının birləşməsi sahəsində böyük xidmətləri var. O, xalqın elm və təhsilinin yüksəlməsinə çəhşir və bütün həyatını buna həsr etmişdir. Allah ona böyük bir vergi vermişdir. O, Allahdan, Tanrıdan aldığı bu vergini bütün boyu xalqa xidmətə sərf edib. Bu gün burada, onun evində çox yüksək mədəni səviyyədə keçən in-di ki morasımda bunu bir daha sübut edir. Bura mədəniyyət ocağıdır, elm, təhsil ocağıdır. Ona görə də biz burada xalqlarımız, ölkələrimiz haqqında danışarkən onların qədim tarixində elmin, mədəniyyətin, incəsənətin, təhsilin nə qədər böyük rol oynadığını qeyd etməliyik.

Öğər xalqlarımız əsrlər boyu yaşayıblarsa, mübarizo apararaq öz mönləyini qoruya biliblərsə, öz milli xüsusiyyətlərini itirməyiblərsə, böyük mərhələlərdən keçərək indi müstəqil xalq kimi, dövlət kimi yaşıylarsa, bütün burlara görə xalqlarımız öz içorisindən çıxan müto-fakkirlərə, yazıçı və şairlərə, bəstəkarlara, rəssamlara, me'marlara, alımlara minnətdardırlar. Böyük iftخار hissi ilə demək olar ki, xalqlarımız bu sahədə çox zəngindirlər. Bu zənginlik xalqlarımızda milli ruhu, milliliyi, milli ənənələri yaşadıb, nəsildən-nəslə keçirib, bu gü-nə götürüb çıxarmışdır. Azərbaycan xalqı bütün türk dünyasının bir hissəsi olaraq böyük və zəngin elm, mədəniyyət tarixinə malikdir. Bu gün burada məmənnunluqla qeyd edirəm ki, Azərbaycanın incəsənət ustaları, alımları, bəstəkarları, mədəniyyət xadimləri Türkiyənin bir çox elm və mədəniyyət ocaqlarında, o cümlədən də İhsan bəyin himayə-darlığı ilə fəaliyyət göstərirlər. Onlar bu gün burada da Azərbaycan musiqisinin kiçik bir parçası ilə bizi sevindirdilər.



Tarix böyükdür. Biz öz tariximizlə fəxr edirik. O bizim birgə tariximizdir, xalqlarımızın vahid tarixidir. Nizami də, Füzuli də, Mirza Fətəli Axundov da, Vəqif də, Yunus İmrə də, bu gün burada şə'r i səslenən Səməd Vurğun da, Türkiyə torpağında, İstanbulda təhsil almış, böyük əsərlər qoyub getmiş Hüseyin Cavid də, sözlərinə mahni, şərqi bəstələnmiş Əhməd Cavad da, bizim aramızda olan böyük mədəniyyət xadimləri – Arif Məlikov da, Boxtiyar Vahabzadə də, habelə digər mədəniyyət xadimləri də bizim zəngin mədəni sərvətimizdir. Xalqlarımız bu sorvətə fəxr edir və fəxr etməyə də haqları var.

Biz uzun illər ərzində, 70 il bir-birimizdən ayrı düşmüştük. Əvvələr də birliyimizə mançılık töredən amillər olmuşdur. Lakin elm, mədəniyyət, ədəbiyyat adamlarımız bizim həmişə birgə olmayılmızı təmin etmişlər. Biz bir-birimizdən məsafləcə uzaq olsaq da, ərazicə ayri düşək də, bir-birimizi görə bilməsək də, ulu babalarımızın, bize verdikləri nəsihətlərlə yaşamış olan xalqlarımızın mütəfəkkirləri miliyyətimizi, milli ən-ənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi unutmağa qoymayıblar və heç vaxt da unutmamışq.

İndi isə bir-birimizə qovuşmuşuq, bir-birimizi qucaqlamışq, bir yerdəyik. Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmak mümkün deyildir, heç ayırmak da lazımlı deyildir. Biz bir-birimizə qaynayıb-qarışmışq və bu proses davam edəcəkdir. Şübhəsiz ki, hamımız bu prosesin davam etməsi üçün se'ylərimizi əsirgəmeyəcəyik. Türkiyə böyük dövlətdir, onun tarixi çox zəngindir. Dahi Mustafa Kamal Atatürk Türkiyənin böyük bir dövlət olması çox işlər görmüşdür. Böyük məmənuniyyətə, demək olar ki, ondan sonra gələn nəsillər onun yolu ilə getmiş, Türkiyəni qabaqcıl dövlətlər sırasına çıxarmışlar. Türkiyə öz iqtisadiyyatına, mədəniyyətinə görə, habelə dünyada mövqeyinə görə böyük, inkişaf etmiş dövlətlər sırasındadır.

Azərbaycanın böyük tarixi var. Bu tarix çox ağır mərhələlərdən keçmişdir. Lakin bunlar Azərbaycanın nə mədəniyyətini, nə də ən-ənələrini heç vaxt sarsıda bilməmişdir. Bir təsəvvür edin, 70 il ərzində Azərbaycan Sovetlər Birliyinin tərkibində olmuş, kommunist ideologiyası ilə yaşamış, sosializm qurmağa çalışmışdır. Buna baxmayaraq, bü-

tün bu illər ərzində Azərbaycan xalqının dili nəinki yaşamış, hətta inkişaf edib zənginleşmişdir. Mədəniyyətimiz yüksək zirvələrə qalxmışdır. Əsrin ovvəlindən bu günədək olan müdəddət gölürsək görəril ki, həmin dövrə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cəvdət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev kimi görkəmlə bəstəkarlar yetişmişdir. Şərqdə ilk opera Üzeyir Hacıbəyovun dühəsi ilə yaranmışdır. Bir sözə, Azərbaycanda professional musiqi mədəniyyəti təşəkkül tapmışdır. Demək istəyirəm ki, bu içtimai-siyasi qurulus, iqtisadi sistem xalqın mədəniyyətinə nəinki zərər vura bilməmiş, əksinə, bu sistemdə mədəniyyətimiz çox inkişaf etmiş və irəliləmişdir. Azərbaycan elmı çox irəliyə getmiş və özünü nə qədər qüdrətli və güclü olduğunu bütün dünyaya göstərmişdir.

Azərbaycanda ilk universitet 1919-cu ildə yaradılmışdır. Bu gün tarixə nəzər salaraq qeyd etməliyik ki, ilk universitetimizin yaradılmasında da Türkiyənin yardımı olmuşdur. Türkiyədən gəlmiş ilk 50 müəllim və alim universitetin yaranması və inkişaf etməsi namənə çox işlər görmüşdür. İndi Azərbaycanda 18-dən çox universitet var. Halbuki, Azərbaycan kiçik bir ölkədir. Azərbaycanda on böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə hansı bir kəndə, hətta hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyənin yüksəlməsi XX əsrə özünü çox bariz göstərmişdir.

Bunların hamısı yenə də bizim köklərimizlə bağlıdır, hamısı milli mədəniyyətimizin, milli təfəkkürümüzün, dilimizin nə qədər sarsılmaz olduğuna və nə qədər əyilməz olduğuna dəlalət edir. Heç bir rejim heç bir vaxt bizi bunlardan məhrum edə bilməz. Əksinə, vəziyyət nə qədər ağır olubsa, elm, mədəniyyət, musiqi də bir o qədər çox inkişaf etmişdir. Bizim Azərbaycan dili, ana dilimiz cari əsrədə çox zənginmiş. çox inkişaf etmişdir. Türk ləhcəsi ilə Azərbaycan ləhcəsi arasında bəzi fərqlər var. Bu fərqləri siz bilirsiniz. Bir tərəfdən siz öz dilinizi modernləşdirmisiniz, digər tərəfdən isə bizim dilimiz müəyyən dərəcədə təkmilləşmişdir. Fərqlər də buradan irəli gelir. Ola bilsin ki, 60–70 il önce bu fərqlər az idi. Lakin elə indi də türk xalqlarından heç

birinin dili Azərbaycan və türk dilleri qədər bir-birinə yaxın deyildir. Bütün bunlar onu göstərir ki, dostum İhsan bəyin qeyd etdiyi kimi, ölkələrimiz ayrı olsalar da, xalqlarımız bərdər və bir olacaqlar. Buna heç bir şübhə ola bilməz.

İndi bunun üçün daha böyük imkanlar açılmışdır. Mən sizə açıq demək istəyirəm, əgər Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, əgər Azərbaycan müharibə şəraitində olmasayıdı, bu qısa müddətde, yəni Azərbaycan öz istiqlalını əldə etdiyi vaxtdan bəri ölkəmizdə daha çox işlər görmək olardı.

Mən bir daha bizim dostluğumuza və qardaşlığımıza, yəni Türkiyə ilə Azərbaycan arasında olan dostluğa və qardaşlığa güvenirəm. Dündən bəri keçirdiyimiz görüşlər, apardığımız danışqlar, bizi burada səmimi və qardaşcasına qarşılamığınız bir daha göstərir ki, bu dostluğunuz və qardaşlığınız qırılmazdır, sarsılmazdır və gündən-günə daha da möhkəmlənəcək, qüvvətlənəcək. Türkiyə böyük bir dövlət kimi, inkişaf etmiş ölkə kimi Azərbaycanla həmişə tövəsə olacaq və Azərbaycanın bütün ehtiyaclarını nəzərə alaraq öz imkanlarını bölüşəcəkdir. Beləliklə də biz birlikdə bu ağır vəziyyətdən çıxacağıq.

Mən Bilkond Universitetinə, bütün Türkiyə universitetlərinə gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Türkiyənin elm, təhsil adamlarına öz hörmətimi, sevgimi və məhəbbətimi bildirirəm. Gələcəkdə tarixi abidəyə çevriləcək bu gözəl guşədə olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. İhsan bəy, Sizə və Sizin burada olan qonaqlarınızın həmisinə təşəkkürümüz bildirirəm. Çox sağ olun!

* * *

TƏLƏBƏ QƏBULU RESPUBLİKANIN HƏYATINDA MÜHÜM HADİSƏDİR

*(Ali və orta ixtisas məktəblərinə qəbulu bağlı
Prezident Aparatunda keçirilmiş müşavirədə nitqi;
2 avqust 1994-cü il)*

Ciris sözü:

Ali və orta ixtisas məktəblərinə qəbul respublikanın içtimai həyatında çox böyük hadisədir. Müvafiq nazirləklər, Prezident Aparatının işçiləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il də müəyyən hazırlıq işləri görmüşdür. Buna baxmayaraq, qəbulun yüksək səviyyədə aparılması üçün mən bəla bir müşavirənin keçirilməsini vacib bilmışəm.

Son illər Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə keçirilir. 1992-1993-cü illərdə bu üsul tətbiq olunmuş və müsbət nəticələr vermişdir. Ümumi içtimai rə'yə də, bizim də rə'yimiz belədir ki, test üsulundan bu il də istifadə edilsin. Ötən iki ildə bu sahədə müəyyən təcrübə qazanılmışdır. Bu təcrübədən səmərəli istifadə olunması, əvvəllor buraxılan səhvlerin təkrar edilməməsi, bu üsulun təkmilləşdirilməsi indi əsas vəzifədir. Bir daha qeyd edirəm ki, ali və orta ixtisas məktəblərinə qəbul böyük hadisədir. Bu məsələ içtimaiyyəti həmişə maraqlandırır, narahat edir. Çünkü respublikamızın bu keçid dövründə, ağır sosial-iqtisadi vəziyyət dövründə, müharibə şəraitində təhsil almaq istəyən gənclərin sayı çoxdur. Ona görə də on bilikli gənclərin ali məktəblərdə təhsil almasına tə'min edən qəbul kampaniyası çox mühüm tədbir kimi qiymətləndirilməlidir.

Biz bütün bunları nəzərə alaraq, respublikada uzun illər boyu yaranmış ən ənənlərə sadıq qalaraq bu məsələni bəla geniş toplantıının müzakirəsinə çıxarmağı məsləhət bilmışik.

Yekun sözü:

Bu gün biz qəbul imtahanları ilə əlaqədar məsələlərin əsas hissəsi nəzərdən keçirib müzakiro etdik. Bir daha demək istəyirəm ki, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu respublikamızda həmişə böyük içtimai xarakter daşıyan tədbir olmuşdur. Bu, töbükdir. Çünkü on illərdir

ki, Azərbaycanda gənclərin eksəriyyəti orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istəyir və onların sayı iləbəl artır. Amma bir tərəfdən, ali məktəblərimizin imkanları məhduddur, digər tərəfdən isə, bu məsələləri dövlət planlaşdırırsa da, hamının ali təhsil alması, ola bilsin, respublikamız, cəmiyyətimiz üçün vacib deyildir. Əlbütə, hər bir şəxs istəsə də, ali təhsil ala bilmir. Kim qəbul imtahanlarından keçə bilirsə, o da ali məktəb tələbəsi olur.

Ali məktəblərə qəbul məsələsi keçmişdə də ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Aydınñır ki, bir yerə beşaltı nəfər, hətta daha çox adam orıza verir və onların yalnız en layiqliləri, en savadlıları tələbə adını qazanırlar. Bu sahədə əvvəllər buraxılan səhvələr, ali məktəblər. Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən yol verilən sui-iştifadə, rüsyətxorluq halları, abituriyentin biliyindən asılı olmadan, tanışlığla ali məktəblərə qəbul edilmək, bəzi şəxslərin öz vəzifəsindən istifadə edərək uşaqlarını ali məktəbə düzəltməsi, bilikli gənclərin qəbul olunmasına maneq tərədiləməsi halları həmisi respublikada ictimaiyyət arasında müzakirə edilmiş, söz-söhbətə səbəb olmuşdur. Bir sözlə, bu sahə həmisi diqqət mərkəzində olmuşdur. Ayni-ayrı adamların müxtəlif qeyri-qanuni yollarla, mənəviyyatımıza zidd olan vasitələrlə ali məktəblərə qəbul edilməsi gənclərin, xüsusən çox istə'dadlı, lakin beşə imkanları olmayan gənclərin bu hüquqdan – ali məktəblərdə təhsil almaq hüququndan məhrum edilməsi ictimaiyyətdə, haqlı olaraq, həmisi narazılıq doğurmış, təkcə ali məktəblərin rəhbərlerinin, yaxud imtahan götürən müəllimlərin ünvanlarına deyil, respublika rəhbərliyinin ünvanına da giley-güzarlara səbəb olmuşdur. Bildiyiniz kimi, biz keçmiş illərdə belə hallara qarşı çox ciddi mübarizə aparmışq. Bu cür manfi əməllərlə məşğul olan ali məktəb müəllimləri, işçiləri cəzalandırılmış, işdən uzaqlaşdırılmışdır. Təessüf ki, görülan tədbirlər istənilən nəticəni verməmiş, bu hallar daim davam etmişdir.

Odur ki, dünyada, daha doğrusu, bir sıra ölkələrdə sınaqdan çıxarılmış test üsulunun Azərbaycanda tələbə qəbulunda tətbiqi, zənnimcə, çox müsbət hadisələrdən biridir. 1992-ci ildə bu üsulun bizdə də tətbiq edildiyini eşitdikdə mən ona müsbət münasibətimi dərhal bildirdim və

bu gün də bildirmək istəyirəm. Şübhəsiz ki, bu üsulun tətbiqində səhvlər də, çatışmazlıqlar da mövcuddur. Bunlara baxımayaraq, 1992-ci və 1993-cü illərdə test üsulu ilə qəbul əvvəlki bütün illərdəkina nisbəton daha keyfiyyətli, daha ədalətli olmuşdur və ali məktəblərin müəllimləri və rəhbərləri barosında bir çox hallarda tamamilə əsəssiz olan narazılıq və söz-söhbətlər qurtarmışa da, xeyli azalmışdır. Elə baş prokurorun müavini də burada bir neçə rəqəm gotirdi. 1991 və 1992-ci illərdə nə qədər şikayət gəldiyi yadına düşdü. 1993-cü ildə isə daha az, toxminən 130 şikayət alınmışdı. Ola bilsin ki, bunlar elə bir ciddi göstərici deyildir, amma hər halda, yaxşılığına doğru incəl yarandığını dəlalet edir.

Dogrudur, ali məktəblərə daxil olmayanların hamısı şikayət etmir. Ancaq ayrı-ayrı adamlar şikayet edirlər. Məsələn, 1991-ci ildə toxminən 500 şikayət alınmışdı. Bu, heç də o demək deyildir ki, onların hamısı narazı qaldığına görə şikayet etmişdir. Narazı olanlar ondan da çox idi. Şikayət edənlər həddindən artıq narazı qalan, yaxud öz hüquqlarının həddindən çox tapdalandığını görən, ədalətsizliyə dəzməyən adamlardır. Ancaq açığını deyək, bu şikayetlər 1991-ci ildə, sonrakı illərdə də elə bir böyük natiqə verməmişdir, yəni şikayetlər verilmiş, prokurorluq organları, inzibati organları bu şikayetlərə baxmışlar. Amma nəticəsi nə olmuşdur? Əgər həmin şikayetçi barəsində ədalətsizlik aradan qaldırılmış olsaydı, onda bu, nəticə hesab edilərdi. Yaxud da şikayetçi barəsində ədalətsizlik edən adam cəzalandırılmışsa, bu da nəticədir. Amma əslində bunların heç birisi olmamışdır.

Deməli, test üsulu indiki dövrdə bizim üçün yəqin ki, on əlverişli üsuldur. Odur ki, biz bunu müdafiə etməli, həyata keçirməli və daha səmərəli şəklə salmalyıq. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq bu il test üsulundan daha səmərəli istifadə edilməlidir. Bu, birinci növbədə Dövlət Tələbə Qəbulu Komissiyasının vəzifəsidir. Prezidentə bila-vasita təbe olan Dövlət Tələbə Qəbulu Komissiyasının yaradılması da Azərbaycanda ali təhsil, ümumiyyətə, təhsil sahəsində yeni bir hadisədir. Mən bunu müsbət hadisə kimi qiymətləndirirəm. Çünkü bu komissiya müstəqildir, heç bir nazirlikdən, yaxud heç bir ali məktəbdə asılı deyildir. Onun müstəqilliyi bu ilki qəbulu da ədalətlə keçirmə-

yə imkan yaradır. Ancaq bu, o demək deyildir ki, komissiyanın işində səhvler və ya çatışmazlıqlar yoxdur. Xeyr, belə hallar yenə də vardır. Demək olmaz ki, bu komissiyanın, onun sədrinin bütün işləri bizi qane edir. Əlbəttə, görülən işlər müsbət qiymətləndirilir. Lakin komissiyanın işi daha da təkmilləşdirilməlidir.

Bu işdə Təhsil Nazirliyi, şübhəsiz, bilavasitə iştirak edir. Çünkü bütün imtahanlar Təhsil Nazirliyi ilə birlikdə, onun bazasında, onun kadrlarının iştirakı ilə keçirilir. Düzdür, indi onlar imtahan götürmür, sadəcə olaraq, nəzarətçidirler. Amma nəzarətçi də gərk sözün əsi mənəsində nəzarətçi olsun. Öz vəzifəsinə yerinə yetirərən heç bir qəbahətə, əyintiyə yol verməsin. Ona görə də Təhsil Nazirliyinin də üzərinə çox böyük mə'suliyyət düşür. Bu işi Təhsil Nazirliyi və Tələba Qəbulu üzrə Dövlət Komissiyası birlikdə həyata keçirməlidirlər.

Keçmiş vaxtlar yadimdadır. Adətən bu işə çox adam qarışmağa çalışırdı. Mən vəzifəli şəxsləri nəzərdə tuturam. Biri tanışını, digəri qohumunu, bə'ziləri uşaqlarını institutu düzəltmək istəyir, rektorlara tə'sir göstərirdilər, onlar da sui-istifadə edərək, özünükülləri də kənardə qoymurdu. Nə gizlədəsən, belə xoşagəlməz halları baş vermişdir və bunlar hamiya mə'lumdur, qoy heç kəs deməsin ki, yox, belə şeylər olmayıb. Onların teqsirkarları bu gün də aramızda yaşayırlar. Keçmişdə rektor, ali məktəblərdə digər vəzifələrdə işləyərək belə çirkin yollarla varılananlar indi də göz qabağındadır.

Biz o dövrü yaşadıq, o dövrün bütün əzab-əziyyətlərini görüb çəkdiq. Bütün bu mənfi hallara qarşı imkan daxilində mübarizə apardıq. Mən şəxsən özüm barədə deyirəm. Biz bu gün də Azərbaycanda, cəmiyyətimizdə pak və ülvə mə'nəviyyəti bərqərar etmək üçün tələba qəbulu kampaniyasına xüsusi fikir vermalıyik. Çünkü bu, sadə, yə'nı ayrı-ayrı adamlara dəxli olan iş deyildir. Bu, dövlətin, millətin gələcəyi ilə bağlı bir işdir. Bu il ali məktəblərimizə daxil olacaq 15 min gənc Azərbaycanımızın gələcəyidir. Müstəqil Azərbaycanın həm dövlətini, həm siyasetini, həm iqtisadiyyatını, həm də elm və mədəniyyətini yalnız həqiqi ali təhsil, həqiqi bilik almış adamlar inkişaf etdirib irəlilədə bilərlər.

Biz keçmişdə diplomlu savadsızları da çox görmüşük. Bə'zilərinin üç diplomu var idi. Amma başında bilik-savaddan əsər-əlamət yox idi. Diplomları başqa yollarla alanlar da vardı. Onlar indi də yaşayırlar, bə'ziləri hətta çox yaxşı, çox sırvan yaşayırlar.

Lakin biz bu günümüz, müstəqil Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin təbəyəsinə ciddi fikir versək, on evvel ali təhsil almağa qadir, yə'nı buna öz biliyi, zəkası, fitri istə'dadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul olunmasını tə'min etsək, onda galacəyimiz üçün böyük işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi diqqət yetirirəm. Yadınzdə olar, 1970-ci ilden başlayaraq hər il ali məktəblərə qəbul məsələləri ilə ciddi məşğul olur, tədbirlər görürdük. Müyyən nəticələr də eldə edirdik. Mənfi hallarla yanaşı, daha çox müsbət nəticələrə nail olurdum. O illərdə biz başqa respublikalarda, Moskvadan və digər şəhərlərin ali məktəblərində təhsil almaq üçün her il 600-900 gənc göndərirdik. Indi onların bir çoxu Azərbaycanda müxtəlif sahələrdə çalışır. Neçə-neçə adam başqa respublikalarda, xarici ölkələrdə yaşayır. Onların hamısı Azərbaycanın yetimləri, Azərbaycanın milli sərvətidir. Onlar burada olmasalar da, yenə də azərbaycanlıdır.

İndi biz müstəqil dövlətlik, öz respublikamızın, öz təleyimizin sahibiyik, xalqımızın bu günü və gələcəyi üçün cavabdehik. Məhz biz cavabdehik. Biz deyəndə, mən, birinci növbədə ziyanlıları nəzərdə tuturam. Alımlarımızı, ali məktəblərimizdə çalışan yüksək səviyyəli, bilikli və zəngin təcrübəli şəxsləri nəzərdə tuturam. Bəli, biz hamımız Azərbaycanın gələcəyi üçün cavabdehik, gənc nəslin yetişməsi üçün cavabdehik. Biz bu yaxınlarda ayrıca bir nazirlik yaratdıq: Gənclər və İdman Nazirliyi. Fürsətdən istifadə edərək demək istəyirəm ki, bu nazirliyin fəaliyyətinə çox böyük ümidişlər bəsləyirəm. Belə hesab edirəm ki, bütün ali məktəblər, Təhsil Nazirliyi, ümumiyyətə, gənclərlə əla-qədar olan bütün nazirliklər, idarələr, yerli hakimiyyət orqanları, hüquq-mühafizə orqanları, bir sözə, müvafiq təşkilatlar Gənclər və İdman Nazirliyinə kömək göstərməlidirlər.

Bildiyiniz kimi, keçmişdə dövlət, ictimai-siyasi quruluşumuza görə Kommunist Partiyası hakim mövqə tutdurmuş və gənclərlə iş də bu partyanın rəhbərliyi altında komssomol vəsitsələ apardırdı. Bu isə o sistemi, o quruluşa uyğun bir struktur idi. Bunu inkar etmək olmaz. Həmin struktur da öz dövründə xeyli iş görmüşdür, elə bugünkü gənclərin böyük əksəriyyəti, demək olar, həmin pillələrdən, o məktəbdən keçmişdir.

Ancaq indi başqa zamandır, şərait başqadır. Biz tamamilə fərqli olan ictimai-siyasi bir quruluşda yaşayırıq, öz iqtisadi, siyasi-ictimai cəmiyyətimiz var. Hüquqi demokratik dövlət qururuq. Lakin bütün bunlar eyni zamanda gənclərlə daha ciddi məşğul olmayı tələb edir. Gənclərlə ciddi məşğul olmaq Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi namənə çalışmaq deməkdir. Ona görə də yenə deyirəm: bu nazirlik yüksək səviyyədə fəaliyyət göstərməlidir və biz gənclərlə işimizi gücləndirməliyik. Bununla yanaşı, ilk növbədə ali məktəblərin, ümumiyyətlə, təhsil ocaqlarının işi yaxşılaşdırılmalıdır. Bilirik ki, bu sahədə çalışan adamların çoxunun, demək olar, əksəriyyətinin maddi vəziyyəti ağırdır. Amina buna dözmək, gələcəyimiz namənə dözmək gərkdir. Dözmək lazımdır ki, bu keçid dövrünü müvəffəqiyətlə keçək, müstəqilliyimizi möhkəmləndirə bilək.

Burada dedilər ki, bə'ziləri müəllimliyi buraxıb alverə məşğuldur. Belələri də var. Nə etmək olar, onları bəlkə də həyat vadar edir. Anma həqiqi müəllim, müəllim sənətini doğrudan da sevən adam nə qədər məhrumiyətlərə dözdü. Yaxşı yadimdadır, 1941-1945-ci illər müharibəni goran adamların da xatirindədir, o vaxtlar insanlar nə qədər məhrumiyətlərə dözdülər. Mühərribə də qurtardı, ölkədə əmin-amanlıq da yarandı, hamı, o cümlədən müəllimlər də yaxşı yaşadılar. Xatirimdədir, o vaxtlar, yə'nı müharibə illərində mənə dərs verən müəllimlərdən bə'ziləri gedib bazarda xırda-xurus satıldılar, çünki dolana bilmirdilər. Buna baxmayaraq, sonra gəlib müəllimliyini etdiłər.

Tələbə qəbulu məsələsinə kənardan müdaxilə meylleri keçmişdə olduğu kimi, indi də var. Yadimdadır. Keçən il bu işlərlə məşğul olan şəxslər mənə bildirdilər ki, müəyyən adamlar tələbə qəbulunun gedisi-



na müdaxilə etmək istəmişlər, bə'ziləri yenə də öz vəzifəsindən istifadə edərək bu işe qarışmağa can atmışlar. Biz belə hallara o vaxt da yol vermedik və indi de xəbərdarlıq edirəm: məs'uliyyət Dövlət Komisiyasının, Təhsil Nazirliyinin üzərinə düşür. Burada bir mərkəz var. Mən Prezident Aparatının müvafiq şö'bəsini nəzərdə tuturam. Onun müdürü Fatma Abdullazadədir. Bütün məsələlərin əlaqələndirilməsini mən Fatma xanuma tapşırır ve tələb edirəm ki, həmi ona tabe olsun. Fatma xanum bu məsələlərlə ciddi məşğul olmalı və bütün təşkilatların fəaliyyətini əlaqələndirməlidir.

Bir neçə mühüm mərhələ var. Bunlar testlərin hazırlanması, mətbəədə çap edilməsi, imtahan verilən yerlərə çatdırılmasıdır. Mən bu mərhələləri görürom, amma hesab edirəm ki, bu işlərlə məşğul olan şəxslər həmin mərhələləri daha aydın görməlidirlər. Buna görə də istərdim ki, siz məsələlərə ciddi fikir verəsiniz və bə'zi inca məqamlara, bir növ təhlükəli mərhələlərə diqqəti gücləndirəsiniz ki, ardıcılıq heç yerdə pozulmasın. Neca deyərlər, o nazik tel heç yerdə qırılmamasın. Çalışmalısınız ki, hər şey tələb edilən səviyyədə olsun və biz qarşımıza qoymuşuz məqsədə çata bilək.

Bir daha deyirəm, indi tələbə qəbulu kampaniyasını Azərbaycanın bütün ictimaiyyəti izləyəcəkdir. Əgər 55 min abituriyent sənəd vermİŞSƏ, bu rəqəmi təxminən 5 dəfə artıq hesab edin. Axı, Azərbaycanda ailə üzvlərinin sayı beşaltı nəfər olur. Əgər bir ailədən bir oğlan və ya qız imtahan verirsə, deməli, bütün ailə buna maraq göstərir. Üstəlik, abituriyentlərin qohum-əqrəbəsi də maraqlanır. Bir sözlə, abituriyentin bütün doğmaları və qohum-əqrəbəsi onun üçün həyəcan keçirir, onun necə imtahan verdiyini soruşurlar. Belə şeylər həyatımızda təbii və adı hallardır. Ona görə də təkcə abituriyentlərin ailələrini götürsək, görərik ki, bir neçə yüz min adam burada bilavasitə maraqlıdır. Lakin cəmiyyət də buna maraq göstərir. Əksəriyyət ona görə maraqlıdır ki, hamida vətəndaşlıq hissələri yaşayır, Vətəninin geləcəyi barədə düşünür. Buna görə də istəyirlər ki, hər şey ədalətli olsun. Ali məktəblərə, doğrudan da, ən istə'dadlı gənclər daxil olsunlar.

Başqa niyyətlə maraqlanan adamlar da var. Onlar istəyirlər ki, bu işlərdə hökmən mənşü bir şey olsun və bunu əldə bayraq edərək haykük qaldırsınlar. Desinlər ki, əllorundan bir iş gəlmodi, bunu bacarmadılar, onu yarımtdılar. Cəmiyyətdən heç vaxt həmi bir fikirdə, bir səviyyədə, bir düzündə ola bilməz. Xüsusən də indi, fikir müxtəlifliyi, demokratiya, söz azadlığı və digər bu kimi amillər Azərbaycan Respublikasının, cəmiyyətimizin atributlarına çevrildiyi bir dövrədə bu, çox töbidiir.

Bilmək lazımdır ki, bu proseslərə oks mövqedən müdaxilə edən qüvvələr də var və onlar hər bir nöqsandan istifadə edəcəklər. Mən tək buna görə demirəm, çünki buna heç fikir də vermirəm. Ona görə demirəm ki, nöqsan buraxılmasın və kim isə bu baradə yaza bilməsin. Ona görə deyirəm ki, ədalətsizlik olmasın, göləcəyimiz saydıgımız gənclər – bu il ali məktəblərə qəbul edilən gənclərimiz təhsil almağa, doğrudan da layiq olsunlar. Güman edirəm ki, siz bu tövsiyoları nəzərə alacaqsınız. Şəxson mən bu işi ciddi nəzarət edəcəyim. Inzibati orqanların vəzifələri mə'lumdur. Burada daxili işlər naziri də, baş prokurorun müavini də, Bakı İcra hakimiyyətinin başçısı da çıxış etdi. Rayonların icra hakimiyyətlərinin başçıları da buradadırlar. Güman edirəm ki, onlar da öz vəzifələrinin bilirlər. Daha elə olmasın ki, ağrışı kim isə başqasının üzərinə atsın. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə, digər sahədə işin öhdəsindən gələ bilməyənlərə də kömək etməyə çalışmalıdır. Bu, ümumxalq, ümummilli, üümüddəvlət işimizdir. Hər kəs əlindən goləni etməlidir ki, bu iş uğurla başa çatsın.

Ali təhsil məsəlesi ilə məşğul olan şəxslər, ali təhsil ocaqlarımızın rəhbərləri buradadırlar. Odur ki, fürsətdən istifadə edib ali təhsil barəsində fikirlərimi söyləmək istəyirəm. Mən bir neçə aydır ki, bu məsələ ilə çox məşğul olmuşam. Ali təhsils, ümumiyyətə, təhsil məsələlərinə dair böyük müşavirə keçirmişəm. Qəbul imtahanları qurtardıqdan sonra daha bir müşavirə keçirəcəyik. Mən bu barədə göstəriş vermişəm. Bildiyiniz kimi, ali təhsil ocaqları, universitetlərimiz Azərbaycan mədəniyyətinin, elminin, milli mə'naviyatının zirvəsidir. Ona görə də bu mə'nəvi mə'suliyyəti təhsil sahəsində, xüsusən ali məktəb-

lərde işləyən şəxslər gərək yaxşı dərk etsinlər. Arzu edirəm ki, indi cəmiyyətində dəyişikliklərin baş verdiyi, mühüm proseslərin getdiyi, xüsusən Azərbaycanın müstəqil bir dövlət kimi formalasdığı dövrədə ali məktəb işçiləri, əmumiyyyətlə, təhsil sahəsində çalışan şəxslər öz mə'nəvi məs'uliyyətini başa düşsünlər, hər cur mənfi hallardan uzaqlaşsınlar. Ali məktəbləri çirkin, mənfi hallardan təmizləsinlər. Bu, mütləq edilməlidir.

Bə'zi şəxslər uzun illər ərzində müəyyən mövqə tutmuş, bundan öz şəxsi mənafələri üçün istifadə etmişlər, milli mənafələrimizə çox böyük zərbələr vurmuş, zərər qatmışlər. Belələri ali məktəb sistemindən, əmumiyyyətlə, təhsil sistemindən uzaqlaşdırılmalıdır.

Mən Lidiya Rəsulovanı təhsil naziri tə'yin etdim. Bu addımı ataraq belə fikirdə idim və yena də öz fikrimdə qahram ki, Lidiya Rəsulova təcrübəli kadrdır, respublikada tanınmış adamdır, ali təhsil sahəsində çox böyük təcrübəsi var, yüksək mə'nəviyyata malikdir. Əminəm ki, o, öz təcrübəsindən, biliyindən istifadə edərək, hazırladığımız tədbirləri həyata keçirəcəkdir.

Təessüf ki, bir qrup neqativ adamlar bizim bu tədbirə qarşı çıxırlar. Lidiya Rəsulova xəstələnmişdir. Lakin mən əminəm ki, o, müalicə olunub qayydacaq və işləyəcəkdir. Mən bunu tək Lidiya Rəsulovaya görə demirəm. Bilirsizimi, öz şəxsi mövqelərini hər şəyden üstün tutaraq, təhsil sahəsində çirkin işlər görən adamların öz mənfi niyyətlərinə nail olmaq üçün necə alçaq vasitələrə el atdıqlarını görüram. Mən bir daha xəbərdarlıq edirəm: qoy heç kəs güman etməsin ki, belə əməller gözdən qaçacaq, yaxud onları görən yoxdur, buna görə onlara cəza verilməyəcəkdir. Xeyr. Belə sey olmayıacaqdır. Mən bir prezident kimi Azərbaycan Respublikasının bu ali dövlət vəzifəsini öz üzərimə götürərkən xalqa söz vermişəm, mən öz sözümüzün üstündə durmuşam və axıra qədər duracağam, son damla qanımadək, son nəfəsimadək sözümüzdən dönməyəcəyəm. Heç kəs də iradəni qira bilməyəcək. Ona görə də belə adamlar bilməlidirlər ki, çirkin əməllərindən çekinməsələr, onların haqqında ciddi cəza tədbirləri görüləcəkdir. Yenə də deyirəm, bizim ali təhsil sahəsində, ali məktəblərimizdə saf mə'nəviyy-

yatlı, saf amallı adamlar çalışmalıdır. Başqa məqsəd güdünlər, başqa niyyətdə olanlar kənara çıxılməlidirlər.

Ona görə də təhsil nazirinin müavinilarına, ali məktəblərimizin rektorlarına, əmumiyyyətlə, təhsil sahəsində işləyən vicdanlı, namuslu, saf mə'nəviyyatlı adamlara müraciət edirəm: hər kəs monim bu sözlerimi nəzərə alaraq, öz işinin, öz vəzifəsinin əhəmiyyətini başa düşsün və bilsin ki, kimdən nə tələb olunur? Tələb isə o qədər də böyük tələb deyildir: xalqımıza, Vətənimezə, müstəqil dövlətimizə sədəqətlə, tozlu niyyətlə, saf mə'nəviyyatla xidmət etmək. Kim bunu bacarmırsa, qoy başqa sahələrə getsin. İndi o qədər sahə var ki, oradarda bu tələblər çox da vacib deyildir. Ancaq bizim bu müqəddəs sahələrimizi bundan sonra da ləkələmək, rüsvay etmək olmaz. İndiyədək olanlar bəsdir. Çirkin əməllərə son qoymaq lazımdır.

Umumiyyatla, mən bu gün burada, ziyalılar arasında bildirmək istəyirəm: son vaxtlar cürbəcür söz-söhbət gedir ki, guya burada hansı bir qrup yaradılmış, orada başqa bir qrup təşkil olunmuşdur. Axır vaxtlar Moskva qəzeti Azərbaycan əleyhinə məqalələr dərc edir, ayrı-ayrı adamlar bu yazıların tə'siri altına düşür və belə fikirləşirlər ki, Azərbaycanda yenə qarışıqlıq olacaq, yenə də dəyişikliklər baş verəcəkdir. Hətta bir neçə Moskva qəzetinin müxbirləri yanına gəlmiş, burada məni bir neçə gün gözləmişlər ki, müsahibə alınsınlar, görüşnlər mən nə fikirdəyəm. Mən onların çoxuna heç müsahibə vermək istəmirəm, çünki, bilirəm, bu məqalələr xüsusi olaraq hazırlanmışdır və fitnəkar xarakter daşıyır. Azərbaycanda içtimai-siyasi sabitliyin pozulmasına yönəldilmişdir. Ona görə də mən onlara nə cavab verirəm, nə də əhəmiyyət.

Amma bununla yanaşı, bə'zilərinə dedim, suallarına da cavab verdim ki, Azərbaycan müharibə şəraitindədir, Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur, Azərbaycan öz torpaqlarını geri qaytarmaq istəyir. Respublikanın rəhbəri və prezident kimi, mən Azərbaycan əraziyi bütövünün tə'min edilməsi üçün gecə-gündüz çalışıram. İqtisadi çətinliklər, sosial çətinliklər vardır. Keçmiş sovet respublikalarını bürüyən böhran Azərbaycanda da var və müharibə ilə əlaqədar daha da

dərinlaşır ve ayrı-ayrı qruplar da müxtəlif yollarla gedərək iqtisadi və sosial vəziyyətimizi çətinləşdirirlər. Amma qoy heç kəs güman etməsin ki, onlar Azərbaycanda ictimai-siyasi sabitliyi poza bilərlər. Yox, poza bilməyəcəklər! Azərbaycan bir il bundan önce vətəndaş mühərbiyi ilə üzləşdi. Azərbaycanı parçalamaq onu daşıltmaq istəyən adamlar gördülər ki, onların qarşısı alındı, həftə bə-ziləri cəzasını da aldı, bundan sonra da alacaqlar. Prezident kimi, şəxson mən yol verməyəcəyəm ki, Azərbaycanda kimsə ictimai-siyasi sabitliyi pozsun. İstəyir dövlət strukturunda olsun, istəyir kənardı olsun, isteyirsin də mühacirətdə yaşasın, fərqi yoxdur, biz heç kəsə bunun üçün imkan verməyəcəyik. Bir də ki, onların heç birinin burada sosial bazası yoxdur. Xalqımız da belə şeylərə yol verməz. Mən xalqımızın əhvalı-ruhiyyəsini biliram. İkinci də, Azərbaycan müstəqil dövlətidir, bu dövlətin işə başçısı var, prezidenti var. O, dövləti. Azərbaycan vətəndaşlarını, müstəqil Azərbaycan cəmiyyətini, onun hüquqlarını qorumağa qadirdir.

Odur ki, qoy orada-burada şayə yayanlar, yaxud bu şayılərə uyınalar, çirkin niyyətlər gündən adamlar bunu eşitsin və bilsinler: Azərbaycanın bu ağır dövründə heç kəsə heç vaxt ictimai-siyasi sabitliyi pozmağa imkan verilməyəcəkdir. İndi bizim əsas məqsədimiz mühərbiyədən çıxmak, işgal olunmuş torpaqları geri qaytarmaq, bu məsələləri sülh yolu ilə həll etməkdir. Bu sahədə müəyyən addımlar atılır, siz bunu biliyiniz. Mayın 12-dən indiyədək atış kəsilmişdir. Ermənistanla Azərbaycan arasında altı ildən artıq gedən mühərbi dövründə ilk dəfədir ki, bu, uzunmüddətli atışkəsdir və indi de davam edir. İyulun 27-də bu atışkəs rejimini möhkəmləndirmək üçün yeni bir sənəd imzalandı, yəni Azərbaycanın Müdafiə Nazirliyi, Ermənistanın Müdafiə Nazirliyi, Rusyanın Müdafiə və Xarici İşlər nazirlərinə, ATƏM təşkilatı Minsk qrupunun sədri Yan Eliassona məktub göndərərək bildirdilər ki, atışkəs davam edəcək və böyük siyasi saziş imzalanana qədər atışkəs rejimi saxlanacaqdır. Biz bu istiqamətdə çalışır, fəaliyyət göstəririk.

Başqa sahələrdə de işlərimiz çoxdur. Ona görə de kim bizə mane olmaq istayırsa, Azərbaycanın belə ağır vəziyyətində kimlərə yənə öz şəxsi mənafeyi naminə hər hansı çirkin yolu tutmağa çalışırsa, onların

qarşısı alınacaqdır. Odur ki, qoy heç kəs cürbəcür şayılara, Azərbaycanın əleyhinə olan hər cür möqalələrə fikir verməsin. Bir də deyirəm, şəxson mən onların heç birinə əhəmiyyət vermirməm. Çünkü xalqımızın iradəsinə, xalqımızın mə'neviiyyatına inanıram və şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qüdrətinə arxalanıram. Fürsətdən istifadə edib bu sözləri bu gün mən həm sizə, həm də informasiya orqanları vasitəsilə bütün ictimaiyyətə çatdırmağı lazımlı biliram.

Nəhayət, belə hesab edirəm ki, bugünkü müşavirəmiz, burada gedən səhətlər, vəzifələrin müəyyənlendirilməsi böyük ictimai-siyasi əhəmiyyəti olan tədbirin müvəffəqiyətlə həyata keçirilməsini tə'min edəcəkdir. Bu işdə hamınıza ugurlar arzulayıram. Sağ olun.

* * *

TƏHSİLİN İNKİŞAFINA DÖVLƏT QAYĞISI

(Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə
nitq; 31 avqust 1994-cü il)

Giriş sözü:

Hörmətli müəllimlər, maarif işçiləri, görüş iştirakçıları!

Sentyabr ayının 1-də yeni dərs ili başlanır. Bu, respublikamızın həyatında mühüm, əlamətdar bir hadisədir. Dərs ilinin başlanması her il böyük bayrama çevirilir. Çünkü yay tətilindən sonra məktəblərimiz, müəllimlərimiz fəaliyyətə başlayır, uşaqlarımız, gənclərimiz tədris ocaqlarına gelir, təhsillərini davam etdirirlər.

Hər il sentyabr ayında uşaqlar, yeniyetmələr, təhsil yaşı çatmış uşaqlar məktəblərə gelir, təhsil almışa başlayırlar. Bu hadisə respublikamızın bütün vətəndaşları üçün mühümdür, əhəmiyyətdir. Çünkü demək olar ki, hər bir ailədən kimsə məktəbdə oxuyur. Ona görə də əhəmiyyət olduğu kimi, keçmiş ən ənənələrimizə sadıq qalaraq bu il də tədris ilinin başlanması münasibətlə lazımi tədbirlər görülmüşdür.

Yeni dərs ilinin başlanması ilə elaqədar mən çoxminli müəllimlər ordusunun nümayəndələri ilə görüşməyi zəruri hesab etnişəm. Hamınızı, sizin səmanızda müstəqil Azərbaycan Respublikasının müəllimlərini, maarif, təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm, siza bu şərəflə işinizdə uğurlar arzulayıram.

Yekun nitq:

Hörmətli müəllimlər, görüş iştirakçıları!

Təhsil nazirinin çıxışında və başqa natiqlərin çıxışlarında orta məktəbin, tədrisin, təhsilin problemləri haqqında danışıldı, vəziyyət müəyyən qədər təhlil olundu, bir çox təkliflər irəli sürüldü. Əger çıxışların hamısını ümumiləşdirsek, bir fikir aydın olur: respublikamızın təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. Bu sahədə cəmiyyətinizin çoxminli müəllimlər ordusu çalışır. Bu sahə respublikamızın bu günü və xüsusən galəcəyi üçün çox böyük işlər görür.

Burada irəli sürülen təkliflər, mülahizələr hamısı, şübhəsiz ki, ümumiləşdirilməli və onların haqqında lazımi tədbirlər görülməlidir. Ona görə də bugünkü görüşün yekunu kimi, vezifeli şəxslərə, xüsusən baş nazirin müavini Elçin Əfəndiyevə, Təhsil naziri Lidiya Rəsulovaya

və humanitar siyaset şö'bosının müdürü Fatma Abdullazadəyə təpsirən ki, burada irəli sürülmüş təkliflərin hamısını başqa nazirliklərlə, idarələrlə birlikdə öyrənsinlər, ümumiləşdirsinlər və orta məktəblərin, təhsilin vəziyyətini yaxşılaşdırmaq üçün qısa bir müddədə, bir neçə gün içərisində eməli tədbirlər təqdim etsinlər.

Aydındır ki, indi bizim imkanlarımız məhduddur. Ona görə do təklif olunan bütün məsələləri həll etmək və yaxud tə'cili həll etmək mümkün deyildir. Ancaq eyni zamanda düşünürəm ki, bu məsələlərin çoxunu həll etməyə imkanlarımız vardır. Həm dövlətin, ayrı-ayrı nazirliklərin, müəssisələrin, idarələrin, təşkilatların, həm də yeni yaranan özəl bölmənin imkanları vardır. Bunların hamısını cəmləyərək həmin problemlərin çoxunu həll edə bilərik. Hesab edirəm ki, əger bunların hamısı yaxşı işlənilsə, lazımı tədbirlər təqdim olunsa, mən bu barədə xüsusi fərman da verə bilərəm və müəyyən bir dövr üçün iş programı kimi təsdiq edə bilərəm. Ona görə də mən konkret tədbirlər planı gözleyəcəyəm və güman edirəm ki, bunu etmək mümkün olacaqdır.

Azərbaycanın təhsili, məktəbləri sona çatan XX əsr dövründə çox böyük nailiyyətlər əldə etmişdir. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyahları, müəllimləri xalqımızı savadsızlıqdan, atalatdan çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılısa (bu tarix yazılmakdır), şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və öz qiymətini alacaqdır. Bu gün isə onu deyə bilərəm ki, əsrimiz sona çatır. Əsrin əvvəlindən indiyə qədər Azərbaycanın ərazisində, xalqımızın həyatında, təhsil, elm, mədəniyyət, şüurun inkişafı sahəsində çox böyük işlər görülüb, böyük nailiyyətlər əldə olunub. Azərbaycan xalqı savadsızlıqdan ümumi savadlılığa keçib. O qaranchı keçmişdən sonra indi respublikamızda xalqın bütün təbəqələrini əhatə edən yüksək mədəniyyət, təhsil, elm mövcuddur. Bunlar əsrimizin əvvəlindən indiyə qədər yaşamış, yaratmış bütün nəşillərin fədakar əməyinin, xalqa sədاقətə xidmətinin nəticəsidir. Eyni zamanda bunlar Azərbaycanın bütün nəşillərindən olan müəllimlərin xalqımızı təhsilləndirmək, maarifləndirmək, savadlandırmaq yolunda xidmətlərinin nəticəsidir.

Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi – buntarım həmisi ilk növbədə müəllimlərin, məktəbin sə'yı ilə olub, onların xidmətlərinin nəticəsidir. Biz bu gün nə qədər çatın bir dövrdə yaşasaq da, həyatımızda nə qədər ağır proseslər getsə də bu nailiyyətləri heç vaxt unuda bilmərik. Əksinə, biz buntarırlar daim yada salmalıyıq. Çünkü buntarlar bizim milli sərvətimizdir. Ona görə də mon xalqımızı bu yüksək elm, təhsil, mədəniyyət səviyyəsinə götürüb çıxarmış Azərbaycan məktəbinə, müəllimlərə, Azərbaycan müəllimlərinin bütün nəsillərinə dərin minnətdarlığını bildirirəm və xalqın iradəsini ifadə edərək deyirəm ki, biz Azərbaycan məktəbi ilə, təhsili ilə, müəllimləri ilə fəxr edirik.

Məktəb, müəllimlər həmişə xalq, insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram qazanmışlar və buna layiq olmuşlar. Müəllim adı yüksək addır. Azərbaycanda müəllimə daim böyük hörmət olmuşdur. Müəllim cəmiyyətdə tanınan, hörmət edilən şəxs olmuşdur. Heç də təsadüfi deyildir ki, dilimizdə insanların bir-birinə müraciət formasında «müəllim» sözü şəxslərin müəllim olub-olmamasından asılı olmayaraq istifadə edilib. Bizdə bu ənənə çoxdan yaranıb və hamı bir-birinə müraciət edərkən qarşısındaki şəxse hörmət və ehtiram əlaməti olaraq ona «müəllim» deyir. Çoxları heç müəllim deyil, amma biz bir-birimizə müraciət edərkən «ağa», «cənab», «bəy» deyil, «müəllim» deyirik. Bu, təsadüfi deyil. Bəlkə də başqa xalqlarda bəla müraciət forması yoxdur. Bu ondan irəli gəlir ki, xalqımız savadsızlıqdan, gerilikdən, otalətdən bugünkü günə qısa tarixi bir müddədən gelib çatmaqdə müəllimlərin rolunu qiymətləndirir və qarşısındaki adamə hörmət əlaməti olaraq «müəllim» deyir. Ona görə də müəllimin cəmiyyətdə xüsusi yeri olduğunu artıq heç kəsədə şübhə oynamır. Müəllimə hörmət, ehtiram həmişə olub. Bu gün də, gələcəkdə də olmalıdır.

Onu da bilmək lazımdır ki, bizim hər birimiz elmi dərəcəmizdən, biliyiimdən, təhsil səviyyəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq bütün nailiyyətlərimizə görə birinci növbədə məktəbə, müəllimə borcluyuq. Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayış adamlar – yaşılı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu



səviyyəyə gəlib çatmayıb. Ona görə də hər bir viedanlı adam, Vətənəne, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir.

Müəllim adı şərflidir, müəllim adı yüksək addır. İndi bizi qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq. Mən bu gün bu salonda toplaşan müəllimlərə, maarif işçilərinə müraciət edərək sizin simanızda Azərbaycanın bütün müəllimlərinə indiki ağrı şəraitdə fədakar əməklerinə görə minnətdarlığımı bildirirəm və bütün müəllimlərə xalqımız üçün, gələcəyimiz üçün mühüm və əhəmiyyətli işlərində uğurlar diləyirəm.

Ötən tarixi dövrədə Azərbaycanın təhsil sistemi müxtəlif mərhələlər keçmişdir. Cürbəcür isləhatlar, dəyişikliklər olmuşdur. Onların hamisi bu və ya digər səviyyədə Azərbaycanın orta təhsilini, məktəbinin inkişaf etdirib. Bunu inkar etmək olmaz. Bu, bizim tarixi keçmişimizdir, bu, bizim milli sərvətimizdir. İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafələr əsasında qurmalıdır.

Bu sahədə müəyyən işlər görülüb. Təhsil haqqında qanun qəbul edilib. Bu qanunu həyata keçirmək, icra etmək lazımdır. Ancaq qanulla yanaşı, onun əsasında bir çox tədbirlər görülməlidir. Həm də bu tədbirlərin hamısı tədbir xatirinə yox, müəyyən bir dəyişiklik aparmaq xatirinə yox, yalnız və yalnız təhsili düz yolla aparmağa, xalqımızın gənc nəslini təhsilləndirməyə, tərbiyə etməyə, müstəqil dövlətin prinsipləri əsasında inkişaf etdirməyə yönəldilməlidir.

Ona görə də təhsil sahəsində çalışan alımlar, mütəxəssislər, müəllimlər, həmin sahədə ixtisaslaşmış elmi institutlar, təşkilatlar hamisi birləşib bu vəzifələri həyata keçirməlidirlər. Güman edirəm ki, bunun üçün imkanlarımız ve şəraitimiz var. İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını tə'min etməlidir. Bu yolda keçiriləcək isləhatlar gərək müstəqil Azərbaycanın milli mənafələrinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alımlar, müəllimlər, təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsində gələbilərlər və gələcəklər.

Mən bu barədə heç də geniş mülahizeler irəli sürmək istəmirəm. Belə bir mülahizələr, təkliflər sizin tərəfinizdən, bu sahədə fəaliyyət göstərən təcrübəli şəxslər və təşkilatlar tərəfindən gəlməlidir. Biz isə bunları ümumileşdirib, baxıb, qanun, qərar, fərman şəklində salıb onların həyata keçirilməsi üçün imkan yaratmalıyıq. Yə'ni bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də biz insanların sərbəst fikirləşməsinə, sərbəst təşəbbüs göstərməsinə şərait yaradırıq. Arzumuz da budur ki, bu şəraitdən bizim təcrübəli adamlar, məktəblərimiz, təhsil ocaqları səmərəli istifadə etsinlər və təhsil sisteminin tekniləşdirilməsi üçün lazımi təkliflər hazırlayıb irəli sürsünlər.

Bütün bunlarla yanaşı, bu gün təhsilin hansı istiqamətlərde getməsi haqqında bir neçə kəlmə demək istəyirəm. Şübhəsiz ki, bizim gənclər orta məktəbdə yaxşı təhsil, həqiqi mə'nada yaxşı təhsil almırlırlar. Bunu bilmək lazımdır ki, gənclər bizim gələcəyimizdir. Biz müstəqil Azərbaycan Respublikasının ilk illərini yaşayırıq. Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlinədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərəfəli hazırlanalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyətli, uğurlu, parlaq olacaqdır. Mən eminəm ki, xalqımızın fitri istədadi və XX əsrədə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın indi orta məktəbdə təhsil alan gənc nəslinin gələcəyə hərəfəli hazırlanmasına tə'minat verir.

Ona görə də müəllimlərdən tələb olunur ki, bütün imkanlardan istifadə edib orta təhsili yüksək səviyyəyə qaldırsınlar, gənclərimizin yaxşı təhsil almasını tə'min etsinlər. Çünkü məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məs'uliyyyət daşıyır. Mən eminəm ki, bizim çoxmənli müəllim orдумuz, məktəblərimiz öz vəzifələrini məhz bu cür qəbul edirlər, öz vəzifələri haqqında bu cür düşünürənlər və bu cür də fəaliyyət göstərəcəklər.

Dədiyim ki, bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrədə cürbəcür mərhələlərdən keçdiyik, ayrı-ayrı ideologiyaların tə'siri altında qaldıq. İndi

xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdır ki, ümumiyyyətə, düşünən beyninlərimiz, alimlərimiz və o cümlədən təhsil sahəsində çalışan müəllim orduyu milli ideologiyamızın formallaşması üçün öz fəaliyyətini göstərsin. Bu ideologiyani qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır. Bu baxımdan indi məktəblərdə çox iş görmək lazımdır. Gözləmək lazımdır.

Lazımdır ki, bizim gənclərimiz, orta məktəblərdə təhsil alan gənclər bütün fənlərdən yaxşı hazırlaşışınlar. Bu günün tələbləri, gələcəyin tələbləri baxımından, dünyadan hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyani, texnikanı mənimsemək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün bizim gənclərimiz gərək yaxşı hazırlanılsınlar. Məktəblər onlar üçün lazımlı olan fənlərin hamısının tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış gənclər olsunlar.

Bunu etmək mümkündür. Çünkü həm öz elimizdə olan potensialdan, yə ni indiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırlı azad əlaqələrdən istifadə edərək, inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür. Ancaq burada şübhəsiz ki, çoxsistemli iş aparılmalıdır. Bə'zen belə müşahidə olunur ki, ayrı-ayrı adamlar bu işi yalnız reklam xatırına edirlər. Müəyyən qədər özünü göstərmək, nəsa yeni bir şey etmək, amma onun məzmununu bilmədən etmək hallarına yol vermək lazımdır. Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyız, dünya təcrübəsindən səmərəli istifadə etməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nezərə almalsınız.

Bir sözlə, məktəblərdə bütün fənlərin tədrisinə müəllimlərimiz fədakarcasına çalışmalıdır. Bu fənlərin arasında bir neçə humanitar fənn var və onlara xüsusi fikir verilməlidir. Mən bayaq dedim: müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsemək, respublikada tətbiq etmək üçün gələcək nəslə hazırlamaq və keçmiş dövrlə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır.

Şübhəsiz ki, bunlar ali təhsil seviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yə ni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının teməli qoyulmalıdır. Bu, mütləq lazımdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir.

Ancaq bütün bunlarla yanşa, milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisində çox ciddi fikir vermək lazımdır. Azərbaycanın tarixi keçmişdə də tədris olunub, bu barədə müəyyən kitablar da yazılib, məktəblərdə tarix dərsi də olub. Ancaq siz bilirsiniz ki, o vaxt tarix dərslerində Azərbaycan tarixinin tədrisində çox az yer veriliirdi. Şübhəsiz ki, tarix deyəndə həm dünyadan tarixi, həm də başqa ölkələrin tarixi tədris olunmalıdır. Amma Azərbaycan tarixi gərək orta məktəblərinizdə gənclərimizə yaxşı aşılsın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünkü mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

Bizim tarixi, mədəni ənənələrimiz gərək orta məktəblərdə tədris olunsun. Çünkü tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilərik. Ona görə də gənclər gərək öz köklərini, respublikamızın, xalqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmet, Vətənə qayğı hissi ilə yaşasınlar.

Tarixi keçmişimizin çoxu ədəbiyyatda eks olunub. Azərbaycan xalqının zəngin ədəbi irsi var. Ona görə də ədəbi irsimizin bütün gənclərə – bu gənclər, hansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq – çatdırılması, bildirilməsi, tədris olunması çox mühüm bir işdir. Buna ciddi fikir vermək lazımdır.

Bunlarla yanşa, məktəblərdə Azərbaycan dilinin tədrisində müüm diqqət yetirilməlidir. Bildiğiniz kimi, 10–20 il bundan qabaq biz çalışırıq ki, Azərbaycan dili bütün məktəblərimizdə tədris olunsun və gənc nəsil məktəblərdə ilk təhsil addımlarını atarkən öz dilini – ədəbi dilini, milli dilini yaxşı bilsin. Bu barədə çox işlər görülüb. Mən bu gün fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanın dilçiləri, dilçilik sahəsində fealiyyət göstərən alımları çox böyük işlər görübərlər. Azərbaycan dilinin bu gün bu qədər zəngin, səlis və cazibədar olması bizim

mədəniyyətimizin, elm xadimlərimizin, ədəbiyyatşunaslarımız, şairlərimizin, yazıçılarının və xüsusən dilçilikle möşgül olan alimlərimizin, mütləqəssislərimizin xidmətinin nəticəsidir. Fəxrlə edə bilerik ki, bizim zəngin, böyük söz cəhiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dili öz söz cəhiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zöngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zöngünlüyü, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsemələ bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini – ədəbi dilini, mədəni dilini yaxşı mənimşəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin.

Mən nə üçün bu məsələnin üzərində dururam? Çünkü əldə etdiyimiz nailiyyətlər yanaşı, təsəssüf ki, bu sahədə qüsurlarımız, nöqsanlarımız da çıxdır. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanlarına malik deyillər.

Əger keçmişdə bu, müəyyən qədər bağışlanılırdısa – çünkü onda nadənsə bə'zi adamlar ancaq bir dili bilməyi özleri üçün böyük nailiyyət hesab edirdilər – ancaq indi bu, yolverilməz haldır. Şübhəsiz ki, hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz ana dilindən savayı, bir çox dillər bilməlidir. İndi bu, xüsusən lazımdır. Hələ keçmişdə bizim respublikamız Sovet İttifaqının tərkibində idisə, onun çərçivəsində yaşayırıqsa, dünyadan müəyyən qədər, haddindən çox təcrid idikəsə, onda bütün Sovetlər İttifaqında əsas hakim dil rus dili idi və respublikamızda Azərbaycan və rus dilləri işlənirdi, indi biz bütün dünya ilə əlaqədəyik, müstəqil dövlətkəm. Bütün sahələrdə, o cümlədən təhsil sahəsində ham Qərbi ölkələri ilə, həm də bütün Şərqi ölkələri ilə əlaqə saxlayırıq. Ona görə də orta məktəblərimizdə başqa dillərin öyrənilməsinə də çox ciddi fikir verilməlidir.

Keçmişdə mən bə'zən ayrı-ayrı ölkələrin təhsilli gəncləri ilə rastlaşarken müşahidə edəndə ki, o, 3-4 dil bilir, heyran olurdum. Eyni zamanda fikirləşirdim ki, nə üçün bizim orta məktəblərimiz bu cür təhsil vermir? Ancaq bunun müəyyən səbəbləri də var idi. O vaxtlar başqa bir sistem idi, biz Umumittifaq tərkibində idik. İndi isə müstəqilik. Ona görə də bütün dillerin tədris olunması çox gəraklıdır. Xüsusən, dünyada çox, geniş işlənən dillərin orta məktəblərimizdə

öyrənilməsi vacibdir. Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər. Ancaq bununla yanaşı, öz ana dilini bilmək hər bir azərbaycanlı üçün lazımdır. Bir də deyirom, biz öz dilimizlə fəxrlə edə bilerik. Çünkü dilimiz zöngindir, mədəniyyətimiz zöngindir və bunların hamısı da ana dilimizlə, Azərbaycan dili ilə bağlıdır. Orta məktəblərimizdə bu məsələlərə çox ciddi fikir verilməlidir.

Xalqımızı, gəncləri votənpərvərlik, Vətənə sədaqət ruhunda təbiyyə etmək üçün orta məktəblərdə çox iş görülməlidir. Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin tə'min olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından votənpərvərlik əhvalı-ruhıyyəsi ilə tərbiya olunsun. Bütün dörsələr, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, votənpərvərlik ruhu aşlaşın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin. Odur ki, məktəblərdə bu fənləri tədris edərkən votənpərvərlik əhvalı-ruhıyyəsinin aşınması ilə ciddi möşgül olmaq lazımdır.

Vətənpərvərlik çox geniş mənə daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahlı mühafizə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm onun iqtisadiyyatının, həm siyasetinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətinin də, iqtisadiyyatının də, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır. Bunlarla yanaşı, gənclər vətənpərvərlik hissini tərbiyə etmək üçün şübhəsiz ki, indi respublikamızın düşdüyü ağır dövrdə Vətəni qorumaq, torpaqlarımızı müdafiə etmək üçün hər bir gəncin hazır olmasına tərbiyə etmək lazımdır. Bu, xüsusən bu gün üçün lazımdır. Çünkü altı ildir ki, ölkəmiz mührəbi şəraitindədir, Vətənimizə qarşı horbi tacavüz edilibdir, biz müdafiə olunur, torpaqlarımızı qorumaq istəyirik, orası bütövlüyümüzü tə'min etmək istayırıq. Bunu biz özümüz etməliyik.

Bir haldə ki, biz müstəqil dövlətkəm və müstəqilliyimizi tarixi bir hadisə kimi qəbul etmişik – bu, həqiqətən də belədir – Azərbaycanın

suverenliyi hər bir vətəndaşı üçün en müqəddəs məqsəddir. Bele olan halda biz öz təleyimizin sahibi kimi öz Vətənimizi, öz torpaqlarımızı öz gücümüzle qorunmalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındaki Vətən ogulları etməlidir. Ona görə də orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idinana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərə vətənpərvərlik hissini yüksəltməlidir, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiya etmək lazımdır.

Orta məktəbi bitirən gənclər dərhal orduya xidmətə getməlidirlər. Ola bilər, onların hamısı getmir, lakin eksəriyyəti orduda xidmət etməlidir. Elə təsəvvür yaranmasın ki, indi mühəharibə şəraitində olduğumuza görə bize ordu lazımdır. Əlbəttə, bundan ötrü güclü ordu gərkədir. Ancaq mühəharibə qurtarandan, sülh yaranandan sonra da, ölkəmizdə əmin-amanlıq olanda da müstəqil dövlət kimi güclü ordumuz olmalıdır. Ona görə də gəncləri hərbi xidmətə orta məktəbdən başlayaraq hazırlanmaq lazımdır.

Dünyada o qədər böyük dövlət var ki, heç kimlə mühəharibə aparmır, ancaq onların güclü ordusu var. Elə bizimlə qonşu ölkələri götürek. Rusiya, İran, Türkiye mühəharibə etmir, lakin güclü orduları var. Avropa ölkələrində də həmçinin. Biz yeni, gənc müstəqil dövlətik. Ona görə də bəzilərinə elə gəlir ki, bize ordu yaınız mühəharibədən çıxməq üçün gərəkdir. Xeyr, mühəharibədən çıxməq, sülh yaratmaq üçün güclü ordu bize bu gün lazımdır. Ancaq uzaq gələcəkdə də ordumuz olmalıdır. Ona görə də bu gün birinci sınıfə gedən hər bir oğlan 10-12 ildən sonra ordu sıralarında olmalı, hərbi xidmət keçməlidir. Bir daha deyirəm, gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məktəblərin, müəllimlərin əsas vəzifələrindən biridir. Xahiş edirəm, bunu nəzərə alaşınız.

Burada məktəblərin problemlərindən danışarkən onların maddi-texniki vəziyyətinə, dərs kitablarının hazırlanıb məktəblərə çatdırılması, müəllimlərin maddi tə'minatı məsələlərinə toxunuldu. Bunların hamısı əsaslı fikirlərdir. Bilirsiniz ki, on illər ərzində Azərbaycan Respublikasında məktəblərin güclü maddi-texniki bazası yaranmışdı. Keçmişdə hər il iri məktəb binaları tikilir, avadanlıqla, ləvazimatla tə'min olunurdu. Məktəblərin dərs ilinin başlanmasına tam hazır olması üçün hər il ciddi iş görüldü. O zaman respublikanın imkanları var idi və həmin işləri görə bildirdi.

Lakin son illərdə gedən cürbəcür proseslər bir tərəfdən məktəb tikintisini ya zeiflətmış, ya da dayandırmış, digər tərəfdən isə çoxdan tikilmiş məktəb binalarının tə'miri, avadanlıqla təchizisi sahəsində işlər xeyli azaltılmış, yaxud tamamilə dayandırılmışdır. Bu, həyatımızın gerçəkliliyidir və onu e'tiraf etməliyik.

Respublikanın iqtisadi vəziyyəti ağırdır. Avqustun 11-də və 18-də mən geniş müşavirələr keçmişəm. İki gün bundan əvvəl də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın, maliyyə vəziyyətinin sabitləşdirilməsi ilə əlaqədar geniş müzakirə keçilmişdir. Bildiyiniz kimi, iyunun 15-də mən bu məsələ barədə böyük fərman imzalamışam və iki gün bundan əvvəl onun yerinə yetirilməsi gediş müzakirə edilmişdir. Bunların hamısı açıq-aşkar göstərir ki, iqtisadiyyatımız ağır vəziyyətdədir.

Keçmiş Sovet İttifaqına daxil olan başqa respublikalar kimi, Azərbaycan da indi keçid dövründədir, sosial-iqtisadi böhran içərisindədir. Digər tərəfdən isə, Azərbaycan mühəharibə şəraitindədir, onun torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan artıq qaçqın var. Məktəb binalarının bir qismində qaçqınlar yerləşdirilmişdir. İşğal olunmuş ərazilərdə qalan məktəb binalarının, alınan mə'lumatlara görə, təəssüf ki, dağıdılması respublikanın ümumən iqtisadiyyatına, sosial sahəyə, o cümlədən təhsil sahəsinə vurulan ağır zərbədir. Bütün bu səbəblərə görə respublika iqtisadiyyatının indiki maddi-texniki bazasının keçmişdəki kimi sürətlə möhkəmləndirilməsinə şərait yaradı bilmir.

Ancaq burada deyildi ki, tikinti işlərinin 90 faizə qədərinin görüldüyü bir neçə məktəb binası var. Onların inşasını qurtarmaq lazımdır. Biz tikinti ilə əlaqədar qərar qəbul etmişik ki, inşasına çoxdan başlanmış və başa çatdırılması çətin olan obyektlərdə iş dayandırılsın. Çünkü geniş miqyasda tikinti aparmaq üçün imkan və vasait yoxdur. Lakin əsas işlərin görülüb qurtardığı məktəb binalarının tikintisini başa çatdırmaq lazımdır. Ona görə də təkliflər siyahısına bunlar da daxil edilməlidir. Məktəblərin ləvazimatla tə'min olunmasında da vəziyyət ağırdır. Ancaq dediyim kimi, bu məsələ imkan daxilində həll ediləcək və mən təklifləri gözləyirəm.

Müəllimlərin maddi vəziyyəti bizi daim narahat edir. Bilirsınız ki, biz bu məsələlərə bir neçə dəfə baxmış, imkan daxilində müəllimlərin əmək haqqını artırmağa çalışmışıq. Ümumən əhalinin maddi vəziyyətini müoyyən qədər yaxşılaşdırmaq barədə fikirləşir və tədbirlər hazırlanırıq.

«Müəllim» sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o qədər müqəddəsdir ki, müəllimlər görək bu çotinliklərə dözsümlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar. Respublikamızın bu ağır dövrünü hamımız birlikdə keçirməliyik. Dövlət tərəfindən imkan daxilində bütün tədbirlər görülecek, ancaq müəllimlər, təhsil sahəsində çalışan başqa işçilər də bilməlidirlər ki, həyat həmişə belə ağır olmayıacaq, dözmək lazımdır. Məktəblərin, tədrisin seviyyəsi aşağı düşməməli, müəllim adı öz nüfuzunu itirməməlidir. Müəllim çalışmalıdır ki, özünün müqəddəs vəzifəsini ömrünün axınamadək layiqinco yerinə yetərsin.

İndi respublikada özəl bölmə inkişaf edir, ayrı-ayrı iş adamlarının, şirkətlərin, firmaların imkanları var. Əgər onlar xeyirxahlıq etmək istəyirlər, bu ağır dövrdə xalqımızın böhrandan çıxmına kömək göstərmək isteyirlər, ilk növbədə təhsil sahəsinə üz tutmalıdır. Əlbəttə, bu, ayrı-ayrı məktəb binalarının az və ya çox hissəsinin kommersiya strukturlarına verilməsindən ibarət olmamalıdır. Əksinə, təhsil ocaqlarına kömək etməkdən ibarət olmalıdır. Ona görə də mən bu gün bütün iş adamlarına, kommersiya strukturlarına, bir sözə, yeni yaranmış özəl bölməyə müraciət edirəm. Onlardan hər birinin təhsil sahəsinə göstərdiyi kömək və xidmət dövlət tərəfindən qiymətləndiriləcəkdir. Ancaq bu iş də pərakəndə şəkildə görülməməlidir. Onlar bu işləri Təhsil Nazirliyinin vasitəsilə və ya himayəsi altında görsələr, onda dövlət də iş adamlarının təhsil sahəsi üçün nə etdiklerini biləcəkdir.

Aynı-ayrı firmaların, assosiasiyanın tələbələrə kömək göstərməsi, gənclərin təhsil almaq üçün xaricə göndorılması təqdirdəlayıcıdır. Lakin bunlar xırda tədbirlərdir. Əlbəttə, deyək ki, 30-40 nəfərin xaricdə təhsil alması respublikanın həyatı üçün hadisədir. Ancaq gənclərin təhsilinə geniş miqyasda kömək etmək bu çərçivədən kənara çıxır. Ona görə də xahiş edərdim ki, iş adamları bu barədə düşünsünlər. Təhsil



Nazırılıyi iso onlarla əlaqəyə girərək tədris ocaqlarının saxlanması, tə'minatı, inkişafı üçün nə iş görə biləcəklərini müəyyənənleşdirsin və bu sahədə dövlətin və özəl bölmənin imkanlarını birləşdirsin. Güman editorum ki, mənim bu çağrıımıza səs veriləcək və hamımız respublikanın gələcəyini düşünərək gənc nəslin tərbiyəsinə fikir verəcəyik.

Respublikamızın bu günü və gələcəyi ölkəmizdə gedən proseslərlə bağlıdır. Bilirsiniz ki, respublikamız altı ildir müharibə şəraitindədir. Bu müharibə Ermənistən Azərbaycana təcavüzü, ərazimizin bir qismini elə keçirmək cəhdəri ilə başlanmışdır. Bu müddətdə müəyyən səbəblər üzündən və xüsusən, ölkənin müdafiəsini təşkil etmək üçün yaradılmış orqanların rəhbərlərinin ayrı-ayrı mərhələlərdə buraxdığı səhvələr nəticəsində ərazimizin 20 saizi işgal olunmuşdur. Bildiyiniz kimi, bu ilin əvvəlindən cəbhədə çox ciddi döyuşlər getdi, ordumuz işgal olunmuş torpaqlarımızın bir hissəsini düşməndən təmizlədi. Ancaq təcavüzkar da çox güclüdür, bir çox ölkələr Ermənistənə böyük kömək göstərirler. Ona görə də apardığımız döyuşlər torpaqlarımızın tam azad olunmasına gətirib çıxarmadı.

Bildiyiniz kimi, aprelin 10-dan e'tibarən Ermənistən silahlı qüvvələri Azərbaycanın müdafiə mövqelərinə yenidən hücuma başladılar. Bu, çox güclü və yaxşı hazırlanmış hücumları idi. Düşmən yenə də Azərbaycan ərazisinin bir hissəsini işgal etmək isteyirdi. Qanlı döyuşlər bir aydan çox çəkdi. Azərbaycanın qəhrəman ogulları canları, qanları bahasına müdafiə mövqelərimizi qorudular, ordumuz geri çəkilmədi. Bu ağır döyuşlərdən sonra atəşkəs haqqında saziş əldə olundu. Ilin əvvəlindən bəri biz bir tərəfdən ordumuzu gücləndirməyə, müdafiə mövqelərimizi möhkəmləndirməyə çalışmışıq, digər tərəfdən isə, bəyənəlxalq təşkilatların, böyük dövlətlərin vasitəciliyim imkanlarından istifadə edərək məsələnin sülh yolu ilə həllinə sə'y göstəmişik. Bu iki proses eyni vaxtda, paralel getmişdir. Torpaqlarımızı müdafiə etməkə bərabər, sülh danışçıları da aparmışık.

Rusyanın, ATƏM-in Minsk qrupunun vasitəciliyi ilə mayın 12-dən başlayaraq atəş kəsilmişdir və üç ay yarımından artıqdır ki, atəşkəs davam edir. Xırda toqquşmaları nəzərə almasaq, cəbhədə sakitlikdir. Biz indi sülh danışçıları aparıq. Ona görə ki, hər bir müharibə əvvəl-

axır sülhlə qurtarmalıdır. Bayaq dediyim kimi, müharibəni biz başlamamışq. Azərbaycan öz ərazisini, öz torpaqlarını müdafiə edir. Başqa sözlə, biz müharibəyə qoşulmağa məcbur olmuşuq. Sülh danışçılarında Rusiya böyük vasitəciliy rolü oynayır. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusən ATƏM və onun Minsk qrupu, həmin qrupun rəhbəri Yan Eliasson və onun nümayəndə hey'əti daim fəaliyyətdədir. Bir neçə gün bundan əvvəl də Minsk qrupunun rəhbəri və onun hey'əti regiona gələrək Bakıda, Yerevanda və yenidən Bakıda olmuş, Azərbaycanın və Ermənistən rehberləri ilə danışçılar aparmışdır. Biz sülh danışçılarını bundan sonra da davam etdirəcəyik. Əgər bu danışçılar istədiyimiz şərtlərlə nəticələnse, sülhə nail ola bilərik. Şərtlər də ondan ibarətdir ki, Ermənistən silahlı qüvvələri Azərbaycanın işgal edilmiş bütün ərazilərindən çıxarılmış, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı tə'min edilməli və buna tə'minat verilməlidir. Ermənistən tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə tə'minat verilməsini, Dağlıq Qarabığa müəyyən status verilməsini tələb edir. Biz həmişə deməsik və yena deyirik: əgər şərtlərimiz qəbul edilsə, status məsələsini de müzakirə etmək olar.

Eyni zamanda silahlı qüvvələrimiz möhkəmləndirilməli, ordumuz indi tutduğu mövqeləri müdafiə etməyə qadir olmalıdır. Ona görə də ictimaiyyətdə, əhalide və xüsusən gənclərdə Vətəni müdafiə etmək ehəvali-ruhiyəsi daim təbliğ edilməlidir. Bu işdə sizdən – müəllimlərdən komək gözleyirik. Ona görə ki, müəllimlər ziyalılarının böyük bir hissəsini təşkil edir. Ziyalılar bütün proseslərə öz münasibətini bildirməlidirlər. Biz bütün bu addımları atarkən ictimaiyyətə, əhalilə ilə, xüsusən ziyalılarla məsləhətləşirik və bundan sonra da məsləhətləşəcəyik. Müəllimlərə də müraciət edirəm – siz də, təhsil sahəsində çalışan başqa adamlar da bu məsələlər baredə fikrinizi bildirməlisiniz. Biz bütün tədbirləri xalqın rə'yinə əsasən görürük və goracəyik. Sülh danışçıları da xalqın rə'yinə əsasən apanırlar. Ziyalıların fikri bizdən otrü mühümür.

İndiki vəziyyətdə biz gərək qaçqınlarımızın da problemlərini həll edək. Qaçqınlar isə, bildiyiniz kimi, bir milyondan çoxdur. Onların əksəriyyəti işləmir, maddi cəhətdən tə'min edilməlidir. Qaçqın uşaqları təhsil almılmalıdır. Ona görə də qaçqınlarnın məskunlaşdıığı yerlərdə

həmin uşaqların təhsilinə mütləq ciddi fikir verilməlidir. Bu uşaqların hamisi məktəblərə cəlb olunmalıdır, onların təhsil almaları üçün hər cür şərait yaradılmalıdır. Hər bir məktəb qəçqin uşaqlarının təhsil almasına xüsusi qayğı göstərməlidir. Mə'lumat verirlər ki, xarici ölkələrin ayrı-ayrı xeyriyyə cəmiyyətləri qəçqinlərin məskunlaşduğu yerlərdə məktəblər toşkil etmişdir. Bununla yanaşı, biz öz imkanlarımızdan da istifadə etməliyik. Qəçqin ailələrinə xüsusi qayğı göstərmək lazımdır. Eyni zamanda, dediyim kimi, qəçqin ailələrindən olan uşaqların təhsilinə də xüsusi qayğı göstərilməlidir.

Ziyalılarımıza, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda təbiyyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünkü daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxmışdır.

Təlim-təbiyyə işləri ilə məşgul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız. Respublikanın belə ağır dövründə cinayətkarlıq artmışdır. Bu, həm Azərbaycanın düşdürüyü vəziyyətlə bağlıdır, həm də keçmiş Sovet İttifaqının başqa respublikalarında cinayətkarlığın artması Azərbaycana da öz tə'sirini göstərmişdir. Ona görə də cinayətkarlıqla mübarizə bizim əsas vəzifələrimizdəndir. Bununla əlaqədar, mən avqustun 9-da ferman vermişəm. Hüquq-mühafizə orqanları bu işlə məşgul olurlar və bundan sonra da məşgul olmalıdır. Cinayət edənlərin əksəriyyəti gənclərdir. Ona görə də məktəblərdə gəncləri həm də cinayətkarlıqdan uzaq olmaq ruhunda təbiyyə etmek lazımdır. Burada çıxış edənlər dedilər – təsəssüf ki, respublikada spirtli içkilərə meyl artmışdır, narkotik maddələrdən istifadə olunur. Əfsuslar ki, bunlara meyl edənlərin çoxu gənclərdir. Ona görə də müəllimlər, təhsil ocaqları bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər.

Gənclərin təbiyyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin derinliyindən bu güne gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mə'nəviyyat ruhunda təbiyyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacaqıq, həm

də göləcök nəslə sağlam saxlayacaq və həmin nəsilde cəmiyyətimiz, xalqımız üçün zorərlə halların kok salmasının qarşısını alacağıq. Bir də tekrar edirəm, cinayətkarlıqla mübarizə, gənclərin sağlam ruhda təbiiyə olunması üçün hər kəs öz sahəsində lazımı tədbirlər görməlidir.

Bütün bu vəzifələri həyata keçirmək üçün Təhsil Nazirliyi, onun rayon və şəhər şöbələri və idarələri öz işini təkmilləşdirməlidir. Yeni yaradılmış Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyi birgə fəaliyyət göstərməli, müxtəlis gənclər təşkilatları öz himayələri altına almalıdır. Burada haqqında danışılan vəzifələrin yerine yetirilməsində başqa əlaqədar nazirliklər də fəaliyyət göstərməlidir. Nazirlərin bir çoxunun bu gün buraya dəvət edilmesi də bununla əlaqədardır. Onlardan tələb edilir ki, öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. Şəhər və rayonların yerli orqanları, icra hakimiyyəti başçıları təhsil, gənclərin təbiyyəsi məsələləri, məktəblərin vəzifyəti ilə ciddi məşgul olmalıdır.

Güman edirəm ki, bugünkü görüşümüz və apardığımız fikir mübadiləsi orta təhsil sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsində müəyyən mərhələ olacaqdır. Umidvaram ki, siz və sizin simanızda bütün müəllimlər, təhsil sahəsinin bütün işçiləri bu vəzifələrin yerinə yetirilməsində fədakarlıqla çalışacaqsınız.

Tədris ilinin başlanması münasibətə sizi bir daha ürəkdən təbrik edir, sizə, bütün müəllimlərə, təhsil işçilərinə şərəflə peşənizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və səadət diləyirəm. Sağ olsun!

BAKİ DÖVLƏT UNIVERSİTETİ AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR

(Bakı Dövlət Universitetinin 75 illik yubileyinə
həsr olunmuş təntənəli mərasimində nitqi; 26 noyabr 1994-cü il)

Hörmətli xanımlar və cənablar!

Əziz müəllimlər, tələbələr!

Hörmətli qonaqlar!

Sizi, bütün Azərbaycan xalqını Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin yaradılmasının 75-ci ildönümü münasibətilə səmimi-qəlbən təbrik edirəm.

Azərbaycan xalqı başər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elminin, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Maarifçilik Azərbaycanın mütəfəkkir adamlarının əsas vəzifəsi olmuş və xalqımızın görkəmli siyaları bu sahədə tarix boyu böyük xidmətlər göstərmişlər. Ancaq Azərbaycan xalqının geniş miqyasda, kütləvi surətdə maariflənməsi, təhsillənməsi, savadlanması prosesi XX əsrin əvvəlindən başlanmışdır. Bu prosesdə Azərbaycanın ilk ali məktəbinin – Bakı Dövlət Universitetinin yaranması tarixi, əlamətdar bir hadisədir. Bakı Dövlət Universiteti 75 illik tarixi ərzində Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında böyük xidmətlər göstərmiş və Azərbaycanın indi bu yüksək səviyyəyə gəlib çatmasında böyük işlər görmüşdür.

Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli ixtixarıdır və onun 75 illik yubileyi bütün Azərbaycan xalqının böyük bayramıdır.

Bakı Dövlət Universitetinin yaranmasında ilk Azərbaycan Demokratik Respublikasının böyük xidmətləri olmuşdur. Eyni zamanda, əsrin əvvəlində Azərbaycanda ilk təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərin zərurətlindən doğan bir hadisədir. 75 il ərzində universitet Azərbaycanın həyatının bütün sahələrinə həm tə'sir göstərmiş, həm də bütün hadisələrin inkişafında iştirak etmişdir. 80 min nəfər

adam, azərbaycanlı gənc bu universitedə ali təhsil almış, öz xalqına, öz torpağına, öz millətinə xidmət etmiş və edir.

Bakı Dövlət Universitetinin xidmətləri haqqında geniş danışıldı. Mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. Bakı Dövlət Universitetinin Azərbaycanda ali təhsilin inkişafı sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. İndi Azərbaycan böyük ali təhsil ölkəsidir. Xalqımızın hamısı savadlıdır. Bu 75 il müddətində xalqımızın savadlanması, cinsi zamanda, təhsilin yaranmasında, inkişafında böyük işlər görülmüşdür. Yeni-yeni təhsil ocaqlarının – ali məktəblərin, universitetlərin yaranması indi müstəqil Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olmasının əsasını qoymuşdur. Əgər bu 75 il ərzində həmin işlər görüləməsəydi, indi müstəqil Azərbaycan Respublikası özünün böyük elmi, mədəni, intellektual potensialı ilə fəxr edə bilməzdı.

Azərbaycan elmi dönyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəza çevrilmişdir. Sonrakı dövrlərde Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlangıcı Bakı Dövlət Universitetindən götürmüştür. Təsadüfi deyil ki, 1945-ci ildə Azərbaycanda ilk Dövlət Milli Akademiyasının yaranması da Bakı Dövlət Universitetinin və onun əsasında, onun şaxələri olaraq yaranmış başqa ali məktəblərin yetişdiridiyi alımların fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ona görə də biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, təhsilini, mədəniyyətini, həm də bütün xalqımızın savadlanması düşünürük.

75 il ərzində Bakı Dövlət Universitetində bir çox müəllim, professor nəsilləri fəaliyyət göstərmiş, bizim ali məktəbimizi, ali təhsilimizi, elmimizi inkişaf etdirmiş, böyük xidmətlər göstərmişlər. Ona görə bu gün – bu bayram, yubiley günü həm Bakı Dövlət Universitetinin əsasını

qoyanları, həm də 75 il ərzində universitetin inkişaf etməsində xidmət göstərənləri böyük hörmət hissi ilə yad edirik. Mən Bakı Dövlət Universitetində fəaliyyət göstərmiş, xidməti olan şəxslərin hamisəna Azərbaycan dövləti adından töşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bakı Dövlət Universiteti yarananda Azərbaycanın milli kadrları az idi, demək olar ki, yox idi. Ona görə də təsadüfi deyil ki, milli Azərbaycan Demokratik Respublikası Bakıda Dövlət Universitetinin təşkili üçün Rusiya alimlərini dəvət etmiş və onların xidmətləri ilə Bakı Dövlət Universiteti yaranmışdır. Dövlət Universitetinin ilk rektoru Razumovski, ondan sonra Devidenko, daha sonra Qulyayev olmuşdur. Ancaq 1926-ci ildə Bakı Dövlət Universitetinin rektoru bizim həmvətənimiz, məşhur şəxsiyyət Tağı Şahbazi tə'yin edilmişdir.

Bakı Dövlət Universiteti yaranan vaxt qəbul olunan tələbələrin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı dövrlərdə azərbaycanlı gənclər savadlanmış, universitet təhsili almışlar. Bu gün burada qeyd edildi ki, hazırda universitet tələbələrinin 90 faizi azərbaycanlılardır. Yəni Bakı Dövlət Universiteti mürəkkəb tarixi bir yol keçmişdir. Onu yaradanlar da Azərbaycan xalqına böyük xidmətlər göstərmiş və sonrakı mərhələlərdə universitet inkişaf etdirənlər də, fəaliyyət göstərənlər de Azərbaycan Respublikasına çox xidmətlər etmişlər. Ona görə də biz 75 il ərzində universitetin həyatında fəaliyyət göstərən adamların hamisənin işlərini yüksək qiymətləndirməliyik.

Siz, universitetin tarixini təhlil etmisiniz. Ancaq mən bir-iki nöqtəyə toxunmaq istəyirəm. Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq, əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi-

əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının öz böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elin, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Bakı Dövlət Universitetinin əsas fakültələri – tarix fakültəsi, filolojiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsnə yer tutur. Şübəsiz ki, bütün başqa elmlər də Azərbaycanın həm elmi, həm intellektual, həm də iqtisadi potensialının inkişafı üçün xidmətlər göstərmişlər. Ancaq bu elmlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir və bu sahəde Bakı Dövlət Universitetində 75 il ərzində görülen işlər yüksək qiymətə layiqdir.

Bakı Dövlət Universitetinin auditoriyalarında, dərs otaqlarında, kafedrallarında Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi üçün də çox işlər görülmüşdür. Men bu gün bunu xüsusi qeyd edirəm. Çünkü öz dilini inkişaf etdirən alım, müəllim, öz tarixini yanan, inkişaf etdirən, tarixini əks etdirən alım, öz mənəviyyatını araşdırən, təhlil edən və ümumişdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdırın alım – onları hamisi birlikdə öz xalqının, milletinin milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, ireliyə getməsinə xidmət göstərir. Azərbaycanda milli azadlıq hərəkatının yaranması, meydana çıxmazı, inkişaf etməsi, tariximizin sahifələrinin təxribatdan, tehrifdən qorunması, əsrlərdən-əsr'lərə xalqımızın böyük tarixə, böyük mədəniyyətə malik olması, böyük mənəviyyatlı sahibi olması – bunlar hamısı XX əsrde alımlarımızın, müəllimlərimiz, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahəde Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür və mən bu gün onu qeyd etməyi lüzumlu hesab edirəm.

Biz bu il dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Fəxr edirik ki, 500 il bundan once Məhəmməd Füzuli öz ana dilində – Azərbaycan dilində, türk dilində əsərlərini yazımışdır.

Eyni zamanda, onu da unutmayaq ki, cələ bu əşrin əvvəlində de, ortasında da ana dilimizdə yazanlarımız çox olmuşdur. Ancaq ana dili ni, Azərbaycan dilini yüksəklərə qaldırmaq isteyənlər, zangınlaşdır məyə çalışın adamlar olmuşlar. Onların əksəriyyəti Azərbaycan Dövlət Universitetində olmuşdur.

Burada Bakı Dövlət Universitetinin yubileylərini xatırladılar. Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin mə'zunuyam. Eyni zamanda, xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin de, 60 illik yubileyinin da iştirakçısı olmuşam. İndi Universitetin 75 illik yubileyinin iştirakçısıyam. Xatirimdədir, Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, – nə cür otur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışır. Ba'zılırları məni bu hadisə münasibəti töbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nəhaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir.

O illəri xatırlayıram. O vaxt, 1968-ci ildə mən respublikada Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitedə bir neçə alim Azərbaycan tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusyanın tərkibinə könüllü surətdə girmişdir, yaxud cələ-bele girmiştir, ya da məcburi girmiştir. Bunu o vaxtlar şiriştdilər. Şübhəsiz ki, elm adamları elmi axtarışlar zamanı görək həmişə bütün versiyaları yoxlaşınlar. O vaxt isə ümumi qorar belə idi ki, Azərbaycan Rusyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Şübhəsiz ki, bu, tarixi həqiqətdən uzaqdır. Ancaq belə olmuşdu və bu hadisə də bayram kimi qeyd edilmişdi. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar



araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən konar fikirlə yaşıyırlar və s. Düzdür, bundan ötrü o vaxtlar bəzə adamları xirdəca coşalandırdılar. Ancaq mən bilirom ki, o adamların hamısı indi də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşlar.

Bunu nə üçün xatırlayıram? Xatırlamaq istəyirəm ki, universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, mənba olmuşdur. Tosadülli deyildir ki, bir də deyirəm, Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada tohsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişlər və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli ruhun, milli şurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm və bu gün müstəqil Azərbaycan dövlətində bəzə insanlara öz hörmət və ehtiramını bildirirəm.

75 il ərzində tarix cürcəcür mərhələlərdən keçmişdir. Bu 75 ilin hər biri bizim üçün əzizdir. Keçmişdə tariximizi yazarkən bə'zən ya o torəfə, ya da bu torəfə əyildirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmələkətimizin, öz tələyimizin sahibi olduğumuz halda, müstəqil siyaset apardığımız halda gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin 50 illiyi, 60 illiyi qeyd olmuşdur. Amma təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarınlıslar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli, düzgün yazımaq üçün indi ən gözəl şərait yaranmışdır. Amma bu təkəcə universitetin tarixi deyil, bu Azərbaycan xalqının tarixidir, Azərbaycan Respublikasının tarixidir. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə bunu təhrif etmək olmaz.

Keçən vaxtlarda da təhrif olummuş, ancaq bu yaxın keçmişdə də təhrif olunmuşdur. Keçən vaxtlar – Sovet hakimiyyəti vaxtı bütün tarixçilər ümumi tarixi yazarkən, o cümlədən də universitetin tarixini yazarkən hər bir şeyi marksist-leninçi ideologiya əsasında və bir də o tarix ki, qurulmuşdu, onun əsasında yazmağa çalışırdılar, ona görə də təhriflərə yol verirdilər, amma iki-üç il bundan qabaq, respublikamızda yeni bir dövr yarananda bə'ziləri hesab etdilər ki, 1920-ci ildən 1992-ci

ildək Azərbaycanda nə olmuşdursa, bunlar heç bir şey deyil. Tarix inididən başlayır. Bəzə münasibət yaramaz! Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, nə cür olur-olsun.

Iki-üç il bundan qabaq mən eştidim: bə'zi yeni siyasetçilər deyəndə ki, Nəriman Nərimanovdan başlayan və indiyə qədər, biza qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Bəzə ədalətsizliyə yol vermək olmaz. Əgor Bakı Dövlət Universiteti 1919-cu ildə ilk Demokratik Respublika vaxtında yaranmışsa, onun sonrakı inkişafı Nəriman Nərimanov və onun kimi böyük şəxsiyyətlərin fəaliyyəti nəticəsində inдиki səviyyəyə golib çatmışdır. Təsəvvür edin ki, əgər bu dövr olmasaydı, bu gün burada professor Murtuz Ələsgərovun və başqa natiqlərin 75 il ərzində universitetin əldə etdiyi nailiyyətlər barədə göstərdikləri çox heyrənedici rəqəmlər, mə'lumatlar olardı? Olmadı! Yenə də deyirəm, bütün başqa şəyrləri konara qoşaq. Azərbaycanın maarifləməsində, Azərbaycan xalqının savadlanmasına, elmimizin inkişafında, Azərbaycan dilinin bugünkü yüksək səviyyəyə golib çatmasına bu dövrün nə qədər böyük mənasi, nə qədər böyük xidməti var. Bunu nə pozmaq olar, nə də unutmaq olar. Bunu etmək istəyənlər tarixinə korbboxan, tarixinə düşmən çıxan adamlardır.

Universitet 50 illik yubileyində o vaxtkı Sovetlər İttifaqının yüksək mükafatı – Qızılı Əmək Bayraqı ordeni ilə tətbiq olunmuşdu. Bu, tarixdir və bu tarixi dəyişdirmək olmaz. Azərbaycan Dövlət Universiteti o dövrün ən yüksək mükafatlarından birini aldı. 50 illik fəaliyyətinə görə aldı. Ondan sonrakı dövrlərdə Bakı Dövlət Universiteti yeni yüksək adlara, mükafatlara layiq görüldü. Bunlar da hamısı tarixidir, heç birisini dəyişdirmək olmaz. Hamısına hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Ona görə bütün Azərbaycan xalqının, Azərbaycan Respublikasının, o cümlədən onun elminin, təhsilinin XX əsrəkə tarixi böyük hörmət və ehtiramla layiq tarixidir. Biz bu tarixin hər səhifəsini, hər vərəqini hörmət və ehtiramla yad etməliyik, bu tarixin qarşısında, Azərbaycan Respublikasını yaradıb, yaşadıb, Azərbaycan elmini, təhsilini bu səviyyəyə gətirən insanların hamısının qarşısında baş eyməliyik.

Kənmişdə, ölkəmiz xarici dövlətlərlə çox əlaqəli olmuşdur vaxtda bəzən belə düşüntürdük ki, başqa ölkələrdə elm, ali təhsil bizimkindən çox yüksəkdir. Şübhəsiz ki, dünyanın 800-900 illik tarixi olan maşhur universitetləri var. Avropanın universitetlərini, Şərqi universitetlərini, Rusiya universitetlərini götürün. 100 illik tarixi olan universitetləri var. Şübhəsiz ki, onların yüksək səviyyəsi var. Ancaq indi biz dünyaya açıldıq, bizim alımlarımız, universitetin müəllimləri, professorları dünyanın bir çox ölkələrinə gedildilər, göldilər. Indi onlar bir çox ölkələrdə dərs deyirlər, elmi iş aparırlar. Aydın oldu ki, bu müddətdə Azərbaycanın elmində, təhsilində əldə edilən nailiyətlər başqa dövlətlərinənindən aşağı deyildir, bəzəni hallarda yüksəkdir. Əgər belə olmasayıd, indi Bakı Dövlət Universitetinin, yaxud da ki, digər universitetlərimizin, elmi-tədqiqat institutlarımızın alımları, elmi işçiləri gedib başqa ölkələrdə yüksək səviyyədə fəaliyyət göstərə bilərdilənmə? Bunlar hamisi bu 75 illik tarixinə bəhərləridir. Ona görə də biz bunu qiymətləndirməliyik.

Bir sözlə, 75 illik yol şəhər yoldur, şərəfli yoldur. Mən bir daha sizi təbrik edirəm. Universitetin 75 illik yubileyi Azərbaycan xalqının böyük bayramıdır.

Ancaq hər bir yubiley, ildönümü bizi geriye yox, irəliyə baxmağa, qarışındaki vəzifələr haqqında düşünməyə dəvət edir. Vəzifələr böyükdür. Respublikamız keçid dövründə yaşayır. Bütün sahələrdə, o cümlədən, tədris, təhsil sahəsində islahatlar keçirilir. Bunlar zəruridir, ancaq, eyni zamanda bu islahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir. Islahat namənə, dəb namənə aparılmamalıdır. Adını dəyişdirməklə, bir qədər formasını dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin, dəbə düşsün – bunun namənə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu istiqamətdə getməlidir, bu məqsədi daşılmalıdır və biz bu məqsədə nail olmalıyq. Mən bu arzularımı sizə bildirirəm və güman edirəm ki, siz də belə düşünürsünüz, siz də məhz bu yolla gedəcək və sehv'lərə yol verməyecəksiniz.

Universitet, ali məktəb gənclərə məxsusdur. Bakı Dövlət Universitetində 1200 nəfərlik professor-müəllim hey'əti, 12 min tələbə var. Müəllimlər tələbələr üçündür, onlara təhsil vermək, onları həyata hazırlamaq, yaxşı tərbiya vermək müəllimlərin şərəfləi borcudur. 75 il ərzində bütün çətinliklərə baxımayaraq, həyatımızda olan bəzəni mənfi hallara baxımayaraq, universitet bu şərəfləi vəzifəsini yerinə yetirmişdir. Bakı Dövlət Universitetini bitmiş adamların tam əksəriyyəti həqiqətən Azərbaycanın bugünkü həyatın inkişaf etdirənlərdir. Ancaq gənclər dəqiq, qayğı bu gün daha çox lazımdır. Ona görə də mən bu bayram günü gənclərə müraciət edirəm, həm də təkcə Bakı Universitetinin tələbələrinə yox, bütün Azərbaycan gənclərinə müraciət edirəm.

Mustaqil Azərbaycan üç ildir ki, yaşayır. Qarşımızda böyük yol var. Biz bu ağır, çətin yoldan keçməliyik. Ona görə də mən bu gün, universitetin 75 illik yubileyi qeyd edilərkən ümidivar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gəncləri atalarının, babalarının adət-ənələrinə, onların keçdiyi yola sadıq qalacaqlar, əzələrini universitələrdə, digər təhsil ocaqlarında, iş yerlərində müstaqil Azərbaycanə xidmət etmək üçün hazırlayacaqlar və Azərbaycanın üçrəngli bayrağını uğurla irəli aparacaqlar.

Gənclərimizin bir qismi ordu sıralarındadır. Sizin universiteti, bütün ali məktəblərimizi bitirənlərin bir qismi vuruşmuş, döyüşmiş, torpaqlarımızın qorunması yolunda şəhid olmuşdur. Bir qismi hazırda ordu sıralarında, torpaqlarımızın keşiyində dayanmışdır. müstaqilliyimizi, Azərbaycanın ərazi bütövlüyünü qoruyurlar. Azərbaycanı emməni işgalçılardan qoruyurlar. Onlar cəbhədə, hərbi hissədərlər, hərbi geyimdə, silah altında dirlər. Azərbaycan xalqı onlara, yəni ordumuza, Milli Ordu sıralarında olan gənclərə ümidi bəsləyir. Xalqımız bu ümidi yaşıyır ki, Azərbaycan Milli Ordusunda olan gənclər bundan sonra da torpaqlarımızı tam qətiyyətlə qoruyaçaqlar, Azərbaycanın sərhədlerinin keşiyində möhkəm dayanacaqlar, ölkəmizin suverenliyini müdafiə edəcəklər, Azərbaycan Respublikasının müstaqil bir dövlət kimi yaşıması üçün öz xidmətlərini göstərəcəklər. Mən sizə əmin edə bilmək ki, Milli Ordumuzun sıralarında olan gənclərin tam əksəriyyəti belə

əhvali-ruhiyyə ilə, vətənpərvərlik ruhu ilə, cəsarət, qəhrəmanlıq ruhu ilə yaşayır və xidmət edir. Ona görə də bu gün, bu gənclik günü - universitetin bayramı gənclik bayramıdır. - ordu sıralarında olan universitet məzunlarını, bütün ali məktəblərin məzunlarını sizin adınızdan, öz adımdan xüsusi olaraq ürkədən təbrik edirəm, ordu sıralarında olan bütün gənclərimizə salamınızı göndərirəm. onlara hörmət və ehtiramını bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün keşiyində bundan sonra da cəsarətə, mətanətlə dayanacaqlar.

Qarşımızda duran vəzifələr gənciyi daha yaxşı hazırlamaqdan, təribə etməkdən ibarətdir. Professorlar, müəllimlər bu vəzifələrini bundan sonra da indiyə qədər olduğu kimi təyaqətlə ycrinə yetirməlidirlər. Mə'lumdur, hamımız bu dördün içində yaşayırıq, respublikamız ağır vəziyyətdədir. Torpaqların bir qismi işgal olunmuşdur, bir milyondan artıq qaçqın var, respublikanın sosial-iqtisadi vəziyyəti çətinleşir, böhran içindəyik, böhran dərinləşir, insanların həyat tərzi agrılaşır. Bunlar hamısı dövrümüzün xarakterik cəhətlərindəndir; obyektiv səbəblərdən doğan cəhətlərdir. Belə bir şəraitdə müəllimlər də, professorlar da, ali məktəblərdə çalışan digər ziyanlarımız da çətin dövr keçirirlər. Yaşayış çətinləşmişdir. Yaxşı işləmək üçün, bə'zən istənilən şərait yoxdur. Bunlar hamısı həyatımızın gerçekliyidir.

Ancaq, eyni zamanda, belə düşünürəm ki, xalqımız dözümlü olduğu kimi, ziyanlarımız da, alımlarımız də, müəllimlərimiz də ən dözmülərdəndir, ən mətanətlilərdəndir. Mən bütün bu çətinliklərə görə qəlbən narahat olaraq ziyanlarıza, müəllimlərimizə müraciət edirəm: gənclərimizin təlim-təriyəsi işinə, təhsil, tədris işinə diqqətinizi azaltmayın. Əksinə, belə bir şəraitdə diqqət, qayğı daha da artmalıdır. Mən əminəm ki, müəllimlərimizin, ziyanlarımızın, alımlarımızın əksəriyyəti belə düşünür, belə yaşayır və bütün bu çətinliklərə baxmayaraq, öz vəzifələrini şərəflə yerinə yetirir və bundan sonra da yerinə yetirəcəkdir.

Bu gün universitetin 75 illiyini bayram edərkən bütün bu çətin problemlərlə rastlaştığımız halda, eyni zamanda hamımız nikbin əh-

vali-ruhiyyə ilə yaşamalıyıq. Biz bu çətinliklərə görərək, eyni zamanda onu dərk etməliyik ki, milli azadlığımıza nail olmuşuq, müstəqiliyimizi əldə etmişik. Azərbaycan xalqı artıq öz taleyinin sahibidir. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya birliyində görkəmli yer tutmuşdur, dünya birliyində öz sözünü deməyə qadirdir, öz taleyini özü həll edir. Bunlar xalqımızın zəmanəmizin böyük nailiyyətləridir və bu nailiyyətlərə görə bütün çətinliklərə dözməli, gələcəyə, nikbinliklə baxmalıyıq. Çalışmalıyıq ki, bu çətinliklərə tezliklə aradan qaldıraq, müstəqil Azərbaycan Respublikası bütün ərazisinin sahibi olaraq qarşısına qoyulmuş məqsədlərə nail olsun və biz gələcək nəsillər üçün yeni-yeni töhfələr hazırlayaraq.

Əminəm ki, biz bunlara nail olacaq. İnanıram ki, bizim ziyahılar da, alımlar də, müəllimlər də bu duyğularla yaşayırlar və əminəm ki, bu duyğular bizi daha da möhkəmləndirəcək, daha da birləşdirəcək. sıralarımızı daha da sıxlasdıracaq və biz müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə birlikdə nail olacaqı.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, Azərbaycan xalqını opun elinin, mədəniyyətinin bayramı münasibətilə bir daha təbrik edirəm. Hamuniza, bütün ziyahılara, bütün müəllimlərə, Azərbaycanın çoxmilyonlu gənclərinə səadət və xoşbəxtlik arzulayıram.

Yaşasın Bakı Dövlət Universiteti!

Yaşasın elm, yaşasın mədəniyyət, yaşasın təhsil!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Sağ olun!

* * *

TƏHSİL SAHƏSİNƏ DİQQƏT VƏ QAYĞI ARTIRILMALIDİR

(Ölkənin təhsil işçilərinin bir qrupu ilə görüşdə çıxış; 12 fevral 1995-ci il)

Mən müəllimlərle görüşməyimdən çox məmənnun olduğumu bildirmək istəyirəm. Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməlidir. Mən müəllimlərə böyük hörmət və ehtiramımı həyatında dəfələrlə bildirmişəm. Orta məktəbdə mənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından məni tərbiyə edən müəllimləri heç vaxt unutmamışam, həmişə onlara minnətdarlığını bildirmişəm.

Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməz və bugünkü kimi fealiyyət göstərə bilməzdik. Orta məktəbdə mənə dərs demiş müəllimləri bu gün də xatırlayıram.

1990-ci ildə həyat, tale başıma bir çox balalar götirdiyinə görə, mən doğuldugum, gənclik çağlarımı keçirdiyim Naxçıvan şəhərinə getməyə məcbur oldum. Oraya gəldikdə Naxçıvan Muxtar Respublikasının bütün əhalisi məni çox hərəkətə, hörmətlə qarşıladı. Mən elə ilk günlərdən müəllimlərimi axtarmağa başladım, onların harada olması ilə məraqlanıb, onları soruşdum. Düzdür, aradan çox vaxt keçmişdi. Mən Naxçıvanda orta məktəbi 1939-cu ildə bitirmişəm. Gördüyüñ kimi nə qədər vaxt keçmişdir. Çox sevinirdim ki, mənə dərs deyən müəllimlərin bir qismi hələ yaşayır, dünyasını dəyişməyibdir. O dövrə orada mənim çox görüşlərim oldu. Lakin mənim üçün ən əhəmiyyətli, ən dəyərli görüşlər müəllimlər, mənə dərs deyən adamlarla olan görüşlərim idi.

Şübhəsiz ki, illər keçir, zaman gündən-günə dəyişir. Dünyada heç kəs daimi deyildir. Mən dünyasını dəyişmiş müəllimlərimi də ehtiramla yad edir, bu gün yaşayanları da çox böyük hörmətlə xatırlayıram. O vaxtlar, yəni 1990-ci ildə çox böyük tezyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşmək-

dən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdır. Odur ki, golib mənimlə görüşürdülər, biz saatlarla səhbat edirdik. Hətta xatırımdedir ki, Bakıda yaşayan, mənim çox istədiyim, mənə yaxşı dərs demiş müəllimlərdən biri – Tofiq Bəktəşi, o vaxtlar səhhəti o qədər yaxşı olmasa da, məhz mənimlə görüşmək üçün Naxçıvana geldi. Mən onun gələşinə çox sevindim. Bir müddət bundan əvvəl o da dünyasını dəyişdi. Tofiq müəllimim mənimlə görüşə gəlməsi faktı nəyi göstərir? Bu fakt həm tələbənin müəllimə, həm müəllimin dərs dediyi adamlara bağlılığını dəlalət edir. Mən bunu öz həyatında, təcrübəmdə görmüşəm.

Bu gün mən burada Sona xanımı görəndə çox sevindim. Mən 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığım vaxtdan biz Sona xanımı məarif işində daim əməkdaşlıq etmişik. O, Azərbaycanın ən nümunəvi məktəblərindən biri olan 190 nömrəli məktəbin direktoru idi, mən isə respublikanın rəhbəri idim. Müəllimlərə daim təmasda olurdum. Müəllimlərin qurultaylarında, toplantılarında iştirak edirdim. Sona xanım da qabaqcıl bir müəllim kimi, hörmətli, təcrübəli müəllim kimi, məktəb direktoru kimi həmişə bizim toplantılarında olurdu, dövlət tədbirlərində iştirak edirdi. Onun dəfələrlə dövlətin ən yüksək ordenləri ilə təltif edildiyi xatırımdedir. Fəxr edirdim ki, Sona xanım kimi müəllim vardır. Mən burada yenidən işa başlayanda da Sona xanımı soruşturdim. Dedilər ki, öz işini davam etdirir. Lakin bu gün Sona xanımı burada görəndə də ha çox sevindim. Ona görə sevindim ki, Sona xanım öz işindədir, onun məktəbi indi ağır vəziyyətdə olsa da, fealiyyətini davam etdirir. Sona xanımın rəhbərliyi altında minlərlə adam təhsil və tərbiyə alıb, hazırda onlar ölkəmizdə və ondan kənarda müxtəlif sahələrdə işləyirlər. Buların hamısı müəllimin xidmətidir. Mən Sona xanımın xidmətdən danışarkən, ümumiyətlə, müəllim xidmətini nəzərdə tuturam.

Bilirsiniz ki, 1982-ci ilin sonundan Moskvada işləyirdim. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvü idim. O vaxtlar mən təhsil sahəsinə – həm Maarif Nazirliyinə, həm də Ali və Orta İxtisas Tehsilii Nazirliyinə rəhbərlik edirdim. Ona görə də bu məsələ ilə çox yaxından meşğul olurdum. O zaman Sovet İttifaqında, bir dövlətin tərkibində idik. Biz tariximizi heç vaxt unutma-

maliyyəq və tariximizə həç vaxt xor baxmamalıydı. Tarix tarixdir, həyat issə həyatdır. Sona xanım həyatını Azərbaycanın təhsilinə həsr etmiş və Azərbaycan məktəbinə xidmət göstərmişdir. Fərqi yoxdur ki, bu, Sovet İttifaqında olmuşdur, yoxsa indi müstəqil Azərbaycan dövlətində baş verir. Müəllim müəllim olaraq qalır. O vaxtlar da Sovet İttifaqında məktəb işinə çox likir veriliirdi. Biz 1983-cü ildən başlayaraq məktəb islahatı hazırladıq. Bu o zaman işləyən müəllimlərin yadındadır. Mən bütün Sovet İttifaqı üzrə məktəb islahatını hazırlayan komissiyanın sadri idim. Sovet İttifaqının bütün respublikalarının en tanınmış müəllimləri, alimləri, elmi-tədqiqat pedaqogika institutlarının nümayəndələri ilə, akademiklərlə dəfələrlə görüşüb məsləhətləşirdim. İstəyirdim ki, islahatı elə keçirək ki, məktəb daha yaxşı təhsil versin.

Bu gün çox böyük iftخار hissi ilə deyə bilərəm ki, o vaxtlar Sovet İttifaqı kimi böyük bir dövlətin maarif, təhsil sahəsində islahatların həzırlanmasına və həyata keçirilməsinə rəhbərlik edirdim. Mən həmin islahat haqqında, qəbul olunmuş qərarlar barədə Ali Sovetin sessiyasında məruzə etmişdim. Bunlar hizim o dövrə işləyən müəllimlərin xatirindədir. Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Indi burada bir məktəb direktoru xatırladı ki, 1971-ci ildə mən onların məktəbinin açılışında iştirak etmişəm. Belə hallar bir deyil, on deyil, yüzlərlədir. Özü də təkcə Azərbaycanda yox. Moskvada işlədiyim dövrdə başqa respublikaların – indi müstəqil dövlətlər olan ölkələrin ərazisində, Rusiya ərazisində bu işlərlə məğgul olmuşam. Ona görə də məktəb işi, müəllimin sonəti mənim üçün on doğma işdir. Müəllimlik sonətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir. 25 il bundan önce, Azərbaycana rəhbər seçilmişdə də bu mövqedə olmuşam, indi, müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam. Mən sizinlə söhbəti də bu mövqedən aparıram. Öz mövqeyimə sadıq qalaraq bu gün sizi görüsə də vər etmişəm. Sizin dərd-sarıınızı, vəziyyətinizi öyrənmək istəyirəm.



Burada çıxış edənlər də dedilər, mən də bir daha qeyd etmək istəyim ki, indi Azərbaycanın sosial-iqtisadi vəziyyəti həddindən artıq ağırdir, gərgindir. Ozii də tək Azərbaycanın yox, bütün keçmiş sovet respublikalarının, indi müstəqil dövlətlərin də sosial-iqtisadi vəziyyəti çox ağır, çox gərgindir. Şübhəsiz ki, müəyyən forqlər vardır. Ola bilər, birində bir az yaxşıdır, digərində pisdir. Məsələn, demək olmaz ki, biz hamisindan pis vəziyyətdəyik. Yaxud da vəziyyətimiz hamisindan yaxşıdır. Yox, belə deyildir.

Mon iki-üç gün bundan qabaq, fevralın 9-də Alma-Ataya getmişdim. Ayın 9-u, 10-u orada oldum. Alma-Atada MDB-nin dövlət başçılarının görüşü keçirilirdi. Orada mən səhbətlər zamanı bu məsələlərlə də maraqlanırdım. Alma-Atada nəşr olunan qəzətlərdən birində Qazaxıstan prezyidenti Nursultan Nazarbayevin çıxışını oxudum. O, bu fikirləri sonra mənimlə görüşəndə də dedi ki, müəllimlərin məvacibi az, iqtisadi vəziyyəti çatındır. Bu, qəzetdə – prezyidentin çıxışında yazılıb. Qazaxıstan kimi bir olkədə müəllimlər üç aydır ki, maaş almırlar. Sonra mən onunla təkbətək səhbət edərkən bir çox digər məsələlərlə yanaşı, bù məsələni də soruştum. Dedi ki, axtarıram, görüm ki, haradan vəsait tapa bilməcəyəm. Halbuki onların imkanları böyükdir. Qazaxıstan böyük bir respublikadır, çoxlu neft çıxarır, təbii qaz var, qızıl, gümüş, mis, daş kömür istehsal edir. Müharibə aparmır, işğal edilmiş torpaqları, qacqınları yoxdur. Sözümüz canı budur ki, iqtisadi imkanları bizimkinə nisbətən həddindən artıq çoxdur. Amma buna baxmayaraq, Qazaxıstan prezyidenti deyir ki, böyük çətinliklər içerisindeyik, müəllimlərin məvacibini artırmaq üçün vəsait axtarıram. Çünkü onların vəziyyəti çox ağırdir. Dedim, qəzetdə oxudum ki, müəllimləriniz üç aydır məvacib almırlar. Dedi ki, bəli, bu da həqiqətdir.

Əlbəttə, bunu mən özümə təskinlik saymırıam. Ümumiyyətlə, əger 70-ci illəri xatırlasınız, deməliyəm ki, respublika həmin respublikadır, müəllimlər həmin müəllimlərdir, məktəblər həmin məktəblərdir. İndi tale elə gətirmişdir ki, respublika o vaxt rəhbərlik edən də, bu gün rəhbərlik edən də Heydər Əliyevdir. O vaxta nisbətən Heydər Əliyev də çox mərhələlərdən, çox çətinliklərdən keçmişdir. Elə təcrübəsi də qat-qat artıqdır. İndi necə olur ki, məsələn, 70-ci illərdə müəllimlərin

bu cür problemləri yox idi, məvaciblərini də alırdılar. Ləvazimat da vardi, dəstər-qələm də, dərslik də, nə bilim mebel də vardi. Məktəblər də yemək də verilirdi. Uşaq baxçalarının da vəziyyəti yaxşı idi. Amma indi bunlar yoxdur. Sizin də eksoriyyətiniz həmin adamlardır. Azərbaycan da həmin Azərbaycanıdır, rəhbəriniz də həmin Heydər Əliyevdir. Deməli, bunun başqa səbəbi vardır. Səbəb də, bax, bu son altı-yeddi ildə gedən proseslərlə bağlıdır. Bu proseslər keçmiş Sovet İttifaqının hər yerində, o cümlədən də Azərbaycana öz təsirini göstərməmişdir. Ona görə də biz bu məsələlərdən çıxış yolu axtarmalıyıq.

Şübhəsiz ki, müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq lazımdır. Buna söz ola bilməz. Tələbolorə yardım etmək gərəkdir. Buna da söz ola bilməz. Amma bunu necə edək, hansı mənbədən edək? Məsələ bax belədir. İndi bizim də, başqa respublikaların da iqtisadi-sosial problemləri cynidir. Axi biz bir iqtisadiyyat formasından başqa iqtisadiyyat formasına keçirik. Məsələn, elə təhsil sistemini götürün. Burada çıxış edənlər deyirlər ki, dərslik tapa bilmirlər, müəllim o kitabxanaya, bu kitabxanaya gedib dərsə hazırlaşır. Təbiiidir ki, o, dərsə hazırlaşmalıdır. Çünkü o vaxtı dərsliklərin bir çoxu indi yaramır.

Əlbəttə, riyaziyyatda, fizikada, yaxud kimyada elə bir dəyişiklik yoxdur. Elədir, ya yox? Amma tarixdə dəyişiklik var. Ona görə də o vaxtı tarix dərsliyi ilə indiki tarix dərsliyi heç də eyni deyildir. Ədəbiyyatda da dəyişiklik var. Yəni ictimal fənlərdə böyük dəyişikliklər var. O vaxtlar riyaziyyat, fizika, yaxud kimya fənlərinin dərslikləri hər il hazırlanırdı, gətirilib məktəblərə verilirdi. İndi isə bu imkan yoxdur. Ona görə dərslik də çatışır. Bə'zi fənlərdən isə dərsliklər tamamilə yoxdur. Bütün bunlar keçid dövrünün bələləridir, çətinliyidir. Əger siz bunu təhsildə hiss edirsinizsə, bir görün keçid dövrünün iqtisadiyyatında nə qədər böyük bələlər var. Biz indi bir iqtisadi sistemdən başqa iqtisadi sistemə keçirik. Azərbaycanın iqtisadi potensialı on illər ərzində yaranmışdır. Bu potensial həm də sizin xatırladığınız 70-ci illərdə, ya'ni mənim burada işlədiyim dövdə Azərbaycan xalqının fədakar əməyi nəticəsində yaradılmışdır. Aparduğumuz düzgün iqtisadi siyaset nəticəsində o zaman respublikamızda nəhəng zavod və fabrikler tikildi, kənd təsərrüfatı inkişaf etdi. Azərbaycanın iqtisadiyyatı yük-

sək soviyyəyə çatdı. İndi Bakıda, Sumqayıtda olan zavodları, fabrikları işlədə bilsek, bize başqa bir şey lazım deyildir. Onlar Azərbaycanı yüksək səviyyədə saxlayır.

Bilməlisiniz ki, keçmişdə Sovet İttifaqında on beş respublikadan ancaq ikisi dövlət bütçesindən dotasiya almırı. Bunlar Rusiya və Azərbaycan idı. Başqa respublikalar öz iqtisadiyyatını saxlamaq üçün dövlət bütçesindən dotasiya alırdılar. Rusiya ilə Azərbaycan isə özlərini dolandırıb ilirdi. Bəli, Azərbaycanın iqtisadi potensialı güclü idi. Bunu iqtisadçılar bilirdilər, Moskvada da bilirdilər, bize hücum edən bödəxən qonşular da bilirdilər. Hami ilirdi ki, əgər Azərbaycan müstəqil olsa və öz imkanlarından müstəqil surətdə istifadə edə biləsə, ona heç bir respublika çata bilməyəcəkdir. Amma Sumqayıtdan bir nəfər burada çıxış edib dedi ki, zavodlarda fəhlələri məcburi mə'zuniyyətə buraxırlar. Nə üçün? Axi orada böyük kimya, metallurgiya, tikiñti kompleksləri, yüngül sənaye, maşınqayırma müəssisələri var. Elə təkcə Sumqayıtda bunlar işləyə biləydi, indi nəinki Sumqayıtin, heç bütün Azərbaycanın də dərdi olmazdı.

Yenə də deyirəm. Hazırda bu sistemdən başqa sistemə keçirik. Elə bunun özü böyük çatınlıq yaradır. Diger tərəfdən, respublikamızın xüsusiyyəti, yəni başqa respublikalardan fərqi ondan ibarətdir ki, əlaqələrimiz kəsilmişdir. Biz müstəqil siyaset yeridirik. Müstəqil siyaset də bə'zi əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin kəsilməsinə getirib çıxarılmışdır. Bununla yanaşı, son altı ayda Şimaldan gələn bütün yollar - dəmir yolu, avtomobil yolu, dəniz yolu bağlanmışdır. Şimalla, Rusiya ilə heç bir əlaqəmiz yoxdur. Mən fevralın 10-da Alma-Atada Rusiya prezidenti Boris Yeltsinlə bu barədə ciddi danışdım. Rusiyانın baş naziri Viktor Çernomordinlə də danışdım. Xahiş etdim, heç olmasa, yolları açınlara ki, iqtisadi məsələlərimiz həll olunsun. Onlar Rusyanın Sərhəd Qoşunları komandanına göstəriş verdilər. O buraya gələcəkdir. Yollar açılıb-açılmayacağını deyə bilməram. Amma bu bizi böyük bir bələya salmışdır. Əgər belə ağır bir şəraitdə blokadaya düşməsəydi, yollarımız kəsilməsəydi, son vaxtlar iqtisadiyyatımız bu cür çatın vəziyyətdə olmazdı.



Altı ildən artıqdır ki, mühərbi gedir, ərazimizin 20 faizi işgal olunmuşdur. Bir milyondan çox qacqın var, bu qacqınları, ev-eşiyindən didərgin düşmüş adamları saxlamaq da bizim üçün böyük bir dörrdir. Bu gün fevralın 12-dir, düz doqquz aydır ki, mühərbi getmir, atəş açılmır, gülə atılmış, qan tökülmür, şəhidlər yoxdur. Bu Qarabağ problemi ortaya atılandan bəri, yəni Azərbaycana qarşı Ermənistanın təcavüzü başlanandan bəri – 1988-ci ilden indiyədək ilk haldır ki, uzun müddət, doqquz ay müddətində sülh hökm sürür. Bu, tam sülh deyildir, atəşkəsdir. Ancaq doqquz ay davam edən atəşkəs böyük bir hadisədir. Tosəvvür edin ki, mühərbi getsoydi, her gün döyüşlər olsayıdı, vəziyyət ne dərəcədə ağırlaşardı. Biz atəşkəs istədiyimizə nail olmaq üçün getmişik. İsteyirik ki, işğal olunmuş torpaqlarımız azad edilsin. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Mən Alma-Atada həm Rusiya prezidenti ilə, həm Qazaxstan prezidenti, həm Gürcüstan prezidenti, həm də Ermənistan prezidenti ilə görüşlərimdə, eləcə də, başqları ilə səhbətlərimdə və danışqlarımızda qeyd edirdim ki, millətlərarası, dövlətlərarası münəqşələrdə, ümumiyyətlə, ilk hadisədir ki, bölgəyə ayrıca qoşunlar, yəni sülhü mühafizə qüvvələri daxil olmadan özümüz birbaşa danışqlar aparıb atəsi dayandırımsıq və uzun müddət, doqquz ay müddətində sülhü qoruyub saxlamışq. Doğrudur, müəyyən vasitəciliyik, o cümlədən ATƏT-in Minsk qrupunun, Rusyanın vasitəciliyi olmuşdur. İndi «Azərbaycanın xarici siyaseti» və «Azərbaycanın daxili siyaseti» barədə danışırılar. Müxalifətdəki bə'zi şəxslər deyirlər ki, Azərbaycanın xarici siyaseti yaxşıdır, amma daxili siyaseti, nə bilim, beledir-filandır. Doqquz ay mühərbi getməməsi məger Azərbaycanın daxili siyasetinin nəticəsi deyilməlidir. Bu, dünya praktikasında nadir haldır, bəlkə də heç bir bənzəri olmayan bir haldır!

Alma-Atada Ter-Petrosyanla danışqlarımızda (bu danışqlarda N.Nazaryev də iştirak edirdi) Ermənistan prezidenti də bəyan etdi, mən də bəyan etdim ki, biz bu atəşkəs rejimini tam sülh yaranan vaxta qədər saxlayacaqıq. Dəfələrlə dediyim kimi, tam sülh yaranmasının şərtləri var. Şərtlərimiz ondan ibarətdir ki, işğal olunmuş torpaqlardan, o cümlədən Laçın və Şuşa rayonlarından erməni silahlı qüvvələri çı-



mali və qəçqinlərimizin hamisi öz yerlərinə qayitmalıdır. Biz böyük sülh müqaviləsinə də bu şərtlər əsasında bağlayacaqıq.

Dekabrin 6-da Budapeştdə qəbul edilmiş qətnamə də tarixi bir qətnamədir. Daha doğrusu, bizim üçün, 1988-ci ildən indiyadək gedən mühərribə dövründə qəbul olunmuş tarixi bir qətnamədir. Ona nail olmaq da asan məsələ deyildir. İndi bunları açıb size danışmağa ehtiyac yoxdur. Vaxt göləcək, tarixçilər bunu təhlil edəcəklər. Bu qətnamənin nə qədər böyük əhəmiyyəti olduğunu və necə böyük zəhmət sayəsində qəbul edildiyini hamı biləcəkdi. Lakin bu da böyük bir nailiyyətdir ki, münaqişənin başlığı vaxtdan bəri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşaviri, indi ATƏT adlandırılaraq təşkilat məhz Budapeştdə Ermənistanla Azərbaycan arasındaki münaqişəni söndürmək və sülh yaratmaq üçün çoxmillətli sülhü mühafizə qüvvələri təşkil olunması haqqında qətnamə qəbul etdi. Bu həmin təşkilatın 20 illik fəaliyyəti ərzində qəbul edilən ilk belə qətnamə idi. Bir daha qeyd edirəm ki, biz o qətnaməye nail olmaq üçün aylarla gecə-gündüz çalışmışıq, mən böyük dövlətlərin başçıları ilə danışqlar aparmışam, özü də ciddi danışqlar aparmışam. Bu qətnaməyə məhz bizim iradəmiz sayəsində, siyasetimizin düzgün istiqamətdə getməsi nəticəsində nail ola bildik. Biz – iki prezident orada. Budapeştdə də, fevralın 10-da Alma-Atada da bayan etdik ki, bu atəşkəs rejimini saxlayacaqıq.

Şübhəsiz ki, indi çörək də lazımdır, paltar da. Dəftər də, kitab da. Bir sözə, hər şey lazımdır. Amma biz böyük-böyük məsələlər həll edirik. Bu işləri də görmək gərəkdir. Məhz bunlara görə, indi burada camaat, xalq rahat yaşayır. Ona görə də deyirlər ki, bu da olsun, o da olsun. Bəli, bu da olmalıdır, o da olmalıdır, hər şey olmalıdır.

Bütün bunlar bir tərəfdən, nailiyyətlərimizdir. Məsələn, atəsi dayandırılmışıq. Budapeştdə qəbul edilmiş qətnamənin əsasında hazırda Moskvada danışqlar gedir. Artıq ATƏT-in Minsk qrupunun iki rəhbəri vardır. Onlardan biri Qərb tərəfdən, digeri isə Rusiya tərəfdəndir. Bundan məqsəd beynəlxalq qüvvələri toplamaq və sülh programını hazırlanmaqdır. Bunların hamisi görülən işlədir, həm də xalqın rahat yaşaması üçün görülən işlədir. Amma, eyni zamanda, düşdürüümüz bu

mühərribə voziyəti, blokada voziyəti, yolların kəsilməsi, iqtisadiyyatın formasının dəyişməsi, mülkiyyət formallarının dəyişməsi – bunların hamısı bizi gətirib belə ağır vəziyyətə salmışdır.

Burada müəllimlərdən biri çıxış edib dedi ki, cəmiyyətdə təbəqəleşmə gedir, məsələn, birinin sağı məktəbə gələndə özü ilə yemək getirir, onun yeməyi var, başqasının isə yoxdur, götürüb ondan yeyir. Inanın ki, belə hallar üreyimi ağırdır. Ancaq nə edək? Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Başqa yolumuz yoxdur. İqtisadi islahatlar aparmalıyıq. Aparırıq da. Dündür, ba'zi populist adamlar, Azərbaycanın bu sabitliyini pozmağa can atanlar orada-burada söz gəzdirirlər ki, guya islahat aparılmış, gecikdirilir. İslahati bir paraları keçirmək istəyir, digerləri istəmir. Bunlar da boş səhəbətlərdir. Azərbaycanı belə halalaşanlar da məhz bu cür adamlardır.

Amma həqiqət ondan ibarətdir ki, biz iqtisadi islahatlar aparırıq. Bu islahatlar lazımdır və şübhə yoxdur ki, onlar cəmiyyəti müəyyən qədər təbəqəleşməyə gətirib çıxarıcaqdır. Bizim də borcumuz budur ki, əhalinin ehtiyacı olan təbəqələrinin sosial müdafiəsini tə'min edək. Məsələn, qiymətlərin sərbəstləşdirilməsi haqqında son vaxtlar qərarlar qəbul olunması ilə yanaşı, əhalinin sosial müdafiəsinin tə'min edilməsi qeydində qalınmışdır. Azət'minath ailələrə, çoxuşaqlı ailələrə kompensasiyalar verilməsi buna misaldır. Doğrudur, bu kompensasiyalar, bəlkə də, kifayət qədər deyildir. Ancaq gərək büdcəmizin vəziyyətini də nəzərə alaq. Baxıb görək ki, istehsal nadən ibarətdir. Əgər nəhəng-nəhəng fabrik və zavodlarımız dayanmışdırsa, yaxud tam gücü ilə işləmirsə, çox böyük imkanlarımızdan istifadə edilmirsə, vəsaiti haradan götürə bilərik? Sosial vəziyyətimizi bunlar da gərginləşdirir.

Lakin bir şeyi də demək lazımdır. Dövlət, hökumət çalışmalıdır, çalışır və bundan sonra da çalışacaqdır ki, xalqın bu ağır vəziyyətdən çıxmazı üçün lazımı tədbirlər görsün. Bu tədbirlər görülür və görünləcekdir. Biz bu tədbirləri ardıcıl surətdə həyata keçiririk və keçirəcəyik ki, onlar xalqın sosial müdafiəsini tə'min etsin. Biz bunu edirik və edəcəyik.

Amma, cinsi zamanda, adamlarımız da respublikanın düşdüyü vəziyyəti dərk etməlidirlər. Burada müəllimlərdən biri çıxış edib dedi ki, çoxdan aldığım paltarı geyinirik, biri de dedi ki, müəllimlər yamaqlı şalvar geyirərlər. Bunlar həqiqətdir. Burada olan yaşlı adamlar yaşı ki, 1941-1945-ci illər mühəribəsini xatırlayırlar. Məsələn, ola bilsin, Sona xanımın yadındadır. Elə mən özüm də xatırlayıram. Biz o mühəribədə dövründə yaşamış, o mühəribəni görüb keçmiş adamlarıq. 1941-1945-ci illər mühəribəsində yamaqlı paltar, yamaqlı şalvar da tapmaq çətin idi. Mənim xatırımdedir ki, Naxçıvanda adamlar ayaqqabı tapa bilmir, çarçıq geyirdilər. Özü də yalnız mühəribə dövründə yox. Bilirsınızmı, mən heç neyi gizlətmirəm. Həyatında olan hər bir şeylə fəxr edirəm. Mən orta məktəbə gedəndə həmişə yamaqlı paltardan getmişəm. Yamaqlı paltardan olmayıb. Anam gecələr lampa işığında corablarını yamayırdı. Məni bağışlayın, bir yamaq vururdut, cirilirdi, sonra birini də vururdu. Belə vəziyyətdə idik. Həm də tek mən yox, bu nəslin hamısı belə böyükmişdə. Biz o mühəribənin çətinliklərini gördük, yaşadıq. O günləri indi ilə heç müqayisə etmək olarmı? O vaxtlar insanlar acıdan ölürdülər, nə paltarları vardi, nə də yemək-içməyi. Bəli, o vaxtlar da müəllimlər çox ağır vəziyyətdə idilər. Mən də gəne idim, ağır vəziyyətdə idim. Amma gördüm ki, mən də dərs deyən müəllim gedib bazaarda nəsə xırda bir şey satır. Bunu görəndə ürəyim ağırydı. Əslində mən özüm ondan da pis vəziyyətdə idim.

İndi yamaqlı paltar bəzilərino qəribə görünür, amma 20-ci, 30-cu, 40-ci illəri görmüş adamlar məhz yamağın içində yaşayıblar. Bununla, heç də demək istəmirəm ki, o vaxt yaxşı idi. Xeyr, belə demək istəmirəm. Demək istədiyim budur ki, insanın iradəsi bütün bu çətinliklərə üstün golur, yənə də deyirəm, biz tədbirlər görürük, amma adamlarımız da dözməlidirlər. Zaafqaziya regionunda bizdən savayı respublikalar, — mən onların adlarını çəkmək istəmirəm — var ki, orada camaat bizdəkindən on qat pis vəziyyətdə yaşayır. Ancaq dözür.

Biz indi blokadaya düşmüüşük. Çeçenistan hadisələrinə görə. Amma başqaları 4-5 ildir blokadadadır. Bizdə elektrik işığı var, orada yoxdur. Mən özüm Naxçıvanda yaşadığım üç ildə nəst lampasının işığında oturub işləyirdim. Nə elektrik vardi, nə də su. Qişda biz 20 dərəcə şax-

təd elektrik işığı olmadan, binalar qızdırılmışdan yaşayırıq. Yaxşı ki, burada, Bakıda şaxta yoxdur. O insanların indi də orada elə o cür yaşayırlar. Düzdür, mən onda öz imkanlarından istifadə etdim. İrandan, Türkiyədən oraya elektrik xətti çəkdik, çünki Bakıdan gələn xotlərin hamısı Ermənistanda kəsilmişdi. Naxçıvanda qaz da yox idi. Bu gün mən Səməd Sadıqovun başçılığı ilə İrana nümayəndə heyəti göndərirəm. Onlar gedib İranda Naxçıvanın elektrik enerjisi məsələsini, digər təchizat məsələlərini həll etmək üçün danışıqlar aparacaqlar.

Bunları söyləməklə mən heç də demək istəmirəm ki, elə belə də olmalıdır. Yox. Sadəcə olaraq vəziyyəti təhlil edirəm, gerçəkliyimizi bildirirəm, həqiqəti deyirəm. Mən burada çıxış edənlərin hamısına minnətdaram, ona görə ki, vəziyyəti açıqlamaqla yanaşı, nikbin əhvali-ruhıyyə ilə danışdır. Bəli, inam var. Bizim hamımızda inam olmalıdır ki, bu çətinliyi keçib gedək. Bu çətinliyi keçib getmək üçün bir-birimizə kömək etməliyik, bir-birimizə əl tutmalıyıq. Amma təessüf ki, bəziləri bu çətinliklərdən istifadə edib öz şəxsi məqsədlərini nail olmaq üçün cürbəcür çirkin yollara gedirlər. Şübhəsiz ki, xalq belelərinin qarşısını alacaqdır. Lazım olsa, onların qarşısını dövlət də alacaqdır. Buna dövlətin imkanları var.

Azərbaycanın düşdüyü vəziyyəti başqa respublikalardakı vəziyyətdən fərqləndirən cəhətlərdən biri də budur ki, bizim daxilişimizdə belə çətinliklərdən istifadə edib ictimai-siyasi sabitliyi pozmağa can atan qüvvələr vardır. O qüvvələr ki, özləri xalqı bu vəziyyətdən çıxarmaq üçün zərəcə iş görməyiblər. Və görməyə qadir də deyildirlər. Elələri də var ki, bu fürsətdən istifadə edib özlərinə hörmət qazanmaq istəyirlər. Belə ucuz hörmət isə heç vaxt daimi ola bilmez.


Bir daha qeyd edirəm ki, mən bildiyim mə'lumatlardan əlavə, bu gün sizdən yeni mə'lumatlar aldım, müəllimlərin, təhsilin vəziyyətinə dəha da yaxşı bələd oldum. Ona görə sizə təşəkkür edirəm. Eyni zamanda, hesab edirəm ki, bizim üçün, iqtisadiyyatımız, maliyyəmiz üçün nə qədər çətin olsa da, gerek lazımı tədbirlər görək.

Bilirsinizmi, indi həyatımız əldədir ki, bu gün qəbul etdiyimiz bir qərarın sabah uyğun gəlmədiyini görək, dəyişdirə də bilərik. Məsələn, fevralın 9-da mən Alma-Ataya geddim. Mənim xəborim olmadan Bakı

şəhəri iera hakimiyyyəti nəqliyyatda gediş haqqını artırılmışdı. Şübhəsiz ki, bu, müəyyən narazılığa səbəb olmuşdu. Mən fevralın 10-da axşam Alma-Atadan döndüm, elə aeropordadəcə müşavirə keçirdim. Düzdür, səfərim uzun sürməmişdi. Aynı 9-da gedib, 10-da qayıtmışdım. Lakin mənim üçün hər saatın əhəmiyyəti var. Nəqliyyatda minik haqqının qaldırılmasının doğurduğu narazılıqdan Milli Məclisde bə'zi adamlar sadəcə sui-istifadə etməyə çalışırlar. Ancaq mən Bakıya qayıtdan sonra nəqliyyatda qiyomatların qaldırıldığından xəbər tutan kimi, icra hakimiyyyətinin başçısı Rəfael Allahverdiyevə göstəriş verdim ki, gediş haqqını dəyişdirsin. O qiyomatlar elə həmin axşam da dəyişdirildi. Mən aeropordan şəhərə gələn kimi tapşırıldım ki, bu xəbər tə'cili olaraq televiziya ilə verilsin. Belə də oldu və dediyim kimi, nəqliyyatda qiyomatlar dəyişdirildi.

Mən bununla, onu demək istəyirəm ki, bu gün görülən bir tedbir, yaxud qəbul edilən bir qərar sabah, ola bilsin, el verməsin, buna görə də onları dəyişdirmək mümkündür. Siz indi Təhsil qanunu haqqında danışdırınz. Bu qanun, gərək ki, iki il bundan əvvəl qəbul edilmişdir. Kimsə qanuna dəyişikliklər etmək istəmişdir. Anıma bu, e'tirazla qarşılanmışdır. Kimsə hesab edir ki, qanuna, ümumiyyətə, dəyişiklik etmək olmaz. Məsələn, burada bir müəllim çıxış edib dedi ki, bəlkə fərman verib qanunu müvəqqəti olaraq dayandırırasınız. Çünkü hesab edir ki, qanunu sabit saxlamaq lazımdır. Bu da təbiidir. Ona görə ki, indi biz demokratik bir cəmiyyətdə yaşayırıq, hər kəs öz sözünü deyə bilər, hər kəs öz təklisini vəro bilər. Lakin şübhəsiz ki, qəti qərar qəbul edilməsi dövlət orqanlarının səlahiyyətinə aiddir.

Mən belə başa düşdüm ki, burada bir neçə məsələni tə'cili olaraq həll etmək, bir neçə məsələnin iso üzərində işləmək lazımdır. Əvvəla, Maliyyə Nazirliyinin bütçə ilə əlaqədar təklifi, deyəsən, belədir ki, Təhsil qanununa görə, müəllimlərə nəzərdə tutulmuş güzəştlərin tətbiqi dayandırılsın. Maliyyə naziri də bunu bütçənin vəziyyəti ilə, ümumi maliyyə vəziyyətimizlə izah edir. Onu da günahlandırmak istəmirəm. Mən Azərbaycanın da, Sovet İttifaqının da maliyyə nazirlərini görmüşəm. Maliyyə nazirinin vəzifəsi ondan ibarətdir ki, gərək maliyyəni həmişə sıxşın, həmişə çalışın ki, maliyyə vəziyyəti möhkəm



olsun. Ona görə mən da bir dövlət başçısı kimi onu təqsirkondırmırıam. Amma sizin təkliflərinizi nəzərə alaraq hesab edirəm ki, maliyyə naziri öz təklifini geri götürməlidir. Yə'ni qanunda müəllimlər üçün nəzərdə tutulmuş güzəştlər yanvarın 1-dən tətbiq olunmalıdır və müəllimlər bu güzəştlərdən istifadə etməlidirlər. Zənnimcə, bu, qaldırılan məsələlərdən biri idi və həll olundu. Elədirmi?

İkinci məsələ müəllimlər üçün dərs yükü məsələsidir. Siz ona gərək ki, stavka deyirsiniz. Bu məsələ bir neçə gün önce mənim yanında müzakirə edilmişdir. Təhsil naziri Lidiya Rəsulova məsələ qaldırılmışdır ki, Təhsil qanununda dəyişiklik etmək lazımdır. İndi, görüsünümüz, iki il bundan qabaq qobul olunmuş qanunun bir tərəfi sizin üçün xeyrliidir. Maliyyə naziri də sizi bundan məhrum etmək istəyirdi. Siz də onun əleyhinə çıxırdınız. Amma dediyiniz o mahdudiyyət məsələsi sizin üçün sərfəli deyildir. Bu gün üçün sərfəsizdir. Bir neçə gün önce biz toplaşış bir neçə iqtisadi məsələyə baxırdıq. Mən müəllimlərin maddi vəziyyəti məsəlösün də müzakirəsini təklif etdim. Onu da bilin ki, mən müəllimlərin vəziyyəti ilə heç də birinci dəfə deyildir ki, məraqlanırdım. Lidiya Rəsulova burada dedi ki, mən bu məsələni bir neçə dəfə müzakirə etmişəm. Lidiya Rəsulova öz təklifini irəli sürdü. Mən də respublika prokuroruna göstəriş verdim. Respublika prokuroru qanun həmin hissəsinə sizin indiki manafeyinize uyğun olaraq dəyişdirmək barədə təkliflə Milli Məclise müraciət etdi. Siz bunu bilirsiniz. Bu gün mən bir daha deyirəm ki, qanunun həmin hissəsi dəyişdirilməlidir. O təklif mənim təşəbbüsümle verilmişdir. Prokurora bunu mən tapşırıram. Mən həmin məsələdən xəbersiz idim. Bunu mənə müzakirə zamanı təhsil naziri Lidiya Rəsulova çatdırıdı. Çərşənbə axşamı Milli Məclisin iclası olacaq və mən əminəm ki, Milli Məclis bu təklifi qəbul edəcəkdir. Bu məsələ də həll olunacaqdır.

Əlbəttə, bunlar bütün problemləri həll etmir. Mən bu görüşə bir az gecikdim. Ona görə ki, bizim rəhbər işçiləri yanımı çağırıb məsləhətləşirdim. Mən onlarla təxminən saat yarım məsləhətləşdim ki, daha nə etmək olar, nə kimi imkanlarımız var? Mən elə insan deyiləm ki, galib deyəm: bunu hökmən belə et, onu da belə. Mənimlə işleyən adamlar bilirlər ki, mən hər şeyi qanun çərçivəsində, imkan daxilində nəzərdən

keçirir, məsləhətlə qorar qobul edirəm. Yiğisəb uşaqların məktəbədə yemək məsəlesi, dörslovaziməti, azto'minallı ailələrdən olan uşaqlara kömək göstərilmesi və bir sıra digər məsololalar barosunda səhbat etdik, məsləhətləşdik. Bütün bu məsələlərlərə əlaqədar belə qorara goldum və Maliyyə Nazirliyinə göstəriş verdim ki, məktəb problemlərinin, uşaqların və müəllimlərin məsələlərinin həlli üçün indi müzakirə olunan büdcədə 35 milyard manat əlavə vəsait tapşın. Bu 35 milyard manatın hansı məqsədlər üçün xərclənməsi barədə Təhsil Nazirliyi, Müəllimlər Şurası, Maliyyə Nazirliyi öz təkliflərini versinlər və biz həmin vəsaiti yaxın müddətdə məktəblərin, müəllimlərin, tolubolörin maddi vəziyyətini yaxşılaşdırırmaga yönəldək. Bu da indiki görüşə əlaqədar bir qərrardır. Qaldı müəllimlərin mövacibinin verilməsinə, onu Milli Bankın prezidentindən öyrənərik. Deyin görüm, onların mövaciби vaxtı-vaxtında verilirmi? Deyin bilsinizmi, hansı ay verilib, hansı ay yox?

Mən size tapşırıram, başqa sahələr də tə'min olunmalıdır, amma həm şəhərlərdə, həm də kəndlərdə müəllimlərin dekabr və yanvar ayları üçün mövacipleri tə'cili surətdə bir həftənin içində ödənilməlidir. Aydınlaşdırı? Bir həftənin içində ödəyib, mənə şəxşən mə'lumat verməlisiniz.

İşgal olunmuş ərazilərdən qaçqın düşən müəllimlərin, habelə onların yerləşdirildiyi məktəblərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Ona görə də maliyyə nazirinə, Milli Bankın prezidentinə, təhsil nazirinə tapşırıram ki, məsələyə birlikdə baxsınlar, həmin müəllimlərin mövaciplərinin ödənilməsi gecikdirilirsə, belə hallar aradan qaldırılsın, onların maddi vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün əlavə nə kimi tədbirlər lazımdırsa, həyata keçirilsin. Şübhəsiz ki, bunnuların hamisə Nazirlər Kabinetinə nəzarət etməlidir. Fuad Quliyev, Səməd Sadıqov, Elçin Əfəndiyev bu məsələləri nəzarət altında saxlamalıdır. Prezident Aparatından Fatma xanım Abdullazadə bu işləri ciddi nəzarət etməlidir. Xahiş edirəm bu məsələyə də baxın. Mən indi konkret bir şey deyə bilmərəm. Amma eçitdiyimə görə, həmin məktəblərin tə'minatında da çox gərginlik var, müəllimlərin mövacipleri də gecikdirilir. Xahiş edirəm bunu da nəzərə alın.

Sizin bu çıxışlarınızı, fikirlərinizi dinleyərək mən belə qanadı goldım ki, əlavə tədbirlər görmək lazımdır. Fikirləşirəm ki, bəlkə biz Təhsil Fondu yaradıq. Siz bu təklifə necə baxırsınız?

Yerdən söslər: Təhsil Nazirliyinə Firudin Cəlilov rəhbərlik edərək mən belə bir fonda var idı.

Heydər Əliyev: İndi nə təhsil naziri Firudin Cəlilovdur, nə do Təhsil Fondu var. Belə hesab edirəm ki, keçmişdə nə olubsa, kim nə edibsa, bunlar bir kənara qalsın. Biz Təhsil Fondu yaratmalıyıq. Fikirləşməliyik ki, bu fonda haradan vəsait toplayaq və vəsaiti nəyə sərf edək? Çıxış edənlərdən kimsə dedi ki, kommersiya strukturlarının gəlirindən 0,1 faiz ayrılib məktəb üçün yönəldilsin. Ola bilsin ki, bu təklifdə də müəyyən bir əsas vardır. Amma məsələ tək bundan ibarət deyildir. Təhsil Fondu müxtəlif mənbələrdən vəsait yönəltmək olar. Təhsilimizin problemlərini, çətinliklərini aradan qaldırmaq üçün dövlət büdcəsinin vəsaiti ilə yanaşı, Təhsil Fonduunun vəsaitindən də istifadə etmək olar. Necə bilirsiniz? Yaxşımlı olar? Onda mən Ramiz Mehdiyeva, Fatma Abdullazadəyə, Elçin Əfəndiyevə tapşırıram ki, Təhsil Fondu yaratmaq üçün tə'cili surətdə mənim fərمانımı hazırlasınlar. Bəri başdan deyirəm, sərəncam verirəm ki, bu fonda Prezident Fondundan 10 milyard manat köçürülsün. 10 milyard manat!

Hesab edirəm ki, biz Təhsil Fonduunu lazımi səviyyədə təşkil edə bilsək, onun başqa mənbələrdən maliyyələşdirilməsini tə'min etsək, onda bu fondun geniş imkanları olar və o, təhsilin, məktəbin, müəllimlərin çətinliklərinin aradan qaldırılmasında bir vəsitiyyətə çevrilər. Mən bu qərarı qəbul etdim və indi sadəcə olaraq fərmanı hazırlayıb mənə vermək lazımdır. Təhsil Fonduunun hüquqi cəhətlərini işləməyi Şahin Əliyevə tapşırıram. Buna baxmayaraq, mən bu fondun əsasını qoyaraq 10 milyard manat ayıram. Burada çıxış edənlər təklif verdilər ki, keçmişdəki kimi, yenə də yerli hakimiyyət organlarına məktəblərə, uşaq baxçalarına və digər uşaq tərbiyə ocaqlarına qayğı göstərsinlər, lazımi işlər görsünler. Zənnimcə, bu da məqsədə uyğun təklifdir. Təhsil Fondu haqqında mənim fərmanımda belə bir bənd də ola bilər ki, şəhər və rayon icra hakimiyyəti organlarına bu barədə tapşırıq verilsin. Amma

bunu formanda rəsmiləşdirmək lazımdır. Qey onlar kömək etsinlər. Şübhəsiz ki, icra hakimiyyəti organları da büdcə hesabına yaşayırlar. Amma hər bir rayon, hər bir şəhərin ərazisində geniş imkanlar var. Özəl sektor da imkanlara malikdir. Bu imkanlardan istifadə etməklə təhsil ocaqlarının be'zi çətin problemlərini aradan qaldırmaq mümkündür. Ona görə, gərək bu işdə de bir sistem yaradıq. Mənçə, bu da vacibdir. Mən bu qərarları qəbul etdim və düşünürəm ki, bunların hamısı qəbul olunduğu andan həyata keçirilməlidir. İndi iş sizdən, yəni Nazirlər Kabinetindən, Prezident Aparatından, Təhsil Nazirliyindən, Müəllimlər Şurasından, müəllimlərdən və icimaiyyətdən asılıdır. Bir tərafən çalışmalısınız ki, mənim qəbul etdiyim bu qərarlar tə'cili olaraq həyata keçirilsin və onlardan somaralı istifadə edilsin. Diger tərafən isə, bizim bu görüşümüzdən istifadə edərək, icimaiyyətin diqqətini bir daha məktəbə, müəllim həyatına, tələbənin həyatına qayğının artırılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, bizim səsimizə səs verəcəklər və məktəb, müəllim, indiyədək olduğu kimi, bundan sonra da həm dövlətin, həm də icimaiyyətin diqqət mərkəzində, qayğısı altında olacaqdır. Əminəm ki, biz bu çətinliklərdən çıxacağız.

Dövlətçiliyimiz haqqında, mənim fəaliyyətim haqqında bu gün burada dediyiniz sözlərə görə minnətdaram və bildirmək istəyirəm ki, mənim bütün fəaliyyətim yalnız və yalnız Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmaga həsr olunmuşdur və bundan sonra da buna həsr ediləcəkdir. Həyatda mənim məqsədim, amalıım ancaq bundan ibarətdir və bu sahədə bütün cəmiyyətimizin, bütün xalqın həmrə'y olmasına arzuladığımı bir daha bildirirəm və xalqımızı, cəmiyyətimizi bu həmrə'yliyə dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sahədəki fəaliyyətmədə müəllimlərə, təhsil sahəsinin bütün işçilərinə bel bağlaya bilərəm. onlar dövlətçiliyimizin dayağı olacaqlar.

Sağ olun, gələn görüşlərədək!

* * *

GƏNC İSTE'DADLARA DÖVLƏT QAYĞISI GÜCLƏNDİRİLMƏLİDİR

(Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında
beynəlxalq müsabiqə qalibləri ilə görüşdə çıxış;
8 aprel 1995-ci il)

Öncə mən bizim gənc iste'dadları təbrik edirəm. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sahəsi hər il yeni iste'dadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda, xalqımızın içinde böyük fitri iste'dadlı insanların daim olmasını, yaşamasını göstərir.

Bilirləriniz, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irali gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bir tərəfdən bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. Amma bundan əvvəl, bundan əsas xalqın, millətin içində fitri iste'dadların olmasıdır. Bizim böyük və dahi şairlerimiz, yazıçılarımız, mütəfəkkir adamlarımız, dünya mədəniyyətini zənginləşdirmiş insanlar – Nizami Gəncəvi, Füzuli, onlardan sonra gələnlər xalqımızın öz kökü, geni ilə böyük mədəniyyətə malik olduğunu sübut edir.

XX əsrde mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçmişdir. Xüsusən incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranmışdır. Bu sahədə, şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrinən istifadə edən, eyni zamanda, fitri iste'dada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaranmışdır. Əsasını mərhum Üzeyir Hacıbəyovun qoyduğu böyük bir məktəb əsrin əvvəlində yaranmışdır. Indi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda, xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəkləre qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük tə'sir etdiyini görürük və bunun şahidiyik.

Bu dövrə Azərbaycanda incəsənət sahəsində böyük şəxsiyyətlər – bəstəkarlar, ifaçılar, müğənnilər yetişmişdir. Onların adları məşhurdur və bizim tariximizə yazılmışdır. Həyatdan gedənlər də bizim üçün əzizdir və bu gün yaşayanlar da xalqımızın, cəmiyyətəmizin hörməti və qayğısı ilə şəhət olunmuşdur. Ancak bu gün mən çox sevindirən odur ki, bizim bu böyük mədəniyyət yolumuz davam etdirilir və yeni-yeni gənc iste'dadlar meydana çıxır. Doğrudur, son illər xalqımız, respublikamız ağır vəziyyətdədir. Yeddi ildir ki, mühərbiə şəraitində yaşayır və yaradırıq. Cəmiyyətdə böyük içtimai-siyasi proseslər, dəyişikliklər gedir. Belə bir vaxtda mədəniyyətə bə'zən diqqət də azalır. İnsanların əksəriyyəti ancaq özlərini dolandırmağa çalışır, mədəniyyətə bə'zən o qədər də fikir verilmir. Ancaq belə bir dövrde də mədəniyyətəmizin, incəsənətimizin durmadan inkişaf etməsi və bunun nəticəsi olaraq gənc iste'dadların meydana çıxması çox sevindirici haldır.

Bilirləriniz ki, mən uzun müddət respublikadan kəndə idim. 1982-ci ildən sonra respublikada gedən prosesləri, şübhəsiz ki, izləyirdim, uzaqdan da olsa görürdüm. Ancaq buraya döndən sonra, xüsusən Vətənəmizin, torpağımızın müdafiəsi ilə məşğul olduğumuz dövrde, respublikamızda içtimai-siyasi proseslərin gərgin olduğu bir vəziyyətdə mən vaxtaşı mədəniyyətimizdə, incəsənətimizdə gənc iste'dadları görərən həddindən artıq sevinirəm və bir daha özüm-özüma deyirəm ki, doğrudan da, xalqımız ən ağır vəziyyətdə də mədəniyyəti, incəsənəti unutmayacaq və nə qədər çətin şəraitdə yaşasa da, bə'zən qarın altından boyulan çiçək kimi, asfaltın altından özünə yol tapıb çıxan ot kimi cucerəcək, meydana çıxacaqlar. Bax, bu iste'dadlar da bizim indiki çətin dövrümüzda, bu ağır iqtisadi şəraitdə meydana çıxırlar. Bu özü çox seyiyəvidir, çox sevindiricidir. Ona görə, mən sizi təbrik edirəm və hamınıza uğurlu yollar arzulayıram.

Bu gün sizin ifanızda incəsənət, musiqi nümunələri çox yüksək professional səviyyənizi nümayiş etdirir. Bizim musiqimiz – xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir. Elə hər bir kənddə yaşayan adam da atadan-babadan qalmış mahnları oxuyur. Biri yaxşı ifa edir, biri nisbətən zeif, ancaq bu folklor musiqisi, xalq musiqisi

daim yaşayır. Amma həm ifa, həm də qavramaq, dərk etmək baxımından mürokkəb olan professional musiqi nümunələrini yaratmaq, şübhəsiz ki, bundan çox fərqlidir və bu da bizim üçün daha qiymətlidir. Biz Azərbaycanda professional musiqini inkişaf etdirməliyik. Bunun üçün böyük əsas vardır. Dediym kimi, böyük bəstəkarlarımızın, müsiqicilərimizin, ifaçılarımızın qoymuğu ırs böyük əsasdır. Bununla yanaşı, bu gün bizim böyük məktəbimiz var. Bu məktəb yeni-yeni istə'dadları colb etməklə onları təribyə edib həyata götirocəkdir. Bizim böyük istə'dadlarımız vardır. Buradakı gənclərə baxanda mən sevinirəm. Cavan qızlar, oğlanlar həm zərif, həm inca, həm də, cyni zamanda, olduqca istə'dadlıdır. Bu, çox gözəl haldır. Sizi töbrik edirəm və bu gün məni buraya də'vət etdiyinizi göro, təşəkkür edirəm. Ümidvaram ki, bizim musiqimiz daha da inkişaf edəcəkdir. Əmin ola bilərsiniz ki, dövlət var qüvvəsi ilə çalışacaqdır ki, sizin kimi istə'dadlı adamların inkişaf etməsi üçün yollar açılsın və qarşınızda duran çətinliklər aradan götürülsün.

Şübhəsiz ki, istə'dad qayğı istəyir. Qayğı olmayanda istə'dad bə'zən özüne yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. Bilin ki, indi həyatımız nə qədər çətin olsa, dövlət işləri başımızı nə qədər çox qarışdırısa da, biz istə'dadlara daim qayğı göstəracayık. Buna əmin ola bilərsiniz.

Mən Fərhad Bədəlbəyliyə baxıram. 25 il bundan öncə Fərhad Bədəlbəyli gənc bir pianoçu idi, gəlib konsertlərdə musiqi ifa edirdi. Şübhəsiz ki, füri istə'dadi onu getirib o dərəcəyə çatdırmışdı. Ancaq o vaxt sizin kimi gənc bir pianoçu idi. Onun yetişməsində rəhmətlik Niyazinin xidmətləri çoxdur. Mənim xatirimdədir, 70-ci ilin əvvəllerində ilk dəfə böyük simfonik konsertlərdə Niyazi Fərhadı təqdim etdi və gördü ki, Fərhad aybaşa, ilbənil, hər yeni görüşdə inkişaf elədi, daha da yüksəldi, öz ixtisasını artıraraq, nehayət, böyük yola çıxdı. Bunlar hamısı şəxsən mənim gözümün qabığında baş vermişdir. Fərhad da, yəqin unutmayıb ki, onun inkişafı üçün biz nə qədər qayğı göstərdik. Nə üçün? Çünkü mən göründüm ki, belə bir istə'dad meydana çıxmışdır. Ona kömək etmək, qayğı göstərmək, irəli çəkmək lazımdır və onun



yolu geniş açılsa, o öz istə'dadını daha da parlaq göstərə biləcəkdir. İndi sən xatırlatdır ki, 72-ci ildə sənə ilk dəfə əməkdar artist adı verdik. Bu, şübhəsiz ki, o vaxt bizim Azərbaycanda incəsənət sahəsində böyük ad idi. Amma Fərhad bunu çox gənc iken aldı. Bilmirəm neçə yaşın vardi sonin?

Fərhad Bədəlbəyli: İyirmi dörd.

Heydər Əliyev: Hə, iyirmi dörd yaşında əməkdar artist adı aldı. Ondan sonra da hər il görüşlərimiz davam edirdi. Atası rəhmətlik Şəmsi Bədəlbəyli ilə do mənim dostluq əlaqəm vardi. O, uzun müddət bizim Teatr Cəmiyyətinin sədri idi. Ümumiyyətə, teatrın inkişafında, Teatr Cəmiyyətinin fəaliyyətində çox böyük xidmətləri olmuşdur. Şübhəsiz ki, həm incəsənət ustası kimi, həm rejissor kimi, həm teatrımızın böyük bir xadını kimi, eyni zamanda, Teatr Cəmiyyətinin sadri kimi son vaxtlara qədər böyük işlər görürdü. Xatırımdədir, bir vaxt Sovetlər İttifaqında «Družba narodov» teatrı yaranmışdı. Şəmsi Bədəlbəyli cürbəcür şəhərlərin, ölkələrin, respublikaların yüksək səviyyəli teatrlarını də vətənən buraya getirirdi. Moskvadan da, Leningraddan da, Gürcüstandan da, hətta indi bizim üçün düşmən olan Ermənistanından da bura teatrlar gəlir, tamaşalar göstərirdilər. Bunları hamısı xatırımdədir.

Ancaq mən Fərhad Bədəlbəylinin yaradıcılıq yolunu yadına salıram və o da xatırımdədir ki, bizim büro iclasında yenə də bir qrup incəsənət xadının ad verirdik. O vaxtlar mən təklif elədim Fərhada xalq artisti adı verilsin. Neçənci il idi?

Fərhad Bədəlbəyli: 78-də.

Heydər Əliyev: Bəlli, 78-ci ildə. Təklif elədim ki, ona xalq artisti adı versinlər. Bizim bə'zi yoldaşlar, şübhəsiz ki, Fərhadın istə'dadını qiymətləndirməkə bərabər, mənə dedilər ki, çox cavandır, o biri adı da tez vermisiniz, bunu da tez verirsınız, ola bilər, onu korlaşın. Əlbəttə, bə'ziləri bunu pis fikirlə yox, xeyirxahlıqla deyirdilər. Mən onları dillədim, dedim eybi yoxdur, mən bələ güman edirəm ki, əksinə, bu ad onu özüne daha da tələbkar olmağa məcbur edəcəkdir. 78-ci ildə o adı verdik. İndi bax, onun həyat yolu göz qabağındadır. Sizin üçün də əməkdir. Bə'zən tarixdə də bələ olmuşdur: böyük istə'dadlar meydana

çıxmış, amma qısa bir müddədə sönmüşlər. Ona görə yox ki, onların istə'dadı birdən yox olmuşdur. Yox, ona görə ki, bə'zi soboblırdən onlar o yolu düz seçməmiş və hə yolla inamlı gedə bilməmişlər.

Ona görə də mən demək isteyirdim ki, bu gün sizin həyatınızda yeni bir mərhələ başlanır. Adlar almışınız, qalib gəlmışınız, məşhurlaşmışınız. İstərdim ki, bununla kifayətlenməyəsiniz. Öz üzünizdə çox çalışısanız, işkəyəsiniz. Mənə belə gəlir ki, sizin hər biriniz böyük yaradıcılıq yolu ilə gedəcəksiniz. Hər birinizin böyük göləcəyiniz var. Mən buna ümidi bəsləyirəm, mən bunu arzu edirəm.

Burada Fərhad dedi ki, biz incəsənət adamılığ, siyasetə qarışmırıq. O, bunu o qədər də düz demədi. O, özü siyasetə qarışır, cürbəcür təşkilatlarda iştirak edir. Bə'zisində sədr, bə'zisində müavin, bə'zisində isə üzvdür. Demək isteyirəm ki, heç bir vətəndaş ictimai-siyasi höyətə biganə qalmamalıdır. Bir var dövlət işi ilə məşğul olan adamlar, bir var siyasetə məşğul olan adamlar, bir də var vətəndaş. Adı vətəndaş da əgər həqiqətən vətəndaşdırsa, Vətonin əvladıdırsa, demək, öz Vətoninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz.

İndi Azərbaycan dövləti çox ağır sınaq dövrü keçirir. Üç ildən bir az artıqdır ki, müstəqillik əldə etmişik. Biz müstəqil dövlətik. Yeni dövlət qururuq, irəliyə gedirik. Keçdiyimiz yollar sizin bu yaradıcılıq yollarınızdan bilirsiniz nə qədər ağırdır, nə qədər çətindir?! Çox çətinidir. Bu müstəqillik yolu qədər çətin yol yoxdur. Kim bələ hesab edirə ki, biz müstəqilliyi e'lan etdik, deməli, hər şey qurtardı, – bələ deyil. Bizim müstəqilliyyimizi xaricdən də böğməq istəyənlər var, daxildən də texribat etmək istəyənlər var.

Son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər bunu sübut edir. Bunlar hamısı göz qabağındadır və heç bir vətəndaş, o cümlədən, mədəniyyət işçiləri, mədəniyyət xadimləri və incəsənət sahəsində çalışan vətəndaşlar bu işlərə biganə qala bilməzlər. Buna necə biganə qala bilərsiniz ki, əgər sabah bu müstəqil dövlət dağılsa, siz nə olacaqsınız, başınıza nə iş geləcəkdir?

Bu son hadisələr ilə əlaqədar mənə danışırlar ki, çox yerlərdə, bütün kollektivlərdə müzakirələr gedir, insanlar öz fikrini bildirirlər,

müraciətlər qəbul edirlər. Yaxın günlərdə mədəniyyət xadimlərinin böyük bir toplantı keçirilmişdir. Orada bəstəkarlar da, teatr xadimləri də, yazıçılar da olmuşlar. Hətta televiziyyada da bir balaca göstərdilər. Mənə damışdır və mən bunu çox tutarlı bir söz kimi qəbul etdim. Bizim çox dəyərli bir şairimiz var – Qabil, çox orijinal bir adamdır, durub deyib ki, ay camaat, gəlin bir dəqiqə təsəvvür eləyək ki. Rövşən Cavadov və onun ətrafında olan cinayətkar OMON adamları gəldilər bu dövləti dağıtdılar, gəlib girdilər bu teatra, gəlib girdilər bu Yazıçılar Birliyinə, elə təsəvvür eləyin ki, bu cinayətkarlar, bu vəhşilər gəlib girdilər konservatoriyaya. Neyləyəcəkdiniz? Bu, Qabil İmamverdiyevin sözüdür. Çox orijinal olduğuna görə mən bunu təkrar edirəm.

Doğrudan da, belədir. Bu adamlar nə mədəniyyət anlayırdılar, nə incəsənət, nə insanlıq. Onlar ancaq cinayətkarlıqla məşğul idilər və cinayət yolu ilə də gəlib dövləti çevirmek isteyirdilər. İndi tutaq ki, dövləti devirdilər, kimi işa öldürdülər, nəyi işsə dağıdırlar. Bu bir tərəfə. Axi, bu xalq var, cəmiyyət var, yüz illerle toplanmış mədəniyyət, incəsənət sərvətlərimiz var, bu insanlar var, yeni-yeni addım atan, parlaq gələcəyi olan bu gənc qızlar, oğlanlar var. Bunlar gəlib burada fortepiano və ya skripka çalır. Birdən kimse avtomat əlində gəlib vurdu dağıtdı. Neyləyəcəksən?

Ona görə də siz bilinməlisiniz ki, biz bu cür cinayətkarların qarşısını alarkən, dövləti qoruyarkən hər bir vətəndaş qoruyuruq, sizləri qoruyuruq. Hər birinizi bu bələlərdən qoruyuruq. Ona görə də bu işlərə biganə qalmak olmaz. Incəsənətlə məşğul olun, mədəniyyətlə də məşğul olun, əsərlər də yazın, ifaçılıq işini də inkişaf etdirin. Ancaq həyatda heç nəyə biganə olmayın. Həyatınızın hər bir sahəsi sizin üçün doğma olmalıdır. Bu belədir və belə də olacaqdır.

Bax, bu son vaxtlar bir dəfə 93-cü ilin iyun ayında dövlət çəvrilişi oldu, biz vətəndaş mühərbişinin qarşısını aldıq, Azərbaycan böyük bir bələdan qurtardıq. Azərbaycan parçalanmışdı, qan tökülmüşdü. Keçən ilin oktyabr ayında da, bu ilin mart ayında da yəna dövlət çəvrilişinin qarşısını aldıq. Qan töküldü. İnsanlar həlak oldu.

Mən bu gün fərman imzaladım, fərqlənmis adamları mükafatlandırdım. Bəzim orдумuzun 27 gənc zabiti, əsgəri həlak olmuşdu? Mən onları Milli Qəhrəman adı verdim. Onlar bir gecənin içinde həlak oldular. Nə üçün? Bu 18-22 yaşlı gənclərin qarşısında nə qədər böyük həyat yolu var idi. Amma həlak oldular, Doğrudur, onların ölümü şəraflı ölümdür, çünki Vətən yolunda, Azərbaycanın müstəqil dövlətçiliyini qoruyarkən şəhid olmuşlar. Ancaq bir var ki, biza hücum edən erməni işgalçılara qarşı biz mühərbi aparıb, Vətənimizi qoruyuruq. Ermənilər bəzim torpaqlarımıza sahib olmaq istəyir, Azərbaycanı dağıtmış istəyir. Biz mühərbi aparıq. Orada həlak olmaq, aydındır ki, vətəni qorumaq, şəhid olmaq deməkdir. Amma kimse gəlib öz Vətəninin, dövlətinin içinde, öz şəxsi iddiyalarına, şəxsi məqsədlərinə, cinayətkar məqsədlərinə görə qan töküstün və bir belə adam şəhid olsun, – bunlar, bilirsiniz, çox ürək ağrıcıdır, çox incididir.

Təsəssüf ki, biz həyatımızda bax, belə çətinliklərlə rastlaşırıq. Amma mən sizi əmin etmək istəyirəm ki, bəzim dövlətimiz indi o qədər güclüdür və xalq tərəfindən o qədər müdafiə olunur ki, dövlətçiliyimiz qarşı hər bir qəsdin qarşısı alıncasındır. Ancaq mən heç istəməzdim ki, belə qəsdlər olsun. Çünkü belə qəsdlər faciəli hadisələrə, insan tələfatına gətirib çıxarır. Şübhəsiz ki, qəsd edən adamlardan da həlak olanlar var. Onların da atası var, anası var, qohum-əqrəbəsi var. Onlar da bəzim vətəndaşlardır. Ancaq onları o cinayətkar yola salanlar var. Bu yolla gedənlərinse, şübhəsiz, aqibəti belə olmalı idi, belə də olacaqdır.

Bu hadisələrdən sonra həmin cinayətkarlar, şübhəsiz ki, həbs olunmuşlar. Ancaq mən dünən baş prokurora göstəriş verdim ki, bu məsələyə çox ciddi yanaşın. O adamlar ki, doğrudan da, cinayət ediblər, – onlar cəzalanmalıdır, cəzasını almalıdır. Amma elə adamlar var ki, ola bilər, yolumu azmış, yanmış, yaxud da təsadüfen gəlib cinayətkarların tə'siri altına düşmüşlər. Şübhəsiz ki, onlara münasibət başqa cür olmalıdır. Yə ni mən istəyirəm deyəm ki, bu cinayətkarlar nə qədər ağır cinayət etmiş olsalar da, onların haqqında qəbul ediləcək qərarlar tam ədalətli olacaqdır və ədalətli də olmalıdır. Birinci növbədə, qatı cinayətkarlar cəzalanacaq və cəzalandırılmalıdır.

Bunları size, bizim gənc istə'dadılara deməkdə məqsədim ondan ibarətdir ki, arxayı olun. Hər bir vətəndaşın hüquqı, hayatı qorunur və biz çalışacağımız ki, dövlətimizi də, cəmiyyətimizi də, hər bir vətəndaş da, onun hüququnu da qoruyaq. Kim bizim dövlətçiliyimizə, vətəndaşların hüququna, insanlara qəsd edəcəksə, biz onlara qarşı amansız olmuşuq və şübhəsiz ki, bundan sonra da amansız olacaq.

Ancaq mən səhbətimi yənə də incəsanət mövzusu ilə bitirmək istədim. Çox sevimliyim ki, bu gün bu gənclərlə borabər, bizim dostumuz Tofiq Quliyev də burada göstərdi ki, o yənə də gəncdir. Çünkü onun ifa etdiyi müsiki mənə elə gəlir ki, sizinkindən heç geri qalmadı.

Fərhad Badalbaylı: Yox, bızdən yaxşı oldu.

Heydər Əliyev: Siz hələ gərək o soviyyəye çatışınız. Bu göstəri ki, bizim nəsillər estafeti, öz təcrübəsinə, biliyini gənclərə verir, amma özü də yerində durmur. İrəliyə gedir. Tofiq də inkişaf edir, irəliyə gedir. Fərhad da baxmayaraq ki, bu gün özünü başqalarına nisbətən ağısaqqal hesab edir, ona mən gənc vaxtında görəndə bir çocuq kimi baxırdım. Amma indi böyük bir kişidir. Bax, bu yaradıcılıq yolu gənclər üçün örnəkdir və güman edirəm ki, bütün bu müsbət təcrübələrdən siz faydalanaçaqsınız. Hamınıza yeni-yeni uğurlar arzulayıram. Can-sağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun!

* * *



USAQLAR BİZİM SEVİNCİMİZ, HƏYATIMIZIN MƏ'NASI, GƏLƏCƏYİMİZDİR

*(Bakı uşaq evlərində və internat məktəblərində
tərbiyə alan uşaqların Yeni il şənliyində çıxışı; 31 dekabr 1995-ci il)*

Əziz balalar!

Sizin hamınızi üzümüze golon Yeni il, 1996-ci il münasibətilə təbrik edir, sizə cansağlığı, arzulayıram. Bu gün sizi belə gözəl əhvali-ruhiyədə görəndə, gözəl özsoaliyyət yaradıcılığınızı görəndə, el işlərinizi, çəkdiyiniz şəkilləri görəndə, düzəlddiyiniz oyuncاقları görəndə həddindən artıq sevindim. Bizim balalarımız istə'dadlıdır, çox böyük həvəsle yaşayırlar. Bu, bizim forxımızdır. Sizi bu gün belə mühürtə, bu gözəl şəraitdə görəndə, bir el sözü var, – ürəyim dənə dənə. Məni no qədər sevindirdiniz. Bu günlərdə belkə də məni on çox sevindirən sizinlə görüşməyimdir.

Ümumiyyəlla, uşaqları görəndə hər bir yaşlı insan, ata-ana, valideyn sevinir. Çünkü uşaqlar bizim sevincimizdir, həyatımızın mə'nasıdır, uşaqlar bizim geleceyimizdir. Uşaqlar həyatımızı şənəndirən, bəzəyən, gözəlləşdirən doğma övladlarımızdır. Hər bir insan üçün dündən uşaqdan istəkli bir şey ola bilər. Mən də hayatimdə daim uşaqları sevmişəm, öz balalarımı da sevirdəm. Amina sizin hamınız mənim balamsınız. Sizi öz balam kimi sevirəm və sizi öz balam hesab edirəm.

Siz burada dəfələrlə mənə müraciət edərək «Heydər baba» dediniz. Mən bununla fəxr edirəm. Mənim, deməli, Azərbaycan dövlətinin bu qədər gözəl övladları var və onlar üç yaşında, dörd, beş, altı yaşında belə istə'dadlı malikdirlər. O şə'rliyi ki, siz deyirsiniz, gənclərin do çoxu deya bilməz. Siz ki, belə gözəl rəqs edirsiniz, bunu çoxları edə bilməz. O mahnları ki, siz oxuyursunuz, onları çoxları oxuya bilməz. Bu, sizin nə qədər istə'dadlı olduğunuzu göstərir və hər birinizin uşaq vaxtından özünü ifadə etmək iradınızı göstərir.

Siz özünüzü ifadə edirsiniz, bu, çox sevindirici haldır. Mən bununla fəxr edirəm, sevinirəm və hamınızi bağırma basıram, öpürəm. Hər biriniz mənim üçün əzizsiniz, doğmasınız. Bu uşaqlıq dövrünüzdə hər



birinizi şən, sağlam, sırvan hayatı arzulayırıam. Çalışacağam əlimdən gələni edim ki, sizin həyatınız daim şən, xoşbəxt, sırvan olsun.

Mən bu gün sizin təbiyəçilərinizi, müəllimlərinizi, sizinlə məşğul olan, təbiyo ocaqlarında fəaliyyət göstərən vətəndaşlarını təbrik edirəm. Görürüm ki, buradakı təbiyəçilərin əksəriyyəti qadınlardır - cavan, gənc qadınlardır. Qadın uşağın dilini yaxşı bilir, bizdən də yaxşı bilir. Ona görə sizin müəllimlərinizi, təbiyəçilərinizi, sizin təbriyonizlə, təhsilinizlə, özfəaliyyət yaradılığınızı meydana çıxarmaqla məşğul olanların hamisini Yeni il münasibətilə təbrik edir və bu xeyirxah işlərinə görə, uşaqlara ürəkdən, candan qayğı göstərdiklərinə görə, uşaqların daxilindəki istədədi üzə çıxarmaq üçün göstərdikləri səylərə görə onlara təşəkkür edirəm. Çox sağ olun!

Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm. BİZİM NƏ QƏDƏR GÖZƏL GÖLƏCƏYİMİZ VAR. Azərbaycanın necə parlaq göləcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! Çünkü Azərbaycanın göləcəyini təşkil edən sizin kimi istə'dədli balalarımız var. Bu istə'dədli balalar Azərbaycanın parlaq göləcəyini tə'min edəcəklər. Sizi bir daha təbrik edirəm. Balalarım! Sizi də, müəllimlərinizi, təbiyəçilərinizi, valideynlərinizi, qohum-əqrəbənləri təbrik edirəm. Bu işlərə rəhbərlik edən müvafiq təşkilatların başçılarını da təbrik edirəm. Bilirəm ki, Bakı Şəhər İcra Həkimiyyəti bu işdə xüsusi təşəbbüs göstərib, onları da təbrik edirəm. Bu işə qatılmış adamları və balalarımızın bu gün şəhərətəhərliyi ilə Yeni ili qarşılamaşalarını təşkil edənlərin hamisini təbrik edir, öz təşəkkürümüz bildirirəm. Sağ olun, sizin hər birinizi öpürəm, bağrıma basıram, Yeni il münasibətilə hamınıza xoş arzulamı bildirirəm.

Mən sizə Yeni il hədiyyələri götirmişəm. Bunları indi sizə paylayacaqlar. Sağ olun!

* * *



MÜSTƏQİL AZƏRBAYCANIN GƏLƏCƏYİ GƏNCLƏRDİR

(Azərbaycan Respublikası gənclorinin
Birinci forumunda nitqi; 2 fevral 1996-cı il)

Əziz gənclər, Azərbaycanın övladları, əziz balalar!

Sizi, müstəqil Azərbaycan Respublikası gənclorının Birinci forumunu, bütün Azərbaycan gənclərini səmimi-qəlbən salamlayıram, size təhsilinizdə, bütün işlərinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzuayıram.

Müstəqil Azərbaycan Respublikası gənclorinin birinci forumu öz işini başa çatdırır və hesab edirəm ki, müvəffəqiyətlə başa çatdırır. Bu gün şəhərdən indiyə qədər bu salonda biz gəncləri dinləyirik. Bu sarayda bütün söz gənclərə verilibdir. Mən indi forumun işi sona çatarken öz təsəssüratlarımı sizə çatdırmaq istəyirəm. Həddindən artıq sevindiricidir ki, gənclər sərbəst, azad, müstəqil şəkildə öz fikirlərini ifadə edirlər, öz sözlərini deyirlər, öz problemlərindən danışırlar, xahişlərini edirlər, dərdlərini çatdırırlar.

Bildiyiniz kimi, keçmiş illərdə də Azərbaycanda gənclərin qurultayları, yığıncaqları olubdur, görüşləri, festivalları olubdur. Mən özüm də vaxtılıq gəc olmuşam və belə görüşlərdə, toplantılarında iştirak etmişəm. Keçmişdə gənclərin fəaliyyətini və gənclik təşkilatlarının fəaliyyətini layiqincə qiymətləndirərək, mən qeyd etmək istəyirəm ki, bu gün bu sarayda tamamilə başqa bir ab-hava duylur; sərbəstlik, azadlıq ab-havası. Gənclər, yənə də deyirəm, öz ürək sözlərini sərbəst, istədiyi kimi deyirlər. O formalizm, stamp, standart artıq aradan götürülməkdədir.

Bu, çox sevindiricidir. Sevindirici cəhət ondan ibarətdir ki, gənclər respublikamızın həyatının bu çətin dövründə, ağır dövründə həyata, gələcəyə çox nikbinliklə baxırlar, yaşamaq, yaratmaq əzmindədirler, böyük problemlər haqqında düşünürlər, maraqlı problemlər irəli sürürlər.

Onların bir qisminin həllinin indi mümkün olmaması aydındır, ancaq iş burasında deyil, iş orası nadir ki, gənclər düşünürlər, gənclər fikirləşirlər, gələcək haqqında düşünürlər, təkliflər irəli sürürlər. Demək, həqiqəton, müstəqil Azərbaycanın gələcəyini düşünürlər. Burada olan bu məhrübən münasibət və ruh yüksəkliyi da sevindiricidir.

Həyatımız çətindir, ağırdır. Ancaq bu salonda olan əhvali-ruhiyyə, ruh yüksəkliyi bizim gənclorımızın əhvali-ruhiyyəsini eks etdirir. Bəli, bizim gənclərimizin təmtəraqlı söz deməyə haqları var və təmtəraqlı sözler da deyilməlidir, çünki biz na qədər inildəyəcəyik, na qədər sizildəyəcəyik, na qədər bədbin-bədbin sözlərlə gənclərimizin beyninin zəhərlənməsinə yol verəcəyik? Bu salonda duyulan yüksək əhvali-ruhiyyə sevindiricidir və mən forumun işinin müvəffəqiyətlə başa çatması münasibətlə sizi ürəkden təbrik edirəm.

Çıxışlarda gənclərin fəaliyyəti üçün, təhsili üçün, istəklərinin və arzularının yerinə yetirilməsi üçün bir çox təkliflər irəli sürüldü. Bu forumun çağırılması haqqında mənə müraciət olarkən mən bunu bəla qəbul etdim, bələ anladım ki, biz buraya respublikamızın indiki mərhələsində gənclərin vəzifələrini müəyyən etmək üçün, cyni zamanda, Azərbaycan gəncliyinə qayğının, diqqətin artırılması sahəsində lazımı tədbirləri müəyyən etmək üçün topluştum. Mən bəla düşünürəm.

Gənclər burada öz çıxışlarında, şübhəsiz ki, əsasən, onların fəaliyyəti üçün, yaşayışı üçün, gələcəyi üçün vacib olan problemlərin həll olunması barədə təkliflərini irəli sürdürlər. Bu, təbiiidir və çıxışların əksəriyyətindən bələ hiss olundu ki, gənclərə kömək etmək üçün Azərbaycanın hakimiyət orqanları, dövlət orqanları və bütün başqa təşkilatları bünüyə həll etməlidir. Bu çıxışlar, bu təkliflər əsaslıdır. Doğrudur, Masallı rayonundan olan, burada çıxış edən bir fərmer, – yalnız o, çıxışları təqdim etdi ki, biz özümüz iş görməliyik və özümüz dövlətə, hökumətə kömək etməliyik. Ancaq qalan çıxışlar məhz qayğının artırılması ilə əlaqədardır və gənclərin problemlərinin dövlət orqanları tərəfindən, hakimiyət orqanları tərəfindən və müvafiq təşkilatlar tərəfindən həll olunması ilə əlaqədardır. Mən deyə bilərəm ki, irəliyə sürülən təkliflər, qaldırılan məsələlər, problemlər həqiqətə

uyğundur və bunların heç birisində qeyri-təbiilik yoxdur. Eyni zamanda, səhəbət ondan getməlidir ki, bunların hamısının dərhal, yaxud indiki mərhələdə həyata keçirilməsi nə qədər realdır, nə qədər mümkündür.

Buna baxmayaraq, hesab edirəm ki, bizim vəzifəmiz, dövlət orqanlarının vəzifəsi, hakimiyyət orqanlarının vəzifəsi gənclərə diqqəti artırmaq, gənclər probleminin həll olunması ilə bundan sonra daha da yaxından məşğul olmaq və irəliyə sürülen təkliflərin həyata keçirilməsi üçün çalışmaq, lazımı tədbirlər görməkden ibarətdir.

Bu forum haqqında biz məsləhətləşərkən mən belə qərar qəbul etdim ki, gənclərlə yanaşı, forumu respublikanın hakimiyyət orqanlarının nümayəndələri – nazırlar, yerli icra orqanlarının başçıları və hakimiyyət orqanlarının başqa nümayəndələri də dəvət olunsun. Onlar buradırılar. Bütün günü biz bir yerdəyik. Onların hamısı buraya ona görə dəvət olunub ki, gənclərin problemlərini bilavasitə eşidib, dinləyib, hiss edib, hərə öz imkanı daxilində bunların həll olunması üçün tədbirlər görsün. Bunu mən respublikanın hakimiyyət organları qarşısında konkret vəzifə kimi qoyuram. Nazırlar Kabinet, bütün nazirliklər, komitələr və digər hakimiyyət orqanları, yerli icra orqanları bu forumdan irəli gələn məsələlərin həll olunması ilə dərhal məşğul olmalıdır.

İndi biz keçmiş illərdən fərqli olaraq başqa bir şəraitdə yaşayırıq. İndi hər bir rəhbər vəzifəli şəxsin təşəbbüskarlığından, mövcud ehtiyat və imkanlardan istifadə etmək bacarığından çox şey asılıdır. Ona görə də mən bu vəzifəni konkret olaraq hakimiyyət orqanına rəhbərlik edən hər bir şəxsin qarşısında qoyuram, onlardan tələb edirəm ki, bu vəzifənin yerinə yetirilməsi ilə ciddi məşğul olsunlar. Eyni zamanda, hesab edirəm ki, Gənclər və İdman Nazirliyi bütün çıxışlarda irəliyə sürülmüş təkliflərin, xahişlərin hamısını nəzərdən keçirməli, təhlil etməli, ümumiləşdirməli və bu forumun yekunlarından irəli gələn tədbirlərin həyata keçirilməsi üçün təklifləri təqdim etməlidir. Mən bu təkliflərə diqqətlə baxmağa söz verirəm və siz əmin etmək istəyirəm ki, təkliflərin həyata keçirilməsi üçün imkanlarımız çərçivəsində, imkanlarımızı daxilində bütün sə'ylər göstəriləcəkdir.

Burada bir neçə ayrı-ayrı təkliflər oldu, onlar haqqında dərhal da fikir söyləmək olar. Məsələn, bu təkliflərdən bəziləri ondan ibarətdir ki, keçmiş illərdə respublikamızda, Vətənimizdə, ölkəmizdə gənclər təşkilatına məxsus olan əmlak indi gənclərin ixtiyarına verilməlidir. Çünkü həm gənclər təşkilatlarının əmlakının dağıdılması haqqında, həm də bizim idman, bədən tərbiyəsi təşkilatlarının əmlakının dağıdılması haqqında burada çox sözər damşıldı, bunlar həqiqətdir. Dağıdıblar, ancaq, eyni zamanda, hələ bəziz hiissəsi də qalıdır. Müstəqil Azərbaycan Respublikası keçmiş illərdə Azərbaycan Respublikasının ərazisində olan bütün mülkiyyətin, bütün əmlakın varisidir. Ona görə də gənclərə məxsus olan bütün əmlak, hesab edirəm ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə verilməlidir.

Vaxtıla bizim böyük komsomol təşkilatımız olubdur. Keçmişə münasibət haqqında mən bir neçə kolmə sonra deyəcəyəm, ancaq indi komsomolla əlaqədar onu qeyd etmək istəyirəm ki, 1920-ci ildən 1990-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən komsomol, demək olar ki, bu salonda oturanların, səhv etməsəm, 90 faizinin təhsil almاسında, tərbiyə almاسında, formallaşmasında xidmətlər göstəribdir, o xidmətləri inkar etmək olmaz və unutmaq da olmaz. Ona görə də biz komsomolun keçmişdəki fəaliyyətini qiymətləndirməliyik. Şübhəsiz, keçmişdə olan bütün başqa ideoloji təşkilatlar kimi, bu gün komsomol da bərpa oluna bilməz. Ancaq komsomol, gənclər təşkilatlarının hamısı dövlətin himayəsində, dövlətin idarəsində, dövlətin vəsaiti ilə yaşayan təşkilatlar olubdur. Ona görə də hamısı dövlətə məxsus olubdur, dövlətin olubdur. O vaxt deyirdik ki, bu, eyni zamanda, xalqındır, bu gün də müstəqil Azərbaycanın Gənclər və İdman Nazirliyinə çatmalıdır. Burada bir «Gənclik» mərkəzi var idi, deyəsən Zuqlubadı id, bəli, Zuqlubadı həmin o «Gənclik» mərkəzinin təməlinin qoyulmasına qədər mən şəxşən orada, dəniz kənarında o mərkəzin yaranmasında iştirak etmişəm, ona rəhbərlik etmişəm. O mərkəz Azərbaycanın vəsaiti ilə yaranıbdır və mən çox böyük təəssüf hissi ilə bu gün eştidim ki, o, indi kimlərəsə, başqalarına məxsusdur. Ola bilməz, o, Azərbaycana məxsusdur və Azərbaycan Gənclər və İdman Nazirliyinə məxsusdur.

Bu barədə heç söhbət aparmaga da ehtiyac yoxdur. Mən Nazirlər Kabinetinə göstəriş verirəm ki, bir neçə günün içərisində bu məsələyə baxıb, qərar qəbul etsin, lazımi sənədlər qəbul olunsun və o mərkəz Gənclər və İdman Nazirliyinin sərəncamına verilsin. Eləcə də bu qəbul-dən olan bütün obyektlərim, əmlakın hamısı verilməlidir Gənclər və İdman Nazirliyinə. Başqa məsələlərin həll olunması ilə əlaqədar mən fikrimi söylədim. Gənclər və İdman Nazirliyi təkliflərini verməlidir, biz onlara baxacaqıq və lazımı tədbirlər görəcəyik.

Bir sözlə, əziz balalar, gənclər, hamımız çalışacaqıq, güman edirəm, mənimlə barabər bütün hakimiyət orqanlarının nümayəndələri də çalışacaqlar ki, sizin problemlərin həll olunmasını ardıcıl surətdə tə'min edək. Çalışacaqıq və əlimizdən gələni edəcəyik. O şeyi ki, bu gün edə bilməyəcəyik, onu sabah edəcəyik, sabah da edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbəgün, aya bay, ilbəl artacaq. Çünkü siz həqiqətən Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Buna əmin ola bilərsiniz.

Ancaq sizin qarşınızda çox böyük vəzifələr durur, qarşınızda böyük yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür manşetlərə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yolidur. Hər bir Azərbaycan gənci öz həyat yollunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarak və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir,ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu, sizin vəzifələrinizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndaş, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır.

Vəzifələr çoxdur, bu barədə saatlarla damşmaq olar, ancaq, əgər ümumi şəkildə desək, gənclərimizin əsas vəzifəsi özünü müstəqil

Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

Biz dörd il bundan önce Azərbaycan Respublikasının dövlət müstəqilliyinə nail olmuşuq. Bə'zilərinə elə gelir ki, dörd il çox böyük bir müddətdir. Ancaq keçid dövründə bir iqtisadi-siyasi sistemdən başqa bir iqtisadi-siyasi sistemə keçid dövründə dörd il o qədər də böyük bir dövr deyildir.

Azərbaycanın müstəqilliyini inkişaf etdirmək üçün, qorumaq üçün, möhkəmləndirmək üçün və onu əbədi etmək üçün vaxt lazımdır. Ancaq, eyni zamanda, hər gün çalışmaq lazımdır, hər gün fəaliyyət göstərmək lazımdır. Buna görə də sizin əsas vəzifəniz bundan ibarət olmalıdır.

Bunun üçün sizin qarşınızda Azərbaycanın Əsas Qanunu var, Konstitusiyası var. İndi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən, ideoloji buxovlardan azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu – Konstitusiyası var. Hesab edirəm ki, keçən il bizim en böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmək oldu. Konstitusiya referendum vasitəsilə, ümumxalq səsverməsi vasitəsilə qəbul olundu. Hesab edirəm ki, bu uzunömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini tə'min etmək üçün, Azərbaycan xalqının gələcək rifahını tə'min etmək üçün çox gözəl yollar açır və açacaqdır.

Konstitusiyada hər bir vətəndaşın hüquqları, azadlıqları öz əksini təpibdir, eyni zamanda, hər bir vətəndaşın vəzifələri öz əksini təpibdir. Konstitusiyanın maddələrinin üçdəbir hissəsi respublika vətəndaşlarıının, o cümlədən gənclərin hüquq və azadlıqlarına həsr olunub. Əmin ola bilərsiniz: biz çalışacaqıq ki, vətəndaşların Konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim tə'nin olunsun, qorunsun və Konstitusiyanın bütün maddələri ardıcıl surətdə həyata keçirilsin, tətbiq olunsun.

Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşen bəcedur, məs'uliyətdir. Anıma, eyni zamanda, bu, dövlət tərəfindən görülen tedbirlər nəticəsində, ayrı-ayrı təşkilatlar tərəfindən, siyasi partiyalar tərəfindən, gənclər təşkilatları tərəfindən görülen tedbirlər nəticəsində reallaşdırılan, həyata keçirilən vəzifələrdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin həyata keçirilməsini özünüz üçün həyat möqsədi kimi qəbul edəcəksiniz və bunları həyata keçirməyə çalışacaqsınız.

Mən təessüf edirəm ki, bu gün burada gənclərin çıxışlarında Azərbaycanın ilk Konstitusiyası haqqında sözler az deyildi. O mə'nada ki, yə ni ona az istinad olundu, o Konstitusiyanın hər bir vətəndaşın, hər bir gəncin üzərinə qoyduğu vəzifələrin dərk olunması burada az səsləndi. Bu, təkcə gənclərə aid deyil, ümumiyyətə, bizim cəmiyyətimizə aid olan bir haldır. Çünkü bunu e'tiraf etmək lazımdır ki, biz hələ qanunuqluq, konstitusiyaçılıq ən ənəsi yarada bilməmişik. Biz hələ ki, qanunun, Konstitusiyanın daim təbliğ olunmasına nail ola bilməmişik, qanunların hər bir vətəndaş tərəfindən dərk olunmasına nail ola bilməmişik.

Bunları e'tiraf etmək lazımdır, ancaq bunları böyük bir xəta da hesab etmək olmaz. Çünkü İndiya qədər Azərbaycanda hüquqi dövlət olmayıbdir, qanunların işlənilib-işlənilməməsi vətəndaşlar üçün o qədər də əhəmiyyətli olmayıbdir və keçmişdə qəbul olunmuş Konstitusiyalar, şübhəsiz ki, bizim dövlət orqanlarının, cəmiyyətin fəaliyyətini tənzimləmişdir, ancaq Əsas Qanun adı daşısa da, Əsas Qanun olmayıdır. Əsas Qanun hakim Kommunist Partiyasının ideologiyası, onun ideoloji prinsipləri, onun irəliyi çəkdiyi vəzifələr olmuşdur. Ona görə də, ümumiyyətə, cəmiyyətimizdə hələ ki, Konstitusiya yeganə bir Əsas Qanun kimi dərk olunmayıbdir və hər bir vətəndaşın onun maddələrini öyrənmək, ona mənfaət verən maddələri dərk etmək, ondan istifadə etmək, hüquqlarını dərk etmək və həmişə hüquqlarının qorunmasını gözləmək, buna çalışmaq hissiyəti hələ bizdə yaranmayıbdir.

Güman edirəm ki, bu da bizim qarşımızda duran vəzifədir, gənclər təşkilatlarının qarşısında duran vəzifədir və bu vəzifəni yerinə yetirmək lazımdır. Konstitusiyani öyrənmək lazımdır. Konstitusiyani dərk

etmək lazımdır, Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, bu vəzifələri siz özünüzün ümde vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır.

Mən siza deya bilərəm ki, Azərbaycan xalqının çoxəslik tarixində naiqliyyətləri də olubdur, ağır dövrləri də olubdur, qələbələri də olubdur, mağlubiyyətləri də olubdur. Ancaq bizim xalqımızın tarixində, ölkəmizin tarixində dövlət müstəqilliyini əldə etmək kimi bir naiqliyyət olmayıbdir. İndiya qədər hər bir azərbaycanlı üçün bu qədər böyük xoşbəxtlik, dövlət müstəqilliyi kimi böyük xoşbəxtlik olmayıbdir. Bunu dərk etmək lazımdır və bunu qorumaq lazımdır, bunu saxlamaq lazımdır. Bu gün mən sizi, bütün Azərbaycan gənclərini, Azərbaycanın gələcəyini əmin etmək istəyirəm ki, biz, o cümlədən bir Prezident kimi mən Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyaçağı və onu əbədi edəcəyik.

Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirdə bilməz, heç bir qüvvə Azərbaycanın dövlət müstəqilliyini əlinənala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacaqıq. Buna əmin ola bilərsiniz.

Bu, dövlətin borcudur, bu, hər bir vətəndaşın borcudur. Bunun üçün çox iş görmək lazımdır.

Müstəqilliyi tə'min etmək üçün çox düşünülmüş xarici siyaset aparmaq lazımdır. Biz bunu aparırıq.

Müstəqilliyi qoruyub saxlamaq üçün ölkəmizdə, respublikamızda vətəndaş həmrəyliyi, vətəndaş birliyi yaratmaq lazımdır, içtimai-siyasi sabitlik yaratmaq lazımdır, qanunların alılıyini tə'min etmək lazımdır. Sabitliyi tə'min etmək lazımdır. Biz bunu edirik və edəcəyik.


Müstəqilliyi yaşatmaq, qorumaq üçün Konstitusiyamızda eks olunduğu kimi, Azərbaycanda dövlət quruculuğu ilə ciddi məşgül olmaq lazımdır. Biz Konstitusiyamızda yazmışq və bu, heç vaxt pozula bilməz. Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət

qururıq. Dövlət quruculuğu prosesi gedir və gedəcək və mən tam əminəm ki, biz Azərbaycanda hüquqi, demokratik dövləti tamamilə qurub, onu dünya demokratiyası səviyyəsinə çatdırı biləcəyik.

Müstəqilliyimizi tə'min etmək üçün, bir də qeyd edirəm, Azərbaycanda qanunların alılığını tə'min etmək lazımdır, insanların hüquqlarını, azadlıqlarını qorumaq lazımdır, hər bir vətəndaşa sərbəstlik vermək lazımdır. Biz bunu tə'min etmişik və edəcəyik.

Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü tə'min etmək, qoruyub saxlamaq lazımdır. Biz bu yolda da çalışırıq. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır. 1988-ci ildən Ermənistandan Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycannı ictimai-siyasi vəziyyət gərginləşib. Bu təcavüz nəticəsində Azərbaycannı torpaqlarının bir qismi Ermənistandan silahlı qüvvələri tərəfindən işgal olunubdur, Azərbaycannı sərhədləri pozulubdur. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Müharibə gedibdir, cürbəcür səbəblərdən Azərbaycanın torpaqları işgal olunubdur. İndi onların təhlilini verməyə ehtiyac yoxdur. Ancaq biz mühərbiyi dayandırmışıq və məsələlərin sülh yolu ilə həll olunması ilə məşguluz. İyirmi aydır ki, atəşkəs rejimində yaşayıraq. Ayrı-ayrı müxalif qüvvələr bu vəziyyəti tənzid edirlər, yaxud da ki, buna qara yaxmaq istəyirlər. Bu, onların öz işləridir. Amma mə'lumdur ki, respublikanın ictimaiyyəti, vətəndaşlarının tam əksəriyyəti bizim bu tədbirlərimizi, bu siyasetimizi bəyənir, dəstəkləyir və Azərbaycanın müharibədən bu yolla çıxmamasına tərəfdar çıxır və bu siyaseti davam etdirməyi tövsiyə edir. Biz bu yolla gedirik və ümidi var olduğumu bildirmək istəyirəm ki, bu siyasetin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tə'min edilməsinə nail olacaqıq.

Bu sahədə son iki ilde görülen işlər sizə mə'lumdur. Dünyanın bütün beynəlxalq təşkilatları bizim problemlərlə məşğuldur, bütün bu beynəlxalq təşkilatlarda həmin problemləri müzakirə mövzusuna, müzakirə obyektiñə biz çevirmişik və onların imkanlarından istifadə etməyə çalışırıq. Həm Qərbdə, həm Şərqdə dünyanın böyük dövlətləri, yəni dünya siyasetinə tə'sir göstərə bilən dövlətlər, onların başçıları



bizim bu problemlərlə yaxından tanışdırılar, bunu bilirlər və bizim bu problemlərin həll olunması üçün sə'ylər göstərirler, bu məsələlərin möhəs sülh yolu ilə həll olunması üçün tövsiyələr verirlər və öz köməklərini təklif edir, xidmət göstərirler. Birləşmiş Millətlər Təşkilatında, Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam Konfransı Təşkilatında, EKO Təşkilatında, bütün başqa beynəlxalq təşkilatlarda bu məsələlər dəfələrlə müzakirə olunub. Dediym ki, dünyanın ən böyük dövlətləri – Amerika Birleşmiş Ştatları, Rusiya, Fransa, İngiltərə, bizim qonşularımız olan Türkiyə, İran, Avropa dövlətləri bu problemlərin həlli üçün bizimlə müzakirələr aparırlar və problemin sülh yolu ilə həll olunması üçün biza kömək göstərirler. Biz bu imkanlardan istifadə etmişik, edirik və bundan sonra da edəcəyik.

Ancaq eyni zamanda, biz heç vaxt xalqımızı passifistliyə dəvət etməmişik və etmirik. Biz sülhsevər xalqıq, problemləri sülh yolu ilə həll etmək istəyirik. Ancaq eyni zamanda, əger bu yollar bizim respublikamızın ərazi bütövlüyünü tə'min etməsə, işğal olunmuş torpaqlarımız azad olunmasa, respublikamızın dövlət sərhədləri bərpa olunmasa, biz sərəncamımızda olan bütün imkanlardan istifadə edəcəyik və etməyə qadirik ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü tamamilə tə'min olunsun. Buna arxayın ola bilərsiniz.

Azərbaycan gəncləri bunu özləri üçün bir vəzifə kimi qəbul etməlidirlər. Yenə də deyirəm, qarşımızda vəzifələr çoxdur. Respublikamız sosial-iqtisadi böhran içindədir, böhrandan çıxmahiq. Tədbirlər görülür və görüləcəkdir. Əhalinin çox hissəsi ağır maddi vəziyyətdə yaşayır. Güman edirəm ki, iqtisadiyyatda nəzərdə tutulmuş dəyişikliklər, həyata keçiriləcək proqramlar həll olunması üçün şərait yaradacaqdır. Bir çox başqa problemlər var, onlar da həll olunmalıdır. Ancaq ən əsas problem ondan ibarətdir ki, işğal olunmuş torpaqlar azad olunsun. Azərbaycanın ərazi bütövlüyü tə'min olunsun və yerindən-yurdun-dan didərgin düşmüs bir milyondan artıq vətəndaşımız öz yerinə-yurduna qayıtsın. Buna nail olmaq üçün biz bütün əzab-əziyyətlərə, bütün çətinliklərə, bütün mərhumiyyyətlərə dözməliyik. Başqa yolumuz yoxdur. Bunu etməliyik və bunu da edəcəyik. Güman edirəm ki, buna da biz nail olacaqıq.

Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaranmasının mühüm yolu vardır. Müstəqil Azərbaycanın müstəqil bir dövlət kimi bütün dövlət atributları olmalıdır. Onlar yaranır və yaranma prosesi gedir. Təəssüf ki, müstəqillik əldə olunanдан sonra bu proseslərin müvəffəqiyyətə aparılması üçün zaman itirilmişdir, vaxt itirilmişdir, böyük fürsətlər əldən verilmişdir. Ancaq biz son zamanlar bu işlələ ciddi məşğuluq. Bunlardan biri, dediyim ki, Azərbaycanın müdafiə imkanlarının yaranması, Azərbaycanın müstəqilliyini tə'min edən ordumuzun yaranmasıdır. Ordu quruculuğunda böyük səhvələr buraxılıbdır, böyük günahlar edilibdir, hətta xəyanətlərə də yol verilibdir. Məhz bu xəyanətlərin nəticəsində, gedən müharibədən ayrı-ayrı adamların öz manafeyi üçün istifadə etməsi nəticəsində vaxtında bizim nizami ordumuz yaranmayıbdır. Ordunun yaranması tarixi 4 ildir, ancaq həqiqi ordu, – mən bu gün bunu sizə qotiyətə demek istəyirəm, – 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilibdir və keçmiş sovetlər ordusundan Azərbaycanın payına düşmüs böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika, böyük hərbi bazalar, – Azərbaycanın ərazisində bunlar çox olubdur, – dağılıb, mənimsənilib. Bunlar hamısı Azərbaycan ordusunun yaranmasına zərbələr vurubdur və Azərbaycan xalqını böyük xəyanətlərə getirib çıxarıbdır. Açıq demək lazımdır ki, əger 1991-ci ilin sonunda Azərbaycan müstəqillik aldığı zaman keçmiş sovet ordusunun Azərbaycan ərazisində olan potensialı, Azərbaycana çatmış potensialı qorunub saxlanılsaydı, ondan səməralı istifadə olunsayıd nə bu cür möglubiyyətlər ola bilərdi, nə də bizim müdafiə potensialımız indi belə vəziyyətdə ola bilərdi.

Cox şey dağılılbır, həddindən artıq. Bunu adı vətəndaşlar bilmir, bunlar gizlədilibdir. Mən isə biliyəm ki, Azərbaycanın ərazisində keçmiş sovet ordusunun nə qədər nəhəng qürgülləri var idi, nə qədər böyük texnikası var idi, nə qədər böyük sursat anbarları var idi, nə qədər binaları, hərbi bazaları var idi. Bunların hamısı Azərbaycana qalmalı idi, bunlar hamısı Azərbaycanın sərəncamına keçməli idi. Bir çoxu keçib, haqq naminə demək lazımdır ki, sovet ordusu onu təhvil verib, ancaq o dövrə bunlar ayrı-ayrı şəxslər tərəfindən dağılılib,

mənimsənilib, satılıb, oğurlanıb. Ona görə də Azərbaycanda ordu quruculuğu iki tərəfdən şikət olubdur: bir tərəfdən onun sərəncamında olan o böyük, hərbi texniki silah potensialı, baza potensialı dağıdılıbdır, ikinci tərəfdən də hərbi quruculuqla məşgül olmaq əvəzinə, cürbəcür, ayrı-ayrı batalyonlar yaradaraq o dövrde hərəkət öz məqsədləri üçün istifadə edibdir.

1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Mən bu gün sizə çatdırmaq istəyirəm ki, bu proses normal şəraitdə gedir, biz buna nəzarət edirik və müstəqil Azərbaycanın özüne layiq, onun müdafiəsini təmin edən ordusunu yaranır və yaranacaqdır.

Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq gənclərin də üzərinə düşən vəzifələr çox böyükdür. Mə'lumdur ki, ordu gənclərdən ibarətdir. İndi bizim ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənclər, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Təsəssüf ki, bu iş bizdə hələ istənilən səviyyədə deyil. Bunu e'tiraf etmək lazımdır. Keçmiş zamanlarda, Azərbaycan Respublikası Sovetlər İttifaqı tərkibində olaraq sovet ordusunun formallaşmasında daim iştirak edibdir. Xatirimdədir, o illərdə Azərbaycandan hər il 18 yaşına çatmış təxminən 60 min gənc oğlan hərbi mükəlləfiyyətə çağırıñırdı və sovet ordusuna xidmətə göndərilirdi. Hər il! Amma bunlara baxmayaraq, və bizim "o vaxtkı bütün ən'ənələrimizə baxmayaraq" bizdə hərbi qulluğa münasibət istənilən səviyyədə olmamışdır, — o vaxt da, indi da. Hesab edirəm ki, indiki dövrümüzdə bütün gənclər təşkilatlarımızın əsas vəzifəsi gəncləri hərbi qulluğa hazırlamaqdan ibarətdir.

Bu gün burada Masallıdan çıxış edən fermer dedi ki, əsgər haqqında heç bir kəlmə deyilməyibdir, gördüm ki, zaldan çox alqışlar gəldi. Çünkü bilirəm, burada bizim ordu hissələrinən bir çox nümayəndələr iştirak edir, bir neçə yüz nümayəndə ordu hissələrinən, bütün bölgələrdən, o cümlədən cəbhə bölgələrinən gəliblər və forumda iştirak edirlər. Ona görə də onlar Masallı rayonu gənclərinin nümayəndəsinin

çixışını çox böyük alqışlarla qarşıladılar. Mən də bu forumun əvvəlindən gözləyirdim ki, nə vaxt bizim bir əsgər çıxış edəcəkdir, nə vaxt bir hərbi məsələ haqqında danışlaçqdır, nə vaxt ordu haqqında danışlaçqdır. Səbirsizliklə gözləyirdim ki, bəs niyə bu gecikir, nə üçün bunu gecikdirirler? Bə'zen az qala istəyirdim xəbər göndərim ki, bəs bizim ordunun nümayəndələrinə söz verin. Nəhayət, ordumuzun nümayəndəsi Abdulla Qurbanı çıxış etdi, çox hərarətli çıxış etdi və forum iştirakçıları da onu çox böyük sevgi, məhəbbətlə qarşıladılar.

Ancaq bunlar hamısı azdır. Ordu mövzusu, ordunun yaranması, formallaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyeləndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm.

Biz indi ildə təxminən 35-40 min gənci orduya səfərber edirik. Bu, bizim gənclərin ümumi sayıının çox hissəsini təşkil edir. Bundan artıq buna ehtiyac yoxdur. Ancaq gərək hər bir gənc orduya səfərber olmaga hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərək düşünsün ki, cəmiyyətdə o, hansı borcunu yerinə yetirməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizə qonşu və bizə dost olan Türkiyədə hər bir gəncin orduda xidmət etməsi onu şərəflərə borcudur və o gənclər çalışırlar o borcu layiqli yerinə yetirsinlər.

Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bizim keçmişdə də orduda xidmət etmək sahəsində böyük ən'ənələrimiz olub. Keçmiş dövrləri götürsək, bizim xalq qəhrəmanlarının adları burada çəkildi. Məsələn, XIX-XX əsrləri götürsək, Azərbaycan çar Rusiyasının tərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrdə xidmət etmişlər, general rütbələri almışlar.

Biz, mosolən, general Mehmandarovla, general Əliaga Şıxlinski ilə, ya-xud Talışxanovlar, Bakıxanovlar, Ağalarovlar, Naxçıvanskilər nəslindən olan generallarla fəxr oluyoruk. Bizim vaxtılıq bələ sərkərdələrimiz olubdur, generallarınız olubdur. Onlar bizim tariximizə yazılıbdır. Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayıraq.

İkinçi dünya müharibəsində de bizim qəhrəmanlarımız olubdur. Azərbaycandan İkinçi dünya müharibəsinə 600 min nəfər səfərbər olunubdur. Onlardan 300 min geriyə qayıtmayıbdır, həlak olubdur.

Sovet İttifaqı Qəhrəmanlarımız olubdur, o cümlədən Məhdî Hüseynzadə, Qafur Məmmədov, İsrəfil Məmmədov kimi Sovet İttifaqı qəhrəmanları tarixe düşməndür. Bu gün bizim sıralarımızda, bizimlə bərabər yaşayan Ziya Bünyadov, Məlik Məhərrəmov, Abbas Quliyev Sovet İttifaqı Qəhrəmanlarıdır.

İkinçi dünya müharibəsində bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqları kimi böyük generallarımız, sərkərdələrimiz olubdur. Bunların hamısı olubdur. Bunlar bizim tariximizdir. Düzdür, onlar bizim müstəqil Azərbaycanın olmayıbdır, amma Azərbaycanın mənsub olduğu dövlətə xidmət ediblər. Yəni Azərbaycanın nə qədər yüksək səviyyəli zabit, general hazırlamaq imkanını nümayiş etdiriblər.

İndi biz müstəqil dövlətik. Bu son illər gedən müharibədə bizim şübhəsiz ki, çox böyük qəhrəmanlarımız olubdur – şəhid olublar, Milli Qəhrəman adı alıblar. Milli qəhrəmanların birinin atası burada çox gözəl çıxış etdi. İndi yaşayan Milli qəhrəmanlarımız var, onlarla da biz fəxr edirik. İndi bizim ordumuzda generallarımız var. Onlar hələ özlərinə göstərməlidirlər, – döyüslərdə göstərməlidirlər ordunun quruculuğunda göstərməlidirlər. Onlar göstərməlidirlər ki, keçmiş zamanlarda sınaqlardan çıxmış generallar səviyyəsində ordumuza xidmət edirlər. Bunların hamısını mən bu gün sizə belə geniş çatdıraraq qeyd etmək istəyirəm ki, bizim indi qüdrətli ordu yaratmağa imkanımız vardır.

Burada çıxış eləyənlərdən biri söylədi ki, vaxtılıq Azərbaycanda ordu zabitləri hazırlamaq üçün tədbirlər görüllübdür. Bəli, 1970-ci ildə mən Azərbaycanın galəcəyini düşünərək Bakıda xüsusi bir hərbi mək-

təbin yaranmasına nail oldum. O məktəbə Cəmşid Naxçıvanskının – bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 25 ildir ki, bu məktəb fəaliyyət göstərir.

Mən indi düşünürəm, – əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı o zabitlərin çoxu yoxın olmayıcaqdı. Çünkü bu zabitlərimizin çoxu homin məktəbin yetirməsidir. Bu məktəbdən sonra biz təxminən ildə 800–900 nəfər gənc azərbaycanlı Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərirdik. O cümlədən Bakıda yerləşən iki ali hərbi məktəbdə, – onlar indi bizim ixtiyarımızdadır, – zabitlər hazırlayırdıq. İndi ordumuzda olan zabitlərin tam əksəriyyəti homin dövrədə hazırlanan zabitlərdir, onlar xidmət edirlər. Bu işləri biz vaxtında görmüşük. O dövrədə bizim imkanlarımız məhdud idi, amma bunları etmişik. Amma bu gün isə hər şey bizim əlimizdədir və çalışmalıyıq ki, bu imkanlarımızdan istifadə edib güclü ordu yaradıq.

Ona görə də mən Azərbaycan ordusunun bu forumda iştirak edən nümayəndələrini xüsusi salamlayıram. İndi Azərbaycanın torpaqlarının keşiyində duran əsgərlərimizə, zabitlərimizə bu salondan horarətli salamları göndərərəm və bizim əsgərlərimizə, zabitlərimizə, Milli Ordumuza Azərbaycanın müstəqilliyinin qorunmasına, Azərbaycanın torpaqlarının müdafiəsində uğurlar arzulayıram.

Bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə çatmaqdır. Təhsil haqqında burada çox tənqid etmək deyildi. Azərbaycan Respublikasının güclü təhsil sistemi yaranıb – həm orta təhsil sistemi, həm ali təhsil sistemi.

1919-cu ildə ilk Bakı Dövlət Universiteti yarananından indiya qədər Azərbaycanda yüksək təhsil sistemi, ümumtəhsil sistemi yaranması üçün çox işlər görüllübdür.

Ancaq indi bizim təhsilimiz bütün həyatımızın başqa sahələri kimi böhran dövrü keçirir. Məktəblərimizin vəziyyətindən, digər təhsil ocaqlarının vəziyyətindən danışındı. Mə'lumdur ki, bir neçə il bundan əvvəlki vəziyyət indi yoxdur. Yəni orta məktəblərdə, ali məktəblərdə təhsili tə'min etmək üçün, dərsliklər hazırlamaq üçün və təhsili yüksək səviyyədə aparmaq üçün istənilən şərait yoxdur. Bu, mə'lumdur. An-

caq cyni zamanda, bizim böyük müəllim potensialımız var, böyük alim-lar potensialımız var, böyük elmi potensialımız var. Biz çalışmalıyıq ki, bu ağır dövrde bütün bu imkanlarımızı gənclərin təhsillənməsinə, tərbiyələnməsinə həsr eləyək. Nöqsanlar, qüsurlar, naqis cəhətlər, mənfi cəhətlər mə'lündür. Bunların aradan götürülməsi üçün çalışmaq lazımdır. Hərə öz imkanlarından istifadə etməlidir. Hərə çalışmalıdır ki, bu mənfi cəhətlər tezliklə aradan götürülsün. Mən bu barədə ümumi bir resept vermək istəmirəm, çünki vəziyyət o qədər gərgin, ağirdır ki, ümumi bir resept vermək çətindir. Amma hər bir vətəndaş çalışmalıdır ki, bizim gənc nəslimiz yaxşı tərbiye alsun, yaxşı təhsil alsun, müasir tələblərə uyğun səviyyəyə çatın.

İndi təhsil sistemində cürbəcür islahatlar aparılır, dəyişikliklər keçirilir. Bunlar təbiiidir. Özəl təhsil sistemləri yaranır, bunlar da təbiiidir. Ancaq mən bu gün xəbərdarlıq edirəm – bu özəl təhsil sistemləri, təhsil ocaqları bizim ümumi təhsil səviyyəsini aşağıya salmamalıdır. Təəssüf ki, bə'zi adamlar indi belə bir ağı şəraitdən istifadə edərək cürbəcür yollarla ancaq öz şəxsi məqsadlarına nail olmağa, şəxsi mənafə götürməyə çalışırlar. Bə'ziləri guya özəl məktəblər, özəl ali məktəblər yaradaraq yaxşı təhsil vermək isteyirlər. Burada çox diqqəti olmaq lazımdır. Bizim xüsusi komissiyamız var. O, çox ciddi məşgul olmalıdır. Və o yerdə ki, özəl təhsil təşkilatları doğrudan da günün tələblərinə uyğun ola bilər, – onlar fəaliyyət göstərə bilərlər. Ancaq o yerdə ki, günün tələblərinə uyğun deyillər, onların fəaliyyətinə imkan vermək olmaz.

Eyni zamanda bizim mövcud universitetlərimiz, ali təhsil ocaqları- mız öz işini davam etdirməlidir, öz fəaliyyətini aparmalıdır və biz gənclərimizi təhsilləndirməliyik. Gənclərimiz təhsil almalıdır. Çünkü ali təhsil olmasa gənclərimizin istənilən gələcəyi də olmayacaqdır. İndi təhsil almaq üçün tələbələr xarici ölkələrə də gedirlər. Ya özleri öz imkanlarından istifadə edib gedirlər, bə'zi xeyriyyəçi təşkilatlar da onlara kömək edirlər. Bunlar hamısı, şübhəsiz ki, bizim təhsilimizin yüksəlməsinə kömək edəcəkdir, səbəb olacaqdır. Keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrdə də indi təhsil almaq imkanından imtina-

etmək lazım deyil. Xüsusən Rusyanın ali təhsil ocaqlarında. Burada 70-ci, 80-ci illərdə hər il 800–900 nəfər gəncin Azərbaycandan kənar- da olan təhsil ocaqlarına göndorilməsi yada salındı. Doğrudan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leningrada, Kiye- və, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onla- ri yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda mövcud ol- mayan ixtisasları mənimsemək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaramıb. Mən bu cəmiyyəti salamlayıram, ona böyük ehtiramı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünkü vaxtilə beşə kadrların hazırlanması üçün mən xeyli se'ylər göstərmişəm.

Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mə'nəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz da bilməlidir, vətəndaşlarınzı da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır. mə'nəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mə'nəviyyat ruhunda tərbiyələndirmek lazımdır. Ümumbaşarı dəyərlər, Azərbaycan xalqının milli-mə'nəvi dəyərləri hər bir gənc tərəfin- dən mənimseməlidir. Mə'nəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mə'nəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil etəyən bütün mərhələlərdə, keçmiş döşlərdə yüksək mə'nəviyyat olmuşdur. Keçmiş tariximizdən bizi qalan simaları bu gün dünyada məşhurlaşdırın və bizim üçün nümunə edən onların yüksək mə'nəviyyatıdır, yüksək amallandır. Ona görə də bu gün mə'nəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır.

Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mə'nəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, yaxşı bilməlidir. Milli dəyərlərimizi milli

ən'ənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlük böyük bir məşhəudur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadıq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlük.

Ona görə də gənclərə mən nə demək istəiyim? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini tə'min etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ən'ənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mə'nəvi asas edə bilməyən gənc həyatda özüne yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qodor iştirak edə bilməyəcəkdir.

Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlerdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlərdə Azərbaycan dövlətçiliyi tariximizə gözel nümunələr vermişdir. Şirvansahlar dövləti, Atabaylılar dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. Və nəhayət, XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonraki dövr – 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xiisusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövri keçirmişdir.

Nəhayət, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini alda etmişdir.

Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycanlılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevinək azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir. İndi müstəqil Azərbaycan Respublikası mə'lum olan Az-



baycanın hüdudları çərçivəsindədir. Keçmiş dövrlərdə, keçmiş əsrlərdə Azərbaycan dövləlləri daha da geniş ərazidə olmuşlar. İndi bizim Azərbaycandan savayı, dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Amerika qitəsində də, Avropa qitəsində də, Asiya qitəsində də azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlılardır, onlarda da azərbaycanlılıq hissələri yaşamalıdır, onlar da özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar da Azərbaycanla bağlı olmalıdır.

Bu gün burada bələ də imkan yoxdur, amma güman edirəm ki, müstəqil Azərbaycan dövləti yaşadıqca, inkişaf etdikcə, böyüdükcə, bütün dünyada yaşayan azərbaycanlılar bizim müstəqil Azərbaycanla əlaqəsini daha da artıracaq, inkişaf etdirəcək və hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq özünü azərbaycanlı kimi dərk edəcəkdir.

Məni bu gün bu forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis Azərbaycan dilində danışırlar. Bilirsiz, bir neçə il bundan önce bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımı qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışq. 60-ci, 70-ci, 80-ci illərdə bu barədə çox sə'ylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Sovetlər İttifaqının ümumi dili – rus dili hakim dil idi və o vaxt gənclərin, onların valideynlərinin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan kənara çıxmak üçün o dildə təhsil almaq lazımdı və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də, açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi bir dövlətin tərkibində idik, ümumi bir dövlətin dili ilə çoxları danışındı. Ona görə də bə'zi adamlarda təəssüf ki, öz dilinə düzgün münasibət çatırmırdı. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxu Azərbaycan dilində danışmırı. Azərbaycan dilində danışmaq istəyən də səlis, cazibədar danışmırı. Amma bu gün burada çıxış edənlər məni nə qədər heyran etdilər, bizim dilimizin zənginliyini, bu gün Azərbaycanda hakim dil olmasına nümayiş etdirdilər.

Bilirsiz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini – rus dilini də, ingilis dilini də, fransız dilini də, orob, fars dillərini də mənimsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və golocəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimə bu tövsiyəni verirəm. Amma bunularla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsemək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır. Bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır.

Öz dilini bilməyen, öz dilini sevməyen adam öz tarixini yaxşı bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlılıqla göstərişlər verdim ki, rusdilli məktəblərde Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz. Vəqifi oxuya bilməz, Sabırı oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlerini oxuya bilməz. Əger onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, onları oxuya bilməsə bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayıacaq. Onda milli vətənpərvərlik duyguları, hissəyyatı olmayıcaqdır.

Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspirin ingilis dilində oxusun, Puşkinin rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.

Ümidvaram ki, – bu gün məndə bu ümidi daha da çoxaldı, – bizim gənclərimiz bundan sonra tarixinizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimseyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan əvlədində yüksək vətənpərvərlik hissələri yaradacaqdır.

Dil barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında danışarkən, eyni zamanda mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən serbest istifadə olunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə bəz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik. Mən böyük iftixar hissi

İlə deyə bilsəm ki, Azərbaycanda mülətlər arasında olan əlaqələr məhrəban dostluq əlaqələridir, bir-birinə hörmət, ehtiram əlaqələridir və biz bu əlaqələri inkişaf etdirəcəyik, bu əlaqələri yaşadacaqıq, qoruyub saxlayacaqıq. Ona görə də Azərbaycanın xüsusiyyətini - çoxmilletlili kimi kimi xüsusiyyətini, çoxdilli olkə kimi xüsusiyyətini qoruyub saxlamaq bizim borcumuzdur, gənclərimizin vəzifəsidir.

Milli vətənpərvərlik haqqında danışarkən bir daha keçmiş tariximizin qiymətləndirilməsi zərurətini mən qeyd etmək istəyirəm. Tariximizin hər mərhəlesi bizim üçün qiymətlidir: en qədim dövr də, orta əsrlər də, sonrakı dövr də. XX əsr sona çatır, XX əsr başlangıç dövründən İndiya qədər bizim gözümüzün qarşısındadır. Bu XX əsrə Azərbaycan xalqı bir sıçrayış dövru keçib. Ən böyük nailiyyətlərimizdən biri də odur ki, XX əsrde ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. Əgər o, sükut edibsa də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın 70 il Sovetlər İttifaqı tərkibində olan dövru onun böyük inkişaf dövrüdür, bu dövrə qara yaxmaq olmaz, bu dövru qiymətləndirmək lazımdır. Bu dövrə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sür'ətə inkişaf edibdir. Bugünkü bizim müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır, o dövrdə yaranmış təhsil potensialıdır. Bunu biz qiymətləndirmeliyik. Bütün bu tariximizi, keçmiş tariximizi biz qiymətləndirərək, şübhəsiz ki, gənclərdə vətənpərvərlik hissini daha da artırıbilsək.

Bizim bu son keçmişimizdən qalan ağır, çətin bir məsələ, problem 70 il dinimizdən məhrum olmayımdır. Əgər o 70 ildə bizim böyük nailiyyətlərimiz olubsa, onu mən qeyd etdim, eyni zamanda məhrumiyyətlərimiz de olubdur. Məhrumiyyətlərimizdən biri odur ki, biz dinimizdən məhrum olmuşduq. Ancaq dini heç kəs unutmayıbdır, dini xalq öz qəlbində, ürəyində saxlayıbdır. Müstəqillik, azadlıq əldə olunan kimi bizim dinimiz də sür'ətə inkişaf edir. Bu, müsbət haldır. İslam dini bizim müqəddəs dinimizdir. «Qur'ani Karim» müqəddəs kitabımdır. İslam dininin, Qur'anın Azərbaycan xalqına bəxş etdiyi mə'nəvi dəyərlər bizim üçün əzizdir və xalqımızın, gənclərimizin bu gün də,

gələcəkdə də tərbiyəsi üçün çox əhəmiyyətlidir. Ona görə də din azadlığı bizim üçün böyük nailiyyətdir.

İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nə'mətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən cəmiyyətdə davranışında islam dininin teləblərinə uyğun olaraq özünü göstərməlidir. Eyni zamanda, bizim Konstitusiyamızda görə ölkəmizdə dünyəvi dövlət qurulur, din dövlətdən ayrıdır. Təbiidir, bütün dünyəvi ölkələrdə bu, belədir. Bu, heç kəsə təəccüb doğurmazı. Bu, bizim dincə münasibət də başqa bir mövqə tutmağımızı göstərmir. Ancaq gənclərimizin islam dinini mənimseməsi üçün hesab edirəm ki, lazımi tədbirlər görülməlidir. Çünkü bu tədbirlərin olmaması nəticəsində bə'zi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar gənclərə fanatizm əhvali-ruhiyyəsini aşılamaq istəyirler və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur. Ona görə də islam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün teləblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməlidirlər, lazımi tədbirlər görməlidirlər. Yəni bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxsler, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güldərək islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin zədəlenməsinə gətirib çıxarsınlar. Biz buna yol verə bilmərik. Ona görə də bu barədə lazımi tədbirlər görülməlidir.

Burada gənclər arasında cinayətkarlıq haqqında, mənfi hallar haqqında danışıldı. Bu, həqiqətdir. Biz bu həqiqəti e'tiraf etməliyik, dərk etməliyik və bununla mübarizə aparmalıyıq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın gənclərinin tam əksəriyyəti sağlam mə'nəviyyatlı, sağlam düşüncəli, sağlam oxlaqlı gənclərdir. Bu çətin dövrdə də Azərbaycan gənclərinin tam əksəriyyəti mə'nəvi dəyərlərə sadıq qalır. Ancaq təsəssüf ki, yolundan çıxanlar da az deyil. Ona görə də gənclər təşkilatlarının vəzifəsi bu mənfi halların aradan qaldırılması ilə məşğul olmaqdan, mənfi hallarla mübarizə aparmaqdan, gənclərin mə'nəvi tərbiyəsində bələ halların aradan qaldırılmasına xüsusi diqqət verməkdən ibarətdir.

Bələlikdə, əziz gənclər, mən bizim gənclərin qarşısında duran yalnız bir neçə vozifə haqqında danışdım. Bu vozifələrin hamısı Konstitusiyadan irəli gələn vozifələrdir. Əminəm ki, siz Azərbaycan Konstitusiyasınıñ dorindən öyrənəcəksiniz, mənimisəyəcəksiniz və öz təhsilinizi, həyatınızı, həyat ʃəaliyyətiniñ Konstitusiyanın tələblərinə uyğun quracaqsınız. Mən əminəm ki, Azərbaycanın gələcəcisi e'tibarlı əllərdədir. Çünkü bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, votənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Onların nümayəndələri bu salondadır. Onların nümayəndələri bugünkü uşaqlardır, yetişən gənclərdir. Ona görə də biz - yaşlı nəslin nümayəndələri arxayımq ki, siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!

Size, əziz balalar, bütün Azərbaycan gənclərinə öz sevgimi, məhəbbətimi bildirirəm. Əmin ola bilərsiniz ki, mən bütün dövlət orqanlarının gənclərə qayğısının artırılmasını tə'min edəcəyəm. Sizə gələcək həyatınızda yeni uğurlar arzulayıram. Azərbaycanın gənclərinə xoşbaxt gələcək arzulayıram.

Yaşasın Azərbaycanın gəncləri!

Yaşasın yenilməz, bələnməz müstəqil Azərbaycan Respublikası!
Sag olun!

* * *

GƏNCİLƏR XALQIMIZIN, MILLƏTIMİZİN, ÖLKƏMİZİN GƏLƏCƏYİDİR'LƏR

*(Ali məktəblərə qəbul edilən tələbələrlə görüşüdə
nitqi; 29 avqust 1997-ci il)*

Əziz gənclər, tələbələr!

Mən sizin hamınızı ali məktəbo qəbul olundugunuza, yeni təhsil ilinə başladığınızda görə ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm və gələcək həyatınızda, xüsusən ali məktəblərdə təhsil dövründə uğurlar arzulayıram.

Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə ali təhsil almaq böyük hadisədir və bu təhsili başa çatdırmaq bir xoşbəxtlikdir. Müasir həyat və dünyamızın gələcəcisi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmlı insanların ciyinləri üstündə qurulacaqdır. Ona görə də gənclərin ali təhsil almağa maraq göstərməsi, can atması, müsabiqələrdən keçərək ali məktəblərdə təhsil almaq hüququna malik olması çox sevindirici haldır. Arzu edərdim ki, bu il ağır müsabiqələrdən, imtahanlardan keçib həm respublikamızın, həm də xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ əldə etmiş hər bir gənc bunun mahiyyətini, qiymətini heç vaxt unutmasın və çəhşin ki, yüksək təhsil alınsın, yaxşı mütəxəssis olsun, özünü gələcək üçün hazırlasın.

Mən bugünkü görüşümdən məmənunam və sevinirəm. Çünkü gənclərimizlə görüşürəm. Gənclər xalqımızın, millətimizin, ölkəmizin gələcəyidir'lər. Mən Azərbaycan dövlətinin başçısı. Prezidenti kimi hazırlı işlərlə, problemlərlə yanaşı, daim respublikamızın gələcəyi haqqında düşünürəm, ona qayğı göstərirəm və bunun üçün bu gün imkanım daxilində olan bütün tədbirləri həyata keçirirəm. Bu tədbirlərdən biri də Azərbaycan gənclərinin ali təhsil almasının təkmilləşdirilməsidir.

Respublikamızda ali təhsil uzun müddətdir ki, özüne layiq yer tutubdur. Biz həmişə, keçmiş zamanlarda da iftخار hissi ilə demmiş ki, ölkəmizin istənilən qədər, lazımlañ qədər ali məktəbləri, universitetləri, digər təhsil ocaqları var.

Siz gəncsiniz. Keçmişimizi ancaq kitablardan oxumusunuz, valideynlərinizin sizə söylədiyi xatirələrdən bilirsınız. Bunun özü yaxşı

haldır. Mən isə sizə çatdırmaq istəyirəm ki, biz fəxr edə bilərik ki, respublikamız XX əsrde çox yüksək təhsil ocaqları yaratmağa nail olmuşdur. Bu təhsil ocaqlarında on minlərlə, yüz minlərlə azərbaycanlı təhsil alıb, ölkəmizin həyatının, mühitinin irəliyə doğru dəyişdirilməsində iştirak edibdir.

Biz müstəqil respublika olduqdan sonra başqa ölkələrin vəziyyətini daha dəqiq öyrənə biliyk və bizim üçün çox şəyler aşkar oldu.

Aşkar oldu ki, bizim ətrafımızda, qonşuluğumuzda olan ölkələrdə xeyli miqdarda savadsızlar da var. Misal üçün, bizim qonşu, dost Türkiyə cumhuriyyətində indi səkkizilliç icbari təhsil haqqında mübahisələr, mübarizələr gedir. Türkiye Büyük Millet Məclisi bu məsələni müzakirə edir. Bə'ziləri hesab edir ki, səkkizilliç icbari təhsil lazımdır, bə'ziləri isə hesab edir ki, lazımlı deyil və gəncləri məcbur etmək lazımlı deyil ki, onlar 8 il qədər oxusunlar. Onların bə'zilərinin fikrincə, gənclər oxunmasa da olar və yaxud iki-üç il oxuyandan sonra qoy özləri bildikləri kimi yaşasınlar. Bu, şübhəsiz ki, Türkiyənin daxili problemidir. Biz bu işə qarışmurıq. Ancaq Türkiyəni yaxşı bilən adam kimi bu, mənim üçün yeni bir təcəccübü hadisə oldu ki, əcəba, indiyə qədər Türkiyədə gənclərin 8 il təhsil alması icbari xarakter daşımadıdım?

Bilirsiniz, bu heç də insanları nəyəsa məcbur etmək deyil. Bizim ölkəmizdə neçə illərlə on illik icbari təhsil olubdur. Gənclər mütləq 10 il oxumalı, icbari orta təhsil almırlıdırlar. İndi biz bunun gözəl nəticələrini görürük. Respublikamızda savadsızlıq yoxdur. Biz bunu adı bir hal hesab edirik. Ancaq yena də deyirəm ki, indi biz başqa ölkələrin vəziyyətini dərindən görəndən sonra mən bunu adı hal hesab etmirəm. Bu, bizim böyük naiyyətimizdir və bununla biz fəxr edə bilərik. Təkcə bu deyil. Ali məktəblərimizdə hər il xeyli miqdarda yüksək dərəcəli mütəxəssislər hazırlanmışdır. Vaxtılı hətta bizi deyirdilər ki, Azərbaycanda ali məktəblərə qəbulu bir az ixtisas etmək lazımdır, məhdudlaşdırmaq lazımdır. Çünkü bu qədər ali təhsilli mütəxəssisə cəhiyac yoxdur, yə'ni tələbatdan artıqdır. Ancaq indi zaman göstərdi ki, bu, o vaxt da lazıminş, bu gün də lazımdır və gələcəkdə də lazımlı olacaqdır.

Keçmişdə biz Sovetlər İttifaqının tərkibindəydi. Bu ittifaqın tərkibində 15 respublika var idi. O vaxt gənclərimiz təkcə Azərbaycanın de-

yıl, həmin müttəfiq respublikaların da ali məktəblərində təhsil alırdılar. Siz hələ gəncsiniz, ola bilər, bu baradə kitablarda oxuyasınız. Amma biz 1970-ci ildən başlayaraq Azərbaycandan gənclərin keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərinə oxumağa göndərilməsinə nail olduq. Onların sayı hər il artırıldı. Mənim xatirimdədir. 70-ci illərin sonunda ildə 700-900 nəfər və 80-ci illərin əvvəllərində ildə 1000-1400 nəfər qədər gənclərimiz respublikamızdan kənardakı ali məktəblərə göndərilirdi. Bunun böyük əhəmiyyəti var idi. Indi biz bunun müsbət nəticələrini görürük. Mən bunu daşşələrə demişəm, biz respublikamızdan kənardakı yeni bir ali məktəb miqyasında mütəxəssislər hazırlanmasına nail olduq. Çünkü hər bir ali məktəbə orta hesabla ildə 700-800 nəfər qəbul olunurdu. Əgər biz respublikamızdan kənardakı ildə 800-1000 və bundan da çox tələbə qəbul etdirirdikə və onların ali təhsil almasına nail ola bilirdikə, hesab etmək olardı ki, ölkəmizdə ali məktəblərdən başqa, daha bir böyük ali məktəbimiz var idi və bu da Azərbaycan üçün böyük töhfə idi. Bunun da əhəmiyyəti ondan ibarət idi ki, o vaxtlar respublikamızdan kənardakı təhsil alan gənclər Sovetlər İttifaqı tərkibində ən yüksək təhsil verən təcrübəyə malik olan universitetlərdə oxuyurdular.

İndi biz qapımızı dünyaya açmışıq, dünyanın da qapısı bizim üçün açıq olduğuna görə bir həqiqəti də demək istəyirəm ki, həm vaxtılı ali təhsil müəssisələrimizin, həm də keçmiş Sovetlər İttifaqının bir çox ali məktəblərinin, xüsusən Moskvanın, Leningradın ali məktəblərinin təhsil səviyyəsini lazımlıca qiymətləndirə bilməmişik. Amma indi bir çox xarici ölkələrin ali məktəbləri ilə müqayisə edərən belə qənaətə gəlmİŞEM ki, bəli, Bakıda, Moskvada, Leningradda və başqa şəhərlərdə olan yüksək səviyyəli universitetlər insanlara dünyanın ən görkəmlı təhsil müəssisələrinindən heç də geri qalmayan təhsil veriblər.

Bu, bir həqiqətdir. Bu həqiqəti inkar etmək lazımlı deyil. Bütün buların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmənuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxşən mənim təşəbbüsümə olmuştur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüştəm. Həmin illərdən başlayaraq gə-

ləcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayıraq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxşən məsələ olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm.


Əziz gənclər! XXI əsr sizin əsiniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrde müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq. Ona görə də mən bunu çox əhəmiyyətli hesab edirəm.

Son illər yeni tədris ili əraflısında tələbələrlə görüşmək ən ənəmiz olmuşdur. Bu görüşləri mən həmişə yüksək qiymətləndirirəm. Adətən, mən hər il avqustun sonlarında ali məktəblərə daxil olan gənclərin nümayəndələri ilə Respublika sarayında görüşürdüm, onlara öz tövsiyəni verirdim və sözlərimi deyirdim. Hətta həmin illərdə ölkənizdən xarici dövlətlərə göndərilən tələbələrin, gənclərin sonralar siyahılarını tələb edirdim, saxlayırdım. İndi sizə bildirmək istəyirəm ki, bu siyahıların hamısı mənim şəxsi arxivimdədir. Bəlkə də həmin gənclərin özləri bilmirlər ki, onların adları, familyaları, daxil olduğu institutların, universitetlərin adları jurnallarda, dəftərlərdə yazılıb və in迪yədək bunları əziz bir sənəd kimi özündə saxlamışam. Çünkü bu işlərə çox böyük əhəmiyyət vermişəm.

1980-ci illərin ikinci yarısında – 90-ci illərin əvvəllərində bu ən ənələr pozuldu. Bunun müəyyən obyektiv səbəbləri də olmuşdur. Ancaq respublikamızın bu sahə ilə məsələ olan həzi şəxsləri belə görüşlərə, belə ən ənəyə ya qiymət verə bilməmişlər, ya da sadəcə olaraq subyektiv səbəblərə görə bunu inkar etməyə çalışmışlar.

Mən çox məmənunam ki, bu gün bu ən ənələr yaşayib və bərpa olunub. Bu gün biz tamamilə başqa bir şəraitdə, müstəqil Azərbaycanın adı altında yeni bir ən ənə yaradırıq. Mən sizə söz verirəm ki, hər il yeni dərs ili əraflısında ali məktəblərə qəbul olunan gənclərlə görüşməyi özümə bir vəzifə hesab edirəm və bundan sonra da bunu davam etdirəcəyəm.

Bu gün sizin qarşınızda xoşbəxt bir yol açılıbdır. Eyni zamanda sizin üzərinizə böyük mə'suliyyət düşür. Bu, sizin şəxsi vətəndaşlıq mə'suliyyətinizdir. Həmçinin valideynlərinizin, doğma Vətəninizin qarşısın-



da məs'uliyyət daşıyırsınız. Arzu edirəm ki, siz bütün bunların hamisini layiqinco yerinə yetirəsiniz, Azərbaycanın layiqli əvladları olasınız, respublikamızın gələcəkdə layiqli, yüksək ixtisaslı mütəxəssisləri, vətənəvər vətəndaşları olasınız. Bunun üçün siz gərək universitetlərdə, başqa ali məktəblərdə təhsil dövründə səmərəli istifadə edəsiniz. Bu, çox əhəmiyyətlidir. Gənclər bə'zən gələcəklərini o qədər də dörə edə bilmirlər. Ancaq mon bütün çətin dövrləri yaşamış bir şəxs kimi, sizə öz həyat təcrübəndən və gördüklərinə əsasən tövsiyə edirəm ki, həyatınızda heç bir günü itirməyin. Ali məktəblərdə hər bir gün sizin üçün vacib və əhəmiyyətlidir. Ancaq itirilən günü siz heç vaxt geri qaytarıa bilməyəcəksiniz. Çalışın, heç bir günü itirməyin.

Gələcəkdə sizin çox böyük imkanlarınız olacaqdır. Siz müxtəlif arzularınızı, isteklərinizi yerinə yetirmək üçün, cəmiyyətdə layiqli yer tutmaq üçün, ölkəyə, Vətənə, millətə faydalı olmaq üçün oxuduğunuz dövrlərdə ali məktəblərin bütün imkanlarından istifadə edib gərək yüksək bilik toplayasınız, özünüüz gələcəyə hazırlayasınız.

Əgər siz bunları edə bilsəniz, buna nail ola bilsəniz gələcək həyatınız çox rahat və uğurlu olacaqdır. Mənim isə arzum budur ki, həyatınız məhz belə də olsun. Bunların hamısı birinci növbədə sizin özünüzü lazımdır. Çünkü siz təkcə özünüz üçün yox, valideynləriniz üçün də lazımsınız. Gələcəkdə ailə də quracaqsınız, əvladlarınız da olacaqdır. Aileniz, əvladlarınız üçün sizin indi bu dövründə səmərəli istifadə etməyiniz lazımdır. Güman edirəm ki, siz belə də edəcəksiniz.

Burada çıxış edən gənclərin hamısı eyni fikri söyleyidilər. Bu, məni çox sevindirdi, məmənun etdi. Diqqət yetirirdim, bizim gəncləriniz öz fikirlərini sərbəst ifadə edirlər, yəni kiminsə tərəfindən hazırlanmış fikirləri demirlər. Bu sözər gənclərin qəlbindən galən təbiəi sözlərdir, fikirlərdir. Sizin öz dediyiniz fikirlərlə yaşamığınız fərəhələndirici haldır.

Mə'lümudur ki, respublikamızın bugünkü gəncləri çətin bir dövr yaşayır, eyni zamanda çox şərəfli bir dövr yaşayırlar. İnsanın həyatında heç bir çətinlik daimi olmur. Sadəcə olaraq insan bu çətinliyə dözməlidir və buna qarşı mübarizə aparmalıdır. Amma indiki dövr ona görə şərəflidir ki, Azərbaycan müstəqil dövlət olubdur. Ölkəmizdə müstəqil

dövlət quruculuğu prosesi gedir, böyük içtimai-siyasi tədbirlər həyata keçirilir, demokratik, hüquqi, dünyovî dövlət qurulur. İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri osasında yenidən qurulur və inkişaf etdirilir. Azərbaycan həm iqtisadi cəhətdən, həm də digər bütün sahələrdə qapılarını dünyaya açıbdır. Artıq insanlarımız sərbəstlik, azadlıq eldə ediblər. Müstəqillik ümumi bir məfhəmdir. Amma müstəqillilik təkcə dövlətin, millətin müstəqilliyi demək deyil, həm də hər bi insanın, vətəndaşın sərbəstliyidir, azadlığıdır, müstəqilliyidir. Büttün bunların hamısı biza verilibdir. Respublikamızda demokratiya, siyasi plüralizm bərəqərə olunubdur, insanın bütün azadlıqları təmin edilibdir. Hesab edirəm ki, bunların hamısı, xüsusən gənclər üçün böyük nə'mətdir.

Keçmiş zamanlarda bizim nəsil də çox ağır bir dövr yaşayışdır. O vaxt biz çox məhdudiyyətlər içorisində yaşamışq, çətin dövrlərdən keçmişik. Amma bugünkü nəslin çətinlikləri respublikamız sosial-iqtisadi vəziyyəti ilə, Ermənistən tərəfindən ölkəmizə edilmiş təcavüzə və bünün nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, işğal olunmuş yerlərdən bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi, qəçqın, köçküñ vəziyyətində, çadırlarda yaşaması ilə bağlıdır. Bizim çətinliklərimiz inildəyən yaralarımızdır. Biz Vətənimizin, müstəqilliyimizin, xalqımızın, torpaqlarımızın müdafiəsi yolunda şəhidlər vəmisiş, gənclər itirmişik. Bax, ürəyimizi ağrıdan bunlardır. Ancaq bilmək lazımdır ki, bütün bunlarla yanaşı, respublikamızda tam içtimai-siyasi sabitlik vəziyyəti bərəqərə olubdur, insanlar sakit, rahat, sərbəst yaşayırlar. İndi siz 3-4 il bundan əvvəlki dövrü xatırlayın. Bakıda, başqa şəhərlərdə, ümumiyətlə, heç bir yerde yaşamaq mümkün deyildi. Vətədəyənlər uşaqlarını küçəyə buraxa bilmirdilər. Çünkü bir tərəfdən Ermənistən təcavüzü və gedən döyuşlər, tökülen qanlar, ikinci tərəfdən də, Azərbaycanın daxilində, o cümlədən Bakıda hökm sürən əzbaşınaqlı, qanunsuzluq, ayrı-ayrı silahlı, cinayətkar dəstələrin ardıcılıqlaraq cinayətlər törətməsi, insanlara təcavüz, təzyiq etməsi, onların öldürülməsi, mülkünün varının zorla əlindən alınması bizim həyatımızı narahat edən hallar idı.

İndi görürsünüz, biz artıq bunları ötüb keçdik. Yə'nı onlar özbaşına qalmadılar. Biz respublikamızı həmin daxili bələlərdən xilas etdik, xal-

qanıza əziyyət, zillət verən cinayətkar ünsürlərdən tömizlədik, qanunu möhkəmləndirdik, qanunun alılıyini tə'min və tətbiq etdik, insanları qanunlara tabe etməyə nail olduq.

Əlbütə, bu gün de qanunu pozanlar, cinayat edənlər var. Ancaq bunlar bir neçə il bundan öncə olduğu kimi kütləvi və təhlükəli xarakter daşıdır. Onlara qarşı da müharibə aparılır.

İndi, Azərbaycan müstəqil bir dövlət kimi inkişaf etdiyi bir zamanda siz gənclər ali təhsil almağa başlayırsınız. Ona görə mən deyirəm ki, siz ölkəmizin şərəfləri bir dövründə yaşayırsınız və əmin ola bilərsiniz ki, respublikamızda sərbəstlik, sabitlik, əmin-amanlıq, sülh bundan sonra da tə'min ediləcəkdir. Yəqin televiziyyaya baxırsınız, radioda eşidirsiniz, qozetlərdən oxuyursunuz ki, biz bu barədə nə qədər çalışırıq, səylər göstəririk. Çalışırıq ki, bir daha müharibə olmasın, qan tökülməsin, gənclərimiz həlak olmasına!

Mən dünən axşam televiziya ilə bir verilişə baxırdım. Hansısa rayondan olan şəhid analarla görüşümü verirdilər. Ağbirçək bir şəhid anası o qədər tə'sirli danışırı ki, mən böyük heyranlıqla ona qulaq asıldım. Onun oğlu Vətən yolunda həlak olubdur. Amma o, böyük nikbənlilik hissi ilə damışaraq deyirdi ki, çox böyük xoşbəxtlikdir ki, indi bizim gənclər həlak olmur, qan tökülmür, şəhidlər vermırıq.

Mən sizi əmin edərək bildirirəm ki, bu, gələcəkdə də belə olacaqdır. Bu yolda çalışırıq və bundan sonra da çalışacağıq ki, Ermənistan – Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək və sülh yolu ilə respublikamızın ərazi bütövlüyünü tə'min edək, işğal olunmuş torpaqlarımızı azad edək və oradan didərgin düşmüş vətəndaşlarımız öz yerinə yurduna qayıtsın. Yalnız və yalnız bu şərtlərlə sülh damışıqlarını aparırıq. Başqa şərt ola bilməz. Biz torpaqlarımızın bir qarşısını da, bir metrini də heç vaxt heç kəsə verməyə razı ola bilmərik. Bu, heç vaxt ola bilməz.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və qorunub saxlanması bizim müqəddəs vəzifəmizdir. Biz hamımız birlikdə, siz gənclərlə, bütün Azərbaycan xalqının iradəsi ilə bu vəzifəni yerinə yetiririk və yetirəcəyik. Ancaq bunların hamisini sülh yolu ilə həll etmek istəyirik. Görülən işlər, aparılan danışqlar, beynəlxalq təşkilatlar tərə-

fındon irəli sürülmüş bo'zı teklişlər buna ümidi verir. Bunların hamısı indi həyata atılan gənclərimizin ömrünün daha da xoşbəxt olmasını tə'min etmək üçün lazımdır. Qoy gənclər bundan sonra bir də qanla, müharibə ilə, döyüşlə rastlaşmasınlar.

Bələliklə, sizin təhsil almığınızı üçün indi yaxşı imkan, şərait yaranıbdır. Ümidvar olduğumu bildirmək istiyirəm ki, siz imkanlardan səmərəli istifadə edəcəksiniz. Mən sizin buradakı çıxışlarınızı diqqətlə dinlədim. Güman edirəm ki, bu çıxışlar nəinki salonda olan gənclərin hamisünün fikrini ifadə edir, ümumiyyətlə, Azərbaycanın ali məktəblərə daxil olmuş bütün gənclərinin fikrini ifadə edir. Mən bunu belə qəbul edirəm ki, siz hamınız söz verirsiniz ki, yaxşı oxuyaçaqsınız, yaxşı təhsil alacaqsınız, respublikamızın dəyərləri, layiqli vətəndaşları olacaqsınız və ölkənizə, milletinizi, xalqınıza sədaqətlə xidmət edəcəksiniz. Əminəm ki, belə də olacaqdır. Mən sizin sözlerinizi bir and kimi qəbul edirəm.

Azərbaycandan kənara – başqa ölkələrə təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o təhsil ocağının imkanlarından istifadə edib hərtərəfli, hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir. Eyni zamanda siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyəqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yarmalısınız, təbliğ etməlisiniz. Buna çox böyük ehtiyac var. Təessüflər olsun ki, Azərbaycan hələ müstəqillik əldə etməmişdən əvvəl – 1988-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi başlayışından sonra – demək olar ki, dünyanın əksər ölkələrində, bəlkə də hamisində Ermənistanın təbliğatı çox güclü olubdur. Amma Azərbaycanın təbliğatı ya zəif olub, ya da olmayıbdır. Tacavüz bizim respublikamıza qarşı olubdur, bu münaqişə Ermənistanın təşəbbüsü ilə başlayıbdır, onlar hərbi tacavüz ediblər, Azərbaycanın tərkibindəki Dağlıq Qarabağ Vilayətini əla keçirmək məqsədi ilə bu çirkin işə el atıblar. Nəhayət, onlar cürbəcür səbəblər üzündən respublikamızın ərazisinin bir hissəsini işgal ediblər, ölkəm-

zə zərbələr vurublar, işgal etdikləri yerlərdə Azərbaycanın varıdatını dağıdıblar. Belə olan halda Ermənistanın təbliğatı o qədər güclü olubdur ki, xarici ölkələrin əksəriyyətində belə fikir yaranıb ki, guya burada Azərbaycan günahkardır, guya azərbaycanlılar ermənilərin hüquqlarını tapdalayıblar, guya azərbaycanlılar ermənilərə imkan vermirlər ki, onlar respublikamızda, o cümlədən Dağlıq Qarabağda rahat yaşasınlar. Son illərdə bizim apardığımız əməli işlər, xarici siyasatımız, təbliğat tədbirlərimiz həmin fikri dəyişdirir. Bu, həqiqətən də çox dəyişib. Ancaq biz bu sahədə hələ çox iş görməliyik.

Siz hələ çox gəncsiniz. Ola bilsin ki, televiziyyaya baxırsınız və bu barədə son vaxtlar televiziya çoxlu mə'lumatlar verir. Biliyiniz ki, 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz, əlkəmiz barəsində ayrı-seçkilik edən bir qərar qəbul edibdir. Bu da ondan ibarətdir ki, guya Azərbaycan Ermənistani blokadaya alındığını görə Amerika Birleşmiş Ştatlarının respublikamıza hər cür yardım göstərməsinə qadağan, embargo qoyulubdur. Sovetlər İttifaqı dağıldıqdan sonra ABŞ keçmişdə Sovetlər İttifaqına daxil olmuş respublikaların hamisini maddi və maliyyə yardımını göstərir. Məsələn, Ermənistən, Gürcüstən ildə ola bilsin ki, 100–200 milyon dollar dəyərində yardım alırlar. Başqa ölkələr də alırlar. Amma Azərbaycan 1992-ci ilin oktyabr ayından bu yardımlarından məhrum edilibdir. Çünkü bizim xarici siyasatımız zəif olubdur, təbliğatımız olmayıbdır. Ona görə də ABŞ Konqresində ermənilər belə bir qərar qəbul etdiriblər.

Mən dörd ildir ki, Azərbaycana rəhbərlik edirəm. Bu illər ərzində biz çalışırıq ki, həmin 907-ci əlavəni, bu adaletsiz qərarı ləğv etdirməyə nail olaq. Baxmayaraq ki, Amerikanın prezidenti, cənab Bill Klinton hələ 1994-cü ildə ilk dəfə görüşərkən mənə bildirdi ki, o da həmin 907-ci əlavənin əleyhinidir və onun ləğv olunmasının tərəfdarıdır, eləcə də ABŞ-in başqa hökumət, dövlət adamları da bunu bəyan ediblər, ancaq Konqres bunu etmir.

Mən bu yaxınlarda ABŞ-da rəsmi səfərdə olarkən Konqresdə hədindən artıq görüşlər keçirdim, danışıqlar apardım. Demək olar ki, bir günün içərisində Konqresdə 40-dan çox konqresmenlə, senatorlə görüşdüm. Bu, onların təcrübəsində görünməmiş bir hadisə idi. Hər

birisini inandırmaga, başa salmağa, anlatmağa çalışırdım ki, bu qərar ədalətsizdir, bunu ləğv etmək lazımdır.

Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycana təcavüz edibdir, Ermənistanın silahlı qüvvələri ərazilimizin 20 faizini işgal edibdir və işgal olunmuş ərazilərdən bir milyon Azərbaycan vətəndaşı qovulub, onların hüquqları tapdalayıblırdı. Bildirdim ki, əgər siz insan hüquqlarının pozulduğuna, tapdalandığına görə bu cür qərar qəbul etmisinizsə, gəlin görün kim kimin hüquqlarını tapdalayıb, pozub, Siz burada araşdırın.

Görürsünüz, indi bilinir ki, biz bu məsələnin həlliə nail olacaq. Amma bu nə qədər çətin bir işdir. Çox iş görülməlidir. Səbəb də ondan ibarətdir ki, Azərbaycanın həqiqətləri, Ermənistan – Azərbaycan münaqişəsi barədə həqiqətlər dünyaya həle istenilən qədər çatdırılmayıbdır.

Mən dünən Polşa Respublikasından Vətənə dönmüşəm. Orada Polşa Prezidenti Aleksandr Kwasnevskinin de'vəti ilə rəsmi səfərdə idim. Biziç çox uğurlu danışıqlarımız keçdi, çox əhəmiyyətli səfər oldu və Polşa ilə Azərbaycan arasında çox böyük əhəmiyyətli malik sənədlər imzaladıq. Dünən günün sonunda Bakıya qayıtdım və bu gecə səhərə qədər İsrailin baş naziri, cənab Netanyahu ilə görüş keçirdim. O, uzaq Şərqi ölkələrinə – Yaponiyaya, Çinə və Cənubi Koreyaya səfər çıxmışdı. O, xəbər vermişdi ki, yolüstü Bakını bir neçə saat ziyarət etmək istəyir. Ancaq elə oldu ki, onun programına görə görüş gecə saat 4-də alındı. Nəhayət, saat 4-dən səhər saat 9-a kimi mən onunla görüşdüm. Biz birlikdə Zuğulbada gündeşin çıxmamasını müşahidə etmişik və bir neçə saat bir yerdə danışıqlar aparmışıq. Məqsədimiz də ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək olub. Amma əsas məqsədimiz həmisi Azərbaycanın həqiqətlərini, Ermənistan – Azərbaycan münaqişəsinin sebəblərini, bunun əlkəmizə vurduğu zərbələri və bizim bu sahədə mövqeyimizi anlatmaqdan, çatdırmaqdan ibarətdir. Sizə deyə bili-rəm ki, səhbətlərimizin 70 faizi məhz bu məsələyə həsr olunmuşdu.

Biliyiniz ki, mən iyul ayının sonundan avqustun əvvəllerinədək ABŞ-da rəsmi səfərdə oldum. Bu səfər 12 gün davam etdi. Vaşington, Nyu-York, Hyüston, Çikaqo şəhərlərində 150-yə qədər görüş keçirdim. Bütün danışıqlar, dövlət xadimləri ilə görüşlər, ayrı-ayrı şirkət-

lərin rəhbərəti və nümayəndələri ilə, konqresmenlərlə görüşlər, içtimaiyyətin nümayəndələri ilə böyük salonda keçirilən görüşlər, hətta Hyüstonda tibb mərkəzində çalışan məşhur cərralı, tanınmış tibb alimi Debeyki ilə və mərkəzdə işləyən başqa insanlarla görüşlər - bunların hamisi Azərbaycanı tanımış, respublikamızın həqiqətlərini çatdırmaq məqsədi daşıyırırdı. Mən hər dəfə bu görüşləri keçirəndən sonra yənə təhlil edirəm ki, biz hələ bu sahədə nə qədər geri qalıq, nə qədər iş görülməlidir.

Məsələn, baxmayaraq ki, İsrailin baş naziri Netanyahu ilə mən keçən ilin dekabrında Lissabonda görüşmüştüm, orada ətraflı danışqlar aparmışq, ancaq bu gecə mən ona Azərbaycan haqqında, ölkəmizin xarici və daxili siyaseti haqqında, Ermənistan - Azərbaycan münaqişəsi barədə mə'lumatlar verəndə gördüm ki, bu mə'lumatların çoxu onun üçün yenidir. Yəni bu məsələlər, işlər bir dəfə yox, iki dəfə yox, üç dəfə yox, xeyli davam etməlidir. Bunları sizə ona görə deyirəm ki, siz harada olmanızı baxmayaraq, respublikamızın haqqında həqiqətləri təbliğ edəsiniz. Bizim xarici ölkələrdə olan ayrı-ayrı vətəndaşlarımız, gənclərimiz bə'zən müxtəlif subjektiv səbəblərdən, bə'zən anlamadan, bə'zən qərəzli olaraq ölkəmizin bu günü haqqında təhrifedici, yalan mə'lumatlar verirlər. Mən xarici dövlətlərdə olarkən belələri ilə rastlaşırıam.

Mən Polşada olanda yanına bir-iki azərbaycanlı geldi. Onlarla görüşdüm və gördüm ki, guya onlar orada Azərbaycanı təmsil edirlər. Ancaq orada yaşıyanlar, Azərbaycanda baş verən hadisələrdən isə nə qədər uzaqdırlar. Onlardan soruşdum ki, Azərbaycanda nə vaxt olubsunuz. Dedilər ki, 1993-cü ildən Bakıda olmamışq. Mə'lumatları haradən aldıqları ilə maraqlandım. Gördüm ki, oradan-buradan yalan mə'lumatlardan behrələnirlər. Bəlkə də onların günahı deyil, - onlar sadə adamlardır, sadəcə olaraq onları bə'zən aldadırlar və həmin adamlar Polşada ölkəmiz haqqında həqiqətləri çatdırmaq əvəzinə, respublikamızın vəzifəyəti barədə təhrifedici mə'lumatlar yayırlar.

Ona görə də sizə - xarici ölkələrə təhsil almağa gedən gənclərimizə mənim tövsiyəm ondan ibarətdir ki, siz Azərbaycanın səlahiyyətli nümayəndələrisiniz, hər yerdə respublikamız haqqında həqiqətləri çat-

dirmahsınız, təbliğ etməlisiniz. Bunların hamisi siz təhsil alarkən, oxuyarkən ölkənizi, məllətinizi göstərdiyiniz xidmə olacaqdır.

Hər bir xarici dövlətin özünəməxsus qanunları, adət-ənənələri var. Hər bir ölkənin siyasetini onun daxili işi hesab edirik. Həç bir ölkənin daxili işinə qarışmırıq və bundan sonra da qarışmayıacaq. Hesab edirik ki, hər bir ölkənin xarici və daxili siyaseti o ölkənin özünün işidir və başqa ölkələr onun işinə qarışmamalıdır. Bunun özü müstəqillik üçün lazımlı olan bir şərtlərdir. Ancaq dediyim kimi hər bir ölkənin qanununu, adət-ənənəsini bilmək lazımdır. Çünkü bizim Azərbaycan gənclərinin nə qədər çox biliyi, savadı olsa bu, bir o qədər yaxşı olar. Eyni zamanda respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini, milliliyini heç vaxt unutmaq lazımlı deyil və bunu heç bir şəxədə deyişmək olmaz. Əgər biz azərbaycanlı kimi öz müstəqilliyimizi, milli azadlığımızı yüksək qiymətləndiririksə, xalqımızın tarixini, adət-ənənələrini, xalqımıza məxsus milliliyi həmisi yaşatmalıdır və onları hər yerdə təbliğ etməliyik. Mən bunu ona görə deyirəm ki, bizim bə'zi adamlar-gənclər, hətta gənc olmayanlar da başqa ölkəyə gedən kimi, dərhal cürbəcür tə'sir altına düşürər. Bu da o nəticəyə gətirib çıxarı ki, həmin adamlar öz milliliyini itirir, öz adət-ənənələrini itirirler. Bu təhlükəlidir. Ona görə də mən sizə xəbərdar edirəm.

Sübhəsiz ki, siz xarici ölkələrdə dil öyrənməlisiniz. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, - şəxşən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu həqiqətdir. Ona görə də bunu heç bir şəxədə deyişmək olmaz. Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir dəha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşüne malik olacaqlar. Bu, müasir dönyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.

Gənclərə tövsiya edirəm ki, oğur kiminse bu barədə çatışmazlığı varsa, çalışın, buna aradan qaldırmın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda, başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişmeyin. Xalqın, millətin, insannın öz ana dilindən əziz heç bir şey ola bilməz.

Hətta öz dilimizdə danişmayı başqalarına da öyredin. Ümumiyyətlə, mən fikir verirəm, respublikamıza başqa ölkələrdən gəlib işləyənlər, dövlət nümayəndələri, səfirlilikdə çalışımlar Azərbaycan dilini öyrənməyə çalışırlar. Bu, çox sevindirici haldır. Bunun özü də yenilikdir.

Mənim xatırımdır, keçmiş zamanda ədəbiyyat tarixini öyrənərkən fəxrlı edirdik ki, vaxtılı Lermontov bir müddət Azərbaycanda olmuş. Quba zonasında yaşamışdır. O, öz dostuna yazmışdı ki, mən burada Azərbaycan dilini öyrənirəm. Avropada fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur və mö'təber bir dildir. Hətta Lermontovun belə bir yazısı da var. Biz bunu böyük iftخار hissi ilə qeyd edirdik ki, Lermontov burada yaşayıb, dilimizə belə böyük hörmət edib və bizim dilimizi öyrənməyə çalışıb. Bunun özü də tarixdə nadir bir hadisədir. İndinin özündə də bizim dili öyrənməyə çalışırlar. Bəziləri artıq bizim dildə danişırlar. Bu, çox gözəldir. Çünkü biz dilimizin hörmətini qaldırmalıyalıq. Ona görə ki, bizim dili hörmət edilsin, dilimizi öyrənənlər, mənim səsinənlər. Mən əminəm ki, başqa ölkələrdə də bizim dilimiz nə qədər geniş yayılsa, öyrənilsə, Azərbaycanın ədəbiyyatını, mədəniyyətini ana dilimizdə oxuyanlar, öyrənənlər respublikamızın necə zəngin mənəviyyatı, ədəbiyyata, mədəniyyətə malik olduğunu dərk edəcəklər. Mən bu məsələ ilə əlaqədar öz fikirlərimi sizə çatdırıram və güman edirəm ki, bu tövsiyələrimi unutmayaçaqsınız.

Harada olursunuzsa – istər daxildə, istərsə xaricdə – hər bir azərbaycanlı gəncin şərəflü bacarı Azərbaycan Respublikasının dövlət müstəqilliyini qoruyub saxlamağıdan, inkişaf etdirməkdən ibarətdir. Bu, bizim çoxəsrlıq tariximizdə böyük, şərəflü və tarixi nailiyyətdir. Mən bunu dəfələrlə demişəm. Hansı xarici ölkədə oluramsa, orada deyirəm ki, keçmişdə bizim xalqımız hər bir çətinliyə döyübdür, bu gün də, sabah da dözə bilər. Ancaq bundan sonra heç bir vaxt xalqımız öz dövlət müs-



taqilliyini oldan verməyəcəkdir. Bu, heç vaxt ola bilməz. Bu mənim fikrimdir, iradəmdir, mənəviyyatıdır. Amma mənim istədiyim odur ki, bu, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının fikri olsun və onun iradəsinə çevrilisin.

Son illər Azərbaycanda təhsil sahəsində bir sıra dəyişikliklər gedir. Bunların bəzi ləri müsbət xarakter daşıyır. Təəssüflər olsun ki bəzi ləri də porakəndə getdiyinə görə respublikamızın təhsil sistemine, o cümlədən ali təhsilinə müəyyən zərərlər gətirir. Artıq indi vaxt gəlib çatıbdir və başlıca vəzifəmiz ölkəmizin təhsilini qəbul etdiyimiz «Təhsil haqqında qanun» əsasında bundan sonra daha da möhkəm qurmaq, inkişaf etdirməkdir. Hesab edirəm ki, bizim müvafiq orqanlar bu işlərlə məşğul olacaqlar.

Respublikamızın çox güclü müəllim orduyu var. Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hissələrinə malik olan insanlardır. Müəllimlik sonəti şərəfli bir sənətdir. Mən bunu öz həyatında da, işlədiyim dövrlərdə müəllimlərlə görüşlərdə, danışqlarda da hiss etmişəm ki, Azərbaycanın müəllimləri bu şərəfli adı ləyaqətlə daşıyıblar və bu gün də daşıyırlar. Baxımayaraq ki, son illər onların həyatında, o cümlədən maddi vəziyyətlərində çətinliklər baş veribdir, ancaq əminəm ki, onlar bu çətinliklərə dözürler və dözəcəklər.

1941-1945-ci illər Böyük Vətən müharibəsi dövrü mənim xatirimdədir. Mənim o vaxt müəllimlərim var idi. Onlar mənə müharibədən əvvəl dərs demişdilər. Həmin vaxtlar mən onları bir çoxunum maddi vəziyyətini, yaşayış tərzini gördüm. Həddən artıq ağır vəziyyətdə yaşayırıdlar. Amma buna baxımayaraq öz müəllimlik namusunu, şərəfini, müəllim adını həmişə uca saxlamışdilar. Mən orta məktəbdə aldığı təhsilə görə, sonrakı dövrlərdə Azərbaycan müəllimlərinin fəaliyyətini daim müşahidə etdiyimə görə və onların işi ilə yaxından tamşolduguma görə Azərbaycan müəlliminin nə qədər böyük şəraflı layiq olduğunu həmişə demişəm və yüksək qiymətləndirmişəm. Mən bu gün də Azərbaycan müəllimlərinə öz adımdan və bütün xalqımız adından təşəkkürümüz və minnətdarlığını bildirirəm. Çünkü biz hamımız - mən də, siz də Azərbaycan məktəbinə, Azərbaycan müəllimlərinə borcluyuq. Güman edirəm ki, mövcud çətinliklər, problemlər aradan

qaldırılacaq, orta təhsil sisteminde də, ali təhsil sisteminde də müasir dövrynə tələblərinə uyğun, müstəqilliyimizə, Konstitusiyamıza, qanunlarımıza uyğun şərait yaranacaq və müəyyən işlər görülecekdir.

Burada çıxış edənlərdən kimsə dedi ki, xarici ölkələrdə olan tələbələrimizə qayğı, maddi yardım göstərilməsinə ehtiyac var. Mən Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə və Prezidentin İcra Aparatının Humanitar siyaset şöbəsinə göstəriş verirəm ki, bu məsələni aşadır mənə təklif versinlər. Hesab edirəm ki, xaricdə təhsil alan tələbələrimizə il müddətində vaxtaşırı müəyyən maliyyə yardımını etmək olar. Maliyyə çətinliyimiz nə qədər ağır olsa da, biz vəsait təpib bunu edə bilərik. Sadəcə olaraq mənə bu barədə təkliflər vermək lazımdır. Elə etmək lazımdır ki, bu bir sistem halına düşün. Mütləq bunu etmək lazımdır. Sizi əmin edirəm ki, biz bunu edəcəyik. Sizin göləcəkdə hansısa probleminiz, çətinliyiniz olsa, çəkinmədən müraciət edə bilərsiniz. Əgər biz sizin xarici ölkələrə təhsil almağa göndəririksə, sizə qayğı da göstərməliyik. Arxayım olun və bilin, təkçə xarici ölkələrə gedən tələbələrə yox, bütün Azərbaycan gənclərinə, tələbələrinə, respublikamızın ali məktəblərinin tələbələrinə qayğı göstərmək mənim və Azərbaycan dövlətinin borcuudur və biz bu borcumuzu yerinə yetirəcəyik.

Sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. Sizə geləcək həyatınızda və işlərinizdə uğurlar arzulayıram. Azərbaycan-dan uzaqlara gedən gənclərimizə yaxşı yol arzulayıram.

Sağ olun!

* * *

HƏR BİR AİLƏYƏ, İNSANA AİD OLAN ÜMÜM XALQ BAYRAMI

(1997/98-ci dərs ilinin başlanmasının münasibətilə Bakının Yasamal rayonundakı 18 nömrəli məktəbdə keçirilən görüşdə nitq; 1 sentyabr 1997-ci il)

I

Əziz bələd, uşaqlar, şagirdlər, tələbələr!
Hərbi müəllimlər, valideynlər!

Mən sizni bu ümum xalq bayramı, ölkəmizdə bütün təhsil ocaqlarında tədris ilinin başlanması münasibətilə ürəkdən tebrik edirəm, sizə təhsilinizdə, dərsinizdə və bütün həyatınızda uğurlar arzulayıram.

Bu gün həqiqətən ölkəmiz və xalqımız üçün böyük bayramdır. Bu, hər bir ailəyə, insana aid olan gündür. Kiminsə ilk övladı bu gün məktəbə ayaq basır, kiminsə artıq bir neçə uşağı məktəbə gedir, müxtəlif siniflərdə yenidən dərsə başlayır, kiminsə nəvələri məktəbə gedirlər. Bəzilərinin övladları orta məktəbi qurtarır, ali təhsil almaq üçün universitetlərə, institutlara gedirlər.

Bu gün respublikamızın, ölkəmizin hər bir güşəsində, hər bir evdə, ailədə əlamətdar gündür. Bu gün məhz xalqımızın uşaqlan böyüye qədər təhsil almamasına, inkişaf etməsinə həsr olunduğuuna görə hər bir vətəndaş üçün, eyni zamanda, dövlətimiz, xalqımız üçün əziz gündür. Ona görə bu gün qiymətlidir.

Bu gün Azərbaycanı hər yerde gül-çiçək, şən əhvalı-ruhiyyə, sevinc əhəmələ edir. Cox şadam ki, bu günü mən, ümumiyyətlə, harada olursa-olsun, daim bayram kimi qeyd edərək, eyni zamanda, məhz bu gün sizinle bir yerdəyəm, bu günü 18 nömrəli məktəbin şagirdləri, müəllimləri ilə birlikdə qeyd edirəm.

Respublikamızda son illər mövcud olan çətinliklər artıq aradan götürüldür, məktəblərimiz normal fəaliyyət imkanı əldə edərək işləyirlər. Keçmiş zamanlarda olduğu kimi, məktəblərimiz bu il də şagirdlərin qəbul edilməsinə lazımi hazırlıq işləri görübərlər. Bəzi yerlərdə yeni məktəb binaları açılıb, inşa edilib, istifadəyə verilibdir. Məktəblərin qapıları bütün şagirdlərin üzünə açılıbdır. Bu, ölkəmizin həyatının sərbəstləşməsi və normallaşmasının ən mühüm əlamətlərindən biridir.

Ona görə bunu xüsusi qeyd edirəm ki, 1988-89-cu illərdən bəri respublikamızın başına gələn bələdər, Ermənistandan Azərbaycana etdiyi hər bir təcavüz ilə əlaqədər olaraq, eyni zamanda, ölkəmizin daxilində yaranmış qarşılaşmalarla, özbaşınlılığı, qanunsuzluğa görə həyatımızın çox sahəsində, o cümlədən təhsil sahəsində də işlər pozulmuşdu. Məktəblərin fəaliyyəti zəifləmişdi, hətta sıfır dərcəsinosu enmişdi. Respublikamızda o illər hökm surən cinayətkarlıq, özbaşınlıq bəzən hətta valideynləri o qədər vahiməyə salmışdı ki, onlar uşaqlarını məktəbə yola sala, göndərə bilmirdilər. Məlumatdur ki, o illər ailələrin çoxunda uşaqların təhsil alması prosesi müəyyən qədər dayanmışdı.

Mən məmənuniyyətlə qeyd edirəm ki, respublikamızı bu ozabəziyyətə salan bələ hallar artıq keçmişdə qalıbdır. Biz o halları aradan götürdüük, respublikamızda əmin-əmanlıq, insanlara rəhatlıq yaratdıq, cinayətkar qrupları aradan götürdüük. İndi görüsünüz ki, Azərbaycanın hər yerində, güşəsində bizim məktəblər fəaliyyət göstərir, gənclər, uşaqlar sərbəst təhsil alırlar.

Bu bizim son illər respublikamızın həyatında əldə etdiyimiz nailiyətlərden ən əhəmiyyətlişidir. Çünkü başqa sahələrdə geriliyə, çatışmazlığa müəyyən qədər dözmək olar, o halların vurduğu zərərləri təzliklə aradan qaldırmaq olar. Amma xalqın, millətin təhsil sistemini qırmaq olmaz. Bu, elə bir işdir ki, ardıcıl surətdə davam etməlidir. Bir il bələ fasile olsa, millətə, xalqa böyük zərbələr vura bilər. Biz bu zərbələri aldıq və onların ağır nəticələrini də görürük. Ancaq bu gün hamımız şad olmalyıq ki, təhsil sisteminde qayda-qanun yaranıbdır. Məktəblərimiz işləyir və hər bir valideyn də öz uşağını məktəbə rahat göndərir, onun təhsili ilə məşğul olur.

Azərbaycanda təhsil böyük yer tutur. Təsəvvür edin, ölkəmizdə bu gün 130 min uşaq ilk dəfə məktəb astanasından keçib, sinifdə oturub dərsə başlayacaqdır. Bu il bizim orta məktəblərdə bir milyon 560 min uşaq oxuyacaqdır. 160 min müəllim -böyük bir ordudur -orta məktəblərdə dərsə başlayacaqdır.

Ali məktəblərimizdə də qəbul normal keçibdir. Bu il Azərbaycanın ali məktəblərinə, universitetlərinə 19 min gənc qəbul olunubdur. Bütün

atı məktəblərimizdə bu il 89 min, texnikumlarda 25 min tələbə, texniki peşə məktəblərində təxminən 25 min şagird təhsil alacaqdır. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda gənclərin hamısı təhsil ilə əhatə olunubdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradılmış, qururraq. Bu rəqəmləri nəzərinizə çatdıraraq bildirmək istəyirəm ki, bunlar hamısı müstəqil Azərbaycan Respublikasının ixtixar edə biləcəyi göstəricilərdir. Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidiyaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik.

Mən bu gün Azərbaycanın müəllim ordusuna hörmət və ehtiramımı bir daha bildirirəm və bəyan edirəm ki, cəmiyyətimizdə Azərbaycan ziyalılarının içərisində müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər və xüsusi qayğı ilə əhatə olunmalıdır. Men ümidiyaram ki, həm orta məktəblərdə, həm ali məktəblərdə müəllimlərimiz gələcəkdə də öz peşələrinə sadıq olacaqlar, öz biliklərini daha da təkmilləşdirəcəklər. Müəllimlərimizin sə'yi nəticəsində bizim təhsil sistemi dənə də təkmilləşəcək, bunların hamısı azad, müstəqil Azərbaycanın gələcəyinə xidmət edəcəklər.

Əziz balalar, uşaqlar! Siz xoşbaxtsınız. Ona görə xoşbaxtsınız ki, Siz müstəqil Azərbaycanın məktəblərində təhsil alırsınız. Dövlət müstəqilliyyinin xalqımıza bəxş etdiyi ne'mətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mə'nəviyyatına, ən ənələrinə uyğun qururraq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa bir müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir.

Bilirəm, bu, asan iş deyil. Bu, bir çox böyük amillərlə bağlıdır. onlardan asılıdır. Ancaq mən bu gün həm Təhsil Nazirliyinə, həm də Nazirler Kabinetinə qəti təklif edirəm ki, onlar dərsliklərin dəyişilməsi, müstəqil Azərbaycanın tarixinə, həyatına uyğun yazılıbmış işi ilə dəha da ciddi məsələlərdir. Çünki məktəblərdə tarix, ədəbiyyat dərsləri, humanitar sahəyə aid başqa dərslər köhnə dərsliklər əsasında aparılır, onlar bizi xeyir getirmir. Onsuз da keçmiş zamanda həmin dərsliklərlə təhsil alan insanlar hələ var, onların sehərində, fikrində dəyişilmə prosesi gedir və getməkdədir. Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yəni dərsliklər əsasında oxusunlar.

Biz yeni əlifbaya – latin əlifbasına keçmişik. Mən hiss edirəm ki, latin əlifbasının təbliği çox ləng gedir. Hesab edirəm ki, bu işləri də sürətləndirmək lazımdır. Yaşlı nəsil kiril əlifbası ilə oxuduğunu görə latin əlifbasını oxumaqda çatınlıklar çəkir. Bildirmək istəyirəm ki, burada heç bir çatın iş yoxdur. Latin əlifbası ilə kiril əlifbası arasında fərq o qədər də böyük deyildir. Sadəcə, mən yaşlı nəslə müraciət edib deyirəm ki, bir balaca özünüyü əziyyətə salın və tezliklə bu kiril əlifbasından xilas olun.

Bizim bu günümüz, gələcəyimiz məhz latin əlifbası ilə bağlıdır. Nəşriyyatda da bu gün müraciət edirəm ki, kitabların hamısı latin əlifbası ilə çap olunsun. 1939-cu ildən indiyə qədər yazılan kitabların hamısı kiril əlifbası ilə buraxılıb. Bu illərdə bizim ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə, elmimizdə çox böyük nailiyyətlər, ixtiralar əldə olunubdur. Bunların hamısı öz aksını kitablarda tapıbdır. Bizim kitabxanalar belə kitablarla doludur. Şübhəsiz ki, bunlardan bu gün də, on illər sonralar da istifadə etmeli olacaqlar. Əgər biz tezliklə bütün sahələrdə latin əlifbasına keçməsək, gecikmiş olacaq. Bu işlər məktəblərdə xüsusile təşkil olunmalıdır. Mən Təhsil Nazirliyindən, bütün məktəblərdən bunu tələb edirəm.

Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyyinin, azadlığının mə'nası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissələri insanlara uşaq vaxtından aşınmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ananın bətmində vətənpərvərlik hissələrini özündə toplayır.

Tədrisin, təbiyonin bu sahədə çox böyük əhəmiyyəti vardır, xalqımızı, millətimizi, gənclərimizi vətənpərvərlik hissi ilə tərbiyə etmək təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin, müəllimlərimizin borcudur. Siz uşaqlara hərtərəfti təhsil vərməlisiniz. Uşaqlar gərək orta məktəblərdə bütün fənləri mənimsinərlər. Bunu hamısı ilə bərabər bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mə'noviyyatını, mə'nəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ən'ənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur. Mən arzu edərdim ki, müəllimlər bunu heç vaxt umutmasınlar.

Burada olan imkanların hamisindən istifadə etmək lazımdır. Bu surada mən hesab edirəm ki, məktəblərdə Azərbaycanın müstəqilliyinin attributları yaxşı təhlükə olunmalıdır. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycanın bayraqına münasibət, onun müqəddəsliliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycanın bayraqı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Keçmişdən qalan ən'ənələrə görə bu bayraqa o qədər də əhəmiyyət verilmirdi, bu bayraq müəyyən qədər formal xarakter daşıyır. Ancaq indi biz yeni bir həyatdayıq. Biz öz müstəqil dövlətimizdəyik, ölkəmizdəyik. Hənsi ölkəyə gediriksə-gedək, Azərbaycanın bayraqlarının o ölkədə asılması həm Azərbaycanın oradə təmsil olunması göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda bize böyük iftixar hissi doğurur.

Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayraqları göründə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağı, hənsi bir yerə damışığa gedəndə Azərbaycan bayrağıñ görürom. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil hunu dərk etsin, qiymətləndirsin. Onda bayraq olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə hərəkər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.



Azərbaycanın gerbini təhlük etmək lazımdır. Azərbaycanın gerbi bayraq ilə bərabər bizim dövlət müstəqiliyimizi təmsil edən atrributdur. Azərbaycanın gözəl himni var. Bu gün Azərbaycanın milli dövlət himni burada səsləndi. Sevindiricidir ki, bu himni hələ 1918-ci ildə yazılbırdur. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir.

Mən xarici ölkələrə sefər edərkən hər yerdə iki himni çalıñır:

— Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni, hər ölkənin özünə görə azızdır. Öz xalqının musiqisini, mə'nəvi xüsusiyyətlərinə əks etdirir. Bu təbiiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himmin müəllifləri bu himni na qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə himni dinləyərkən mən yenidən ifixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazımdır. Bizdə təessüf ki, bù an'ənə yaranımayıbdır. Himm dinləyirik, amma onun sözləri var. Mən hesab edirəm ki, bu, bizim həyatımızda çatışmazlıqdır. Himm çalınan vaxt insanlar bu himminin sözlərini oxumadırlar. Bunun əhəmiyyəti var. Bir var ki, onu dinləyəsən, bir də var ki, o mahminin, musiqisinin sədaləri altında o sözləri tələffüz edəsən, oxuyaşan. Bunlar da insanlarda vətənpərvərlik hissini dəha da möhkəmləməsinə kömək edir. Eyni zamanda bu, ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin rəzahürlüdüür. Ona görə də mən bütün məktəblərin – ali və orta məktəblərin qarşısında vəzifə qoyuram ki, qısa bir müddətdə bütün şagirdlər, tələbələr, müəllimlər Azərbaycanın himmini oxusunlar. Bunu siz necə təşkil edəcəksiniz, məndən yaxşı bilirsınız. Ancaq bunu təşkil etmək lazımdır ki, hər bir insan himni oxuya bilsin. Həm də məharətlə oxusun.

Mən bunu tək məktəblər üçün demirəm, bütün cəmiyyət üçün deyirəm. Ola bilsin ki, mən bu yaxınlarda bu barədə bir sərvəncəm da verməyə məcbur olacağam ki, bu işlər yerlərdə təşkil edilsin. Ancaq cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır. Ona görə də mən bu fikri məhz burada – məktəbdə, təhsil işçilərinin qarşısında deyirəm. Bu da sizin vəzifəlerinizdən biridir. Arzu edərdim ki, bunu qısa müddətdə həyata keçirəsiniz və mənə mə'lumat verəsiniz.



Bu, çox lazımdır, vacibdir. Ancaq məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Bugünkü bu körpələr gələcəyin böyük vətəndaşlarıdır.

Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkali, tərbiyeli, vətənpərvər vətəndaşlar hazırlayırlar. Şübhəsiz ki, birinci növbədə müəllim özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü də təkmilləşdirməlidir, öz üzərində işləməlidir. Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz. Bizim müəllimlərin əksəriyyəti ona görə yaxşıdırular ki, onlar daim öz üzərində işləyir. Tədris etdiyi fənni dərindən öyrənirlər, içtimai-siyasi sahədə biliklərini artırır və günü-gündən özlərini tökmilləşdirirlər. Məktəb elə bir prosesdir, orqanızdır ki, burada hamı – şagird də, tələbə də, bütün kollektiv də inkişafdadır.

Mən sizin hamınıza bu çox şərəflü vəzifələrin yerinə yetirilməsində uğurlar arzuluyram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ali təhsil, ümumi orta təhsil sistemində indi baş verən müsbət dəyişikliklər möhkəmlənəcək, güclənəcək və məktəblərin, ali təhsil ocaqlarının işində olan nöqsanlar, çatışmazlıqlar, qüsurlar, bə'zi qanun pozuntuları ardıcıl suradə aradan götürülcəkdər.

Sizi əmin edirəm ki, müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının – Prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir. Mən çalışacağam ki, bundan sonra da bu vəzifəni layiqincə yerinə yetirirəm. Ümidvaram ki, siz də öz vəzifənizi layiqincə yerinə yetirəcəksiniz.

Bu əlamətdar gün münasibətilə sizi bir daha təbrik edirəm, sizə can-sağlığı, sədədət arzulayıram.

Yeni dərs ilinin başlanması münasibətilə bütün Azərbaycan məktəblilərini, balalarını, övladlarını, bütün Azərbaycan müəllimlərini təbrik edirəm. Hamiya cansağlığı, sədədət arzulayıram. Sağ olun!

* * *



II
Azərbaycan Respublikası Prezidentinin
«Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar
üzrə Dövlət Komissiyası haqqında»
SƏRƏNCAMı

Azərbaycan Respublikasının təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Ümumdünya Bankının vəsait qoyuluşunu tə'min etmək məqsədi ilə QƏRARA ALIRAM:

1. Azərbaycan Respublikasının təhsil sahəsində islahatların aparılması təşkil etmək məqsədi ilə aşağıdakı tərkibdə dövlət komissiyası yaradılsın:

Dövlət komissiyasının sədri:

Misir Mordanov – Azərbaycan Respublikasının təhsil naziri;

Dövlət komissiyası sədrinin müavini;

Namiq Nəsrullayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

Dövlət komissiyasının üzvləri:

Rafael Allahverdiyev – Bakı şəhər İcra hakimiyyətinin başçısı;

Fərəməz Maqsudov – Azərbaycan Elmlər Akademiyasının prezidenti;

Fikrat Yusifov – Azərbaycan Respublikasının maliyyə naziri;

Südabə Həsənova – Azərbaycan Respublikasının ədliyyə naziri;

Əli İnsanov – Azərbaycan Respublikasının səhiyyə naziri;

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının gənclər və idman naziri;

İsmayıllı Sadıqov – Nazirlər Kabinetin işlər idarəsinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər səbəsinin müdürü;

Elman Rüstəmov – Milli Bankın sədri;

Settar Mehbalıyev – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;

Əvəz Ələkbərov – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu-nun sədri;

Arif Vəliyev – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri;

Barat Nuriyev – Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin müavini.

2. Dövlət komissiyasına tapşırılsın ki, Dünya Bankı ilə birlikdə təhsil sahəsində islahat programının hazırlanması üçün öz nəzdində işçi orqanı yaratsın və onun rəhbərini tə'yin etsin.

3. Nazirlər Kabinetin bu sərəncamın icrası ilə bağlı məsələləri həll etsin.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 1998-ci il

**YÜKSƏK BİLİKLİ GƏNC KADRLARIN İMKANLARINDAN,
 BACARIĞINDAN VƏ İSTƏ'DADINDAN AZƏRBAYCANIN
 DÖVLƏTÇİLİYİNİN, MÜSTƏQİLLİYİNİN DAHA DA
 MÖHKƏMLƏNMƏSİ VƏ İNKİŞAFI ÜÇÜN
 SƏMƏRƏLİ İSTİFADƏ ETMƏLİ**

*(1970–1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış
 mütəxəssislərin ümumrespublika toplantısında nitqi;
 31 avqust 1998-ci il)*

Əziz dostlar!

Xanımlar və cənablar!

Güman edirəm, bu görüş həm sizin üçün, həm də monim üçün tarixi bir görüşdür. Biz çox illər bundan əvvəl bu möhtəşəm sarayda, salonda dəfələrlə görüşmüşük. Ancaq həmin görüşlər sonra kəsilmişdir və böyük fasılədən sonra biz bir daha görüşürük.

Mən çox həyəcanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünkü bugünkü – 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoymulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin tələyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoymağum xeyirkən işin gözəl bəhrələrini görürəm.

Əziz dostlar, siz artıq böyümüş, kişi olmuşunuz. Vaxtılıq bu salona 16–17 yaşında daxil olmuş insanlar – siz ötən illərdə böyük həyat yolu keçmisiniz, formalaşmışınız, püxtələşmişiniz. Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsınız. Bunların hamısının əsası həmin illərdə qoymulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftiخار hissi keçirirəm.

Mən sizin səmimi-qəlbədən salamlayıram, bu gözəl, məzmunlu görüş münasibətə təbrik edirəm. Hər birinizə cansağlığı arzu edirəm və gələcək işlərinizdə böyük uğurlar dileyirəm.

Mən 16 il bundan əvvəl – 1982-ci ilin avqust ayının ya 29-da, ya da 30-da bu salonda Azərbaycandan kənardə olan ali məktəblərə göndərilən gənclərlə son görüşü keçirmişdim. Bilirsiniz ki, mən ondan sonra Moskvaya işə dəvət olundum, orada çalışdım. Mənim həyatımın sonrakı sohifələri də sizə mə'lündür. Nəhayət, 1993-cü ildə yenidən Bakıya gəldim. Son görüşümzdən 16 il keçibdir. Düzü, mən bele görüşlər üçün çox darixmişdim. Çünkü o vaxt, o illər bu görüşlər artıq an'anəyə çevrilmişdi. Burada danişan gənc qızlardan biri dedi ki, Heydər Əliyev 1974-cü ildən başlayaraq respublikadan kənarə gedən tələbələrlə görüşdü. Yəqin, bir balaca dəqiqsizliyə yol verildi. Mən həmin tələbələrlə ilk dəfə 1969-cu ildə görüşmüştüm. Ancaq ola bilər, bu səhvin də əsası vardır. Çünkü mən 1969-cu ildə görüşərkən nə bu saray, nə bu salon var idi, nə də görüşmək üçün bu qədər adam var idi.

Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziviyəti məni daim maraqlandırılmışdı və mən bu bərədə xeyli mə'lumata malik idim. Ona görə də bizim təhsilin nailiyyətlərini də, qüsurlarını, nöqsanlarını da biliirdim. Şübhəsiz ki, respublikanın başçısı kimi məsləhiyyətimi də dərk edirdim. Ona görə də mən birinci növbədə təhsil məsələlərinə ciddi fikir verdim.

Araşdırımlar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənardə respublikanın özündə hazırlanı bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən maraqlandım ki, bəs nə üçün bu qədər azdır? Çünkü respublikamız geniş inkişaf yoluна başlamışdı və iqtisadiyyatımızın bir çox sahələrində mütəxəssislər çatışmındı, bizim ali məktəblərimizdə də bele mütəxəssislər hazırlanırdı. Yə'ni o vaxt respublikamızda bələ fakültələr, kafedralar yox idi. Buna çox böyük ehtiyac var idi. Soruşdum ki, bəs nə üçün 50 nəfərlik yer ayrılb? Mənə mə'lumat verdilər ki, respublikamıza her il 50 nəfərlik limit verirlər. Ona görə də biz bundan artıq bir şey edə bilmərik. Onda mən maraqlandım ki, respublikadankənar ali məktəblərə kimlər gedir və nə yolla gedir?

Bu, müsabiqədənəkən qəbuludur. Dərnək, o vaxtkı mərkəzi şəhərlərin, yə'ni Moskva, Leningrad və başqa şəhərlərin ali məktəblərinə qəbulun hamısı müsabiqə əsasında keçirdi. Müttəfiq respublikalara bə'zi ixtisaslar üzrə mütəxəssislər hazırlanması üçün kadrlara güzəşt edərək, onlara müsabiqədənəkən limit verilirdi. Məsələn, Azərbaycana 50 nəfərlik limit verilmişdi.

Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsınız? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmanın lazımlığını bir daha dərk etdim. Çünkü, birincisi, avqustun sonları idi, sentyabrın 1-də dərslər başlanımalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, tə'yin olunmuş namizədlərin içərisində azərbaycanlılar azılı təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər. Yenə də maraqlandım ki, nə üçün belədir? Mənə mə'lumat verdilər ki, bilirsiniz, indi artıq Azərbaycanda ali məktəblər çoxdur, valideynlər öz övladlarını respublikadan kənarə göndərmək istəmir. Ona görə də kim istəyirse onu göndəririk. Beləliklə, milli tərkib bür olubdur.

Şübhəsiz ki, əgər biz respublikamızın gələcəyi haqqında həqiqətən düşüñürdüksə, bu vəziviyət məsələyə səthi, bəlkə də bigənə münasibədən irəli gəldi.

Həmin il, 1969-cu il avqustun sonunda mən ilk dəfə, sayı 50 nəfərdən az olan gənclərlə o vaxt işlədiyim iş yerindəki kiçik bir salonda görüşdüm, danişdım, onlara öz tövsiyələrimi verdim. Ancaq bu, mənim üçün də böyük bir siqnal oldu ki, bu işlə məşğul olmaq. Həm də çox ciddi məşğul olmaq lazımdır.

Mən bu işlə məşğul oldum. Həmin sahədə o vaxt əldə olunmuş göstəricilər haqqında sizə dedilər. Mən bu mövzuya sonra bir daha qayıdacağam. Ancaq onu da aydınlaşdırmaq istəyirəm ki, bu iş, bu təşəbbüs yalnız və yalnız ondan irəli gəldi ki, mən isteyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının. eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gəl-

cəyi üçün lazımlı olan kadrlar hazırlayaq. Bu təşəbbüsün doğulmasının səbəbi və məqsədi bundan ibarət olmuşdur.

Bilirsiniz ki, ümumiyyətlə, Azərbaycan xalqı həmişə biliyə, elmə böyük maraq göstərmiş xalqdır. Çoxşərlik tariximizdə xalqımız bəşər mədəniyyətinə, elminə böyük təhsilər vermiş, xalqımızın içorisində böyük gərkəmlı alımlar, ixtiraçılar, şairlər, yazıçılar dünya mədəniyyətini, elmini öz əsərləri ilə zənginləşdirmişlər.

Ancaq bununla yanaşı, orta əsrlərdə, hətta XIX əsrde və XX ərin əvvəllərində Azərbaycan əhalisinin əksəriyyəti savadsız idi. XX əsr bütün dünyaya üçün, o cümlədən Azərbaycan üçün tarixi hadisələr və böyük dəyişikliklər əsri olmuşdur. Azərbaycan xalqı, ölkəmiz üçün də XX ərin çox ağırlı-acılı, faciəli səhifələri də, eyni zamanda xalqımıza böyük nailiyyyətlər getirmiş, onu yüksəltmiş gözəl səhifələri də vardır. XX əsrde Azərbaycan xalqının əldə etdiyi böyük nailiyyyətlərdən biri də xalqın savadsızlığınıñ ləğv olunması və xalqın maariflənməsi olmuşdur.

Bu gün biz fəxr edə bilerik ki, regionumuza mənsub olan başqa ölkələrlə müqayisədə xalqımızın biliyə, savad, elm, mədəniyyət səviyyəsi bir çoxundan yüksəkdir. Birincisi, bu, xalqımızın istə'dadlı xalq olduğunu bir dən nümayiş etdirir, qədim dövrlerdən indiyə qədər xalqımızın içinde zakalı, elm və təhsil ilə məşgül olan mütəfəkkir insanların olması ilə bağlıdır. Şübhəsiz ki, bunularla yanaşı, XX ərin 20-30-cu illərindən sonra Azərbaycanda kütləvi surətdə təhsil mütəxəssislərinin yaranması və bunun nəticəsində xalqımızın maariflənməsi, savadsızlığın ləğv edilməsi ilə bağlıdır. Bu, böyük nailiyyyətdir. Biz bununa fəxr edə bilerik və fəxr də etməliyik.

1919-cu ildə Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti yaranmışdır. Bakı Dövlət Universiteti Azərbaycanda ali məktəblərin yaranmasının bünövrəsini qoymuşdur. Ondan sonra bir sıra ali məktəblər yaranmış və onların vasitəsilə biz Azərbaycanda ölkəmizə lazım olan kadrların hazırlanmasına nail ola bilmişik.

1970-ci illərdə Azərbaycanda 17 ali məktəb-universitet, institut fəaliyyət göstərirdi, 100 mindən artıq gənc ali məktəblərdə təhsil alırdı.

Məhz bunların nəticəsində bu gün Azərbaycanın böyük kadr potensialı – ali təhsilli kadr, böyük elm, intellektual potensialı vardır. Bunlar həmisi əvvəlki dövrün, illərin, onilliklərin nəticəsində mümkün olmuşdur.

Bələliklə, biz 1969-cu ildə azərbaycanlı gənclərin respublikadan kənarada təhsil alması işləri ilə ciddi möşgül olarkən ölkəmizdə ali məktəblər də var idi, kadrlar da hazırlayırdıq. Ancaq nə üçün bu sahəyə bələ ciddi fikir verdik və bunu böyük bir iş etdik? Nə üçün bununla çox ciddi möşgül olduğum və nə üçün onunla bilavasitə Azərbaycanın birinci rəhbəri möşgül olurdu?

Yena də deyirəm, birincisi, ona görə ki, biza bir çox ixtisaslar üzrə mütəxəssislər lazımdır, onlar Azərbaycanın ali məktəblərində hazırlanıbilmirdi. İkincisi, şaxsən mən bu təşəbbüsü göstərərkən Azərbaycan gənclərini öz çərvি঵əsindən çıxıb dünyaya daha geniş baxış etmək yoluна salmaq istəyirdim.

Keçmiş dövrlərdə də Azərbaycanda istə'dadlı gənclərin başqa ölkələrdə təhsil alması an'ənesi olmuşdur. Orta əsrlərdə Azərbaycanda zəkatlı, istə'dadlı gənclər, adətən, İranda, İraqda, Türkiyədə, Misirdə və başqa Şərqi ölkələrində təhsil alırlıdalar. Amma onlar çox az idilər və şübhəsiz ki, onlar ali təhsil alıb, böyük biliyə malik olub öz istə'dadları, zəkaları ilə Azərbaycan xalqının tarixində eks olunmuş dəyərli əsərlər yaratmışdır. Ancaq onlar xalqımızın savadsızlığının aradan götürülməsinə, maariflənməsinə böyük tə'sir etməmişlər.

XIX əsrde, XX ərin əvvəllərində Azərbaycanda imkanlı insanlar öz övladlarını təhsil almaq üçün Rusiyaya, Avropa ölkələrinə göndərildilər. Onların bir çoxu yüksək təhsil alaraq gəlib Azərbaycanda öz xalqına xidmət edirdi.

XIX ərin sonu, XX ərin əvvəllərində, hətta 1930-cu, 1940-ci, 1950-ci illərə qədər yaşmış, yaratmış bir çox mütəxəssislərimiz, alimlərimiz, mühəndislərimiz və başqa sahələrdən olan mütəxəssislər məhz əvvəlki dövrlərdə Rusiyada, Avropa ölkələrində təhsil almış insanlar olmuşlar. 1919-cu ildə Bakı Dövlət Universiteti yaranarkən həm Rusiyadan bir çox alımlar, mütəxəssislər də vət edilmişdir, həm də o

vaxt artıq Rusiyada, Avropada ali təhsil almış və Azərbaycana qayıtmış azərbaycanlılar da Bakı Dövlət Universitetinin yaranmasında və fəaliyyəti göstərməsində fəal iştirak etmişlər.

Həmin illərdə, o dövrdə bəzəzi imkənlər adamlar xeyriyyəcilik fəaliyyəti göstərərək ayrı-ayrı gənc, istədən azərbaycanlıları Rusiyaya, Avropana ölkələrinə təhsil almağa göndərmişdilər. Onlardan bir çoxlarının adları mə'lumdur. 1918-ci ilde Azərbaycanda ilk Xalq Cümhuriyyəti yaranan zaman onun qurucularının bir çoxu, o cümlədən Fətəli Xan Xoyski, Əlimərdan boy Topçubaşov məhz Moskvada, Sankt-Peterburqda yüksək təhsil almış insanlar idilər. Amma o vaxt da mütəxəssislər çatmirdı. İlk Xalq Cümhuriyyəti hökumətinin tərkibinə azərbaycanlılar yanaşı, başqa mülklərin nümayəndələri – ruslar, polyaklar, yəhudilər də cəlb olunmuşdu. Çünkü müəyyən ixtisaslara malik olan ali təhsilli insanlar lazımdı.

Yəni bu ən-ənə keçmişdə də –orta əsrlərdə də, XIX əsrдə, XX əsrin əvvəllərində də olmuşdur. Bu ən-ənə Azərbaycan xalqına həmisi xeyir götirmişdir. 1969–1970-ci illərdə mən bu təşəbbüsü irəli sürərək və bunu inadla, ardıcıl surətdə həyata keçirərək, bir də onu əsas tuturdum və hiss edirdim ki, təxminən 1940–1950-ci illərdə respublikamızda ali məktəblər yaranandan sonra Azərbaycan içtimaiyyətində yalnız öz respublikasında, öz şəhərində yaşamaq, təhsil almaq meyilləri əvvəlki dövrə nisbatən müəyyən qədər artmışdır. Şəxson mən belə bir meyllə razı deyildim.

Bilirsiniz, əgər insan bir kənddə doğulursa və ömrü boyu həmin kənddə yaşayırsa, yaxud bir qəsəbədə doğulursa, həmin qəsəbədə ömrü boyu yaşayırsa, yaxud bir şəhərdə doğulursa və ömrü boyu o şəhərdə yaşayırsa, təhsil almaq, işləmək üçün başqa bir yerə getmirsə, nə qədər kitab oxusa da, başqa vəsaitlərdən istifadə etsə də onun dünyagörüşü o çərçivədən çox kənara çıxa bilməz. Ancaq insan öz baxış dairəsini nə qədər genişləndirirse, öz ölkəsindən, şəhərindən, kəndindən çıxıb başqa ölkələrdə, şəhərlərdə olanları nə qədər görüb-götürürse və öyrənirse, insan daha da zənginləşir. Bax, o illər mən bu prinsipi nəzərə alırdım.



Şübhəsiz, bizim gənclərin əksəriyyəti Azərbaycanın çox yüksək səviyyəli ali məktəblərində təhsil alırlar, o vaxt da, indi de təhsil alırlar və bizim ali məktəblərimiz çox dövrlər kadrlar hazırlamışdır. Həmin kadrlarımız indi müxtəqil Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərirlər və ölkəmizin inkişafını tə'min edirlər. Amma bununla bərabər, Azərbaycandan kənarda olan ali məktəblərin imkanlarından istifadə edib, beləliklə, respublikamızda verilən biliklərle Moskvada, Leninqradda, Kiyevdə, başqa şəhərlərdə verilən bilikləri bir-birinə bağlamaqla biz həm ali təhsilimizin, həm elmimizin, həm iqtisadiyyatımızın, həm də mədəniyyətimizin müxtəlif sahələri üçün daha da yüksək səviyyəli kadrların hazırlanmasına nail oluduk.

Bu gün burada çıxış edənlər və buraya toplaşanlar artıq bunu əyani surətdə sübut ediblər. Ona görə də mənim bunu sübut etməyimə ehtiyac yoxdur. Mən sadəcə, bu məsələnin başlangıcında bu təşəbbüs üçün olan osasları, prinsipləri sizə bir daha çatdırıram.

Bir məsələ de vardır. Azərbaycanda təhsil alanların əksəriyyəti Azərbaycan dilində təhsil alır. Doğrudur. Azərbaycanda rus bölməsi də olmuşdur. Ancaq o vaxtlar bizi Sovetlər İttifaqı məkamında xalqımızı bu dövlətin hər yerinə daha da yaymaq və xalqımızın səviyyəsini artırmaq üçün rus dilində təhsil alan kadrlar da lazımdı. O illərdə Azərbaycandan kənara göndərilən tələbələrin hamısı, şübhəsiz ki, rus dilində təhsil alırdı.

Beləliklə, biz doğma ana dilimizdəki təhsillə o vaxt çərçivəsində yaşadığımız Sovet İttifaqının hakim dili olan rus dilini birləşdirirdik. Bu da təbiidir ki, respublikamızda bir çox sahələr üzrə Azərbaycan dilində ədəbiyyat, lazımi təhsil vəsaitləri yox idi. Bir çox elmi jurnalları, kitabları o vaxt yalnız rus dilində oxuyub öyrənmək mümkün idi. Ona görə də Moskva, Leninqrad və başqa şəhərlərin institutlarında, universitetlərində hazırlanmış kadrlar respublikamızda elini ədəbiyyatın çatışmazlığı sahəsində olan boşluğu da müəyyən qədər doldururdular.

Sonra mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmedən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışam. Bu nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənara oxumaga

heç 50 nəfər də göndərəndik, 1970-ci ildə 60 nəfər göndördük. Ondan sonra bunu ilə ilə artırırdıq. Nəhayət, biz 1975-ci ildə gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərirdik.

Ali təhsil sahəsində işləyənlər bilirlər – hər bir ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdikse, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq.

Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə biz Azərbaycanın ərazisində olmayıan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq. Burada doğru deyildi ki, buna çox qısqanlıqla yanaşırıdlar. Doğrudur, biz bu işə çox vaxt sərf etdik. Amma bu gün elə bir gündür ki, hamı hər şeyi bilməlidir. Bu, asan bir iş deyildi. Məsələn, 50 nəfərlik limiti 100 nəfərə qaldırmak üçün mən nə qədər danışçılar aparmalı oldum. Ondan sonra bunu 200, 300, 400 etmək asan deyildi. Bu danışçılar sade danışçılar deyildi. Mən bu barədə təkliflərimi Sovet hökumətinin ən yüksək nöqtəsinə qədər verirdim və hər il artımı tə'min edirdim, buna da nail olurdum.

Onu da bilməlisiniz, məsələn, mən 1976-1980-ci illəri götürürəm – o illərdə müttəfiq respublikalardan yalnız Qazaxistana 400 nəfərlik limit verilmişdi. Başqa respublikalara 100-150 nəfərdən artıq limit verilmirdi. Ona görə verilmirdi ki, onlara, necə deyərlər, pis baxırdılar, sadəcə, belə təşəbbüs göstərilmirdi. Başqa respublikalarda vaxtilə bizdə olduğu kimi, hesab edirdilər ki, hər bir respublikamın ərazisində istənilən qədər ali məktəb vardır, kim harada istəyirsə oxusun, niyə bunun üçün özümüzə əlavə iş yaradaq, bu işlə məşğul olaq... Lakin bizim təşəbbüsümüzə Azərbaycandan Sovet İttifaqının yüksək ali məktəblərinə – Moskvada, Leninqradda və başqa şəhərlərdə olan ali məktəblərə göndərilən tələbələrin sayı bütün digər respublikalardan göndərilən tələbələrin sayından artıq idi.

Mən bir məsoləni da nəzərinizə çatdırmaq istəyirəm. Bu da ondan ibarətdir ki, məsələn, 17-18 yaşında olan azərbaycanlı gənc üçün Moskva Dövlət Universitetində müsabiqədən keçmək çətin idi. Onlardan bəzilərinin biliyi çatmadı, digərlərinin isə dil bilməməsi çətinlik törəndirdi. Olan-olub, keçən-keçib, indi açıq demək lazımdır ki, xalqımıza, məllətimizə qarşı ayrı-ayrı şəxslər tərəfindən o vaxt mənfi münasibət var idi. İmkən vermirdilər ki, azərbaycanlılar bu universitetlərə girməsinə. Belə hallar da var idi.

Ancaq biz nüvə nail olduq? Məsələn, vaxtılıq Moskva Universitetində təhsil almış adamlardan neçə nəfəri burada çıxış etdi. Onlar Moskva Dövlət Universitetinə daxil olmaq üçün Azərbaycan Dövlət Universitetində intahən verirdilər, burada müsabiqədən keçirdilər. Onlar burada müsabiqədən keçəndən sonra artıq Moskva Universitetinə qəbul olunmuş hesab edildilər. Eləcə də Leningrad və digər şəhərlərin universitetlərinə qəbul belə idi.

Bəziləri rus dilini yaxşı bilmirdilər, ona görə də biz qəbulu öz respublikamızda keçirməklə bu dil çətinliyini də aradan götürdük. Beləliklə, bu gün, açıq demək lazımdır – doğrudur, bunlar tarixdə qalıbdır – bu 800-900 nəfər adam ali məktəblərə müəyyən güzəştlərlə qəbul olundurdu. Güzəşt də ondan ibarət idi ki, onlar müsabiqədən həmin universitetlər, institutlar çərçivəsində yox, Azərbaycanda keçirdilər. Məsələn, abituriyentlər müsabiqədən texniki sahələr üzrə Politexnik, yaxud Neft-Kimya institutlarında, başqa sahələr üzrə Azərbaycan Dövlət Universitetində keçirdilər. Beləliklə, onlar hər şeyi burada edirdilər. Avqustun 28, 29 və 30-da biz, adətən, buraya toplaşdıq.

Burada doğru deyildi ki, mən həmin tələbələri ilk dəfə bu salona 1974-cü ildə də vət etdim. Çünkü onların sayı artırdı. Onlar artıq əvvəlki illərdə görüş keçirdiyimiz salonlara yerleşmirdilər. Ona görə də mən onları bu salona də vət etdim. Bir də bilirsiniz ki, bu saray da 1972-ci ilin dekabrında tikilibdir. 1972-ci ilin dekabr ayına qədər bu saray da yox idi. Beləliklə, 1974-cü ildən biz görüşləri bu salonda keçirdik.

Bilirsiniz, həmin görüşlər mənim üçün çox əziz idi. Mən Size bildirmək istəyirəm, bə' zən avqustun sonunda men Bakıda olsurdum: ya iş üçün harasa gedirdim, yaxud da – o illər bə' zən olurdu – mən yalnız avqust ayının ikinci yarısında 10-15 gün istirahətə gedə bilirdim. Bir neçə dəfə elə olubdur ki, mən istirahətə təzəcə getmişəm, aradan bir həftə, yaxud 10 gün keçibdir, hələ bir az da istirahət etmək lazımdır, ancaq mə'lumat almışam ki, avqustun 28-də, ya da 29-da görüş var. İstirahəti də, hər şeyi de buraxaraq görüşə gelmişəm.

1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, mən tələbələrlə görüş keçirməyməm. Bunun en böyük nəticələrindən biri də nə idi? Məsələn, o vaxt Moskvada oxuyan tələbələrlə MXAT teatrının binasında keçirdiyimiz görüş barədə burada kiçik bir kinoxronika göstərdilər. Mən onu xatırladım. Bəli, o vaxtlar mən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tələbələrlə bir neçə dəfə görüşmüştüm. Ancaq onların sayı artırdı, daimi nümayəndəlikdə görüş keçirmək imkanı olmadı. Bilmirəm, 1977-ci il, yoxsa 1978-ci il idi, ola bilər, 1979-cu il idi, – mən xahiş etdim ki, görüş keçirmək üçün bir salon götürək. Biz danışüb Moskvada MXAT teatrını götürdük, tələbələr oraya toplaşdırılar. Mən oraya getdim. Ölkənin çox yüksək vəzifəli şəxsləri – SSRİ-nin təhsil naziri və yüksək vəzifəli başqa şəxsləri də oraya geldilər. Biz orada görüş keçirdik, danışdırıq.

Məsələn, orada bir hadisə mənim yadimdadır. Bir gənc – Moskva Dövlət Universitetinin 4-cü kursunda oxuyan bir tələbə çıxış edirdi. Həmin gənc özü deyirdi ki, Cəbrayıl rayonundandır. Mənim xatirimdədir, danışdırı, – indi burada çıxış edən o fermer də dedi ki, kəndli ailəsindən, kasib bir ailədən olmuş bir adamdır, – həmin teatrda çıxış edən gənc də deyirdi ki, kasib ailədən olubdur, indi gelib Moskva universitetinin riyaziyyat fakültəsinin 4-cü kursunda yaxşı qiymətlərə oxuyur. O, rus dilində yaxşı danışdırı. Kənd məktəbini bitirmişdi və müsabiqədən keçəndə riyaziyyatdan yaxşı cavab vermişdi, amma rus dilini bilməmişdi. Ancaq gedib Moskva Universitetində dörd il oxuduğu, orada yaşadığı vaxt rus dilini mükəmməl mənimsəmişdi və həmin dildə çox səlis danışdırı. O cümlədən, Ukraynaya, Rusyanın vilayətlərinə oxumağa gedənlər xalqımıza məxsus olan mədəniyyəti, adət-

ən-ənələri qoruyub saxlayaraq, eyni zamanda, Rusiyannı, Ukraynanın, Özbəkistanın, Latviyanın, Litvanın, o vaxtı başqa respublikaların adət-ən-ənələrini, oradakı əhvali-rühiyyəni də öyrənir, bunlardan özləri üçün maraqlı olanları götürürdülər.

Mən sizə dedim ki, 1969-cu ildə respublikadan kənara oxumağa göndərilənlərin siyahısına baxanda gördüm ki, onların əksəriyyəti azərbaycanlı deyildir. Sonrakı illərdə da bu məsəla bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millotları nümayəndələri vardır. O vaxt mən 2-3 ilden sonra hər il respublikadan kənara oxumağa göndərilənlərin 97-98 faizi azərbaycanlılardan ibarət olmasına nail oldum.

Yaxud, bir xüsusiyyəti də deyim. Hər şey göz qabağındadır, ancaq demək lazımdır. 1969-cu ildən sonra mən təkcə bu iş üçün yox, Azərbaycanın ali təhsil sisteminde ədalətin tə'min olunması üçün də çoxlu tədbirlər gördüm. Düzdür, sonralar bunların bə'ziləri pozuldu. Hətta bə'zilərinə görə sonralar mənə irad tutdular ki, ne üçün Heydər Əliyev bu cür sərt qərarlar qəbul etmişdir. Ancaq bunlar o dövr üçün lazımdır. Mən istəyirdim ki, hər bir azərbaycanlı gənc atasının, atasının kimliyindən, ailəsinin maddi vəziyyətinin səviyyəsindən asılı olmayıraq, əgər istə'dadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin.

Ancaq mən nə ilə rastlaşdım? Vəzifəli, yaxud imkanlı şəxslərin hamisinin övladları ali məktəblərə daxil olurdu, amma kasib insanların, vəzifəsi olmayan çoxlu valideynin uşaqları ali məktəbə daxil ola bilmirdi. Xatirinizdədir, biz bu məsələlərlə o illər çox məşğul olurduk. Nəhayət, bir neçə ildən sonra mən buna nail oldum ki, Azərbaycanda ali məktəblərə-deyə bilmərəm tamamilə, əksərən, çünki o vaxt bə'zən ədalətsizliklər də baş verirdi—gənclərin əksəriyyəti ədalətli qəbul edilsin.

İndi bə'zən ayrı-ayrı mütəxəssislərlə rastlaşram. Deyirlər ki, məhz Sizin o vaxtı siyasetiniz nəticəsində heç kəsi olmayan, ata-anası kasib bir adam kimi mən gelib filan ali məktəbə girdim, təhsil aldım və saire. Mənə deyirlər ki, bunlar hamısı Sizin siyasetiniz nəticəsində olubdur. Bilirsiniz, mənim üçün bundan artıq mükafat ola bilməz. Mən belə xeyirxah işlər çox görmüşəm.

Azərbaycandan kənarda oxumağa göndərilənlərin arasında da birinci illərdə, xüsusən valideynləri vəzifədə olanların, yaxud da ki, imkanlı adamların uşaqları çox idi. Amma sonralar mən ona nail oldum ki, həmin gənclər bütün təbaqələri təmsil etsinlər. Mən xüsusən ona nail oldum ki, həmin gənclər valideynlərinin heç bir vəzifəsi olmayanlar arasından seçilsin və burada istə'dad osas me'yar kimi götürülsün, başqa bir şey me'yara çevriləməsin.

Xatirinizdədir, o vaxt mən qərar qəbul etmişdim ki, hüquq fakültəsinə rəhbər vəzifəli adamların və hüquq-mühafizə orqanlarında işləyənlərin övladları qəbul olunmasın. Doğrudur, mən istə'faya gedəndən sonra, Moskvada yaşayanda bu barədə mənini günahlandırdılar ki. Heydər Əliyev kiminən hüquqlarını pozubdur. O vaxt mən heç kəsin hüququnu pozmamışdım. Mən, sadəcə, o axının qarşısını alırdım. Çünki əgər hüquq-mühafizə orqanlarında çalışanlar da, onların övladları da orada işləyəcəkse, onda axı, başqa adamlara yer qalmayacaqdır. Axi, belə şey olmaz.

Bilirsiniz, siz öz taleyinizdə də görmüsünüz ki, mən, həmişə, bizim loru dildə deyildiyi kimi, kasib-kusubun təəssübkeşi olmuşam. Mən həmişə belə olmuşam.

Sizin bu alqışlarınız onu göstərir ki, doğrudan da bu belə olubdur. Yəqin ki, sizin əksəriyyətiniz də onlardansınız, ona görə də belə alqışlaysınız.

Əziz dostlar, bax, beləliklə, o illər biz böyük iş başlamışq və indi də onun gözəl nəticələrini görürük. Doğrusu, mən bu gün sizin həminizi burada öz doğma övladlarınız kimi görürəm. Mən bir dəfə bunu demişəm, o illər sizlərin – hər il respublikadankənar ali məktəblərə qəbul olunanların siyahısından bir neçə nüsxəlik böyük bir kitab düzəldirdilər. Həmin kitablardan birini də getirib mənə verirdilər. Mən o kitabları o vaxtdan indiyədək öz şəxsi kitabxanamda, arxivimdə saxlayıram. Çünki bu iş mənim üçün o qədər əziz olubdur ki, bə'zən işləmədiyim zaman, Moskvada yaşayarkən çox darıxdırdım, kitab, qəzet, jurnal oxuyurdum, bə'zən də kitab rəsəfdən onu çıxarıb vərəqləyirdim ki, bax, bu filankəsdir, atası, anası budur, yaşı filandır, filan rayondandır. Onların heç birisini şəxsən tanımırıam. Amma bütün bun-

ları oxuyurdum. Çünkü orada hər birinin valideyni də, valideynin hansı vezifədə işlədiyi də yazılmışdı. Mən bunları oxuyub təselli alırdım ki, düzdür, indi İsləmim, mənə qarşı belə ədalətsizlik var, amma mən bu işləri gənnəşəm və həmin adamlar məni heç vaxt unutmayacaqlar, mənim zəhmətimi qiymətləndirəcəklər.

Məhz bunlara görə də mən sizə, təkcə sizə yox, ümumiyyətlə, o vaxt bu salondan təhsil almağa göndərdiyimiz və tövsiyələrimi, sözlərimi dediyim gənclərin hamısına, o cümlədən sizə bir doğma övladım kimi baxıram. Mən bu gün çox böyük iştixar hissi keçirirəm ki, siz artıq böyüümüşünüz. Burada danışındınız, 17 yaşınız var id. İndi 17-nin üstüne 20-25 də qoy, gör neçə olur. Yaşınız da artıbdır. İş yaşda deyildir, iş ondadır ki, sizin hər biriniz cəmiyyətdə öz yerinizi tutmuşunuz, alimlik dörəcəsi almışınız, böyük mütəxəssis olmuşunuz, işləyirsiniz. Aile qurmuşunuz, ailəniz, övladlarınız vardır. Siz bu gün müstəqil Azərbaycana lazımsınız, gərəklisiniz. Demək, o illər biz müstəqil Azərbaycanın bu günü üçün işlər görmüşük və bu da öz nəticəsini veribdir.

Müdafisi Nazirliyinin nümayəndəsi burada çıxış etdi, o illərdə ali hərbi məktəblərə cələ bu cür münasibətlə azərbaycanlıların göndərilməsi barədə də mə'lumatlar verdi. Güman edirəm ki, bu məktəbləri bitirənlərlə mənim ayrıca görüşüm olacaq. O, rəqəmləri dedi, mən bunları tekrar etmək istəmirəm. Amma burada səslənən bir fikri təsdiq etmək istəyirəm. Böyük, o illərdə mən Azərbaycanda təhsilin, respublikamızda ali məktəblərin işini təkmilləşdirmək yolunda həddindən artıq çalışarkən, Azərbaycanda kadrlar hazırlığı məsəlesi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənardə ali məktəblərə göndorərkən və Azərbaycan gənclərini o vaxtlar Sovetlər İttifaqının çoxsaylı ali hərbi məktəblərinə göndorərkən mütləq və mütləq Azərbaycanın galəcəyini, müstəqilliyini düşünürdüm.

O vaxt mən inanırdım: vaxt geləcek ki, bu kadrlar Azərbaycana lazımlaşacaqdır. Vaxt geləcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini tə'min edəcəklər.

O vaxt gelib çatdı. Azərbaycan artıq öz dövlət müstəqilliyinin 7-ci ilini yaşıyir. Son beş ildə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənib. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu

prosesi inkişaf edir. Azərbaycan demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan dünya birliyində özünü layiq yer tutubdur. Azərbaycanın dünya məqyasında hörməti qalxıb, ölkəmiz tanınır və Azərbaycan müstəqilliğin yolu ilə bundan sonra da gedəcəkdir.

Əziz dostlar, siz Azərbaycanın bu müstəqilliğin yolu ilə getməsində fəal iştirak edirsiniz və bundan sonra da iştirak etməlisiniz. Böyük, indi müstəqil Azərbaycana gənc, yüksək bilikli, ali elmi dərəcəsi olan kadrlar, yaxşı mütəxəssislər lazımdır. Onlar Azərbaycanda çoxdur, siz də onların bir hissəsiniz. Ancaq sizinlə birlikdə bizim vəzifəmiz ondan ibarətdir ki, bax, bu çoxsaylı kadrların içərisindən on istə'dadlıları, bacarıqlıları seçib, çox məs'ul vəzifələrə tə'yin edib Azərbaycanın müstəqilliyini daha sürətlə inkişaf etdirək.

Mən vaxtilə apardığım işlərin bəhrəsini görürdüm. Mən o vaxt sizə təhsil almaq üçün göndərmişəm. Bu gün belə hesab edirəm ki, mən və ümumiyyətlə, bizim hamımız – indi hakimiyyətdə olanlar – sizin imkanlarınızdan, biliyinizdən, bacarığınızdan, istə'dadınızdan istifadə etməliyik. Bizi sizdən kadr kimi səməralı istifadə etməliyik.

İndi burada danışanlar dedilər, – biri elmle məşğuldur, digarı ali məktəbdə dərs deyir, başqa işlə məşğuldur. Ya'nı hərə öz yerini tapıbdır. Ancaq sizlərdən dövlət işləri ilə məşğul olmaq istəyənlər, ümumiyyətlə, bu gənc kadrlardan olan insanlar, – əgor istəsələr müraciət etməlidilər. Mən tapşıracağım ki, bu müraciətlər qeydo alınsın. Kimin dövlət işində işləyib, indi Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək istəyi, arzusu varsa, mən sizlərdən – azərbaycanlı kadrlardan istifadə olunmasını çox vacib hesab edirəm.

Əziz dostlar, dedim ki, bu gün mənim üçün çox həyəcanlı bir gündür. Mən 16 ildən sonra sizinlə bir daha görüşürəm. Güman edirəm ki, mənim sizə olan səmimi hissiyatlarımı və məhəbbətimi hiss edirsiniz. Çünkü əgor mən bu iş üçün çalışmışsam və o, nəticə veribso, bu mənim üçün doğma, əziz işdir. Siz də mənim üçün doğmasınız, vəzifəniz.


Mən hesab edirəm ki, biz bundan sonra da Azərbaycan təhsilini inkişaf etdirməliyik və kadrları hazırlanmaq üçün müxtəlif imkanlardan istifadə etməliyik. Təhsil naziri mə'lumat verdi ki, islahatların layihələri hazırlanıbdır. Mən qısa bir müddədə bu layihələrə baxacağam və onların həyata keçirilməsi tə'min olunacaqdır.

İndi bizi dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də yaradıbdir. Mən çox arzu edirdim ki, həm dövlət ali məktəbləri, həm də özəl ali məktəblər, birinci növbədə, gənclərə təhsil verməyi və yüksək təhsil verməyi öz qarşılırmış vəzifə kimi qoysunlar. Təəssüf ki, bəziləri bu özəl məktəbləri qazanc məqsədi ilə yaradırlar. Bu, yolverilməzdir. Təhsildən heç vaxt qazanc kimi istifadə etmək olmaz. Doğrudur, indi biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Özəl, pullu, yo'ni ödənişli təhsil sahələri genişlənəcəkdir.

Ancaq, cənə zamanda, dövlət ali məktəblərini də qoruyub saxlayacaq. Çünkü lazımdır ki, pulu ödəmək imkanı olmayan hər bir istədəli Azərbaycan övladı. Azərbaycan gənci ali təhsil almaq hüququna bilsin və ona layiq ola bilsin. Mən çox arzu edirdim ki, həm dövlət universitetləri, ali məktəbləri, həm də özəl ali məktəblər təhsilin keyfiyyətinə xüsusi fikir versinlər və indiki bu çətinliklərə baxmayaraq – bilirom maddi, sosial çətinliklər var – təhsilin səviyyəsini və müəllim adını yüksək saxlaşınlar.

Mən eşimmişəm ki, sentyabr ayında Azərbaycanda müəllimlərin qurultayı keçiriləcəkdir. Müəllimlər buna hazırlanırlar. Güman edirəm ki, orada müəllimlər qarşısında səhəbat aparılacaq, əgər imkan olsa, mən də iştirak edəcəyəm. Müəllim adı dünyada en yüksək addır. Məsələn, şəxslən mən yer üzündə müəllimləndən yüksək ad tanımırıam. Çünkü hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdür və məktəbdə təhsil verən də müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, forqı yoxdur, hamisində təhsil verən müəllimdir. Ona görə həyatında en çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sınıfından başlayaraq təhsil verən müəllimlərin hamisini böyük minnətdarlıqla xatırlayıram və bu fursatdən istifadə edib müəllim peşəsinə bir daha yüksək hörmət və elhəramını bildirirəm. Sizə də tövsiyə edirəm ki, müəllim adını həmişə yüksək tutasınız.

Təhsil naziri burada mə'lumat verdi ki, indi xarici ölkələrdə 3 minə qədər azərbaycanlı oxuyur. Bu vasitədən bundan sonra da səmərəli istifadə etmək lazımdır. Şübhəsiz ki, bu sahədə həm dövlət programı olmalıdır, həm də insanlar öz imkanlarından istifadə edərək övladlarını



təhsil almaq üçün ayrı-ayrı ölkələrə göndərilərlər, yaxud gənclər cürbəcür sponsorlar tərəf təhsil alırlar. Bunlar indinin tələblərinə, dövrün şəraitinə görə mümkün olan vasitələrdir və hamisindən istifadə etmək lazımdır.

Bir sözlə, Azərbaycanın ali məktəblərinin, təhsil sisteminin səviyyəsinə qaldırılmayıq. Eyni zamanda, dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, deyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik.

Təhsil almış və indi ayrı-ayrı ölkələrdə yer seçmiş, yaşayış dostlarımız da burada iştirak edirlər və çıxış etdilər. Azərbaycana qayıtmışlarla görə onların heç birinə iradim yoxdur. O vaxt onları göndərəndə də hesab edirdim ki, bir qismi təhsilini qurtaranдан sonra ayrı-ayrı şəhərlərdə qalacaqdır, – ya aspiranturada, ya da doktoranturada təhsilini davam etdirmək üçün, yaxud hansısa evlənəcək, özünə ailə quracaq, ya da başqa səbəbdən qalacaqdır. Bu, təbiidir və mən bunu normal. Azərbaycanın bu günü üçün çox xeyirli hesab edirəm. Çünkü Azərbaycanda kadi çıxdur, onların hamısı gələsə, yer də olmayacaq. Ona görə bir qisminin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərməsi, hesab edirəm ki, respublika üçün də əlverişlidir.

Ancaq onun əsas mənəsi bundan ibarət deyildir. Əsas mənəsi ondan ibarətdir ki, onlar Azərbaycanın yüksək intellektə malik olan diasporunu yaradırlar. Bu, bize çox lazımdır. Biz Sovetlər İttifaqının tərkibində olanda bu barədə o qədər də düşünmürdük. Hesab edirdik ki, Moskvadan başqa millətlərlə bərabər, azərbaycanlımın da səsi gəlsin. Nə üçün Moskvada azərbaycanlı olmasın? Nə üçün Leninqradda, Kiyevdə olmasın? Mən bunu çox istəyirdim. Sadəcə, milli qürur hissi məni həmişə buna yönəldirdi. Mən millətimi sevən adamam, o vaxt da sevmişəm, bu gün də sevirəm. Bilirom ki, mənim millətimdən olan insanlar çox yüksək istədə malikdirler, onlar üçün sadəcə, şərait yaratmaq lazımdır. Mən bu şəraiti yaratdım və bu şəraitdən səmərəli istifadə edib Rusiyada, Ukraynada, başqa ölkələrdə özlərinə yer tapmış həmvətənlərimizə uğurlar, xoşbəxt həyat arzulayıram. Əminəm ki, beləliklə,

ayrı-ayrı ölkələrdə, o cümlədən Rusiyada, Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrdə müstəqil Azərbaycanın diasporu formalaşacaqdır. Bu da müstəqil Azərbaycan üçün böyük dayaq olacaqdır. Bu, biza lazımdır və buna ehtiyacımız indi də duyuruq, hiss edirik.

Ancaq indi Azərbaycandan kənardə yaşayış azərbaycanlılara yeganə tövsiyəm var – Azərbaycanı heç vaxt umutmasınlar. Burada çıxış cdənələr çox gözəl danişirdilər. Bu, məni sevindirdi. Mən hesab edirdim ki, indi onlar bəlkə də Azərbaycan dilini unudublar. Yox, Azərbaycan dilində danişdilər. Bu, məni çox sevindirdi. Xatirimdədir, o illər burada, bu salonda sizləri yola salarkən mən bir çox tövsiyələr verirdim. Verdiyim tövsiyelərdən biri də o idi ki, rus dilini mükəmməl öyrənin. Bu sözləri sizə hər dəfə demişəm. Bu gün isə deyirəm ki, rus dilini mükəmməl öyrənmisiniz, Azərbaycan dilini umutmayın, mükəmməl öyrənin. O vaxt rus dilinin öyrənilməsinə ehtiyac var idi, çünki siz həmin ali məktəblərdə yaxşı təhsil almah idiniz. Təhsil almınız, öyrəndiniz – bu, sizin qazancınızdır. İnsan nə qədər çox dil bilsə, bir o qədər də zəngin olar. Amma Azərbaycan dilini nəinki unutmayın, müasir Azərbaycan dilini öyrənin. Bütün diasporlarda Azərbaycan dili hökm sürməlidir. Çünkü dilini unudan adam, şübhəsiz ki, milli keyfiyyətlərini də xırda-xırda unudur. Buna yol vermək olmaz.

Əziz dostlar, bilirsiniz, bu, 29 illik bir tarixdir. Bu, mənim üçün o qədər əzizdir ki, bu barədə sizinlə saatlarla danışa, keçmişlərdən çox şey deyə bilerəm. Bu gün demədiklərimi, ola bilər, gələcək görüşlərimdə deyəcəyəm. Ancaq hesab edirəm ki, bu, bu gün üçün yetərlidir. Sizinlə görüşməyimdən çox məmənunum. Həminizə cansağlığı, yeni-yeni uğurlar arzu edirəm. Hesab edirəm ki, siz artıq formalışmış bir cəmiyyət kimi bir-birinizlə six əlaqə saxlamalı və Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanda demokratiyanın inkişafı, bazar iqtisadiyyatının inkişafı üçün öz sə'yerinizi qoymalısınız. Sizə cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun!

AZƏRBAYCAN MÜƏLLİMLƏRİ QURULTAYINA

Hörmətli qurultay nümayəndələri!

Sizi, bütün Azərbaycan müəllimlərini müstəqil respublikamızın ilk müəllimlər qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət etdiyi, ən çox eñiz tutduğu bir peşədir. Təsadifi deyil ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənotindən, işindən aslı olmayıaraq müəllim adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə ya-naşılmış və onun daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir.

Azərbaycanda tərbiyə və təhsil sisteminin qədim zəngin tarixi vardır. Hələ atəşpərvənlilikə sitayış edən azərbaycanlılar «Avesta»dan uşaqların dini-mə'nəvi və fiziki tərbiyəsi üçün, onlara oxu və yazı vər-dişləri aşılamaq məqsədi ilə istifadə edirdilər. III-V əsrlərdə Sasanilərin hökmranlığı altında olan Azərbaycanda «dəbiristanlar» ibtidai təhsil verən məktəblər geniş yayılmışdı. Bə'zi tarixi mənbələr V-VII əsrlərde Azərbaycanda ana dilində təhsil verən məktəblərin fəaliyyət göstəriyini bildirir.

VII əsrin ortalarından e'tibarən islam dininin yayılmağa başlaması ilə Azərbaycanda da məktəblərin məscidlər nəzdində dini təhsil ocaqlarına çevriləməsi prosesi getdi. X əsrde təhsil müəssisələrinin yeni növü – orta və bə'zən də ali təhsil verən mədrəsələr meydana gəldi. Əsasən dini təhsil ocağı kimi fəaliyyət göstərən mədrəsələrdə islam dininin müddəalarını dərk etmək üçün dünyəvi elmlərin də tədrisinə xüsusi diqqət yetirilirdi. Azərbaycan mədəniyyətinin və elminin intibah dövrü sayılan XI-XII əsrlərdə Gəncə, Təbriz, Şamaxı, Naxçıvan, Həmədan və başqa iri mədəniyyət və ticarət mərkəzlərində zəmanəsi üçün mütəraqqi olan böyük mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycanın dünya şöhrəti qazanmış dahi mütəfəkkirləri Əbü'l-həsən Behman-yar, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Nəsiməddin Tusi, Məhəmməd Füzuli, Şah İsmayıllı Xətai və başqalarının yetişməsində mədrəsə təhsili-

linin müstəsna rolu olmuşdur. Azərbaycanda elmin və mədəniyyətin inkişafında mədrəsələrin böyük tə'siri XX əsrdə qədər davam etmişdir.

XIX əsrədə dünyada cərəyan edən güclü məarifçilik prosesləri Azərbaycanda yeni tipli təhsil ocaqlarının yaranmasına tokan vermişdir. Azərbaycanın Rusiyannın tərkibinə daxil edilməsi bu prosesləri daha da sür'ətləndirmiş və bələdiyə, üzün əsrlər boyu fəaliyyət göstərmiş mədrəsələr öz yerini müasir tələblərə cavab verən tədris ocaqlarına verməyə başlamışdır. Bu tədris müəssisələrinin yaranması və intişarında görkəmli məarifçilər Seyid Əzim Şirvanının, Abbasqulu Ağa Bakixa-novun, Mirza Fətəli Axundovun və başqalarının xidmətləri əvəzsizdir.

Iyirmi üç ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə qayğısı xüsusilə diqqətə layiqdir. Məhz bu dövrdə Şərqdə ilk dünyəvi ali məktəbin – Bakı Dövlət Universitetinin osası qoyulmuşdur. Sovet dövründə rejimin siyasi-ideoloji prinsiplərindən doğan nöqsan və çatışmazlıqlara baxmayaq, Azərbaycanda təhsil sahəsində böyük iro-liliyiş əldə olunmuşdur. Savadsızlığın loğvi kurslarının fəaliyyəti, ümumtəhsil, pəşə, orta ixtisas, ali məktəblər şəbəkəsinin daim genişləndirilməsi, ümumi təhsilin icbari və pulsuz olması, dövlətin təhsil sisteminə diqqət və yardımının get-gedə artması, şagirdlərin bir qismi-nin dövlət hesabına tə'min edilib saxlanılması, orta ixtisas və ali məktəblərdə oxuyanlara müvafiq qaydada dövlət təqədiyünün verilmesi ölkəmizdə əhalinin təhsil səviyyəsinin yüksələşməsini şərtləndirən amillərən idi. Mütəfiq respublikalarda, o cümlədən Azərbaycanda təhsilin bütün pillələrində öz ana dilində oxumaq hüquqı da bu dövrün müsbət cəhəti kimi qeyd olunmalıdır. Bütün bunların sayasında Azərbaycan qısa müddədə vətəndaşlarının təhsil və elmi səviyyəsinə görə nəinki Şərqi, eləcə də dünyadan ən qabaqcıl ölkələrinə birinə çevrilmişdir.

Azərbaycanın öz müstəqilliyini bərpə etməsi digər sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da böyük vəzifələr qoymuşdur. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü istahatların həyata keçirilməsi zəruri və tə'xi-rəsalınmazdır. Bu yolda çətinliklər də az deyildir. Sevindirici haldır ki,

zəngin təcrübəyə və qədim ənənələrə malik Azərbaycan məktəbi bu gün də qarşıya çıxan bütün çətinliklərə və keçid dövrünün yaratdığı sıxlıqlara baxmayaraq, məhz Azərbaycan müəlliminin təlim-tərbiyəyə olan sənməz həvəsi, xalqımızın və respublikamızın parlaq goləcəyinə olan qırılmaz ümidi sayəsində öz işini uğurla davam etdirir.

Müstəqillik dövründə üzləşdiyimiz ağır bəla – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazimizin 20 faizinin işgal edilməsi ilə yaranmış sosial-iqtisadi çətinliklər nəticəsində ən çox zərər dəymış sahələrdən biri də təhsildir. İşgal olunmuş ərazilərdə yüzlərlə təlim-tərbiyə ocağı yerlər yekسان edilmiş, onun illərlə yaradılmış maddi bazası qarət edilmiş, öz yurd-yuvasından didərgin düşməş soydaşlarımızın bir əzab-əziyyətə dözərək çadırlarda, təlim-tərbiyə üçün yararsız olan yerlərdə təhsil almaq məcburiyyətində qalmışlar. Bütün bu məşəqqətlərə sinə gorən Azərbaycan müəllimi bir daha şərəflə müəllim adını daşımaga layiq olduğunu sübut etmişdir.

Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycanda müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır. Müəllimlərimizin vaxtaşını yığışaraq təhsilin qarşısında duran problemlərin həlli üçün yollar aramaları təqdirəlayıqdır. Hələ 1893-cü ildə Nuxa qəza müəllimlərinin qurultayı, Cavanşir, Şuşa, Cəbrayıllı qəzalarında çağırılmış sahə qurultayları, 1906-ci ildə Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayının çağırılmasına zəmin yaratmışdır. Həsen bəy Zərdabi, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyov və başqa görkəmli maarifçilərin fəal iştirakı ilə keçirilən həmin qurultay Azərbaycanın ictimai-pedaqoji fikir tarixində mühüm hadisə olmuşdur. Sonralar Azərbaycan müəllimlərinin qurultayları müntəzəm olaraq keçirilməyə başlamışdır. Lakin sizin qurultayınız əvvəlkilərdən qarşısında qoyduğu məsələlərin daha vacib, daha aktual olması ilə səciyyələnir. Cənki dövr cəmiyyətimiz qarşısında çox məs'ul, qlobal tələblər qoyur və onların həlli bu gün sizin tərbiyə etdiyiniz gelecek nəsillərin öhdəsinə düşür.

Bu gün ölkəmizin qarşısında duran problemlərin həlliində müəllimlərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, fıravan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadıq, özünü vətənin azadlığı namına fədə etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qarvayaq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhu nəsil yetişdirmək.

Ümidvaram ki, müstəqil Azərbaycan müəllimlərinin ən mötəbər məclisi olan bu qurultay təhsilimizin qarşısında duran məsələlərin həlli yolunda mühüm addım olacaq və pedaqoji fikir tariximizdə əhəmiyyətli yer tutacaqdır.

Həminizə cansağlığı və xoşbəxtlik, qurultayınızna müvəffəqiyyət diləyirəm.

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 1998-ci il*

**NALQIMIZIN TƏHSİLİNİN DAHA DA TƏKMİLLƏŞDİRİLMƏSİ
VƏ YÜKSƏKLƏRƏ QALDIRILMASI
MÜQƏDDƏS VƏZİFƏMİZDİR**

(Azərbaycan müəllimlərinin XI qurultayında nitqı;
25 sentyabr 1998-ci il)

Əziz müəllimlər, qurultay nümayəndələri!

Hörmətli xanımlar və conablar!

Mon siz, müstəqil Azərbaycanın ilk müəllimlər qurultayını, bu qurultayın nümayəndələrini və bu möhtəşəm salona toplaşanları hamisini somimi-qəlbdən salamlayram, sizə cansağlı, səadət arzulayram.

Mon Azərbaycan müəllimləri qurultayına təbrik məktubu göndərmişəm. O, bu gün mətbuatda dərc olunubdur, siz bununa tanışınız. O məktubunda mon müəllim haqqında, Azərbaycan müəlliminin tarixi barədə öz fikirlərimi ifadə etmişəm. Ancaq bu gün səhərdən sizinle bərabər müəllimlər qurultayının iştirakçılarından olduğuma və məruzələrini, çıxışlarınızı diqqətlə dinlədiyimən görə, buradakı ab-havam hiss edərək mon bir neçə fikrimi, müləhizələrimi sizə çatdırmaq istəyirəm.

Hesab edirəm ki, müstəqil Azərbaycanın müəllimlər qurultayı uğurla başa çatır və qurultayın qarşısında duran vəzifələr yerinə yetirilir. Müəllimlər qurultayında sərbəst, tam demokratik şəraitdə geniş və gözəl müzakiro, fikir mübadiləsi keçirildi. Bu, məni çox sevindirir. Güman edirəm ki, siz də bu gün buradakı bütün müzakirolordən razı olmamışınız. Çünkü natiqlər istədikləri kimi danışdılar, sözlərini dedilər, fikirlərini bildirdilər və bir çox səmərəli təkliflər irəli sürdürlər.

Qurultayın belə sərbəst, açıq, demokratik şəraitdə keçirilməsi müstəqil Azərbaycanda demokratiyanın mövcudluğunu, varlığını və onun inkişaf etdiriyini bir daha sübut edir. Hesab edirəm ki, bu gün burada aparılan müzakiro, irəli sürürlən fikirlər Azərbaycanda məktəbin, təhsil işinin təkmilləşməsi, mövcud olan nöqsanların aradan qaldırılması, Azərbaycan xalqının təhsitinin daha da yüksəklərə qaldırılması üçün çox əhəmiyyətlidir, faydalıdır.

Ümid edirəm ki, burada irəli sürürlən təkliflər, boyan edilən fikirlər Azərbaycanın hazırlanmış Təhsil qanunu layihəsində öz əksini tapacaq-



dir. Təhsil islahatları ilə alaqadər mart ayından indiyə qədər fəaliyyətde olan islahat komissiyası bu təklifləri nəzərə alacaqdır. Beləliklə, bugünkü qurultayda irəli sürünlən fikirlərin əksəriyyəti iki dövlət sənədində öz əksini tapa biləcəkdir. Bununla bərabər, əgər ehtiyac olsa, mən bə‘zi məsələlərin həll edilməsi üçün xüsusi bir fərman da imzalaya bilərəm. Həmin fərmandan Azərbaycanın müvafiq nazirliklərinə, həkimiyət orqanlarına, hökumətinə lazımi tapşırıqlar verile bilər.

Beləliklə, mən hesab edirəm ki, müstəqil Azərbaycanın birinci müəllimlər qurultayı ölkəmizin təhsilinin gələcəyi və ümumiyyətə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələdir. Bizim və sizin - hamimizin vəzifəmiz ondan ibarətdir ki, bu qurultayda irəli sürülmüş fikirlər, təkliflər həyata keçirilsin və Azərbaycanda bütün təhsil daha da yüksəlsin.

Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Bu gün bu barədə mə'lumatlar verildi. Siz, təhsil adamları, müəllimlər bizim təhsilin tarixini yaxşı bilirsiniz. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk. Ancaq bu gün burada bildirildi, bu fikirlə mən də tamamıla şərikəm ki, Azərbaycanda təhsil, xalqımızın maariflənməsi XX əsrin əvvəlindən böyük sürətlə inkişaf edibdir və XX əsrin sonunda müstəqil Azərbaycan Respublikası böyük müəllim ordusuna, geniş təhsil şəbəkəsinə və yüksək təhsilə malikdir.

XX ərin əvvəlində Azərbaycan müəllimlərinin birinci, ikinci qurultayları keçirilibdir. Bu gün biz əsrin sonunda müstəqil Azərbaycan müəllimlərinin qurultayını keçirərkən əsrin əvvəlində, Azərbaycan çar Rusiyasının tərkibində olduğu, təhsilin bir hissəsinin ruhanilərin, digər qismının isə çar hakimiyyətinin elində olduğu bir zaman xalqımızın mütəfəkkir insanların müəllimlər qurultayı keçirməsini yüksək qiymətləndirməliyik və bunu böyük minnətdarlıqla qeyd etməliyik.

1918-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti qısa bir dövr ərzində bir çox başqa məsələlərlə yanaşı, xalqımızın maariflənməsinə, Azərbaycanda təhsilin yaranmasına diqqət yetirmişdir və müəllimlər qurultayını keçirmiştir. 1919-cu ilde qət yetirmişdir və müəllimlər qurultayını keçirmiştir. 1919-cu ilde Azərbaycanda ilk ali məktəb - Bakı Dövlət Universiteti yaradılmışdır.

Təhsil millətin gələcəyidir...

Biz bu gün bu tarixi hadisəleri də qiymətləndirməliyik və minnətdarlıq hissi ilə qeyd etməliyik.

Sonrakı 70 il ərzində Azərbaycan sovet hakimiyyəti dövrünü yaşamışdır. Biz bu gün iftخار hissi ilə deyə bilərik ki, o dövrə Azərbaycan xalqı külli və surətdə maariflənmiş, savadlanmış, respublikamızda hər bir adamın təhsilə cəlb olunması məsəlesi həll edilmişdir. Azərbaycanda savadsızlıq qısa bir zamanda ləğv olunmuşdur, respublikamızda güclü, zəngin təhsil potensialı, təhsil ocaqları və bu qədər gözəl müəllimlər ordusu yaranmışdır.

Bilirsınız, tarixi nöqtəyə-nəzərdən 70-80 il göz qırpmı kimi bir şemdir. Bu, kiçik bir zamandır. Amma görün, bu illərdə nə qədər böyük işlər görüldübdir. Azərbaycanın siması dəyişibdir. Ötən dövrə Azərbaycanda iqtisadiyyat, mədəniyyət, həyatın bütün sahələrində, elm sahəsində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdür, təhsildir, müəllimdir.

1918-1920-ci illərdə Azərbaycanda iki paralel proses gedirdi. Bir tərəfdən, o vaxt Azərbaycanda mövcud olan kiçik bir müəllim dəstəsi ilə məktəblər, təhsil ocaqları yaratmaq, insanların savadsızlığını ləğv etmək lazımdı. Ancaq bu böyük işi görmək üçün, eyni zamanda, kadr potensialı, müəllim ordusu yaratmaq lazımdı. böyük xoşbəxtliyidir ki, o dövrün bir çox mənfi cəhətləri ilə, Azərbaycan xalqına dəyən ziyanlarla yanaşı, bu sahədə daim inkişaf olubdur. Qısa bir zamanda, təsəvvür edin, 1920-ci illə 1930-cu il arasında Azərbaycanda bir neçə ali məktəb yaradıb, Bakı Dövlət Universiteti inkişaf edibdir. Amma qısa müddədə Bakı Dövlət Universitetinin əsasında Tusi adına Pedaqoci İstitut - indiki Pedaqoji Universitet, Tibb İstitutu, İqisad İnsti-tutu və başqa institutlar yaradıbdr.

Ondan sonrakı dövrü götürün, 1930-cu illərdə Sənaye İnsti-tutu yaradıbdr. 1930, 1940, 1950, 1960, 1970-ci illəri götürün, Azərbaycanda bir çox ali məktəblər olmasına baxmayaraq, 1970-ci illərdə bir neçə yeni ali məktəb yarandı. Beləliklə, Azərbaycan öz gənclərinin hamisəna ali təhsil vermək iqtidarına malik oldu. Ancaq bunların da əsasını təşkil edən yenə də məktəbdür, müəllimdir.

Azərbaycanda qısa bir zamanda məktəblərin sayı artırdı və onlar inkişaf etdi, genişləndi. Hər bir ucar kənddə məktəb yarandı. Doğrudur, bu proses davam edir. Məsələn, xatirimdədir. 1970-ci illərdə mən Azərbaycana rəhbərlik edəndə bəzi kəndlər var idi ki, orada məktəb yox idi. Bir orada yeni məktəb binaları tikirdik. Böyük yaşayış məntəqələrində də ilbəil məktəb binaları tikildi və onların sayı artırdı.

Məktəblərin maddi-texniki bazası həqiqində indi burada ədalətli danışqlar getdi. Bu, həqiqətdir. Mən bu barədə sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq, eyni zamanda, təsəvvür edin, məsələn, 1979, 1980, 1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxunması üçün şəraitli olan məktəb binaları tikildi. Bu, bir ildə təxminən 50-60 məktəb binasının tikilməsi deməkdir. Bu, o vaxt olmuşdu ki, o dövrə məktəblərin sayı həddindən çox artmışdı.

Bələdiyə, xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədaləti qiyomat verməliyik. Heç bir konyunkturyaya, hənsiyyətə yalançı məlumatlara uyaraq öz tarixinizi qaralamamalıyıq. Tariximizin qara səhifələri də, amma çox parlaq, gözəl səhifələri də vardır. Biz bu tarixi yaşamışıq.

Mən gördüm, qurultay nümayəndələrinin 400 nəfərindən çoxunun yaşı 60-dan yuxarı olurlardır. Əgər bu adəmin 60-dan yuxarı yaşı varsa, demək, o, 40-45 ildir ki, müəllimlik edir, o dövrü yaşayıb. O, bu dövrə təhsil alıb, müəllimlik təcrübəsini artırıbdır və Azərbaycan balalarına, uşaqlarına, gənclərinə bu gün də dərs, təhsil, tərbiyə verir. Burada əyleşənlərdən heç kəs, necə deyərlər, dünən doğulmayıbdir. Burada olan, olmayan müəllimlərin yüz faiz hamısı o illərdə doğulubdur. Azərbaycan müstəqillik əldə edəndən sonra anadan olanların hələ cəmisi 6 yaşı vardır.

Bizim keçmişimizi, tariximizi bu gün ləkələmək isteyən, Azərbaycanın hayatı haqqında ədaletsiz fikirlər söyləyən adamların da hamisi o dövrə təhsil alıbdır. Bəli, Azərbaycanın o dövrəki məktəblərində, universitetlərində təhsil alıblar. Müstə, pulsuz təhsil alıblar, Azərbaycan Respublikasının imkanlarından istifadə edib təhsil alıblar. Bir xalq məsəli var: «Adam su içdiyi quyuya tüpürməz». Biz hamımız o quyulardan su içmişik və ora tüpürməyə heç kəsin haqqı yoxdur.

Mən hesab edirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda təhsilin, maarifin inkişafı üçün daha da gözəl imkanlar yaranıbdir. Doğrudur, bizim maliyyə, maddi vəziyyətimiz bu imkanlardan istifadə etməyə imkan vermir. Amma cənə zamanda, bu, müvəqqəti bir haldır. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururraq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təmolın, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları, gəncləri bu inkişaf dövrümüzə ilbəil daha da geniş, yüksək təhsil alacaqlar.

Bizim bugünkü qurultayımızın məqsədi, mənənə məhz bundan ibarətdir. Bu gün mən sizinla birlikdə müəqqil Azərbaycan Respublikasının ilk müəllimlər qurultayında olmayıni özüm üçün böyük xoşbəxtlik hesab edirəm. Buradakı çıxışlarda bildirildi, hər kəs öz tərcüməyihali, öz həyat yolu ilə məktəbin, müəllimin, insanların həyatında nə kimli rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımı, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.

Doğrudur, siz mən i də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. Mən indiyə qədər heç bir sinifdə müəllimlik etməmişəm. Ancaq xatırlayıram, tərcüməyi-halimdən bilirsiniz ki, mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığını görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinifini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim.

Bilirsiniz ki, mən pedaqoji texnikumu bitirəndən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizi pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt bir az dərs vermək təcrübəm olubdur. O günləri mənim xatirim dədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə, bizi o

siniflərə apardılar, oturub baxırdıq ki, müəllimlər necə dörs verirlər. Bir müddət belə idi. Ondan sonra işə deyirdilər ki, gedib filan gün, filan sinifdə filan dörsi verməliyən. Nə qədər hazırlaşsaydım da 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyacan keçirirdim. Mən həmin günləri indi də xatırlayıram.

Ancaq bununla borabor, mən bütün həyatım boyu məktəblə, təhsil sistemi ilə bağlı olmuşam. 1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyim zaman mən daim məktəbə, ali məktəblərə maraq göstərmişəm və onların fəaliyyətində müəyyən xidmətlərim olubdur. Ancaq mən 1969-cu ildə respublikann rohbəri seçiləndən sonra fəaliyyətimin, şübhəsiz ki, bütün sabahlarını qıymətləndirərək, Azərbaycanda məktəbin, orta, ali təhsilin, texniki Peşə Təhsilinin inkişaf etməsini öz fəaliyyətimin osas hissəsi hesab etmişəm, bununla ciddi möşgül olmuşam. Bu gün iftixar hissə keçirə bilərəm ki, o illər, mən Azərbaycana rəhbərlik etdiyim zaman saysız-hesabsız məktəblər yaramıbdır, ali məktəblərin sayı, onların fakültələri, kafedralları artıbdır, yüksək səviyyəli müəllim kadrları, universitetlərdə dörs deyən alim kadrları hazırlanıbdır və bənlərin hamisində mənim xidmətlərim olubdur.

Bilirsiniz ki, nəhayət, 1982-ci ilin dekabr ayında məni Moskvaya işə davot etdilər. Siz bilirsiniz ki, mən o vaxt Sovetlər İttifaqının on yüksək rəhbərliyində olan adamlardan biri idim. Mən Siyasi Büronun üzvü və Sovetlər İttifaqı Nazirlər Soveti södrünün birinci müavini idim. Mənim bir çox vozifələrim var idi, bir çox nazirliklərə bilavasitə rohbərlik edirdim. Onların içorisində Sovet İttifaqının Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Mən Sovet İttifaqında bu üç təhsilə aid olan nazirliklərə 5 il rəhbərlik etmişəm, onların içinde bilavasitə iştirak etmişəm. Mən onların məsələlərini həll etmişəm, məruzələrini dinləmişəm, kollegiyalarında, böyük iclaslarında iştirak etmişəm, nitq söylemişəm, söz demişəm və bir çox qərarlar qəbul etmişəm.

Bu gün biz dünyadan hor yerində təhsil sisteminin necə olduğunu biliyik. Sovetlər İttifaqı dövründə yaranmış təhsil sisteminin böyük üstünlükleri vardı. Biz bunu başqa ölkələrin təhsil sistemi ilə müqayisə edəndə görürük. Ancaq o sistem də tam təkmil sistem deyildi. Ona görə



do onu təkmilləşdirmək lazımlı idi. Burada natiqlərin bəziləri dedilər ki, mən 1983-1984-cü illərdə Sovet İttifaqında məktəb islahatının keçirilməsi üzrə partiya və hökumət tərəfindən yaradılmış böyük bir komisiyanın sədri olmuşam. Bildiyiniz kimi, o vaxt məktəb islahatı hazırlanmış və 1984-cü ildə bu məsələ SSRİ Ali Sovetinin sessiyasında müzakirə olundu. Mən o sessiyada məktəb islahatı haqqında mə'rūza etdim. Bunun əsasında qanunlar, bir çox qərarlar qəbul olundu. Beləliklə, mən bu təhsil, məktəb sistemini həm gənclikməndən, həm Azərbaycana rəhbərlik etdiyim dövründə bilirəm, həm də SSRİ-nin rəhbərərlərindən biri kimi, o zaman sahə ilə bilavasitə məşğul olduğuma görə bilirəm.

Bildirmək istəyirəm ki, 1983-1984-cü illərdə Sovetlər İttifaqının rəhbərliyində həqiqətən ölkənin demokratikləşdirilməsi üçün bir çox addımlar atıldı. Andropov Sovetlər İttifaqına rəhbərlik etdiyi dövrdə mən də o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olduğum üçün bu sahədə görülmüş işlərin hamisini bilirəm. İndi bunu geniş dənimşəmə vaxt yoxdur və lazımdır deyildir. Ancaq atılmış həmin demokratik addımlardan biri 1983-cü ildə Sovetlər İttifaqında ilk dəfə «Əmək kollektivləri haqqında» qanunun qəbul edilməsi və 1984-cü ildə Ali Sovetin sessiyasında məktəb islahatı barədə qanunun, bir çox qərarların qəbul olunması idi. Bu, tarixdir və bu tarixi heç kəs poza bilməz.

1983-cü ildə Sovet İttifaqının tarixində ilk dəfə «Əmək kollektivləri haqqında» qanunun hazırlanması üzrə komissiyanın sədri mən olmuşam. Həmin qanunu mən hazırlamışam, 1983-cü ilin iyulunda SSRİ Ali Sovetinin sessiyasında bu qanun haqqında mə'rūza etmişəm və bu qanun qəbul olunmuşdur. 1984-cü ildə «Məktəb islahatı haqqında» qanun hazırlamışam, o da qəbul edilibdir.

Doğrudur, 1985-ci ildə Qorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra o illərdə görülmüş işlərə görə onda böyük bir qışqanchıq əmələ gəldi. Qorbaçov həm birinci qanunun, həm də məktəb islahatının həyata keçirilməsinə imkan vermedi, şərait yaratmadı. O özü hənsiyyətini yeni-yeni islahatlar irəli sürdü. Ancaq buna baxmayaraq, o qanunlar öz işini gördü. Məktəbin təkmilləşməsi sahəsində o illərdə bir çox işlər görülübdir.

Beləliklə, bu gün məktəb, təhsil haqqında sizinlə səhbat aparmaya və bərabərhüquqlu dialoqa girməyə mənim haqqım vardır. Ancaq bütün bunlar tarixdir, keçmişdə qalıbdır. Amma keçmişdə qalan hər bir iş də bugünkü işlərin əsasını təşkil edir.

Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar da həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qorralarda öz əksini tapacaqdır. Əmin ola bilərsiniz ki, mən indiyə qədər topladığım təcrübəmdən istifadə edərək və Azərbaycanın prezidenti kimi müstəqil ölkəməzin göləcəyi haqqında daim düşünərək bu məsələlərlə müntəzəm məşğul olacağam. Respublikamızda məktəb, təhsil bundan sonra da mənim daimi qayğılarım altında, diqqət mərkəzində olacaqdır.

Mənim haqqında siz də çox sözlər demisiniz, mən də öz fikirlərimi indiyə qədər bildirmişəm. Amma bu gün müstəqil Azərbaycanın müəllimlərinin ilk qurultayıdır. Biz XX əsrin sona çatdırıraq, XXI əsrə doğru gedirik. Mən bəyan edirəm ki, bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, göləcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir.

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sedaqlı və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, göləcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əger bunlar belə olmasayıdı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamisini məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq.

Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyular hər bir gəncin hafizəsində qalsın. Xati-

rimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatında müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan və təntəşlərinin əksəriyyəti mənim kimi bələ düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çox illik həyatında, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatında ən çox yadında qalan, mənim üçün eñiz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istə'dadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir.

Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadıqsınız. Doğrudur, müəllimin maddi vəziyyəti başqa təbəqələrə nisbətən zəif olur, elə keçmişdə də bələ idi. Həqiqətən beledir. Məsələn, 70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman, ya-xud da Sovetlər İttifaqında bu məsələlərlə məşğul olduğum zaman biz daim düşündürük ki, müəllimlərin maaşını nə təhər artıraq, onların maddi vəziyyətini neçə yaxşılaşdırıraq. Sizə deyə bilerəm ki, 1984-cü il-də məktəb islahatı keçirilərkən biz eyni zamanda, müəllimlərin maaşının artırılması haqqında qərar qəbul etdik.

Amma bunlara baxmayaraq, hesab edirəm ki, başqa təbaəqlərə nisbətən müəllimlər elə o vaxt da axtə'minatlı adamlar olublar və bu gün də axtə'minatliddirlər. Bu, müəllimliyin xüsusiyyətidir. Çünkü əsl müəllim pul, sərvət üçün yox, həmişə mə'nəviyyat üçün xidmət edibdir. Xatirimdədir, orta məktəbdə, Pedaqoji texnikumda oxuyanda mənim maddi vəziyyətim, yəni ailəmin vəziyyəti çox zəif idi. Ancaq görürdüm ki, mənə dərs verən müəllimlərin maddi vəziyyəti bizim maddi vəziyyətimizdən o qədər də artıq deyildir. Amma nə qədər həvestə, sədəqətlə və nə qədər ürkəklə biza tərbiyə, dərs verirdilər. Ona görə də müəllimlik peşəsi həmişə fədakarlıq tələb edir. Bu, bələ olubdur.

Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mə'nəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşığıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə mad-

di çətinlik içərisində yaşaymalıdır. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadıqlığını sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsayırlar, bir neçə qat artıq fayda götürə bilərlər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsinə seçiblər, siz müəllimlik peşəsinə seçmişiniz. Buna görə də mən sizə «asforin!» deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm.

Eyni zamanda sizi əmin edirəm ki, müəllimin maddi vəziyyətinin yaxşılaşdırılmaq üçün mümkün olan tədbirləri görəcəyik, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına nail olacaq. Müəllimlər qu-rultayına bir neçə gün – bir həftə, on gün qalmış Nazirlər Kabinetinə, maliyyə, iqtisadiyyat nazirliklərinə göstəriş verdim ki, qurultay keçirilənə qədər müəllimlərin maaşlarının artırılması üçün nə etmək olar? On gündür bu işlə məşğul olurlar. Bildirmək istəyirəm ki, müəllimlərin maaşının qaldırılması üçün yaxın aylarda ciddi tədbirlər görülecekdir.

Siz real vəziyyəti bilməlisiniz. Real vəziyyət ondan ibarətdir ki, son üç ildə biz Azərbaycanda iqtisadiyyatı müəyyən qədər sabitləşdirmişik. Bu gün burada siz Azərbaycanda yaranmış icimai sabitlik haqqında çox gözəl sözler dediniz. Onlara görə, sizə təşəkkür edirəm. Ancaq, eyni zamanda, bu icimai-siyasi sabitliyə nail olmaq üçün, başqa tədbirlər yanaşı, iqtisadiyyatda da sabitliyə nail olmaq lazımdır. Biz iqtisadiyyatda, maliyyə sistəmində sabitliyə, normal inkişaf yoluna nail olma bilmışik. Bu, asan məsələ deyildir.

Bilirsınız ki, son üç ildə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdır. 1995-ci ildə nisbətən müəllimlərin maaşı 1996-ci ildə 2,6 dəfə, 1996-ci ildə nisbətən 1997-ci ildə 1,7 dəfə, 1998-ci ilin birinci yarısında 12 faiz artırılmışdır. Amma bu azdır. Siz də deyirsiniz, mən də bununla razıyam. Amma təsəvvür edin, əgər 1995-ci ildə nisbətən 1996-ci ildə 2,6 dəfə, 1996-ci ildə nisbətən 1997-ci ildə 1,7 dəfə və nəhayət, bu ilin birinci yarısında 12 faiz artırılıbsa, bunun üçün vesait tapmaq lazımdır.

Büdcədən təhsilə ayrılan vesait ilbəl artır. 1996-ci ildə büdcənin 17 faizi, 1997-ci ildə 20 faizi, 1998-ci ildə isə 22 faizi təhsilə ayrılbür. Bu dinamikani, artımı görürsünüz. Bu da azdır. Ancaq imkanlarımız bundan ibarətdir. Respublika üzrə müəllimin orta əmək haqqı 1995-ci

ilda 30 min manat, 1996-ci ildə 78 min manat olubsa, bu ilin birinci yarısında 150 min manatdır. Bu, statistikadır. Ola bilər, birində çoxdur, birində azdır, amma bu, statistikadır.

Mən dünən Suraxanı rayonunda idim. Ora neftçilər rayonudur və orada böyük istehsal var. Suraxanı rayonunda əhalinin, işləyənlərin orta əmək haqqı 400 min manatdır. Neftçilərin orta əmək haqqı 500 min, bə'zən 600 min manatdır. Amma büdcədən maliyyələşdirilən təşkilatlara lazımı vəsaiti bütçəye gələn gəlirlərdən ayırırıq. Onu da bilməlisiniz ki, büdcədən maliyyələşdirilən təşkilatlarda içərisində ən çox vəsait ayrılan təhsil sahəsidir. Bu, reallıqdır.

Onu da bilməlisiniz ki, göstərilən artımlarla yanaşı, Azərbaycanda, dədiyim kimi, 1996-ci ildən iqtisadiyyatda sabitlik əmələ gelibdir. Bu da nədən ibarətdir? Məsələn, 1994-cü ildə Azərbaycanda inflasiya 1400 faiz, 1995-ci ildə 80 faiz, 1996-ci ildə təxminən 8-9 faiz, 1997-ci ildə 0.4 faiz olubdur. 1998-ci ildə inflasiya yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, bu üç il müddətində Azərbaycanda qiymətlər artırmır. Maaş artır, amma qiymətlər artırmır.

Bu iqtisadi məsələləri, maliyyə məsələlərini bəlkə də hər kəs dərk edə bilmir. Ancaq dövləti, maliyyəni, iqtisadiyyatı idarə etmək şüurlarılla ola bilməz. İndi radikal müxalifətdə olanlar hər şeyi pisləyir, təngid edirlər. Amma onlar yalan danışırlar. Yaxud da bə'ziləri ucuz şöhrət qazanmaq üçün «filan maaşları filan qədər artırmaq, filan malların qiymətini bu qədər azaltmaq lazımdır, filan işləri bəslə etmək lazımdır», - deyirlər.

Bilirsiz, kənarda durub iqtisadiyyatla məşğul olmayan və məs'uliyyət daşımayan adamlar hər cür populist söz deyə bilərlər. Əziz bacılar, qardaşlar, ancaq bilin, bu iqtisadiyyatla biz məşğul oluruq, Azərbaycanın iqtisadi sabitliyini tə'min etmişik. Biz şüurların, hisslerin tə'siri altında iş görə bilmərik. Nə mümkündürsə, biz onu edirik.

Rusiyada gedən proseslərə baxın. Rusiyada son dörd-beş ayda böyük bir böhran baş veribdir. Bu, nədən ibarətdir? Maaşlar verilə bilmir. Neçə aylarla müəllimlərin maaşları, pensiyalar verilə bilmir. Büdcədən maliyyələşdirilən başqalarının maaşları verilə bilmir. Dünən bizim səsial müdafiə fondunun sədri çıxış edirdi, o bildirdi, - bildirməsə də,



mondo mə'lumatlar var, – bizi də avqust ayının pensiyaları hamısı verilibdir. Müəllimlərin yay məvaciblərinin hamısı verilibdir. Bunu tə'min etmək asan məsələ deyil, bunu bilin. Əgər büdcənin 22 faizi təhsilə və onun da oksor hissəsi maaşlara gedirse, bu vəsaiti əldə etmək asan məsələ deyildir.

Sizə bir məsoləni də demək istəyirəm. Dünyada – Şərqi və Cənub-Şərqi Asiyada baş vermiş böyük maliyyə böhrəni nəticəsində neftin və neft məhsullarının qiyməti iki dəfə azalıbdır. Bizim büdcənin gölərinin də çox hissəsini neft məhsullarından əldə olunan golur teşkil edir. Mən sizə açıq deyirəm, bu, iqtisadiyyatımızın indiki mərhələsində bize çox böyük zərər vurubdur. Buna baxmayaraq, bizi də manatın dəyəri sabitdir. Amma Rusiyaya baxın. İqtisadi böhrən, maliyyə böhrəm orada bir hökuməti istə'faya göndərdi – Çernomordini prezident istə'faya göndərdi. Ondan sonra Kiriyenkonu tə'yin etdi, yeni bir hökumət yarandı. O, bu böhrənin qarşısını ala bilmədi, böhrən daha da derinləşdi. Prezident onu da istə'faya göndərdi. İndi on gündür ki, yeni hökumət yaranır.

Bilirləriniz, bəli, orada bir çox maaşları artırıblar, amma onu tə'min edə bilmirlər. Bu, bir tərəfdən, buraxılmış cürbəctür nöqsanlar nəticəsində Rusyanın valyutasının – rublinin devalvasiyası gedib, qiyməti düşübdür. Bilirləriniz ki, Rusiyada pul islahatı keçirildi. Pullar dəyişdirildi və sıfırlar götürüldü, bir milyon gəldi oldu, nə bilim, nə qədər. Son üç aya qədər 1 dollar 6 rubl idi. Sonra maliyyə böhrəni ki, başladı, 1 dollar 24 rubla qalxdı. Təsəvvür edirsinizmi, Rusiyada dolların qiyməti 4 dəfə qalxdı. Bu, Rusyanın bütün maliyyəsini, bankların vəziyyətini pozdu, maaşlar verilər və səirə. Dünən mən dinişayirdim, indi görülən bütün tədbirlər, xaricdən alınan kreditlər nəticəsində 1 dollar 15 rubl olubdur, bir az aşağı salıblar. Ancaq bu, böyük bir fəlakətdir.

Amma bizdə isə dolların məzənnəsi sabitdir, son iki-üç ilə manat dollara nisbətdə daha da möhkəmlənibdir. Demək, üç il müddətində bizim manatın altıçıraq qabiliyyəti tamamilə sabitdir və qiymətlər də qalxmayıbdır. Bilirləriniz, maliyyənin xüsusiyyətləri, incəlikləri bəlkə də hər bir adam üçün mə'lum deyildir. Amma mən bunları sizə deməyə məcburam ki, siz biləsiniz: Azərbaycanın bu ağır vəziyyətdə idarə etmək, iqtisadiyyatı son üç ildə sabit saxlamaq və onun inkişafına nail ol-

maq asan məsələ deyildir. Yenə də deyirəm, bu, küçələrdə deyilən şüərlərlə, yaxud ayrı-ayrı populist danişqırlarla, mə'suliyətsiz adamların danişqırları ilə bir araya gəlməz. Bunları etmək üçün o adamların biri gəlib mə'suliyəti üzərinə götürməlidir. Amma götürü bilməz. Çünkü bu söhbətləri edən adamlar nə maliyyəni, nə də iqtisadiyyatı bilmirlər. Həc bir şey bilmirlər, ancaq şurə deməyi bilirlər.

Təsəvvür edin, əgər mon 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanda iqtisadiyyatı bu qədər yüksəklərə qaldıra bilmədiməsə, Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman, o cümlədən maliyyə işləri ilə məşğul olur və birinci müavini kimi Sovetlər İttifaqının büdcəsinin formalasdırılmasına rəhbərlik edirdiməsə, bu işlərlə məşğul olan adam idimsə, böyük bir superdövlətin maliyyəsini, böyük ölkələrin maliyyəsini bilən adam kimi mon sizə mə'suliyətə deyirəm ki, vəziyyət bundan ibarətdir.

Konkret olaraq müəllimlərin maaşının artırılması barədə. Əgər neftin qiymətinin düşməsi ilə əlaqədar son aylarda neftdən golon gölərlərimiz azalmasayıdı, bəlkə də elə bu qurultay zamanı maaşların artırılması haqqında müəyyən bir fərman verə bilmərdim. Ancaq sizə açıq deyirəm, yaranmış beşə vəziyyətdə mən bunu edə bilmirəm. Eyni zamanda sizə bəyan edirəm ki, indi 1999-cu ilin büdcəsi hazırlanır, biz onu təxminən noyabr ayında müzakirə edəcəyik və 1999-cu ilin əvvəlindən müəllimlərin maaşının artırılacağına söz verirəm.

Mən sizə hər şeyi olduğu kimi deyirəm. Yalan söz demək, xalqı aldatmaq heç bir rəhbərə, vəzifəli şaxsa heç vaxt uzunmüddətli uğur getirməyibdir. Mən isə istəyirəm ki, Azərbaycanda yaranmış içtimai-siyasi sabitlik, iqtisadi-maliyyə sabitliyi davam etsin və biz Azərbaycanın iqtisadiyyatını bu ilin sonuna qədər və 1999-cu ildə də inkişaf etdirək. Biz bunu inkişaf etdirəcəyik. Həm Azərbaycanın istehsal sahələrini hərəkətə getirərək, həm də özəlləşdirməni apararaq, iqtisadi islahatları həyata keçirərək, torpaq islahatını həyata keçirərək istehsalı artırıraq və bu artım da öz nəticələrini verir.

Maşı artırmaq, maliyyə əldə etmək üçün birinci növbədə, ümumi daxili məhsulu artırmaq lazımdır. Mən dəfələrlə demisəm və bu gün bir də demək istəyirəm. Bilirləriniz ki, 1990-cı ildən, hətta 1989-cu ildən

Azərbaycanda istehsal tənəzzülə başlayıbdir. Bu tənəzzül 1995-ci ilə qədər davam edib və istehsalın – sənaye, kənd təsərrüfatı istehsalının və ümumi daxili məhsul istehsalının həcmi hər il təxminen 20-25 faiz aşağı düşübür. 1996-ci ildə biz bu azalmanın dayandırılmışq. Umumi daxili məhsul 1996-ci ildə 5,8 faiz, 1997-ci ildə 8 faiz artmışdır. Bu ilin ötən aylarında isə 9 faiz artıbdır. Bu, böyük hadisədir ki, biz tənəzzülü dayandırılmışq və artımı nail olmuşuq. Bu artım çoxaldıraq bizim maliyyə gəlirimizdə gələcək və bələliklə, əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracaqıq, o cümlədən bündən maliyyələşdirilən müəllimlərin, təhsil işçilərinin maddi vəziyyətini yaxşılaşdıracaqıq.

Burada bir çox təkliflər irəli sürüldü. Mən hesab edirəm ki, bu təkliflərin hamısı çox dəyərlidir və nəzərə alınmalıdır. Amma təkliflərdən bir-ikisində öz münasibatını bildirmək istəyirəm. Birincisi, məktəblərin, ümumiyyətlə, təhsil ocaqlarının maddi-texniki vəziyyəti haqqında. Dogrudur, indi biz əvvəllərdəki kimli məktəb binaları, ali təhsil ocaqlarına lazımi binalar təkə bilmirik. Çünkü bu imkanlar yoxdur. Mən sizə dedim, 1979, 1980, 1981-ci illərdə biz orta hesabla ildə 50-60 məktəb tikib istifadəyə verirdik. Yaxud da Bakı Dövlət Universitetinin, başqa universitetlərin tədris kompleksləri nə qədər genişlənib, inkişaf edibdir. Bütün bu çətinliklərə baxınayaq. Tibb Universitetinin de yeni tədris korpusu hazırlanıb, istifadəyə verilmək ərafeindədir. Mən yəqin ki, bu günlərdə gedib onunla tanış olacağam. Ancaq bunlar bizim keçmişdə olan imkanlarımız deyildir, ona görə də edə bilmirik.

Açıq demək lazımdır, eğer mən bu respublikaya rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün idisa, bu gün yənə də respublikaya rəhbərlik edirəm, niyə bunu təkə bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq, istəmirik. Ona görə ki, bunun üçün bizim maddi və maliyyə imkanlarımız çatmır. Ancaq bildirirəm ki, maliyyə, maddi imkanlarımız ilə bəil artacaq və bunun nəticəsində də biz Azərbaycanda yenidən təhsil ocaqlarının tikilməsi, istifadəyə verilməsi prosesini aparacaqıq.

Eyni zamanda, burada tamamilə düzgün fikir söylendi ki, bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası təkə, yaxud da mövcud məktəblərin tə'mirini öz üzərinə götürə bilərlər. Burada doğru deyildi.

bə zi iş adamları məscid tikirler, – o da lazımdır, mən bunu çox əhəmiyyətli hesab edirəm, – ancaq bir məscid tikində, bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də mən burada deyilən fikirlərə şərık çıxaraq üzümü tuturam Azərbaycanda əmaliyyət göstərən iş adamlarına, şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinler. Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı tə'mir edib müasir vəziyyətə salmayıq öz üzərinə götürsə, şübhəsiz ki, o, dövlət tərəfdən müəyyən qayğı altında olacaqdır. Ümidvaram ki, mənim bu çağırışuma qoşulanlar olacaqdır. Hesab edirəm ki, bizim Təhsil Nazirliyi mənim bu çağırışımı əlaqədar lazımi işlər görməlidir. Bələliklə, biz şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməye və təhsilin inkişfina qoşulmağa cəlb edə bilərik.

Burada məktəbə altı yaşından getmek masalası barədə də fikir söylendi. Mən anlamırıam, nə üçün bu, indiyə qədər müzakirə olunur? 1984-cü ildə «Məktəb islahatı haqqında» qəbul olunmuş qanunda uşaqların altı yaşından məktəbə getmesi tamamilə məqbul hesab edilmişdi. Burada deyildi, doğrudan da, bə'zən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istə'dadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Hesab edirəm, bu barədə də lazımi tədbirlər görülməlidir.

Mən sizə öz təcrübəmdən deyə bilərəm. Mən özüm altı yaşimdə məktəbə getmişəm, – o vaxt hələ nə islahat, nə də qanun var idi, – məni məktəbə qəbul ediblər və on altı yaşimdə məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə hələ altı yaşı da tamam deyildi. Bunlar hamisi təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildi.

Bizim hamımızın ən əsas qayığı işgal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımızın, vətəndaşlarımızın vəziyyəti və onların, xüsusən çadırlarda və qeyri-münasib binalarda yaşayan ailələrin uşaqlarının təhsili məsələsidir. Mən bə'zən görürəm, televiziya ilə göstərirlər ki, çadır şəhərciliklərində müəllimlər uşaqlara çadır altında dərs keçirirlər. Bizim dövrümüzdə bunu görmək bir tərəfdənagridir, çünkü indi, XX əsrin sonunda bir çox vətəndaşlarımız çadırda yaşayır və uşaqlar da çadırlarda təhsil alırlar. Amma ikinci tərəfdən də, bu, məndə böyük qırur hissi doğurur ki, Azərbaycan vətəndaşları, azərbaycanlılar

təhsili no qodər bağlıdır, övladlarını no qodər təhsilləndirmək, maarifləndirmək isteyirlər, hətta çadırda, ağır şəraitdə yaşayaraq uşaqlarını məktəbo oxumağa göndərirlər. Xüsusən çadır şəhərciklərdəki məktəblərdə dərs verən müəllimlərin fəaliyyətini qiymətləndirirəm. O müəllimlər ki, çatın vəziyyətdə, ba'zen qarın altında, palçığın içində, ağır vəziyyətdə çadırda dərs verir, özünün şərəfli müəllimlik vəzifəsini yerinə yetirir, köçkün uşaqlarını tərbiyaləndirir və onlara təhsil verirlər – bunlar xüsusi hörmət və cətirana layiqdir.

Bilirsiniz ki, Azərbaycanın işgal olunmuş torpaqları problemi ilə biz məşğuluq. Siz də burada dediniz ki, bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarınız. Mən bu gün bir də bəyan edirəm ki, biz öton dörd il müddətində, ya'nı atəşkəs əldə ediləndən sonra bu sahədə çox iş görmüşük və məsələnin sülh yolu ilə həll olunması üçün bir çox imkanlar yaramıbdır. Əminəm ki, biz buna nail olacaqıq. Ancaq sizin qarşınızda boyan edirəm: əgər biz bu yolla torpaqlarımızı işgalçı dostlərdən azad edə bilməsək, işgal edilmiş torpaqların hamısının nəyin bahasına olur-olsun, hamımız birlikdə, indi yaranmış güclü orduımızla və öz iradəmizlə azad edilməsinə nail olacaqıq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.

Bu gün buradakı çıxışlarda son vaxtlar Azərbaycanda yaranmış möv-cud vəziyyət haqqında da öz fikrərinizi bildirdiniz. Bizim ən böyük nailiyyotlərimizdən biri ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasıdır. Buna da çox çətinliklə nail olmuşuq. 1993-cü ili xatırlayın, Azərbaycanın o ildəki vəziyyətini, vətəndaş müharibəsini və müxtəlif cina-yetkar dəstələrin tüğyan etməsini yadınıza salın. Biz böyük çətinliklər-dən keçərək və böyük selakətlərin qarşısını alaraq, Azərbaycanda və-təndaş müharibəsinə yol vermodik. Ondan sonra, 1994-cü ilin oktyabr ayında dövlət çəvrilişinin qarşısını sizin kəməyinizlə, dəstəyinizlə alıq. 1995-ci ilin mart ayında daxildə olan düşmən qüvvələrin xarici ölkələrin xüsusi xidmət orqanları ilə birlikdə Azərbaycan dağıtmak, parçalamaq məqsədi ilə başladıqları dövlət çəvrilişinin qarşısını alıq.

Ondan sonra Azərbaycanın dövlətçiliyinə qarşı təxribatlar, terrorlar baş verdi. Bəli. Sabuncuda olan körpünü partlatmaq istədilər onun qarşısını alıq. Prezidentin təyyarəsini vurmaq istədilər onun qarşısı alındı.



Biz bir çox bələ bəlalardan keçib gəlmışik. Ancaq bizim iradəmiz, apardığımız siyaset, gördüyüümüz işler sayesində Azərbaycanda bütün bu cinayətkar dəstələr zərərsizləşdirilib, əlkədə rahatlıq yaranıbdır və siz də, bütün Azərbaycan vətəndaşları da ictimai-siyasi sabitlik şəraitində rahat, sakin yaşamaq imkani əldə etmişiniz.

Biz bunu qoruyub saxlamalıyıq. Çünkü Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunu aparmaq, siyasi, iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadiyyat inkişaf etdirmək üçün, Azərbaycanın işgal olunmuş torpaqlarından işgalçı dəstələri çıxarmaq, respublikanın ərazi bütövülüyünü bərpa etmək üçün, Azərbaycanın müstəqiliyini daha möhkəmləndirmək üçün daxili vəziyyət daim sabit olmalı və hər bir təxribatçı qüvvənin qarşısı alınmalıdır.

Ancaq təəssüf olsun ki, bəzə qüvvələr yene də Azərbaycanda qarşıqliq salmaq, yaranmış sabitliyi pozmaq, xalqımıza cürbəcür çətinliklər yaratmaq istəyirlər. Siz bunu görürsünüz və çıxışlarınızdan, qəbul etdiyiniz qətnamədən bələ qənaəətə galirəm ki, bütün bu hərəkətləri pisləyir, bunlara e'tiraz edirsiniz, Azərbaycanın dövlətçiliyini qoruyursunuz və qoruyacaqsınız. Mən isə sizə söz verirəm ki, biz yaranmış ictimai-siyasi sabitliyi, Azərbaycanın dövlətçiliyini bundan sonra da qoruyacaq, buna qədərlik. Azərbaycanın dövlət müstəqiliyini qoruyub inkişaf etdirəcəyik.

Azərbaycanda demokratiya bərqrər olub, demokratiya inkişaf edir. Oktyabr ayının 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə getmesini dünyaya bir daha nümayiş etdirəcəkdir və əlkəmizdə demokratyanın təntənəsinə çevriləcəkdir. Mən çox məmənunam ki, siz oktyabr ayının 11-də keçiriləcək prezident seçkilərinin siyasi əhəmiyyətini və mahiyyətini yaxşı bilirsiniz. Bu gün öz çıxışlarınızda, qəbul etdiyiniz qətnamədə və xalqa ünvanlanmış müraciəti-nizdə bəyan etdiniz ki, bu seçkilərin keçirilməsi üçün vətəndaş kimi öz mövqeyinizi bundan sonra da bildirəcək və öz xidmətlərinizi göstərəcəksiniz.

Prezidentliyə altı namizəd var. Her bir namizədin sərbəst fəaliyyət göstərməsi üçün imkanlar yaranıbdır. Seçicilər, siz isə istədiyiniz adama səs verə bilərsiniz. Bunun üçün hər kəs sərbəstdir, azaddır. Azə-

baycanın Prezidenti kimi mənim məqsədimi ondan ibarətdir ki, respublikada prezident seçkilərinin sərbəst, azad, ədalətli keçməsi tə'min olunsun. Bu, sizdən, hər bir vətəndaşdan, həminzdən asılıdır. Bu gün burada hökm sürən ohvalı-ruhiyyə göstorır ki, biz sizinlə birlikdə buna nail olacaqıq.

Siz burada mənim ünvanıma çox dəyərli sözlər dediniz. Bunlara görə sizə təşəkkür edirəm. Siz bildirirəm ki, mənim həyatımın mə'nası və məqsədi həmişə xalqa xidmət etməkdən ibarət olubdur. Bu gün da burada bütün günü sizinlə birlikdə Azərbaycanın təhsil məsələlərinin müzakirəsində iştirak edərək, əlkəmizin bu gününü və gələcəyinə öz xidmətimi göstərək istəyirəm. Siz hətta mənə, belə başa düşürəm, bir faxri ad da verdiniz. Bu, mənim üçün gözənlənməz hadisə, sürpriz oldu. Bunu sadəcə, sizin, ictimai təşkilatın mənə göstərdiyi hörmət kimi və mənim xidmətlərimə verdiyiniz qiymət kimi qəbul edir və sizə təşəkkür edirəm.

Görürsünüz ki, mən nümayəndo olmasam da, sizin qurultayındə fəal iştirak edirəm. Hətta təhsil şurası haqqında siyahı oxunanda yalnız mən təşəbbüs göstərdim. Amma gördüm ki, buraxılmış həmin səhvi siz də görmüşdünüz, ancaq nədənsə, bunu demədiniz. Bəlkə də, mən de-məsem, siz deyəcəkdniz.

Bu barədə öz fikrini izah etmək istəyirəm. Mən bələ anladım ki, qurultayda yaradılan təhsil şurası ictimai təşkilatdır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də bələ bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsilli məşğul olanlar olmalıdır. Bələ bir şuraya hökumət üzvlərini və Prezident Aparatının bir çox mə'sul vəzifəli şəxslərini, başqa vəzifəli şəxsləri, hətta daxili işlər nazirini, müdafiə nazirini və baş prokuroru salmaqla bu şuranın tamamilə mə'nasını dəyişirsiniz.

Əksinə, mən hesab edirəm ki, bu şuramın müstəqil olması üçün orada dövlət nümayəndəleri olmamalıdır. Gərək bu şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Şurada nazirlərin olması sizə lazım deyildir. Mən isə söz verirəm ki, hər bir nazirin, hökumət nümayəndəsinin sizin şurunun bütün təkliflərinə, qərarlarına baxması

tə'min edəcəyəm. Ona görə də şurənin tərkibində onların olmasına ehtiyac yoxdur. Güman edirəm ki, şurənin tərkibi sizin də, mənim də düşündüyüümüz kimi olacaqdır. Əminəm ki, bu şura formal bir təşkilat yox, işlək təşkilat olacaq və təhsilin, müəllimin, məktəbin problemlərini həll etmək üçün həmişə fəal olacaqdır. Azərbaycanın prezidenti kimi mənim tərəfimdən isə bu şura həmişə dəstək ala biləcəkdir.

Əziz dostlar, siz mənim yenidən prezident seçilməyim üçün burada öz fikirlərinizi bildirdiniz. Buna görə, sizə təşəkkür edirəm. Sizə açıq demək istəyirəm ki, mən Azərbaycan xalqı qarşısında öz borcumu yerinə yetirmişəm. İndiyə qədərki həyatım və gördüyüüm işlər bunu hər bir insan üçün sübut edir. Ancaq mən Azərbaycanı bu müstəqillik dövründə daha da inkişaf etdirmək üçün bundan sonra da öz xidmətlərimi göstərməyi lazımlı bilirəm. Ona görə ki, mən hiss edirəm – sizin də, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də buna ehtiyacı var. Bu ehtiyacı hiss edərək mən yenidən prezident seçilməyimə razılıq vermişəm.

Mən bəyan edirəm ki, əgər siz, Azərbaycanın seçiciləri mənə səs verib 11 oktyabrda məni yenidən prezident seçsəniz, galəcəkdə də bu vəzifəni namusla, şərəflə yerinə yetirəcəyəm.

Əziz və hörmətli müəllimlər! Mən sizin hamınıza cansağılı, səadət, gələcək işlərinizdə uğurlar arzu edirəm. Sizi əmin edirəm ki, mən daim sizinlə olacağam. Siz mənim ən yaxın dostlarınızınız və heç bir qüvvə məni sizdən, sizi də məndən ayıra bilməz!

Eşq olsun Azərbaycan müəllimina!

Eşq olsun Azərbaycan məktəbinə!

Yaşasın müstəqil, demokratik Azərbaycan!

TƏHSİL HƏR BİR DÖVLƏTİN, OLKƏNİN, CƏMIYYƏTİN HƏYATININ MUHÜM SAHƏSİDIR

*(Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının
iclasında nitqi; 19 aprel 1999-cu il)*

Azərbaycan təhsil sahəsində islahatların hazırlanması və yeni təhsil qanununun hazırlanması bizim işimizin əsas hissələrindən biridir.

Təhsil hər bir dövlətin, olkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Azərbaycanda iki milyon uşaq, gənc ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alır. Səkkiz milyon əhalidən iki milyonu, yəni bütün əhalinin dördədbir hissəsi təhsil alır. Əger nəzərəalsaq ki, təhsil alan hər bir uşaqın, gəncin arxasında ailə durur, ailə də əhalinin o iki milyondan əlavə hissəsini təşkil edir, beləliklə, təhsil sahəsi elə bir sahədir ki, cəmiyyət üzvlərinin, əhalinin, demək olar, tam əksəriyyəti bu sistemlə bağlıdır. O mənada ki, kimin uşağı, oğlu-qızı təhsil alıbsa – amma hamınınkı alır, kimin ki, evdə uşağı, oğlu-qızı var, onlar təhsil alır – Azərbaycanda belədir, əksəriyyət təhsilli bağlıdır. Ona görə də təhsil sahəsi cəmiyyət üzvlərinin, demək olar ki, tam əksəriyyətini həm maraqlandırır, həm də onların bu və ya digər şəkildə iştirakını tələb edir, yaxud da iştirakı ilə bağlıdır. Bir də ona görə ki, təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Hesab edirəm ki, bu tələblər hər ölkədə var. Amma keçid dövrünü yaşıyan ölkələr, bir içtimai-siyasi sistemdən başqasına keçən ölkələr bu işə daha da diqqətli olmalı, daha da ciddi və həssas yanaşmalıdırılar.

Təessüflər olsun ki, Azərbaycanda bu mühüm sahaya 1992-ci ildə qəbul olunmuş təhsil qanunu ilə böyük zərba vurulmuşdur. Mən təessüf edirəm ki, təhsil sahəsində çalışan mə'sul şəxslər və təhsil işçiləri Azərbaycanın təhsil sistemini vurulan bu zərbəni indiyə qədər tohlil etməyiblər, araşdırmayıblar və buna lazımı qiymət verməyiblər. Keçid

dövründə iqtisadiyyata vurulmuş zərbə, yaxud həyatımızın bir çox başqa sahələrinə vurulmuş zərbə aydır, bunu cəmiyyət bilir. Amma təhsil sistemini də böyük zorbalar vurulubdur.

Biz indi yeni təhsil qanunu qəbul etmək ərəfəsindəyik. Təhsil qanunu Milli Məclisde müzakirə olunub, ümumxalq müzakirəsinə verilibdir. Mən artıq dedim ki, ölkə əhalisinin demək olar, tam əksriyyəti təhsilliə əlaqədardır, təhsilliə bağlıdır. Buna görə hər bir vətəndaş öz fikrini bildirməlidir ki, Azərbaycanın yeni təhsil qanunu onu qane edir, ya etmir.

Bununla yanaşı, biz təhsil sahəsində islahatlar programı hazırlamışq. Burada Dünya Bankı bizi yardım göstərir, bizimlə əməkdaşlıq edir. Mən belə anladım ki, indi bizim təhsil islahatları komissiyası və eyni zamanda Dünya Bankının nümayəndələri yekdil fikirdədirler ki, hazırlanmış təhsil islahatları programının layihəsi günün tələblərinə cavab verir. Mən bu layihəyə diqqətlə baxacağam və əgər mən də sizin fikrinizlə razi olsam, layihəni təsdiq edəcəyəm. Beləliklə, sənəd əməli iş üçün hazır olacaqdır.

Bu münasibətlə bir neçə kəlmə demək istəyirəm. Azərbaycanda təhsil sisteminin tarixi böyükdür. Ancaq Azərbaycanın təhsilində böyük dəyişikliklər, böyük inkişaf XX əsrə məxsusdur. XX əsrin əvvəllərində Azərbaycanda məktəblər çox az olubdur, ali təhsil məktəbi olmayıbdır. Mövcud məktəblər də, demək olar, vahid bir prinsip, sistem əsasında qurulmayıbdır. O vaxtlar Azərbaycan Rusiya imperatorluğunun tərkibində idi, ona görə dünyəvi təhsil sistemi Rusiyada çox əsrlər ərzində olan təhsil sistemindən götürülmüşdür. Rusiya imperatorluğu dağıldan sonra, 1918-ci ildə Azərbaycanda ilk Xalq Cümhuriyyəti yaranmışdı. Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində ba'zi işlər görüldüb. Bakı Dövlət Universiteti açılıbdır. Bu, Azərbaycanda ilk ali təhsil müəssisəsi idi. Mən bilmirəm, onlar təhsil qanunu qəbul etmişdilər, ya yox? Bundan xəbəriniz varmı? Deyəsan, xəbəriniz yoxdur. Mən də deyə bilmərem, ancaq hesab edirdim ki, komissiya üzvləri, nazir mənim sualıma cavab vera bilərlər. Yəqin ki, bilmirsiniz. Mən də belə düşünürəm ki, onlar təhsil qanunu qəbul etməyiblər, ya'ni

təhsil sahəsində ciddi addım atmağa imkanları olmayıbdır. Hesab edirəm, Xalq Cümhuriyyətinin böyük xidməti ondan ibarətdir ki, Azərbaycanda ilk ali təhsil müəssisəsi yaradıbdır. Ancaq bu ali təhsil müəssisəsinin yaranması ondan əvvəl Azərbaycanda gedən içtimai-siyasi proseslərin məntiqi nəticəsi olmuşdur.

Azərbaycanda indi mövcud olan təhsil sistemi 1920-ci ildən sonrakı dövrde yaramıbdır. Bu səla, hamiya mö'lum olan sovet təhsil sistemidir. Bunu utanmadan, çəkinmədən demək lazımdır. Bilirsiniz, biz özümüzün varlığımızı nümayiş etdirmək, göstərmək üçün heç vaxt heç kəs-dən çəkinməməliyik, heç kəs-dən də utanmamalıyıq. Nazir dedi ki, e-tiraf etmek lazımdır, nəinki e-tiraf etmek lazımdır, çox cəsarətlə, qətiyyətlə demək lazımdır ki, Azərbaycanda 1920-ci ildən indiyə qədər mövcud olan təhsil sistemi sovet təhsil sisteminin bir hissəsidir.

Mən açıq demək istəyirəm, bu təhsil sistemi çox yaxşı bir sistemdir. Hər şey öz nəticəsi ilə ölçülür. Qısa bir zamanda Azərbaycanda savadsızlıq ləğv olunub, ibtidai, ümumtəhsil məktəblərinin geniş şəbəkəsi yaranıb, on-on beş ilin içərisində Azərbaycanda bir neçə ali təhsil müəssisələri, institutlar yaranıb və tarixi nöqtəyi-nəzərdən qısa zamanda, 1920-ci illə 1940-ci ilin arasında nə var, cəmi 20 ildir. təhsil Azərbaycanın hər yerini əhatə edibdir. Azərbaycanda savadsızlıq ləğv olunub, insanlar məktəblərdə təhsil alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük elmi yaranıbdır. Elmi müəssisələr yaranıb, Azərbaycanın mədəniyyəti inkişaf edibdir, bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsidir. İndi burada oturanların hamısı, təkcə onlar yox, bu gün Azərbaycanda yaşayırlar, həm yaşı, həm orta nəsil, həm də gənc nəsil öz təhsilini, biliyini həmin bu təhsil sistemində ahıbdır.

Bu təhsil sisteminin nə qədər deyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtiasa, yüksək elma malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasayıdı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasayıdı, Azərbaycanın elmi inkişaf edə bilməzdi. Bunlar olmasayıdı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməz-

dik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nai-liyyəti heç vaxt unutmamalıyıq. İndi təhsil sistemində islahatlar apararaq, onu dünya təhsil sisteminin standartlarına uyğunlaşdıraraq heç vaxt buna yol verməmeliyik ki, 70 il, yaxud, demək olar ki, 80 ilə yaxın bir dövrde istifadə etdiyimiz təhsil sisteminə başqa cür qiymət verilsin.

Mən size deyə bilerəm ki, sovet təhsil sistemi yerində durmayıb, daim təkmilləşibdir, islahatlar keçirilibdir. Məsələn, 30–40-ci illərdə olan təhsil sistemindən sonrakı 60–70–80-ci illərdəki təhsil sistemi fərqlidir. Bu baxımdan mən çox teəssüf edirəm ki, 1992-ci ildə, Azərbaycanda yeni qüvvələr hakimiyyətə gələn zaman qısa bir müddədə, yəni iki-üç ay içərisində nə qədər mürəkkəb, böyük sahəyə aid olan bir qanun qəbul olunubdur.

Biz keçid dövrünü yaşayıraq, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu öz dövlətçiliyinin əsası kimi müəyyən edib, bazar iqtisadiyyatı yaratmağı, inkişaf etdirməyi də öz iqtisadiyyatının əsas istiqaməti kimi bəyan edibdir. Amma bəyan etməklə bunlara nail olmaq arasında böyük bir məsəfə var. Bəyan olunan şey heç də o demək deyildir ki, artıq o, realdır, mövcuddur. Hətta inqilabi dəyişikliklər belə, köhnə sistemi dərhal yeni bir sistemlə dəyişdirmir. İngilabi dəyişikliklər, adətən, köhnə sistemi vurub dağıdır, amma ondan çox fərqli olan bir sistem yaratmaq üçün, buna vaxt lazımdır, illər lazımdır. Bunu bilsiniz, Rusiyada 1917–1920-ci illərdə baş vermiş inqilabda da və keçmişdə başqa ölkələrin tarixində olmuş inqilablarda da görmüşük.

Ancaq təhsil sistemi əla bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilmez. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir şey yaradasan. Ancaq 1992-ci ildə qəbul olunmuş təhsil qanunu belə bir xarakter daşıyır. Ona görə mən deyirəm ki, bu təhsil qanunu Azərbaycan təhsilinə böyük zərbələr vurubdur.

İndi biz yeni təhsil qanunu qəbul etmək, təhsilde islahatlar aparmaq üçün, görün, nə qədər vaxt sərsi edirik, bir ildən artıqdır ki, islahatlar hazırlanır, ondan da çox zamandır ki, təhsil qanunu hazırlanır. Deyəsən bir dəfə cəhd olunmuşdu ki, bu təhsil qanununa parlamentdə baxılsın, ancaq baxa bilməmişdilər. İndi iki aydır ki, o, parlamentdə müzakirə olunur. Onu ümumxalq müzakirəsinə vermişik. Bu, tamamilə normal prosesdir.

Yena də deyirəm, təhsil qanunu əla bir qanundur, təhsil islahatları əla islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır. Biz iqtisadi islahatları iqtisadiyyat sahəsindəki qanunlarla hazırlayırlı, müəyyən çərçivədə müzakirə edir və qəbul edirik. Ancaq təhsil islahatları belə islahatlar ola bilməz.

Mən sovet təhsil sistemində gedən dəyişiklikləri də xatırlayıram. Sovetlər birliyinin rəhbərliyində olduğum zaman Sovet İttifaqı baş nazirinin birinci müavini vəzifəsində işlədiyim zaman SSRİ-nin bütün təhsil sistemine rəhbərlik edirdim. O vaxt Sovetlər İttifaqında təhsili təşkil edən 3 nazirlik var idi: Maarif Nazirliyi, Ali Təhsil Nazirliyi, Dövlət Texniki Peşə Tehsili Komitəsi. Yerlərdə, müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da üç nazirlik var idi.

Mən Sovetlər İttifaqının rəhbərliyində başqa nazirliklərdən əlavə, bu nazirliklərin üçünə da rəhbərlik edirdim. Mən bu rəhbərliyi beş il müddətində aparmışam – 1983-cü ilin əvvəlindən 1988-ci ilə qədər.

O vaxt Sovetlər İttifaqında «yenidənqurma» adlanan bir proses gedirdi, özünəməxsus islahatlar aparılırdı. O zaman biz Sovetlər İttifaqı parlamentində məktəb islahatı haqqında qanun qəbul etdik. Mənim xatirimdədir, bu islahatları hazırlayan komissiyanın sadri idim. Bu qanunu, onun yerinə yetirilməsi üçün lazımi qərarlar qəbul etməkdən ötrü il yarım o komissiya ilə birləşdə işlədim. Qanunu parlamentin müzakirəsinə verməzdən əvvəl iki ay ümumxalq müzakirəsinə verdik, rə'yələri topladıq. Ondan sonra qanunu parlamentin müzakirəsinə verdi, orada qəbul və təsdiq olundu.

Mən indi demək istəmirəm ki, o islahatlar hansı qiymətə malik idi, hesab edirəm ki, o dövrün tələblərinə görə çox yüksək səviyyədə həzurlanan islahatlar idi. Bununla onu demək istəyirəm ki, indi çıxlarının xoşuna gəlməyən, hətta keçmiş sovet sistemində, guya qeyri-demokratik olan bir sistemdə də təhsilə münasibət bu qədər həssas idi. Ona görə də, — mən bunu bizim təhsil işçiləri və cəmiyyətimiz üçün deyirəm, — 1992-ci ildə iki-üç ayın içərisində təhsil qanunu qəbul edib və onu icra edərək Azərbaycanın təhsilinə zərbələr vurmaq — bu, Azərbaycan xalqına qarşı cinayət etmək deməkdir.

Biz bu acı təcrübədən nəticələr çıxarmalıyıq. Təhsil sahəsində qəbul edəcəyimiz qanunda və islahatlar programında da məsələyə çox dəqiq, həssas münasibət göstərməliyik. Mənim fikrimcə, bu ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsil sisteminde indiyə qədər əldə edilmiş müsbət təcrübə və özünü doğrulmuş, müsbət nəticələr vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir. Nöqsanlar, yaxud mənfi təcrübə aradan götürülməlidir. Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində — Qərbdə də, Şərqdə də əldə olılmış nailiyyətləri dərinlənən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sisteminde tətbiq etməliyik.

Bu fikirləri siz də burada söylədiniz və Dünya Bankının nümayəndələri da belə fikirdəirlər. Mən bunu məmənuniyyətlə dinişdəm ki, Dünya Bankının nümayəndələri da Azərbaycanda indiyə qədər mövcud olan təhsil sisteminin müsbət cəhətlərini görür, bunları qiymətləndirirlər və bunlardan imtiyət etməyin tərəfdarı deyillər. Şübhəsiz ki, biz bütün beynəlxalq təşkilatların məsləhətlərinə çox diqqətlə yanaşmalıyıq. Xüsusən Dünya Bankı ilə ki, əməkdaşlıq edirik, onun verdiyi tövsiyələri, məsləhətləri çox diqqətlə qəbul etməliyik. Azərbaycanın reallığına, milli xüsusiyyətinə uyğun olan hər bir müsbət təklifdən istifadə etməli, onu öz təhsil sistemimizdə tətbiq etməliyik. Ancaq indiyə qədər mövcud olan təhsil sisteminde əldə edilmiş müsbət nəticələri və bu günün, galəcəyin tələblərinə uyğun galən hər şeyi saxlamalı və inkişaf etdirməliyik.



Mən belə anlayıram ki, indi bizdə təhsil sistemində islahatların möqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşın. Yenə də deyirəm, Azərbaycanın təhsil sistemi son on illörde müsbət noticələr veribdir. Ancaq Azərbaycanın təhsil sisteminde təhsil alan insanların və xüsusun ali məktəblorları bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər görək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblorlarının bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplorına uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qobul edilə və fəaliyyət göstərə bilsin. Yaxud da, Azərbaycanda Tibb Universitetində təhsil almış, həkim ixtisası, diplomu almış adam hər bir başqa ölkədə öz diplому ilə işləyo bilsin. Ona görə də onun bilikləri, Azərbaycan Tibb Universitetində təhsilin istiqaməti görək dünya miqyasında ümumbaşarı dəyərlər hesab edilən tibb təhsilinin səviyyəsində olsun. Məqsəd bundan ibarətdir.

Amma cyni zamanda, buna nail olaraq, yenə də deyirəm, indiyə qədər, on illərlə əldə etdiyimiz təhsil prinsipləri gözənlənməli və inkişaf etdirilməlidir. Mən hesab edirəm ki, əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdırıbılırik.

Mən sizin təkliflərinizi-təhsil islahatlarının üç mərhələdə aparılması-müsbət qiymətləndirirəm. Sizin bu təklifləriniz mənim dediyim sözləri tam təsdiq edir. Yəni biz eyni fikirdəyik. 1992-ci ildə qəbul olunmuş qanun haqqında mən nə üçün bu qədər həyəcanla danışram? Çünkü, bilirsiniz, o qanunda belədir ki, «olanı dağıt, bunu hazırlamışam, bunu da həyata keçir». Həyata keçirmək də mümkün deyildir. Amma siz üç mərhələ təklif edirsiniz. Birincisi, 1999-cu il, ikincisi, 2004-cü il qədər, üçüncüsi də ondan sonrakı dövr. Tamamilə düzər.

Məsələn, biz ölkəmizdə, təkcə bizzət deyil, bizə bənzər başqa ölkələrdə də belədir, iqtisadiyyatda dəyişiklikləri bir il, iki il yox, beş il, on il müddətində həyata keçiririk. Məsələn, bazar iqtisadiyyatına keçid bir ildə mümkün deyildir. Yaxud da özəlləşdirmə, dövlət mülkiyyatını xüsusi mülkiyyətə çevirmek – bu, bir ildə mümkün deyildir.

Biz 1995-ci ildə «Torpaq islahatı haqqında» qanun qəbul etmişik. İndi 1999-cu ildə, «Torpaq islahatı haqqında» qanunu hələ ki, axıra çatdırıbilməmişik. Amma indi «Torpaq islahatı haqqında» qanunu töbəq edərkən qarşıya yeni-yeni ağır problemlər çıxır. İdarətinə sahəsindəki islahatlar haqqında dünən Dünya Bankı ilə keçirdiyimiz beynəlxalq konfransda bunu dedim. Yeni-yeni problemlər çıxı və onları da həll etmək üçün yeni bir program lazımdır. Yenə də deyirəm, əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edir, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz.

Mən sizin bu təkliflərinizi boyenir və çox doyerli hesab edirəm. Güman edirəm ki, hər mərhələnin tədbirlərini vaxtında hazırlanacağı və vaxtında həyata keçirəcəksiniz. Bununla onu qeyd etmək istəyirəm ki, bir halda siz üç mərhələ müəyyən etmişiniz, hər mərhələ üçün nəzərdə tutulan tədbir və vaxtında həyata keçirilməlidir ki, o birisi mərhələnin vaxtı uzanmasına. Bu, çox ciddi iş tələb edir.

Hesab edirəm ki, təhsil islahatları komissiyası bununla məşğul olacaq və Dünya Bankı da bize kömək edəcəkdir. Mən belə başa düşürəm. Dünya Bankının köməyi yalnız qrant və kredit ayırmadan ibarət deyildir. Çox məmənunam ki, burada Dünya Bankı nümayəndələrinin, ekspertlərinin böyük bir tərkibi iştirak edir. Dünya Bankının bize köməyi dünya təcrübəsinə Azərbaycana getirməkdir. Biz özümüz də dünya təcrübəsinə öyrənirik, təhsil işçiləri bununla məşğuldurlar. Amma burada da kömək, yardım lazımdır. Mənə belə gəlir ki, Dünya Bankı ilə əməkdaşlığımızın əsasını bu təşkil etməlidir. Şübhəsiz ki, kreditlər bu tədbirləri həyata keçirmək üçün çox lazımdır, zəruridir. Ümidi varam ki, siz bu kreditləri də ayıracığınız. Dediniz ki, 5 milyon dollar kreditdən sonra böyük bir program krediti hazırlayaqsınız. Mən bunu dəstekləyirəm, bununla razıyam və arzu edirəm ki, bu bəyanatlarınızı, sözlərinizi real işlə təsdiq edəsiniz.

Hesab edirəm ki, Azərbaycanda islahatlar bütün sahələrdə irəliləyir. Biz dünən idarəetmə sistemində islahatlara həsr olunmuş beynəlxalq

konfransın işini başladıq. Bu gün də konfrans davam edib, işi sona çatıbdir. İqtisadiyyat sahəsində çox ciddi islahatlar aparılmış. Təhsil sahəsində də islahatlar aparacaq. Səhiyyə sahəsində islahatların keçirilməsi ilə əlaqədar mən komissiya yaratmışam. Yəqin ki, onların da təkliflərini yaxın zamanlarda müzakirə etməli və həyata keçirilməsini təmin etməliyik. Dünya Bankı kömək edir, yoxsa yox? Birgə işləyirsiniz.

Biz bunumla bir daha bəyan edirik ki, Azərbaycan keçid dövründə səmərəli istifadə etməyə çalışır. Azərbaycan tutduğu yolla ardıcıl surtda gedir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi davam edir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir və bu da öz müsbət nəticələrini verir. Azərbaycanın həyatının başqa sahələrində də, o cümlədən təhsil, səhiyyə sahələrində islahatlar bundan sonra həyata keçiriləcəkdir. Mən Dünya Bankına və onun bizim bu işlərdə iştirak edən nümayəndələrinə təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra daha da genişlənəcək və dərinlaşacaqdır.

Geləcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun!

* * *

«Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı»nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış «Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı»nın müzakirələrinin nəticələrini nézərə alaraq qərara alıram:

1. «Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı» təsdiq edilsin. (Əlavə olunur).*

2. Nazirlər Kabinetinin və Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası bu Sərəncamın icrası ilə bağlı məsələləri həll etsin.

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyun 1999-cu il*

* Program ayrıca kitabça şəklində çap edilmişdir (Bakı, «Çəşidoglu» nəşriyyatı, 1999, -66 səh.).

- Tərtibçilər.

**TƏHSİL SAHƏSİ XALQIMIZIN BU GÜNÜ,
MİLLƏTİMİZİN, DÖVLƏTİMİZİN
GƏLƏCƏYİ ÜÇÜN ƏN VACİB BİR SAHƏDIR**

*(Respublikanın təhsil işçiləri və ali məktəblərə
daxil olmuş tələbələrlə görüşüdə nitq; 31 avqust 1999-cu il)*

Əziz dostlar!

Bu gün bizim bu görüşümüz başlanarkən tələbələr və salonda olan bəzəzi şöşslər Azərbaycanın dövlət himmini oxudular. Bu, çox sevindirici haldır. Biz hələ bir neçə il bundan önce Azərbaycanın dövlət himminin bütün məktəblərdə, universitetlərdə, digər təhsil ocaqlarında öyrənilməsi və daim oxunması haqqında öz qorarımızı vermişdik. Təbiidir, keçmişimizə baxanda bu, o qədər də asan deyildir, qeyri-adı haldır. Çünkü bizim yaşadığımız keçmiş illərdə Azərbaycanın himni – onun musiqisi də, sözləri də olubdur, bu himnin musiqisini bəzəti təttonəli morasimlərdə eşitmışık. Amma tövüsəf olsun ki, sözlərini heç vaxt eşitməmişdik. Çünkü himm oxumaq adəti yox idi. Bir də ki, biz elə bir ölkədə yaşayırıq ki, iki himm var idi – biri Sovet İttifaqının, digəri Azərbaycanın himmi idi. Ona görə də birini oxuyub, o birisini oxumasaydın, mümkün olmazdı. Onların ikisini də oxumaq yəqin ki, ağır olardı. Amma sobob təkcə bundan ibarət deyildi. Əsas sobob ondan ibarət idi ki, o dövrə himm formal xarakter daşıyırı. Formal xarakter daşıdığına görə də himm hər bir vətəndaşın, hər bir insanın qolbinə daxil olmamışdı. Bu, keçmiş dövlət quruculuğunuñ çatışmazlığı, nöqsani idi. Aneç də, təbii meydana gələn hadisə idi.

Azərbaycan müstəqil dövlət kimi müstəqilliyyinin bütün elementlərini, attributlarını inkişaf, təsbiq etdirməli, onu insanların şüuruna yekritməlidir. İnsan öz gəncliyindən vətənini, bayrağını, millətini, himmini sevməlidir. Sevmək üçün də bunu bilməlidir.

Mən bu gün bildirmək istəyirəm ki, 1918–1920-ci illərdə Azərbaycanda hakimiyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi on döyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunda istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.

O vaxt votonporvər insantlar bu sahədə gözəl iş görmüşlər. Himmizin sözləri də – indi o dövrdən 80 il keçib – bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyyini, müstəqil dövlət olmağımı nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda çox ozomotlı musiqidir.

Bizim ölkəmizin votondaşlarının bəlkə də hamısı bunu istonılın soviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə mondu bəlkə də on yüksək əhəmiyyətli rühiyyə yaranan Azərbaycanın bayrağı altında Azərbaycanın himminin çalınmasıdır. Onu da deyo bilirom ki, bəzəti dövlət başçıları sonrakı səhəbələrdə cətiraf ediblər ki, sizin himminizin musiqisi çox gözəldir, bayragınız da gözəldir. Bu, həqiqətən belədir.

Doğrudur, Azərbaycan öz dövlət müstəqilliyyini bərpa edəndən sonra bəziləri hesab edirdilər ki, yeni bir himm yaratmaq, onun sözlərini dəyişdirmək lazımdır. Mən hesab edirəm ki, oğr kim bunu yaratmaq, onun sözlərini dəyişdirmək istəsə, bundan yaxşısanı edə bilməzdə. Bəlkə də bundan aşağı səviyyədə olardı. Ona görə də biz öz himmimizi, bayragımızı özümüz qədər sevməliyik. Çünkü bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədəqət, sevgi və məhəbbətin rəmziidir.

Sevindirici haldır ki, indi təhsil ocaqlarında, məktəplərdə himni öyrənirlər, oxuyurlar və bu gün onu nümayiş etdirdilər. Ancaq bu, işin hələ başlangıcıdır və azdır. Hər bir vətəndaş, nəinki tələbə müəllim də, professor də, alim də, nazir də, prezident də – hamımız birlikdə gorək öz himmimizi yaxşı bilək, onu yaxşı ifa etməyi də bacaraq və onu hömşə sevək. Mən bu arzularını sizə bildirmək istəyirəm.

Güman edirəm ki, bu iş ali məktəplərdə davam edəcək, gölən görüşümüzdə təkcə bu salonum sağında duran tələbələrin himm oxumasının yox, bütün salonda ayaga durmuş adamların himm oxumasının şahidi olacaqıq. Bunu da edək.

Mən də hesab edirəm ki, bizim bugünkü görüşümüz çox əhəmiyyətdədir. Çünkü biz Azərbaycan təhsilinin bu gün hansı səviyyədə olduğunu bir daha müşahidə etdik və öten illərdə Azərbaycan təhsilinin in-

kişif mərhələlərini bir daha xatırladıq, yeni dörs ilinə hazırlıq işləri ilə tanış oldug.

Hesab edirəm ki, verilon məlumatlar bizdə, güman edirəm, Azərbaycan ictimaiyyətində do bu barədə yeterli qədər tövsiyərat yaradır və yaradacaqdır. Son illər müstəqil Azərbaycan dövlətində təhsil sahəsində həqiqətən xeyli işlər görüldür. Eyni zamanda biz hamımız yaxşı bilirik ki, Azərbaycanda təhsil — orta, ali təhsil on illərlə sür'ətlə inkişaf edibdir.

Ali təhsilin osasını qoyan, 1919-cu ildə yaranmış Bakı Dövlət Universiteti ondan sonra Azərbaycanda çoxlu ali məktəblərin yaranmasına yol açmışdır. Məməniiyyət hissi ilə deyə bilirik ki, bizim ölkəmizdə ötən dövrlərdə vətəndaşlarımızın, yəni uşaqlarımızın, gəncərimizin bütün sahələrdə təhsil, ali təhsil alması üçün imkanlar yaranmışdır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, 1920-ci illərdən başlayaraq Azərbaycanda xalqın təhsillənməsi, savadsızlığın loğv edilməsi, uşaqların icbari olaraq məktəbə cəlb olunması və təhsilin inkişaf etdirilməsi prosesi sür'ətlə həyata keçirilib. Bütün bunların nəticəsində biz indi, öz dövlət müstəqilliyyimizi yenidən əldə etdiyimiz bir zaman Azərbaycan həm ali və orta təhsilin maddi-texniki bazası nöqtəyi-nəzərindən, həm təhsili tə'min etmək üçün yaranmış yüksək soviyyəli müəllim, professor kadrları nöqtəyi-nəzərindən, həm də ümumiyyətlə, həyatımıza inkişaf etdirə bilən elmi potensialımız nöqtəyi-nəzərindən böyük təhsil potensialına malikdir.

Bunlar hamısı bizim keçmiş dövrün nailiyyətləridir və Azərbaycan osrın sonunda dövlət müstəqilliyini əldə etdiyi zaman bizim üçün çox yararlı bir amıldır. Biz bununla fəxr edə bilərik, onu heç vaxt unutmałyiq. Bizim hamımız həmin o illərdə Azərbaycanda mövcud olmuş yüksək təhsilin yetişdirmələriyik. Bizim hamımız Azərbaycanda iləbil artan və genişlənən məktəblərin, ali məktəblərin mə'zunlarıyiq. Biz bunlara görə müəllimlərimizə təşəkkürümüzü bildirməliyik, onlara minnətdar olmalıyiq. Biz buna görə Azərbaycan məktəbinə minnətdar olmalıyiq.

Bələliklə, XX əsrədə sözün geniş mənasında ölkəmizdə Azərbaycan məktəbi yaramıbdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gəncələrə təhsil verən və məlumatımızı təhsiləndirən məktəb yaramıbdır. Bu, on böyük nailiyyətlərimizdən biridir. İqtisadiyyat da, həyatın başqa sahələri do bunun üzərindədir. Əgər bizim yüksək soviyyəli məktəblərimiz olmasayıdı, əgər bütün gəncələr, uşaqlar icbari təhsilə cəlb edilmişsədi, əgər iləbil yüksək soviyyəli müəllim, professor kadrları hazırlanmasayıdı, əgər elmimiz inkişaf etməsəydi, biz indi nə bu işi sadə potensiala, nə elmi potensiala, nə sosial potensiala, nə də təhsil potensialına malik ola bilməzdik. Ona görə do bunları unutmaq olmaz və onları qiymətləndirmək, onlarla fəxr etmək lazımdır.

Məhz Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bunun osasında təhsil sistemini inkişaf etdirməyə başlayıbdir. Dogrudur, müstəqillik əldə olunan zaman və onun ilk illərində Azərbaycanın təhsilində çox bərabər vəziyyət var idi. Bu bərabər vəziyyət də 1988-1989-cu illərdən Azərbaycanda yaranmış çox mənfi ictimai-siyasi, gərgin daxili vəziyyətin nəticəsi idi. Bütün bunlar hamısı Azərbaycanın məktəblərinə, təhsil sistemini çox mənfi tə'sirini göstərmədi. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra isə birinci mərhələdə, yeni dövrdə, yəni müstəqil dövlət çərçivəsində təhsilin inkişaf etdirilməsi istiqamətlərini tapmaq ya mümkün olmamışı, yaxud da bu sahada çoxlu sahələr buraxılmışdı. Aneq ondan sonrakı dövrdə, son 4-5 ildə Azərbaycanın təhsil sistemində keçmiş on-onələrdən, nailiyyətlərdən, böyük potensialcan istifadə edərək təhsil sistemini yeni tələblərə uyğunlaşdırmaq, islahatlar həyata keçirmək işi başlanmışdır və bunlar da öz müsbət nəticəsini verir.

Son illərdə bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycanda ictimai-siyasi sabitliyin tə'min olunması, ölkəmizin daxilində hərəmətliyi, dərəbəyliyi, özbaşnalığı, həkimiyətsizliyi son qoyulması idi. Bu, Azərbaycanın həyatının bütün sahələrində canlanmaya, inkişaf tə'minat yaratdı. Bu ümumiyyətlə, respublikamızın inkişafını tə'min etdi. Məhz bu baxımdan, ona görə də təhsil sistemi öz inkişafım yənə də ardıcıl surətdə tə'min edə bildi.


Təsəvvür edin, indi 8 milyona yaxın əhalimizin 2 milyonu oxuyanlar, təhsil alanlar, öyrənənlər — müəllimlər, təhsil verənlərdir. Bu 2 milyon bütün əhalinin dördüncü hissesidir. Mən deyə bilərəm ki, bu nə qədər böyük, vacib bir sahədir, xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün on vacib bir sahədir.

Ona görə də dövlət tərəfindən bu sahəye diqqət, qayğı günü-gündən artır, artacaqdır və artdımalıdır. Hər bir dövlət əgər istəyirsə ki, öz əlkəsinin inkişafını tə'min etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırınsın, o mütləq hər şeydən çox təhsilsə fikir verməlidir. Təhsilin inkişafına sə'y göstərməlidir, təhsil üçün bütün imkanları yaradımalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik. Ancaq bu, asan yol deyildir. Ona görə yox ki, biz bunu bacarırmıq. Yox. Biz bunu bacarıraq, artıq öyrənmışık, yəni bunu eله əvvəldən də bilirdik. Amma yeni şəraitdə yeni sistemi də qurmağı öyrənmışık. Ancaq bunun həyata keçirilməsi bir çox amillərlə, o cümlədən vəsaitlə, maddi-texniki bazanın yaradılması ilə və başqa amillərlə bağlıdır.

Mən onu demək istəyirəm ki, əgər biz təhsil sisteminde öz arzularımızı istədiyimiz qədər yerinə yetiro bilmiriksem, bu ona görə deyil ki, dövlət, hökumət bunu istəmir. Ona görədir ki, biz imkanlarımızın çərçivəsindən kənara çıxa bilmirik. Bilmələrimiz ki, biz bu imkanlarımızı ilbiil genişləndiririk və genişləndirəcəyik. Mən buna yüz faiz inanıram, ona əminəm. Bunların hamısı təhsilin inkişafında öz əksini tapacaqdır.

İndi həyatımız bütün sahələrində islahatlar həyata keçirilir. Bu islahatlar zəruridir. Onlar ölkəmizdə dövlət quruculuğunu bütün sahələrində gedir. Biz müstəqil dövlət kimi yaşayır, müstəqil dövlətimizi qurur və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk.

Bu gün biz iştixar hissi ilə deyə bilərik, bir-iki aydan sonra 8 il tamam olacaqdır ki. Azərbaycan öz dövlət müstəqilliyini e'lən, bərpa edibdir. Bu, az bir zamandır. Bu müddət Azərbaycan üçün və başqa ölkələr üçün daha da çotin, mürəkkəb, daha da ağır bir zaman olubdur. Bunlar sizə mə'lumdur. Ancaq buna baxmayaraq, ən əsas nailiyyət on-



dan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduk, möhkəm-kondirdik, inkişaf etdirdik və müstəqilliyimizi obədi etdik.

Bu, on əsas nailiyyətdir. Onun içəndə isə çox böyük işlər vardır. Bunlar Azərbaycanın həyatının bütün sahələrində yeni sistemlə yaşamaq üçün islahatlar aparımaqdan ibarətdir. Bu islahatlar apardır, onlar gənű-gündən öz nəticələrini verir. Xüsusən, sosial-iqtisadi sahədə apardığımız islahatlar öz nəticəsini verir. Ölkəmizin iqtisadiyyatı tənəzzül dövründən keçdi, hazırda inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. İqtisadiyyatın inkişaf etmisi həm xalqımızın rəfah halının yaxşılaşdırılmasını, həm də təhsil sahəsində ardıcıl olaraq, ilbəil dəha da çox vəsait ayrılmamasını təmin edəcəkdir.

Təhsilin özündə aparılan islahatlar çox vacibdir. Siz onları aparırsınız. Bugünkü çıxışlarda bu barədə mə'lumatlar verildi. Mənim səzə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparsınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar həqiqətən həm Azərbaycan təhsilinin dünyamız inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırınsın, həm də burada səhvələr buraxılmasın, mövcud yaxşı işlər pozulmasın.

Nəsə qurub-yaradan adam görək düşünsün ki, o, mövcud olandan daha yaxşısimi yaradır. Əgər onu yarada bilirsə, mövcud səviyyədən imtiya edib onu yaratsın. Amma yarada bilmirsə, qoy mövcud olandan əl çəkməsin, hələlik onunla yaşasın.

Mən bunları ona görə deyirəm ki, keçmiş zamanlarda da – bu, yeni bir məsələ deyildir, – Sovetlər İttifaqı dövründə da həmin sistemin içərisində cürbəcür formalarda dəyişikliklər edildi. «Gözə torpaq atmaq» məsəli var. Be'ziləri deyir ki, «bundan ötrü onu etdim, bunu etdim, bu islahati keçirdim, bunu dəyişdirdim, bu belə deyildi, mən onu dəyişdirdim». Nəticəsi nədir? Nəticəsi yoxdur. Keçmişdə mən belə insanları görmüşəm. Belə insanlar 3-4 il üzdə olurlar. Bəli, dəyişikliklər edir, yeniləşdirir, yenidən qurur, ona görə de tə'refşənlər. Mən bə'zən elə adamlar görmüşəm ki, bir neçə il belə yaşayır, başqa yolla dəyişikliklər edir, sonra görür bunun nəticəsi yoxdur.

Yəni bu keçmiş monfi tacribəni bilirok, mən hamiya və xüsusən təhsil sistemində çalışanlara tövsiyo edirəm ki, siz bu islahatları cür'bəcür, bitiklə, ağılla aparsınız, sohvlərə yol verməyəsiniz. Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradəsa səhv edirikse, sabah həmin səhvi düzəltmək mümkündür, haradəsa ifrata yol veririksa, onun qarşısını almaq mümkünür. haradəsa mühafizəkarlıq yol verilirsə, onu da məhv etmək mümkünür. Amma təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara – mən bu söz-ləri işkodıram – yer olmaz.

İndi təhsil sahəsində gedən islahatlar müxtəlif xarakter daşıyır. Çox sevindirici haldır ki, biz dünyamın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsini öyrənirik və tətbiq edirik. Sevindirici haldır ki, biz bunun üçün yardım alırmı. Yəni Dünya Bankı Azərbaycanda təhsil sahəsində islahatları həyata keçirilməsi üçün bizimle birgə program yaradıbdır. Bu bank ölkəmizə müəyyən vəsait ayırrı, kömək edir. Bunlar hamısı çox sevindirici haldır. Ancaq çalışmaq lazımdır ki, islahat islahatlar namına aparılmassis, təhsil sistemimizi dəha da tek-milləşdirmək, bu günün, gələcəyin tələblərinə dəha da uyğunlaşdırmaq məqsədi daşısun. Biz buna nail olmahiyoq.

Keçmişə nisbotan indi bizdə həm dövlət ali təhsil müəssisələri, universitetlər, həm də əzəl müəssisələr vardır. Dövlət ali məktəblərində, universitetlərində həm ödənişli bir hissə var ki, orada tələbələr təhsil üçün haqq verirlər, amma onların əksəriyyəti hökumətin hesabına təhsil alırlar. Bunlar hamısı təbii prosesdir.

Mənim arzum ve narahathığım ondan ibarətdir ki, heç kəs təhsilə qazanc mənbəyi kimi baxmasın. Burada dedilər ki, bilmirəm. 17-18-19 əzel universitet yaranıbdır. Azərbaycan yeni sisteme keçməmişdən, bəlkə də islahatların həyata keçirilməsinə başlanmamışdan əvvəl, təxminən 1991-1992-ci illərdə ölkəmiz çox sıçrayışla əzel universitetlər yaradılması dövrünü yaşadı. Belə universitetlər yaratıldılar. Amma bunları kim və nəyə görə yaradıbdır?

Əgər kimse həmin universitetdə təhsilin səviyyəsini dövlət ali məktəblərindən yüksək, keyfiyyətli etmək istəyirsə, çox sağ olsun –

onlar bunu etsinlər və biz bunu müdafiə edirik, cədəcəyik. Dəstəkləyəcəyik. Ancaq kiimsə bu dövrdə bunu biznes naminə edirse, bu yaramaz, ondan əl çəkmək lazımdır.

Bunu açıq e'tiraf etmək lazımdır ki, məsələn, bizim qardaş Türkiyə Cümhuriyyətində universitetlərin, ali məktəblərin, təhsil sisteminin inkişafı Azərbaycandan sonra, xüsusən, ikinci Dünya müharibəsindən sonra başlayıbdır. Orada da dövlət universitetləri olubdur, özəl universitetlər yaranıbdır. Yaranan həmin özəl universitetlərin bir çoxu indi Türkiyənin çox yüksək səviyyəli təhsil verən universitetləridir.

Məsələn, Azərbaycanın, xalqımızın böyük dostu, məşhur alim İhsan Doğramacı, bizdə olan mə'lumata görə, Türkiyədə 5-6 universitetin yaradıcısıdır. Amma o, bunları nə üçün yaradıbdır? O özü yüksək səviyyəli alim, mütərəqqi insan, mütəfəkkir adam olduğuna görə istəyibdir ki, öz xalqının gənclərinin ali təhsil alması üçün xidmətinə göstərsin və bunu da göstəribdir. O, bunu qazanc naminə yox, millətinə xidmət göstərmək, millətinin təhsil səviyyəsini artırmaq üçün edibdir. Bu, tə'rifəliyiq bir fəaliyyətdir, xidmətdir.

O, bir neçə universitet yaradıbdır. Məsələn, orada Hacəttəpə Universiteti vardır. O, həmin universitetin təməlini qoyubdur, yaradıbdır. Bu universitet indi Ankara'da ən böyük universitetlərdən biridir. O, həmin universiteti, neçə deyərlər, təkər üstünə qoyandan sonra oradan çekilərk, gedib başqasını yaradıbdır.

Bilirsiniz ki, o, son vaxtlar Bilkənd Universitetini və Ankaranın böyük bir hissəsində universitet şəhərciyi yaradıbdır, onun əsasını özü qoyubdur, binalarını tikdiribdir, bütün dünyadan müəllimlər, tələbələr də vət edibdir. Son 5-6 ildə orada Azərbaycandan nə qədər mütəxəssislər işleyiblər, müəllimlik ediblər, dərs deyiblər, orada çoxlu müsiqiçılar çalışıblar. Yəqin ki, professorlardan, müəllimlərdən çoxu orada olubdur. Mən orada bir neçə dəfə olmuşam. Bilirsınız, mən hər dəfə oraya gələndə həddindən artıq sevinirəm ki, bu insan xalqına nə qədər böyük xidmət göstərir. Özü də bu xidməti tamamilə təmənnasız edir. O, e'lan edibdir ki, özünün orada yaratdığı şəxsi mülkiyyətinin hamisi xalqa mənsubdur. Bax, bu cür mütəfəkkir, tərəqqipərvər, millətinə

sevən insan, şübhəsiz ki, təhsilin heç bir sahəsindən təmənnə, qazanc gözəlmər. O, xalqına xidmət edir.

Təbidiir ki, biz müstəqilliyimizin keçid dövrünü yaşayıraq. Mən həmişə belə fikirdə olmuşam ki, biz daim reallığı nəzərə almaliyiq. Bə'zən ayrı-ayrı adamlar hesab edirlər ki, buradan sıçrayıb oraya düşmək, bu sistemdən sıçrayıb o sistemə düşmək olar. Bu mümkün deyildir. Həyat, cəmiyyət müəyyən bir mərhələdə öz inkişaf dövrünü keçirir. Bunu sür'ətləndirmək olar, amma ona zor eləyib nəyəsa nail olmaq olmaz. Ona görə də indi bizdə yaranan bu özəl təhsil sistemi, şübhəsiz ki, təqdirəlayıqdır. Şübhəsiz ki, biz bu sistemi inkiş etdiyoruz. Ancaq yenə də deyirəm, burada birinci təhsilin səviyyəsidir.

Məsələn, nə bilim, hansısa diplomatik bir universitet yaranıbdır, filan olubdur. Diplomatiya, ümumiyyətlə, dövlətin inhisarıdır. Nədir diplomatiya? Diplomatiya hər bir dövlətin xarici siyasetini həyata keçirən təşkilatdır və onun kadrlarıdır. Buna diplomatiya deyirlər və o kadra da diplomat deyirlər. Bunu özəl bir yerdə hazırlayıblar. Axi bu, dövlətin işidir. Özəl bir qurum, yaxud da dövlətlə bağlı olmayan bir qurum həqiqətən müstəqil Azərbaycan dövləti üçün diplomatlar hazırlaya bilərmi? İnanıram ki, lazımi səviyyədə yox. Onlar oxuyaqlar, təhsil alacaqlar, diplom da alacaqlar. Amma ola bilər, qeyri bir özəl sektorda işləsinlər. Buna heç kəs mane ola bilməz. Amma dövlət sisteminin diplomatiyasında yer tutmaq üçün, əlbəttə ki, onlar dövlət diplomatiyası ile tanış olmalıdır. dövlət diplomatiyası təhsili almırlıdırlar. Hansısa bir kəsin özəl diplomatik təhsilini almamalıdırırlar.

Bilirsiniz, bunlar bəlkə də mübahisəli fikirlərdir,ancaq belə fikirləri demək lazımdır ki, insanlar düşünsünlər, insanlar bilsinlər, bu sistemdə, bax bu özəl təhsil sistemlərinin yaranmasında bundan sonra səhvələr buraxılmasın. İndiye qədər səhvələr buraxılıbdır. Mən bunu özüm üçün hər halda tam yəqin etmişəm. Ancaq bundan sonra gərək səhvələr buraxılmasın.

Ümumi təhsilimizdə, yə'nı məktəblərimizdə bütün dərsler, burada bəyan edildiyi kimi, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə

həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi – bunlar xüsusi yer tutmalıdır. Çünkü indi bizim orta məktəbimiz gərək ki, 11 illikdir. Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmama, o, gedib universitetə imtahan verə bilməz. Həç lazımda deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkin olmayıbdır, bu gün də mümkin deyildir, – ancaq ola bilər, ondan sonra gedib universitedə ali təhsil almama da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşıdadacaqdır. Amma on vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.

İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaş, en böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin loyaqatlı üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadıq, millətinə sadıq, en ənələrinə sadıq, xalqına sadıq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vənək lazımdır.

Təbiidir, fənlər çoxdur. İndi siz burada da müəyyən islahatlarla əlaqədar dəyişikliklər aparırsınız – hansının saatını artırırsınız, hansını azaldırsınız. Bu, sizin öz işlərinizdir. Ancaq mən bu gün bir daha demək istəyirəm ki, bizim uşaqımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq isteyir, onu daha da yaxşı bilməlidirlər. Biri isteyir riyaziyyatçı olsun, biri isteyir fizik olsun, biri isteyir geoloq olsun, biri isteyir hüquqsünas olsun. Qoy olsun. Ancaq orta məktəblər üçün bizim neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər.

«Ana dili» deyonda, şübhəsiz ki, hər bir uşaq doğulandan sonra ailəsində atasından, anasından öz dilini öyronur. Bir var ki, sadəcə öz dilini ailədə bilmək, bir də var ki, Azərbaycan dilini yüksək səviyyədə bilmək. Keçmişdə biz buna fikir verməmişik. Bu, həqiqətdir. Yəni o qədər fikir verməmişik. Eyni zamanda onu da unutmaq lazımdır ki, keçmiş zamanlarda Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda orta təhsil və ali təhsil sistemində Azərbaycan sektorunu həmişə çoxluq təşkil etdiyinə görə biz dilimizi yaşıtmışq və inkişaf etdirmişik. İndi isə, şübhəsiz, bizdə təhsilin tam əksoriyyəti Azərbaycan dilində gedir. Ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilinin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrin ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir.

Azərbaycanın tarixini mütləq bilmək lazımdır. Ona görə yox ki, onlar tarixçi olacaqlar. Əgər riyaziyyatçı millətinin, xalqının, ölkəsinin tarixini bilmirsə bu, ona üstünlük vermər. Elecə də başqa mütəxəssislər.

Mən sizə deyim ki, keçmişdə Azərbaycanın tarixinə, bu tarix elminə orta məktəblərdə də o qədər çox fikir vermirdilər. Mən özüm bunun sahidiyəm. Hesab edirdilər ki, qoy uşaq riyaziyyatı bilsin, hesabı bilsin, fizikanı bilsin, o birisini bilsin, bu birisini bilsin. Amma tarix elə şeydir ki, onu bilsə də olar, bilməsə də. Yəni tarix dərsi məktəblərdə bəzən o qədər də hörmətli dərs deyildi.

Məsələn, təsadüfi deyil ki, bizim ali məktəblərdə o illərdə tarix fakültələrinə müsabiqə o qədər də böyük deyildi. Hüquq fakültəsinə müsabiqə böyük idi, amma tarix fakültəsinə yox. Mən, əlbəttə, o fikirdə deyiləm ki, hər bir adam, mütəxəssis tarixçi, olmalıdır. Yox. Amma hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir və tarixini də bilmək üçün gərək onu uşaqlıqdan bu işə cəlb edəsən, gərək orta məktəbdən cəlb edəsən. Demək, orta məktəblərdə tarixin tədrisi çox yüksək səviyyədə olmalıdır. İndi burada dedilər, bizim dərsliklər yaranır. Dərsliklər çox yüksək səviyyədə olmalıdır. Keçmişdəki dərsliklərlə indi biz tariximizi uşaqlara öyrədə bilmərik.

Ədəbiyyatınızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dili-ni yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədoni soviyyəyə çata bilməyəcəkdir. Bu dörslərə fikir vermək lazımdır. Xüsusun o məktəblərdə ki, Azərbaycanda dörsler rus hələməsində keçir, buna fikir vermək lazımdır.

Kəçmiş zamanlarda mon bunu müşahidə etmişdim və heç vaxt umuda bilmərim. Məsələn, Azərbaycanın başqa yerlərində yox, Bakıda rus məktəbləri çox idi. Azərbaycan məktəbləri çoxluq təşkil edirdi, amma rus məktəbləri də çox idi. Ziyahlar, dövət işində işləyən adamların tam əksəriyyəti öz uşaqlarını rus məktəblərinə qoyurdular. Burada da müəyyən obyektiv səbəb var idi. Heç kəsi buna görə qanamaq olmaz. Çünkü rus dili Sovetlər İttifaqında hakim dil idi. O dili bilməyən adam çox çətinliklər çəkirdi, elmə geniş şəkildə qatla bilmirdi. Bunlar tamamilə töbii hal idi. Aneaq müşahidə olunurdu ki, rus məktəblərində, ya'nı dörsələr rus dilində keçilən məktəblərdə Azərbaycan tarixini yaxşı tədris etmirdilər. Götürüb SSRİ tarixini öyrəndirdilər. O tarixin də əksəriyyəti Rusiyannı tarixi idi. Amma Azərbaycan tarixinin tədrisi çox zoif idi.

Yaxud da ki, orada, rus məktəblərində Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini tədris edirdilər, amma bu, o qədər də hörmətli bir fənn hesab olunmudu, ya'nı onu bilən də olar, biləməsn də. Bunları mon məhz o vaxtlar müşahidə etmişdim. Mon o vaxtlar rastlaşdım ki, rus məktəblərində oxuyan gəncəl şairlərimizi — Nizamini, Füzulinı, başgalarını, müasir şairlərimizi tamimirdilər. Yaxud təmsilər də adlarını bildirdilər, onların osorlarını oxumurdular, şe'rini oxumurdular. Çünkü onlar hamisə rus dilində oxuyıldılardı.

O vaxt bu nöqsan mümkün idi. Amma indi bu nöqsana yol vermək olmaz. İndi biz Azərbaycanda möhdudiyyət qoymuruz. Rusdillə məktəblər var və qarışq — rus-Azərbaycan dilli məktəblər vardır. Gürčülər yaşayın yerdə gürčü dilli məktəblər vardır. Başqa dillərdə olan bütün bu məktəblərdə, yaxud ola bilər, başqa dillərdə də məktəblər yaranınsın — onların hamisə Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın mədoniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.



Ali təhsil haqqında biz çox danışmışıq. Hesab edirəm ki, artıq danışmağa ehtiyac yoxdur. Sizin bu gün verdiyiniz mə'lumatları mən nəzərə alıram və hesab edirəm ki, bu işlərin başlangıcıdır. Amma ali təhsil sahəsində əsas bir yeri ali məktəblərə qəbul prosesi tutur. Orta məktəblərdə çoxları oxuyur. Təbiidir ki, hamısı ali məktəbə gedə bilmez. Ali məktəbə ancaq daha istə'dadlı, daha bilikli gənclər gedirlər. Ancaq bu vəzifə bugünkü deyil, elə on il, iyirmi il, otuz il, qırx il də bundan once bizim qarşımızda olan vəzifədir ki, həqiqətən, çoxsaylı gənclərimizin içərisindən ali məktəblərə ən istə'dadlıları, ən bilikliliarı girsin.

Bu sahədə keçmişdə çox eksperimentlər keçirilmişdir. Mən bu işlərlə şəxsən 70-ci, 80-ci illərdə, demək olar ki, həddindən çox məşğul olurdum ki, ali məktəblərə qəbulda ədalət tə'min edilsin, ali məktəblərə qəbulda rüşvətxorluğun qarşısı alınınsın, ali məktəblərə qəbulda tanışbaşlığın, dostbaşlığın, qohumbazlığın qarşısı alınınsın, ali məktəblərə qəbulda rəhbər işçilərin uşaqlarına xüsusi imtiyazlar yaranmasın. Bax, bu işlərlə biz o illər məşğul olmuşuq, mübarizə aparmışıq, müəyyən nailiyyət, müsbət nəticələr əldə etmişik. Ancaq təessüf ki, bu nöqsanları o dövrlərdə aradan qaldıra bilməmişik. Bu, bizim təhsil sahəsində bu gün də ən vacib məsələlərimizdən biridir.

1992-ci ildən ali məktəblərə qəbul üçün Dövlət Tələbə Qəbulu Komissiyası yaranıbdır. Bu, yaxşı bir qərardır və test üsulu tətbiq olunur. İndi bizim ictimaiyyətin səkrinə görə, məndə olan mə'lumat belədir ki, ictimaiyyət bu test üsulunu keçmiş üsullara nisbətən daha mütərəqqi üsul kimi qəbul edir. Sizin də burada verdiyiniz mə'lumatlara mən inanıram ki, doğrudan da, bu yol ilə ali məktəblərə daha da keyfiyyətli qəbul təşkil olunur. Ancaq hesab edirəm ki, burada nöqsanlar da çoxdur.

Doğrudur, bəlkə mə'lumatların hamısı mənən çatır. Mənən bəla gəlir ki, o dövrlər nisbətən indi ali məktəblərə qəbul haqqında şikayətlər azdır. Ancaq eyni zamanda danışçılar da çoxdur, söz söhbət də çoxdur. Bəzən deyirlər ki, ali məktəbə qəbul olunmuş uşaq görürsən, heç bu test imtahanından ne vaxt keçib, mə'lum deyil. Yaxud da ki, gəlir, ali məktəbdə o test imtahanının səviyyəsində təhsilini davam etdiro-

bilmir. Bir neçə bələ faktlar onu göstərir ki, hələ bizim Dövlət Tələbə Qəbulu Komissiyasında nöqsanlar da var, çatışmazlıqlar da vardır. Ona görə indiyə qədər görülen işləri qiymətləndirək, güman edirəm ki, indi bizim başqa bir sistemə keçməyə heç ehtiyacımız da yoxdur. Bu sistemə təkmilləşdirərek, cinsi zamanda bizim üçün ən böyük bələ olan rüşvətxorluq, vəzifəsindən sui-istifadə etmək və başqa hallara yol verilməməlidir. Hər yerdə yol verilməməlidir. Rüşvətxorluğun qarşısı hər yerdə alınmamışdır. Amma tələbə olan yerdə, gənc olan yerdə, uşaqın inkişaf etdiyi dövrde bu cinayətdir ki, bələ hadisələr olsun və insanların, ya'nı uşaqlıq dövründən, gənclik dövründən beynlərinə girsin ki, bəli, bələ bir adət var və bunsuz cəmiyyət yaşaya bilməz.

Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamisindən çox lazımdır, ali məktəbdə ədalət hamisindən çox lazımdır. Siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizzən yaxşı bilirsiniz: uşaqın, gəncin şəxsiyyətinin bir formalşama prosesi var. O proses də uşaq həq dövründə, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra, şübhəsiz, insan daha da təkmilləşir, iş dövründə, yaxud başqa, yeni təhsil dövründə. Ancaq əsas o insan kimi formalşma, şüurlu formalşma prosesi məktəbdə gedir, ali məktəbdə, universitedə gedir. Əgər orada gənc, uşaq ədalətsizliklə rastlaşırsa, onda bələ təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz. Dogrudur, bələ ədalətsizliklərə mübarizə aparmaq da asan deyildir. Çünkü təessüf ki, hər bir insan, hər bir subjekt özünəməxsus bir xarakter daşıyır. Hər bir insan, o cümlədən müəllimi, hər bir professoru tam ədalətli etmək də asan bir məsələ deyildir. Ancaq bunlar bizim qarşımızda duran vəzifələrdir, müqəddəs vəzifələrdir. Ən əsası ona görə ki, biz keçmişlərdən fərqli olaraq indi müstəqil Azərbaycanın gələcəyini formalşdırıraq, müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalşdırıraq, müstəqil Azərbaycanın vətəndaşlarını formalşdırıraq və məktəbdə, universitedə formalşan gənc Azərbaycanın gələcək fəal vətəndaşı gərok birincisi, mə'nəviyyatca saf olsun. Ona görə də gərok mə'nəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərok o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyo olunsun. Ona görə də

gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gəncləre aşılıya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, millətinə, Azərbaycanın gələcəyinə sadıq votəndaşlar olsunlar. Bunların hamisi məktəblərdə, universitetlərdə formalşmalıdır.

Əziz dostlar, ona görə də sizin qarşınızda həddindən çox vəzifələr durur. Sizin işiniz, asan iş deyildir. Əgor bütün bu deyilən, yaxud deyilməyən, buna bənzər, bu qəbildən olan fikirlərin hamısı bizim təhsil ocaqlarında həyata keçirilsə, bu, asan iş deyildir.

Ozunu müəllimliyə həst etmiş insan ən şərəfli insandır. Ali məktəb müəllimi, professor cəmiyyətdə ən hörmətli insan olmalıdır və insandır. Ona görə də mən çox arzu edərdim ki, sizin hamınız bu şərəfli adı həmişə, ömrünüzün axırına qədər daşıyısanız.

Əziz dostlar, güman edirəm ki, bu gün yənə də bizim həyatımızın ən vacib sahəsi olan təhsil sahəsi haqqında müəyyən fikir mübadiləsi apardıq. Mən öz qəlbimdə olan fikirlərin, demək olar ki, bir hissəsinə sizə çatdırı bildim. Əmin ola bilərsiniz ki, mən indiyə qədər olduğum kimi, bundan sonra da müəllimlə, məktəblə, təhsil ilə bir yerdəyəm və bir yerdə olacağam, təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Biz son illər müəllimlərin əmək haqqının yüksəldilməsi barədə bir neçə tədbirlər gördük. İndi siz bilirsiniz ki, əmək haqqı keçmişdəkündən fərqlidir. Mən bu barədə də düşünürəm və maliyyə nazırını, Nazirlər Kabinetinə göstəriş vermişəm ki, bu ilin axırına qədər müəllimlərin maaşlarının artırılması, özü də ta'sırlı artırılması haqqında təkliflər hazırlanınlar və güman edirəm ki, biz bunu da həyata keçirə biləcəyik.

Mən sizinlə bu görüşümdən çox məmənunam. Siz mənə bu gün bir daha ruh verdiniz. Azərbaycanın müstəqilliyini qorumaq və ölkəmizi inkişaf etdirmək üçün sizə bir daha cansağlığı arzu edirəm, səadət arzu edirəm və bu şərəfli işinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun!



MƏMMƏDƏMIN RƏSULZADƏ ADINA BAKI DÖVLƏT UNIVERSİTETİNƏ

Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın ilk ali təhsil ocağı – Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətlə sizi, ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının XX əsrin əvvəllerindən başlanmış kütləvi şəkildə maarisflənməsi, savadlanması prosesində Bakı Dövlət Universitetinin açılması əlamətdar tarixi bir hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi.

Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti dövründə Azərbaycanın həyatının bütün sahələrinə güclü tə'sir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Əslində, universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir.

Respublikamızda ali təhsilin inkişafında universitet müstəsna rol oynamışdır. İndi ölkəmizdə onlara ali məktəb mərkəzlərinin mövcud olması, Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olması məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da olduqca güclü tə'sir göstərmişdir. O, yarandığı ilk dövrdən Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutların eksəriyyəti Bakı Dövlət Universiteti ilə bu və ya digər dərəcədə bağlıdır.

Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmələ çalışan vətənpərvər ziyanlıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşdur. Universitet 80 illik tarixi ərzində respublikamızın elm, mədəniyyət və ədəbiyyat sahələrinə görkəmli simalar bəxş etmişdir. Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün



dövrlərində elm və təhsil məbodi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şürur, vətənşəhərliyik rubunun inkişafında xidmətlər göstərmək bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin osasını qoyanlarım, onun inkişafına təkan vermiş insanların onmöglichini daim yüksək qiymətləndirərək onların xatirosunu böyük minnotdarlıq və ehtiramı hissi ilə yad edirəm. Əminəm ki, siz ölkəmizin inkişafı və xalqımızın torpaqqısı üçün əllərinən goloni əsirgəməmiş həmin nosillorın on-onkorunu ləyaqotlu davam etdirəcək və Azərbaycan Respublikasının müstəqilliyinin, milli dövlətçiliyinin qorunub möhkəməkləndirilməsi işinə sədəqətli xidmət göstərəcək, milli kadrların yetişdirilməsində var qüvvənizi sərf edəcəksiniz.

Bu olamətdər günlərdə siz - universitetin toləbo-müəllim heyətində, bütün məzunlarma, respublikamızın təhsil işçilərindən böyük ugurlar diləyir, hər birinəzə cəsaqtığı və xoşbəxtlik arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1999-cu il



**Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti
müəllimlərinin təltif edilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 80 illiyi münasibətlə universitetin aşağıdakı müəllimləri elm və təhsil sahələrində xidmətlərinə görə təltif edilsin:

«Şəhrət» ordeni ilə:

Axundov Ağamusa Ağası oğlu
Bayramov Əkbər Salman oğlu
Cəfərzadə Əzizə Məmməd qızı
Əsədullayev Seyfulla Qüdrət oğlu
Əsgarov Şahlar Qacay oğlu
Hacıyev Sabir Abdulmanaf oğlu
Hüseynov Tofiq Həsən oğlu
Xələfov Abuzər Ali oğlu
İmanov Həmid Rza oğlu
Qasımkəzadə Fuad Feyzulla oğlu
Qəmərov Dəmir Heydər oğlu
Quliyev İsgəndər Həsən oğlu
Məlikova Mə'sumə Fazıl qızı
Mustafayev Qara Teyfur oğlu
Namazov Qənbər Kazım oğlu
Sultanov Rəhim Sultan Məmməd oğlu
Zeynalov Məmmədəli Baba oğlu

«Tərəqqi» medali ilə:

Ağayev İdris Ağaməğlan oğlu
Babənlı Məhəmməd Baba oğlu
Əlizadə Yalçın Mustafa oğlu
Əmənzadə Rəfael Yusif oğlu

Əmirova Fəxrəntac Cəlil qızı
Hidayətzadə Timurçın İsmayıл oğlu
Hüseynov Elxan Bahadır oğlu
İbrahimova Sara Hökmülla qızı
Jarikov Gennadi Petroviç
Qurbanov Əsədulla Cüci oğlu
Mahmudov Ədham İsmayıł oğlu
Muradov Rəsul Xanəli oğlu
Paşayev Rizvan Teymur oğlu
Paşayeva Ədiba Mircələ qızı
Rüstəmova Təhmine Zəkeriyə qızı
Səforov Yusif Həbibulla oğlu
Sofiyev Məhəd Mahmud oğlu
Sultanov Yusif Dostməmməd oğlu

HEYDƏR ƏLİYEV
*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2009-ci il*

II

**Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti
müəllimlərinə fəxri adların verilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 80 illiyi münasibətlə universitetin aşağıdakı müəllimlərinə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə fəxri adlar verilsin:

«Əməkdar elm xadimi» fəxri adı:

Babazadə Vəsif Məmmədağa oğlu
Bektaşlı Sübhə Əli oğlu
Cəfərov Nizami Qulu oğlu

Əhmədov Şamil Teymur oğlu
 Əliyeva Rəfiqə Əlirza qızı
 Əsgarov Bəhrəm Mehralı oğlu
 Hətəmi Neyyar Zaman Məhdiqulu oğlu
 Qasimov Nə'mət Abbaslı oğlu
 Məhərrəmov Abel Məmmədəli oğlu
 Məmmədov Yusif Əbülfəz oğlu
 Mərdanov Misir Cümayıł oğlu
 Müseyibov Müseyib Ağababa oğlu
 Seyidov Yusif Mirehəməd oğlu

«Əməkdar müəllim» fəxri adı:
 Abdullayev Cəlal Məhdi oğlu
 Bayramov Qurban Məmməd oğlu
 Əzizov Əyyub Teymur oğlu
 Göycəyski Sövgəsəfə Yusifsiya oğlu
 Həmidov Şəmsəddin Qafur oğlu
 Hüseynov Rəhim Əyyub oğlu
 Xalilov Panah İmrən oğlu
 Xudavardiyev Karlen İskəndər oğlu
 İskəndərov Aşəf Daşdəmir oğlu
 Qasımov Adil Abbas oğlu
 Qayıbov Telət Danyar oğlu
 Mahmudov Panah Hüscən oğlu
 Mehdiyev Yusif Ələkbər oğlu
 Məmmədov Məmməd Şixəli oğlu
 Namazov Qara Mustafa oğlu
 Nəbiyev Azad Mövlud oğlu
 Nəcəfov İsmət Məhəmməd oğlu
 Səfərov Abdulla Müseyib oğlu
 Təhmasib Cəmile Abbasqulu qızı
 Vəliyev Tofiq Tahş oğlu
 Yaqubov Məmməd Haqqverdi oğlu

HEYDƏR ƏLİYEV
*Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 11 fevral 2000-ci il*

XALQIMIZIN TARİXİNDE İLK UNIVERSİTET

(Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə
 BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə
 görüşüdə nitq; 11 fevral 2000-ci il)

Giriş nitqi:

Hörmətli aliimlər!

Hörmətli qonaqlar! Xanumlar və cənablar!

Azərbaycan Dövlət Universitetinin – indi ona Bakı Dövlət Universiteti deyirlər – 80 illik yubileyi münasibətilə mən hem Azərbaycana gəlmış qonaqlarla, həm də universitetin alimləri ilə bu gün qısamüddətli bir görüş üçün fürsət elde etmişəm.

Azərbaycan Dövlət Universiteti tariximizdə çox böyük yer tutur. Mə'lumdur ki, o, 1919-cu ildə Azərbaycanda Xalq Cumhuriyyəti hakimiyyətdə olduğu zaman təşkil edilmiş və xalqımızın tarixində ilk universitetdir. Bu universitet təkcə bizim xalqımızın yox, ümumiyyətə. Şərqi aləminin ilk dönyəvi universitetidir. O, 80 illik fəaliyyəti dövründə Azərbaycana xidmət edibdir və Azərbaycanda təhsilin, elmin inkişafında böyük nailiyyətlər elde edibdir.

İndi Azərbaycanda universitələr də çoxdur. Bizim 1945-ci ildə yaranmış Elmlər Akademiyamız, böyük alimlərimiz vardır. Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur. Azərbaycanda ümumi icbari təhsil sistemi çoxdan yaranıbdır və həyata keçirilir. Bütün bunların hamisində Azərbaycanın universitetlərinin, yəni ali məktəblərinin çox böyük əməyi, xidməti vardır. Bunların içərisində isə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Çünkü son illər Azərbaycanda yaranan bir çox universitetlər, ali təhsil ocaqları Bakı Dövlət Universitetindən ayrılaraq müstəqil ali məktəbə, universitetə əvvəliblər.

Bütün bnlrlara görə də Bakı Dövlət Universiteti Azərbaycanda çox böyük hörmətə malikdir. Təbiidir ki, onun tarixi həmişə bizim arzu etdiyimiz, istədiyimiz kimi olmayıbdır. Yaranandan sonra onun həyatında böyük nailiyyət nümayiş etdirən dövrlər də olubdur. Ancaq totalitar

rejim dövründə, xüsusən 1930-cu illerdə Azərbaycanda ziyanlılara və bir çox elm, təhsil adamlarına ədalətsiz münasibət göstərilən zaman, onlar repressiya edilən zaman universitetin də görkəmli şəxsiyyətləri repressiya qurbanları olublar.

Sonrakı dövrlərdə də, xüsusən Azərbaycan dövlət müstəqilliyini eldə edəndən sonra da Bakı Dövlət Universitetinin bu güne gəlib çatması üçün çox işlər görmək lazımdır. Yəni, demək istəyirəm ki, universitetin tarixi, ümumiyyətlə, təbiidir, hər bir tarix müxtəlif mərhələlərdən ibarətdir. Mən çox məmənnunam ki, Bakı Dövlət Universiteti indiyə qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önungə gedir. O, Azərbaycanda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqlarının hamisəna ömrəkdir, gözəl təcrübə əldə edibdir.

Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyində iştirak etmişəm. Azərbaycanın o vaxtkı rəhbəri kimi həmin yubileyin hazırlanmasında, təşkil olunmasına lazımi tədbirlər görmüşəm və universitetin professorları, müəllimləri, tələbələri ilə görüşlər keçirmişəm. Mənim ondan sonra da universitetlə əlaqəm olubdur. Universitetin 60 illiyi də, 50 illiyində olduğu kimi, mənim iştirakımla keçibdir. Çünkü mən o vaxt da Azərbaycanın rəhbəri idim. Düşünürəm ki, universitetin 70 illiyi qeyd olunmayıbdır. O vaxt mən Azərbaycanda deyildim. Ancaq biz universitetin 75 illik yubileyini çox böyük təntənə ilə qeyd etdik. Biz möhtəşəm Respublika sarayında böyük yubiley tədbiri keçirdik. İndi universitetin 80 yaşı tamam olubdur və təkliflər verildi ki, bu yubileyi də qeyd edək. Belə çıxır ki, biz universitetin yubileyini hər beş ildən bir qeyd edəcəyik. Bəlkə bu da təbiidir. Çünkü, yənə də deyirəm, universitet Azərbaycanın təhsil sisteminde və cəmiyyətimizdə xüsusi yere malikdir.

Son zamanlar universitetin işində böyük dəyişikliklər meydana çıxıbdır. Onlar bizim ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılıdır. Hesab edirəm, universitetin işinin cantanması həm professor-müəllim heyətini, həm də tələbələrə ruhlandırır.

İndi bizim təhsil sahəsində islahatlarımız həyata keçirilir. Təbiidir ki, bu islahatlar da müəyyən çətinliklərlə rastlaşır. Çünkü biz 70 il sovet

sosialist sistemində yaşamışq və Azərbaycanda təhsil həmin hökumətin, dövlətin prinsipləri əsasında qurulubdur.

Mən qeyd etmək istəyirəm ki, o dövrün təhsil sistemi çox yaxşı təhsil sistemi olubdur. Əgər o olmasayıdı, Azərbaycanda qısa bir zamanda təhsil, xalqın savadlanması, elmin inkişafı sahəsində belə müsbət dəyişikliklər olmazdı. Biz, indi yaşayan adamlar və bizdən gənc olan insanların hamısı həmin təhsil sisteminin bəhralarıdır. Biz, burada oturanların hamısı, Azərbaycanın bütün alimləri o təhsil sisteminde – həm orta, həm də ali məktəbdə təhsil almışq. Ona görə də mən sovet hakimiyəti dövründəki təhsil sistemini yüksək qiymətləndirirəm. İndi konyunkturaya uyan bə'zi adamlar vardır. Belələri dünən bir söz, bu gün bir söz deyirlər, sabah başqa bir söz deyəcəklər. Ola bilər ki, belə adamlar cəmiyyətdə müvəqqəti uğur qazana bilsinlər. Ancaq cəmiyyət onları heç vaxt ciddi qəbul etmir.

Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O, nə sizdən, nə bizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə tə'sir etmək, müəyyən vaxtlarda onu zəiflətmək, gücləndirmək, mərasından çıxarmaq olar. Müxtəlif hallar ola bilər. Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi tə'sir göstərmək mümkün deyildir. Bu, tarixdir.

Bizdə tarixi təhrif edənlər olubdur. Sovet hakimiyəti qurulandan sonra keçmiş tariximiz təhrif edilibdir. Təessüflər olsun ki, indi, sovet hakimiyəti dağıldan sonra yenə də keçmiş təhrif edirlər. Bilirsiniz, o vaxtkı dövrən ibrat götürmürələr. Siz alimlərsiniz, bunu bilirsiniz, hesab edirəm ki, bu sözləri sizə deməyimin elə bir əhəmiyyəti yoxdur. Ancaq bu sözləri sizə deyərkən mən öz mövqeyimi bildirirəm. Mənim də mövqeyim ondan ibarətdir ki, Azərbaycan xalqı, təhsili 70 illik sovet hakimiyəti dövründə böyük inkişaf yolu keçibdir. Xalqımız təhsillənib, yüksək təhsilsə, elmə malik olubdur. Xalqımızın mədəniyyəti yüksəlib və respublikamız o vaxt da, indi və dünyəvi dövlət, ölkə kimi bütün başqa dövlətlərlə bir yerdədir. Ola bilər, bir çox ölkələr daha da çox inkişaf edibdir. Məsələn, bə'ziləri az inkişaf edibdir. Bu da təbiidir: dünya da müxtəlidir.

Ona görə də bu fikirləri sizə çatdıraraq bildirmək istəyirəm ki, o dövrün təhsil sistemi heç də pis deyildi. Mən ondan məmənunam. Çünkü mən özüm də o təhsil sisteminin yetişdirməsiyəm, başqları da, siz də həmin təhsilin yetişdirilmələrisiniz. Amma o təhsil sistemi Sovet İttifaqı. Sovet hakimiyyəti qapalı dövlət şəraitində yaşadığı bir zaman ancaq o hakimiyyətə moxsus bir sistem idi. İndi isə biz müstəqil ölkəyik. Təkcə biz yox, elə Rusiyada da, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi müstəqil dövlət olan ölkələrdə də bu proseslər gedir. İndi biz isteyirik ki, ölkəmizin bütün sahələrində proseslər dünya ilə tam uyğun formalarda inkişaf etsin. Təhsil sahəsində islahatların keçirilməsi məhz bu məqsədi daşıyır. Bizim təhsilin mövzunu yüksəkdir. Amma onun forması və təhsilin bo'zi ayrı-ayrı mərhələlərdə müddəti, yaxud onların nəticəsi indi dünyada, xüsusən Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə olan sistemlərdən bir az forqlıdır. Ona görə də indi biz bu islahatları həyata keçiririk ki, bizim təhsil sistemi də həmin o ümum-dünya təhsil sistemine uyğun olsun.

Azərbaycanda bu proses gedir və biz bu prosesi aparacaqıq. Ümidi-varam ki, hər bir keçid dövrü, hər bir proses, ola bilər, bir müddət işləri ziiflədir. Amma sonra – qarşıda qoyulan məqsəd əldə edilən zaman inkişaf sü'ətlənir. Təbiidir ki, bu, bizim təhsil sahəsində də, Bakı Dövlət Universitetinin həyatında da belə olacaqdır.

Bu gün burada qonaqlarımız vardır. Mənə dedilər ki, dost, qardaş Türkiyədən bir çox universitetlərin rektoru buraya geliblər. Moskva universitetinin rektoru buraya gelibdir. Gürcüstanın Tbilisi universitetinin rektoru buradadır. Başqa qonaqlar da vardır. Bunlar çox sevindirici haldır. Bunlar bizim həyatımızın yeni bir mənzərəsidir.

Biz keçmişdə Sovetlər İttifaqının tərkibində olanda təbiidir ki, universitetin 50 illik, 60 illik yubileyləri mənim xatirimdədir – nümayəndələr yalnız Sovetlər İttifaqının daxilindəki cümhuriyyətlərdən, yaxud da ki, ali məktəblərdən gəlirdi. Ancaq indi dünyanın hər yerindən qonaqlar gelir. Elə bu da bizim müstəqilliyimiz və müstəqilliklə əlaqədar olaraq ölkələrimizin – Azərbaycanın və başqa ölkələrin dünya prosesinə qoşulmasının nəticəsidir. Mən qonaqlarımızi səmimi-qəlbdən salamlayıram və onlara təşəkkür edirəm ki, vaxt təpib geliblər.



Onlar həm universitetlə tanış olacaqlar, arzu edərdik ki, həm də Azərbaycanın bu günü ilə tanış olsunlar. Əminəm ki, bizim universitetlərin, xüsusən Bakı Dövlət Universitetinin dünyanın bir çox universitetləri ilə əlaqələri daha da geniş olacaqdır.

Men bildiyimə görə, indi bu əlaqələr çox genişdir. Amma bu əlaqələr tökən ondan ibarət deyildir ki, yubileyə kim gəlib, kim gelməyibdir. Bu əlaqələr genişdir və mənim bu barədə mə'lumatım vardır. Bu da son illərin nailiyətidir. Bu da bizim müstəqilliyimizin nailiyətidir.

Bir daha qeyd edirəm, biz keçmişə layiqli qiymət verərək, eyni zamanda, Azərbaycanda əldə etdiyimiz dövlət müstəqilliyini xalqımız, millətimiz üçün tarixi hadisə, böyük nailiyyyət hesab edirik. Əminəm ki, Azərbaycan bundan sonra da daim müstəqil dövlət olacaqdır.

Bu müstəqillik dövründə keçid mərhələsinin bir çox çətinliklərinə baxmayaraq. – Ölkəmizdə bu çətinliklər həm daxili, həm də xarici vəziyyətlə əlaqədar olubdur, – Azərbaycan artıq 1995-1996-ci illərdən inkişaf mərhələsinə başlayıbdır. Azərbaycanda bir zaman – 1989-1990-ci illərdən iqtisadiyyat iləbəl tənəzzül etdi. Amma 1995-1996-ci illərdən Azərbaycanda bu islahatların keçirilməsi və yeni iqtisadi sistemin tətbiq olunması ölkəmizin iqtisadi inkişafını tə'min edibdir.

Biz bütün sahələrdə, o cümlədən iqtisadi sahədə islahatlar həyata keçiririk. İqtisadiyyat genişdir – sənaye də, infrastruktur da, nəqliyyat da, kənd təsərrüfatı da var. Biz bütün bu sahələrdə islahatlar aparırıq, özəlləşdirmə programı həyata keçiririk. Bunların da nəticəsində nailiyətlərimiz vardır. Doğrudur, bu nailiyyyətlər bizim istədiyimiz səviyyəde deyildir. Birincisi, ona görə ki, keçid dövründə bundan artıq bir şəxə nail olmaq bəlkə də mümkün deyildi. İkinciisi də, bilirsiniz ki, keçmiş Sovetlər İttifaqına məxsus olmuş başqa respublikalardan fərqli olaraq Azərbaycan müstəqilliyini əldə edən zamanдан Ermənistanla müharibe vəziyyətindədir.

Bilirsiniz ki, 1988-ci ildən Ermənistan Azərbaycana qarşı torpaq iddiası və Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiası irəliyə sürərk münəqşəyə başlamışdır, sonra bu münəqşə müharibəyə çevrilmişdir. Bu müharibe nəticəsində çoxlu qanlar töklüb, çoxlu itkilər verilibdir.

Müxtəlif obyektiv və subyektiv səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazisinin 20 faizi işgal olunubdur. İşgal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı vətəndaşlarımız öz yerlərindən-yurdularından çıxarılbılar. Onlar artıq 7 ildir ki, ağır şəraitdə və əksariyyəti çadırlarda yaşayırlar. Bu, bizim həyatımızda həm sosial-iqtisadi, həm də siyasi nöqtəyi-nəzərdən ağır, ən çətin problemdir.

Biz 1994-cü ildən Ermənistan ilə atoşin kəsilməsi haqqında saziş imzalamışq. Biz buna həmişə riyət edirik. Indi artıq döyiş, müharibə yoxdur. Amma hələ sülh də yoxdur. Biz beynəlxalq toşkilatlar – ATƏT, onun tərkibində olan Minsk qrupu vasitəsilə, Minsk qrupunun həmsədrleri Amerika Birləşmiş Ştatlarının, Rusyanın və Fransanın iştirakı ilə sülh danışqları aparırıq. Amma eyni zamanda, son zamanlar Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşlərinin keçirilməsi lazımlı olubdur. Biz bunu də həyata keçiririk. Azərbaycana çox böyük zərbələr vurulmasına baxmayaraq, bizim məqsədimiz məsələni sülh yolu ilə həll etməkdən ibarətdir. Ümid edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanın bu ağır problemi başqa ölkələrdə yoxdur. Doğrudur. Gürcüstən da buna bənzər bir problemlə yaşayır – orada Abxaziya münaqişəsi vardır, onlarda da qaçqınlar, köçkünlər vardır. Rusyanın da özünün problemləri vardır. Böyük Rusiya üçün Çeçenistan problemi elə böyük bir problem deyildir. Amma bizim 8 milyon əhalimizdən bir milyonu qaçqın vəziyyətindədir, torpaqlarımızın 20%-i Ermənistan silahlı qüvvələrinin işgali altındaadır, demək, bu, başqa ölkələrdən çox fərqlidir.

Yenə də deyirəm, bu, bizim həyatımızı həm gərginləşdirir, həm təbiidir ki, iqtisadi inkişafımızın sürətinin artırmasına maneçilik törədir. həm də siyasi nöqtəyi-nəzərdən bizim üçün zərərlidir. Amma güman edirəm ki, biz münaqişənin sülh yolu ilə həllinə nail olacağıq.

Məmənnuniyyətə deyə bilərəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanda təhsil davam edibdir. Məktəblər var, hətta o çadır şəhərciklərində də məktəblər yaradılıb – çadırda yaşayan uşaqlar mək-

təbə gedirlər, təhsil alırlar. Yəni Azərbaycanda təhsildən kəndə uşaq, gənc yoxdur. Bizim Təhsil Nazirliyimiz və universitetlərimiz də bu sahədə öz fealiyyətlərini göstərirler.

Bu gün mən qonaqlarımızı böyük məmənuniyyətlə salamlayıram. Moskva Dövlət Universiteti keçmiş Sovetlər İttifaqında çox böyük nüfuzlu malik olmuş yüksək səviyyəli təhsil ocağıdır. O, Sovetlər İttifaqının bütün universitetləri üçün həmisiət nümunə idi. Mənim həyatım belə olubdur ki, Moskvada işləyərkən – Sov.IKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bir neçə digər sahə ilə yanaşı, bu sosial-mədəni sahəyə də rəhbərlik edirdim. O cümlədən, bütün təhsil sahəsi mənim rəhbərliyim altında idi. O vaxt Sovetlər İttifaqında təhsilliə bağlı üç nazirlik – Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi (bu, orta məktəblər nazirliyi idi) və Texniki Peşə Məktəbləri Nazirliyi var idi. Bu üç nazirlik Nazirlər Soveti Sədrinin birinci müavini kimi mənə bağlı idi. Ona görə də, təbiidir ki, o vaxt mən bu nazirliklərlə yaxından işləyirdim, onların müxtəlif tədbirlərinde, kollegiya iclaslarında iştirak edirdim.

Xatirimdədir, o vaxt Sovetlər İttifaqında 850-yə qədər universitet var idi. Mən o zaman Ali Təhsil Nazirliyində bütün universitet rektorlarının toplaşduğu geniş müşavirlərdə bir-iki dəfə iştirak etmişəm, nitq söyləmişəm və bu işlərlə çox ciddi məşğul olmuşam. 1983-cü ildə biz Sovetlər İttifaqında ilk dəfə məktəb islahatı keçirdik. Məktəb islahatı haqqında qanunların, bütün qərarların hazırlanması mənə həvalə olunmuşdu. Həmin komissiyaya mən rəhbərlik edirdim. Mən o vaxtkı Sovetlər İttifaqının parlamentində – Ali Sovetində bu barədə böyük məruzə etmişəm və həmin islahat qanunlarının və qərarlarının, demək olar ki, müəllif heyətinə başçılıq etmişəm. Ona görə də mən bunları biliram.

Bu baxımdan Moskva Dövlət Universitetini də çox yaxşı tanıyıram. O vaxt bu universitetin rektoru akademik Logunov idi. O, mənə tez-tez müraciət edərdi. Mən də Moskva Dövlət Universitetinə xüsusi qayğı göstərirdim, kömək edərdim. Xüsusən, onların inşaat, maliyyə və digər işləri ilə ciddi məşğul olardım.

Moskva Dövlət Universiteti Azərbaycanda böyük hörmətə malik olubdur. 1970-ci illərdə – mən burada işləyərkən biz Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanması ilə çox ciddi məşğul olurdum. Təbiidir ki, bu kadrların hazırlanması işinin böyük bir hissəsi Azərbaycanın universitetləri, ali məktəbləri, institutları vasitəsilə aparılırdı. Amma Azərbaycanın rəhbəri kimi, şəxşən mən bunu yetərli hesab etmirdim. İsteyirdim ki, bizim gənclər tekçə öz respublikasında – Azərbaycanda yox, kənddə da təhsil alınsınlar. Təbiidir ki, o vaxt bizim imkanımız yox idi ki, gənclərimizi Almaniyaya, İngiltərəyə, Fransaya, Amerikaya təhsil almağa göndərək – bu imkan bizdə yox idi. Amma Sovetlər İttifaqının müxtəlif universitetlərində gənclərimizin təhsil alması üçün imkan əldə etmişdik. O vaxt mənim təşəbbüsümə, Sovet hökumətinin qərarı ilə Azərbaycandan ildə 800-850 gənc, demək olar ki, güzəştli imtahanlarla Sovetlər İttifaqının təxminən 40-45 şəhərdəki universitetlərə göndərilirdi.

Biz o vaxt gənclərimizi təhsil almağa ən çox Moskva Dövlət Universitetinə göndərməyə çalışırdıq. Xatirimdədir, biz ildə təxminən 150 gənci Moskva Dövlət Universitetinə göndərirdik. İndi onların çoxu ali təhsil alıb, sonra alim olublar, elmi dərəcə qazanıblar, bəziləri Rusiyada qalıb işləyirlər, çoxları Azərbaycana qayıdıblar. Ona görə də Moskva Dövlət Universitetinin rektorunun burada olması məni çox sevindirir.

Türkiyə Cümhuriyyətinin universitetləri ilə bizim əlaqələrimiz Azərbaycanda dövlət müstəqilliyi əldə olunandan sonra yaranıbdır. Amma bu əlaqələr çox sür'ətlə inkişaf edir. Mən bundan çox məmənunam.

Türkiyədə universitetlər tarix nöqtəyi-nəzərindən Azərbaycandan xeyli sonra yaranıbdır. İndi bizim türk dostlarımız bu barədə bilməlidirlər ki, Azərbaycan çox irəlida olubdur. Türkiyədə universitetlər yarananından sonra bu proses çox sür'ətlə inkişaf edibdir. Ona görə də indi Türkiyənin çox yüksək elmi, texniki, maliyyə potensialına malik olan böyük universitetləri vardır. Mən onların bir neçəsində olmuşam və olduğum universitetlərde mənə fəxri doktor adları verilibdir.

Mən yenə də deyirəm, biz Gürcüstanla dost, qardaş bir ölkəyik, Azərbaycan, Gürcüstan, Ermənistan Cənubi Qafqazda üç ölkədir. Təbiidir, bu ölkələr o illerde dostluq, emin-amənlıq şəraitində yaşayırdı. Ermənistan, Gürcüstan ilə Azərbaycan arasında da çox yaxın dostluq var idi. Ancaq sonra Ermənistanın Azərbaycana torpaq iddiası ilə əla-qədər Ermənistanla əlaqələrimiz nəinki pozuldu, hətta müharibə vəziyyətinə gəlib çıxdı.

Sovetlər İtifaqı dağıldan sonra, müstəqillik əldə edəndən sonra Gürcüstanın da həyatında çox ağır proseslər getməsinə baxmayaraq, o öz müstəqiliyini qoruyub saxlayıb, inkişaf etdirir. Gürcüstan ilə Azərbaycan arasında əlaqələr səmimi dostluq, qardaşlıq əlaqələridir. Bu, bizim üçün xüsusi əhəmiyyət daşıyır. Tbilisi universiteti də çox böyük hörmətlə bir universitetdir. Mən məmənunam ki, bu universitetin də fəxri doktoru adına layiq görülmüşəm. Mən çox şadam ki, Tbilisi universitetinin rektoru da burada iştirak edir.

Burada bizim universitetin mö'təbər alımları vardır. Mən sizinlə tez-tez görüşürəm. Amma bəlkə də daha tez-tez görüşmek istəyirəm. Təbiidir ki, mən bu 80 illik yubileydə də 50 illik, 60 illik, 75 illik yubileylərdə olduğu kimi bilavasita iştirak etmək istəyirdim, ancaq mən sabah səhər Amerikaya yola düşürəm, burada olmayıacağam. Ona görə də belə məsləhət gördüm ki, burada bir görüş keçirək.

Mən Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərmişəm, orada öz fikirlərimi, arzularımı ifadə etmişəm. Bu gün sizin bir daha təbrik edirəm və universitetə yeni-yeni uğurlar arzulayıram.

Mən bu gün Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət verək, universitetin alımlarının, müəllimlərinin Azərbaycanın fəxri adlarını alması, orden və medallarla təltif edilməsi haqqında fərmanlar imzalamışam. Yəqin ki, o fərmanlar bu gün sizə çatacaqdır.

Deye bilərəm ki, mən yeddi ildir Azərbaycana müstəqillik dövründə rəhbərlik edirəm, ilk dəfədir ki, belə bir geniş təltif fərmanı imzalayıram. Doğrudur, bizim ordumuzda, döyüslərdə fəal iştirak etmiş və canlarını qurban vermiş, şəhid olmuş gənclərimizin qəhrəmanlığını,

şücaətini qiymətləndirən fərمانlarım olubdur. Ancaq həyatımızın başqa sahəsinə aid bu gün imzaladığım kimi fərmanlarım indiyə qədər olmamışdır. Bu da mənim – Azərbaycan prezidentinin Bakı Dövlət Universitetinə verdiyim yüksək qiymətdir.

Sizi bir daha təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram və ümidi varam ki, universitet bundan sonra da öz nailiyyətləri ilə xalqınıza xidmət edəcəkdir, işləhatların həyata keçirilməsini tamamlayacaqdır və öz səviyyəsini – həm təhsil, tərbiyə, həm də elmi səviyyəsini daha da yüksəldəcəkdir.

Təşəkkür edirəm ki, siz məni diniladıınız. İndi əgər siz də mənə bir söz demək isteyirsinizsə, buyurun. Mən vaxtı çox aldım, amma sizə çox vaxt verə bilmərəm. Çünkü mənim bu gün işlərim çoxdur...

Yekun nitqi:

Türkiyədən bir çox universitetlərin rektorlarının Azərbaycana gəlməsi təbidiir. Çünkü, – siz burada qeyd etdiniz, – Türkiye universitetləri ilə Azərbaycan universitetləri arasında əlaqələr çox genişdir. Türkiye ilə Azərbaycan arasındaki dostluq, qardaşlıq əlaqələri də sizə mə'lumdur. Mən bir neçə universitedə olmuşam, mənə doktor adı veriblər. Amma mən universitetə heç də ona görə getmirəm ki, doktor adı alım. Məsələn, bizim universitet 1994-cü ildə bu adı mənə verib, amma imkanım olmayıb ki, mənə taqdim etsintər.

Türkiyə-Azərbaycan əlaqələri genişləndir və bundan sonra daha da genişlənəcəkdir. Bizim dostluğumuz çox böyük təməllər əsasındadır. Bilirsiniz ki, mən Türkiyədə tez-tez oluram. İndi, üç ay tamam olmayıb, mən Türkiyədə üç dəfə olmuşam. Türkiyənin prezidenti hörməti Süleyman Dəmərəli də Azərbaycana bağlayan six dostluğu, böyük məhəbbətidir. Mən hesab edirəm ki, Türkiyə Cumhuriyyəti, onun vətəndaşları çox xoşbaxtdırlar ki, beynəlxalq aləmin bu çətin dövründə Süleyman Dəmərəli kimi böyük bir şəxsiyyət, siyasi xadim Türkiyənin cümhur başkanı, prezidentidir.

Türkiyədə çıxışlarımda, nitqlərimdə də demisəm – mən böyük iştirax hissini keçirirəm ki, Türkiyənin Mustafa Kamal Atatürk Sülh Müdafatı Komissiyası və Türkiye dövləti keçən il mənə o müükafatı – Atatürk

Sülh Mükafatını vermişdir və təntənəli şəraitdə mənə təqdim etdi. Mən bilirom ki, bu mükafat ne qədər səviyyəli, yüksək qiymətə layiq olan mükafatdır. Bilirom ki, 16-18 il bundan önce tə'sis olunub, amma çox az insanlar bunu alıbdır. Mənə belə yüksək qiymət verildiyinə görə çox inəmnununam və təşəkkür edirəm.

Son dəfə İsparta Universitetində hörmətli dostum, qardaşım Süleyman Dəmiral ilə bərabər idik. Bu səfər məni heyran etdi. İspartada, - təkcə orada yox, zəlzələ ilə əlaqədar mən Kocaeliyə da getmişdim, orada xalqla görüşmüştüm, Türkiyədə çox yerlərdə xalqla görüşmüşəm. - xalqın, millətin Süleyman Dəmirələ nə qədər hörməti, böyük inamı, ehtiramı olduğunun şahidiyem.

Siz bilməlisiniz – alımsınız, professorsunuz, güman edirəm ki, siyasetdə də maraqlanır, siyaseti də bilirsiniz – Süleyman Dəmiral beynəlxalq aləmdə ən yüksək səviyyədə duran, təcrübəli bir siyasi liderdir. 1975-ci ildə Helsinkidə ilk dəfə Avropa anlaşması imzalananda onu 35 ölkə imzalayıbdir. Bu ölkələrdən biri də Türkiyədir. İndi ATƏT-in əsas nizamnaməsi olan bu anlaşmayı Süleyman Dəmirəl imzalayıbdir. İmza atan 35 nəfərdən indi siyasi sehnədə qalan təkcə Süleyman Dəmirəldir, çoxları da həyatdan getmişdir. Bunun özü tarixi bir hadisədir.

Demək, Süleyman Dəmirəl nadir şəxsiyyətdir. O vaxtdan 25 ildən artıq keçib, amma o, bu gün də beynəlxalq aləmdə böyük siyasi fəaliyyətdədir.

Bilirom ki, bu ilin may ayında sizdə prezident seçimləri olacaqdır. Mən Türkiyədə olanda həm Süleyman Dəmirəl universitetində, həm də mənə Beynəlxalq Atatürk Sülh Mükafatı veriləndə demişdim və bu gün də deyirəm: Süleyman Dəmirəl təkcə Türkiyəyə yox, bizə də lazımdır. Qafqaza lazımdır, türk dünyasına lazımdır. Dünyanın bugünkü siyasetinə lazımdır.

Bilirsiniz ki, Süleyman Dəmirəlin və mərhum Turqut Özalın təşəbbüsü ilə 1992-ci ildə Ankarada Türkəlli Dövlətlər Birliyi yaranıbdır. Ona beş dövlətin prezidentlərinin lideri də Süleyman Dəmirəldir.

Bizim dostumuz, qonşumuz Gürcüstan və onun prezidenti hörmətli Eduard Şevardnadze Türkiyənin ən yaxın dostudur. Bu dostluq əlaqələri də çox səmimimdir.

Mən bu barədə bir neçə görüşlər keçirdim və Türkiyədə olarkən bunu bəyan etdim. Moskvada olarkən biz beş nəfər – Azərbaycan, Türkmenistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri, bir də Gürcüstan prezidenti bir daha danışdıq ki, öz birliyimizin gələcəyi haqqında düşünməliyik. Ona görə də mən altı prezidentin, dövlət başçısının fikrini ifadə edərək Türkiyədə dedim ki, Süleyman Dəmirəl təkcə Türkiyə yox, bizim ölkələrimiz üçün də lazımdır. Ona görə də biz isteyirik ki, dostumuz, qardaşımız Süleyman Dəmirəli bu seçkilər zamanı yenidən Türkiyənin cümhur başkanı seçəsiniz.

Hörmətli rektor, siz doğru dediniz ki, Gürcüstanla Azərbaycan arasındakı dostluğun xüsusi xarakteri var. Bütün tarixi izleyin və görəcəksiniz ki, gürcü və Azərbaycan xalqları arasında heç vaxt münaqışələr olmayıbdir. Heç vaxt, heç bir münaqış! Həmişə dostluq olub, həmişə qarşılıqlı yardım olub, həmişə qarşılıqlı anlaşma olubdur.

Gürcüstəndə 500 min azərbaycanlı yaşayır, onlar bu torpağın yerli sakınlarıdır, müstəqil, suveren Gürcüstanın tamhüquqlu vətəndaşlarıdır.

Məni dostum Eduard Şevardnadze ilə 32 illik dostluq telləri bağlayır. Bu dostluq bir çox sınalardan keçibdir. Tale elə getirib ki, hər ikiimiz Moskvada İsləmşik, sonra isə, Gürcüstan və Azərbaycanın vəziyyəti ağır olanda xalqlarımız bizdən geri, öz ölkələrimizə qayıtmabı tələb etdi. Eduard Şevardnadze Gürcüstana qayıtdı, mən Azərbaycana qayıtdım. Belə mürəkkəb keçid dövrünün uzun illəri ərzində dövlətlərəsə münasibətlərimizdə bir çox məsələlərin həlli üçün bizim şəxsi dostluğumuzun – Eduard Şevardnadzenin və Heydər Əliyevin dostluğunun olduqca böyük əhəmiyyəti var. Yəni xalqlarımızı möhkəm dostluq telləri bağlayır. Eduard Şevardnadze ilə bizi dostluq telləri bağlayır. Bu isə tə'minat verir ki, biz – Gürcüstan və Azərbaycan – Cənubi Qafqazda ləyiqli rol oynayacaqıq. Qafqazın dinc. sabit və çəkiciklənən bölgə olması üçün hər şeyi edəcəyik.


Bilirom ki, hazırda Gürcüstanda prezident seçimleri kampaniyası başlamışdır. Tobiidir ki, bütün seçimler demokratiya prinsipləri əsasında keçir. Lakin hər bir kəs demokratiya prinsiplərini əsas tutaraq, öz fikrini söyləmək hüququna malikdir. Öz fikrimi ifadə edərək, bütün Gürcüstan votöndəşlərinə üzümü tutub deyirom: gürcü xalqı, Gürcüstan votöndəşləri bunun qədərini bilməlidirlər ki, Eduard Şevardnadze ağır illərdə öz ölkəsinə, öz xalqına başlılıq edir və uğurlar qazanır. Şübhəsiz ki, gürcü xalqı, Gürcüstan votöndəşləri bunu layiqincə qiymətləndirəcək, müdriklik göstərəcək və aprelde öz səslərini Eduard Şevardnadzeyə verəcəklər.

Mən martın əvvəllerində Gürcüstanda olacağam. Orada öz fikrimi daha geniş auditoriya qarşısında deyəcəyəm. Lakin bu gün, indiki görüşümüzdən istifadə edərək, bunu deyirom və çox xahiş edirəm ki, mənim bu sözlerimi professor və alimlərinizə, ziyahlarmızın nümayəndələrinə və mümkün olan hər bir kəsə çatdırımız.

Deyirom ki, hazırda ölkələrimiz inkişafın çox mürəkkəb mərhələsindədirler. Həm öz ölkəsində, həm də dünya birliyində nüfuzu malik siyasi liderlər gəroktdır. Eduard Şevardnadze gürcü xalqının möhəz belə bir oğludur. Hesab edirəm ki, gürcü xalqı müdriklik göstərəcəkdir. Mənim salamımı, on xoş arzularını ona yetirin, deyin ki, mən martın əvvəllerində Gürcüstanda olacağam.

Sizin hamamızı bir daha töbrik edirəm. Doğrudur, mənim vaxtımı çox aldınız, işlərimin hamisi təkəlüb qaldı. Ancaq mən heysilənmərom, ona görə ki, yaxşı görüş keçdi. Sağ olun!

* * *



**«Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında»**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Müstəqil Azərbaycan Respublikasında təhsil sahəsində geniş miq-yashı islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş islahat programından irolı golən məsələlərin həlli, o cümlədən təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar olması, təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun mözəmənündə köklü keyfiyyət dəyişikliklərinin aparılması təhsil sisteminin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur.

Azərbaycanda vətəndaşların təhsil hüququnu tam tə'min etmek, milli təhsil konsepsiyasının müddəalarını gerçəkləşdirmək, təhsil sisteminde aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını və yenidən hazırlanmasını tə'min etmək, təhsildə maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinə tədris-metodiki rəhbərlik, tə'lim və tədris prosesinin keyfiyyətinə nəzarət Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

2. Azərbaycan Respublikasında ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin, konsernlərinin, şirkətlərinin, birləşkənlərinin və digər dövlət qurumlarının tabeliyində olan tə'lim-tərbiya və təhsil müəssisələri (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan təhsil müəssisələri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

3. Təhsil Nazirliyinin Bakı Baş Təhsil İdarəsi ləğv edilsin, respublikanın bütün şəhər və rayon təhsil şöbələri bilavasitə Təhsil Nazirliyinin tabeliyinə verilsin. Cari ildən başlayaraq hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən orada şəhər və rayon təhsil şöbələrinin maliyyələşdirilməsi üçün müəyyən edilən vəsaitin birbaşa Təhsil Nazirliyinə ayrılması nezərdə tutulsun. Müəyyən edilsin ki, ləğv edilmiş Bakı Baş Təhsil İdarəsinin maddi-texniki bazası və bütün qurumları Təhsil Nazirliyinin sərəncamına keçir.

4. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin filialları ləğv edilsin.

5. Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət ali və orta ixtisas təhsili müəssisələrinən şəxs adları götürülsün.

6. Müəyyən edilsin ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Nəft Akademiyası və Azərbaycan Kənd Təsərrüfatı Akademiyası özünü idarəetmə prinsipi əsasında fəaliyyət göstərir və onların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilir.

7. Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünəşləq və Kommersiya İnstitutunun, Azərbaycan Mədəniyyət Müraciətinə nəzərə alaraq Azərbaycan Kooperasiya İnstitutu və Bakı Kooperativ Texnikumunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılsın.

8. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət profilli fakültələrinin və Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun bazasında Azərbaycan Rəssamlıq Akademiyası tə'sis edilsin. Akademianın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci yaradılsın.

9. Bakı Musiqi Akademiyasının xalq musiqisi profilli ixtisaslarının və Azərbaycan Dövlət Musiqi Texnikumunun bazasında Azərbaycan Milli Konservatoriyası tə'sis edilsin. Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kolleci yaradılsın.

10. Məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlanıb, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını tə'min etmək.

etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İstututunun bazasında Azərbaycan Müəllimlər İstututu yaradılsın. İstututun Ağcabədi (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filiali, Bakı Mədəni-Maərif Texnikumunun Ağcabədi şö'bəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şö'bəsinin bazasında), Cəlilabad (Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında), Gəncə (Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İstututunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında), Qazax (Gəncə Dövlət Pedaqoji İstututunun Qazax filialının bazasında), Quba (Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında), Mingəçevir (Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-Iqtisad Kollecinin Xocalı filialının bazasında), Naxçıvan (Naxçıvan Politexnik Texnikumunun bazasında), Salyan (Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında), Sumqayıt (Sumqayıt Politexnik Texnikumunun bazasında), Şamaxı (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında), Şəki (Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İstututunun Şəki filialının bazasında) və Zaqatalada (Zaqatala Politexnik Texnikumunun bazasında) filialları açılsın. Təhsil Nazirliyi respublikanın bölgələrində pedaqoji yönü təhsil mərkəzleri şəbəkəsinin genişləndirilməsi və onun imkanlarından regionlarda müəllimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması sistemi üçün dayaq məntəqələri kimi istifadə olunması haqqında tekliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

11. Azərbaycan Sənaye İstututunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılsın.

12. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İstututunun profili genişləndirilməkla Bakı Slavyan Universiteti yaradılsın.

13. Azərbaycan Dövlət Dillər İstututunun profili genişləndirilməkla Azərbaycan Dillər Universiteti yaradılsın.

14. Gəncə Dövlət Pedaqoji İstututunun profili genişləndirilməkla Gəncə Dövlət Universiteti yaradılsın.

15. Azərbaycan Texnologiya İstututunun profili genişləndirilməkla Azərbaycan Texnologiya Universiteti yaradılsın.

16. Azərbaycan İnşaat Mühəndisləri Universiteti Azərbaycan Mə'mlinə və İnşaat Universiteti adlandırılsın.

17. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İstututunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İstututu yaradılsın.

18. Təhsil Nazirliyinin nəzdində müasir informasiya texnologiyalarının, audio-video materialların təhsildə tətbiqi, məsaflədən təhsil üsullarının, tərbiyə və təlimin günün tələblərinə uyğun digər metodlarının həyata keçirilməsi məqsədilə təsərrüfat hesablı Təhsil Texnologiyaları Mərkəzi yaradılsın.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər idaiyyətli orqanlarla birlikdə:

– müəllimlərin müasir tələblərə cavab verən attestasiya mexanizmini iki ay müddətində hazırlanıb təsdiq etsin;

– təhsil sistemində yeni şəraitə uyğun idarəetmə mexanizmini, o cümlədən təhsil müəssisələrinin özünüidarəetmə əsasında fəaliyyətini tənzimləyən sənədləri bir ay müddətində hazırlanıb təsdiq etsin;

– təhsil müəssisələrində verilən təqədümələrin stimullaşdırıcı rolunu artırmaq məqsədilə bu sahədə mövcud qaydaların təkmilləşdirilməsi barədə tekliflərini bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin,

– tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə icbari ümumi orta təhsilin optimallı müddətine dair, müəllimlərin illik və həftəlik tədris yükünün minimum həddinin müəyyənləşdirilməsi barədə tekliflərini bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– bu fermanın icrası nticəsində qənaət olunan maliyyə vəsaitinin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsini tə'min etsin;

- təhsil qurumlarının lağv olunması və ya birləşdirilməsi nəticəsinə onların azad olmuş maddi-texniki bazasından yalnız təhsil məqsədləri üçün istifadə olunmasını tə'min etsin;

- Bakı Dövlət Universitetinin, Azərbaycan Mə'marlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kolleginin ərazisində yerləşən natamam tikişlilərin müvafiq olaraq onların balansına verilməsini və tikintisi yarımcıqlı qalmış binaların inşasının başa çatdırılmasını maliyyələşdirmək üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən onların daxili imkanlarını nəzərə almaqla lazımi vəsaitin ayrılmamasını tə'min etsin;

- Azərbaycan Respublikasında təhsilin keyfiyyətinə nəzarət mexanizmini iki ay ərzində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikasında təhsilin bütün pillələrindəki qeyri-dövlət müəssisələrinin fəaliyyətinin müvafiq standartlara uyğunluğunu tə'min etmək məqsədilə tədbirlər görsün və nəticəsi barədə 2000-ci il avqustun 1-iň kimi Azərbaycan Respublikasının Prezidentinə mə'tuzə etsin;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin strukturunda təhsilə bilavasita bağlı olan qurumların ştat vahidlərinin və maliyyə vəsaitinin Təhsil Nazirliyinin sərəncamına verilməsini tə'min etsin;

- Təhsil Nazirliyinin yeni strukturu, ştat cədvəli və Əsasnaməsinin 2 ay ərzində hazırlanıb təsdiq olunmasını tə'min etsin;

- Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

20. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2000-ci il

* * *

AZƏRBAYCAN TİBB UNIVERSİTETİNƏ

Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın ilk ali tibb təhsili ocağı Azərbaycan Tibb Universitetinin 70 illiyi münasibətilə sizi, ölkəmizin bütüñlü sehiyyə işçilərini səmimi-qelbdən təbrik edirəm.

Bakı Dövlət Universitetinin fakültəsi kimi fəaliyyətə başlayan və 1930-cu ildə müstəqil ali təhsil müəssisəsinə çevrilən Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb elminin və sehiyyənin inkişafında misilsiz xidmətlər göstərmişdir. Mübaligəsiz demək olar ki, universitetin fəaliyyətinin 70 ili Azərbaycanda tibb elminin və sehiyyə sisteminin təşəkkül tapılı inkişaf etməsi yoluñən əks etdirən mühüm bir dövrür. Ölkəmizi yüksək ixtisaslı tibb kadrları ilə tə'min edən bu təhsil mərkəzi tarixi bir missiyani uğurla yerinə yetirmiş və qısa müddəd ərzində Azərbaycanda insan sağlığının keşiyində duran böyük həkimlər orduşunu yaranmışdır. Yarandığı ilk illərdən respublikada tügħyan edən yoluxucu xəstiliklərin, epidemiyaların qarşısının alınmasında, əhali arasında sanitariya maarifi işinin gücləndirilməsində Tibb Universiteti əvəzsiz rol oynamışdır.

Azərbaycanda tibb elminin inkişafında universitetimizin xidmətləri yüksək qiymətə layiqdir. Milli tibb kadrlarının hazırlanması üçün əsas təhsil mərkəzi olmaqla yanaşı, universitet ciddi elmi nailiyyətləri ilə ölkəmizdə və onun hüdudlarından kanarda nüfuzlu elm mərkəzi kimi də yaxşı tanınır. Bu gün respublikamızın tibb profili elmi-tədqiqat institutlarının əksəriyyətinin fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə sıx bağlıdır.

Təhsil, elm və təbabəti öz fəaliyyətində üzvi şəkildə birləşdirən universitedə çalışıstanın əksəriyyəti müəllim, alım olmaqla yanaşı, həm də ölkə sehiyyəsinin müxtalif sahələrində aparıcı qüvvə hesab olunurlar. Həkim andına sadıq, öz peşəsinə sıx bağlı olan bu vətənpərvər insanların se'yərləri nəticəsində ölkəmizdə sehiyyənin inkişafı yoluñda böyük uğurlar əldə edilmişdir.

Azərbaycan Tibb Universitetinin dünyanın tanınmış tibb və səhiyyə mərkəzləri ilə əməkdaşlığı son illərdə xeyli genişlənmişdir. Universitetin müəllimləri Azərbaycanın dövlət müstəqilliyinin verdiyi geniş imkanlardan səmərəli istifadə edərək öz xarici həmkarları ilə müştərək tədqiqat işləri aparmaqla, tibbin və səhiyyənin aktual problemlərinə həsr olunmuş müxtəlif forumlarda fəal iştirak etməklə, beynəlxalq toşkilatların, assosiasiyaların rəhbər orqanlarına seçilməklə öz beynəlxalq əlaqələrini daha da möhkəmləndirirlər. Bununla da onlar ölkəmizin dünya elminə və mədəniyyətinə daha yaxından qovuşması işinə öz töhfələrini verirlər.

Bu yubiley günlərində Azərbaycanda ilk ali tibb təhsili ocağının bünövrosunu qoymuş, onun ərsəyə çatmasında, inkişaf etməsində müüm rol oynamış görkəmli alim və pedaqoqların xidmətlərini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, siz universitetin adını həmişə uca tutacaq, müstəqil Azərbaycanın təreqqisi namənə ölkəmizdə tibbin və səhiyyənin daha da inkişafi üçün əlinizdən gələni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə, universitetin müəllim və tələbələrinə, mə'zunlarına, respublikamızın bütün səhiyyə işçilərinə böyük uğurlar diləyir, hər birinizi cansağlığı və xoşbəxtlik arzulayram!

HEYDƏR ƏLİYEV
*Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 17 iyun 2000-ci il*

* * *

I

Azərbaycan Tibb Universiteti müəllimlərinin təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMƏNİ

Azərbaycan Tibb Universitetinin 70 illiyi münasibətlə universitetin aşağıdakı müəllimləri elm, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə təltif edilsin:

«Şöhrət» ordeni ilə:

Abbasquliyev Əhməd Əlibala oğlu
 Abbasov Bülbala Xutkar oğlu
 Dəmirov İsfafil Adis oğlu
 Əliyev Aqil Əlirza oğlu
 Əliyev Nəriman Cəmil oğlu
 Əmiraslanov Əhliman Təpdiq oğlu
 İmanverdiyev Südeyf Beşir oğlu
 İsazadə Həsən Musa oğlu
 Qəhrəmanov Qəhrəman Mehdiqulu oğlu

«Tərəqqi» medali ilə:

Babayev Teymur Əsəd oğlu
 Baxşıyev Bahadur Əlakber oğlu
 Əfəndiyev Nuralı Lətif oğlu
 Əliyev Nurəddin İsa oğlu
 Əsgərov Rafiq Əşref oğlu
 Əsgərov Vəsif Fətulla oğlu
 Hacıyev Əlifaga Adil oğlu
 Hüseynov Dursun Yaqub oğlu
 İbrahimov Hüseyn Həsən oğlu
 İsgəndərov Qayıbverdi Beşir oğlu
 İsləmzadə Fuad İsləm oğlu
 Kəbirinski Kamal Əkbər oğlu
 Luqovaya Liliya Vasil'yevna
 Mırzəcanova Ira Xəlil qızı
 Orucov Rahim Əliməmməd oğlu

HEYDƏR ƏLİYEV
*Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 17 iyun 2000-ci il*

**Azərbaycan Tibb Universiteti müəllimlərinə fəxri
adların verilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Azərbaycan Tibb Universitetinin 70 illiyi münasibətilə universitetin aşağıdakı müəllimlərinə elm, təhsil və səhiyyə sahələrində nailiyyətlərinə görə fəxri adlar verilsin:

«Əməkdar elm xadimi» fəxri adı:

Axundbəyli Abbas Əhməd oğlu
Davatdarova MİNƏ MÜZƏFFƏR qızı
Əyyubova Amaliya Abdulla qızı
İnsanov Əli Binnal oğlu
İsayev İbrahim Mirza oğlu
İsmayılov Fuad Mustafə oğlu
Qarayev Qalib Şalon oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Məmmədov İsmayıł Məmməd oğlu
Nasırov Məmməd Yehya oğlu
Sultanov Hacıağa Həşim oğlu
Sultanov Həsən Abbas oğlu
Şəmsəddinskaya Nəziyə Musa qızı
Yusifli Rafiq Mirzəbala oğlu

«Əməkdar müəllim» fəxri adı:

Ağayev İbadulla Əliağa oğlu
Axundov Kamal Məmməd oğlu
Çəfərov Faiq İlahi oğlu
Əhmədov İbrahim Rəhim oğlu
Əliyev Həsiz Məmməd Rəhim oğlu
Əliyev Sabir Cahan oğlu
İmanova Səidə Sadix qızı
Qasımov Eldar Köçəri oğlu

Qasımov Nasimi Veli oğlu
Məmmədov Aydin Məhərrəm oğlu
Nağıyev Nəriman Əsrafil oğlu
Tağıyev Dilqəm Bəbir oğlu
Tağıyev Zübeyl Həgverdi oğlu
Vəliyeva Məhbuba Nəbi qızı
Zeynalov Əkəm Məmmədhüseyn oğlu

«Əməkdar həkim» fəxri adı:

Bağirov Hacıqulu Səmad oğlu
Cəfərov Çərkəz Məməş oğlu
Əliyeva Svetlana Ağeli qızı
Əliyeva Tamifira Tamerlan qızı
Hadiyev Suryay İsləməli oğlu
Hidayatov Əlihüseyn Alişan oğlu
Isayev İbrahim İsa oğlu
Kərimov Elxan Emin oğlu
Mahalov Şərif İslam oğlu
Məmmədəliyeva Zərifə Mehdi qızı
Məmmədov Cabrayıl Teymur oğlu
Məmmədov Üzeyir Ağaverdi oğlu
Musayev Suryay Novruz oğlu
Paşayev Çingiz Ağaqulu oğlu
Şadlınski Vaqif Bilas oğlu
Tağıyev Nadir Əmir oğlu
Talışinski Əziz Məhdi oğlu

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2000-ci il*

XALQIMIZA ƏVƏZSİZ XİDMƏTLƏR GÖSTƏRMİŞ ALI TİBB OCAĞI

(Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş məmənəni
yübiley mərasimində nitq; 19 iyun 2000-ci il)

Hörmətli xanımlar və conabalar!

Hörmətli professorlar, müəllimlər!

Əziz tələbələr!


Mən siz və sizin simanızda Tibb Universitetinin bütün müəllim və tələbə kollektivini, ölkəmizin bütün sehiyyə işçilərini Azərbaycan Tibb Universitetinin 70 illik yubileyi münasibətilə ürokdan təbrik edirəm və universiteti yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Tibb Universitetinin, Tibb İstututunun – vaxtılo ona hətta «Medinstitut» deyirdilər, demək, onun təç adı xatırımızdadır – böyük tarixi vardır. O öz osası 1919-cu ildə yaranmış Bakı Dövlət Universitetindən götürmüştür. Yəni hazırlanmış həkim, müəllim kadrlarının, müyyəyon qismi tibb sahəsində olan alimlərin gücü, onların imkanları ilə nəhayət, 1930-cu ildə Azərbaycanda Tibb İstututu yaranırdı. 1990-cı ildə isə Tibb İstututuna universitet adı, statusu verdilər.

Bu, böyük tarixdir. Tibb Universiteti ötən 70 il ərzində çox böyük, şorollı yol keçibdir. Azərbaycan xalqına, respublikasına, millətimizə əvəzsiz xidmətlər göstəribidir.

XX osro həyatın bütün sahələri – təhsil, elm güclü inkişaf etməyoq başlayıbdır. Bu, Azərbaycana da aiddir. Xüsusən, 1918-ci ildən e'tibarən, Azərbaycanda da milli elmin, təhsilin, bütün sahələrdə milli kadrların yaranması prosesi başlayıbdır. Doğrudur, bu o qədər də asan keçməyibdir. Çünkü hansısa bir sahədə kadrlar, mütexəssislər yetişdirmək üçün gorok onları hazırlayan, biliq nöqtəyi-nözərindən onlardan yüksək səviyyədə duran kadrlar, müəllimlər, insanlar olsun. Ancaq Azərbaycanda onlar az olub. Az olmalarına baxmayaraq, çox işlər görüblər.

1919-cu ildə Bakı Dövlət Universitetində tibb fakültəsi yarananda orada toxminən 20, yaxud 30 nəfər müdəvəm var idi. Xatirimdədir, 1930-cu il qədər orada 1500-ə qədər həkim, sehiyyə işçisi hazırlanmışdır. Ancaq 1930-cu ildə Azərbaycan xalqı, respublikası özünün xüsusi ali tibb məmənəsini yaratmaq imkəni oldı etdi və bunu da yaratdı.



Bunlar hamisi keçmişdə qalıbdır. Ancaq bunlar bizim tariximizin çox parlaq sahifələridir. Qeyd etdiyim kimi, 70 il ərzində bu universitet xalqımıza əvəzsiz xidmətlər göstəribdir.

XX əsr hər bir sahədə böyük inqilablar əsriddir. «İngilab» deyəndə təkcə siyasi inqilab nəzərdə tutulmur, elmdə, texnikada, təhsilde, mədəniyyətdə, hər bir sahədə inqilab deməkdir. Siyasi inqilab bir həkimiyəti, yaxud bir siyasi sistemi devirir, başqasını yaradır. Bu, məhdud anlayışdır. Ancaq geniş mənənda inqilab eyni zamanda təkamül xarakteri daşıyır.

Bax, bu inqilabın, prosesin içərisində Azərbaycan xalqı da öz yerini tapıbdır. Azərbaycan xalqının əsrin əvvəlindəki gününü xatırlayın. İndi biz XX əsrin son ilini yaşayıraq. Tarixi nöqtəyi-nəzərdən 100 il böyük bir zaman deyildir. Təqvim üzrə əsəriyyətin 2000 illik tarixi var. Amma bu 2000 il sadəcə, müəyyən bir nöqtədən götürürür. Lakin əsəriyyətin, insanın, yer kürəsində yaşayan insanların on min illərlə tarixi vardır. Ona görə də tarixi baxımdan 100 il böyük bir zaman deyildir. Amma 100 il müddətində dünyada o qədər dəyişikliklər olubdur ki, bunlar ondan öncəki bütün 1900 il ərzində əldə edilən nailiyyətlərdən qat-qat üstündür.

Bilirsiz ki, yer kürəsində çox insanlar yaşayır. Kimlərse bu sıçra-yışın, yaxud da inkişafın ön cərgəsində, kimlərse onların arxasında gedibdir – mən xalqları, millətləri deyirəm – kimlərse də hələ çox geri qalıbdır. Bu gün biz iftخار hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı geri qalmayıbdır. Azərbaycan xalqı irəlidə gedən xalqların arxasında gedərək, əsəriyyətin əldə etdiyi elmi, texniki nailiyyətlərdən istifadə etməyə çalışıbdır, bunun üçün də birinci növbədə, öz milli təhsilini yaradıbdır. Bu, XX əsrde bizim əldə etdiyimiz on böyük nailiyyətdir. Çünkü əger xalqımız təhsillənməsəydi, səvadlanmasayıdı, nəhayət, Azərbaycanın özünün milli ali təhsil müəssisələri – institutları, universitələri yaranmasayıdı, indi biz müstəqil dövlət olaraq bu cür böyük imkanlara malik ola bilməzdik.

Ali təhsil və onunla bağlı olaraq elm, mədəniyyət vəhdət təşkil edir. Azərbaycan xalqı XX əsrde bu istiqamətlərdə çox irəliyə gedib, çoxlu nailiyyətlər əldə edibdir. İndi biz müstəqil dövlət olaraq, heç bir

şeydən çətinlik çıxmırıq. Yəni dövlət quruculuğunda, iqtisadiyyatda və başqa sahələrdə bizim çox çətinliklərimiz, problemlərimiz vardır. Amma insan amili, insanın biliyi nöqtəyi-nəzərindən bizim çətinliyimiz yoxdur.

Bizim hər sahədə yüksək səviyyəli kadrlarımız var, hətta bolca də həddindən çoxdur. Təbiidir ki, onların hamisimən səviyyəsi bir deyildir. Bu da təbii bir haldır, çünki, mənə elə görə hamisim bir səviyyədə olması mümkün deyildir. Təkcə adına görə yox, həm böyük, həm orta, həm də kiçik alım vardır. Alım olmaq üçün birincisi, görək fitri istə'də də malik olasan. İkincisi, görək fitri istə'dən dənizdən istifadə edib, seçdiyin sənəti sevəsən və həmin elm sahəsini mənimsemək üçün fədakarlıq göstərəsən. Üçüncüsü, görək sən öz üzərində daim işləyəsən və bunların neticəsində də böyük alım, müəllim olə bilərsən.

Bütün bunlar isə hər bir şəxsə mənsub olmur. Ona görə də xalqın içərisindən çox görkəmli şəxsiyyətlər – alimlər, müəllimlər çıxır, qalan bütün hissəni təhsilləndirir, insanlara elm öyrədir, onların inkişaf etməsinə səbəb olur.

Azərbaycan üçün təhsil və elm sahələri içərisində ən əhəmiyyətli sahə tibb, səhiyyə sahəsidir. Mən bununla onu demək istəmirəm ki, digər sahələr vacib deyildir. Bunu niyə vurgulayıram? Çünkü Yer kürəsinin zənginliyi birincisi, onun tabiatı, faunası və florasıdır, ikincisi isə başqa planetlərdən fərqli olaraq Yer kürəsində yaşayan insanlardır. İnsanlar yaşayır, həyat sürür, yaşamaq, yaxud başqa məqsədlərə nail olmaq üçün zəhmət çəkir. Məhz bu insanlar əslər, minilliliklər boyu cəmiyyəti inkişaf etdiriblər. İnsanların fədakarlığı neticəsində cəmiyyət böyük elmi tərəqqiye nail olubdur. İndi bizim əsrde elmi-texniki tərəqqi o qədər yüksək səviyyəyə çatıbdır ki, təsəvvür etmək mümkün deyildir ki, bundan sonra nə olacaqdır. Amma olacaqdır. İnsanın zehni, beyni, bacarığı bizim təsəvvür etdiyimizdən də qat-qat çox güclüdür. Ona görə biz də, gələcək nəsillər də daha yeni, böyük hadisələrin şahidi olacaqıq.

Yer kürəsindəki insanların hərəsi öz fealiyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhəhatinə həsr edənlər ən qiymətli insanlardır. Çünkü hər bir sahədə işləyən insan canlı bir organizmdir. Bu canlı organizm nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək.

nailiyyətlər qazanacaq və cəmiyyəti iżli aparacaqdır. Demək, insan sağlamlığı ən əsas amillərdən biridir. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sonəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə tibb, səhiyyə sahəsidir. Mən bunu heç bir kitabdan oxumamışam və heç kimin fikrini demirəm. Bu, monim şəxsi fikrimdir, amma o, həqiqətdir. Çünkü həkim, tibb işçisi – təp kiçikdən başlayaraq yuxarıyadək – öz həyatını, biliyini, bacarığını insanların sağlamlığına sərf edir. Dünyada ən sağlam adam da həkimdir möhtacdır. Ona görə ki, onu həm xəstəlikdən müalicə etsin, həm də sağlamlığının səviyyəsini müəyyənləşdirsin. Təsədüfi deyildir ki, səhiyyə sahəsində ən əsas istiqamətlərdən biri insanların vaxtaşırı profilaktikadan keçirilməsidir. Doğrudur, bu, çox böyük programdır.

Xatırlayıram ki, mən 1983–1984-cü illərdə Moskvada işləyərkən, Siyasi Büronun üzvü. Nazirlər Soveti sədrinin birinci müavini olarkən səhiyyə sahəsində rəhbərlik edirdim. Onda biz Sovetlər İttifaqı əhalisinin ildə bir dəfə mütləq profilaktikadan keçməsi proqramını iżli sürdük. Bu, çox ağılı və dəyərlər bir fikir idi. Biz onun üzərində işləməyə başladıq və müəyyən işlər də gördük. Bu, o qədər ağır, çatın işdir ki, o vaxt onu tə'min etmək, demək olar ki, mümkün deyildi. Bu, indi də mümkün deyil. Amma vaxt gələcək, bu, mümkün olacaqdır. Çünkü cəmiyyət inkişaf etdiyek, səhiyyənin imkanları artıqla, təbiidir ki, buna da nail olmaq mürkündür. Ancaq mən onu demək istəyirəm ki, hətta hər bir sağlam insanın sağlamlığının səviyyəsini vaxtaşırı yoxlamaq zərurəti onu yenə də həkimin yanına, səhiyyə müəssisəsinə – poliklinikaya, ambulatoriyaya, xəstəxanaya aparır.

Mən bunların hamısını deyərək, öz ixtisasınızın, sənətinizin, peşənizin və fəaliyyət göstərdiyiniz sahənin insan cəmiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu sizə çatdırmaq istəyirəm. Güman edirəm, bunları bilirsiniz, ancaq yəqin ki, onları məndən eştirmək sizin üçün xoş olardı.

Azərbaycanda tibbi ali təhsilin yaranması və inkişaf etməsi tarixi bir hadisədir. Biz onu yüksək qiymətləndirməliyik. Təsəvvür edin, 70 il ərzində Tibb Universiteti 50 mindən artıq həkim hazırlayıbdır. Başqa ölkələrlə müqayisə etsək, bəlkə də bizdə insanların sayına nisbətən

həkimlərin sayı müəyyən qədər daha çoxdur. Bunun cybi yoxdur, yaxşı olar ki, çox olsun, amma az olmasın.

50 min həkimin hər biri nə qədər insana şəfa veribdir, onların sağlamlığının tə'min olunmasına yardım göstəribdir, onları müxtəlif xəstəliklərdən, çox vaxt ölümündən xilas edibdir. Bu, nə qədər böyük, şərəflü vəzifədir!

Mən yənə də deyirəm ki, Tibb Universiteti Azərbaycanın başqa ali təhsil müəssisələri ilə müqayisədə xüsusi yer tutur. Mən başqa ali təhsil müəssisələrinin – universitetin, institutun fəaliyyətini, yaxud cəmiyyət üçün əhəmiyyətini bununla azaltmaq istəmirəm.

Azərbaycanda tibbi ali təhsil Tibb Universitetində cəmlənibdir. Otən 70 ildə burada çox iş görülbür, tibb sahəsində böyük alımlar hazırlanıbdır. Ən əsası odur ki, bizim universitetimiz təskil olunaraq, həm özü üçün yüksək səviyyəli müəllim, professor kadrları, həm də səhiyyə üçün ali təhsilli çoxlu kadr hazırlayıbdır. Biz bunları çox yüksək qiymətləndirməliyik. Azərbaycan prezidenti kimi mən bunu xüsusi qeyd etmək istəyirəm.

Bize qonşu, bənzər ölkələr vardır. Bə'zən düşünürdük ki, onlardan hansılarsa bizdən irəlidədir. Ancaq Azərbaycanda Tibb Universiteti yarananda onların heç birində belə universitet yox idi. Doğrudur, bunu da qeyd etmək lazımdır ki, respublikamızın bənzər bə'zi ölkələrdə bizdən xeyli sonra yaranmış səhiyyənin səviyyəsi daha da yüksəkdir. Birinci si, onlar dünya texnikasının və texnologiyasının imkanlarına daha tez qoşulublar, bunlardan istifadə edirlər, beləliklə də daha tez inkişaf ediblər. Yəni həmin ölkələrdə səhiyyə gec yaranıb, amma bizdən irəli gedibdir. Bunu da e'tiraf etmək lazımdır. Lakin cənbi zamanda, Azərbaycan Tibb Universiteti bu ölkələrdəki tibb universitetlərinən dəha əvvəl yaranıbdır. Bu onu göstərir ki, Azərbaycanda cəmiyyət, dövlət, hökumət bu sahənin vacib olduğunu dərk edibdir və onun yaranması üçün lazımi tədbirlər görübüdür. Ancaq qisurumuz ondan ibarətdir ki, son illərin müxtəlif problemləri ilə əlaqədar bizim səhiyyəmizdə cərrahiyə əməliyyatları, yaxud insanları müxtəlif ağır xəstəliklərdən müalicə etmək üçün imkanlarımız başqalarına nisbətən aşağı səviyyədədir.

Mən inanıram ki, bu boşluq da aradan qaldırılaçaqdır. Mən inanıram ki, mütəxəssislərimiz, alımlorımız, səhiyyə işçilərimiz, müxtəlif sahə-

İordə çalışan yüksək səviyyəli həkimlərimiz, təbiidir ki, bizim köməyimizlə və özlərinin fədakarlığı ilə gəlib həmin səviyyəyə çatacaqlar. Bu, lazımdır.

Bə'zi xəstəlikləri müalicə etdiñnək üçün indi Azərbaycandan bir çoxları müxtəlif xarici ölkələrə gedirlər. Doğrudur, bu təkcə bizi aid deyildir. Məsələn, qonşu Türkiyədə yüksək səviyyəli tibb universitetləri var, orada hər bir cərrahiyə əməliyyatını, yaxud başqa əməliyyatları yüksək səviyyədə keçirirlər. Ancaq Türkiyədə də bə'zi insanlar bu əməliyyatları aparmaq üçün, hətta geniş bir müayinədən keçmək üçün Amerikaya, Almaniyyaya və yaxud başqa ölkələrə gedirlər. Bu da təbiidir.

Ancaq bə'zi vətəndaşlarımız müxtəlif xəstəliklərdən xilas olmaq üçün başqa ölkələrə getmək məcburiyyəti qarşısında qalırlar. Kimin imkanı yoxdursa, bunu edə bilmir. Bu, bizim çatışmazlığımız, boşluğunuzdur. Biz bu boşluğu doldurmaliyiq. Bunu doldurmaq üçün də iki əsas vasitə vardır. Bunlardan birincisi, maddi-texniki baza yaratmaqdır. Təbiidir ki, bu, daha çox özümüzdən asılıdır. İkincisi isə, müxtəlif sahələrdə çalışın tibb mütəxəssislərimiz gərək öz fəaliyyətlərini indi gördükleri işlərlə mahdudlaşdırmasınlar, dünyamız elmi nailiyyatlarının hamısı ilə yaxşı tanış olsunlar. Belə olduqda, biz hər bir mütəxəssisin imkanını ölkəmizin imkanları ilə birləşdirərək Azərbaycan səhiyyesinin səviyyəsini daha da yüksəklərə qaldıra bilərik.

Mən Tibb Universitetinin 50-ci ildönümü münasibətilə keçirilən mərasimdə də sizinlə bir yerdə idim. İndi Tibb Universitetinin 70 illik yubileyi qeyd olunur. Ancaq təkcə yubileye yox, 70 illik tarixə müəyyən qədər nəzər salsaq, mən 30 ildən artıqdır ki, sizinlə bir yerdəyəm və Azərbaycanın rəhbəri kimi, keçmişdə də, indi də Tibb Universitetinə öz qayğımı, diqqətimi həmişə göstərmişəm.

Biz Tibb Universitetinin 50 illiyini təntənə ilə qeyd etdik. O vaxt mənim heç ağlıma gəlməzdik, 70 ildən sonra universitetin yubileyinin keçirilməsində yənə də iştirak edəcəyəm. Çünkü galəcəkda nə olacağının insan heç vaxt bilmir. Mən isə heç vaxt heç bir şeyi planlaşdırıbmamışam. Əgər nəzərəalsaq ki, ondan sonra başıma çoxlu belələr gəlibdir, ona görə də sizinlə yenidən görüşmək və Tibb Universitetinin 70 illik yubileyində sizinlə birlikdə olmaq mənim üçün böyük xoşbəxtlikdir.

Biz 50 illik yubileyi keçirəndə də Tibb İnstitutunun müəllimlərinin, professorlarının böyük bir hissəsini o vaxtı imkanlara görə təltif etdik. İndi 70 illik yubileyinizdə də mən sizə mə'lum olan fərmanları vermişəm, böyük bir dəstəni dövlət mükafatları ilə təltif etmişəm və sizə təbrik məktubu göndərmişəm. Yoğun düşündünüz ki, sizə təbrik məktubu göndərmişəm və bununla da öz münasibətimi bildirmişəm. Bu təbrik məktubu iki gün bundan önce mətbuaşa dərc olunubdur. Bilmirəm, siz məni də vət edirdiniz, yaxud etmirdiniz, amma sonra mən düşündüm ki, işimin nə qədər çox olmasına baxımayaraq, həqiqətən, bugünkü iş programım çox gərgindir, amma hansı gün gərgin deyil, onu bilmirəm. Sabah səhər də mən Moskvaya gedirəm və ona görə, bu gün əvvəlki günlərə nisbətən çox işlər görmək lazımdır, mən qərar qəbul etdim ki, gəlib sizinlə görüşüm, məktubda göstərdiyim fikirlərdən alavə, bə'zi fikirlərimi də səza çatdırırm.

50 illik yubileyi keçirəndə, o zaman orada bizim bir çox hörmətli professorlarımız, alımlarımız iştirak edirdilər. Ancaq onların bir qismi bu 20 il ərzində heyatlarını dəyişibdir. Mən çox məmənnunam ki, uzun illər, on illərlə Tibb İnstitutunda, Universitetində fəaliyyət göstərən adamlar bu gün yenə də burada işləyirlər və universitetin çox hörmətli, qoçaman alımlarıdır, müəllimləridirlər. Mən öz fərمانımla onların bir qismini təltif etmişəm.

Nazir İnsanov, rektor Əmiraslanov tibb təhsilinin yaranmasında əməyi olan və Tibb İnstitutuna rəhbərlik etmiş bə'zi böyük şəxsiyyətləri burada xatırladılar. Bəli, onlar hamisə böyük hörmətə layiqdirler. Amma bu siyahını daha da genişləndirmek olar. Çünkü, xatirimdədir, 1920-ci illərdən başlayaraq, 1930-cu, 1940-ci, 1950-ci, 1960-ci illərdə, 1970-ci illərdə də tibb sahəsində, həqiqətən, çox görkəmli alımlarımız olubdur. Onların əksəriyyəti Tibb İnstitutunda işləyibdir.

Əgər 1940-ci, 1950-ci, 1960-ci, 1970-ci illeri xatırlasaq, Tibb İnstitutunun alımları, müəllimləri o illər bizim Azərbaycan ziyalılarının böyük və hörmətli bir hissəsini təşkil edirdilər. Təbiidir ki, hər bir sahədə bizim ziyalılarımız, professorlarımız var. Onlar hər sahədə hörmətlidirlər. Ancaq tibb sahəsində olan alımlar, professorlar daha da çox tanınmışlar. Yəqin ki, onlar, birincisi, özlərinin şəxsi çəkilərinə gö-


rə, ikincisi isə insanları mənalıca etdiklərini görə təmirdilər. Çünkü riyaziyyatçı da, bioloq da, neftçi da, kimyaçı da, tarixçi da, ədəbiyyatçı da – hamı, nəhayət, həkimin yanına gəlir. Ona görə də tibb alımları hamışo çox böyük hörmətə malik idilər və çox təmirdilər. Mən bu gün onların hamısının xatırmasını böyük minnətdarlıqla yad edirəm. Biz onları heç vaxt unutmamalıyıq.

Mən Azərbaycana rəhbərlik etdiyim zaman Tibb İnstitutuna uzun illor – 11 il Zohra xanım Quliyeva rəhbərlik edibdir. Hesab edirəm ki, o, bu instituta ovvəlkə rektorların hamısından çox rəhbərlik edibdir. Ona görə də hesab edirəm ki, bu gün onun adını çökmək çox lazımdır. O, vaxtıla universiteti rəhbərlik edib, bu gün də universitetin kollektivinin üzvüdür. Hətta böyük fəaliyyətinə görə biz onu Azərbaycanın Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin etmişik və qadın horokatımda da genişləndirmək istəyirik.

Səhiyyənin bir xüsusiyyəti də odlar ki, burada çoxlu qadınlar çalışır. Doğrudur, mən bir az təəccüb edirəm ki, bu salonda kişilər qadınlardan çoxdur. Yəqin ki, rektor burada qadınlara müəyyən qədər ayrıseçiliklə yanaşır. Çünkü səhiyyədə və ümumiyyətlə, tibb elmində, təhsilində qadınların sayı kişilərdən çoxdur. Görək ki, səhiyyədə çalışanların 60 faizdən çoxu qadınlardır. Mənə elə gəlir ki, bu da tosadüfi deyil, çünkü qadın dəha zərif möxluqdur və o, xəstəyə dəha çox mehribanlıq göstərə bilir.

Bilirsiniz, həkimlik elə bir sənətdir ki, bəzən həkim biliyindən, dərmanından, müəyyən aparatlarından daha çox, öz münasibəti, mehribanlığı, iştıqanlılığı, diqqəti ilə xəstəni daha tez müalicə edir. Bu isə qadınlarda kişilərdən daha çoxdur. Buna görə də mən tibb sahəsində, o cümlədən Tibb Universitetində fəaliyyət göstərən qadınların hamısını xüsusi salamlayıram və onları xüsusi təbrik edirəm.

Bu gün siz gözəl bir salona toplamışınız. Bir neçə vaxt bundan öncə biz bu yeni korpusun açılışında birlikdə iştirak etdik. Mən yenə də keçmiş xatırlayıram. 1960-ci illərə qədər Azərbaycan Tibb İnstitutu rəhbərliyinin oturduğu əsas yer Kərəjanov küçəsindəki (indiki Rəsul Rza küçəsi – tərtibçilər) ikimərtəbəli bina idi. Yaşlı adamlar yəqin ki, bunu xatırlayırlar. Mən həmin binada olmuşam. İkimərtəbəli həmin balaca binada rektor, prorektor, bəzəi işçilər otururdular və belə xüsusi



korpuslar yox idi. Birinci, ikinci korpuslar 1960-ci illərin əvvəllərində yaranmağa başladı. Biz, xüsusən 1970-ci illərdə Tibb İnstitutunun, Universitetinin maddi-texniki bazasının inkişaf etdirilməsi, yaranması, genişləndirilməsi üçün böyük bir program yaratdıq. Həmin bu yeni korpus da, salon da o programda öz əksini tapmışdı.

Xatirimdədir, bu binanın layihəsini bizim ən hörmətli mə'marımız Mikayıl Hüseynov tərtib etmişdi. Bilirsiz ki, o, Azərbaycanda bir nömrəli mə'mardır, respublikamızın ən gözəl mə'marlıq abidələrini yaradandır. Elə bu salon da onun layihəsi əsasında tikilibdir. O, bu layihənin müəllifididir.

Mən xatırlayıram, Azərbaycan Tibb İnstitutu, Universiteti maddi-texniki tə'minat nöqtəyi-nəzərindən haradan haraya gəlibdir. Bunlar çox lazımdır. Çünkü həm müəllimlər, həm də tələbələr üçün lazımi şərait yaradılmışdır və bu şərait də yaradılıbdır. Ancaq məsələnin ikinci tərəfi də var. Bə'zən görürsən, vəsait də ayırsan, layihə də, başqa şəyler də var, ancaq bunu vaxtında tə'min edənlər az olur, yaxud bu işə fikir vermirlər. Mən çox məmənnunam ki, indi, bizim həyatımızın keçid dövründə həmin layihələr həyata keçirilir.

1970-ci illərdə biz nə qədər yaşayış evləri, inzibati binalar tikdirdik. İndi təkcə Bakıda yox, Azərbaycanın hər bir yerində belə binalar vardır. Mən bə'zən düşünürüm, əgər biz o vaxt bunları yüksək sürətlə yaratmasaydıq, indi müstəqil Azərbaycan hansı vəziyyətdə olardı. O vaxt biz çox şəyələr yaratdıq, amma bir hissəsi də yarımcıq qaldı. O cümlədən, burada da bir çox binalar yarımcıq qalmışdı. Yenə də deyirəm, həyatımızın iqtisadi cəhətdən çətin bir dövründə həm Səhiyyə Nazirliyi, həm də rektorluq tərəfindən bu layihələrin həyata keçirilməsinə böyük diqqət göstərilməsi yüksək qiymətə layiqdir. Mən bunu xüsusi qeyd edirəm.

Əziz dostlar, yenə də deyirəm, əvvəlcə, mən bu gün buraya gəlmək fikrində deyildim. Amma sonra düşündüm və hesab etdim ki, mütləq gəlib sizinlə görüşməliyəm. Gəlməyimə də çox şadam, həm sizi, həm bu yeni salonu gördüm, həm də keçmişimizi birlikdə xatırladıq. Keçmişmiş heç vaxt unutmaq olmaz, keçmişə qara yaxmaq olmaz. Keçmişmiş qiymətləndirmək lazımdır. Həyatımızın hər mərhələsində çox parlaq

səhifələr də, cyni zamanda, qara səhifələr də var. Elə Tibb İnstitutunun bu 70 illik tarixində hər şey gözəl deyil.

Yenə də tarixə qayitmaq istiyirəm. Məsələn, 1930-cu, 1940-ci, 1960-ci, 1970-ci illərdə Tibb İnstitutu, onun müəllimləri çox yüksək hörmətə malik idi. Ancaq təsəssüflər olsun ki, sonra, 1980-ci illərdə və 1990-ci illərin əvvəllərində bu institutda xosagolmayon çoxlu çirkin işlər də olmuşdur. Bu bayram günündə mən bunları demək istəmirdim. Amma bunu deməsem, insanlar özləri üçün nöticə çıxarmazlar. O dövrdə burada rüşvətxorluq çiçəklənmiş və yüksəklərə qalxmışdı. Hatta o vaxt Moskvada yaşayırdım, mənənə xəborlər gəldi ki, Azərbaycan Tibb İnstitutunda olan rüşvətxorluq heç yerdə yoxdur. Bu da var, bu da həqiqətdir.

Umumiyyətlə, bizim ali məktəblərdə, institutlarda həm çox gözəl işlər, həm əyintilər, rüşvətxorluq, həm də mə'nəvi çalışماqlıqlar olubdur. Bilirsiz ki, biz bunlarla mübarizə aparırıq. Xüsusən, 1970-ci illərdə mən Azərbaycana rohbarlık etdiyim zaman həyatımın böyük bir hissəsini Azərbaycanda mə'nəvi dəyərlərin qorunub saxlanmasına, insan mə'nəviyyatının paklığına, təmizliyinə həsr etmişdim. Çünkü mə'nəviyyat insana xas olan xüsusiyyətlərin hamisində yüksəkdir. Nə qədər böyük alım olursa ol, nə qədər böyük mütəxəssis olursa ol, nə qədər böyük dövlət xadimi olursa ol, əgər mə'nəviyyatca şikətsənsə, senin heç bir qiymətin yoxdur.

Mə'nəviyyat ən yüksək insani keyfiyyətdir. İnsanlar mə'nəviyyatı əslər boyu qoruyub saxlayıblar. Bu, heç də o demək deyil ki, keçmiş zamanlarda hamı yüksək mə'nəviyyata malik olub, amma mə'nəviyyatsızlıqlar olmayıb. Yox, İnsan cəmiyyəti belədir ki, mə'nəviyyatlı ilə mə'nəviyyatsız arasında daim mübarizə gedir. Çünkü mə'nəviyyatlılıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mə'nəviyyat insanları yüksəldir. Mə'nəviyyatlı çahşir ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu çətindir, ağırdır. Eyni zamanda, hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil. Bu dünya heç kim üçün daimi deyildir. Hamı bu dünyaya gəlir. Hamı bu dünyadan gedir. Biri çox yeyir, biri az yeyir. Birinin var-dövləti çox olur, o birinin ki az olur. Amma hamının yeri oradadır və orada da hamı bərabərdir. O dünyada hamı bərabərdir.

Ona görə də bu dünyada yaşayan insanlar, birinci növbədə, yüksək mə'nevyyata malik olmalıdır və bunu qorunmalıdır. Çünkü həyatda belə amillər var ki, bə'zən insanların özlərinin xəbəri olmadan da düz yoldan çəkirlər. Ona görə də onlar özlərini qorunmalıdır.

Həkim yüksək mə'nevyyata malik olmalıdır. Təsadüfi deyil ki, heç bir sahədə «Hippokrat andı» kimi and yoxdur. Hansı bir mütəxəssis, mühəndis ali təhsilini qurtarandan sonra and içir ki, «Mən yaxşı mühəndis olacağam»? Hansı bir agronom and içir ki, «Mən yaxşı agronom olacağam»? Ancaq həkim and içir. And içir ki, «Mən bu şərəfli peşəmə sədaqətlə xidmət edəcəyəm».

Mən bunu keçmişdə də demişəm, bu gün də deyirəm. Bu, mənim həyatımın kredosudur: mə'nevyyatı insanı yüksəldir, mə'nevyyatsızlıq alçaldır. Təəssüflər olsun ki, bizim Tibb Universitetinin tarixinin müəyyən mərhələlərində belə hallar olubdur. Xüsusən 1980-ci illərin ikinci yarısında bu, dəhşətli veziyətə gelib çıxbıdır.

İndi yaxşı korpuslarınız, binalarınız var, bundan sonra da yaxşları olacaqdır. Bunlar hamısı olacaqdır. Amma yüksək mə'nevyyatı tə'min etmək ancaq sizdən, hər bir kəsden asılıdır. Eyni zamanda, hər bir kollektiv rəhbərindən asılıdır. İstər kiçik və istər böyük kollektivin rəhbəri gərək nümunə olsun. O, gərək mə'nevyyat, paklıq, düzlük nümunəsi olsun. Əgər bu, belə olmasa, o, öz tabeliyində olan insanlardan mə'nevyyatlı tələb edə bilməz, onun buna sadəcə, mə'nəvi haqqı olmayıcaqdır. İnsan üçün dünyada mə'nəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mə'nəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yoldan çıxmışan. Əgər sənin mə'nəvi haqqın varsa, sən tabeliyində olan adama deyərsən ki, düz yolla get, əyriilik, rüşvetxorluq etmə, dövlətin malını dağıtmaya, əxlaqsızlıq etmə. Bunun üçün mə'nəvi haqq olmalıdır.

Mən arzu edirəm ki, siz, bütün səhiyyə işçiləri birincisi, yüksək mə'nevyyata malik olasınız, ikincisi də hər bir kollektiv rəhbərinin, hər bir insanın alnıaçıq, mə'nəvi hüququ olsun.

Əziz dostlar!

Mənim sizə deyəcəyim sözlər bu qədər. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Hamınıza hər yerdə, işlərinizdə uğurlar, ailənizə səadət arzu edirəm. Sağ olun!

* * *

AZƏRBAYCAN XALQI XX ƏSRDƏ BÖYÜK TƏHSİLLƏNMƏ YOLU KEÇİBDİR

(*Yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə
Bakının Nərimanov rayonundakı 82 nömrəli
məktəbdə keçirilən təntənəli toplantıda nitqı;
1 sentyabr 2000-ci il*)

Əziz müəllimlər!

Əziz tələbələr!

Əziz uşaqlar!

Əziz gənclər!

Əziz valideynlər!

Bu ümumxalq bayramı - Bilik günü münasibətilə sizi, Azərbaycanın bütün müəllimlərini, gənclərini, bütün Azərbaycanın xalqını səmimi-qəlbən təbrik edirəm ve Azərbaycan məktəbinə, təhsilinə, gəncliyinə yeni-yeni böyük uğurlar arzulayıram.

Bu gün müstəqil Azərbaycanın hər guşesində məktəblər, ali məktəblər təhsil ilinə başlayır. Uşaqlar, körpələr I-ci sinif qədəm qoyur, orta təhsil almış gənclər universitetlərin auditoriyalarına daxil olurlar, yay istirahətindən sonra müəllimlər işə başlayırlar. Bu, Azərbaycanın həyatında ən böyük hadisədir. Çünkü ölkəmizin əhalisinin, demək olar ki, hamısı təhsilə calb olunubdur, onların hamısı bunda maraqlıdır. O mə'nada ki, hər bir ailənin uşağı vardır. Uşaq ya məktəbə, ya da universitetə gedir. Bu isə hər bir valideyn, ailə üçün ən böyük nə'mətdir. Bu, hər bir ailəyə böyük sevinc hissətir.

Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş istahatlar aparılır. Bu istahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. Amma bu da həqiqətdir ki, Azərbaycan xalqı XX əsrə böyük təhsillənmə yolu keçibdir. Azərbaycanda təhsilin XX əsrin əvvəllərindən inkişafı, yeni-yeni məktəblərin açılması, ali təhsil ocağının - Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranması, ondan sonra onlarca digər ali təhsil müəssisələrinin və bunların davamı olaraq Azərbaycanda böyük elmi-tədqiqat müəssisələri şəbəkəsinin yaranması - bunlar hamısı xalqımızın tarixi nailiyyyətidir.

XX əsri sona vuraraq, öz dövlət müstəqilliyimizi, milli azadlığımızı olda edəndən sonra sərbəst yaşayaraq fəxrlı də bilərik ki, bizim millətimiz, xalqımız biliklidir, təhsilli dir və bu barədə dünyanın hər bir ölkəsi ilə rəqabət aparmaya, yarışa girməyə hazırdır.

Bu həqiqətlər Azərbaycan xalqının daxili mənənoviyyatını, elm, təhsil sahəsində keçmiş on-onələrinin inkişaf etdirilməsini və xalqımızın bilikliyə no qədər maraqlı olmasına, biliklənmək isteklərini həyatə keçirməsinə və biliyin yüksəkliliklərinə qalxmasını nümayiş etdirir.

Azərbaycanda xalqımızın geniş mənənətən təhsilli, bilikli olması və çox geniş məktəb şəbəkələrinin, universitetlərin yaranması böyük, çətin və ağır yollar keçmişdir. Vaxt var idi ki, biz 1919-cu ildə Azərbaycanda ilk dəfə universitet yaradarkən orada dərs demək üçün milli müəllim, professor kadrlarına möhtac idik. Belə kadrlar yox idi, çox az idi, çatışmındı. Ona görə də başqa ölkələrdən gəlib Azərbaycanda universitetin qurulmasına və təhsilin ilk illərində təhsil sisteminin yaradmasında bəzək kömək etdilər.

Bizim ilk dünyovi məktəblərimiz də elə bu əsrin əvvəlindən yaranmışdır. Ancaq onlar da çox məhdud bir miqdarda gənclərin, usaqların oxuması imkamına malik idi. Geniş kütlələr isə təhsildən, demək, biliklənmək, elmi mənimsimək, dünyada gedən tərəqqiyə qoşulmaq imkanlarından məhrum idi.

Tarixi nöqtəyi-nozordən qısa bir zamanda Azərbaycan xalqı böyük bir yol keçdi. Demək olar ki, 20 il ərzində Azərbaycanda hər yerde məktəblər, ali təhsil müəssisələri yarandı. Ondan sonra elmi müəssisələr, elmi-tədqiqat institutları yarandı. Nəhayət, 1945-ci ildə Azərbaycan elminin on yüksək zirvəsini təşkil edən Azərbaycan Elmlər Akademiyası yarandı.

Azərbaycan çoxdandır ki, icbari orta təhsil sistemini tətbiq edibdir. Anmaq Azərbaycandan da böyük ölkələr, bəlkə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələr var ki, orada 8 illik icbari təhsil sistemini yaratmaq üçün hələ çalışırlar, müxtəlif müzakirələr və mübahisələr aparırlar.

Təbiiidir ki, bizim bu nailiyətlərimiz, birinci növbədə xalqımızın, millətimizin təhsili, biliyə, elmə olan marağı, bununla borabər, xalqı-



muzın qədim ənənələri ilə əlaqədar olmuşdur. Bunlarla da bərabər, Azərbaycanın təhsil sahəsində aparılan böyük işlər, siyaset öz nəticələrini vermişdir. Məhz bunlara görə Azərbaycan 1991-ci ilde öz dövlət müstəqilliyini eldə edən zaman ölkəmizdə bütün uşaqların oxuması, təhsil alması üçün məktəblər, çox sayıda universitetlər, ən ənənlisi odur ki, böyük, yüksək səviyyəli müəllim, professor, ali məktəb müəllimləri ordumuz var idi. Bunlar xalqımızın nailiyyətləridir.

Mən burada gənc müəllimləri, eyni zamanda, yaşı noşlin nümayəndələrini – qocaman müəllimləri görürəm. Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərflə bir iş yoxdur. Çünkü müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən, ilk növbədə müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi, məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim bundan sonra da müstəqil Azərbaycanın hayatında görkəmlü yer tutacaq, müəllimlər qayıçı gündən-günə artacaq və müəllimin şanı-söhrəti daha da yüksələcəkdir.

Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Mən də müəllimə borcluyam, sən də müəllimə borclusən, bu nazirlər də müəllimə borcludurlar. Müəllimə borlu olmayan adam yoxdur, – hamı müəllimə borcludur. Ona görə də, mən dəfələrlə demişəm, – bir insan, adı vətəndaş kimi, məktəbə qədəm qoymuşum ilk vaxtdan indiyədək mənim müəllimə böyük hörmətim, sevgim, məhəbbətim olubdur. Mən həyatında çox yollar dan keçmişəm. Həyatımın bə'zi hissələrini belkə də indi xatırlaya bilmirəm, amma müəllimlərimi heç vaxt unutmamışam, hər bir müəllimim bu dəqiqa də gözümün qarşısındadır.

Müstəqil Azərbaycanda indi təhsilə, demək olar ki, bütün uşaqlar cəlb olunubdur. Bu gün bütün məktəblərdə 1 milyon 662 min şagird dərsə başlayır. Təsəvvür edin, 8 milyon əhalidən 1 milyon 662 min məktəblərdədir. Onların bir qismi – bizim lap körpə uşaqlarımız məktəbə bu gün ayaq qoyur, digərləri isə bir sınıfdan o biri sınıfə keçir. Bu

il ali məktəblərimizdə 120 mindən çox tələbə təhsilsə başlayıbdır. Bunnlar müstəqil Azərbaycanı bütün dünyada tanıdan ən dəyərli göstəricilərdəndir.

Bu bayram bizim üçün ona görə əzizdir ki, biz bu gün də, goləcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyatını artırmaçıq, təhsil sahəsini daha da mükəmməlloşdırılmalıdır. Ona görə də müəllimlər gərək yerlərində saymasımlar, nə qədər təcrübəli olsalar da, daim öz biliklərini artırınsılar. Çünkü dünya çox dinamik inkişaf-dadır. Bu dinamik inkişaf dünyada sürətlə yeniliklər meydana çıxarı. Ona görə də təbiiidir müəllim 10-15-20 il bundan önceki səviyyəsi ilə bizim bugünkü yüksək təhsilimizi tə'min edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın texniki, elmi tərəqqi nailiyyətlərin-dən xəbərdar olsun və onları telebələrə, gənclərə, uşaqlara çatdırınsı.

Təhsil sahəsində bizim apardığımız işlahatlar da məhz buna yönəldilibdir. Bilirsınız ki, indi, biz bu barədə Dünya Bankı ilə çox sıx əməkdaşlıq edirik, onların tövsiyələrindən istifadə edirik. Hətta onlar bizim məktəblərin bə'zilarını himayəye götürüblər. 20 pilot məktəbi yaradıbdır, bu məktəblərə qayğı göstərirlər. Həmin məktəblərdən biri də bu gün buraya toplaşduğumuz məktəb – sizin məktəbinizdir. Bilirəm ki, onlar məktəbin tə'mirinə də, başqa işlərə də yardım ediblər. Mən bunlara görə, Dünya Bankının, ümumiyyətlə, Azərbaycan məktəbinə, təhsilinə yardım göstərən müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin işini yüksək qiymətləndirirəm və onlara təşəkkürüm, minnətdarlığımu bildirirəm.

Ancaq gərek bu imkanlardan səmərəli istifadə edəsiniz. Təhsil Nəzirliyindən başlayaraq təhsil sisteminin ən aşağı həlqəsinə qədər gərek bu işlərin təşkili ilə hər bir məktəbdə müəllim hey'əti, məktəbin rəhbərliyi daha da yaxşı məşğul olsunlar və bu imkanlardan istifadə etsinlər.

Mən inanıram ki, biz indi müstəqil dövlət kimi heç kəsdən asılı olmayaraq, özümüz öz həyatımızın sahibi olaraq bundan sonra məktəbimizi daha da inkişaf etdirəcəyik. Amma məktəbimiz həm dəqiq elmlərin mənimsənilməsində daha da inkişaf etməlidir, eyni zamanda, içti-

mai elmlər – Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili – bunların hamısı təhsilin çox vacib sahələridir.

E'tiraf etmək lazımdır ki, keçmiş zamanlarda, illərdə bu fənlərə bə'zən o qədər fikir vermirdilər. Çünkü o vaxt biz Sovet İttifaqının tərkibində idik və Sovet İttifaqının, Sovet hökumətinin təhsil sahəsində olan bütün təlimatları, əmrləri, göstərişləri hər bir respublikada hər millət üçün eyni idi. Demək, burada hər millətin milli ənənələri, dəyərləri, xüsusiyyətləri nəzəre alınmadı. Ona görə də, məsələn, sayığın bu sahələrə məktəbdə o qədər böyük diqqət yetirilmirdi.

Ancaq indi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həmin vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətimizin qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq tekce tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mə'nəviyyatımız, həm də milli mənliyimizdir.

Azərbaycan dili! Bu gün iftخار hissi ilə deyə bilərik ki, sovet həkimiyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir. Sizə deyə bilərem ki, başqa ölkələrdə müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mə'nasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şə'rə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Mən müəllimlərin vəzifələri haqqında dedim. Ancaq bizim gənclərimizin, uşaqlarımızın vəzifəsi bunlardan heç də deyildir. Müəllim öyrətməlidir, bilik vərməlidir, tərbiyə vərməlidir. Müəllim çəhəşməlidir ki, uşaq nəinki biliş alınsın, həm də cəmiyyətdə bütün əxlaq normalarını, prinsiplərini mənimşəsin və onlara riayət etsin, öz həyatını yüksək əxlaqi dəyərlər əsasında qurşun. Ancaq tələbə, şagird, gənc isə gərək əlaşşin ki, müəllimin bu se'yləri ona fayda versin. Ona görə də bu gün birinci sinfə gedən uşaq da, onuncu sinfə gedən gənc də bilməlidir ki, 10-11 ildə keçən dövr hər bir insanın həyatında ən dəyərli dövrdür. Çünkü bu illərdə kim nəyi itirib, onu sonra bərpa edə, qazana bilməyəcəkdir.

Məktəb illeri hər bir insanın gələcək həyatında ən mə'suliyyətli, ən əhəmiyyətli, ən dəyərli illərdir. Ona görə də bizim övladlarımıza, bala-larımıza, bu gün məktəbə qədəm qoyan uşaqlara, məktəblərdə oxuyan bütün gənclərə, imtahan verib ali məktəblərə daxil olan tələbələrə tövsiyə edirəm ki, bu illərdən, günlərdən səmərəli istifadə edin, onları itirməyin. Dünən nə isə itirdiniz, bu gün onun yerini doldura bilməyəcəksiniz. Keçən il nə isə itirdiniz, bu il onun yerini doldura bilməyəcəksiniz.

Mən əminəm ki, indi bizim cəmiyyətdə mə'nəviyyatın, mədəniyyətin səviyyəsi yüksəldiyi kimi, bu sahədə gənclərimizin də keyfiyyətləri yüksək olacaqdır. Ancaq təbiidir ki, burada valideynlərin də üzərinə çox böyük vəzifə və mə'suliyyət düşür. Mən bu gün arzu edardım ki, valideynlər öz uşaqlarının, balalarının təhsil almasına ciddi yanaşınlar. E'tiraf etmək lazımdır ki, bə'ziləri bu məsələyə o qədər də fikir vermirlər. Bə'ziləri hesab edirlər ki, uşaq elə diplom alsı gedib işləyəcəkdir. Bə'ziləri bəlkə də özləri dərk edə bilməyərək həmin məsələlərə bigənə qalırlar. Ancaq onlar səhv edirlər. Hər bir ailənin, hər bir valideynin bütün başqa qayğılardan ən böyük qayğısı öz uşaqlarını Azərbaycanın sağlam, bilikli, yüksək mə'nəviyyatlı vətəndaşları kimi böyütməkdir.


Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın vətəndaşı – yüksək mə'nənda vətəndaş, yüksək biliyi malik olan vətəndaş, dövlətçiliyə sədəqətli olan vətəndaş olmalıdır. Arzu edirəm ki, valideynlər bu işlərə daha da çox diqqət yetirsinlər və qayğı göstərsinlər.

Müstəqil Azərbaycan yaşayır, inkişaf edir. İndi bizim problemlərimiz, çətinliklərimiz də çoxdur. Ən böyük, ən çətin problem Ermənistən—Azərbaycan münaqışasının həll olunması, işğal edilmiş torpaqların azad olunması və yerindən, yurdundan didərgin düşməş soydaşlarımızın öz elinə-obaşına qayıtmasıdır. Biz bu sahədə durmadan çalışırıq və bundan sonra da çalışacağıq. İnanıram ki, biz buna nail olacağız.

Ancaq indi Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlardan köckün düşməş ailələrin əksəriyyəti çadırlarda məskunlaşmışlar, onların övladları, körpələri təbiidir ki, çətin, daha da ağır şəraitdə yaşayırlar. Mənə verilən rəqəmlərə görə, bu gün məktəbə gedənlərdən təxminən 89 min nəfəri həmin işğal olunmuş torpaqlardan zorla çıxarılmış ailələrdəndir.

Çadır şəhərciklərində məktəblər yaranıbdır. Bilirsiniz, bu fakt mənim ürəyimi incidir ki, səkkiz il köckün vəziyyətində çadırda, yaxud başqa bir ağır şəraitdə yaşayan insan səkkiz il və ya yeddi il bundan öncə övlad dünyaya gətiribdir, amma o, öz yerini, torpağını görməyibdir, ancaq çadırda, çadır şəraitində, başqa ağır şəraitdə məktəbə gedir. Təbiidir ki, bu, bir tərəfdən bizim bələmizin nə qədər böyük, ağır olduğunu, ikinci tərəfdən isə xalqımızın nə qədər mərd-mərdənə, dözlümlü olduğunu göstərir. Əgər o çadır şəhərciklərində yaşayan ailələr öz uşaqlarını mütləq məktəbə cəlb edirlərse, oxudurlarsa, təhsil verirlərse, onlar ən yüksək qiymətə layiqdirlər. Ona görə də dövlət, hökumət, hər bir dövlət orqanı, Təhsil Nazirliyi, respublikanın bütün təhsil idarələrinin hamisi yerdən, yurdundan, didərgin, köckün düşməş ailələrin uşaqlarının oxumasını, birinci növbədə, xüsusi nəzarət alma almalarıdır, həmin məktəblərə xüsusi qayğı göstərməlidirlər, onlara əlavə yardımçılar etməlidirlər. Çünkü biz imkan verə bilmərik ki, bu qədər köckünlük həyatı yaşayan xalqımızın bir hissəsinin uşaqları məktəbsiz, savadsız qalsın. Biz buna yol verə bilmərik.

Mən bu gün hamını bu işə də vot edirəm. Bizim buradakı toplantıımız və mənim nitqim indi dövlət televiziyası vasitəsilə canlı yayımıla bütün Azərbaycana verilir. Ona görə də mənim dediyim bu sözler bütün Azərbaycan xalqına, vətəndaşlarına, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına, hər bir vətəndaşa aiddir.



Bizim geləcəyimiz gənclərdir. Biz öz müstəqil dövlətimizi qururq və əmin ola bilərsiniz ki, dövlət quruculuğu işi uğurla həyata keçiriləcəkdir. Azad bir ölkə olan Azərbaycanın vətəndaşları hər bir hüquqlarından, azadlıqlarından sərbəst istifadə edəcəklər. Konstitusiyamızda təsbit olunmuş bu müddəaları heç kəs poza bilməz. Hər bir Azərbaycan vətəndaşı azaddır, sərbəstdir və bizim cəmiyyətimizin bərabərhüquqlu üzvüdür.

Ancaq biz gələcəyə baxırıq. Bizim gördüyüümüz işlər, apardığımız iqtisadi ıslahatlar, dövlət quruculuğu prosesi, təhsil və başqa sahələrdə həyata keçirdiyimiz ıslahatlar hamısı Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir. Bunlar, eyni zamanda, Azərbaycan xalqının rıfah halını yaxşılaşdırmaq, gənclərimizin yaxşı gələcəyini tə'min etmək üçündür. Əmin ola bilərsiniz ki, Azərbaycanın bugünkü gəncləri gələcəkdə əlkəmizi idarə edənlər, Azərbaycanı irəli aparənlər olacaqlar. Bizim isə borcumuz bugünkü gənclər üçün güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş elə dövlət, cəmiyyət yaratmaq və xalqın rıfah halını o qədər yüksəltmək məqsədidir ki, onlar biz indi çəkdiyimiz çətinlikləri çəkməsinlər.

Gənclər, gələcək nəsil haqqında danışarkən yenə də müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, mə'sulüyyətlərini həmişə düşünsünlər. Biz isə Azərbaycanın müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad yaşayacaqdır. Biz bugünkü gənclərə çox yüksək amallara, mə'nəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanet edəcəyik. Ancaq bu işləri gələcəkdə aparmaq üçün daha da biliklənmək, elmə malik olmaq lazımdır. Bu isə sizin, bizim, həmimizin vəzifemizdir.

Əziz dostlar!

Əziz müəllimlər!

Əziz uşaqlar, gənclər!

Mən sizi bu ümumxalq bayramı – Bilik günü münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram. Azərbaycan məktəbinə yeni-yeni uğurlar arzulayıram!

* * *

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINA

Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın ilk texniki ali təhsil ocağının – Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik yubileyi münasibətilə sizi, ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.

Respublikamızda ali təhsilin inkişafına sanballı töhfələr vermiş Azərbaycan Dövlət Neft Akademiyasının ölkə qarşısında böyük xidmətləri vardır. Onun fəaliyyəti Azərbaycanda iqtisadiyyatın, sənayenin inkişafına, elmi-texniki tərəqqinin sürətləndirilməsinə təkan vermiş güclü amillərdən biri olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyası öz varlığının 80 illik dövrü ərzində böyük inkişaf yolu keçərək, yüksək ixtisaslı texniki kadrlar hazırlayan çoxprofilli ali tədris ocağına və nüfuzlu elmi mərkəzə çevrilmişdir. Akademiya respublikada xüsusiə neft, qaz-neft kimyası, neft-maşınçayırma və energetika sahələrinin yüksək ixtisaslı mühəndis kadrlarla tə'min edərək, ölkənin sənaye potensialının yüksəlməsində mühüm rol oynamışdır.

Azərbaycanda ali texniki təhsil ocaqlarının formalasılıb inkişaf etməsində Dövlət Neft Akademiyasının xidmətləri, xüsusiə, yüksək qiymətə layiqdir. Onun ayrı-ayrı fakültələri əsasında yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Mə'marlıq və İnşaat Universiteti, Mingəçevir Politexnik İnstitutu, Sumqayıt Dövlət Universiteti bu gün uğurla fəaliyyət göstərən ali təhsil müəssisələridir. Azərbaycanda mövcud olan onlarda elmi-tədqiqat və layihə institutlarının yaranub inkişaf etməsində də Dövlət Neft Akademiyasının rolü dənilməzdür.

Fərəhli haldır ki, akademiyanın yetirmələri arasında tanınmış dövlət xadimləri, dünya şöhrətli alim və mütəxəssislər, hətta kosmonavt vardır. Onun yuzlərlə mə'zunu keçmiş SSRI-nin ən yüksək adlarına – Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı adlarla, ali dövlət mükafatlarına layiq görülmüşdür.

Dövlət Neft Akademiyası təkcə Azərbaycanın deyil, onlarca xarici ölkənin neft sənayesi üçün mühəndis və elmi kadrlar hazırlayan bir mərkəz kimi də dünyada böyük şöhrət qazanmışdır. Onun xarici vətəndaşlardan olan mə'zunları öz ölkələrində mühəndislikdən tutmuş ən yüksək vəzifələrdə uğurla çalışaraq, akademiyanın beynəlxalq nüfuzunu artırırlar.

Müntəzəm yaradıcılıq axtarışları aparmaq, zamanın tələbləri ilə daim ayaqlaşmaq, istehsalatla sıx əlaqələr yaratmaq, elmi tədqiqatların səmərəliliyini artırmaq akademiyanın fəaliyyətini səciyyələndirən müüm cəhətlədir. O, məhz bu məziyyətləri sayəsində müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının hazırlanıb həyata keçirilməsində yaxından iştirak etməklə, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına uğurla xidmət edir.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyini qeyd edərkən onun yaradılmasında və səmərəli fəaliyyətində xidmətləri olanların – professorların, müəllimlərin, əməkdaşların bütün nəsillərini böyük minnətdarlıq hissi ilə yad edərək əmin olduğunu bildirirəm ki, akademiyanın uzun illər boyu təşəkkül tapmış zəngin ən ənələri davam etdiriləcək və artırılacaq, akademiya ölkəmizin iqtisadi inkişafı, elmi-texniki tərəqqisi, xalqımızın firavan həyata qovuşması işinə öz payını bundan sonra da verəcəkdir.

Əziz dostlar! Sizi akademiyanın 80 illik yubileyi münasibətilə bir daha təbrik edir, hər birinizi cansağlığı və xoşbəxtlik, işlərinizdə yeni uğurlar arzulayıram!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2000-ci il

* * *

I

**Azərbaycan Dövlət Neft Akademiyası müəllimlərinin
təltif edilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyi münasibətilə akademiyanın aşağıdakı müəllimləri elm və təhsil sahələrində xidmətlərinə görə təltif edilsin:

«Şöhrət» orde ni ilə:

Fərzəna Nadir Həsən oğlu
 Heydərov Musa Feyzulla oğlu
 Həsənov Qafar Teymur oğlu
 İsmayılov İsrəfil Zəkir oğlu
 Kərimov Zahid Hacıbala oğlu
 Qarayev Mirulduz Ağabəy oğlu
 Qasımovə Tamilla Qaraş qızı
 Mirsəlimov Ramiz Mehdi oğlu
 Mustafayev Sənan Məmmədəmin oğlu
 Səlinov Yaşar Şəkir oğlu
 Tağırov Əli Abdulla oğlu

«Tərəqqi» medali ilə:

Abbasov Məmmədkərim Məmməd oğlu
 Ağahüseynova Minirə Məhəmmədəli qızı
 Axmerov Oliver Salaxoviç
 Babayev Mazahir Talış oğlu
 Balayev Rafail Süleyman oğlu
 Camalov Rafiq İbrahim oğlu
 Ələsgərova Ziba Əliheybər qızı
 Əsgərov Cavid Səlimxan oğlu
 Hümətov Ramiz Topuş oğlu
 Xəlilov Əli Əlinəgi oğlu
 Xəlizadə Çingiz Müzəffər oğlu

Ismayılov Qafar Qulamhüseyn oğlu
 Kərimov Arif Məmməd oğlu
 Kojarov Aleksandr İvanoviç
 Quliyev Əsgər Məmmədqulu oğlu
 Quliyev Rafiq İsrəfil oğlu
 Memmadov Namiq Veli oğlu
 Mustafayev Sabir Əli oğlu
 Nağıyev Çingiz Murtuza oğlu
 Naibova Tamilla Muxtar qızı
 Pavlıdi Alkiyad Georgiyeviç
 Sadıqzadə Ənvər Seyidrahim oğlu
 Şixiyev Nuhbaba Hacibala oğlu
 Zeynalov Nağı Namaz oğlu

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 14 dekabr 2000-ci il*

II**Azərbaycan Dövlət Neft Akademiyası müəllimlərinə
 fəxri adların verilməsi haqqında****AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
 FƏRMANI**

Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyi münasibətilə akademiyanın aşağıdakı müəllimlərinə elm və təhsil sahəsindəki nailiyətlərinə görə fəxri adlar verilsin:

«Əməkdar elm xadimi» fəxri adı:

Abdullayev İsa Məmməd oğlu
 Abdullayev Kamal Məhman oğlu
 Babayev Sabir Həbib oğlu
 Bağırov Bağır Əli oğlu

Bilalov Yaşar Mahmud oğlu
 Əhmədov Zaur Musa oğlu
 İsmayılov Hamlet Yəhya oğlu
 Qarayev Siyavuş Fərhad oğlu

«Əməkdar müəllim» fəxri adı:

Abbasov Həmid Murtuzəli oğlu
 Cəfərzadə İmrən Bayram oğlu
 Əcəmov Keykavuz Yusif oğlu
 Əlakberova Rəfiqə Əliqulu qızı
 Əliyeva Dilşad Hüseyn qızı
 Yakovleva Aida Georgiyevna
 Həbibova Almas Qüdrət qızı
 Həmirdzadə Həmid Əhməd oğlu
 Həsənov Ramiz Əliş oğlu
 Kərimov Arif Əvəz oğlu
 Kipiani Boris Davidoviç
 Qasımov Elmira Əli qızı
 Mahmudov Murad Nəbiyeviç
 Mehdiyeva Sevil Hacı qızı
 Məmmədova Lətifə Rəsul qızı
 Məmmədov İsaq Mustafa oğlu
 Səmədov Tofiq Əlövsət oğlu
 Şərifov Vahid Hüseyn oğlu
 Zeynalov Rafiq İmrən oğlu

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 14 dekabr 2000-ci il*

DÜNYA ŞÖHRƏTLİ ALI TƏHSİL OCAĞI

(*Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq; 15 dekabr 2000-ci il*)

Hörmətli müəllimlər!

Əziz tələbələr, xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizi və cini zamanda, ölkəmizin bütün təhsil işçilərini Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik yubileyi münasibətile ürəkdən töbrik edirəm və Neft Akademiyasına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

XX əsr artıq sona çatır, bu əsrin son günlərini yaşayırıq. Biz 100 illik tarixi bir dövərə nəzər salarkən, töbidiir ki, keçdiyimiz yolu, gördüyüümüz işləri təhlil edirik, qiymətləndirməyə çalışırıq və həyatımızda olmuş çətinlikləri, ayrı-ayrı bələləri çox narahatlıq hissi ilə xatırlayıraq.

XX əsr bəşər tarixində dünyada elmin, mədəniyyətin, elmi-texniki tərəqqinin inkişafında xüsusi yer tutur. Bu, dünyamın bütün ölkələrinə, xalqlarına aiddir. Ancaq töbidiir ki, hər ölkə, hər millət, hər xalq bu əsri yaranmış tarixi şərait içərisində keçirmiş, kimsə çox nailiyyətlər əldə etmiş, daha da iżəliyə getmiş, kimsə vaxt itirmiştir. Ancaq bunlara baxmayaraq, minillik tarixdə XX əsr bəşəriyyət üçün ən uğurlu əsr olmuşdur.

Biz indi XX əsrə nəzər salarkən, Azərbaycanın keçdiyi yolu təhlil etməyə və həyatımızın bütün mərhələlərinə doğru-dü zgün, ədalətli qiymət verməyə qadırıq. Bu əsrдə bizim xalqımız bir tərəfdən böyük çətinliklərlə, faciələrlə rastlaşır, ikinci tərəfdən də çox böyük nailiyyətlər qazanır, inkişaf edir, dünya sivilizasiyasının səviyyəsinə çatıbdir. Nəhayət, əsri sonunda xalqımız öz milli azadlığını, dövlət müstəqilliyini əldə edərək çoxəşrlik arzularına çatıbdir.

XX əsrдə keçdiyimiz tarixi yolda xalqımızın təhsillənməsi, ali təhsilin yaranması və inkişaf etməsi, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etməsi ölkəmizi yüksək səviyyələrə getirib çatdırıbdır. İndi Azərbaycan müstəqil dövlət olaraq, dünya birliyində özünə layiq yerini



tutubdur. Azərbaycan elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafına görə, öncül yerlərdən birini tutur. Xalqımızın kütləvi surətdə təhsillənməsi, ali təhsil sisteminin, bütün sahələrdə milli kadrların, milli mütəxəssislərin yaranması XX əsrde Azərbaycanın en böyük naiyyətlərindən biridir.

80 illik yubileyini qeyd etdiyimiz Neft Akademiyasının Azərbaycanın XX əsr tarixində xüsusi yeri və rolü vardır. Mən size – Azərbaycan Dövlət Neft Akademiyasına göndərdiyim təbrik məktubumda sizin institutun, akademiyanın əldə etdiyi nailiyyətlərə dövlət tərəfindən verilən qiyməti qısa şəkildə bəyan etmişəm, gördüyüünüz işlərə münasibətimi bildirmişəm və akademiyanın gələcəyi haqqında arzularımı ifadə etmişəm. Ancaq bu gün sizinle bir yerde olmaq və bu hadisəni birlikdə qeyd etmək mənim üçün çox əhəmiyyətlidir, şərəflidir. Ona görə də mən bu gün buraya gəlmışəm, sizinlə bərabərəm və təkcə Neft Akademiyası üçün yox, Azərbaycanın bütün ali təhsili üçün, bütün xalqımız üçün əziz olan bu bayramı birlikdə qeyd edirik.

Azərbaycanda ali təhsilin bünövrəsi Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən qəbul olunmuş qərar əsasında 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə qoyulmuşdur. Ancaq ondan bir il sonra 1920-ci ilin noyabr ayında Azərbaycan İnqilab Komitesinin sədri Nəriman Nərimanovun dekreti ilə Azərbaycanda yeni bir ali məktəb, ali təhsil ocağı yaranmışdır. O vaxt Azərbaycanda sənayenin, iqtisadiyyatın inkişafının en vacib sahələrdən biri olduğunu nəzərə alaraq, Bakı Politexnik Institutu, –sonra isə adını Azərbaycan Politexnik Institutu qoyublar, – yaranmışdır. Azərbaycanda 1919-cu ildə Bakı Dövlət Universitetinin və ondan bir il sonra Bakı Politexnik Institutunun yaranması eyni əhəmiyyət kəsb edən, xalqımızın XX əsrə inkişafını və ali təhsilin inkişafını tə'min etmiş qərarlardır. Əgər nəzərəalsaq ki, o vaxt Bakı Dövlət Universitetini də, Bakı Politexnik Institutunu da yaradanda milli kadrlarımız yox idi, Azərbaycan bu iki təhsil ocağını yaratmaq üçün Rusyanın alimlərindən, müəllimlərindən istifadə etmişdir, onda biz bu təhsil ocaqlarının açılmasının nə qədər qiymətli olduğunu bu gün qeyd etməliyik.



Neft Akademiyası 80 il ərzində Azərbaycanda sənayenin, iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin inkişafında xüsusi rol oynamışdır. Onun yaranmasının kökləri də vardır. Bu da ondan ibarətdir ki, Azərbaycan hələ əsrin əvvəlində aqrar-sənaye bölgüsü kimi tanınaraq, cəniz zamanda, dünyada neft hasilatı sahəsində möşhurlaşmışdır. Ona görə də Azərbaycanın zəngin neft yataqlarından istifadə olunması üçün, eyni zamanda, neft yataqlarının koşf edilməsi, neftin e'mali, habelə müvafiq maşınqırıma zavodlarının və bir çox başqa sahələrin yaradılması məhz Bakı Politexnik Institutunun yaranmasının əsas sebəbi olmuşdur.

Biz bu gün böyük milli qürur hissi ilə 80 illik yubileye topluşmışıq. 80 il ərzində bu ali təhsil ocağı ayrı-ayrı vaxtlarda ayri-ayrı ad daşıyaraq, heç vaxt öz məzmununu, əsas təhsil istiqamətini itirməmiş və dəyişməmişdir. Bizi ən çox sevindirən odur ki, qısa bir zamanda Politexnik Institutunu yaradandan sonra Azərbaycanda milli mühəndis kadrları, milli sənayenin müxtəlif sahələrində fəaliyyət göstərə bilən ali təhsilli kadrlar hazırlanmağa başlamış və artıq, demək olar ki, 30-cu illərdə Azərbaycan iqtisadiyyatın bu mürəkkəb sahəsində öz milli kadrlarına malik olmuşdur.

Politexnik Institutu, demək olar ki, Bakı Dövlət Universiteti kimi, Azərbaycanda başqa ali təhsil məktəbləri üçün bir ana rolu oynamışdır. Əger Bakı Dövlət Universitetində və oradakı fakültələrin əsasında, xüsusən, birinci dövrdə, müəllim kadrlarının hazırlanması, dəqiq elmlər, yaxud da təbabət elmləri sahəsində kadrların hazırlanması bizim üçün vacib idisə və bunların nəticəsində, Azərbaycanda həm tibb institutu, həm pedaqoji institut, ondan sonra digər institutlar yaradılsa, Bakı Politexnik Institutu təhsilin digər sahəsinin yaranmasında, bir də deyirəm, ana rolunu oynamışdır.

Azərbaycan qədim neft diyarıdır. Neftin sənaye üsulu ilə istifadə olunması keçən əsrin ortalarından başlanılmışdır. Ancaq 1920-ci ilden sonra bizim o vaxt yaşadığımız SSRİ məkanında böyük bir ölkəni, SSRİ-ni sənayeləşdirmək üçün, sənayeləşdirmə programını həyata keçirmək üçün neft sənayesinin xüsusi rolu və əhəmiyyəti vardi. Artıq bu gün tam qətiyyətlə demək olar ki, əger Azərbaycan nefti olmasayı,



əgər Azərbaycanın zəngin təbii sərvatlarının istifadə olunması üçün qısa müddədə müvafiq işlər görülməsəydi, bu işlərin görülməsi üçün lazımlı olan qədər kadrlar – mühəndislər, texniklər, yaxud da ki, yüksək səviyyəli fəhlələrin hazırlanması olmasayıd, onda bəlkə də yeni yaranmış dövlət kimi SSRİ, ümumiyyətlə, aqrar ölkəsi olmuş rus-çar imperatorluğu qısa bir müddədə bələ sənayeleşmə yolu keçə və yüksək sənaye potensialı yarada bilməzdi. Ona görə də Azərbaycan nefti keçmiş SSRİ kimi böyük bir dövlətin inkişaf etməsində xüsusi rol oynamışdır. Bu neftin hasil olunması, e'mal üçün o vaxtkı SSRİ-nin müxtalif bölgələrinə, sahələrinə çatdırılması üçün kadrları hazırlayan, təbiidir ki, Azərbaycan Politexnik İnstitutu olmuşdur.

Bilirsiniz ki, ikinci dünya müharibəsində SSRİ kimi böyük bir dövlətin müharibə aparmاق imkanlarının tə'min edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Mə'lumdur ki, o vaxt SSRİ-da neftin 70%-i Azərbaycanda hasil edildirdi və bu da SSRİ-nin ikinci dünya müharibəsində qələbə çalmasının əsas şərtlərindən biri olmuşdur.

Sizin akademiyanın, o vaxt sənaye institutu deyirdilər, mə'zunu, SSRİ-nin ən böyük neftçilərindən biri, həm mütxəssis, həm alim, həm də mühəndis və uzun müddət SSRİ-nin neft naziri, sonra isə SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləmiş, bizim həmyerlimiz Nikolay Baybakov həm Moskvada müxtalif görüşlərdə, həm də Bakıda bunu dəfələrlə qeyd etmişdir ki, əgər Azərbaycan nefti olmasayıd, ikinci dünya müharibəsində SSRİ-nin qələbesi bəlkə də mümkin olmayacaqdı.

O illərdə sənayedə işləmiş, yaxud da bu institutda çalışmış insanlar dan bə'ziləri, ola bilər, indi bu salondadırlar. Mən də o dövrü gözlərim lə görmüşəm. İndi arxiv materialları bugünkü gənclərə, nəsillərə göstərilir. Amma mən o dövrü gözlərinimle görmüşəm. Gözlərimlə görmüşəm ki, Bakıda, Azərbaycanda insanlar gecə-gündüz neft sənayesində yorulmadan çalışırdılar, neft hasil edirdilər və alman faşist ordusu gelib Qafqaz sıra dağlarında duran zaman yol kəsildiyinə görə müxtalif vasitələrdən istifadə edərək, nefti Xəzər denizində şimalı cəbhəyə çatdırırdılar.

Mənim xatırımdədir, mühərribə illərində Amerika Birleşmiş Ştatlarından SSRİ-yə böyük yük daşıymağa qadir olan avtomobilər və başqa texnika gelirdi. Onun də bir yolu İran ərazisindən – oraya qədər isə gəmilərlə daşınırıdı – keçirdi. İran ərazisindən, oradan isə bütün Qafqazı keçərək cəbhəyə getmək üçün həmin texnikaya yanacaq lazımdı. Əgər yanacaq olmasayıd, o vaxtlar Amerika tərəfindən verilən texnika heç bir iş görə bilməzdi. Bu baradə çox danışmaq olar. Ancaq mən bu faktları xatırlayaraq, onu demek istəyirəm ki, biz bu gün, bu yubileydə böyük qürur hissi keçiririk. Ona görə ki, hələ 80 il bundan önce Azərbaycanın zəngin neft yataqlarından istifadə olunmasına və Azərbaycanda sənayenin – həm neft sənayesinin, həm də sənayenin başqa sahələrinin inkişaf etdirilməsində 1920-ci ildə yaranmış Bakı Politexnik İnstitutunun xüsusi tarixi yeri vardır.

Bu gün biz yubileyi keçirərək, o vaxt Politexnik İnstitutunu yaradılanların və 80 il ərzində, xüsusən ilk onilliklərdə bu institutda ağır bir şəraitdə fealiyyət göstərmiş müəllimlərin, professorların, mühəndislərin, mütxəssislərin xatirəsini böyük minnətdarlıq hissi ilə qeyd etməliyik.

Mən dünən sizin akademiyanın qabaqcıl müəllimlərinin, professorların təltif olunması barədə materiallara baxarkən gördüm ki, bu gün də burada, Neft Akademiyasında yaşlı nəslə məxsus olan böyük bir qrup alımlar çalışır. Onlar yaşıq ki, bu salondadırlar – yaxud da kimse yoxdur – mən onların xidmətlərini xüsusi qeyd edirəm. Çünkü ömrünün əsas hissəsini bu mö'təber təhsil ocağında keçirmiş və bir neçə nəsil mühəndis, neftçi, yaxud sənayenin başqa sahələri üçün mütxəssislər hazırlamış insanlar böyük hörmətə layıqdir və biz daim onları cəmiyyətimizdə hörmətli insanlar kimi adlandırmalıyıq.

Burada deyildi – Bakı Politexnik İnstitutu yananandan sonra, o, ayrı ayrı merhələlərdə müəyyən adlar daşımışdır. Amma Azərbaycan Sənaye İnstitutu adı daha məşhur idi. Rusca ona Azerbaydzhanskiy Industrialny İnstytut deyirdilər. Azərbaycanda hamı bu instituta xüsusi hörmətlə yanaşırıdı. Onu da qeyd etmək lazımdır ki, – hər halda mən öz gənclik və sonrakı dövrdəki təəssüratını deyirəm – bu instituta daxil olmaq istəyənlər o qədər çox deyildi. Çünkü o vaxtlar sənayeni və

sənayenin mürekkebliklərini gənclərin çoxu hələ o qədər də dərk edə bilmirdilər. Əgər 20-30-cu illəri götürsək, bəlkə də bu, obyektiv səbəb idi ki, respublikamızda təhsili kütləvi etmək üçün daha da çox müəllim kadrları lazımlı idi. Ona görə də Bakı Dövlət Universitetinə, onun əsasında yaranmış Azərbaycan Pedaqoji İnstitutuna və başqalarına axın daha çox idi. Bir də ki, mən sizə deym, burada oxumaq o birilərindən çətin idi. Bəlkə de kimsə hesab edər ki, bu, mənim subyektiv fikrimdir, ola bilər. Çünkü mən vaxtilə burada təhsil almışam. Ancaq məsələ tekçə subyektivlikdə deyil. O vaxt gənclərin çoxu hesab edirdi ki, universitetdə – geologiya, tarix, ədəbiyyat, filologiya fakültələrində hamı oxuya bilər. Amma gəlib burada neft sənayesi, yaxud mexanika, energetika, geologiya fakültələrində oxumaq çox çətin idi. Çünkü bu fənlər hələ o vaxtlar bizim gənclər üçün o qədər yaxşı tanış deyildi.

Xatırımdadır, mən də burada bir müddət təhsil almışam. O vaxtlar biz oxuyanda materiallər müqaviməti dərsindən hamımız qorxurduq. Çünkü çox çətin idi. İndi bilmirəm, bəlkə asanlaşdırıbdır. Amma bu çox çətin problem idi. Özü də bir müəllim, professor var idi, nece deyərlər, heç bir şəyə güzəşt edən deyildi. Gərək ki, onun familiyası Dunin idi. Ondan qiymət almaq qətiyyən mümkün deyildi.

Yenə deyirəm, mən öz dövrümü xatırlayıram, buraya daxil olmaq istəyənlər başqa institutlara daxil olmaq istəyənlərdən az idi. Amma, eyni zamanda, bu instituta daxil olmaq və burada oxumaq hər adam üçün mümkün deyildi. Bəziləri daxil olurdu, ancaq oxuya bilmirdi, sonra çıxıb başqa institutlara gedirdi. Bunun səbəbi təkcə burada olan fənlərin mürekkebliyi, çətinliyi ilə əlaqədar deyildi. Yenə də deyirəm, bunun səbəbi bir də onunla əlaqədar idi ki, o vaxt gənclər hələ bu sahənin nə qədər vacib olduğunu dərinlən dərk edə bilmirdilər. Daha bir səbəb o idi ki – mən o vaxtm təsəssüratlarını deyirəm, ancaq bu ənənələr sonrakı illərdə də davam edibdir – bu institutda nizam-intizam, qayda-qanun, tələbkarlıq, müəllimin, professorun tələbəye münasibəti, tələbənin müəllimə münasibəti yüksək seviyyədə idi. Qoy, o biri ali məktəblər məndən inciməsinlər. Mən Azərbaycanın uzun illər rəhbəri olmuşam, indi də prezidentiyəm. Mənim üçün hər bir ali məktəb

təb doğmadır və hər bir ali məktəbin öz yeri vardır. Amma mən bu sözləri deməyə bilmirəm, indiki Neft Akademiyası vaxtılıq bütün ali məktəblərə nümunə idi. Mən istərdim ki, o, bu gün də, gələcəkdə də nümunə olsun.

Dövlət Neft Akademiyasının Azərbaycanda sənayenin inkişaf etməsində gördüyü işlər çox böyük qiymətə layiqdir. İndi baxın. Azərbaycanın böyük sənaye potensialı vardır. Dogrudur, indi biz müstəqillik əldə edəndən sonra keçmiş sovet iqtisadi sisteminde yeni iqtisadi sistemə keçdiyimiz üçün böyük sənaye müəssisələrimizin bir qismi lazımi seviyyədə işləyə bilmir, məhsul vermır və orada çalışan adamların bəziləri işsiz qalırlar. Bunlar müvəqqəti hallardır. Ancaq Azərbaycanın böyük sənaye potensialı vardır.

Təbiidir, Azərbaycan qədimdən aqrar ölkə olubdur – dünyadakı ölkələrin ıtamı qədim dövrədə aqrar ölkələr olublar – sənaye sonra inkişaf etməyə başlayıbdır. Amma keçmiş SSRİ-nin tərkibində olmuş başqa respublikalara nisbəten Azərbaycan daha evvel aqrar ölkədən aqrar-sənaye və sənaye ölkəsinə çevrilibdir. Ona görə də öz müstəqilliyimizi əldə edən zaman bizim heç bir problemimiz yox idi. Çünkü Azərbaycanın inkişaf etmiş böyük sənaye kompleksi və bu sənaye kompleksini səməralı işlədə bilən mühəndis, texnik, alim kadrları vardır.

Bakı Politeknik İnstitutu, –mən Neft Akademiyasının köhnə adını deyirəm, indiki Politeknik İnstitutunu demirəm, onun də öz yeri var, – Azərbaycan elminin inkişafında da böyük rol oynamışdır. 1945-ci ilde Azərbaycan Elmlər Akademiyası yaranarkən onun əsasını qoyanların əksəriyyəti məhz bu institutun məzuniları olmuşdular. Elmlər Akademiyasının bir çox elmi-tədqiqat institutlarını məhz həmin kadrlar tərəfindən yaratmaq mümkün olmuşdur. Bundan başqa, bizim sənayenin bir çox sahələrində, məsələn, neft, yaxud maşinqayırma, energetika və başqa sahələrdə olduqca çox elmi-tədqiqat, layihə institutlarımız vardır. Həmin institutların yaranması da bu ali təhsil ocağında hazırlanmış kadrların vasitəsi ilə olmuşdur.

Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik tarixində onun fəaliyyəti çoxşaxəli olmuşdur. Həm sənayenin, həm elmin inkişafı,

həm elmi-tədqiqat institutları, burada dedilər – həm də bir neçə yeni ali məktəblər – Azərbaycan Texniki Universiteti, Azərbaycan Mə'marlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İstututu məhz Azərbaycan Dövlət Neft Akademiyasından ayrılmış fakültələr əsasında yaranmış, qurulmuşdur.

Azərbaycan Dövlət Neft Akademiyası indi özünün yeni mərhəlesini yaşayır. Birincisi, bu onunla əlaqədardır ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz təhsilini, elmini, iqtisadiyyatını, özünə lazıム olan digər sahələri daha da çox inkişaf etdirməyə çalışır. Azərbaycan Dövlət Neft Akademiyası bu baxımdan da xüsusi rol oynayır.

İndi müstəqillik dövründə bizim həyata keçirdiyimiz işlərdən ən böyüyü və ən əsasi Azərbaycan dövlətinin yeni neft strategiyasıdır. Bütün 1994-cü ildə başlamışaq. Amma quru yerdə başlamamışaq. Əgər Azərbaycan neftçiləri, geoloqları, alımları, Azərbaycanın neft sənayesini tə'min edən sənaye müəssisələri yüksək səviyyədə olmasayı, biz bu strategiyani həyata keçirə bilməzdik. Bizim neft strategiyamızın əsasını on illərlə Azərbaycan neftçiləri və geoloqları tərəfindən, ilk növbədə, Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilmiş neft və qaz yataqlarının dünyamın qabaqcıl texnikaya və texnologiyaya, böyük iqtisadi imkanlara malik olan şirkətləri ilə birlikdə işlənməsi təşkil edir. İndi düşünmək lazımdır – əgər bizim alımlarımız, geoloqlarımız, mühəndislərimiz, neftçilərimiz uzun illər çalışaraq o neft yataqlarını kəşf etməsəydi, indi biz yeni neft strategiyamızı nəyin əsasında yarada bilərdik? Ona görə də mən neft strategiyası haqqında danışarkən, birinci növbədə, Azərbaycan neftçilərinə, neft sahəsindəki alımlarımıza, geoloqlarımıza xüsusi minnətdarlığımu və təşəkkürümü bildirirəm.

Azərbaycan dünyada ilk dəfə dənizin dərinliklərindən neft çıxarmağa nail olmuşdur. 50 il bundan öncə Neft Daşları yaranmışdır. Yəni dənizdə neft mə'dəni yaranmışdır. Bu, dünyada birinci təcrübə idi. Ancaq bunu kim kəşf etdi, kim yaratdı? Bu yataqları kəşf edənlər yənə də bizim bu Neft Akademiyasında təhsil almış yüksək səviyyəli geoloqlar olmuşlar. Ancaq o ağır vəziyyətdə dənizin, suyun altında

nefti çıxarmaq təbiidir ki, bizim neftçilərin əməyinin və bu işdə toplanmış təcrübənin nəticəsi olmuşdur. Onlar olmasayı, bu ola bilməzdi. Ona görə də Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi inди qədər bizim on illərlə gördüyüümüz işlərin nəticəsidir.

Ancaq indi bizim neftçilərin qarşısında, Neft Akademiyasının qarşısında duran vəzifələr Azərbaycana gəlmiş müxtəlif şirkətlərlə six əməkdaşlıq edərək, dünya təcrübəsini daha da mənimseməkdən və dünya təcrübəsini bu gün burada təhsil alan tələbələrə çatdırmaqdən, onları bu sahədə bilikləndirməkdən ibarətdir. Eyni zamanda, Neft Akademiyası və neft sahəsində çalışan elmi-tədqiqat institutlarımız, Elmlər Akademiyası gərək bu şirkətlərlə six əməkdaşlıq etsinlər. Azərbaycan dünya təcrübəsini – həm elmi, həm də elmi-texniki tərəqqini, təcrübəni qavrasın, gələcəkdə bu işlərin eksariyyətini özü görə bilsin.

Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrde ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait alıb edib, müasir texnikanı, texnologiyani mənimseyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik. Ancaq bunun üçün, bax, bu keçid dövrü lazımdır.

Sevindirici hal odur ki, indi dünyanın qabaqcıl neft şirkətlərinin burada gördüyü işlərin eksariyyətini milli kadrlar aparır. Mən bu barədə neft şirkətlərinin rəhbərləri ilə, mütəxəssisləri ilə çox səhəbat etmişəm. Onlar bildirirler ki, Azərbaycandakı kadrların, milli kadrların, yəni azərbaycanlıların bu qədər yüksək səviyyədə olduğunu təsəvvür edə bilməzdik. Bu yəni Neft Akademiyasının xidmətlərindən biridir. Bizim neft sənayesinin xidmətlərindən biridir. Neft sahəsində fəaliyyət göstərən elmi-tədqiqat, layihə institutlarımızın xidmətlərindən biridir.

Azərbaycan Dövlət Neft Akademiyasının dünyanın bir çox ölkələrində kadrların hazırlanmasındaki xidmətlərindən burada danışıldı. Bu da bizdə böyük iftixar hissi doğurur. Amma təkcə bu yox, həm də Azərbaycan neftçilərinin müxtəlif ölkələrdə neft sənayesinin yaranması və inkişaf etməsi sahəsində gördüyü işlər. Məsələn, Vyetnamda, Kubada, Əlcəzairdə, digər Afrika ölkələrində və başqa yerlərdə Azə-

baycan mütxəssisləri neft sənayesinin təşkil olunmasında iştirak edib-lər, neft sənayesi ilə əlaqədar təhsil müəssisələrində dörsler deyiblər.

Xatirimdədir, 1983-cü ildə mən SSRİ-nin dövlət nümayəndə heyətinin başçısı kimi Vyetnamda oldum. Vyetnamın o vaxtı başçıları ilə - Fam Van Dongla və başqları ilə damışq apardıq, onlar bizim qarşımda, yəni SSRİ-nin qarşısında bir məsələ qoyurdular ki, siz tezliklə Vyetnamın cənubunda, donızın sahilində olan neft yataqlarının istifadə edilməsində bizi yardım edin. Xoşimin şəhərindən müəyyən məsafədə, gərək ki, Vungtau adlı bir yerdə bizim mütxəssislər işləyirdilər. Gördüm ki, onların əksəriyyəti azərbaycanlıdır. Həddindən artıq sevindim. Onlar orada çox işlər görmüşdülər. İndi Vyetnam çox neft hasil edir və bu, onun iqtisadiyyatının inkişafına kömək edibdir.

Yaxud, burada deyildi - xarici ölkələrin gənclərinin neft sahəsində təhsil alması. Afrikanın böyük ölkələrindən biri olan Anqolalım prezidenti Jozé Eduardo Duš Santuş beş il burada təhsil alıbdır, mühəndis olubdur. Sonra öz ölkəsində uzun illərdir prezident seçilir. Mən onunla həm Anqolada, həm də Moskvada bir neçə dəfə görüşmüşəm. Bə'zən beynəlxalq təşkilatlarda görüşürük. O, hər dəfə Bakıdakı təhsil dövrünü, müəllimlərini çox böyük məmənuniyyət hissi ilə xatırlayır. Bu da Azərbaycan Dövlət Neft Akademiyasının bir tərəfdən xidmətidir, ikinci tərəfdən dünya miqyasında qazandığı şöhərinə əsasıdır.

Bir sözlə, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında sizinlə birlikdə mən Azərbaycan neftçilərinin bütün nəsillərinin xalqımız qarşısındaki böyük xidmətlərini xüsuslu qeyd edirəm və ölkəmizdə neft sənayesinin inkişafında xidmətlər göstərmmiş keçmiş nəsillərin - böyük mühəndislərin, alımların, geoloqların xatirəsi qarşısında baş eyrəm.

Mən burada sizinlə damşarkən beynimə bir fikir də gəlibdir. Azərbaycan neft ölkəsidir. Amma bizi böyük sahəyə aid dəyərləri bir abida yoxdur.

Biz böyük şairlərimizin heykəllərini yaratmışq. Müsiqicilərimizin heykəllərini yaratmışq. Bunlar hamısı lazımdır, töbükdir. Amma mən bu gün düşünürəm ki, neft sahəsində bir adamın heykəlini yaratmaq



çətindir. Amma Azerbaycan neft sənayesinin yarandığı vaxtdan indiyə qədər əldə etdiyi nailiyyətləri əks etdirən bir monumentin yaranmasına böyük ehtiyac vardır. Düşünürəm ki, gərək mən bu barədə müəyyən qərar qəbul edəm və onu həyata keçirəm.

Mən bu gün buraya, bu binaya gələrkən gəncliyimi xatırladım. 1939-cu ildə mən Naxçıvanda orta məktəbi qurtarandan sonra – onda 16 yaşım var idi – Bakıya gəldim. Mə'marlıq çox həvəsim olduğuna görə inşaat-mə'marlıq fakültəsinə daxil oldum. Burada iki ildən bir az çox təhsil aldum. İkinci Dünya müharibəsi təhsilimin yarımcı qalma-sına, həyatının istiqamətinin dəyişilməsinə səbəb oldu. O vaxtdan 60 il keçir. Bir-iki dəfə öz arxivimə baxanda oxuduğum o iki ildə verdiyim imtahanları bildirən qiymət kitabçasını gördüm. İndi burada siz də arxivdən tapmışınız ki, hansı fenlərdən imfahən vermişəm, hansı qiyməti almışam, orada müəllimlərin imzaları vardır. Düzdür, iki il azdır, ondan 60 il keçibdir. Mən ondan sonra herbi işdə olmuşam, siyasetlə məşğul olmuşam. Görünür ki, mənim mə'marlıq olan həvəsimlə yanaşı, bu istə'dadım da var imiş. Ancaq o illəri heç unutmuram.

Bu gün binaya daxil olarkən fikirləşdim, o şəyələrin hamısı yerindədirmi? Bəli, bu giriş qapısı da yadimdadır. Şəhər dərsən gelirdik. İntizam çox möhkəm idi. Mən keçmiş Solntsev küçəsi 40-da yerləşən yataqxanada yaşayırdım. Buradan 5 nömrəli tramvay keçirdi. Oradan buraya gəldim. Tələbələr çalışırdılar ki, dərsən gecikməsinən. Həmişə qapıda tıxac əmələ gəlirdi, içəri girmək çox çətin idi, bir-birini itəleyir, sıxırdılar. Bunlar hamısı xatirimdədir. Burada üçüncü mərtəbədə küncdə böyük bir otaq var. O, bizim mə'marlıq qrupunun otagi idi, aşağıda yemekxana var idi, o da yadimdadır. Ümumiyyətlə, bu bina o vaxtdan menim gözümün qarşısındadır. Yə'nı bunun köhnə hissəsi yox, yeni hissəsi. O illər iki il müddətinə burada alıdığım təhsil, təbiyyə, nizam-intizam, bilik mənim gələcək həyatımda, sonrakı dövrümədə çox böyük rol oynamışdır. Ona görə də mən o illəri böyük məmənuniyyət hissi ilə xatırlayıram. Mənə dərs vermiş müəllimləri xatırlayıram. Bu gün onlara bir daha minnətdarlığımı bildirirəm. Çünkü Naxçıvanda orta məktəbi qurtarandan sonra məhz o illər mənim gələcək həyatımda böyük rol oynadı.

Mən burada çox yubileylərdə iştirak etmişəm. Xatirimdədir ki, 1940-cı ildə burada tələbə idim. Bildik ki, 20 illik yubileydir. O vaxt burada rektor Musa Əliyev idi. Bilirsiniz ki, o, sonra böyük alim, akademiyam prezidenti olmuşdur. Başqa müəllimlərimiz də var idi. Onlar yüksək dövlət ordenləri ilə təltif olunmuşlar, institut təltif edilmişdir.

Yadimdadır, bu salonda mərasim keçirildi. Təbiidir, onda mən burada yox, hardasa oraldarda oturmuşdım. Çox sevinirdim. Yəqin təkcə mən yox, bütün tələbələr sevinirdi. Bu, mənim 20 illik yubileydə iştirakım idi.

30, 40 illik yubileylər bilmirəm, nə vaxt olubdur. Amma 1971-ci ildə 50 illik yubileydə iştirak etmişəm və nitq söyləmişəm. 60 illik yubileydə iştirak etmişəm, yenə də nitq söyləmişəm. Artıq burada dedilər ki, 70 illik yubiley olmayıbdır. İndi 80 illik yubileydə də iştirak etmək mənə müyəssər olubdur. Mən, buna görə özümü çox xoşbəxt hiss edirəm. Çox məmənunam, mənə nəsib olubdur ki, 60 il bundan once burada təhsil almış adam indi bu akademiyənin 80 illik yubileyində iştirak edir.

Mən sizinlə bərabər olmağımdan bir daha çox şadam, çox sevinirəm. Ümidvaram ki, Azerbaycan Dövlət Neft Akademiyası indiyə qədər əldə edilmiş təcrübəni, gözəl ənənələrini bundan sonra da davam etdirəcək və XXI əsrə də Azerbaycanın ən qabaqcıl ali təhsil məktəbləriindən biri olacaqdır. İndiyə qədər olduğu kimi, gələcəkdə də bizim xalqımız, milletimiz üçün, müstəqil Azerbaycan dövləti üçün yüksək səviyyəli kadrlar hazırlayacaqdır.

Sizi bir daha təbrik edirəm, hər birinizi cansağlığı arzu edirəm. İşlərinizdə uğurlar arzulayıram. Hər birinizi ailə seadəti arzu edirəm. Sağ olun!

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBIYƏSİ VƏ İDMAN AKADEMİYASINA

Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın mö'təber ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdmən Akademiyasının 70 illiyi münasibətlə siz, ölkəmizin bədən tərbiyəsi işçilərini, bütün idman ictimaiyyətini səmimi-qəlbən təbrik edirəm.

Bədən tərbiyəsi və idman kadrlarına olan ehtiyacı ödəmek məqsədi ilə Bakı şəhərində Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun yaradılması zamanın ehtiyacından doğan bir zərurət idi. 1936-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna, 1999-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdmən Akademiyasına çevrilmiş bu ali təhsil müəssisəsi ölkəmizdə idmanın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişdir.

Keçən illər ərzində respublikamızı ixtisaslı kadrlarla tə'min edən bu təhsil mərkəzi öz vəzifəsini şərəfle yerinə yetirə bilməş və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi üçün peşəkar məşqçi-müəllimlər orduzu hazırlamışdır. Sevindirici haldır ki, ölkəmizin bütün təhsil müəssisələrində, idman məktəbi və təşkilatlarında çalışan yüksək ixtisaslı kadrlar – bədən tərbiyəsi müəllimləri və məşqçi-müəllimlər məhz sizin mə'zunlarınızdır. Bu təhsil ocağını bitirmiş 15 min nəfərlik mütəxəssisler orduzu ölkəmizdə bədən tərbiyəsinin geniş təbliğ olunmasında, əhalinin kütləvi şəkildə idmana cəlb edilməsində, yüksək səviyyəli idmançıların yetişdirilməsində var qüvvəsini sərf etmiş və bu yolda böyük uğurlar qazanmışdır.

Xalqımız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan idmanının qarşısında da geniş imkanlar açılmışdır. Görülülmüş məqsəd-yönlü tədbirlər nəticəsində idmançılarımız Avropa, dünya və olimpiya yarışlarında müstəqil Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə layiqli töhfələrini vermiş və öz uğurlarını artırmaqdalar. Bu nailiyyətlərin əldə edilməsində akademiyanın yetirmələrinin xidmətləri danılmazdır.

Yubiley günlərində nüfuzlu təhsil ocağımızın bünövrəsini qoymuş, onun yaradılmasında və inkişaf etməsində xidmətlər göstərmiş professor və müəllim heyətinin əməyini yüksək qiymətləndirirəm. Əmin olduğumu bildirirəm ki, siz akademiyanın 70 illik fəaliyyət dövrü ərzində yaranmış gözəl ənənələrə sadıq qalaraq onun adını həmişə uca tutacaq, müstəqil Azərbaycanın tərəqqisi namənə ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişafı üçün milli peşəkar kadrların yetişdirilməsində əlinizdən galəni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə – akademiyanın müəllim və tələbələrinə, məzunlarına, respublikamızın bütün bədən tərbiyəsi işçilərinə və idmançılarına böyük uğurlar dileyir, hər birinizi cansağlığı və xoşbəxtlik arzulayıram!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 6 aprel 2001-ci il

* * *

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müəllimlərinin təltif edilməsi haqqında

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə akademiyanın aşağıdakı müəllimləri elm və təhsil sahələrində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə təltif edilsin:

«Şöhrət» ordeni ilə

Abiyev Ağacan Qulam oğlu
Ağayev Oqtay Mirzəbaba oğlu
Narimanov Bəhrəm Əhməd oğlu
Rzayeva Zeynab Hüseyn qızı

«Tərəqqi» medali ilə

Abdul-Qədirov İsmayıllı Qafar oğlu
Babayev Zəfər Abigül oğlu
Babazadə Davud Əliağa oğlu
Eminbəyli Yavuz İbrahim oğlu
Hüseynov Şüa Hüseyn oğlu
İsmayılov İsmayıllı Sultan oğlu
Quliyev Dilqəm Qasim oğlu
Qurbanov Xanlar Kazım oğlu
Məmmədyarov Qəhrəman Müslüm oğlu

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2001-ci il*

II

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müəllimlərinin «Əməkdar müəllim» fəxri adının verilməsi haqqında

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə akademiyanın aşağıdakı müəllimlərinə elm və təhsil sahələrində, bədən tərbiyəsi və idmanın inkişafında nailiyyatlırinə görə «Əməkdar müəllim» fəxri adı verilsin:

Balayeva Valide Gülməmməd qızı
Bağırov Rafiq Kamal oğlu
Bədirbəyli Gülcəməl Ağalar qızı
Əbdürəhmanov Şamil Hətəm oğlu
Əlekberov Həmid Yusif oğlu
Əliyev Akif Əbdül oğlu
Əliyev Arif Əli oğlu
Əsədov Sabir Cəlal oğlu
Hüseynov Fırat Alaşan oğlu
Qarayev Mir Həsən oğlu
Qasımov Həmid İbad oğlu
Qasımov Urfet Məmməd oğlu
Qayıbov Rafiq Hüseyn oğlu
Məmmədova Cəmiyye Muxtar qızı
Məmmədova Şükufə Ağışaxəli qızı
Nəsrullayev Məmməd Əhməd oğlu
Senatorova Svetlana Mixaylovna
Tahirov Rəsul Abbas oğlu
Talıbov Yusif Rəhim oğlu
Vahidov Sabir Abul oğlu
Zülfüqarov Xəyyam Qədir oğlu

HEYDƏR ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2001-ci il*

**TƏHSİL XALQIMIZIN BU GÜNÜ, MİLLİƏTIMİZİN,
DÖVLƏTIMİZİN GƏLƏCƏYİ ÜÇÜN ƏN
VACİB BİR SAHƏDİR**

*(Yeni dərs ilinin başlanması və bilik günü münasibəti ilə Bakı şəhərinin
Səhəvil rayonundakı 6 nömrəli məktəb-liseyədəki görüşdə nitq;
1 sentyabr 2001-ci il)*

Öziz uşaqlar, öziz müəllimlər!

Hörmətli valideynlər!

Xanımlar və cənablar!

Mən sizin hamimizi Azərbaycanda yeni dərs ilinin başlanması münasibətə tövərik edirəm və Azərbaycanın bütün təhsil ocaqlarına, bütün məktəblərinə, bütün müəllimlərinə, təhsil alan uşaqlara və gənclərə uğurlar arzulayıram.

Hər il sentyabr ayının 1-i böyük bayrama çevirilir. Çünkü məktəblər açılır, uşaqlar istirahət etdikdən sonra yenə də sınıflarına qayıdır. Ancaq bununla bərabər hər məktəbin birinci sinfında yeni uşaqlar gotir. Bu il Azərbaycanda birinci sinfə 160 min uşaq qəbul olunmuşdur. Təsəvvür edin, hər bir uşaq no qədər böyük sevinc hissi keçirir! Hər bir valideyn nə qədər çox sevinir ki, o, bir ata kimi, ana kimi uşağıni böyüdüb, məktəbə göndərdi! Çünkü hər bir insan üçün həyat anadan doğduğu gündən başlayırsa, insannı şüurlu həyat, onun göləcəyi, onun cəmiyyətdə özünü yer tutması məktəbdən başlayır.

Eyni zamanda, məktəblərə bizim böyük müəllimlər orduşu gəlir. Onlar da yay istirahətlərini keçirəndən sonra, özlərini daha da yaxşı hiss edəndən sonra yenidən iş yerlərinə – məktəbə gəlir, sinfə daxil olur, öz şərəflə işlərini həyata keçirirlər. Ona görə də bu gün bütün xalqımız üçün, bütün ölkəmiz üçün, Azərbaycanın vətəndaşları üçün böyük bayramdır. Bayram münasibətə də mən bu gün sizin məktəbə gəlmışam, sizi bir daha tövərik etmək istəyirəm. Ümidvaram ki, Azərbaycanda məşhur olan 6 nömrəli məktəb indiyə qədər əldə etdiyi gözəl ənənələrini davam etdirəcək və müstəqil Azərbaycanın göləcəyi üçün yüksək təhsilli gənclər hazırlayacaqdır.

Azərbaycan dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd edir. Bu, bizim çoxəsrlik tariximizdə ən əlamətdər, ən böyük əhəmiyyətə malik



olan bir hadisədir. Azərbaycan əşrlər boyu müstəqil olmaq arzusu ilə yaşımiş xalqımız əşrlər boyu azad olmaq istəmiş, öz müstəqil dövlətinin olması arzusu ilə yaşamış, müstəqil ölkəsinin vətəndaş olmaq istəmişdir.

Biz buna ilk dəfə 1918-ci ildə nail olduq. Ancaq bizim bu müstəqilliyimizin ömrü çox az oldu. Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədər bütün müttəfiq respublikalar, o cümlədən Azərbaycan da öz dövlət müstəqilliyini e'lan etdi. Bizim bu on ildə keçdiyimiz yol hamar olmayıbdır. Enişli-yoxusu olubdur. Çətin problemlərlə rastlaşmışıq. Müstəqillik əldə edəndə Azərbaycan bir neçə il idи ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzüne qarşı mübarizə aparırdı. Mühəribə getdi, qan töküldü, gənclərimiz şəhid oldu. O cümlədən sizin məktəbin məzunlarından da şəhidlər var. Eyni zamanda, Azərbaycanda daxili içtimai-siyasi vəziyyət sabit olmadı. Bunlar hamisi Azərbaycanın dövlət müstəqilliyini vaxtında, ilbəl lazımı səviyyəyə qaldırmağa maneçilik törədirdi. Nəhayət, bilirsiniz ki, 1993-cü ildə Azərbaycanda vətəndaş mühəribəsi başladı. Azərbaycan parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdi.

Ancaq şükürler olsun ki, xalqımız bir daha öz müdrikləyini nümayiş etdirdi, xalqla dövlətin birliliyi Azərbaycanı fəlakətdən xilas etdi. Sonrakı illərdə yenə də bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı göstərilən, deye bilərem ki, çox təhlükəli cəhdlərin qarşısı alındı, Azərbaycan, nəhayət, daxili içtimai-siyasi sabitliyi tə'min edib, həyatın bütün sahələrini inkişaf etdirməyə imkan qazandı. İndi artıq Azərbaycan bütün sahələrdə inkişaf edir. Biz indi Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edərkən iftخار hissi ilə deye bilərik ki, Azərbaycan öz müstəqilliyinin 10-cu ildönümünə bütün sahələrdə böyük nailiyyətlərə gelir.

Doğrudur, biz Ermənistanın Azərbaycana etdiyi təcavüzlə əlaqədar meydana gəlmış vəziyyəti hələ normallaşdırıbilməmişik. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işgal edibdir. Bir milyondan artıq soydaşımız yerindən-yurdundan zorla çıxarılibdir. Onların əksariyyəti çadırlarda yaşayır. Biz bu məsələni həll etməyə çalışırıq. 1994-cü ildə, 7 il bundan önce, biz ateşi dayandırıq, mühəribəni dayandırıq. Qan tökülməsinə son qoyduq.

Məsələnin sülb yolu ilə həll olunması sahəsində ardıcıl tödbirlər görmüşük, bu gün də görürük, bundan sonra da görcəcəyik. Mən inanıram ki, biz bu münəqaşəyə son qoyacaqıq. Azərbaycanın orası bütövlüyü bərpa olunacaq, işgəl edilmiş torpaqlarımız azad olunacaq, yerindən-yurdundan didərgin düşmüs soydaşlarımız öz elinə-obasına qayıdaçqlar.

Bütün bu çətinliklər içərisində yaşayan Azərbaycan inkişaf edib, iqtisadi cəhətdən inkişaf edir, siyasi cəhətdən inkişaf edir, mənəvi cəhətdən inkişaf edir, təhsil sahəsində inkişaf edir. Təsəvvür edin, Azərbaycanda bizim əhalinin, səhv etmirəmə, demək olar ki, bəsde bir hissəsini, yaxud dördüncü bir hissəsini məktəblərdə, universitetlərdə təhsil alanlar, müəllimlər, professorlar təşkil edirlər. Görün nə qədər böyük ordudur. Amma o illər bu sahə çox dağıdılmışdı, pozulmuşdu. Təhsil sistemi tamamilə pozulmuşdu. Ona görə də insanların çoxu uşaqlarına təhsil vermək, məktəbə aparmaq imkanına malik deyildi. Onlar ancaq yaşamağa, həyatda birtəhor özünü saxlamağa çalışırı, çarpışırı, yəni problemlərlə çarpışırı. Ancaq indi Azərbaycanın təhsil sistemi artıq tamam nizamlanıbdr. Təhsil sahəsində bizim son illər apardığımız istahətlər Azərbaycan məktəbinin, təhsilinin keyfiyyatını artırır ve məktəblərdə, universitetlərdə müasir tələblərə uyğun təhsil verilir. Bunlar hamisi Azərbaycan xalqının sağlam, bilikli, yüksək ixtisasla malik olan galəcək nəsillərini hazırlayırlar.

İndi insanlar her yerde oxuyurlar. Mən uşaqları, gəncləri deyirəm. Sizin məktəbiniz böyük tarixə malikdir, böyük ənənələrə malikdir. İndi yenidən tə'mir olunubdur. Ancaq siz yəqin bilirsiniz ki, o çadırlarda yaşayan soydaşlarımızın uşaqları çadır şəhərciklərində yaratdığımız məktəblərdə oxuyurlar. Mənə dedilər ki, bu il ali məktəblərə imtahan verənlərin içərisində çadır şəhərciklərində təhsil alan məktəbilərin bir qismi çox yüksək ballar toplamışlar. Bu nəyi göstərir? Bu, Azərbaycan xalqının, Azərbaycan gəncinin fitri istə'dadını göstərir. Hər şeydə təchiz olunmuş çox gözəl məktəbdə də, çadır şəhərciyində də uşaq, gənc istəyir ki, inkişaf etsin, təhsil alsın. Buna görə də xalqımızın elmi potensialı, təhsil potensialı, bütün sahələrdə yüksək mütəxəssislərlə tə'min olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən biridir.

Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, az hissəsinə nozər almasaq, demək olar ki, hamisi dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün osas vozifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim büdcədə on çox payı olan təhsil sistemidir. Bu da təsadüfi deyildir. Başqa sahədə ola bilər, kəsirlər də olsun, amma təhsildə yox. Çünkü təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətlər yaradacaqdır. Buna görə də təhsil dövlət tərəfindən maliyyələşdirilir, – az miqdarda özəl təhsil ocaqları var, – bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasetimizin öncül sahəsi hesab edəcəyik, bundan sonra da sə'ylərimizi davam etdirəcəyik.

Mən 6 nömrəli məktəbdə keçmişdə də olmuşam. Bu gün bir neçə sinf baxdım. O vaxt kompüter no idi heç bilmirdilər, amma indi görün, bu gün uşaqlar kompüterlərin arxasında oturublar, indi ayrı-ayrı ölkələrdən gətirilən kompüterlər, yaxud da başqa çox müasir tələblər səviyyəsində olan təhsil ləvazimatı bütün məktəblərə verilib və veriləcəkdir. Bunlar hamisi dövlət tərəfindən təhsilə göstərilən qayğıdır. Eyni zamanda, bunlar hamisi təhsil sahəsində çalışan insanlara öz vəzifələrini daha da sə'ylə yerinə yetirmək üçün əsasdır.

Mən bu gün məmənunyyətlə qeyd edirəm ki, Azərbaycanda bütün məktəblərdə bütün sahələrə aid müəllimlər var. Ali məktəblərimizdə yüksək elmə malik olan professor-müəllim hey'ətləri var. Ancaq orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millet üçün, Azərbaycan xalqı üçün görüdüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərklisidir, ən lazımlıdır.

Biz son illər müəllimlərin, təhsil işçilərinin maaşlarını artırılmışq və bundan sonra da artıracaq. Bu, onu göstərir ki, biz imkanımız daxilində bu sahaya maksimum qayğı göstəririk. Əmin ola bilərsiniz ki, bundan sonra bu qayğı daha da artacaqdır. Azərbaycanın iqtisadi potensialı yüksəldikcə, Azərbaycan büdcəsinin imkanları genişləndikcə, məktəbə, təhsilə, müəllimlərə ayrılan vəsaitin miqdarı artacaq və onların böyük hissəsi də müəllimlərin, təhsil işçilərinin maaşlarının artırılmasına yönəldiləcəkdir.



Bilirəm ki, indi həyatın bu dövründə müəllimlərin aldiqları maaş onların yaşayışını biz istədiyimiz qədər tə'min etmir. Amma siz də bilməlisiniz ki, biz nə mümkündür, onu edirik, bundan sonra da edəcəyik. Ancaq müəllim elə bir şoxsiyyətdir ki, o, hansı şəraitdə otur-olsun, birinci növbədə şərəfli müəllim adının yüksəkdə saxlamalıdır.

Çadır şəhərciyində bizim müəllim müəllimliyini edir, —aydırımdır, orada no ev var, no yatmaga yer var, təkcə çadirdir, —bunu kim görübə bilir, görməyən də gedib görə bilər. Orada müəllim o cür çətin şəraitdə yaşayaraq uşaqlara qayğı göstərir, müəllimlik edir və elə savab verir ki, o uşaqlar gəlib burada yüksək ballarla ali məktəbə qəbul olunurlar. Demək, həmin müəllimlər müəllim adının şərəfini anlayırlar və bu adı uca tuturlar.

Mən inanıram ki, müəllimlərim əksoriyyəti bu yüksək mə'nəvi də-yərlərlə yaşayırlar. Kimsə əgər hələ bu səviyyəyə çatmayıbsa, arzu edərdim ki, onlar da öz vəzifələrini yerinə yetirərək bilsinlər ki, Azərbaycan xalqının yüksək mə'nəviyyəti hər şeydən ucadır, hər şeydən yüksəkdir. Bu, həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçündür.

6 nömrəli məktəb, dedim ki, mənim üçün yaxşı tanıdır. Çünkü mə-nim iki övladım — qızım da, oğlum da birinci sinifdən onuncu sinif qə-dər burada təhsil alıblar. Mən 10 il uşaqlarımıla buradan o tərəfdə olan evde yaşamışam. Doğrudur, o vaxt bizim problemimiz olmayıbdır ki, uşaqları məktəbə aparaq. Uşaq özü çıxıb gəlirdi. Anası da eyvandan on-ları müşayiət edirdi. Eyni zamanda əgər belə olmasaydı, heç başqa im-kanımız da yox idi. Avtomobil, filan — bunlar yox idi. Ancaq biz o vaxtlar uşaqlarımızın məktəbə getməsi üçün şəhər naqliyyatından istifadə etmədik. Məktəb ilə evimizin yaxınlığı bizim üçün çox asanlıq yaratdı.

Uşaqlar çox yaxşı təhsil aldılar. Mən bunu ona görə demirəm ki, təkcə mənim övladımların burada yaxşı təhsil alıblar. Bilirsınız ki, mən 1969-cu ildən 14 il Azərbaycanın rəhbəri olmuşam. O vaxtlar da mən təhsil işləri ilə çox ciddi məşğul olmuşam. Ona görə də bilirəm ki, Azərbaycanda, Bakıda çox nümunəvi məktəblər olub, indi də var. On-lar qazandıqları yerləri heç vaxt əldən verməyiblər. Təkcə Bakıda yox, Yevlax rayonunun Xaldan kəndində də bir nümunəvi məktəb var idi. Bilirsinizmi, kənd yeridir, amma nə qədər yüksək səviyyəli məktəb idi.



Mən orada bir-iki dəfə olmuşam və oranın direktoru Zahid Şöyübovla səhəbətlər etmişəm. Həm də o vaxtlar çox şərəflə ad olan «SSRİ xalq müəllimi» adını ilk dəfə Şöyübova verdik.

Məktəbin şəhərdə və kənddə, şəhərin mərkəzində və ya kənarında yerləşməsi onun təhsil seviyyəsinin dayışılmasına tə'sir göstərə bil-məz. 6 nömrəli məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmənunam ki, o, bu adı indiyə qədər, bütün çatın dövrü yaşayaraq qoruyub saxlayıb və ümidi varam ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xaturlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurıtarakən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünkü bizim özümüz də məktəbdən çıxmışq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum 10 il burada təhsil almışdır. Əger yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmiş yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcuudur. Valideynlər gərək məktəble həmişə six əlaqə saxlaşınlar. Gəlsinlər, uşağın dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox, məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görmənlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması üçün yaxşı fəaliyyət göstərə bilərlər, eyni zamanda, məktəble əlaqə insani daha da cavan saxlayır. Bunun da böyük əhəmiyyəti var.

Mən bu məktəbə çox təşəkkür edirəm ki, iki övladımın orta təhsil almاسında mənə bir valideyn kimi böyük töhfələr veribdir. Təsadüfi deyil ki, bu məktəbdə aldıqları orta təhsil əsasında oğlum Moskvada ən mö'təber universitetlərdən birini bitirdi. Qızım buradakı universiteti – Bakı Dövlət Universitetitini bitirdi. Sonra aspiranturunu Moskvada Şərqsünashq İnstututunda oxudu. Oğlum sonra həmin o Beynəlxalq Əlaqələr İnstututunda elmlər namizədi kimi dərs verirdi. Bunların hamisiniñ kökü başlangıcı məktəkdir. Təbiidir ki, hər bir uşaq eyni istə'dada ma-



lik ola bilməz. Amma eyni zamanda, məktəbdə hər bir uşaqın yüksək təhsil alması üçün göstərilən sə'ylər, o istə'dad fərqi müəyyən qədər azalıdır.

Sizə bir daha təşəkkür edirəm.

O vaxt bu məkiəb rus dilində təhsil verirdi. İndi deyirlər ki, burada həm Azərbaycan sektorу var, həm rus sektorу var. Bu da tamamilə təbiidir. Ancaq o vaxt bizim Bakıda rus dilində olan məktəblər Azərbaycan dilində olan məktəblərdən çox idi. Bunda da heç kəsi günahlandırmak olmaz. Çünkü biz SSRİ kimi bir dövlətdə yaşayırıq. Rus dili hakim dil idi. Rus dilini təmiz bilməyən adam Sovetlər İttifaqının başqa şəhərlərinə gedib təhsil ala bilməzdi. Yaxud da ki, dövlət organlarında da əsasən rus dili istifadə olunurdu. Ona görə də valideynlər öz övladlarınu rusdilli məktəblərə verirdilər. Yəni mən o vaxt bele olmasına təbii hesab edirəm. Ancaq o vaxt bu məktəblərdə böyük bir qüsür var idi. Bu da ondan ibarət idi ki, birincisi, rus dilində təhsil verərək azərbaycanlı uşaqlara, balalara Azərbaycan dilini yaxşı öyrədə bilmirdilər. İkinci, o vaxtın nöqsanlarını yada salmaq lazımdır ki, bu gün, sabah bu nöqsanlara yol verilməsin.

O vaxt rus dilində olan məktəblərdə bütün dərsliklər Moskvadan gəldi. Riyaziyyatın, kimyanın, fizikanın, biologiyanın, bunların hansı dildə olub-olmamasının fərqi yoxdur. Heyvanın adı rus dilində də, Azərbaycan dilində də var. Yaxud bitkinin də adı var. Riyaziyyati hansı dildə oxuyursan oxu, əgar sən riyaziyyatı mənimsemirsənse, bunun fərqi yoxdur. Amma həm millət üçün, həm xalq üçün bütün dilləri yaxşı bilmək yanaşı, Azərbaycan dilini səlis, yaxşı bilmək əsas şərtlərdən biri idi. O vaxt da belə idi. Biz o vaxt da çalışırıq ki, buna nail olaq. Amma təəssüf ki, o vaxt bu, mümkün deyildi.

Məsələn, o vaxt bu məktəbdə Azərbaycan dili başqa bir dil kimi tədris olunurdu. Çünkü bütün dərslər rus dilində idi. İndi bu gün mən Emma xanımı burada gördüm. Emma xanım buradadır, yoxsa getdi, ola bilər gedibdir. O, mənim xatirimə bir şey saldı, mənim yadımdan çıxıbdir. Oğlumun buraxılışı vaxtı bu məktəbdə olarkən Emma xanıma demişəm ki, burada hər şey yaxşıdır, ancaq mənim ogluma Azərbaycan dilini yaxşı öyrədə bilməməsiniz. Bu, heç kəsin qüsürü deyil. Çünkü rus dili hakim dil olduğuna görə Azərbaycan dilinə o qədər fikir vermır-

dilər. Müəllim çalışırı, amma sağird fikir vermirdi. Məliz bunun nöticəsi idi. 10 ildir biz müstəqil dövlətik. Bizim Konstitusiyamızda yazılbır ki, dövlət dili Azərbaycan dilidir. Amma onun ətrafında işləyən adamlar var, Azərbaycan dilini yaxşı bilmirlər. Çünkü rus dilində təhsil alıb, rus dilində işləyib, indi Azərbaycan dilini başdansovdu öyrənir, amma tamam yaxşı bilmir. Bu, bizim keçmişimizin təbii qüsurlarıdır. Ancaq bundan nəticə çıxarımaq lazımdır.

Məsələn, o vaxt təkə Azərbaycan dilinin yox, tarix dörslorının öyrənilməsində də vəziyyət belə idi. Orta məktəblərdə «SSRİ tarixi» var idi. «SSRİ tarixi»nin də 90 faizi Rusiyanın tarixini əks etdirirdi. Yaxud ədəbiyyat rus ədəbiyyatı idi.

Emma xanım mənim ogluma dərs deyibdir, – mən sən yada saldım, ona görə soruşdum. Emma xanım, bilirsən, oğlum indi Azərbaycan dilini necə yaxşı bilsən. Sən yəqin onun çıxışlarını televiziyanın eşidirsən. O, Azərbaycan dilində rus dilindən yaxşı danışır. Bunda da sənin zəhmətin var. «Azərbaycan tarixi» çox cüzi əks olunurdu. Moskvadan gələn dərsliklər hamısı rus ədəbiyyatı idi. Bəs Azərbaycan ədəbiyyatı? Bəzən həmin bu rus məktəblərində təhsil almış, Azərbaycan dilinə meyl göstərməmiş gənclərden Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, yaxud da bizim müasirlərimiz olan şair ve yazıçıların şe'rlerini səruşanda görürdün ki, onlardan xəbərləri yoxdur. Onlar, məsələn, Nizaminin rus dilinə tərcümə olunmuş poemalarını, şe'rlerini oxuyurdular. Amma sən onu nə qədər oxusən da, Nizami sənin qəlbinə yatmayacaq. Oxusalar da, bunlar Azərbaycan dilində olan şe'rər deyildi. Ona görə də rus dilində təhsil alan adamların təəssüf ki, Azərbaycanın tarixi, onun zəngin mədəniyyəti, zəngin ədəbi irsi haqqında mə'lumatları çox az idi.

Xatırlayıram, 1970-ci illərin axırlarında mən işlədiyim yerdə – Partiyanın Mərkəzi Komitəsində mənim yanında işləyən yüksək vəzifeli şəxsə göstəriş verdim ki, get Azərbaycan Milli Teatrına, orada bir əsər var, təzə tamaşa yoxublar, ona bax, gal, mənə o barədə danış. Çünkü həmin əsər bir az mübahisəli idi. Gördüm, baxır mənə, dedim, sən əvvəllər Azərbaycan Dram Teatrında olmuşsan? Dedi ki, yox, olmamışam. Təsəvvür edin, rus dilində təhsil alıb, Rus Dram Teatrına gedib, amma bizim böyük tarixə malik olan Azərbaycan Dövlət Dram Teatrında o, bir dəfə də olmayıbdır.

Təbiidir ki, o, Azərbaycan dramaturqlarının, yazıçılarının, şairlərinin əsərlərini bilməyəcək. Çünkü nə oxuyub, nə də tamaşa edib. Əgər gedib teatrdə tamaşa etseydi, onda heç olmama bilərdi. Bax, bu, bizim yaxın keçmişimizin əziyyətləridir.

İndi biz müstəqil dövlətik. Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dilidir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir. Ancaq o yerlərdə ki, rus əhalisi üçün, yaxud bə'zi rusdilli insanlar üçün tədris rus dilində gedir, orada mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tədris edilməlidir. Ona görə də bizim Nazirliyə bir neçə il bundan önce göstərişlər verilibdir ki, bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə aid olan fənlər üzrə rus dilində də kitablar, dərsliklər buraxılsın ki, həmin o rus sektorunda təhsil alan gənclər onları rus dilində oxusunlar. Amma yənə də deyirəm, yaxşı olar ki, onlar Səməd Vurğunun şərini Azərbaycan dilində oxusunlar. Çünkü onun rus dilində tərcüməsi o dadi, o hissiyatı vermit. Bax, bu, əsas məsələlərdən biridir.

Latın qrafikasının tətbiq olunması əsas məsələlərdən biridir, indi mən burada XI sinfin şagirdləri ile tanış olarkən məktəb direktoru mənə bildirdi ki, bunlar artıq II sinifdən latın qrafikası ilə oxuyurlar. Demək, bunlar artıq bizim cəmiyyətdə hər şəxə hazırlıdır. Amma mən bu yaxınlarda fərman verəndə ki, avqust ayının 1-dən bütün nəşriyyat, qəzetlər, kitablar latın qrafikasına keçməlidir, bə'ziləri narazı oldular, e'tiraz edirlər ki, bu, mümkün deyil. Nə üçün mümkün deyil? Mümkün oldu. İndi hər şey mümkünür. Bu da məktəbin əsas vəzifələrindən biridir.

Mən inanıram ki, 6 nömrəli məktəb özünün gözəl ən'ənələrini davam etdirəcək. Bugünkü tanışlığım məndə müsbət təsəssürat yaratdı. Mən təsdiq edirəm ki, bu ən'ənələr davam edir, ümidi edirəm ki, bundan sonra da davam edəcək. İnanıram ki, 6 nömrəli məktəb Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olacaqdır.

Məktəbin müəllimlərinə, bütün kollektivə, Azərbaycanın bütün təhsil işçilərinə, bütün müəllimlərinə, Azərbaycanın təhsil alan uşaq-lara, ali məktəblərdə təhsil alan gənclərə, hamiya bu yolda uğurlar arzulayıram. Sizin hamınıza cansağlığı, səadət arzulayıram. Sağ olun!



MƏKTƏB, TƏHSİLƏ QAYĞI VƏ KÖMƏK AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNDƏ MÜHÜM YER TUTUR

(Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimində nitq; 1 sentyabr 2001-ci il)

Əziz uşaqlar!

Hörmətli təhsil işçiləri!

Hörmətli valideynlər!

Bu gün Azərbaycanda yeni tədris illi başlayır. Azərbaycanın bütün məktəblərdən ali məktəblərində, bütün tədris müəssisələrində iş başlayır. Bu, hər bir xalqın, hər bir millətin həyatında eləmetdər hadisədir. Çünkü cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir ərahdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Ona görə də təhsil hər bir insana lazımdır və bu təhsili də, təbiidir ki, hər bir insan gəncliyindən, uşaqlıq vaxtından almalıdır.

Böyük iftiخار hissisi ilə deyə bilərem ki, Azərbaycanda təhsil XX əsrde çox sürətlə inkişaf edibdir və təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu, bizim böyük nailiyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsilliidir. Ancaq bilməlisiniz ki, dünyada heç də bütün ölkələrdə, hətta coğrafi nöqtəyi-nəzərdən bize yaxın ölkələrdə insanların, gənclərin hamısının təhsilli olduğunu demək olmaz.

Bu, bizim böyük nailiyətimizdir. Ancaq vəzifəmiz təhsili daha da inkişaf etdirmek, onun keyfiyyətini artırmaqdır. Bununla, təbii ki, bizim müəllimlər, tərbiyecilər məşğul olurlar. Azərbaycan böyük müəllim ordusuna malikdir. Büyük təhsil işçiləri ordusuna malikdir və bizim təhsil potensialımız, yə'nı uşaqları, gəncləri oxudub onların həyatda müxtəlif sahələrdə fealiyyət göstərməsi üçün Azərbaycanın imkanları böyükdür. Azərbaycanda yaranmış təhsil sistemi, XX əsrde yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsərə biz müstəqil dövlət olaraq, həmin bu sərvətlə, həmin bu böyük potensialla başlamışıq.

Mən tam ümidiyəm ki, müstəqil Azərbaycanda hər bir insan sərbəst, azad yaşayaraq, öz əvladını, öz uşağıni təhsilləndirə bilər, tərbiyeləndirə bilər və bununla da bizim xalqımızın bilik və mədəni səviyyəsi arta bilər. Səviyyəmiz nə qədər yüksək olsa da, biz bununla qane-



ola bilinərik. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil işçilərinin üzərinə düşən vəzifelərdir. Mən bu gün fırıldan istifadə edib, bütün xalqımızı, Azərbaycan vətəndaşlarını yeni tədris ilinin başlanmasına müasibatlı təbrük edirəm, təhsil işçilərinə uğurlar, uşaqlara, gənclərə isə təhsildə o'la qiymətlər arzulayıram.

İndi Azərbaycan öz dövlət müstəqilliyyinin 10-cu ildönümünü keçirir. Bu 10 il Azərbaycanın həyatında çox mürəkkəb, ağır bir dövr olmuşdur. Ancaq böyük məmənuniyyət hissi ilə demək olar ki, biz bu ağır yoldan uğurla keçmişik və bundan sonra da azad, müstəqil xalqımızı, müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətimizin inkişafı üçün yaxşı əsaslar yaratmışıq.

Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşməsində bu təcrübədən istifadə etmək lazımdır. Biz dövlət olaraq bunu da edirik. Belə bir şəraitdə dövlət təhsil sistemi ilə yanış, Azərbaycanda özəl təhsil sistemi də yaranır. Bu, müasir dövrün tələbləridir. Biz bu hadisəni müsbət qiymətləndiririk.

Bu gün burada gördüyüüm məktəbdür, ya təhsil kompleksidir, mən adını da doqiq bilmirəm, ancaq bütün kompleks onu göstərir ki, bu, çox yüksək səviyyəli və uşaqların hərtərəfli inkişaf etməsi üçün, yüksək təhsil alması üçün, müxtəlif sahələrdə öz istə'dadlarını nümayiş etdirməsi üçün, yaxud onları inkişaf etdirmək üçün və göləcəkdə öz fitri istə'dadlarına, arzularına uyğun peşə seçmək üçün çox dəyərli bir kompleksdir.

İndi Azərbaycanda bütün iqtisadiyyat özəlləşdirme yolu ilə gedir. Dünya təcrübəsi göstərir ki, özəlləşdirmə, şəxsi mülkiyyət iqtisadiyyatın inkişafını daha da tə'min edə bilir. Bu proses də çox ağır və mürəkkəb prosesdir. Ancaq biz bu prosesin içindəyik, bu yol ilə gedirik və bu yol ilə də gedəcəyik.

Son illər Azərbaycanda özəlləşdirmə programlarının yerinə yetirilməsi, bazar iqtisadiyyatının geniş yayılması nəticəsində, iqtisadi islahatların aparılması, kənd yerlərində torpaq islahatının, dövlət quruculuğu sahəsində, hüquq sahəsində islahatların həyata keçirilməsi nəti-



cəsində Azərbaycan indi yeni iqtisadi sistem yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bunların çox dəyərli nəticələrini görürük. Dögrudur, bu prosesin çətinlikləri da var, cəmiyyətdə müəyyən təbəqələşmə meydana çıxır. Ancaq bütün bu islahatların, tədbirlərin əsas nticəsi ondan ibarət olacaq ki, ölkənin hər bir vətəndaşının öz rıfah halını tə'min etməyə imkanı olacaqdır.

Müxtəlif çətinliklər var. Həyata keçirilən islahatlar nəticəsində bə'zi insanların iş yerlərində məhrum olması, xüsusən Ermənistən silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal olunmuş torpaqlardan bir milyondan artıq soydaşlarımızın zorla köçürülməsi, onların əksariyyətinin çadırlarda yaşaması – bunlar hamisi bizim ölkəmizin, cəmiyyətimizin ağır problemləridir. Bunların bir çoxu keçid dövrünün problemləridir, təkcə bizim ölkəmizə, respublikamızda aid deyildir. Bunlar bütün keçmiş sosialist iqtisadi sistemindən yeni iqtisadi sistemə. Qərbdə öz müsbət nəticələrini göstərmiş iqtisadi sisteme keçid yolunun çətinlikləri, eyni zamanda, müəyyən bir vaxtda qarşıya çıxan mənfi cəhətləridir. Ancaq biz tam əminik ki, bu çətinliklər müvəqqəti xarakter daşıyır və biz onları aradan qaldıracaqıq. Azərbaycanın iqtisadiyyatı artıq 1996-cı ildən inkişaf edir və bu inkişaf ilə bələd artı, insanların rıfah hələ yaxşılaşır, özəl sektor genişlənir, inkişaf edir və bunların nəticəsində yeni özəl müəssisələr yaranır, ticarətdə, kənd təsərrüfatında özəl sektor çox yüksək göstəricilər əldə edir. Bu, bütün başqalarında da belədir. Ölkədə, cəmiyyətdə özəl sektorun tətbiq olunması, eyni zamanda, bə'zi özəl tədris müəssisələrinin yaranmasına da gətirib çıxarır. Mən beyan edirəm ki, bizim iqtisadiyyatımızın, iqtisadi siyasetimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönünlüyüdür. Hər bir vətəndaşın, bütün vətəndaşlarımızın sosial problemlərinin həll olunması üçündür. Biz bu yol ilə gedəcəyik.

Bizim indiyə qədər yaranmış və yüksək nəqliyyətlər əldə etmiş dövlət təhsil sistemi bundan sonra da inkişaf edəcək, yaşayacaq və gənclərin, uşaqların çoxu, təbiidir ki, dövlət təhsil sistemindən istifadə edəcəklər. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının dövlət büdcəsində təhsile – orta təhsile, ali təhsile bütün sahələrdən çox vəsait ayrıılır. Təsadüfi deyil ki, Azərbaycanda iki milyona yaxın uşaq, gənc məktəblərdə, ali məktəblərdə təhsil alır. Təsadüfi deyil ki, bizim

400 mindən çox təhsil işçilərimiz var. Bunlar hamisi dövlətin qayğısı altındadır və bundan sonra da olacaqdır.

Təhsil sisteminde, dövlət məktəblərində, dövlət universitetlərində nöqsanlar da var, çatışmazlıqlar da var. Bə'zi təhsil müəssisələri hələ ki, uşaqlara, gənclərə müasir tələblərə uyğun təhsil vermirlər. Bə'zi yerlərdə daha da narahətdicili qüsurlar var. Biz bunların ardıcıl surətdə aradan qaldırılması üçün çalışırıq və çalışacaqıq. Ancaq eyni zamanda, özəl təhsil müəssisələrinin yaranması da Azərbaycanda yeni bir hadisədir və biz bunları dəstəkləyirik. Güman edirik ki, belə özəl təhsil müəssisələri Azərbaycan gənclərinin bir qisminin yüksək təhsil alması üçün yararlı olacaqdır.

Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, ümumiyyətlə, təhsil biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir. Təəssüflər olsun ki, ötən illərdə ölkəmizdə bu məsələlər hələ tam nizamlanmadığına görə, bə'zi yerlərdə özəl universitetlər, yaxud özəl məktəblər yaranıbdır. Ancaq araşdırında görürsən ki, bu, onu yaradınanın artıq vəsait əldə etməsi məqsədi daşıyır. Başqa universitetlərə, məktəblərə nisbatən daha da yüksək təhsil vermək məqsədi daşıyır. Bu, bizi narahət edir.

İndi biznes, yə'ni özəl sektor bizim iqtisadiyyatımızda aparıcı yer tutur. Amma təhsil sahəsi müqəddəs sahədir. Çünkü təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb göləcəyə əsl vətəndaş, yüksək səviyyəli müətəxəssis etmək üçün mövcuddur. Əgər özəl universitetlər, özəl məktəblər yaradan şəxslər başqa məqsəd daşıyırlarsa, yə'ni onlar bundan özləri üçün mənfeət götürmək məsələsinə üstünlük verirlərse, bə'zən də və çox hallarda təhsilin keyfiyyəti bizim dövlət universitetlərindən, dövlət məktəblərindən aşağıdırsa, bu, həm xalqa, həm uşaqlara, həm də milletimizə xəyanətdir. Buna qətiyyət yolu vermək olmaz!

Təhsil sistemi Azərbaycanın gələcəyini tə'min edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafi, elminin inkişafi, təhsilinin inkişafi, insanların rıfah hələ o qədər də yaxşı olacaqdır.


Ona görə mən bu gün bu özəl təhsil kompleksinə gəlib bunun açılışında iştirak edərkən, məhz bu məqsədi daşımışam. Birinci, istəməşəm görüm, bu özəl məktəb nədən ibarətdir, hansı imkanlara malikdir və burada təhsil nə cür təşkil olunacaqdır, ikinci, bu sözləri təkcə bu məktəb üçün yox, bütün özəl təhsil müəssisələrinə demək üçün gəlmİŞəm. Bu, bizim dövlətimizin siyasətidir. Bu siyaset, yəni özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik.

Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox Fərمانlar vermişəm. Azərbaycanın latin əlifbasına, latin qrafikasına keçməsi haqqında Fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmənunam ki, mən buna nail oldum. Çünkü bə'ziləri e'tiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Büttün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.

Ona görə mən çox sevindim ki, bu gün mənə verilən mə'lumatlar bizim dövlətin siyasetinin həyata keçməsi istiqamətində məktəbin qurulmasını nümayiş etdirir. Burada bütün təhsil Azərbaycan dilində, dövlət dilində keçiriləcəkdir. Ancaq mənə mə'lumat verdilər ki, burada eyni zamanda, uşaqların hansı dilə daha çox həvəsi olmasından asılı olaraq, başqa dillər – ingilis dili də, rus dili də, fransız dili də, ərəb dili də, başqa dillər də tədris olunacaqdır. Bəli, təhsildə uşaqların, gənclərin gələcəyini tə'min etmək üçün bizim siyasetimiz bundan ibarətdir.

Her bir Azərbaycan gənci – bəlkə indi yaşılı adamlar üçün bu vəzifəni qoymaq mənim üçün düzgün olmaz – birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Çünkü bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alınsın, bu dildə yazısın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irləni öyrənə bilsin.

Ancaq biz xalqımızı, millətimizi, gəncləri bununla məhdudlaşdırma malayıq. Çünkü bir halda ki, biz müstəqil dövlət kimi, dünya birliyində bərabər hüquqlu yer tutmuşuq, müasir dünya tələb edir ki, hər



bir azərbaycanlı öz Azərbaycan dilini, dövlət dilini yaxşı bilərək, onu işlek dil hesab edərək, eyni zamanda başqa dilləri – ingilis dilini do, rus dilini do, fransız dilini do, digər dilləri da bilsin. Əgər insan müstəqil Azərbaycanda öz ana dilini, Azərbaycan dilini bilmirsə, başqa dillərdə təhsil alırsa, əlbəttə, o, Azərbaycan üçün yararlı olə bilməz. Başqa dilləri öyrənmək, mənimməmək lazımdır. Ancaq o şərtlə ki, təhsil Azərbaycan dilində keçirilsin. Azərbaycan dilində təhsillə yanaşı, başqa dillerin də çox mükəmməl öyrənilməsi tə'min olunsun.

Man bu gün məktəbdən bax, bu mə'lumatı aldım. Mən siniflərin bir neçəsində oldum. Məni bir şey sevindirdi. Bu, yeni bir məktəbdür. Təbiidir ki, buraya birinci sınıf uşaqlar gəlir. Ancaq artıq 8-ci sınıfə qədər şagirdlər var.

Onların bəziləri indiye qədər rus dilində təhsil alıblar. Bu, heç də qəbahət deyildir. Ancaq indi gelib burada öz təhsillərini Azərbaycan dilində, ana dilində, dövlət dilində davam etdirmək isteyirlər. Bu, çox gözəl hadisədir. Bu, onu göstərir ki, o uşaqlar da, onların valideynləri də özlərini əsl azərbaycanlı, əsl Azərbaycan vətəndaşı, ana dilini sevən və onu qəlbində saxlayan insanlardır.

Mən inanıram ki, bu yeni məktəb çox gözəl cihazlarla, ləvazimatlarla təchiz olunub və burada çox gözəl şərait yaranmışdır. Belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqlar.

Mən bu münasibətlə məktəbin kollektivinə uğurlar arzulayıram.

Ümidvaram ki, onlar bu gün mənə verdiyi sözlərə sadıq olacaqlar.

Görürəm, burada valideynlər var. Hər bir valideyn üçün onun sağlığı, övladı hər şeydən əzizdir. Ancaq uşağı, övladı nə qədər çox isteyirsənse, onun tərbiyəsi ilə, onun təhsili ilə də bir o qədər məşğul olmalıdır. Əgər çox istəmək, sevinmək nəticəsində uşaq, gənc uşaqlıq, gənclik çərçivəsində çıxırsa, o, yaxşı təhsil ala bilməz. Ona görə də gərək valideynlər də uşaqlarına tələbkar olsunlar. Müəllimlər də tələbkar olsunlar. Məhz belə halda biz yaxşı gələcək nəsil yetişdirəcəyik.

Sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, uğurlar arzuulayıram!

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqəüdünün tə'sis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr alıb etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını tə'min etmək və təhsilə olan həvəslerini artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında en yüksək nəticə göstərmiş 25 nəfər tələbə üçün hər biri 200000 (iki yüz min) manat məbləğində Prezident təqəüd tə'sis edilsin.

2. Müəyyən edilsin ki, Prezident təqəüd Azərbaycan Respublikası Prezidentinin sərvətcə ilə cari tədris ilinin birinci semestri üçün tə'yin olunur və bu müddədən sonra həmin gənclərə təqəüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

3. Müəyyən edilsin ki, Prezident təqəüdün verilməsi Azərbaycan Respublikasının dövlət bütçəsinin təhsil xərcləri maddəsi hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il

**2001/2002-ci tədris ilində Azərbaycan Respublikasının
ali məktəblərinə daxil olmuş tələbələrə Prezident
təqaüdünün verilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI**

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün tə'sis edilməsi haqqında 3 sentyabr 2001-ci il tarixli Fermanına uyğun olaraq qərara alıram:

1. 2001/2002-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:

Abbasova Güney Rəfail qızı
Axundzadə Humay Tuşan qızı
Cabbarova Afət Seyidəgə qızı
Demirov Orxan Novruz oğlu
Əkbərova Aysel Təyyar qızı
Əkbərov Sergey Sergey oğlu
Əliyeva Tamile İqor qızı
Əliyev Ziya Vahid oğlu
Əşrəfzadə Elvin Ülfat oğlu
Faiullayev Rauf Əbülfəsət oğlu
Həsənquliyev Asef Qabil oğlu
Xançigazov Tural Tofiq oğlu
İbrahimova Mehin Cəbrayıł qızı

İbrahimova Nailə İlham qızı
İslamova Aysel Nazir qızı
İsmayılov Hüseyin Rəfiq oğlu
Qaralov Rüfat İspəndiyar oğlu
Quliyeva Nigar Məmmədkərim qızı
Quliyev İslam Eldar oğlu
Məmmədov Cavid Rövşən oğlu
Məmmədov Səbhan Bahadur oğlu
Rəhimov İntiqam Əkber oğlu
Seyidov Murad Salamat oğlu
Şirvanzadə Lamiya Namiq qızı
Zülfüqarov Ülvi Vaqif oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV
*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il*

**ÖLKƏMİZİN, XALQIMIZIN BÜTÜN SAHƏLƏRDƏ YÜKSƏK
İXTİSASLI, DÜNYADA GEDƏN ELMİ-TEXNİKİ
PROSES'LƏRLƏ AYAQLAŞAN, GÜCLÜ KADR
POTENSİALI OLMALIDIR**

*(Ali məktəblərə ən yüksək balla qəbul olunmuş
gənclərlər göründə nitqi; 3 sentyabr 2001-ci il)*

Mən Prezident təqaüdünə layiq görülmüş bizim sevimli gənclərimizi xüsusi təbrik edirəm. Ümidi varam ki, onlar qəbul imtahanlarında göstərdikləri yüksək nəticələri universitetlərdə oxuyacaqları vaxıda da nümayiş etdirəcəklər və universitetləri bitirənədək Prezident təqaüdüն hər il alacaqlar.

Əziz tələbələr!

Hörmətli müəllimlər!


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin verdiyi qısa mə'lumat bu il ali məktəblərə və orta ixtisas məktəblərində aparılan imtahanların nəticələrini nümayiş etirdi. Bu qısa mə'lumatdır və biz eşitdik, bildik ki, daha da geniş mə'lumat verilecekdir. Mən tövsiyə etdim ki, bu il test üsulu ilə keçirilən imtahanlara həm hazırlıq prosesi, həm də əldə olunan nəticələr haqqında mətbuatda da geniş mə'lumat verilsin. Çünkü bu məsələ, ya'nı gənclərin universitetlərə, ali məktəblərə, orta ixtisas məktəblərinə daxil olması prosesi təkcə onlara və onların valideynlərinə aid deyildir. Bu, bizim bütün cəmiyyətimizə aiddir və bütün cəmiyyətin ən çox marağını cəlb edən bir prosesdir. Ona görə də xalqımız, vətəndaşlarımız bilməlidirlər ki, bu proses necə keçib, necə keçir və ildən-ile bu proses nə cür təkmilləşir, imtahan verənlərin bilik səviyyəsi ildən-ile nə qədər artır və bütün bu prosesin nəticəsində gənclər nə qədər ədalətlə qəbul olunurlar. Çünkü burada mə'lumat verildi, 82 min nəfər ali məktəblərə, universitetlərə qəbul olmaq üçün müraciət etmiş, ərizə vermiş, bu isteklərini bildirmişdir.

Təbiidir ki, bu, öten tədris ilində bütün orta məktəblərin hamısının buraxıldığı, ya'nı hamısını bitirən gənclərin, uşaqların sayından azdır. Ancaq əgər bizim ölkəmizdə, cəmi 8 milyon əhalisi olan ölkədə 82 min gənc orta məktəbi bitirəndən sonra təhsilini ali məktəbdə, universitetlərdə davam etdirmək istəyirə, artıq bu, bizim xalqımız, cəmiyyətimiz üçün çox yaxşı göstəricidir.

Biz heç də hesab etmirik ki, orta məktəbi bitiren hər bir gənc mütləq ali təhsil almağa, universitetlərə daxil olmağa həvəs göstərməlidir, yaxud çalışmalıdır. Çünkü orta təhsil almış gənclər həyatın müxtəlif sahələrində özlərinə müəyyən iş yerləri tapmaq və öz həyatını qurmaq imkanına malikdir. Bizim əsas nailiyyətimiz ondan ibarətdir ki, hələ çox illər bundan önce Azərbaycanda orta təhsil icbarı olubdur və bu davam edir. Bilməlisiñiz ki, bu, hər ölkədə yoxdur. Bəzi ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə icbari təhsil 8-ci sinfə qədər olur. Yaxud, cə ölkələr var ki, icbari təhsili sakkiziliklilik təhsil seviyyesinəindi qaldırmaq isteyirlər. Amma Azərbaycanda hələ xeyli zaman bundan önce orta məktəbi bitirmək icbari təhsil kimi qəbul olunub və bütün gənclərimiz təhsilsənəcək olunub, təhsil alıb və savadlanıbdır. Bu təhsili alandan sonra hanı hərəkətə öz fəaliyyətini davam etdirəcəksə, artıq bunun təhsili vardır. Bu, bizim böyük nailiyyətimizdir, xalqımızın nailiyyətidir, millətimizin nailiyyətidir.

Ancaq həyatın müxtəlif sahələri var. Müasir həyatda da, bilirsiniz ki, elmi-texniki təroqqi, ümumiyyətlə, bütün sahələrdə tərəqqi çox böyük sürət alıbdır. Ona görə də biz dünyanın bax, bu prosesi ilə ayaqlaşmaliyiq. Xüsusən, bizim müstəqil dövlət olmayıñız, artıq 10 ildir azad yaşamagımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və dünya birliyində yer tutmagımız onu tələb edir ki, bizim ölkəmizin, xalqımızın bütün sahələrdə gərek yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə, nəinki ayaqlaşan və bəlkə də müəyyən istiqamətlərdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olmalıdır. Buna görə də biz, ümumiyyətlə, təhsil sahəsinə xüsusi fikir veririk. Çünkü bizim əhalimizin hamısı təhsilli olmalıdır. Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda, uşaqlı, gənclik müstəqil həyata hazırlayan bir seviyyədir. Amma bununla yanaşı, biz isteyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya seviyyəsində olsunlar.

İkincisi də, universitetlərin varlığı ona görə lazımdır ki, gənclərimizin ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək seviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən



proseslərin sür'əti ilə ayaqlaşa, inkişaf edə bilməz. Təbiidir ki, indi dönyanın her yerində inkişaf prosesi gedir. Azərbaycan da bu inkişaf prosesinin içindədir. Bunlar onu tələb edir ki, hər il bizim universitetlərimizə yeni yüksək təhsilə, yüksək qabiliyyətə, yəni universitet səviyyəsində təhsil almağa malik olan gənclər qəbul edilsinlər. Bu il 25 minə qədər gəncin test üsulu ilə imtahanlarını verib universitetlərə, ali məktəblərə qəbul olunması, bizim, Azərbaycanın, müxtəlif problemlər içorisində yaşayan ölkənin ən əsas nailiyyyətlərindən biridir.

Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmisi dəqiqət vermiş və bu yol ilə getmiş xalqdır. Bizim çoxəsrlıq keçmiş tariximiz də bunu sübut edir. XX osrdə Azərbaycan xalqının keçdiyi yol, o cümlədən, son on ildə Azərbaycan xalqının müstəqil dövlət çərçivəsində yaşadığı dövr də bunu bir daha, bir daha sübut edir.

Mə'lumdur ki, Ermenistanın Azerbaycana 1988-ci ildən başlayan hərbi təcavüzü və sonrakı illərdə müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizinin işğal olması nəticəsində, bir milyondan artıq soydaşımızın qaçqın, kökçün vəziyyətinə düşməsi nəticəsində və bu dövrdə Azərbaycanın daxilində, təessüflər olsun ki, xalqın zərərinə yönəldilmiş müxtəlif proseslərin nəticəsində Azərbaycan ağır bir dövr yaşayıbdir. Bu ağır dövr Azərbaycanın həyatının, demək olar ki, hər bir sahəsinə toxunubdur. O mə'nada ki, zərər gətiribdir, çox şeyləri pozubdur, dağıdırıb. Amma bunlara baxmayaraq, bizim təhsil sistemimiz yayayıbdir. Doğrudur, o illərdə, yəni 1990-ci illərin əvvəllərində başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük pozğunluqlar vardi. Bə'zən bu sahə unudulmuşdu. Bə'zən bu sahədə özbaşınlıq yer tutmuşdu.

Amma bunlara baxmayaraq, bizim xalqımız XX əsrde yaranmış ən ənənləri davam etdiribdir. Son illərdə – 1995-1996-ci illərdən sonra, Azərbaycan artıq müəyyən daxili proseslərdən xilas olandan, Azərbaycanın daxilində içtimai-siyasi sabitlik bərqərər olandan sonra, Azərbaycanda bütün sahələrdə istahatların keçirilməsi nəticəsində, o cümlədən, təhsil sahəsində istahatlar nəticəsində başqa sahələrdə olan inkişaf, eyni zamanda, təhsil sahəsində də özünü göstərir. Əgər belə olma-

saydı, indi bizim böyük təhsil müəssisələrimiz yüksək səviyyədə olmazdı. Əgər bizim orta təhsil sistemimiz tam pozulmuş olsayıdı, bu cür ağır imtahanlardan keçən gənclərin bu gün burada nümayiş etdirilən nəticələri olmazdı. Bizim gənclərimizin əksoriyyəti çox istədədir. Onların harada, hansı şəraitdə yaşamasından asılı olmayıaraq, biliyə, təhsilə həvəsi və marağı çoxdur.

İndi 25 Prezident təqaüdü tə'yin olunubdur. Burada e'lən edildi. Ali məktəblerə qəbul edilənlərin böyük bir hissəsi işğal olunmuş torpaqlardan didərgin düşmüş ailələrin uşaqlarıdır. Yaxud, çadır şəhərciyində. Biləsuvara o ağır şəraitdə yaşayan uşaqdır, gəncdir və bunların çoxu universitetlərə qəbul olunubdur. Ancaq bu gün, burada adları çəkilənlər hamidən yüksək bal aldıqlarına görə Prezident təqaüdünə layiq görürlər.

Mən arzu edərdim ki, bu göstəricilər artsın və Prezident təqaüdünün də sayı çoxalsın. Ancaq mən çox düşündürən məsələlərdən biri də odur ki, ümumiyyətlə, bizim ali təhsil müəssisələrində oxuyan tələbələrin hamisinin təqaüdünən artırılmasına nail ola biləm. Güman edirəm, bu da olacaqdır.

İndi bu prosesin böyük bir mərhələsi arxada qalıbdır. 25 min gənc universitetlərə daxil olubdur, estafeti universitetlər götürüb. Onların vəzifəsi qəbul olunan gənclərin hamisinin yaxşı təhsil almasını tə'min etməkdir. Universitetlərin, ali məktəblərin üzərinə çox böyük vəzifələr düşür və çox da böyük mə'suliyət düşür.

Rektorlular burada iştirak edirlər. Bu təkcə rektorlardan asılı deyil, hər bir müəllimden, universitetdə fəaliyyət göstərən hər bir şəxsden asılıdır. Bizdə bu sahədə də nöqsanlar var və çoxdur. Mən bunu e'tiraf etməliyəm. Mən indi nailiyyyətlər haqqında geniş danişanda heç kəs elə düşünməsin ki, guya hesab edirəm ki, bizim bütün təhsil sistemi, o cümlədən, orta təhsil sistemi qüsursuzdur, nöqsansızdır. Yox. Çox nümunəvi məktəblər də var. Ancaq təessüflər olsun ki, geridə qalanları da var. Yaxud, bə'zı məktəblərdə çox namuslu, sədəqətli, tələbəyə yaxşı biliq verən müəllim də var. Amma onunla yanaşı, vaxtını keçirənlər, tələbənin biliyi haqqında o qədər də çalışmayanlar da var. Vəziyyət müxtəlifdir və bu həqiqətli bir heç vaxt inkar etməməliyik. Bu sözlər, bu fikirlər universitetlərə də aiddir.

Mən hər halda təhsil işi ilə uzun illərdir məşğulam. Həm keçmişdə Azərbaycanın rəhbəri olduğum zaman, hətta Moskvada işləyəndə, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi, o vaxtkı SSRİ-nin bütün təhsil sistemini, yəni təhsillə məşğul olan nazirliliklərə – onda Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili Komitəsi var idi – rəhbərlik hökumət tərəfindən, dövlət tərəfindən mənə tapşırılmışdı. Ona görə mən bu işlərlə çox məşğul olmuşum. Bilavasitə çox universitetlərdə olmuşum. Ona görə mən, bu işləri şoxşən, yəni öz iş fəaliyyətimə görə bilirom. Azərbaycanda keçmişim, bizim ali məktəblərin qüsurlarını da bilirom. Bugünküleri də bilirom. Ancaq bununla yanaşı, hesab edirəm ki, biz irəliyə gedirik. Ancaq əgər hər bir universitet müəllimi bu şərəflə daşısa, irəliyə daha da sür'ətlə getmək olar.

Mə'lumdur ki, məsələn, universitetlərdə müəllimlərin maaşları istənilən seviyyədə deyildir. Biz bu məsələni də həll etməyə çalışırıq. Ancaq imkanlarımız artdıqca bunları edəcəyik. İndi biz imkanımız çərçivəsində nə mümkün dəctir. Ancaq iş onda deyil ki, maaşın çoxdur, ya azdır, yaxud da sonin avtomobilin var, yoxsa yox, yaxud da ki, sonin töməraqlı bağın var, yoxsa yox, iş onda deyildir. Qaçqın vəziyyətində yaşayan uşaqlar nə qədər böyük məhrumiyyətə düşür olubdur. Ancaq o, oxuyub və ona təhsil verən müəllim də yəqin ki, müəllim adını şərəflə daşıyıbdır. Ona görə də gəlib ali məktəbə qəbul olunmuş 25 min tələbənin içərisində ən yüksək bal toplayıbdır.

Bələliklə, mən üzünüm universitetlərə, müəllim-professor heyətinə, təhsil sahəsində işləyən bütün vətəndaşlarımıza tuturam ki, Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldığıları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onu yüksək təfəkkür, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlardır. Bunu da yetişdirmək üçün universitetlərin qarşısında çox böyük vəzifələr durur. Mən arzu edərdim ki, bizim universitetlər – görürəm ki, onlar bir neçə il bundan önceki dövrlə müqayisədə çox inkişaf ediblər, ancaq bu, hələ günün tələblərini tam ödəmir, sabahın tələblərini isə heç ödəmir – işlərini təkmilləşdirsinlər. Professor-müəllim heyətinin işə münasibətini daha da yüksəltsinlər,



onların özlerinin biliyini daha da yüksəltsinlər ki, gənclərə müasir tələblərə uyğun biliklər və bilsinlər.

Müstəqil Azərbaycanda bilik alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmayı qarşısına məqsəd kimi qoymalıdır. Ona görə, görək, o, öz ölkəsini yaxşı tanışın, öz tarixini yaxşı bilsin və seçdiyi ixtisasda sadəcə, mütəxəssis yox, ən yüksək səviyyəli mütəxəssis olmaga çalışın. Bu imkanlar var. Xalqımızın bu sahədə, yenə də deyirəm, zəhni potensialı böyükdür. İndiki gənclərin isə əvvəlki dövrlərə nisbətən bu potensialı daha da böyükdür. Bizim hamimizin vəzifəsi bunlardan səmərəli istifadə etməkdir. Görək, onları Azərbaycanın gələcəyi üçün, Azərbaycandı indi bizim apardığımız islahatların gələcəkdə nəticələrini həyata keçirmək üçün, Azərbaycanı daim müstəqil, demokratik, hüquqi, dünyavi dövlət kimi yaşatmaq üçün, əvvəlkilərdən fərqli olaraq, indi daha da çox bilik alınlara, müasir həyatı daha yaxşı dərk edə bilsinlər, müasir texnikadan, texnologiyadan istifadə edə bilsinlər. Bu yol ilə də biz Azərbaycanın gələcəyini istədiyimiz kimi görə biləcəyik.

Biz isə isteyirik ki, Azərbaycanın gələcəyi daha da parlaq olsun. Azərbaycan müstəqil bir dövlət kimi bütün sahələrdə nailiyyətləri ilə dünya dövlətləri içərisində seçilsin. Bütün gördüyüümüz bu işlər Azərbaycan vətəndaşlarının rüfat halının yüksəlməsini yönəldilibdir. Biz bunu tə'min etmək isteyirik. Amma gələcək nəsillər bunu daha da yüksək səviyyədə tə'min etməlidirlər. Bax, bunlara görə də indi bizim ali məktəblərdə, universitetlərdə təhsil, tərbiyə görək keçmiş illərdən xeyli üstün olsun, xeyli fərqli olsun.

Universitetlərdə insan gənclik həyatını yaşıyır. Mən sizə deyə bileyim ki, bu, insanın həyatının ən gözəl bir hissəsidir. Mən arzu edərdim ki, bizim hər bir gənc, hər bir tələbə, bu dövrü uğurla keçsin. Çünkü bu dövrdə gəncin formalşması, onun lazımi bilik alması, lazımi mə'nəvi dəyərləri dərk etməsi, məlli dəyərləri dərk etməsi, müasir dünyani dərk etməsi onun gələcəyinin əsasıdır, teməlidir. Əger bu təməl gənclik dövründə, xüsusən, ali məktəblərdə qoyulmasa, birincisi, gələcəkdə bizim gənclər böyük çətinliklərlə rastlaşacaqlar və ikincisi, gələcək nəsillərin istədiyimiz səviyyəyə qalxması çətin olacaqdır. Ona görə də, əziz övladlarımı, siz bilin, mən həyatın bütün mərhələlərini keçmiş



bir adam kimi, arxaya baxaraq, hər dövrü təhlil edərək, hayat tecrübəsi olan adam kimi sizə deyirəm: bu illəri boş keçirməyin, bu illəri itirməyin. Öz fiziki sağlamlığınıza fikir verin. Onun üçün də gerək sız sağlam həyat tərzində yaşayın. Çalışın, maksimum bilik alın. Sizə təkcə müəllimlərin verdiyi biliklə kifayətlenməyin, başqa bütün adəbiyyatla da tanış olun və yüksək mə'nəvi dəyərlər əsasında yaşayın.

Mən bunu bir dəfə demişdim və bu gün gənclərin qarşısında çıxış edərkən bir də demək istəyirəm. Təəssüflər olsun ki, indiki dövrde bəzi ölkələrdən siraət etmiş bir çox vərdişlər bizim gənclərimiz arasında da yayılıbdır. Bizim gənclərimizin bir hissəsinin müxtəlif əyləncələrdə, gecə barlarında vaxt keçirməsi, demək olar ki, onların özlərinə də, valideynlərinə də xəyanətdir.

Təbiidir ki, o gecə barlarında vaxt keçirən gənclər hansıa imkanlı ailələrin adamlarıdır. Kasib adam, kasib ailənin uşağı oraya gedə bilməz. Ancaq o adamlar da bilməlidirlər ki, nə qədər imkanlı olursan ol, nə qədər zəngin olursan ol, gərək, sən övladına düzgün yol göstərə-sən, düzgün tərbiyə verəsən. Onun gecə barlarında müxtəlif əyləncələri üçün şərait yaratmayasan. Mən bunu valideynlərə müraciət edərək deyirəm. Gənclərə isə tövsiyəm odur ki, onlar sağlam fiziki və mə'nəvi həyat tərzi keçirsinlər. Belə olan halda siz həm daha da sağlam vətəndəş olacaqsınız, həm daha da yaxşı bilik alacaqsınız, belə olanda həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqsınız.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Çox arzu edirəm ki, bu gün bu salonda toplaşan gənclərlə, universitetləri qurtarandan sonra burada bir də görüşək, yaxud, başqa böyük salonda görüşək. Onların hər biri raport versin ki, yaxşı nəticələrlə universitetlərə daxil olduqları kimi, ondan da yaxşı nəticələrlə universitetləri bitirib həyat fealiyyətine başlayırlar.

Sizi bir də təbrik edirəm, bütün gələcək həyatınızda, təhsilinizdə, işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun!

* * *



KİTABIN İÇİNDƏKİLƏR

GİRİŞ. Heydər Əliyev və Azərbaycan təhsili	7
Azərbaycanın ilk ali təhsil ocağı (ADU-nun 50 illik yubileyində niqli; 1 noyabr 1969-cu il)	54
Biliklərə mükmənlər və döründən yiyələnmək Azərbaycan elçilərinin osas vəzifəsindir (Azərbaycandan konnarda təhsil almağa göndorılan tələbələrlər görüsündə niqli; 28 avqust 1975-ci il)	59
Azərbaycanda ali təhsilli mütəxəssis hazırlığının üşüfləri genişləndir (Tələbələrin respublikanı partiya və sovet fealları ilə görüsündə niqli; 27 avqust 1977-ci il)	69
Möhkəm ideyallı, hərtərəfi inkişaf etmiş gənclər tərbiyə etməli (Azərbaycan müəllimlərinin VI qurultayında niqli; 18 may 1978-ci il)	90
Səmərəllilik və keyfiyyət beşilliyini ə'lə təhsillo başa çatdırmaq (Tələbələrin respublikanı partiya və sovet fealları ilə görüsündə niqli; 29 avqust 1978-ci il)	113
Fəal həyat mövqeyinin formalşdırılması: mə'nəvi tərbiyonun təcrübəsi və aktual problemlər (Umumittifaq elmi-praktik konfransında mə'rizo: Bakı şəhəri, 25 aprel 1979-cu il)	117
Tələbə olmaq yüksək şəraf, Vətən və dövlət qarşısında böyük vətəndaşlıq bərcəudur (Birinci kurs tələbələrinin respublika partiya və sovet fealları ilə görüsündəni niqli; 29 avqust 1979-cu il)	143
Azərbaycan ali məktəblərinin işini yüksək tələblər səviyyəsinə qaldırmaq (Ali məktəb işçilərinin respublika müşavirəsində niqli; 28 may 1980-ci il)	151
Tələbə qəbulunun coğrafiyası genişləndir (Birinci kurs tələbələrinin respublika partiya və sovet fealları ilə görüsündə niqli; 26 avqust 1980-ci il)	183
Xalqımızın təhsil salnaməsində müüməm marhalə (Tələbə gənclərin respublikanı partiya və sovet fealları ilə görüsündə niqli; 29 avqust 1981-ci il)	194
Qoy adəlat zəfərə calson ... («Literaturnaya gazetənin xüsusi məcbiri ilə aktual mütəsahibə; 18 noyabr 1981-ci il)	208
Ə'lə təhsilli, ruh yüksəkliyi ilə, ilhamla Vətənə xidmət etməli (Tələbə gənclərin respublika partiya və sovet fealları ilə görüsündəni niqli; 28 avqust 1982-ci il)	225
Ümumtəhsil və peşə məktəbi İslahatının osas istiqamətləri haqqında (Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, ümumtəhsil və peşə məktəbi üzrə İslahat Komissiyasının Sədr, deputat H.Ə.Əliyevin XI çağırış SSRİ Ali Sovetinin sessiyasında mə'rızəsi; 12 aprel 1984-cü il, Moskva şəhəri)	238

Gənclorin təhsilinə qayğı (Naxçıvandıñ Türkiyəyə ali təhsil almağa göndorilon tolabolorla görüsde çıxış; 5 oktyabr 1992-ci il, Naxçıvan şəhəri)	250	
İstəndik ki, yaxşı mütəxəssis olub. Votanımız, xalqımıza, millatımıza galocakda saduqatlı xidmət edəsiniz (Türkşayanlı ali məktəblorlarda təhsil almağa yolu dişan azərbaycanlı tolabolorla görüsde çıxış; 7 fevral 1994-cü il)	258	
Türkşaya ilə Azərbaycan arasında olan dostluğun vo qarədəşliğə güvənirəm (Bilkond Universitetinin idarə heyəti ilə görüsde çıxış; 9 fevral 1994-cü il, Ankara şəhəri)	262	
Təhsilə qəbulu respublikanın höyatında mühüm hadisədir (Ali və orta ixtisas məktəblorino qəbulu həgli Prezident Aparatunda keçirilmiş müzavirədə nitqi; 2 avqust 1994-cü il)	267	
Təhsilin inkişafına dövlət qayғısı (Bakı şəhərinin təhsil işçiləri ilə görüsde nitqi; 31 avqust 1994-cü il)	280	
Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sarvatidir (Bakı Dövlət Universitetinin 73 illiyinə həsr olunmuş təntənəli mərasimində nitqi; 26 noyabr 1994-cü il)	298	
Təhsil sahəsinə diqqət və qayğı artırılmalıdır (Ölkənin təhsil işçilərinin bir qrupu ilə görüsde çıxış; 12 fevral 1995-ci il)	310	
Gənc istə'dadlıra dövlət qayğısı gücləndirilməlidir (Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında beynəlxalq müsabiqə qalibləri ilə görüsde çıxış; 8 aprel 1995-ci il)	328	
Uşaqlar bizim sevincinizi, hayatınızın ma'nası, galocayıımızdır (Bakı uşaq evlərində və internat məktəblərində təbiya alan uşaqların Yeni il şənliyində çıxış; 31 dekabr 1995-ci il)	337	
Müstaqil Azərbaycanın galocayı gəncəldir (Azərbaycan Respublikası gənclərinin Birinci forumundan nitqi; 2 fevral 1996-ci il)	340	
Gənclər xalqımızın, millatımızın, ölkəmizin galocayıdır (Ali məktəblərə qəbul edilən tolabolorla görüsde nitqi; 29 avqust 1997-ci il)	365	
Har bir ailəyə, insana aid olan ümumxalq bayramı (1997/98-ci dərs ilinin başlanması münasibatlı Bakının Yasamal rayonundakı 18 nömrəli məktəbdə keçirilən görüsde nitqi; 1 sentyabr 1997-ci il)	382	
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında» Sərəncamı (30 mart 1998-ci il)	390	
Yüksək biliqli gənc kədrların imkanlarından, bacarıından və istedadından Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin dəha da möhkəmlənməsi və inkişafı üçün samarəli istifadə etməli (1970-1987-ci illərdə Azərbaycandan kanadara ali təhsil almış mütəxəssislərin ümumrespublika sohbatlarında nitqi; 31 avqust 1998-ci il)	391	
Azərbaycan müəllimləri qurultayına (Azərbaycan Respublikası Prezidentinin təbrik məktəbu; 24 sentyabr 1998-ci il)	410	
Xalqımızın təhsilinin dəha da təkmilləşdirilməsi və yüksəklərə qaldırılması müqddəs vəzifəmizdir (Azərbaycan müəllimlərinin XI qurultayında nitqi; 25 sentyabr 1998-ci il)	414	
Təhsil hər bir dövlətin, ölkənin, comiyətin höyatının mühüm sahəsidir (Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında nitqi; 19 aprel 1999-ci il)	437	
«Azərbaycan Respublikasının təhsil sahəsində islahat Programı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (15 iyun 1999-ci il)	447	
Təhsil sahəsi xalqımızın bu günü, millatımızın, dövlətimizin galocayı üçün on vacib bir sahadır (Respublikanın təhsil işçiləri və ali məktəblorə daxil olmuş tolabolarla görüsde nitqi; 31 avqust 1999-ci il)	448	
Məmmədəmin Rosulzadə adına Bakı Dövlət Universiteti (BDU-nun 80 illiyi münasibatlı Azərbaycan Respublikası Prezidentinin təbrik məktəbu; 28 dekabr 1999-ci il)	465	
Məmmədəmin Rosulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Farmani (11 fevral 2000-ci il)	468	
Məmmədəmin Rosulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin farxi adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Farmani (11 fevral 2000-ci il)	469	
Xalqımızın tarixində illi universitet (Bakı Dövlət Universitetinin 80 illiyi münasibatlı BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüsde nitqi; 11 fevral 2000-ci il)	471	
Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Farmani (13 iyun 2000-ci il)	486	
Azərbaycan Tibb Universitetinə (ATU-nun 70 illiyi münasibatlı Azərbaycan Respublikası Prezidentinin təbrik məktəbu; 17 iyun 2000-ci il)	491	
Azərbaycan Tibb Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Farmani (17 iyun 2000-ci il)	493	
Azərbaycan Tibb Universiteti müəllimlərinə farxi adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Farmani (17 iyun 2000-ci il)	494	
Xalqımızın avazsız xidmət göstərməsi ali tibb ocağı (Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitqi; 19 iyun 2000-ci il)	496	
Azərbaycan xalqı XX asrdə böyük təhsilinə yolu keçibdir (Yeni dərs ilinin başlanması və Bılık günü münasibatlı Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə keçirilən təntənəli toplantıda nitqi; 1 sentyabr 2000-ci il)	509	

Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA-nın 80 illiyi münasibətilə	
Azərbaycan Respublikası Prezidentinin təbrik məktubu;	
14 dekabr 2000-ci il)	519
Azərbaycan Dövlət Neft Akademiyası müəllimlərinin təltif edilməsi	
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı	
(14 dekabr 2000-ci il)	521
Azərbaycan Dövlət Neft Akademiyası müəllimlərinə faxri adaların	
verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin	
Formanı (14 dekabr 2000-ci il)	522
Dünya şəhərtli ali təhsil ocağı (Azərbaycan Dövlət Neft Akademiyasının	
80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq;	
15 dekabr 2000-ci il)	524
Azərbaycan Dövlət Badən Tərbiyəsi və İdman Akademiyasına	
(ADBT/A-nın 70 illiyi münasibətilə Azərbaycan Respublikası	
Prezidentinin təbrik məktubu; 6 aprel 2001-ci il)	538
Azərbaycan Dövlət Badən Tərbiyəsi və İdman Akademiyası müəllimlərinin	
təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin	
Fərmanı (6 aprel 2001-ci il)	540
Azərbaycan Dövlət Badən Tərbiyəsi və İdman Akademiyası müəllimlərinə	
«Əməkdar müəllim» faxri adının verilməsi haqqında Azərbaycan	
Respublikası Prezidentinin Formanı (6 aprel 2001-ci il)	541
Təhsil xalqımızın bu günü, millatımızın dövlətimizin galocayı üçün an	
vacib bir sahədir (Yeni dörs ilinin başlanması və Bilik günü ilə bağlı	
Bakı şəhərinin Səbail rayonundakı 6 nömrəli məktəb-liseydəki görüşdə	
nitq; 1 sentyabr 2001-ci il)	542
Məktəbə, təhsilə qayğı və kömək Azərbaycan dövlətinin siyasetində mühüm	
yer tutur / Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılış	
mərasimində nitq; 1 sentyabr 2001-ci il)	555
Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident	
taqqudünün ta'sis edilməsi haqqında Azərbaycan Respublikası	
Prezidentinin Formanı (3 sentyabr 2001-ci il)	563
2001/2002-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə	
daxil olmuş tələbələrə Prezident taqqudününün verilməsi haqqında	
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	
(3 sentyabr 2001-ci il)	564
Ölkəmizin, xalqımızın bütün sahələrdə yüksək ixtisaslı, dünyada gedən	
elmi-texniki proseslərlə ayaqlaşan güclü kadr potensialı olmalıdır	
(Ali məktəblərə on yüksək balla qəbul olunmuş gənclərlə görüşdə	
nitq; 3 sentyabr 2001-ci il)	565

Nəşiri: **Bəhruz Axundov**

Nəşriyyat redaktoru **T.Həsənova**

Rəssamı və bədii redaktoru **A.Ələkbərov**

Texniki redaktori **S.Quluzadə**

Korrektorları **G.Məmmədova, X.Sadiqova,**

Z.Rzayeva

Kompyuter xidməti: **A.Həsənov, S.Məmmədova**

Fotolar Rafiq Bağırovundur.

Çapa imzalanmış 11.02.2002. Kağız formatı 70x100¹/16.
Fiziki çap varlığı 36,25. Tirajı 5000. (2.0+3.0) Sifariş 12. Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsil» nəşriyyatı,
Bakı. 370073, Şəhriyar küçəsi, 6.